

Azərbaycan Milli Elmlər Akademiyası
Gəncə Bölməsi
Nizami Gəncəvi Mərkəzi

Xəlil Yusifli

Nizami Gəncəvi

*Kitab Nizami Gəncəvinin anadan
olmasının 880 illiyi
münasibəti ilə çap olunur*

*Kitab AMEA Gəncə Bölməsinin
Rəyasət Heyətinin 2021-ci il 25 may
tarixli 5/3 qərarı ilə nəşr edilir.*

Gəncə - 2021

Elmi redaktoru: - Afaq Yusifli
Gəncə Dövlət Universiteti dosenti

*Elmi rəhbər və
ön sözün müəllifi* - Xəlil Yusifli
Əməkdar elm xadimi, professor

Rəyçilər:

*Transliterasiya və
tərtib edən:* Təranə Verdiyeva
Nizami Gəncəvi Mərkəzinin şöbə müdürü

**Xəlil Yusifli. Nizami Gəncəvi. “Elm” nəşriyyatı.
Gəncə, 2021. 385 səh.**

Dahi mütəfəkkir, şair Nizami Gəncəvi dünya şöhrətli “Xəmsə”si ilə bərabər lirik şeirlər divanı ilə də məşhurdur. Şairin lirik şeirləri qəsida, qəzəl, rübai janrlarında yazılmışdır. Nizami Gəncəvi epik şeir sahəsində misilsiz olduğu kimi, lirik bir şair kimi də böyük sənətkardır.

Professor Xəlil Yusiflinin müəllifi olduğu Nizami Gəncəvinin lirik şeirlərinin tədqiqinə həsr edilmiş “Nizaminin lirikası” adlı monoqrafiya ilk dəfə 1968-ci ildə nəşr edilmişdir. Bu kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2021-ci ilin “Nizami ili” elan olunması ilə əlaqədar müəllifin müxtəlif dövrlərdə dahi şairin həyatının tədqiqi ilə bağlı yazdığı məqalələr də əlavə edilməklə yenidən nəşr olunur.

Monoqrafiya Nizami Gəncəvinin lirik şeirlərinin tədqiqi ilə bağlı aparılacaq yeni tədqiqatlar üçün qiymətli mənbədir.

İJBN 5 – 8066 – 1638 – 4

1401000000
655 (07) – 2004

«ELM» nəşriyyatı



**Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli”
elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin
Sərəncamı**

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənəkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqi misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərqi fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayıda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərqi miniatür sənətinin inkişafına da təkan vermişdir.

Nizami dühası hər zaman dünya şərqsünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıtılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişunaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqaalan obrazi yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının

Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusü diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyyə çağırın və yüksək mənəvi keyfiyyətlər aşilanın zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar 2021-ci il.

İLK SÖZ

Nizami dünya mədəniyyəti tarixinə ölməz “Xəmsə” müəllifi kimi daxil olmuşdur. Lakin o, eyni zamanda Yaxın Şərqi poeziyasının qəsidi, qəzəl, rubai kimi lirik şəkillərinə də biganə qalmamış, Dövlətşah Səmərqəndinin yazdığını görə 20 min beyt həcmində bir divan tərtib etmişdir. Nizaminin lirik şeirləri, əlbəttə bütöv bir tarixi dövrün aynası olan “Xəmsə” qədər şöhrət qazanmamış, onun qədər yayılmamış, onun kimi bütövlüklə gəlib bizə çatmamışdır. Lakin hazırda şairin lirikasından əldə olan nümunələr göstərir ki, Nizami bu sahədə də ən qüdrətli şairlərdən biri olmuş, yaradıcılığının əvvəlindən axırına qədər çoxlu miqdarda lirik şeirlər yazıb yaratmışdır.

Əslində böyük şair yaradıcılığa lirika ilə başlamış, öz lirik əsərləri ilə qüdrətli bir sənətkar kimi tanındıqdan sonra yaradıcılıq meydanını genişləndirmiş, lirik və epik ünsürlərin sıx vəhdətindən yaranmış olan, həmçinin daha böyük lövhələr, zəngin fikirlər ifadə etməyə imkan verən poemalarını yazımışdır. Böyük şair poemaları ilə yanaşı bütün yaradıcılığı dövründə lirik şeirlər yazmaqdə davam etmiş, hətta öz yaradıcılığına Azərbaycan lirik poeziyasının ən gözəl nümunələrindən olan məşhur “Qocalıq” şeiri ilə yekun vurmuşdur.

Nizami lirik şeir sahəsindəki bu fəaliyyətinə “Xəmsə”də dəfələrlə işaret etmişdir. Məsələn, şair “Sirlər xəzinəsi”ndə həm əsərdən əvvəlki ədəbi fəaliyyətinə işaret edərək yazırdı:

شعر نظامی شکر افshan شده

ورد غزالان غزلخوان شده

Nizami şeiri şeker saçan olmuşdur,

Qəzəl oxuyan ahuların əzbəri olmuşdur.

Burada şairin hələ yenicə yazılmışda olan “Sirlər xəzinəsi”ni nəzərdə tutduğunu demək sadəlövhəlik olardı, əksinə, şairin artıq o vaxt dillər əzbəri olan qəzəllərini xatırladığını ehtimal etmək həqiqətə daha yaxın görünür. Hər halda Nizaminin öz şəkər saçan şeirinin qəzəlxan (yəni xanəndə) gözəllərin dilinin əzbəri olduğunu xəbər verməsini başqa cür izah etmək çətindir.

Yenə həmin əsərdə Nizaminin qoca şairlərin onun hünərini, yeni ruhlu şeirlərini inkar etməsindən danışması da bu əsər yazılan vaxtdan əvvəlki hadisələrə, daha doğrusu, şairin “Sirlər xəzinəsi”ndən əvvəlki ədəbi fəaliyyətinə işarədir. Nizaminin bu əsərdə bədii yaradıcılıq məsələlərindən geniş söhbət açması, saray şeirini tənqid edib saray şairlərinin aqibətini xatırlatması və s. göstərir ki, Nizami “Sirlər xəzinəsi”nə qədər uzun bir yaradıcılıq yolу keçmiş və özünün yeni ruhlu, yeni məzmunlu lirik şeirləri ilə geniş şöhrət qazanmışdır. Maraqlı burasıdır ki, Nizami bu dövrdə yazdığı lirik şeirlərini xatırlatmaqdan əlavə onların qısa səciyyəsini, ümumi ideya istiqamətini də müəyyənləşdirərək yazmışdır:

شعر بمن صوّمـعه بنـيـاد شـد
شـاعـرـى اـز مـصـطـبـه آـزـاد شـد
زاـهـد و رـاهـب سـوـى مـن تـاخـتـد
هـر دـو بـهـن خـرـقـه درـانـد اـخـتـد

Şeir mənimlə somiələrdə qərar tutdu,
Şairlik əyləncə məclislərindən azad oldu.
Zahid və rahib mənə tərəf çapdılardı,
Hər ikisi mənim üstümə xırqə atdılar.

Bu sətirlərlə şair bilavasitə “Sirlər xəzinəsi” əsərindən əvvəl yazdığı lirik şeirlərə işarə edir və oların ideya

məzmunu etibarilə saray-mədhiyyə ədəbiyyatına tamamilə zidd olduğunu göstərir. Məhz bu sətirlərdən aydın olur ki, Nizaminin hələ ilk gənclik dövründə yazdığı şeirləri ədəbiyyatı dar saray mühiti çərçivəsindən çıxarmış, geniş kütlələrin mali etmişdir. Nizaminin bu şeirləri öz dərin məzmunu, yüksək sənətkarlıq xüsusiyyətləri sayəsində o qədər geniş yayılmışdır ki, zahid və rahibləri belə hərəkətə gətirmişdir. Bununla yanaşı bərabər, Nizami özünü şeir, sənət gülüstanında hələ qönçə halında olan bir qızıl gülə bənzədir, dərin bir inam və qürur hissi ilə daha yüksək əsərlər yaratmağa qadir olduğunu bildirir:

سرخ گلی غنچه مثالم هنوز

منتظر باد شمالم هنوز

گر بنمایم سخن تازه را

صور قیامت کنم آواز هرا

Mən hələ qönçə misal bir qızıl güləm,

Şimal küləyinin intizarını çekirəm.

Əgər təzə sözlər göstərsəm,

Qiyamət surunun səin eşidilər.

“Xosrov və Şirin” poemasında isə Nizami iftixar hissi ilə qəzəllərinin Eldəgizlər sarayında xanəndələr tərəfindən oxunduğunu yazar. Qızıl Arslan tərəfindən görüşə dəvət edilən şair şahın düşərgəsinə yaxınlaşarkən məclisdə xanəndələrin onun qəzəllərini oxuduğunu eşidir:

غزلهای نظامی راغز الان

زده بر زخمهای چنک نالان

Gözəllər Nizami qəzəllərini

Çəngin iniltili səsi altında oxuyurdular.

Yenə həmin əsərdə şair onun Qızıl Arslanın tərifinə həsr etdiyi mədhiyyənin ravi tərəfindən oxunduğunu da xatırladır:

در آمد راوی و بر خواند چون در
شانی کان بساط از گنج شد پر

Ravi daxil oldu və dürr kimi bir səna oxudu ki,
O məclis xəzinəylə doldu.

“Leyli və Məcnun” poemasında şair öz lirikasına aid daha ətraflı məlumat vermişdir. Şair qeyd edir ki, məhz “divanını” qarşısına qoyub sevincli bir əhvali-ruhiyyədə olduğu vaxt Şirvanşah Əxsitandan “Leyli və Məcnun” əfsanəsi mövzusunda bir dastan yaratmaq haqqında sifariş alır:

روزى بمبار كى و شادى
بودم بنشاط كيقبادى
ابروى هلاليم گشاده
ديوان نظاميم نهاده

Bir gün xoşbəxtlik və şadlıqla
Keyqubad kimi sevinirdim.
Hilal qasılarım açıq idi,
Nizami divanımı qarşıma qoymuşdum.

Bu beytlər alımlar tərəfindən müxtəlif şəkillərdə izah olunur. Məsələn, V. Baxter həmin beytlərə əsaslanaraq qeyd edirdi ki, Nizami divanı “Leyli və Məcnun” əsərini yazmaq sifarişi alınan vaxt redaktə olunub qurtarmışdı. Professor H.Araklıya görə şairin həmin vaxt bir divan həcmi qədər lirik şeirləri var imiş. Y.E.Bertels isə V.Baxterə etiraz edərək yazır ki, burada divanın məhz “Leyli və Məcnun” mövzusunda əsər yazmaq sifarişi alınan vaxtda qurtarıb-qurtarmamasına dair heç bir işarə yoxdur. “O daha əvvəllərdə tamamlana

bilərdi. Mən bu sözləri daha çox belə başa düşürəm ki, şair sadəcə olaraq öz gənclik şeirlərini vərəqləyirmiş. Nəhayət, əgər divan sözünüancaq lirik şeirlər məcmuəsi deyil, daha geniş mənada başa düşsək, ehtimal etmək olardı ki, şairin qarşısında sadəcə olaraq ağ vərəqlər var imiş. Şair onu yeni şeirlərlə doldurmaq istəyirmiş". Y.E.Bertels V.Baxerə etiraz etməkdə haqlıdır; doğrudan da, göstərilən misralarda məhz həmin vaxt Nizami divanının tamamlanmasına heç bir işarə yoxdur. Lakin həmin dövrdə Nizaminin bir divan həcmində lirik şeirləri olduğu tamamilə mümkündür. Ancaq yuxarıdakı misralar deyil, tamamilə başqa faktlar belə bir ehtimal irəli sürməyə imkan verir. Bir qədər əvvəl deyildiyi kimi Nizami yaradıcılığı "Sirlər xəzinəsi" əsərindən xeyli əvvəl lirik şeirlərlə başlamışdır. Hələ otuz yaşlarında yazdığı bir qəsidədən aydın olur ki, hələ o dövrdə böyük sənətkar qüdrətli şair kimi bütün Şərqdə məşhur olmuşdur! "Sirlər xəzinəsi"ndən xeyli əvvəl yazıldığı ehtimal olunan fəxriyyəsində şair artıq özünün "ərgənun sədası verən qəzəlləri"ndən iftixar hissi ilə danışır, "Xosrov və Şirin"də isə qəzəllərinin Eldəgizlər sarayında xanəndələr tərəfindən oxunduğunu xatırladır. Bütün bu faktlar göstərir ki, "Leyli və Məcnun" dastanı yazıldığı vaxtlarda Nizaminin bir divan həcmində lirik şeirləri ola bilərdi.

Çox ehtimal ki, həmin lirik şeirlər "Leyli və Məcnun" mövzusunda dastan yaratmaq sıfarişi alınan vaxt, ya da ondan bir qədər əvvəl bir divan halında toplanılmışdır. Yuxarıdakı misralar da bu ehtimalı təsdiq edir. Həmin misradakı divan sözü altında "gənclik şeirlərinin", ya da "ağ vərəqlərin" nəzərdə tutulduğunu iddia etmək, bizcə, doğru deyildir. "Sirlər xəzinəsi", "Xosrov və Şirin" kimi əsərlərin müəllifi olan bir sənətkarın öz "gənclik şeirləri" ilə əyləndiyini, yaxud hələ yenicə qarşısına ağ vərəklər qoyub şeir yazmaq xəyalında olduğunu demək səhvdir. Əksinə,

burada şairin yetkinlik dövrlərində yazdığı şeirlərdən tərtib olunmuş mükəmməl bir divandan söhbət getdiyini demək daha doğru olardı.

Maraqlıdır ki, şair bir qəzəlinin sonunda Şirvanşah Əxsitanı öz divanının sahib adlandırır. Şair qəsidənin “girişi”ni xatırladan həmin qəzəlin sonunda gözələ müraciət edərək yazar.

پیش نظامی خرام تا بتو سر بر کند
تاج ملوک اخستان صاحب دیوان من

Irəli get, Nizami, sənin söhbətinlə ömrü başa vursun,
Padşahların tacı, mənim divanımın sahibi Əxsitan.

Buradan belə aydınlaşır ki, şair lirik şeirlər divanını da Əxsitana bağışlamışdır. (Əxsitan 1149-1197-ci illər arasında hökmranlıq etmişdir). Əlbəttə, burada təəccübülu heç bir şey yoxdur. Bu hadisə ola bilsin ki, təxminən “Leyli və Məcnun” əsərinin Əxsitana təqdim olunmasından bir az sonra olmuşdur. Lakin şair, məlum olduğu kimi, sonralar da lirik şeirlər yazmışdır. Nizami “Leyli və Məcnun” əsərinin başqa bir yerində ayrı-ayrı şəkillər sahəsindəki fəaliyyəti haqqında yazar:

گر پیشه کنم غزل سرانی
او پیش نهد دغل درانی
گر ساز کنم قصاید چست
او باز کند قلاید سست
بازم چو بنظم قصه راند
قصه چه کنم که قصه خوابد
من سکه زنم بقالبی خوب
او نیز زند ولیک مقتوب
Əgər qəzəl yazımaqla məşğul olsam,
O, cıggallığı irəli çekir.

Əgər mən mətin qəsidələr yazsam,
O, süst boyunbağılar açır.
Şahinim “qüssə” yazmaq meydanında pərvaz edəndə,
Nə “qüssə” edim, o, qüssə başa düşür.
Mən yaxşı qəlibli sikkə vururam,
O da vurur, lakin qəlp vurur.

Burada Nizami öz lirik şeirlərini poemaları ilə yanaşı qoyur, onları bir-birindən ayırmır, həm qəzəl, həm qəsidə, həm də “qissə” şəkillərində öz fikir və duyğularını ifadə etmək üçün eyni dərəcədə istifadə etdiyini bildirir və bununla da, onun lirik şeirlərini “Xəmsə”dən zəif hesab edən, yaxud “Xəmsə”yə əlavə hesab edən hər cür fikirləri özü rədd edir. Sonrakı poemalarında şair lirik əsərlərindən bəhs etmir.

Nizaminin lirikası haqqında təsəvvürümüzü onun lirik şeirlərindən əldə olan nümunələr bir qədər də genişləndirir və Nizaminin ardıcıl olaraq ömrü boyu lirik şeirlər yazdığını göstərir. Məsələn, Nizami məşhur کاروان هم جرس جنبید و هم در جنبش امد misrası ilə başlayan qəsidəsində yazır:

سی گذشت از عمر بر خیز ای نظامی گوشه گیر
من نصیحت کرده ام باقی تو دانی هان و هان!

Ömürdən otuz il keçdi qalx, ey guşənişin Nizami!
Mən nəsihət etmişəm, qalanını özün bilirsən, bax ha!

Əgər Nizaminin 1141-ci ildə anadan olduğunu qəbul etsək, onda bu qəsidənin 1171-ci ildən sonra, lakin “Sirlər xəzinəsi”ndən xeyli əvvəl yazıldığını demək lazımlı. Çünkü burada şair ömründən otuz il keçdiyini xəbər verirsə, “Sirlər xəzinəsi”ni yazdığını vaxt yaşının qırxa çatmaq üzrə olduğunu bildirir. Y.E.Bertels bu əsərin 1172-1173-cü illərdə yazıldığını ehtimal edir. Bu şeirdən aydın olur ki, həmin dövrdə nadir istedəda malik gənc şairi layiqincə

qiymətləndirmir, onun hünər və istedadını inkar edirmişlər. Şair tanınmaq, şöhrət qazanmaq üçün İraqa getmək arzusunda olduğunu bildirir. O, özünü Gəncədə daş içində qalmış gümüşə, kanından çıxmamış lələ bənzədir və özünə müraciət edir ki, artıq yaşın otuzu keçib, bu guşənişinlikdən əl çək, Gəncədən kənara çıx! “Gümüş daşdan çıxmayıncı rövnəqi artmaz, ləl kanından çıxmayıncı qiyməti olmaz”. Bu qəsidədə şair İraqla yanaşı Kəbəyə getmək arzusunda olduğunu da bildirir.

Nizaminin bu qəsidədəki Gəncədən kənara çıxməq, İraqa, Kəbəyə getmək barədə arzu və fikirləri “Sirlər xəzinəsi” əsərinin sonundakı fikir və arzuları ilə səsləşir. Orada da şair öz hünər və istedadına layiqli qiymət almaq üçün İraqa can atır.

سلطان کعبه رابین بر تخت هفت کشور misralar ilə başlayan qəsidənin Nüsrətəddin Əbu Bəkr ibn-Məhəmməd Bışkinin mədhinə həsr olunması göstərir ki, həmin şeiri şair 1191-ci ildən sonra, yəni Nüsrətəddinin hakimiyyət başına gəlməsindən sonra yazmışdır. Həmin qəsidədəki

زین پیشتر بسی در در پای شه فشاند
وز پس در آن ترازوونه سنگ دیده نه زر

Bundan əvvəl də şahin ayağına çox dürlər səpmişəm,
Sonra həmin tərəzidə nə daş görmüşəm, nə qızıl.

beytinə əsaslanaraq demək olar ki, şair bu mədhiyyəni Nüsrətəddinin hakimiyyət başına keçməsindən xeyli sonra yazmışdır. Həmin qəsidənin giriş hissəsində şair hələ də Kəbəni görmək arzusu ilə yaşadığını bildirir. Demək, Nizami 70-ci illərdən 30 yaşlarında olduğu vaxtdan bəslədiyi bu arzuya 90-ci illərdə, 50-55 yaşlarında da çatmamışdır. Çox güman ki, bu arzusuna şair sonralar da nail ola bilməmişdir. Lakin XII əsrin 90-ci illərində yazılmış belə bir qəsidənin

gəlib bizə çatması göstərir ki, şair bu dövrlərdə də ardıcıl olaraq lirik şeirlər yazırmış.

Yenə 1191-ci ildə, Xaqaninin vəfati münasibəti ilə yazılmış bir mərsiyədən bəzi mənbələrdə bir beyt saxlanılmışdır ki, onun da müəllifi Nizami hesab olunur. Beyt öz sənətkarlığı, xüsusilə bir neçə səs və söz təkrirlərinə görə Nizami qəsidələrini xatırladır. Həmin beyt budur:

بَدْلَ بُودَمْ كَهْ خَاقَانِيْ دَرْ يَغَا گُوْيِيْ مَنْ باشَدْ
دَرْ يَغَا مَنْ شَدَمْ آخَرْ دَرْ يَغَا گُوْيِيْ خَاقَانِيْ

Ürəyimdə deyirdim ki, Xaqani mənə mərsiyyə yazan olacaq.
Əfsus ki, axırda mən Xaqaniyə mərsiya deyən oldum.

Bir çox Nizamişunaslar bu beytin Nizami tərəfindən yazılıdığı fikrini rəld edirlər. Məsələn, V.Dəstgirdi bu beytin Nizamiyyə aid aldığına rədd edərək yazar ki, “bu beytin Nizamının olmadığı şübhəsizdir, çünkü Nizami təqribən Xaqanidən 40 yaş (?) kiçikdir, bu sözu elə bir adam yazar ki, ya Xaqani ilə yaşıd olsun, ya da ondan böyük”.

Y.E.Bertelsə görə də həmin beyt Nizamiyə məxsus ola bilməz. “Xaqani təxminən 35 yaş (?) Nizamidən böyük idi, ona görə də Nizamının Xaqanının özündən çox yaşayacağını güman etməsi çox təəccüblüdür”.

Hər iki müəllifin öz fikrini əsaslandırmaq üçün həqiqəti təhrif edərək Nizami ilə Xaqani arasındaki yaş fərqini nə qədər sıyrıtdıkları göz qabağındadır. Xüsusilə təəccübü burasıdır ki, Y.E.Bertels özünün “Nizami” monoqrafiyasında göstərir ki, Xaqani təxminən 514-515 (1120/21 - 1121/22) -ci illərdə, Nizami isə 536-537 (1141-1143) -ci illərdə anadan olmuşdur.

Beləliklə, Y.E.Bertelsin öz müəyyənləşdirdiyi və tarixi həqiqətə daha yaxın olan doğum tarixlərinə görə Xaqani Nizamidən təxminən 20 yaş böyükdür. Bəs eyni əsərdə

Xaqanının təxminən 35 yaş Nizamidən böyük olduğunu deyərkən Y.E.Bertels nəyə əsaslanırdı? Qətiyyətlə demək lazımdır ki, heç bir şeyə!

Yuxarıdakı beytə gəldikdə onun Nizamiyə məxsus olması tamamilə mümkün kündür. Xaqanının ayrı-ayrı əsərləri əsasında, Əhməd Atəşin də müəyyən etdiyi kimi, Xaqani təxminən XII əsrin 80-ci illərində Gəncədə olmuşdur. O vaxt altmış yaşlarında olan Xaqanının artıq 40 yaşlarında olan və şöhrəti bütün Yaxın Şərqə yayılmış Nizami Gəncəvi ilə görüşüb onunla dost olması tamamilə mümkün kündür. Hətta Xaqanidən 20 yaş kiçik olmasına baxmayaraq Nizami Xaqanının ondan çox yaşayacağını, ona mərsiyə yazacağını da həqiqətən güman edə bilərdi. Burada qeyri-təbii bir şey yoxdur. Ümümiyyətlə, həmin beytin Nizamiyə məxsus olduğunu qəti surətdə müəyyənləşdirmək çətin olsa da, cəsarətlə demək lazımdır ki, onun Nizami tərəfindən yazılması tamamilə mümkün kündür. Bir halda ki, həmin beyt mənbələrdə hələlik ancaq Nizaminin adına yazılır, onun doğrudan da Nizami tərəfindən yazılıdığını bu cür mülahizələrə görə şübhə altına almaq düzgün deyildir.

Məşhur “Qocalıq” qəsidəsində onun yazıılma tarixinə aid konkret bir işarə olmasa da, oradakı bir çox işaretlər göstərir ki, bu şeir şairin axırıncı əsəri, bəlkə də axırıncı əsərlərindən biridir. Bu şeirin hər beysi, hər misrası, hər sözü ömrünün sona çatdığını hiss edən və görən, yaşamaqdan doymayan, yaratdığı əsərlərə həm iftixar, həm də kədərlə son dəfə nəzər salan böyük bir insanın axırıncı şairanə duyğu və düşüncələri olduğunu deməkdir:

رسید روز باخر چو جند میخواه
کزین خرابه بمعموره بقا بپرم
ز دید های ضعیف از محبت احباب
بچهره اشک فشانم که عازم سفرم

بے میهمانیم امد اجل چاره کنم
که جز حیات نسازد قبول ما حضرم

Gün sona çatdı, istəyirəm bayquş kimi
Bu xərabədən bəqə sarayına uçum ...
Zəif gözlərimdən dostların məhəbbətindən
Üzümə yaş tökürəm ki, səfər üstəyəm ...
Əcəl mənə qonaq gəlmışdır, nə çarə edim
Ki, həyatdan başqa heç bir şeyi qəbul etmir.

Beləliklə görürük ki, Nizami yaradıcılığa başladığı ilk günlərdən ta ömrünün axırına qədər təxminən 30-40 il lirik şeir sahəsində fəaliyyət göstərmişdir. Ona görə də Dövlətşahın Nizami divanının həcmi haqqında fikrini mübaliğə, şışırtmə hesab etmək doğru deyildir. Nizaminin lirik şeirləri öz həcmi etibarilə, doğrudan da, 20 min beyt, bəlkə də daha çox olmuşdur.

Nizami “Xəmsə”sindəki ayrı-ayrı işaretlər, şairin lirik əsərlərindən əldə olan və yazılmış tarixlərini təxmini də olsa, müəyyənləşdirmək mümkün olan şeirlər göstərir ki, şair həm epik, həm də lirik şeir sahəsində həmişə paralel surətdə çalışmışdır, onun üçün epik şeir yeganə yaradıcılıq meydani olmamışdır. O, “Xəmsə”dən əvvəl, poemaları arasında keçən fasılələrdə, poemalarla eyni vaxtda, hətta “Xəmsə”dən sonra da çoxlu miqdarda lirik şeirlər yazmışdır. “Xəmsə” ilə bərabər də hələ şairin öz sağlığında oxucuların rəğbətini qazanmış, ta zəmanəmizə qədər ən böyük liriklər üçün belə örnək və ilham mənbəyi olmuşdur. Nizami lirikasından Cəlaləddin Rumi, Əvhədi, Hafız, Cami, Saib, Məhəmməd Hüseyn Şəhriyar kimi sənətkarlar öyrənmiş, onun humanist lirikasından ilham almış, ona cavablar yazmışlar. Lakin hələlik dəqiq məlum olmayan səbəblər üzündən Nizami divanının bütöv şəkildə harada olduğu məlum deyildir. Bununla yanaşı, Nizaminin lirik əsərləri tamam itib batmamışdır. Şairin orta əsrlərdə müxtəlif şeir həvəskarları

tərəfindən cüng və təzkirələrə köçürülmüş lirik şeirləri bir sıra dünya nizamışunaslarının səyi və xidməti nəticəsində toplanmış və nəşr olunmuşdur.

Nizaminin əldə olan lirik əsərləri göstərir ki, o, özündən əvvəl yazüb yaratmış Rudəki, Nasir Xosrov Qubadyani, Sənai, Ənvəri, Qətran Təbrizi, Xaqani kimi şairlərin mütərəqqi ənənələrini davam və inkişaf etdirmiş, poeziyanı həyata, insanın arzu və əməllərinə yaxınlaşdırılmışdır. Nizami lirikasının öyrənilməsi və nəşri sahəsində indiyə qədər bir sıra sovet və xarici ölkə alimləri tərəfindən xeyli iş görülmüş, lakin böyük şairin lirik əsərləri hələ də geniş elmi təhlildən keçirilməmiş, onun özündən əvvəlki farsdilli şeirlə əlaqəsi, sonrakı dövrlərin lirikasına təsiri layiqincə öyrənilməmişdir. Belə bir məsələ əlbəttə çox illər bundan əvvəl qoyula bilməzdi. Hazırda isə indiyə qədər görülən işlərə əsaslanaraq Nizami lirikasını əlaqələri ilə birlikdə geniş surətdə təhlil etmək Azərbaycan ədəbiyyatşunaslığının qarşısında duran mühüm vəzifələrdən diridir.

Əsər yazıklärkən Nizami lirikasının V.Dəstgirdi və S.Nəfisi tərəfindən toplanıb nəşr olunmuş farsca orijinalı əsas götürülmüşdür. Lakin gələcək fəsildən də göründüyü kimi müəllif həmin nəşrlərə tənqidi surətdə yanaşaraq, orada Nizami adına yazılan bütün əsərləri deyil, ancaq Nizamiyə məxsus olduğu şübhə doğurmayan şeirləri seçmiş və onların əsasında böyük şairin lirik yaradıcılığını qiymətləndirməyə çalışmışdır. Ayrı-ayrı şeirlərin Nizamiya məxsus olub-olmaması məsələsində müəyyən dərəcə V.Dəstgirdinin gördüğü işin nəticələri, birinci növbədə isə Nizami adına yazılan əsərlərin qeyd olunduğu mənbələrin qədimliyi, mötəbərliyi, oradakı əsərlərin sənətkarlıq xüsusiyyətləri, həmin şeirlərin başqa müəlliflərə də isnad edilib-edilməməsi və s. nəzərə alınmışdır.

I FƏSİL



***NİZAMİ LİRİKASININ ƏSAS MƏNBƏLƏRİ,
TOPLANILMASI, NƏŞRİ VƏ TƏDQİQİ TARİXİNDƏN***

Nizami Gəncəvinin lirik şeirləri haqqında dürüst təsəvvür əldə etmək üçün birinci növbədə bu əsərlərin ilk mənbələrinə, toplanma, nəşr və tədqiq tarixinə ötəri bir nəzər salmaq lazımdır. Belə bir bəhs xüsusilə ona görə vacibdir ki, hazırda Nizaminin lirik əsərləri bütünlükə əldə deyildir. Əldə olanlar isə müxtəlif mənbələrdən toplanmış və Nizami ırsının çox az bir hissəsini təşkil edir. Digər tərəfdən, bəzi mənbələrdə Nizami adına yazılın bir sıra şeirlər başqa mənbələrdə ayrı-ayrı şairlərə isnad edilir, bəzi şeirlər isə sadəcə olaraq şübhəli görünür. Belə bir bəhs isə bu sahədə müəyyən bir aydınlıq yaratmağa və şairin lirikası haqqında fikrin tarixini işıqlandırmağa kömək edə bilər.

Nizami lirikasından nümunələr verən mənbələrdən bir qrupu müxtəlif dövrlərdə yazılmış təzkirələrdir. Şairin lirikasından ilk nümunələr verən təzkirə M. Övfinin “Lübabül-əlbab”ıdır (1221). M. Övfı özü Nizami divanını görməmiş, nümunə gətirdiyi üç qəzəli də Nişapurda bir qocadan eşitmişdir. Demək, XII əsrдə Nizami şeirlərini əzbərdən oxuyurlarmış, lakin bu şeirlərin toplandığı divan çox az yayılmışdır. Dövlətşah Səmərqəndi (1487) isə 20 min beytdən ibarət Nizami divanını görmüş, lakin ondan ancaq bir nümunə gətirmişdir. Nizami divanına yaxşı bələd olan, onun bir sıra şeirlərinə, o cümlədən məşhur “Qocalıq” qəsidişinə cavab yazan Əbdürrəhman Cami (1414-1492) isə M.Övfidəki bir qəzəli nümunə verməklə kifayətlənmişdir. Bir əsr sonra yaşamış Təqiəddin Kaşanının təzkirəsində (1585) 4 artıq Nizami lirikasından 21 şeir toplanmışdır. Bu şeirlərin ümumi həcmi 180 beytdir. Maraqlı burasıdır ki, T. Kaşani də Nizami divanını görməmiş, bütün bu şeirləri müxtəlif mənbələrdən toplamışdır. Bundan sonra yazılın

təzkirələrdə daha çox yeni şeirlərə rast gəlinir. Məsələn, Əmin Əhməd Razinin 1594-cü idə tamamlanmış “həft iqlim” təzkirəsində 22 şeir vardır ki, bunlardan ancaq biri T. Kaşanidə də vardır. Lütfəlibəy Azərin “Atəşgədə” (1781), Rzaquluxan Hidayətin “Riyazül-arifeyn” (1848) və “Məcməül-füsəha” (1867) əsərlərində də verilən şeirlərin xeyli hissəsi yenidir. Adları çəkilən bu təzkirələri Nizaminin lirik şeirləri qeyd olunmuş ən mötəbər mənbələrdən hesab etmək lazımdır. İki-üç şeir çıxməq şərtilə, inamlı demək olar ki, bu mənbələrdəki əsərlərin hamısı Nizamiyə məxsusdur.

Nizami şeirlərinin bir mənbəyi “Nizami divanı” adı ilə məşhur olan və dünyanın müxtəlif kitabxananlarında saxlanılan şeir məcmuəsidir. Bu məcmuə qeyd olunduğu kimi son dövrdə tərtib olunmuş və Nizami şeirlərinin hamısını əhatə etmir. Buradakı şeirlərin yarıya qədərinin Nizamiyə aid olması şübhəlidir. Bu məcmuənin Oksfordda iki, Berlində bir, Təbrizdə bir, Hindistanın müxtəlif şəhərlərində bir neçə nüsxəsi vardır.

Bütün bu nüsxələr eyni mənbədən götürülmüş və aralarında elə əsaslı bir fərq yoxdur. Buradakı şeirlərin ümumi həcmi 11 qəsidə, 104 qəzəl, 4 qitə, 37 rübai olmaq üzrə təxminən min beytdən bir az artıqdır. Demək, bu məcmuə Dövlətşahın xəbər verdiyi iyirmi min beytlik Nizami divanının çox az bir hissəsidir. Digər tərəfdən bu əsərlərin müəyyən qisminin Nizamiyə aid olması indi də şübhəlidir. Bu şeirlərdən bəziləri öz məzmunu, sənətkarlıq xüsusiyyətləri ilə Nizami döhasından uzaq görünür, bəziləri isə Nizaminin sələfləri, müasirləri və ardıcıllarının divanlarında da mövcuddur. Bu məcmuə çox güman ki, bilavasitə Nizami divanı əsasında deyil, bir sıra ikinci dərəcəli mənbələr əsasında tərtib olunduğundan oraya xeyli miqdarda Nizamiyə aid olmayan şeirlər də toplanmışdır. Xidiviyyə kitabxanasındaki Nizami adına qeyd olunan divan

isə V.Dəstgirdinin “Ərməğan” jurnalında çap olunan bir məqaləsindən aydın olduğu kimi, Nizami Gəncəvinin deyil, Səfəvilər dövründə İstanbulda yazış yaratmış bir türk şairinə məxsusdur.

Nizami lirikası üçün ən qiymətli mənbələrdən biri də Saib “səfinəsi”dir. 12 qəzəl, 5 rübai, bir qitədən əlavə məşhur “Qocalıq” qəsidəsi də ancaq həmin “səfinə”də qeyd olunmuşdur. Təxminən Saib “səfinəsi” ilə eyni vaxtda tərtib olunan Xalxali “səfinəsi”ndə də Nizaminin şeirləri vardır.

Nəhayət, Nizami lirikasının əsas mənbələrindən biri də müxtəlif cünglərdir ki, bunlardan yeri gəldikcə bəhs ediləcəkdir.

Bütün bu mənbələrdə olan şeirlər özü də uzun müddət bir yerə cəm edilmədiyindən alımlar ya Nizami lirikasından söhbət açmır, ya da şairin divanı olduğunu şübhə altına alırlılar. Məsələn, V.Baxer Nizami şeirlərinin tamam itibatlığıni yazdı.

Sözün əsl mənasında Nizami lirikasının toplanması və nəşri işi bizim əsrin 20-ci illərindən başlayır. Lakin onu da qeyd etmək lazımdır ki, hələ XIX əsrin axıllarından müxtəlif Şərq ölkələrində daş başması yolu ilə nəşr olunmuş ayrı-ayrı müntəxəbat və başqa əsərlərdə Nizami şeirlərini də görmək olur. Məsələn, 1880-ci idə Lahorda basılmış “Qesseye Əhməd Cami - məşhur be çəhar pəri” adlı kitabın axırında Nizaminin bir şeiri (جوانى بر سر كوج است درياب اين جوانى را) 1890-ci ildə İstanbulda basılmış “Xarabat” adlı müntəxəbatın qəsidələr hissəsində fəxriyyəsi, 1897-ci ildə Bombeydə basılmış “Töhfətül-üşşaq” adlı məcmuədə Nizamiyə isnad edilən bir qəzəl شدم بر صورتى عاشق كه بر مه مېكند غوغما Zəhirəddin Faryabinin 1906-ci ildə Tehranda basılmış divanına əlavə olaraq Nizaminin məşhur fəxriyyəsi verilmişdir. Əlbəttə, bunları hələ Nizami şeirlərinin çapı hesab etmək olmaz.

Təzkirəçilərdən sonra Nizami lirikasının toplanması işi ilə müəyyən dərəcədə məşhur hind alimi Ş.Nümani məşğul olmuşdur. Ş.Nümaninin 1909-cu ildə Əliqərhdə nəşr olunmuş “Şerül-əcəm” əsərində ilk dəfə şairin lirikasından bir neçə nümunə verilir ki, bunlardan da bəziləri şübhəli hesab olunur.

Nizami lirikasının toplanması işi daha çox iki görkəmli nizamışunasın – Vəhid Dəstgirdi və Səid Nəfisinin adı ilə bağlıdır. İlk dəfə 1921-ci ildə V.Dəstgirdi “Ərməğan” jurnalı səhifələrində şairin bir neçə qəsidə və qəzəlini nəşr edir. 1923-cü ilə qədər tək-tək bir neçə qəsidə, qəzəl dərc olunur. 1923-cü ilin əvvəlində həmin jurnalda dərc olunan bir məktubdan aydınlaşır ki, Səid Nəfisi bu hadisədən dörd il əvvəl, yəni 1918-ci ildən başlayaraq müxtəlif təzkirə və cünglərdən Nizami şeirlərini toplamağa başlamış və onun topladığı şeirlərin ümumi həcmi 400 beytdən artıqdır. Bundan sonra S.Nəfisinin topladığı həmin şeirlər hissə-hissə V.Dəstgirdinin kiçik qeydləri ilə “Ərməğan”ın səhifələrində dərc olunmağa başlayır. V.Dəstgirdi özü də müxtəlif mənbələrdən topladığı şeirləri bunlara əlavə edirdi. Artıq 1926-cı ildə V.Dəstgirdi şairin min beytdən artıq şeiri çap olunduğunu yazırırdı, həm də o, göstərirdi ki, indiyə qədər nəşr olunan əsərlərin bəziləri heç şübhəsiz ki, Nizaminin deyildir.

Bu dövrlərdə Nizami lirikasının toplanması ilə Rusiyada Y.N.Marr, Hindistanda Xacə Əxtər Miyan məşğul olmuşlar (Y.N.Marr haqqında sonra danışılacaqdır).

Xacə Əxtər Miyan “Nizami divanı”nın Avropada və Hindistanda olan naqis nüsxələri və başqa mənbələr əsasında şairin lirik şeirlərini məcmuə halında toplayıb nəşr etdirmək istəyir, sonra V.Dəstgirdinin bu işlə məşğul olduğunu bilib tərtib etdiyi məcmuəni ona göndərir.

Maraqlı burasıdır ki, 1925-ci ilə qədər İran alımları yuxarıda adını çəkdiyimiz “Nizami divanı”ndan xəbərsiz idilər. İlk dəfə “Nizami divanı” adı ilə Avropada bir şeir məcmuəsinin saxlandığını və onun Oksfordda iki, Berlində bir nüsxəsinin olduğunu Y.N.Marr V.Dəstgirdiyə və başqa İran alımlarınə bildirir.

1935-ci ildə “Ərməğan” jurnalının birinci nömrəsində Nizaminin 25 qəzəli dərc olunur. Həmin qəzəlləri jurnalda geniş elmi müqəddimə ilə birlikdə məşhur Çexoslovakiya şərqsünası Y.Ripka təqdim etmişdi. Müəllif bu şeirləri 1330-cu ildə yazılmış və hazırda Ayasofiya kitabxanasında saxlanılan 2051 nömrəli cünkən götürmüştür. Bu mənbə o vaxta qədər Nizami lirikasından sayca çox nümunə verən, ehtimal ki, şairin divanından götürülmüş ən qədim və mötəbər mənbə idi və indi də ən mötəbər mənbələrdən biri sayılır. Y.Ripka jurnalda müəyyən dərəcədə elmi mətn təqdim etmişdi. O, mətnindəki bəzi səhvləri düzəltmiş, vaxtilə “Ərməğan”da çap olunmuş ayrı-ayrı əsərlərin nüsxə fərqlərini qeyd etmişdi. Bu dövrlərdə V.Dəstgirdi Nizami əsərlərinin mükəmməl mətnini hazırlayıb nəşr etdirir. O cümlədən 1939-cu ilin axırında müəllifin Nizami lirikasını toplamaq sahəsindəki səylərinə yekun vuran “Gəncineyi-Gəncəvi”ni nəşr edir. Bu nəşr üçün İran alimi bir çox mənbələrdən istifadə edir. Bu mənbələrdən biri “Nizami divanı” adı ilə tanınan məcmuədir ki, V.Dəstgirdi onun 8 nüsxəsini əldə etmişdi. Buraya Berlin, Oksford, Rampur, Ləknau, Kəlkütte (Buhar), Təbriz nüsxələri və Xacə Əxtər Miyan tərəfindən hazırlanmış məcmuə daxil idi. Bundan əlavə V.Dəstgirdi Y.Ripkanın “Ərməğan” jurnalına təqdim etdiyi 25 qəzəldən, Saib, Xalxali bayazlarından və bir sıra başqa mənbələrdən istifadə etmişdi. Mənbələrdə Nizami adına yazılan şeirlərin məzmun, forma cəhətdən bir-birindən çox fərqli olduğunu bir sıra şeirlərin ayrı-ayrı müəlliflərə də

aid edildiyini nəzərə alaraq, V.Dəstgirdi topladığı bütün şeirləri üç qrup altında cəmləşdirmişdir: 1) şübhəsiz Nizamiyə məxsus əsərlər (buraya 5 qəsidə, 56 qəzəl, 2 qitə, 9 rübai daxil edilir); 2) şübhəli şeirlər (buraya daxil edilən 29 qəzəl də əsasən Nizaminin hesab edilir); 3) şübhəsiz, Səfəvi dövründə İran və Hindistanda yaşamış molla nizamilər tərəfindən yazılmış şeirlər (buraya 7 qəsidə, 49 qəzəl, 6 qitə, 39 rübai daxil edilmişdir). Nəhayət, bunlara əlavə olaraq bir sıra şeirlər də verilir ki, müəllif onların da bəzilərini şübhəsiz olaraq Nizaminin hesab edir.

Nizami şeirlərinin əsas mənbələri ilə V.Dəstgirdinin nəşrini müqayisə etdikdə aydın olur ki, müəllif bu bölgündə müəyyən dərəcədə Y.Ripka tərəfindən aşkar edilmiş qəzəllərə, Saib, Xalxali bayazlarına və bir sıra əsas təzkirələrə əsaslanmışdır. Lakin müəllif bu mənbələrdəki şeirlərin də bəzilərini şübhəlilər sırasına daxil etmişdir ki, bu da onun əsasən hər hansı elmi bir prinsipə deyil, şəxsi zövqünə əsaslandığını göstərir. Müəllif öz şəxsi zövq və meyarına əsaslandığından sol mövqe tutmuş və mənbələrdə Nizami adına yazılan əsərlərin yarısını üçüncü qrupa daxil etmişdi. Son araşdırımlar göstərir ki, belə bir solçuluq doğru deyildir. Məsələn, V.Dəstgirdinin Səfəvi dövrü Nizamilərindən hesab etdiyi şeirlərin bəziləri səfəvilərdən iki əsr qabaq yazılmış və şübhəsiz ki, Nizami divanının əslindən götürülmüş cüngdə Nizami adına yazılır. Yaxud Səfəvi dövrü Nizamiləri tərəfindən yazıldığı güman edilən 39 rübaidən biri gah Xəyyamın, gah da Hafızın adına yazılır. Hətta maraqlı cəhət burasıdır ki, V.Dəstgirdinin şübhəsiz Nizamidən hesab etdiyi qəzəllərdən ikisi Sənai divanında mövcuddur və çox güman ki, onundur.

Bunlardan biri:

جواني كردم اندر کار جانان

که هست اندر دلم بازار جانان

digəri:

دلم بردی و جان در کار داری
مگر جای دگر بازار داری

mətləli qəzəllərdir. Bu qəzəllərdən birincisi Xalxali bayazında da Nizami adına yazılır; ikinci qəzəlin axırında isə Nizami təxəllüsü işlənir. V.Dəstgirdinin fikrincə, Saib və Xalxali bayazlarındakı şeirlər bilavasitə Nizami divanından götürülmüşdür. Bizim fikrimizcə, Saib və Xaxalının Nizami divanını götürdüklərini qəti demək çətindir. Onlar qeyd etdikləri Nizami şeirlərini başqa mənbələrdən də götürə bilərlər. Buna baxmayaraq Saib və Xalxali səfinələri hələlik Nizami lirikasına aid ən mötəbər mənbələrdən sayılır və sayılmalıdır. Bu dəlillər sanki həmin şeirlərin Nizamiyə aid olduğunu göstərməkdədir. Lakin Sənai divanında həmin şeirlərin daha geniş şəkildə mövcud olması həmin şeirləri Sənainin hesab etməyə imkan verir. Nizami divanında birinci şeir 6 beyt, ikinci 4 beyt olduğu halda, Sənai divanında birinci şeir 11 beyt, ikinci şeir isə 12 beytdir.

V.Dəstgirdi Saib səfinəsində Əhməd Cam, Nizari adına yazılın şeirləri də şübhəlilər sırasına daxil edir. Halbuki özü elə oradaca həmin şeirlərin yuxarıda adı çəkilən müəlliflərə aid olduğunu təsdiq edir. Bu da müəllifin öz işinə nə dərəcədə ehtiyatla yanaşdığını göstərir. Məhz bu cəhət əsərə bir qarışılıq gətirir. Əlbəttə, belə kiçik nöqsanlar “Gəncineyi-Gəncəvi”nin böyük tarixi əhəmiyyətini azaltır. V.Dəstgirdi öz dövrünə görə böyük tarixi əhəmiyyətə malik bir iş görmüşdür. Bu hadisədən sonra bir çox alımlər Nizami lirikasından inamla danışmağa başladılar.

“Gəncineyi-Gəncəvi” nəşr olunduqdan sonra Nizami lirikasından götürülmüş nümunələr onlarca şeir

məcmuələrinin və ədəbiyyat tarixlərinin səhifələrini bəzəmişdir. Rzazadə Şəfqin, Z.Səfanın ədəbiyyat tarixləri, Z.Mötəmənin “Fars şeirinin inkişafı” əsəri, “Gənce-soxən”, “Səfineye-Fərrox”, “Əşare-cavidane-farsi” və s. kimi şeir məcmuələri buna misal ola bilər.

Səid Nəfisinin hələ 1918-ci illərdən başlayaraq müxtəlif mənbələrdə Nizami adına yazılan şeirləri topladığından yuxarıda bəhs edilmişdir. Lakin müəllif həmin fəaliyyətini “Gəncineyi-Gəncəvi” nəşr olunduqdan sonra da dayandırmamış, bir sıra yeni və daha mötəbər mənbələrdən Nizaminin xeyli lirik şeirini toplamış və çap etdirmişdir. İran alimi Nizami lirikasından əldə etdiyi yeni şeirləri ilk dəfə 1956 (1335) -ci ildə “Lübəbül-əlbab” təzkirəsinin əlavəsində nəşr etdirmişdir. Buradakı şeirlər əsasən üç mənbədən götürülmüşdür. Həmin mənbələrdən biri və ən əhəmiyyətlisi XIII əsrin ortalarında Cəmaləddin Xəlil Şirvani adlı indiyə qədər naməlum bir Azərbaycan şairi tərəfindən tərtib olunmuş “Nüzhətül-məcalis” adlı rübai'lər məcmuəsidir. Burada Nizaminin 10 rübaisi qeyd olunmuşdur ki, onlar şəksiz-şübhəsiz Nizamiyə məxsusdur.

İkinci mənbə təxminən XIV əsrin axırı, XV əsrin əvvəllərində Seyfəddin Hüsam Hərəvi tərəfindən tərtib olunmuş “Məcmueye-lətayef və səfineye-zərayef” adlı cüngdür. Bu cüngdə Nizami adına üç qəsidə və beş qəzəl verilmişdir. Qəzəllərdən ikisinə ilk dəfə ancaq bu mənbədə rast gəlirik: برده تابان زمشک نان ، هر گه که تیری میخورم زان (...). (جعہ ترکان او). Lakin bu mənbənin əsas əhəmiyyəti ondadır ki, vaxtilə “Gəncineyi-Gəncəvi”də yarımcıq və naqis şəkildə olan “Gərdəd” rədifli qəsidə burada bütünlükə qeyd olunmuşdur. Qalan iki qəsidədən biri şairin məşhur fəxriyyəsi, o birisi isə چمانه غم misrası ilə başlayan qəsidədir. V.Dəstgirdinin Səfəvi dövrü molla nizamilərinə aid hesab etdiyi bu qəsidənin nisbətən belə bir

mötəbər mənbədə qeyd olunması göstərir ki, ona ehtiyatla yanaşmaq lazımdır. Bu sətirlərin müəllifi də həmin şeiri bir sıra səbəblərə görə Nizamiyə aid hesab etmir (bu barədə sonra danışılacaqdır).

Səid Nəfisinin aşkar etdiyi üçüncü mənbə müəllifin ehtimalına görə təxminən XIII əsrin axırı, XIV əsrin əvvəlində tərtib olunmuş bir cüngdür. Burada Firdovsi, Sənai, Əzrəqi, Nizami, Vətvat, Ənvəri, Xaqani, Mücirəddin Beyləqani, Faryabi, Şefruh İsfahani, Sədi və daxil olmaqla 17 şairin əsseri qeyd olunmuşdur. Tərtibçi hər şairin adı yanında “əleyhərrəhmə” sözü işlədir ki, bu, həmin cüng tərtib olunarkən adları çəkilən şairlərin vəfat etmiş olduqlarını göstərir. Həmin şairlərdən axırınca vəfat edəni Sədidi (1292-ci ildə vəfat etmişdir). Digər tərəfdən həmin məcmuədəki şeirlərin imlasında “ج”, “ج”, “ب”, پ, ک, ھ arasında müxtəliflik vardır. Katib “ج” hərfini gah üç, gah da bir nöqtə ilə yazar, bu da həmin əlyazmasının qədimliyini göstərir. Məhz buna görə də S.Nəfisi onu Nizami lirikası qeyd olunan “ən qədim və ən mötəbər” mənbə hesab edir. Lakin həmin mənbədə qeyd olunan şeirlərlə tanışlıq onun həm qədimliyini, həm də mötəbərliliyini şübhə altına alır. Əvvələn ona görə ki, Nizami lirikası qeyd olunan və indiyə qədər aşkar edilmiş qədim və mötəbər mənbələrdəki şeirlərin əksəriyyəti həmişə yeni olur, burada Nizami adına yazılın 13 lirik şeir içərisində isə demək olar ki, yenisini yoxdur. Digər tərəfdən, həmin 13 şeirdən 5-i başqa müəlliflərin də adına yazılır. Başqalarının adına yazılın şeirlər bunlardır:

ختنى جمالى اي مه حبشى چه نام دارى

Bu şeir Saib “səfinəsi” və Nizari Qohestaninin (1247-1320) adına yazılır, onun divanının ən qədim nüsxələrində də mövcuddur.

روزگار آشقته تر یا زلف تو یا کدر من misrası ilə başlayan qəzəlin bir neçə beyti “Məcməül-füsəha”da Nizami adına yazılırsa, ondan neçə əsr əvvəl yazılmış Dövlətşah təzkirəsində daha müfəssəl və tam halda Şahfur Nişapurinin adına qeyd olunur. Bu şeirdə təxəllüs işlənməməsi də onun Nizamiya aid olmadığını göstərir, çünki Nizaminin ən qədim mənbələrdən əldə edilmiş qəzəllerinin demək olar ki, hamisində təxəllüs vardır.

گر تواني اي صبا بگذر شبى در كوى او misrası ilə başlayan qəzəlin beş beyti Səid Nəfisinin aşkar etdiyi cükgədə Nizamiyə istinad edilir. Lakin “Lübəbül-əlbab” təzkirəsində bu qəzəl Şefruh İsfahaninin adına yazılmışdır.

“Lübəbül-əlbab”da həmin şeir 10 beytdir, burada da təxəllüs yoxdur. Bu qəzəlin “Lübəbül-əlbab”da Şefruh İsfahaniyə isnad edildiyinin Səid Nəfisinin nəzərinə çatıtmadığı bizə məlum deyildir.

غمت جز در دل يكتا ننگنج misrası ilə başlayan şeir Cəmaləddin İsfahaniyə aid hesab edilir, Cəmaləddinin başqa qəzəllerində olduğu kimi, bu qəzəldə də təxəllüs yoxdur.

نظر كردم بچشم راي و تبیر misrası ilə başlayan qitə isə sonralar Səid Nəfisinin özünün də qeyd etdiyi kimi, Sədiyə də isnad verilir.

Bütün bunları nəzərə alaraq demək lazımdır ki, Səid Nəfisinin aşkar etdiyi üçüncü mənbə qədim olsa belə, mötəbər sayıla bilməz və orada qeyd olunan şeirlərin hamisini Nizaminin hesab etmək doğru olmaz. Ola bilsin ki, həmin şeirlər həqiqətən Nizamiyə məxsusdur, lakin onlar Nizami adına yazmağa hələlik heç bir əsas və ehtiyac yoxdur.

1958-ci ildə S.Nəfisi Nizami şeirlərini yenidən nəşr etdirdi. S.Nəfisinin Nizami şeirlərini yenidən nəşr etməsinin bir sıra səbəbləri var idi. Əvvələn, müəllif ayrı-ayrı mənbələr əsasında Nizami lirikasından bir çox yeni nümunələr

toplamışdı ki, bunları da çap etdirmək zəruri idi. Bu nümunələrdən xeyli hissəsi 1328-ci idə yazılmış və hazırda Ayasofiya kitabxanasında saxlanılan 4819 №-li cüngdən götürülmüşdür. Həmin cüngdə verilən 59 şeirdən 30-u yenidir. Maraqlı burasıdır ki, yeni olmayan şeirlərin çoxu “Gəncineyi-Gəncəvi”də şübhəsiz Nizamiyə aid edilən şeirlərdir, ancaq ikisi üçüncü qrupa daxil edilmişdir.

Digər tərəfdən Nizami lirikasının nəşrində Vəhid Dəstgirdinin götürdüyü prinsip S.Nəfisinə təmin etmir. S.Nəfisi belə hesab edir ki, Nizami adına yazılan bütün əsərləri olduğu kimi mənbələrini göstərməklə nəşr etdirmək lazımdır. Çünkü əvvələn, həmin əsərlər mənbələrdə Nizami adına yazılır, ikincisi böyük sənətkarlar bəzən zəif əsər də yaza bilərlər. Ona görə də onların adına yazılan zəif əsərləri rədd etmək doğru deyildir. S.Nəfisinin bu fikri ümumiyyətlə doğrudur. Ayrı-ayrı “zəif” və Nizami dühləsinə yad əsərlərin Nizamiyə aid olub-olmamasına gəldikdə V.Dəstgirdinin mövqeyi daha doğrudur. V.Dəstgirdi Nizami qələmindən zəif bir əsər çıxa biləcəyini qəbul etmir. Bu qənaətin doğruluğunu S.Nəfisinin aşkar etdiyi İstanbul cüngündə olan şeirlər də təsdiq edir. Bu şeirlərin içərisində bir beyt də olsun zəif əsər yoxdur. Həmin cüngdə Nizaminin 50 şeiri verilmişdir. Bu şeirlərdən 29-u “Gəncineyi-Gəncəvi”də də vardır. Bu 29 şeirdən iyirmi yeddisi V.Dəstgirdi tərəfindən şübhəsiz Nizamiyə aid edilən əsərlərdir, ikisi isə Nizamiyə aid olmayan şeirlər sırasına daxil edilmişdir. İndi həmin iki şeiri də Nizami əsərləri sırasına daxil etmək lazımdır. Məhz bu cəhət V.Dəstgirdinin prinsipini müəyyən dərəcədə doğrultmaqdadır.

S.Nəfisinin nəşrinin əsas əhəmiyyəti ondadır ki, burada şeirlərin sayı artmışdır. Müəllif hər bir şeirin üzərində onun götürdüyü mənbələri qeyd edir, lakin hansı mənbənin əsas olduğunu, ayrı-ayrı mənbələrdəki nüsxə fərqlərini S.Nəfisi

göstərmir. Başqa müəlliflərə aid olduğu məlum olan şeirlər belə Nizami əsərləri sırasına daxil edilir. Nəfisi bəzən çox irəli gedərək hətta eyni bir əsərin nüsxə fərqlərini də ayrı-ayrı əsərlər kimi qəbul edir. Məsələn, “**مرا پرسی که چونی چونم**”¹⁴ misrası ilə başlayan qəzəlin rədifi bəzi mənbələrdə “ey dust” yerinə “ey can” şəklində getmişdir. (Bunu V.Dəstgirdi də göstərmişdir). S.Nəfisi isə eyni bir şeiri məhz bu rədif fərqinə görə iki ayrıca əsər kimi çap etdirmişdir. “**عشق قتوی میدهد کز کعبه در بتخانه شو**” misrası ilə başlayan qəzəlin iki beyti S.Nəfisinin vaxtilə özü topladığı məcmuədə “**باش**” (“ol”) rədifi ilə qeyd edildiyindən, yeni nəşrdə ayrıca əsər kimi verilmişdir. Nəhayət, iki rübainin müxtəlif variantları da ayrıca əsərlər kimi çap edilmişdir.

Bu nöqsanlarına baxmayaraq S.Nəfisi tərəfindən Nizami lirikasının yenidən toplanılıb nəşr etdirilməsi böyük əhəmiyyətə malik bir hadisə hesab edilməlidir.

Sovet İttifaqında Nizami lirikasının toplanılması və nəşri ilə ilk dəfə görkəmli rus alimi Y.N.Marr məşğul olmuşdur. O, 1924-cü ildə Leningrad əlyazmalarında rast gəldiyi bir sıra Nizami şeirlərini kiçik qeydlərlə akademianın “Məruzələri”ndə dərc etdirmişdir. Alim bu barədə ilk məqaləsini Asiya muzeyindəki bir əlyazmasından götürdüyü bir qəzələ həsr etmişdir.

Bu, **دوش رفم بخرابات مرا راه نبود** misrası ilə başlayan qəzəldir ki, indi onun Nizamiyə aid olmadığına heç bir şübhə yoxdur. Həmin qəzəlin müəllifi XIII əsr şairi Fəxrəddin İraqi-Həmədanidir. Onun Nizamiyə aid olmamasından V.Dəstgirdi, Y.E.Bertels, S.Nəfisi kimi alımlar danışmışlar. Buna görə bu məsələ üzərində dayanmağa ehtiyac yoxdur. Amma müəllifin həmin məqalədə “Atəşgədə”dən gətirdiyi şeirlərin çoxu, yuxarıda qeyd edildiyi kimi, Nizaminindir. Alim ikinci məqaləsini “**ھفت اقلیم**” təzkirəsində Nizami adına yazılın şeirlərə, üçüncü yazısına isə yenə Asiya

muzeyi əlyazmasından götürdüyü bir qəsidəyə həsr etmişdir. “həft iqlim”dəki şeirlərdən yuxarıda danışılmışdır. Y.N.Marrın aşkar etdiyi qəsidəyə gəldikdə, demək lazımdır ki, o Nizaminin deyildir. Onun müəllifi XV əsr şairi Nizam Astarabadidir. Qəsidə özü Sənainin

منسوخ شد مرورت و معدوم شد وفا
زین هر دو مانده نام چو سیمرغ و کیمیا

mətləli qəsidəsinin təsiri altında yazılmış və onun ilk misrasını təzmin etmişdir.

Y.N.Marrdan sonra Nizami lirikasının toplanılması və nəşri sahəsində müəyyən bir durğunluq başladı. 1940-cı ildə Nizami yubileyinə hazırlıqla əlaqədar olaraq şairin ədəbi irlərini nəşr etmək sahəsində də bir sıra qiymətli işlər görüldü. O cümlədən, Nizami lirikasından müxtəlif mənbələrə səpələnmiş nümunələr toplanılıb tərcümə olunur və müxtəlif şəkillərdə dərc edilirdi. Hələ 1939-cu ildə “Revolyusiya və kultura” jurnalının may nömrəsində mənbələrdə Nizami adına yazılan bir qəzəlin (دوش رفتم بخرايات مرا راه نبود) azərbaycanca tərcüməsi verilmişdi. Qəzəli Azərbaycan dilinə R.Mirzəhəsən tərcümə etmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, bu əsər Nizaminin deyildir.

Bu hadisədən 8 ay sonra bir sıra qəzet və jurnallarda yubileylə əlaqədar olaraq Nizaminin müxtəlif mənbələrdən toplanmış lirik şeirlərinəndən xeyli nümunə dərc olunur.

Müxtəlif qəzet və jurnallarda səpələnmiş bu şeirləri Azərbaycan dilinə C.Xəndan, Ə.Vahid, O.Sarıvəlli, M.Dilbazi, R.Nigar, M.Rahim, rus dilinə A.Plavnik və başqaları tərcümə etmişdilər. Bir az sonra həmin tərcümələr ayrıca kitabça şəklində nəşr edilir. Kitabçaya 32 qəzəl, 3 qəsidə və bir sıra başqa parçalar daxil edilmişdir. Qəzəllərdən 25-i Y.Rıpkənin məqaləsindən götürülmüş,

qalanları isə H.Araslının səyi nəticəsində müxtəlif mənbələrdən toplanılmışdır. Nizami lirikasından çox az bir hissəni əhatə edən bu kitabçanın bəzi nöqsanları da var idi ki, onlar Ə.Mübarizin məqaləsində qeyd olunmuşdur. Məsələn, bəzi rübai'lər qitə, bəzi qitələr isə rübai başlığı altında getmişdir. Bunlardan əlavə Nizaminin olmayan bəzi şeirlər də buraya daxil edilmişdir. Məsələn, “Saçların dağınıqmıdır” şeiri “Məcməül-füsəha”da Nizami adına yazılsa da, Dövlətşah təzkirəsində də qeyd olunduğu kimi, Şahfur Nişapurininindir. Bu barədə vaxtilə S.Nəfisi də yazmışdır. “Yenə meyxanəyə düşmüşdü güzərim bu gecə”, “Həbəşə bir oxşayırkən gözəlim, o xətti-xalın” qəzəlləri və bəzi rübai'lər haqqında da bunu demək olar. Bunlardan birincisi, qeyd edildiyi kimi, Fəxrəddin İraqinin, ikicisi isə Nizari Qohestanininindir.

Kitabçada şairin məşhur fəxriyyəsi doğru olaraq qəsidə başlığı altında verilmişdir, amma nədənsə, Ə.Mübarizin məqaləsində bu, səhv hesab olunur.

Ümumiyyətlə, bəzi kiçik nöqsanlarına baxmayaraq bu kitabçanın çap olunması Nizami ırsinin nəşri sahəsində əlamətdar bir hadisə idi və burada prof. H.Araslının xidməti xüsusi olaraq qeyd edilməlidir.

Sonralar “Gəncineyi-Gəncəvi” ilə tanışlıq şairin lirik əsərlərinin Azərbaycan nəşrinə bəzi dəyişikliklər etməyə imkan verdi. 1941-ci ildə mətbuat səhifələrində Nizami lirikasından Azərbaycan və rus dillərində bir neçə yeni tərcümələr nəşr olundu. Müharibənin başlanması Nizami yubileyi ilə yanaşı şairin lirik əsərlərinin də nəşri işini müəyyən dərəcədə təxirə saldı. Nəhayət, 1947-ci ildə Nizaminin lirik şeirləri yenidən nəşr olundu. Bu nəşr indiyə qədər Nizami lirikasının Azərbaycan dilində olan ən yaxşı nəşri idi. Burada “Gəncineyi-Gəncəvi” əsasında qəsidə və qəzəllərin sayı artmış, rübai və qitələr qarşıq düşməmişdir.

(خوشت از این گو سخن) sözləri ilə başlayan qəzəlin rübai adlanmasını istisna etməklə. Buraya 61 qəzəl, beş qəsidə, 12 rübai və bir neçə qıtə daxil edilmişdir. Lakin bu nəşrin də özünə görə nöqsanları var. Hər şeydən əvvəl, “Gəncineyi-Gəncəvi”də birinci və ikinci qrupa daxil edilən şeirlərin əsasən hamısı, üçüncü qrupa daxil edilən şeirlərin isə bəziləri heç bir əsas olmadan Nizaminin əsərləri kimi dərc edilmiş, qalan əsərlər isə tamamilə atılmışdır ki, bunu da doğru hesab etmək olmaz. Əvvələn, həmin atılan şeirlər içərisində Nizamiyə mənsub olanları da ola bilərdi və var idi; ikincisi, burada qeydsiz-şərtsiz Nizaminin adına yazılan şeirlərin bəziləri şübhəli və mübahisəlidir. “Yenə meyxanəyə düşmüşdü güzərim bu gecə” misrası ilə başlayan şeir buna misal ola bilər. Bu cür şeirləri “şübhəli”, “mübahisəli” əsərlər adı altında vermək daha doğru olardı.

1953-cü ildə Nizami lirikasından qəzəllər ayrıca kitab şəklində nəşr olundu. Kitabça oxucu kütlələri tərəfindən rəğbətlə qarşılandığından 1956 və 1959-cu illərdə təkrar surətdə çap edildi.

Bütün bu nəşrlər bəzi nöqsanlarına baxmayaraq böyük şairin irsini yaymaq sahəsində qiymətli hadisələr idi. Nizami lirikası bir sira xalqların dillərində də çap olunmuşdur. Gürcü dilində olan nəşrlər buna misal ola bilər.

1940-ci ildə şairin lirik əsərlərinin rusca nəşrə hazırlanlığı xəbər verilir, hətta nəşrin hansı mənbələr əsasında hazırlanıldığı da göstərilir. Lakin müəyyən səbəblər üzündən həmin nəşr ləngimiş, sonra təxirə salılmış, nəhayət, 1947-ci ildə prof. Y.E.Bertelsin tərtib və müqəddiməsi ilə nəfis şəkildə nəşr olunmuşdur. Bu kitabı hazırlayarkən müəllif “Gəncineyi-Gəncəvi”ni əsas götürmüştür. Öz həcmi, gözəl müqəddiməsi və izahlarına görə diqqəti cəlb edən bu nəşrin də özünə görə nöqsanları vardı. Hər şeydən əvvəl, ayrı-ayrı Nizami qəsidələrinin ixtisas edilmiş şəkildə

verilməsi, daha doğrusu, şeirin məzmunu, məntiqi inkişafı və süjet bütövlüyü ilə hesablaşmadan onlarca beytin çıxarılması həmin əsərlərin əsl gözəlliyini pozmuşdur. İkincisi, burada bəzi şeirlər iki yerə parçalanaraq iki ayrıca qitə kimi verilmişdir. Üçüncü, Nizami tərəfindən yazıldığı şübhə doğuran V.Dəstgirdinin Səfəvi dövrü Nizamilərinə aid etdiyi əsərlərin bəziləri qeyd-şərtsiz buraya daxil edilmişdir. Məsələn, vaxtilə Y.N.Marr tərəfindən Nizami adına nəşr edilən Nizam Astrabadi qəsidiəsini böyük şairin əsərləri sırasında görürük. Bəli, təəccüblüsü budur ki, V.Dəstgirdi tərəfindən Nizamiyə isnad edilən 9 rübaidən ancaq üçü buraya daxil edilmiş, qalanları isə atılmışdır. Bunun əvəzinə İran aliminin rədd etdiyi rübailardən 9-u bu kitaba daxil edilmişdir. “Həft iqlim” təzkirəsindən götürülmüş bu rübaiların birini çıxmaq şərtilə, Nizami əsərləri sırasına daxil edilməsi tamamilə doğru hərəkətdir. Lakin həmin rübailardən biri ən qədim əlyazmalarında gah Hafizin, gah da Xəyyamin adına yazılır və çox ehtimal ki, ya Xəyyam, ya da Hafız qələminin məhsuludur. Bu rübai haqqında vaxtilə A.V.Jukovski də danışmışdır. Bütün bu göstərilən nöqsanlar Nizami lirikasının ikinci nəşrində də təkrar edilmişdir.

Bunlardan əlavə Nizami lirikasından nümunələr şairin seçilmiş əsərlərində, Azərbaycan şeiri antologiyasında da dərc olunmuşdur.

Ümumiyyətlə ayrı-ayrı nöqsanlarına baxmayaraq bütün bu nəşrlər Nizami irsinin yayılması sahəsində diqqətəlayiq hadisəldərdir. Lakin onu da qeyd etmək lazımdır ki, hələlik Nizami lirikası düzgün elmi prinsiplər əsasında nəşr edilməmişdir. İran nəşrləri yuxarıda göstərdiyimiz kimi, bir sırə qiymətli cəhətlərinə baxmayaraq nöqsanlıdır. Sovet nəşrləri də Nizami adına yazılan şeirləri tamamilə əhatə etmir. Sovet İttifaqında Nizami irsini təhlil və izah etmək, Nizami irsinin əsl humanist mahiyyətini açmaq, Nizami

“Xəmsə”sinin elmi-tənqidi mətnini tərtib etmək sahəsində görülən işlər heç bir xarici ölkədə görülməmişdir. Lakin şairin lirikasının nəşri sahəsində bunu demək olmaz. Hələ də Nizaminin vətənində onun lirik əsərlərinin orijinalı düzgün elmi prinsiplər əsasında tərtib və nəşr olunmamışdır.

Məlumdur ki, Sovet İttifaqında Nizami lirikası ancaq tərcümələrlə yayılmış və geniş oxucu kütlələri şairin lirik əsərləri haqqında bu tərcümələr əsasında fikir yürüdür. Ona görə də bu tərcümələrin keyfiyyətindən, onların orijinala nə dərəcədə yaxın olub-olmamasından danışmaq zəruridir. Təsadüfi deyildir ki, hələ 1940-cı ildə Nizami lirikasının ilk Azarbaycan nəşri barədə Ə.Mübarizin yazdığı məqalədə daha çox Nizami şeirlərinin tərcümələrinin keyfiyyətindən bəhs edilir. Ə. Mübarizin göstərdiyi tənqidi qeydlər müəyyən kəskinliyinə baxmayaraq əsasən bugün də öz qüvvəsində qalır, çünkü o vaxtdan Nizaminin lirik əsərləri bir neçə dəfə nəşr olunmuş, yeni-yeni tərcümələr bu kitabçaya əlavə olunmuş, lakin göstərlən nöqsanlar aradan qaldırılmamışdır.

Nizami böyük şairdir. Onun şeirində hər cümlə, hər ifadə, hər söz, hətta hər səs müəyyən bir məna və poetik vəzifə daşıyır. Mütərcimlər isə orijinalı bilmədiklərindən sətri tərcümə əsasında Nizami şeirinin təxmini məzmununu verməyə çalışır, bu təxmini məzmunu verə bilmədikdə onu özləri istədikləri kimi dəyişdirirlər. Beləliklə də, Nizami şeirini həm məzmun, həm də formaca təhrif edirlər.

Nizami şeirlərinin çoxunu C.Xəndan tərcümə etmişdir. Onların içərisində məharətlə yerinə yetirilmiş tərcümələr çoxdur. Ancaq ümumiyyətlə, C.Xəndanın tərcümələrinin bəziləri zəifdir, onlar nəinki vəzn, forma, eyni zamanda məzmun cəhətdən də orijinalı təhrif edirlər. Məsələn, Nizami yazır:

رخ را چو شمع افروخته پروانه راپر سوخته

من تشنە و لب دوختە او چشمە حیوان من
گقتم به مهر ای نازنین شو با نظامی همنشین
گفتا که باشم بعد از این من آن او او آن من

C.Xəndan bu hissəni belə tərcümə etmişdir:
Parlar yanağın şəm tək, pərvanə yandı sübhədək!
Biz təşnəyik, su ver içək, ey çeşmeyi heyvanımız.
Lütf eylə bir, nazənin, Nizamiyə ol həmnişin,
Qət eylədin ollam sənin, bəs hardadır peymanımız?

Zahirən orijinalla tərcümə arasında elə bir fərq yoxdur, müəllif vəzni, qafiyələri, hətta daxili qafiyələri də saxlamışdır. Ancaq diqqətlə nəzər yetirdikdə aydın olur ki, orijinalla tərcümə arasında həm bədiilik, həm də məzmun cəhətdən ciddi fərq vardır. Əvvələn, “su ver içək”, “bəs hardadır peymanımız” kimi əlavələr şeirin məzmununu təhrif edir, hətta demək olar ki, anlaşılmaz bir hala salır. Orijinalda şeir nikbin və məntiqi bir sonluqla bitir. “Mehribanlıqla dedim: ey nazənin, Nizamiyə həmdəm ol!” Dedi: “Bundan sonra mən onunam, o da mənimdir”. Tərcümə isə “lütf eylə”dən, “qət eyləmək”dən, “bəs hardadır peymanımız”dan söhbət gedir ki, bu da şeirə bir anlaşılmazlıq gətirir.

Başqa bir qəzəlin sonunda Nizami yazır:

خورد سو گند نظامی بسر شر و انشاه
که چو بیدار شدم پار بخواب آمده بو
Ey Nizami, dedi, birdən, ayılıb gördüm o yox
Demə röyadə biza çeşmi-xumar gəlmış idi.

Burada orijinal təhrif olunmaqdan əlavə, şeirdə bir məntiqsizlik əmələ gəlmişdir. Əvvəlki beytlərdən aydındır ki, aşiqin yarı çoxdan getmişdir. Bəs “ey Nizami” deyən kimdir? Bu, tərcümədən məlum olmur. Amma orijinalda belə şeylər yoxdur. Şair Şirvanşahın başına and içir ki, oyananda gördüm yar yuxuda gəlibmiş, yəni bütün bu

danışıqlar yuxu imiş. Orijinal öz məzmunu, quruluşu etibarilə “qəzəldən” mədhə keçidi (gizirgah) xatırladır. Ehtimal ki, bu aşiqanə parça Nizaminin müasiri olan Şirvan hökmardarlarından birinin mədhinə həsr edilmiş bir qəsidənin girişidir. Mütərcimin belə tarixi, ədəbi əhəmiyyətə malik bir beyti dəyişdirməyə ixtiyarı yoxdur.

Nizami yazır:

کار دل سهول است کان در دست تست
جهد کن تا چارهٔ جانم کنی

Sətri tərcüməsi:

Ürəyin işi asandır, çünki o sənin əlindədir, sən cəhd et
ki, canıma çarə qılasan.

C.Xəndan isə bu beyti belə tərcümə etmişdir:

Ürək demə, artıq əldən vermişəm,
Ona çarə özün, canan, edəsən!

Göründüyü kimi, tərcümədə orijinal tamam təhrif edilmişdir.

M.Rahimin tərcümələrinə də belə təhriflər vardır.
Məsələn, Nizami yazır:

گفتم كه وفا كني نك لدى
گفتند مرا نمی شنیدم

Sətri tərcüməsi:

Dedim (yəni güman etdim) ki, vəfa edərsən, etmədin.
Mənə (bunu) dedilər, eşitmədim.

M.Rahim bu beyti belə tərcümə edir:

Mənə gel eylə vəfa, söylədim, heç eyləmədin,
Almadın sayə nədən söylə, ürək səhbətini.

Bu beytlə Nizami beytinin heç bir əlaqəsi yoxdur. Hər ikisində müştərək bir söz və ya fikir varsa, o da “vəfa” sözüdür. Qalan nə varsa, M.Rahimin öz fikridir, öz sözüdür.

O, Sarıvəllinin, M.Dilbazinin, R.Nigarın, S.Rüstəmin, xüsusən Ə.Vahidin tərcümələri nisbətən qənaətbəxş hesab oluna bilər. Ə.Vahid Nizami qəsidələrinin və qəzəllərinin vəznini, məzmununu – ümumi ruhunu saxlaya bilmışdır. Lakin bu müəlliflərin tərcümələrində də yuxarıda göstərdiyimiz nöqsan və təhriflər vardır. Ayrı-ayrı hallarda müəlliflər Nizami şeirinin təqribi məzmununu versələr də, sənətkarlıq cəhətdən Nizami şeirinin gözəlliklərini saxlaya bilməmişdi. Ayrı-ayrı hallarda mütərcimlər Nizami şeirinə özlərindən yeni rədif uydurur, qafiyə xatırınə artıq, bəzən yerinə düşməyən sözlər, ifadələr işlədirirlər, şairin yaratdığı obrazları söz yığını ilə əvəz edirlər. Bu tərcümələrdə eksər hallarda vəzn pozulur. Bu cür təhriflərin bir səbəbi də odur ki, tərcüməçilər Nizami şeirlərindəki yüksək şeiriyyəti saxlamaq üçün müvafiq bədii ifadə vasitələri tapmaqdə çətinlik çəkirərlər. Nizami qəzəlləri orijinalda çox sadədir. Amma bu sadəliyin arxasında dahiyana bir ustalıq var. Belə şeirləri yazmaq çətin olduğu kimi, tərcümə etmək də çətindir. Nizami şeirinin bütün gözəlliklərini saxlamaq qeyri-mümkündür. Ancaq hazırkı tərcümələri daha da təkmilləşdirmək, orijinala daha da yaxınlaşdırmaq olar və lazımdır.

Bu nöqsanlar Nizami şeirlərinin rusca tərcüməsində özünü daha aydın hiss etdirir. Burada Nizami şeirinin bir sıra forma gözəllikləri demək olar ki, tamamilə itmişdir. Ancaq məzmunu vermək cəhətdən yaxşı tərcümələrə rast gəlmək olar. Məsələn, şairin rübai'lərini O.Rumer, “Qocalıq” və وقت

آن است که این مهره مششدر گردد
qəsidələrini Koçetkov yaxşı
tərcümə etmişlər. Ayri-ayri qəzəl və qəsidələr içərisində də
yaxşı tərcümə olunmuş şeirlər vardır. Lakin rusca
tərcüməninin nöqsanları daha çoxdur.

Nizami yazır:

زد بد لم در آتشی عشق بتی که نام او
زهره و آفتاب را زهره باب میکند

Sətri tərcüməsi:

Ürəyimə bir gözəlin eşqi od saldı, onun adı
Günəşin və Zöhrə (Venera)nın ödünü suya salır.

Rusca tərcüməsi:

Кумиром сердце зажжено, чье имя Зухра,
И солнце силы лишено пред нежным божеством
любви.

Burada orijinal təhrif olunmuşdur. Belə çıxır ki, aşiqin
sevgilisinin adı Zöhrə imiş? Görünür, bu təhrif sətri
tərcümədən gəlir, çünki həmin təhrif Nizami lirikasının
1940-cı idəki Azərbaycan nəşrində də vardı. Onu Ə.Mübariz
doğru təqnid etmişdi.

Nizami yazır:

چو من در خدمت زلفت کمر چون مور بر بستم
بغارت کردن موری سلیمانی مکن چندین

Sətri tərcüməsi:

İndi ki, mən sənin zülfərinin xidmətində qarışqa kimi
bel bağlamışam,
Qarışqanı qarət etmək üçün bu qədər Süleymanlıq etmə.

Rusca tərcüməsi:

Ты, чтоб ограбить муравья, не заносишь, как
Сулейман,
И заклинаний не твори, ручью стремиться вспять
зачем.

Yenə də tərcümədə şairin obrazları tamam təhrif olunmuşdur. Burada orijinalın ilk misrası atılmış, ikinci misra birincinin yerinə keçmiş və ona da orijinala dəxli olmayan bir misra artırılmışdır.

Nizami yazır:

ملك الملوك فضل بمفضيلات معانى
زمى و زمان گرفته بمثال آسمانى

Sətri tərcüməsi:

Mən öz fəzilətimlə fəzilət padşahlarının padşahiyam,
Göylərin fərmanı ilə zəmin və zamanı tutmuşam.

Rusca tərcüməsi:

Царь царей в слаганье слов я, в нем я — только
совершенство
Небо, время и пространство чувствуют мое
главенство.

Göründüyü kimi, tərcümədə ikinci misra təhrif olunmuşdur. Ümumiyyətlə, bəzi nöqsanlarına baxmayaraq Nizami lirikasının rus dilində tərcümə və nəşr olunması böyük şairin əsərlərinin yayılması yolunda atılmış təqdirdəlayiq bir addımdır.

Nizami lirikasının öyrənilməsi daha gec başlanılmışdır. Düzdür, şairin lirikası haqqında hələ təzkirə müəllifləri müəyyən fikirlər söyləmişlər. O cümlədən ilk təzkirə müəlliflərindən olan Məhəmməd Övfi “Lübabül-əlbab”da

Nizaminin lirik şeirləri haqqında ancaq aşağıdakı, qısa və bəzi cəhətlərdən diqqəti cəlb edən məlumatı verir:

جز مسنويات از وى شعر کم روایت کرده اند در نیشابور از بزرگی
شندیدم (Məsnəvilərdən əlavə ondan az şeir nəql edirlər, bu
şeirləri Nişapurda böyük bir adamdan eşitdim).

Buradan aydın olur ki, böyük şairin lirik şeirləri öz dövründən başlayaraq geniş yayılmış və dillər əzbəri olmuşdur.

Nizaminin lirik şeirlər divanı haqqında ilk qiymətli məlumatı görkəmli Azərbaycan alimi Zəkeriyya Qəzvini vermişdir. O, özünün “Asarül-bilad fi əxbarül-ibad” adlı məşhur coğrafi əsərində Gəncədən danışarkən Nizamini xatırlayaraq yazır:

ابو محمد نظامی شاعر مفلق عارف حکیمی بود، دیوانی نیکو دارد و بیشتر
شعر او الهیات و مواعظ و حکم و رموز عارفان و کنایات ایشان است و
از وست داستان خسرو و شیرین و از اوست داستان لیلی و مجنون ازوست
مخزن الاسرار و هفت پیکر ...

“Əbu Məhəmməd Nizami yenilikçi, alim, arif bir şair idi, yaxşı bir divanı vardır, şeirlərinin çoxu ilahiyyat, nəsihət, fəlsəfə (hikmət), sufilərin rəmz və eyhamlarından ibarətdir. “Xosrov və Şirin”, “Leyli və Məcnun” dastanları, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” onun əsərləridir ...”.

Zəkeriyya Qəzvininin bu qeydinin əsas əhəmiyyəti ondadır ki, şairin vəfatından təxminən 50-60 il sonra, yəni XIII əsrin ortalarında Nizaminin lirik şeirlərinin bir divan şəklində mövcud olduğunu təsdiq edir.

Zəkeriyya Qəzvininin Nizami lirikasına verdiyi qısa səciyyə də diqqəti cəlb edir. Buradan aydın olur ki, şairin divanında tovhid, nət, minacat tipli şeirlər də var imiş, çünkü Nizami şeirlərinin bir qisminin ilahiyyatdan ibarət olduğunu deyərkən müəllif əsasən ənənəvi dini şeirləri nəzərdə tutmuşdur. Nizaminin belə dini şeirlərindən hələlik heç bir

nümunə əldə edilməmişdir. Lakin Z.Qəzvininin bu qeydinə əsaslanaraq ehtimal etmək olar ki, "Xəmsə"də olduğu kimi, şairin divanında da ənənəvi dini şeirlərə müəyyən yer verilmişdir. Z.Qəzvininin "Nizaminin şeirlərinin çoxu ilahiyyatdan, nəsihətçilikdən və s. ibarətdir" fikrini və xüsusilə ilahiyyata aid şeirləri əvvəlcə xatırlamasını riyazi dəqiqliklə qəbul etmək bizcə, doğru deyildir. "Xəmsə"də olduğu kimi, şairin divanında da dini mövzulara, şübhəsiz ki, çox az yer verilmişdir. Müəllifin Nizami şeirlərinin hansı mövzulara həsr olundığını deyərkən birinci növbədə ilahiyyata aid şeirləri xatırlaması dini ideologiyanın hakim olduğu şəraitdə yaşamış bir alimin qeydi kimi nəzərə almaq və qiymətləndirmək lazımdır.

Müəllifin Nizami şeirlərinin çoxunun "nəsihətdən və fəlsəfədən" ibarət olması haqqındaki fikrini bu gün əldə olan qəsidələr və başqa lirik parçalar da təsdiq edir.

Z.Qəzvininin Nizami şeirlərinin çoxunun sufilərin rəmz və eyhamlarından ibarət olması fikrini təsdiq edəcək material çox azdır. Şairin əldə olan lirik əsərləri içərisində sufilərin rəmz və eyhamları ancaq bir-iki xırda şeirdə özünü göstərir. Lakin hazırda Nizaminin lirik yaradıcılığında "sufiyanə" şeirlərin mövqeyini müəyyənləşdirmək çətindir.

Ümumiyyətlə götürdükdə Z.Qəzvininin verdiyi bu qısa səciyyədən aydın olur ki, Nizami divanına daxil olan şeirlər içərisində ictimai-fəlsəfi motivlər daha qüvvətli, bəlkə də əsas motivlər olmuşdur.

Z.Qəzvinidən sonra Nizami divanından Dövlətşah Səmərqəndi bəhs etmişdir. Dövlətşahın "Təzkirətüş-şüəra"da verdiyi məlumat Z.Qəzvininin Nizami divanı haqqında fikrini daha da tamamlayır. Dövlətşah yazar: دیوان شیخ و راه خمسه قریب بیست هزار بیت باشد. غزلیات مطبوع و موشحات و شعر مصنوع بسیار دارد...

“Xəmsə”dən əlavə Şeyxin divanı iyirmi min beytə yaxındır. Ürəkaçan qəzəlləri, müvəşşəhləri və sənətkarlıqla yazılmış çoxlu şeirləri vardır”.

Göründüyü kimi, Dövlətşahın diqqətini daha çox Nizaminin ürəkaçan (yaxud xoşa gələn) qəzəlləri cəlb edir. Sonra isə çox güman ki, qəsidi və qitälərə aid fikirlər gəlir, onun bu şeirlərini “məsnu şeirlər” adlandırır. Həm də məsnu sözü burada poetik istilah kimi işlənməmişdir. Sadəcə olaraq Dövlətşah Nizami qəsidələrinin fiqular cəhətdən zənginliyinə işarə etməklə bərabər, onların sənətkarlıq cəhətdən çox qüvvətli olduğunu göstərmək istəmişdir. Buna görə də Y.E.Bertelsin “məsnu” sözünü “сүни” («искусственный») sözü ilə tərcümə etməsini doğru hesab etmirik.

Bundan sonra yazan təzkirəçilər ya M.Övfinin, ya da Dövlətşah Səmərqəndinin sözlərini təkrar edir və şairin divanını görmədiklərini bilirlər. Hətta Dövlətşahla eyni zamanda yaşayan məşhur fars-tacik şairi Əbdürəhman Cami özünün “Baharistan” əsərində M.Övfinin sözlərini təkrar edərək yazar: و بیرون از آن کتاب (يعنى از خمسه) از وی شعر کم “روایت کرده اند”...(Bu kitabdan (yəni “Xəmsə”dən) əlavə ondan az şeir nəql edirlər).

“Atəşgədə” müəllifi isə Dövlətşahın yuxarıda qeyd olunan sözlərinə əsaslanaraq yazar: “Deyirlər, Nizaminin “Xəmsə”dən əlavə iyirmi min beytdən ibarət qəzəl, qəsidi, qitə və rübaiłəri var imiş ki, hal-hazırda əldə deyildir” ...”Məcməül-füsəha” müəllifi isə yazar: “Deyirlər, Şeyxin “Xəmsə”dən əlavə neçə min beyt şeiri vardır; amma mən görməmişəm”...

Beləliklə, görürük ki, sonrakı təzkirə müəllifləri Nizami divanını görmədiklərindən onun haqqında elə diqqətəlayiq bir xəbər verə bilməmişlər. Buna görə də bunların üzərində dayanmağa ehtiyac yoxdur.

Nizamidən bəhs edən ilk Avropa alımları şairin lirikasına aid məlumatı bilavasitə Dövlətşahın təzkirəsindən götürmüslər.

XIX əsrin əvvəllərində yazış yaratmış alımlardan S.de Sasi, H.-Purqştal, Şarmua, Erdman və başqaları buna misal ola bilərlər. Bu müəlliflərə qədər A.Krimskinin yazdığı kimi, “Avropada Nizaminin ancaq quru adı məlum idi”. Ancaq XIX əsrin ikinci yarısından başlayaraq bu məsələ ilə əlaqədar bir sıra yeni müəlahizə və faktlara rast gəlinir. Məsələn, 1854-cü ildə yazılmış bir kataloqda ilk dəfə Nizami divanının təsviri verilir. Əlbəttə, bu, Dövlətşah Səmərqəndinin xəbər verdiyi divan deyil, yuxarıda haqqında bəhs etdiyimiz məcmuənin bir nüsxəsidir.

Həmin “divan”ın təsvirini bir neçə il sonra Petç və Ete vermişlər. Onların təsvirindən aydın oldu ki, həmin məcmuənin Oksfordda iki (№ 618, 619), Berlində bir (№ 691) nüsxəsi vardır. Bütün bu nüsxələrin hamısı A. Şprengerin təsvir etdiyi məcmuədə olduğu kimi

هر که از روی خرد روی بیزدان آرد
لطف بیزد انش همی تحفه غفران آرد

Kim ağıl vasitəsilə allaha üz tutur,

Allahın lütfü həmişə onun günahlarından keçir.

mətləli qəsidi ilə başlayır. Hər iki müəllif bəhs etdikləri məcmuənin A. Şprenger tərəfindən təsvir olunmuş əlyazmasının başqa nüsxəleri olduğunu göstəirlər. Onu da qeyd etmək lazımdır ki, Berlin nüsxəsi Z.Faryabinin şeirləri ilə bir cilddədir. H.Ete isə öz təsvirində yazar ki, Nizami divanının mətni 1283-cü ildə Aqrada çap olunmuşdur. S.Nəfisi və başqaları bu fikri doğru hesab etmirlər.

Beləliklə, “Nizami divanı” adı ilə bir şeir məcmuəsinin aşkar edilməsi göstərdi ki, Nizaminin lirik əsərləri bütünlüklə itib batmamışdır. Büyük şairin lirik əsərlərinin

kiçik bir hissəsi naməlum bir müəllif tərəfindən toplanmış və bir məcmuə düzəldilmişdir. Həmin məcmuənin indi dünyanın müxtəlif kitabxanalarında ona qədər nüsxəsi vardır. Lakin bu məcmuəni "Nizami divanı" deyil, "Psevdonizami divanı" adlandırmış daha düzgün olardı. Çünkü həcmə çox kiçik olan bu məcmuədəki şeirlərin yarıya qədəri zəif olmaqla bərabər, başqa müəlliflərə də isnad edilir və ondan Nizami lirikasını nəşr edərkən ancaq ikinci dərəcəli bir mənbə kimi istifadə etmək olar.

1871-ci ildə macar alimi V.Baxer ilk dəfə olaraq "Leyli və Məcnun"da şairin öz lirikası haqqında fikirlərinə və Z.Qəzvininin Nizami divanı barəsindəki mülahizələrinə diqqəti cəlb etdi. Bu faktlara əsaslanaraq alim göstərdi ki, Nizami Gəncəvinin eyni zamanda lirik şeirlər divanı olmuşdur, lakin yəqin o divan çoxdan itib-batmış və onun lirik şeirləri gəlib bizə çatmamışdır. V.Baxerin arxasında məşhur ingilis şərqşünası E. Braun ümumiyyətlə, Nizaminin divanı olduğunu şübhə altına alaraq 1906-cı ildə nəşr etdirdiyi "İran ədəbiyyatı tarixi" əsərinin ikinci cildində bu haqda yazırıdı: "Əgər doğrudan da, Nizaminin divanı olmuşsa (?), çoxdan itib-batmış və unudulmuşdur".

E. Braunun bu sözlərində kiçik bir həqiqət olsa da, onun fikri ümumiyyətlə doğru deyildir. Bu kiçik həqiqət ondan ibarətdir ki, sözün əsl mənasında Nizami divanı, doğrudan da əldə deyildir. XII əsrənən başlayaraq bir çox təzkirə müəllifləri də Nizami divanını görmədiklərini xəbər verirlər. A. Sprenger, H.Ete və başqaları tərəfindən təsvir olunan şeir məcmuəsini isə Nizami divanı kimi qəbul etmək düzgün deyildir. Çünkü əvvələn bu divandakı şeirlər Nizami divanının çox az bir hissəsidir. Digər tərəfdən buradakı şeirlərin ancaq bir hissəsi Nizamiyə məxsusdur, qalanları şübhəlidir. Lakin bu heç də o demək deyildir ki, bəlkə də Nizaminin divanı olmamışdır.

Z.Qəzvininin, D.Səmərqəndinin, hətta Nizaminin öz sözləri və bir sıra başqa amillər qəti şəkildə göstərir ki, Nizaminin divanı olmuş və onu XIII-XV əsrlərdə yaşamış bir sıra təzkirə və cüng müəllifləri görmüşlər.

E. Braunun bu səhvini bir neçə il sonra başqa Avropa alimləri təshih etdilər. 1922-ci ildə holland şərqsünası M.T.Houtsma “Nizami divanı haqqında bəzi qeydlər” adlı bir məqalə dərc etdi. Məqalədə Perç və Ete tərəfindən təsvir olunmuş “Nizami divanı” adlı məcmuədən bəhs edilirdi.

M. Houtsma hər şeydən əvvəl E. Braunun “bəlkə də Nizaminin həqiqətdə divanı olmamışdır” hökmünü təkzib edir və göstərir ki, əvvələn Nizaminin divanı olmuşdur, ikincisi, bu divanın naqis də olsa, üç nüsxəsi Avropa kitabxanalarında saxlanmaqdadır, həm də bu əlyazmalar yeni bir məcmuənin müxtəlif nüsxələridir. Sonra müəllif onu da qeyd edir ki, bu əlyazmaları heç də Dövlətşahın təsvir etdiyi 20 min beytlik divan deyildir, bununla belə, bu şeirlərin Nizmiyə aid olduğuna şübhə ola bilməz, çünki burada Nizami təxəllüsündən əlavə Gəncənin də adı çəkilir.

M. Houtsma “Nizami divanı”ndakı ilk qəsidə üzərində də xeyli dayanır və onun Nizami tərəfindən yazıldığını mümkün hesab edir. Qəsidənin son beytindən belə anlaşılır ki, guya həmin əsər Kəmaləddin İsfahaniyə cavab olaraq yazılmışdır:

ابن بدان وزن و قوافي است که گفتست کمال؟

هر نسیمی که بمن بوی خراسان آرد

Bu həmin vəzn və qafiyə ilədir ki, Kamal (?)demişdir;
“Hər nəsim ki, mənə Xorasanın ətrini gətirir”.

Kəmaləddin İsfahani təxminən 1172-ci ildə anadan olmuş, 1237-ci ildə öldürülmüşdür. M.Houtsmanın fikrincə,

bu tarixlər Nizaminin Kəmaləddinə cavab yazmasını şübhə altına ala bilməz. Bu doğrudur, amma Kamal İsfahaninin divanında belə bir misra yoxdur. Orta əsr şairlərinin əsərlərinin nəzərdən keçirilməsi nəticəsində aydın oldu ki, son misra Seyid Həsən Qəznəviyə məxsusdur. Seyid Həsən həmin qəsidəni Bağdadda yazaraq Sultan Səncərə göndərmişdir. Göstərilən beytdə Seyid yerinə Kamal yazılmışın ancaq səhvin nəticəsidir.

M.Houtsmanın məqaləsində “Nizami divanındaki şeirlərin qısa səciyyəsi haqqında da məlumat verilir. Müəllif yazar: “Qəsidələr ... hər hansı bir əmir və hökmdarın tərifinə həsr olunmuş mədhiyyə deyil, müəyyən dərəcədə sufi xarakter daşıyan dini himnlərdir. Bu qeydlər onun qəzəl və rübai'lərinə də aiddir. Burada müəllifin Nizami şeirlərini “sufi səciyyəli dini himnlər” hesab etməsi əlbəttə, səhvdir. Bu məcmuədəki istər Nizami tərəfindən yazılmış, yaxud Nizamiyə aid hesab edilən başqa şeirlərdə sufifyanə cizgilər vardır, bəzən müəyyən fikirlər, dini ayə və əfsanələr vasitəsilə ifadə olunur, lakin bu cəhət onları “sufi səciyyəli dini himnlər” adlandırmağa haqq vermir. Buradakı Nizami şeirlərində həyat eşqi, əməyə, fəaliyyətə çağırış ruhu əsas yer tutur.

Öz zəmanəsini, mühitini kəskin tənqid edən şair insanları ruhdan düşməməyə, ömrü xeyirli işlərə sərf etməyə səsləyir.

M.Houtsmadan 13 il sonra Çexoslovakiya şərqsünası Y.Ripka “Ərməğan” jurnalında “Nizamidən bir neçə təzə qəzəl” adlı bir məqalə dərc etdirmişdir. Müəllif Ayasofiya kitabxanasındaki cüngdən götürdüyü 25 qəzələ əlavə etdiyi bu məqalədə həmin şeirlərin əsas motivləri, şəkli xüsusiyyətlərindən bəhs etmiş, onların vəznnini müəyyənləşdirmişdir. Y.Ripka öz məqaləsində yazar ki, bu qəzəllər öz forma mükəmməlliyyinə, real məzmununa görə

ancaq Nizami kimi bir ustadin qələmindən çıxa bilər. “Bu şeirlərin hər kəlməsində bir dünya söz və məna incəlikləri vardır” deyən alim “Xəmsə” ilə qəzəllərin bədii cəhətdən bir-birindən ayrılmaz olduğunu qeyd edir. Y.Ripka doğru qeyd edir ki, Nizami “Xəmsə”də olduğu kimi, qəzəllərində də klassik poetikanın təsbit etdiyi bədii sənətlərdən six-six istifadə etmiş, amma bir çox “qafiyəpərdəzələrin” (متشاعران) boş söz oyunlarından uzaq qaçmışdır.

Nizami qəzəllərinin motivlərindən danışarkən alim göstərir ki, həm poemalarda, həm də qəzəllərdə təsvir və tərənnüm olunan məhəbbət müəyyən real bir zəminə əsaslanır və buradakı məhəbbəti “ürfani” (yəni sufi) məhəbbət kimi izah etmək olmaz.

Müəllif öz fikrini bir az da dəqiqləşdirərək göstərir ki, “əlbəttə, Nizami əsərlərində şərab” adlanan hər şey həmişə şərab olmadığı kimi, eşq adlanan hər şey də ancaq eşq deyildir”. Yəni bu şeirlərdə eşq ayrı-ayrı hissələri ifadə etmək üçün ancaq bir təşbeh də ola bilir. Rıpkə bu təşbehin altında ifadə edilən hiss və ya fikrin dünyəvi olduğunu da aydın qeyd edir. Amma bu doğru mülahizədən bir qədər əvvəl Y.Ripka belə iddia edir ki, “Nizami şeiri iki çeşmədən su içmişdir; bir tərəfdən qıpçaq kənizinin məhəbbəti onu yandırır, digər tərəfdən sufizm (ürfan) onun lətif fikir və düşüncəyə mail ruhuna təzə can verir”. Guya “sufizmlə eşq” onun qəzəllərində “vahid bir nöqtədə birləşərək həm yandırır, həm də dastanlarda olduğu kimi həqiqətdir”. Nizami qəzəllərinin mahiyyət və məzmununu bu şəkildə sufizmlə bağlamaq doğru deyildir.

Ümumiyyətlə götürdükdə, Y.Ripkanın bu məqaləsi Nizami lirikası haqqında yazılmış ilk qiymətli tədqiqat olmaqla bərabər, indiyə qədər bu barədə yazılmış ən yaxşı əsərlərdən biri sayılmalıdır. Təsadüfi deyildir ki, Y.E.Bertels bu məqaləni “Nizami lirikasının ən gözəl təhlili” adlandırır.

Y.Rıpkə sonralar da Nizami lirikasına qayıtmış, hətta başqa sənətkarlardan danişdigi vaxt yenə Nizaminin şeirlərini xatırlamış, müəyyən fikir söyləmişdir.

M.Houtsmanın, Y.Rıpkənin məqalələrindən və V.Dəstgirdinin Nizami lirikasının nəşri sahəsində gördüyü işlərdən sonra Avropa şərqsünaslığında Nizamidən danişan hər bir alim istər -istəməz şairin lirikasından da söhbət açır, müəyyən fikirlər söyləyir. Ədəbiyyat tarixlərində, ensiklopediyalarda, müxtəlif münasibətlərlə yazılmış məqalələrdə irəli sürülən bu fikirlər ümumi səciyyə daşıyır və yuxarıda adları çəkilən müəlliflərin tədqiqlərinə əsaslanır. Bunlardan lap son dövrlərdə yazılmış iki əsərdəki qeydləri nəzərdən keçirək. Məsələn, A.Arberrinin 1958-ci ildə çap olunmuş “Klassik fars ədəbiyyatı” adlı əsərində şairin lirikasına bir neçə cümlə həsr olunmuşdur. Müəllif Nizaminin “Xəmsə”dən əlavə çoxlu qəsidi, qəzəl və rübai yazdığını, onun qəzəllərinin real zəminə əsaslandığını, süjetli olduğunu və ümumiyyətlə, şairin lirik əsərlərinin poetik zənginliyini qeyd edir.

1963-cü ildə Parisdə çıxmış ensiklopedik bir lüğətdə isə şairin lirikası haqqında belə yazılır: “Lirik şeirlər divanından əlavə o, beş böyük şeir yaratmışdır”. Sonra Nizami əsərlərinin sufi səciyyə daşılığı göstərilir ki, bu da çox güman ki, M.Houtsmanın məqaləsindən, ya da Y.E.Bertelsin “İslam ensiklopediyası”ndakı ocerkindən irəli gəlir.

Qərbi Avropa şərqsünaslığının Nizami lirikası haqqında mülahizələri əsasən bunlardır.

Şərqi ölkələrində Nizami lirikasının öyrənilməsi ilə təzkirəcılardan sonra ilk dəfə məşğul olan alimlərdən biri görkəmli urdu yazıçısı, tarixçisi və ədəbiyyatşunası Şibli Nümani (1857-1914)-dir. O, özünün məşhur “Şeirül-əcəm” əsərində Nizaminin həyat və yaradıcılığı ilə əlaqədar bir sıra

qiymətli fikirlər irəli sürmüş və ilk dəfə şairin lirik şeirləri haqqında elmi şəkildə söhbət açmağa çalışmışdır. Şibli Nümani Nizami lirikasından danışarkən əsasən “Təzkirətüşşüəra” və başqa təzkirələrdə verilmiş bir neçə xırda parçaya əsaslanırdı. Onun “Nizami divanı”ndan xəbəri yox idi. Nizami lirikasının toplanılması və nəşri işində böyük işlər görmüş “Ərməğan” jurnalı isə bu hadisədən on bir il sonra nəşrə başlamışdı. Ş.Nümani öz mühəhizələrində cəmi 5-6 şeir parçasına əsaslandığından doğru nəticələrə gəlib çıxa bilməmişdir.

Şibli Nümani qəzəl janrından, fars dilli poeziyada lirik şeirin inkişafından danışarkən belə bir diqqətəlayiq fikir irəli sürür ki, “Sədi qəzəl şəklinin banisi olsa da, bu şəklin canı olan aşiqanə şeirin, məhəbbət nəğmələrinin yaradıcısı Nizamidir... İnsafla desək, Nizami dastanlarının hər beysi bir qəzələ bərabərdir”. Tamamilə doğru olan bu fikri sonralar bir sıra İran alimləri də təkrar

etmişlər. Doğrudan da, Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun” kimi poemaları özündən sonrakı məhəbbət lirikasına, o cümlədən qəzəl şəklinin məzmuncu zənginləşməsinə, müəyyən istiqamətdə formalaşmasına qüvvətli təsir göstərmişdir. Təsadüfi deyildir ki, Nizamidən sonra yazıl-yaranın ən böyük liriklər öz qəzəllərini şairin “Xəmsə”sindən alınmış fikir və misralarla bəzəmişlər. Lakin Nizami şeiri, daha doğrusu, “Xəmsə” haqqında bir sıra düzgün və sərrast fikirlər söyləyən Şibli Nümani nədənsə şairin lirikasını düzgün qiymətləndirə bilməmişdir. Müəllifin fikrincə, Nizami öz qəsidələrində Sənainin arxasında getmiş, fəlsəfə ilə təsəvvüfü birləşdirmiş, lakin bu sahədə ondan geri qalır. Bu fikir doğru deyildir. Nizaminin əldə olan qəsidələri göstərir ki, doğrudan da, Sənai ilə Nizami arasında yaxınlıq vardır. Hər iki şairin əsərlərində mühitdən narazılıq, ədalətsiz cəmiyyətdən üz döndərməyə çağırış motivləri mühüm yer

tutur. Amma nə Sənaidə, nə də Nizamidə bu narazılıq tərkidünyalığa gətirib çıxarmır. Hər iki şair zülmkar və fanatik hakim qüvvələri tənqid etməklə insanları ayıq olmağa, həyatın mənasını anlamağa çağırır. Hər iki şair müəyyən dərəcədə o dövrdə dini və dünyəvi hakim qüvvələrə qarşı çevrilmiş fikir cərəyanları ilə bağlı olmuşdur. Məsələn, Sənai əsərlərində sufizmin irəli südyüy bir sıra mütərəqqi fikirlər müəyyən izlər buraxdığı kimi, Nizami əsərləri də əxiliklə bağlıdır. Şübhəsiz ki, orta əsrlərdə yaranmış bütün fikir cərəyanlarının müstərək cəhətləri olmuşdur və bu müstərəklik əxiliklə təsəvvüf arasında da vardır. Buna görə də Sənai ilə Nizami arasındaki yaxınlığı təqlid və təsir kimi bəsit anlamaq doğru deyildir.

Nizaminin Sənaidən geri qalmasına gəldikdə bu fikri şairin əldə olan qəsidələri tamamilə rədd edir.

Daha sonra müəllif göstərir ki, Nizami qəsidələrində təzə bir şey yoxdur. Bu hökm hər cəhətdən səhvdir. Həm “Xəmsə” ilə müqayisədə, həm şəkil, həm də mövzu, məzmun nöqtəyi-nəzərindən Nizami qəsidələrində yeni cizgilər çoxdur. Digər tərəfdən Nizami qəsidələri həm məzmun, həm də sənətkarlıq cəhətdən Sənainin əsərlərinə nisbətən tamamilə yeni mərhələ təşkil etməklə, bu şəklin ən yüksək nümunələridir.

Hind aliminin Nizami qəzəlləri haqqında mülahizələri daha çox təəccübə səbəb olur. Şairin lirikasından əldə etdiyi bir neçə parçaya əsaslanaraq müəllif yazar: «تعجب اینجا است که» «غزلیاتش نامر غوب و خنک بنظر میابد» (Təəccüblü burasıdır ki, qəzəlləri xoşagəlməz və soyuq görünür). Bundan sonra Ş.Nümani öz fikrini əsaslandırmak üçün aşağıdakı nümunələri misal göstərir:

خوشاجانی کزو جانی بیاسود،
مرا گوئی که چونی چونم ای دوست،

پیش تو کرده ام عیان حال تباہ خویش را
ختنی جمالی ای مه حبشی چه نام داری

Əvvələn qeyd etmək lazımdır ki, üçüncü qəzəl Nizaminin deyildir, sonuncu qəzəl isə Nizari Qohestaniyə məxsusdur və onun divanında qeyd edilmişdir. Qalan şeir isə Nizaminindir. Bu qəzəllər Nizami dövrünün qəzəlləri tərzində yazılmışla bərabər, Sədiyə qədərki qəzəlin ən yaxşı nümunələridir. Digər tərəfdən Nizami qəzəlləri bütünlükə əldə olmadığından bir-iki parçaya əsaslanaraq Nizami kimi bir sənətkarın qəzəllərinin “sönüklüyündən”, “xoşagəlməzliyindən” danışmaq düzgün deyildir. Amma Ş.Nümaninin Nizami lirikası haqqında belə səhv mülahizələr yürütütməsində onun şeirlərinin əldə olmaması müəyyən rol oynamışdır.

Sonra Şibli Nümani Nizami adına yazılan دوش رفتم بخرابات مرا راه نمد misrası ilə başlayan qəzəldən (Ş. Nümani onu qıtə adlandırır) danışır və göstərir ki, “səlis, rəvan, şirin və ürəkaçan bu qıtəyə hələ heç kəs cavab yaza bilməmişdir”. Amma bu şeir Nizaminin deyil, Fəxrəddin İraqinindir və onun divanında mövcuddur. Nəhayət, Ş.Nümaniyə görə, Nizami mədhiyyə yazmamışdır, o, qəsidəni mədhiyyəçilik buxovundan qurtaran ilk şairdir. Nizaminin əldə olan əsərləri göstərir ki, Nizami də müəyyən vaxtlarda mədhələr yazmışdır. O cümlədən, özü Nüsətəddinə bir sıra mədhiyyə yazdığını söyləyir. Əlbəttə, Nizami bu formaya çox az müraciət etmişdir. Digər tərəfdən ictimai, fəlsəfi qəsidələr hələ Nizamidən xeyli əvvəl Nasir Xosrov, Sənai, Xaqani kimi sənətkarların Xidməti sayəsində poeziyada möhkəm yer tutmuşdu. Ona görə də bu cəhətdən Nizamini ilk şair adlandırmaq doğru deyildir.

Şibli Nümanının səhv mülahizələrinə baxmayaraq ilk dəfə onun Nizami lirikasına diqqəti cəlb etməsi, onları təhlil

etməyə təşəbbüs göstərməsi Nizami lirikasının öyrənilməsi tarixində qiymətli bir hadisədir. Şibli Nümani ilə eyni vaxtda Nizami yaradıcılığından bəhs edən Hüseyin Daniş isə özünün “Səramədane-soxən” əsərində hind aliminin əksinə olaraq böyük şairin lirikasına daha doğrusu, onun əldə olan lirik əsərlərinə yüksək qiymət verir. H.Daneş Nizaminin “Məlikül-mülük” qəsidəsini Ş.Nümaninin əksinə olaraq klassik şeirin ən gözəl nümunələrindən, eyni zamanda Nizaminin ən yaxşı əsərlərindən biri sayır. Müəllif bu qəsidədəki əzəmət və ahəngi “hail bir firtına qopduğu əsnada eşidilən göy gurlamalarına” bənzədir və göstərir ki, “vəzn, kəlmələr və hərflər ilə mövzu o qədər münasib düşünülmüşdür ki, hər cümlə qulağa bir əjdər bağırtısı kimi inikas” edir.

1924-cü idə “Ərməğan” jurnalının səhifələrində görkəmli İran alimi Səid Nəfisinin Nizaminin həyat və yaradıcılığına həsr olunmuş böyük bir əsəri dərc olunur. Həmin əsərdə lirika bəhsini də vardır. Amma S.Nəfisi Nizami lirikasının təhlilini vermir. O, əsasən Nizami lirikasının mənbələrindən danışır və buradan aydın olur ki, o vaxta qədər İranda “Nizami divanı”nın heç bir əlyazması məlum deyilmiş. Amma H. Dağıstanının qeydi S.Nəfisiyə məlumdur. Həmin qeydə əsaslanaraq İran alimi belə bir qənaətə gəlir ki, Nizami divanı tamamilə itməmişdir və çox güman ki, H.Dağıstanının kataloqunda təsvir olunan əlyazması Nizaminindir. Lakin Səid Nəfisinin bu fikri tamamilə səhvdir ki, o, Nizami divanının ancaq fars dilində ola biləcəyini güman edir. Kataloqda göstərildiyinə görə həmin divan türk dilindədir, özü də Nizami Gəncəviyə məxsusdur. Əlyazması 1517-ci ildə Pir Əhməd ben-İskəndər tərəfindən köçürülmüşdür. Lakin həmin əlyazmasının öyrənilməsi nəticəsində aydın olur ki, oradakı şeirlər, doğrudan da, türk dilindədir, lakin onun müəllifi Nizami

Gəncəvi deyil, XV-XVI əsrlərdə yaşamış Nizami təxəllüslü bir türk şairidir. Bu barədə ilk dəfə V.Dəstgirdi məlumat vermişdir. Nizami lirikasının toplanılması, nəşri və tədqiqi işində görkəmli şair, alim V.Dəstgirdinin xidməti xüsusişlə qeyd edilməlidir. Nizami şeirinin ən böyük pərəstişkarı, onun əsərlərinin ilk ən mötəbər nəşrini hazırlayan bu alim 1920-ci illərdən başlayaraq ömrünün axırına qədər Nizami lirikasının öyrənilməsi işi ilə də məşğul olmuşdur. “Ərməğan” jurnalının ilk nömrələrində dərc etdirdiyi məqalələrdən başlayaraq 1939-cu ildə nəşr etdirdiyi monoqrafiyaya qədər Nizami əsərləri haqqında yüksək fikirlər söyləyən V.Dəstgirdi şairin lirikasına da ən gözəl sənət əsərləri kimi baxmış, “Xəmsə” müəllifi ilə şirin qəzəllər, həkimanə qəsidələr müəllifini bir-birindən ayırmamışdır. Düzdür, V.Dəstgirdi Nizami lirikası haqqında ayrıca əsər yazmamışdır. Lakin onun Şibli Nümaninin fikirlərinə yazdığı tənqid, “Ərməğan” jurnalında dərc etdirdiyi Nizami şeirlərinə yazdığı qısa qeydlər və “Gəncineyi-Gəncəvi”nin nəşrində apardığı tekstoloji iş göstərir ki, İran aliminin Nizami lirikasına baxışı çox yüksək olmuşdur. O, “Xəmsə” müəllifini lirik şeirlər müəllifi Nizamidən qətiyyən ayırmır.

Son dövrlərdə isə Nizami lirikasından R. Şəfəq, Z.Səfa, Z.Mötəmən, Ə.Şəhabi və başqaları bəhs etmişlər. Məsələn, R.Şəfəq bircə cümlə ilə çox sərrast göstərir ki, lirik şair şeirlərində də Nizaminin ustalığı və qüdrəti aşkardır. Z.Səfa isə yazar ki, şübhəsiz, Nizaminin qəsidələri çox olmuşdur. Əsasən nəsihətamız fəlsəfi səciyyə daşıyan bu qəsidələri Nizami Sənainin təsiri ilə yazmışdır”. Əlbəttə, burada Z.Səfanın Sənai qəsidələri ilə Nizami qəsidələri arasındaki məzmun yaxınlığını ancaq təsirlə izah etməsi tamamilə səhvdir. Bu yaxınlıq birinci növbədə ictimai şəraitdən, ikincisi hər iki sənətkarın dünyagörüşündəki

yaxınlıqdan, onların həyata, insanlara, hadisələrə münasibətindəki yaxınlıqdan doğur. Nizami bir şair kimi heç kəsin arxasında getməmiş, heç kəsin təsiri ilə yazış yaratmamışdır, öz qəlbinin dediklərini ürəyinin döyüntülərinə uyğun şəkildə qələmə almışdır. Əlbəttə, bu heç də Nizamini yetişdirən ədəbi ənənələrin, o cümlədən, Sənai əsərlərinin faydalı rolunu inkar etmək deyildir.

Zeynalabdin Mötəmən isə “Fars şeirinin inkişafı” əsərində qəzəl şəklinin inkişafını izlərkən Nizamiyə müəyyən yer verir və göstərir ki, XII əsrə öz müstəqilliyini hiss etdirən qəzəl şəklinin inkişafında Nizami də müəyyən rol oynamışdır. Nizami hər şeydən əvvəl qəzəl şəklini məzmunca zənginləşdirmişdir. Sonra müəllif Nizami qəzəllərindəki musiqidən, bunların təsirliliyindən, həzin, ürək nəğmələri olmalarından və sairədən söhbət açaraq yazar: *اگر نظامی بهمان نسبتی که بلطافت معنی نظرداشت، جانب سهولت و رفت الفاظ را نیز مانند انوری و جمال الدی مراعات میکرد و شیوه غزل سرائی را دنبال مینمود شاید امروز در شمار بهترین غزلسرایان قرار میگرفت.* (Əgər Nizami məna gözəlliyyinə fikir verdiyi qədər Ənvəri və Cəmaləddin kimi ifadələrin də rəvanlığına və incəliyinə riayət etsəydi, qəzəlcilik yolunu inkişaf etdirseydi, bu gün ən yaxşı qəzəl ustadlarından sayılardı).

Z.Mötəmənin bu mülahizəsi, bizim fikrimizcə, birtərəflidir. Əvvələn, ona görə ki, Nizaminin qəzəlləri öz ifadələrinin rəvanlığına və incəliyinə görə Ənvəri və Cəmaləddin kimi şairlərin qəzəllərindən üstün olmasa da belə, əsla geri qalmır. İkincisi, Nizami qəzəllərindən əldə olan kiçik bir hissə göstərir ki, Nizami öz qəzəlləri ilə, ən böyük qəzəl şairləri ilə yanaşı durmağa layiqdir. Xüsusilə, özündən əvvəl yaşmış şairlərin və öz müasirlərinin qəzəlləri ilə müqayisədə Nizami qəzəlləri bu şəklin ən gözəl nümunələri sayılmağa layiqdir. Əgər belə olmasayıdı, yəni Nizami qəzəlləri öz sələflərinin və müasirlərinin

qəzəllərindən əskik olsaydı, Nizami özü dönə-dönə “ərgənen sədasi verən qəzəllərindən”, “bühlbü mat qoyan qəzəllərindən”, “əfsunlu qəzəllərindən”, “şirin qəzəllərindən” söhbət açardımı?! Şübhəsiz ki, Nizami epik şeir, yəni romantik dastan sahəsində göstərdiyi möcüzəni qəzəl sahəsində göstərməmişdir. O, bu möcüzəni xələflərinə həvalə etmiş və qəzəl şəkli sahəsindəki peyğəmbərlik Sədi, Mövləvi, Hafız kimi sənətkarlara qismət olmuşdur. O, sadəcə özündən əvvəlki ənənələrə sadıq qalaraq qəlbindən keçənləri sələflərinin verdiyi bir şəkil vasitəsilə tərənnüm etmişdir. Bununla belə onun bakır duyğuları, şair ruhu qəzəl şəklini daha da inkişaf etdirmiş, onu məzmun, həm də forma cəhətdən zənginləşdirmişdir.

Nizami lirikasından bəhs edən alimlərdən biri də Əli Əkbər Şəhabidir. O, özünün “Nizami şaire-dastansəra” adlı əsərinin sonunda şairin lirikasına da müəyyən yer verir. Lakin burada Nizami lirikasına dair səhv bir mülahizədən başqa yeni fikir yoxdur. Ə.Şəhabinin fikrincə, Nizami divanının itməsinə səbəb oradakı lirik şeirlərin “Xəmsə”yə nisbətən zəif, orta səviyyəli əsərlər olmasına Müəllifin bu fikri çox haqlı olaraq Q.Əliyev tərəfindən təqnid edilmişdir. Əgər hər şəklin öz spesifik tələblərini nəzərə almasaq, Ə.Şəhabinin fikirlərinə şərik olmaq olardı. Lakin hər şəklin özünə görə qanunları vardır. Əgər Y.Ripka, V.Dəstgirdi kimi nizamişünaslar da bu tələbləri nəzərə almasalar, Nizamidən əldə olan qəzəllərin ancaq böyük “Xəmsə” müəllifi tərəfindən yazıla biləcəyi” hökmünü verməzdilər.

Nizami lirikasından bəhs edən alimlərdən biri də M.Ə.Rəsulzadədir. M.Ə.Rəsulzadənin 1941-ci ildə tamamladığı, sonralar üzərində yenidən işlədiyi və 1951-ci ildə Ankarada nəşr etdirdiyi “Azərbaycan şairi Nizami” kitabı çox təbii olaraq sükutla qarşılanmışdır. Bu da müəllifin bəzi zərərli meyllərindən, qərəzli səhv

hökmlərindən doğur. Belə ki, Nizami haqqındaki bir sıra elmi fikirləri Y.E.Bertels, H.Arası kimi alımlarla birləşən müəllif çox yersiz olaraq kitabının bir neçə yerində alımlar, o cümlədən adını çəkmədən Y.E.Bertelsə və başqalarına hücumlar edir. Bununla yanaşı Nizami haqqında bir sıra fikirlərini əsaslandırmaq üçün ən nüfuzlu nizamışunaslardan biri kimi dəfələrlə Y.E.Bertelsə istinad edir. Ümumiyyətlə götürdükdə, bu əsərin yaxşı cəhətləri pis cəhətlərindən çıxdır. Burada Nizaminin həyat və yaradıcılığı ilə əlaqədar əvvəlki müəlliflərin fikirləri ümumiləşdirilməklə bərabər, bir çox fikirlər ilk dəfə irəli sürülmüşdür. Biz həmin əsərdə ancaq Nizami lirikası ilə əlaqədar irəli sürürlən fikirlərdən bəhs edəcəyik. Bunun üçün əvvəldən onu qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadənin Nizami lirikası haqqındaki fikirləri V.Dəstgirdi və Y.E.Bertels kimi nizamışunasların mülahizələri ilə birləşir. Onun da fikrincə Nizami “Məxzənül-əsrar”ı yazmadan əvvəl lirik şeirləri ilə şöhrət qazanmış və bu sahədə fəaliyyətini ömrü boyu davam etdirmişdir. O da bu fikirdədir ki, “Məsnəvi yazanların Şeyxi deyə anılan şair ədəbiyyatın başqa qisim və növlərində dəxi kəndi qüdrətini isbat etmiş bir ustaddır. Qəsidələri konu etibarilə klassik mədihlərə bənzəməməklə bərabər, şəkil və sənət etibarilə bunların ən parlaqları ilə boy ölçüsəcək bir dəyərdədir ... Şairin qəzəlləri də gözəl və nəfisdir ... Nizaminin qəzəllərində Bertelsin də anlatdığı kimi beytləri bir-birinə bağlayan bir konu bütünlüyü vardır... Onun qəzəli kəndi başına bütünlük təşkil edən orqanik bir əsərdir.

M.Ə.Rəsulzadə şairin lirik şeirlərini “Xəmsə”dən ayırmır, kitabının ayrı-ayrı fəsillərində Nizaminin lirik əsərlərinə əsaslanaraq maraqlı fikirlər irəli sürür. Məsələn, “Lübabül-əlbab”dakı bir mərsiyəyə əsaslanaraq Nizaminin Məhəmməddən başqa bir oğlunun da olduğunu ehtimal edir.

Nizami lirikası ilə Cəlaləddin Ruminin əlaqəsindən danışan hissə də kitabın ən maraqlı yerlərindəndir.

Ümumiyyətlə “Xəmsə” ilə yanaşı Nizami divanının da yüksək dərəcədə olduğunu deyən müəllifin şairin lirikası haqqında bəzi səhv mülahizələri də vardır. Hər şeydən əvvəl M.Ə.Rəsulzadənin Nizami qəsidələrində sufizmdən danışıldığını qeyd etməsi doğru deyildir. Müəllif Nizami qəsidələrini belə səciyyələndirir: “Şairin yazmış olduğu qəsidələr zamanın böyükleri və sultanlarına qarşı yaltaqlıqlarla dolu saray qəsidələrinə bənzəməz. (!) Nizaminin qəsidələri təzkirəçilərin ittifaqla söylədikləri kimi sufilikdən (?), təcərrütdən və kamu (ümumun) mənfəətinə çalışmaya çağırın öyüdlərdən (!) ibarətdir”. Qeyd etmək lazımdır ki, təzkirələrdə Nizami qəsidələrinin “sufilikdən, təcərrütdən ibarət olmasına” dair heç bir şey yoxdur. Bu, M.Ə.Rəsulzadənin uydurmasıdır. Müəllif burada da dayanmayaraq Nizaminin hələ “Məxzənül əsrar”dan əvvəl “suficə qəsidələr və qəzellər” yazdığını iddia edir ki, bu da tamamilə yanlışdır. Müəllif kitabının 117-ci səhifəsində yazır: “Nizamidən qalan ədəbi miras doğu ədəbiyyatında bulunan bütün şəkilləri qavramaq üzrə 48 min beyt bulmaqdadır. Bundan əlavə 19 bini (?) şairin nisbətən az məşhur olan divani-əşarını (qəzellər, qəsidələr və başqa parçalar) əhatə edir.

Hazırda bütöv şəkildə əldə olmayan Nizami divanının həcmi haqqında belə bir söhbət açmaq, əlbəttə, yersizdir. Düzdür, Dövlətşah şairin divanının 20 min beytə yaxın olduğunu yazmışdır. Amma hələ də mübahisəli hesab olunan bu mülahizə o deməkdir ki, şairin lirik əsərlərinin həcmi 19 min beyt olmuşdur? Əlbəttə, yox.

Nizami lirikasına Misir alimi Əbdülnəim Həsəneyinin “Nizami əl-Gəncəvi...” monoqrafiyasında da xeyli yer verilmişdir. Burada şairin lirikasından bəhs edən hissə iki

fəslə ayrılmışdır. Birinci fəsildə müəllif Nizaminin həqiqətən divanı olub-olmamasından, onun həcmindən, “Nizami divanı” adlı məcmuənin nüsxələrindən və sairədən danışır. Əbdülnəim Həsəneyn “Nizami divanı”nın mövcud nüsxələrindən danışarkən Qahirədə “Misir kitab evi”ndə saxlanılan maraqlı bir əlyazmasının (№ 168) təsvirini verir, “seçilmiş əsərlərdən ibarət bir məcmuədə Nizaminin “qəsidələr divanının” olduğunu göstərir. Burada Nizaminin 1500 beyt lirik şeiri aldığınu yazır. Lakin məlum olmur ki, bu divan vaxtilə Helmi Əfəndi Dağıstanı tərəfindən təsviri verilən, özü də “Türk dilində” (?) olan divandırı, yoxsa başqa əlyazmasıdır.

Müəllif bu əlyazmasında V Dəstgirdinin nəşrindən əlavə yeni şeirlər olub-olmadığını da bildirmir, ona görə də onun yuxarıda haqqında bəhs edilən və dünyanın müxtəlif kitabxanalarında saxlanılan “Nizami divanı” adlı məcmuənin başqa bir nüsxəsi yaxud yeni bir mənbə haqqında bir söz demək çatındır.

Nizami lirikasının ideya məzmunundan danışarkən müəllif şairin lirik şeirlərini əhatə etməyə çalışmış, qəsidə, qəzəl və rübaılardən ayrıca bəhs etmiş, Nizami lirikasında fəxriyyə, mərsiyə, zöhd, təcərrüd, dünyani tərk etməyə çağırış kimi məsələlər qoymuşdur. Lakin Ə.Həsəneynin Nizami lirikası haqqındaki fikri ondan ibarətdir ki, guya Nizami qəsidələrində “zöhdə, tərki-dünyalığa, axırət qeydinə qalmağa, günahlarını boynuna almağa çağırır”, qəzəllərində isə sufianə eşqi, allaha eşqi tərənnüm edir”.

Bu hökmün nə dərəcədə səhv olduğu sonrakı təhlildən aydın olacağı üçün onun üzərində dayanmırıq.

Nizami lirikası haqqında olan mülahizələr bununla bitmir. Vəhid Dəstgirdinin nəşrindən sonra heç kəs “Nizami divanı”ndan söhbət açmağa unutmur. Nizaminin lirik əsərlərini müntəxəbatlara daxil edir, ayrı-ayrı ümumi, xüsusi

əsərlərdə onlardan söhbət açırlar. Bu qeydlərdə yeni bir fikrə rast gəlmədiyimizdən onlardan bəhs etmirik.

Nizami lirikasının öyrənilməsində, elmi surətdə təhlil edilməsində alımların xidməti xüsusilə böyükdür. Sovet İttifaqında Nizami lirikasının öyrənilməsindən danışarkən birinci növbədə mərhum Y.E.Bertels yada düşür. Y.E.Bertels Nizami lirikasından ilk dəfə “Fars ədəbiyyatı tarixi ocerki” adlı əsərində bəhs etmişdir. O vaxt Y.E.Bertels bəzi Qərb və Şərqi alımlarının fikrinə əsaslanaraq yazırkı ki, Nizami lirikası onun dahiyanə eposu qədər orijinal deyildir, lakin burada da çoxlu incilər səpələnmişdir. Məhz buna görə də öyrənilməyə layiqdir”. Sonralar Nizami lirikası ilə bilavasitə tanış olan müəllif özü bu iddiadan əl çəkmiş və şairin lirik əsərləri haqqında yüksək fikirdə olmuşdur. Y.E.Bertelsin “Islam ensiklopediyası”ndakı ocerkində Nizami lirikası haqqında irəli sürdüyü müddəalar da əsasən Avropa şərqsünaslığının təsiri altında idi. O cümlədən, Y.E.Bertelsin “Nizaminin qəsidələri sırf sufi səciyyə daşıyır fikri eynilə M.T.Houtsmanın yuxarıdakı məqaləsindən gəlirdi ki, müəllif özü sonralar bunu etiraf etmiş və bu səhv onun əsərlərində bir daha təkrar olunmamışdır.

Y.E.Bertels Nizami lirikasından əldə olan nümunələrlə tanış olduqdan sonra daha düzgün fikirlər irəli sürmüştür. Hələ 1940-cı ildə nəşr etdirdiyi “Böyük Azərbaycan şairi Nizami” əsərində müəllif hər şeydən əvvəl Nizami lirikasının yüksək bədii dəyərini müəyyənləşdirmiş, onlardakı səmimi ehtirası, müləyim məzəmməti və musiqini qeyd etmişdir. Y.E.Bertels üçün şairin qəzəllərini nəzərdə tutaraq bir qədər də mübaliğəli tərzdə yazırkı:

“Böyük eşq tərənnümçüsü olan Nizamidən başqa heç kəs belə lirika yarada bilməzdi, bu lirika hətta onun böyük poemalarının gözqamaşdırıcı mənzərələri yanında belə öz qüvvəsini itirmir”.

Yenə elə bu əsərdə Y.E.Bertels Nizami şeirlərində həqiqi insan məhəbbətinin tərənnüm olunduğundan, Nizami qəzəllərinin orijinal xüsusiyyətlərindən, o cümlədən onların hər birinin ayrıca bir mövzuya həsr edilməsi məsələsindən danışmışdır. Müəllif böyük şairin lirik şeirləri haqqında mülahizələrini özünün sonrakı əsərlərində, yəni Nizami lirikasının rusca nəşrinə yazdığı müqəddimədə və başqalarında daha da inkişaf etdirmiş və tamamlamışdır. Öz yazılarında Nizami lirikası haqqında bir sıra maraqlı elmi fikirlər irəli sürən müəllif müəyyən səbəblər üzündən bəzi səhvlərə də yol vermişdir. O cümlədən onun Nizami lirikasının süjetliliyi haqqındaki fikirləri elmi cəhətdən doğru hesab edilə bilməz. Y.E.Bertels Y.Ripkanın arxasında Nizami qəzəllərindəki mövzu vəhdətini Hafiz qəzəllərindəki “pərakəndəlik” ilə müqayisə edərək yazmışdır: “Yaxın Şərqiñ bədii metodу qəzəldən tematik vəhdət tələb etmirdi (?) ...Hətta Hafiz kimi böyük bir ustادın belə qəzəlləri çox az hallarda bütöv bir təsir verə bilir... Nizami isə bunun əksinə olaraq hər bir qəzəli bitkin bir vəhdət kimi yaradır”...

Nizami qəzəllərindəki süjetliliyin bu cür izahı əlbəttə, doğru deyildir. Yaxşı məlumdur ki, XIII əsrə qədər qəzəllər əsasən süjetli olmuşdur. Qəzəldə beytlərin sərbəstliyi bu şəklin inkişafı ilə, daha doğrusu, onun poetik vasitələr cəhətdən zənginləşməsi, hər beytin ayrı-ayrılıqda cilalanması ilə əlaqədardır ki, bu da Hafizin adı ilə bağlıdır. Bir sıra müəlliflərin də qeyd etdiyi kimi XII əsrə qəzəldə tematik vəhdət, beytlər arasındaki əlaqə hələ möhkəm idi. Buna görə də Nizami qəzəllərindəki süjetliliyi, mövzu vəhdətini istisna bir hal, ancaq Nizamiyə məxsus, onun epik şeirə meyli, yaxud “qəzəl” şəklini fəlakətdən qurtarmaq təşəbbüsü” kimi izah etmək düzgün deyildir. Bu, müəyyən inkişaf mərhələsində qəzəl şəklinin tələbindən doğan bir hal olmuşdur.

Əlbəttə, böyük monoqrafiyadan da göründüyü kimi Y.E.Bertels Nizami lirikasının geniş elmi təhlilini verməmişdir. O, monoqrafiyalarında, şairin lirik əsərlərinin rusca nəşrinə yazdığı mütqəddimədə Nizami lirikasından bəhs etmiş və bir sıra maraqlı fikirlər irəli sürmüştür. Bertels şairin lirikasına nisbətən epik əsərləri üzərində daha dərin elmi müşahidə və axtarışlar aparmışdır.

Nizami lirikasından bəhs edən rus alımlarından biri də A.N.Boldirevdir. Ümumiyyətlə, Nizami ırsinin öyrənilməsi və nəşri sahəsində bir sıra faydalı işlər görmüş olan bu alım ayrı-ayrı əsərlərində şairin lirikasından da bəhs etmişdir. Bu cəhətdən A.N.Boldirevin Nizaminin seçilmiş əsərlərinə yazdığı müqəddimə diqqəti cəlb edir. Müəllif Nizami lirikasını əsasən düzgün qiymətləndirərək yazar: “Öz müasirlərinin lirik əsərlərindən fərqli olaraq Nizami lirikasının əsas xüsusiyyəti onların dərin fikir və məzmuna malik olmalarıdır. A.N.Boldirev haqlı olaraq göstərir ki, Nizami şeirlərinin çoxu onun dərin fikir və duygularını əks etdirir. Nizami qəzəllərinin öz səmimiliyi ilə insanı heyran etməsindən, onlardakı yüksək kədər və həqiqi nikbinlikdən danışır, Nizami şeirlərində ənənəvi ünsürlər (daş ürəkli sevgiliyə müraciət, gedonik nidalar) olduğunu qeyd etməyi belə unutmur. Bütün bu fikirlər dərin elmi müşahidənin nəticəsidir. Lakin burada A.N.Boldirevin kiçicik bir səhvini də qeyd etmək lazımdır. E.Brounun arxasında A.N.Boldirev də bir sıra tarixi faktları nəzərə almadan qeyd edir ki, “ümumiyyətlə, Nizaminin divanı olub-olmadığını biz bilmirik. Halbuki, indi Nizaminin “divanı” olduğunu şübhə altına almaq sadəcə olaraq həqiqəti inkar etməkdir. Məlumdur ki, XIII əsrдə Z.Qəzvini, XV əsrдə Dövlətşah bu “divanı” görmüş, onun iyirmi min beytə yaxın olduğunu qeyd etmişlər. XIV əsrin əvvəlində köçürülmüş, hazırda İstanbulda saxlanılan cünglərin birində Nizami lirikasından

25, başqa birində 59 şeir olması bu cünglərdəki şeirlərin bilavasitə Nizami divanından köçürüldüyünü təsdiq edir.

Nizami lirikası haqqında Azərbaycanda daha çox yazılmış və müxtəlif fikirlər irəli sürülmüşdür. Azərbaycanda Nizami lirikası ilə H.Arası, Ə.Mübariz, M.Rəfili, M.S.Ordubadi, M.Arif, Mir Cəlal, C.Xəndan, M.Quluzadə, M.A.Sultanov, R.Əliyev, Ə.Əğayev kimi bir çox alımlar məşğul olmuş, qiymətli fikirlər söyləmişlər. Bu müəlliflər içərisində klassik ədəbiyyatımızın ən məhsuldalar tədqiqatçısı və alovlu təbliğatçısı prof. H.Arasıının əsərləri xüsusilə diqqəti daha çox cəlb edir. H.Arası təkcə Nizami lirikasına bir sıra elmi məqalələr həsr etmişdir. H.Arası da bir sıra başqa Azərbaycan alımları kimi 1939-cu ildə Nizami lirikası haqqındaancaq təzkirələrdəki, "Xəmsə" dəki qısa qeydlər və bəzi kiçik parçalar əsasında fikir yürüdürdü. O cümlədən, müəllifin "Şairin həyatı" adlı elmi-biografik əsərində də vəziyyət belədir. Bununla yanaşı elə bu əsərdə H.Arası Nizami lirikası ilə əlaqədar olaraq bir sıra diqqətəlayiq fikirlər irəli sürmüştür. Nizami "Məxzənül-əsrar"ı yazmazdan qabaq lirik şeirlər, şirin qəzəllər və qəsidələr ustası kimi söhrətlənmişdir. Maraqlıdır ki, bu vaxt müəllifə Nizaminin "Xəmsə" dən əvvəl yazdığını qəsidə məlum deyildi. Alimi bu qənaətə gətirən "Sirlər xəzinəsi" əsərinin əvvəlindəki qoca, şairlərdən şikayət bəhsidir. Doğrudan da, "Sirlər xəzinəsi" ndəki həmin bəhsdən və başqa işarələrdən aydın olur ki, Nizami ilk poemasından əvvəl lirik şeirlər yazmış, bu sahədə püxtələnmiş, özgələrin həsədinə səbəb olmuşdur. H.Arasıının bu elmi-bədii əsərində irəli sürdüyü maraqlı fikirlərdən biri də budur ki, "Leyli və Məcnun"un yazıldığı ərəfədə Nizami divanı tamamlanmaq üzrə idi. Əgər hələlik bu fikri təsdiq edəcək elə bir sənəd yoxdursa, onu rədd edəcək faktlar da yoxdur. H.Arası öz

elmi əsər və məqalələrində Nizami lirikasından daha ətraflı bəhs etmişdir.

Alim Nizami lirikasından elmi şəkildə ilk dəfə 1940-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi bir məqalədə bəhs etmişdir.

Nizamini əsrinin misilsiz lirik sənətkarı adlandıran müəllif şairin qəzəl formasını inkişaf etdirdiyini, Yaxın Şərqdə qəzəlin yaxşı nümunələrini yaratdığını və bu şeirlərində ifadə olunan ideyaların, fikir və arzuların “Xəmsə” ilə vəhdətdə olduğunu göstərmışdır. Müəllif “Şairin həyatı” əsərində bədii şəkildə ifadə etdiyi bir fikri burada daha da dəqiqləşdirərək yazar: “Böyük Nizami poemalarını yaradana qədər lirik əsərlər müəllifi olarar məşhur olmuş və yaradıcılığı boyu bu formanı davam etdirərək divan yaratmışdır”.

H.Arası bu məqaləsində ümumiyyətlə Nizami lirikası haqqında məlumat verir, onların əsas motivləri, sənətkarlıq xüsusiyyətlərindən, yəni mövzu vəhdəti, dil və ifadə ahəngdarlığı və sairədən danişır. Müəllif Nizami lirikası haqqındakı bu fikirlərini sonralar “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabındaki ocerkində, Nizaminin lirik şeirlərinin azərbaycanca nəşrinə yazdığı müraciətlərində daha da inkişaf etdirmiş və mükəmməlləşdirmiştir.

1938-1940-cı illərdə M.Rəfili də orta əsr Azərbaycan ədəbiyyatına və xüsusilə Nizami Gəncəvinin həyat və yaradıcılığına bir sıra qiymətli əsərlər həsr edir. Bu əsərlərdə Nizami lirikasından da danişılır. M.Rəfili çox doğru olaraq şairin epik əsərləri ilə lirikasını üzvi vəhdətdə götürür, poemalarındakı lirizmi, lirik əsərlərində də “Xəmsə”də olduğu kimi böyük fikirlər, yüksək amallar təbliğ etdiyini qeyd edir, qəzəllərinə görə Nizaminiancaq incə ruhlu bir lirik kimi deyil, eyni zamanda mütəfəkkir bir şair kimi tanıtdır.

Bir çox müəlliflər kimi M.Rəfili də Nizami şeirlərinin dünyəvi eşqi tərənnüm etdiyini, onların müəyyən dərəcədə şairin öz həyatı ilə bağlı olduğunu göstərir. Lakin ümumiyyətlə, doğru olan bu fikri müəllif konkret şəkildə izah etməjə cəhd edəndə birtərəfliliyə yol verir və səhv edir. M.Rəfilinin fikrinçə, Nizami Məhsətini dərin bir məhəbbətlə sevmiş və şeirlərini də guya ona həsr etmişdir. Bu fikri əsaslandırmaq üçün müəllifin göstərdiyi faktlar da: Nizami qəzəllərinin müəyyən bir xanəndəyə həsr edilməsi, Nizami qəbrindən çıxan qadın bədəninin Məhsəti olması, Gəncə qocalarının rəvayəti tamamilə əsassızdır. Əvvələn ona görə ki, bu sətirlərin müəllifinin qənaətinə görə Məhsəti yarım əsr Nizamidən əvvəl yaşamışdır. İkincisi, Nizaminin Afaqı dərin bir məhəbbətlə sevdiyi “Xosrov və Şirin” poemasından da yaxşı məlumdur. Bir çox mülahizələrə görə şair lirik əsərlərinin çox hissəsini məhz Afaqı sevdiyi illərdə yazmışdır. Eyni vaxtda Nizaminin iki adamı sevdiyini demək onun ailəyə, sevgiyə münasibətini təhrif etməkdir.

Nizami şeirinin mövzusunu ideya cəhətdən belə məhdudlaşdırmaq, onların konkret bir adama həsr olunduğunu iddia etmək səhvdir. O cümlədən Nizami qəzəllərinin axırında məşuqə ilə Qızıl Arslanın, yaxud Əxsitanın əlaqələndirilməsini belə bəsit şəkildə anlamaq sadəlövhələkdür. Məlumdur ki, XII əsrдə hələ qəzəllə təğəzzül arasındaki sərhəd pozulmamışdı. İlk dövrlərdə olduğu kimi qəsidələrin əvvəlində gələn aşiqanə girişlərdən mədhələ keçmək üçün müxtəlif üsullardan istifadə edilirdi. Nizami qəzəllərində gördüyüümüz bu xüsusiyyət də buradan irəli gəlirdi.

Nizami qəzəllərinin lirik qəhrəmanını bu cür izah etmək təşəbbüsü səhv olsa da, maraqlıdır. Müəllifin Nizami ırsını daha konkret izah etmək təşəbbüsünü göstərir. Ümumiyyətlə, M.Rəfilinin Nizami lirikasından böyük

məhəbbətlə danışması, onun bir sıra səciyyəvi xüsusiyyətlərini düzgün göstərməsi bu əsərlərin müsbət cəhətləridir.

Bu müəlliflərlə yanaşı Nizami yaradıcılığının, o cümlədən lirikasının öyrənilməsi ilə ciddi surətdə məşğul olan alimlərdən biri də Ə.Mübarizdir. Ə.Mübariz hələ 1940-cı illərdə yazdığı bir sıra məqalələrində şairin lirikasından söhbət açmış, ayrıca bir məqaləsində isə onun lirik əsərlərinin azərbaycanca nəşrindən bəhs etmişdir.

Ancaq müəllifin Nizami lirikası haqqında mülahizələri ilk dəfə yiğcam şəkildə “Azərbaycan ədəbiyyatı tarixi” kitabında irəli sürülmüşdür. Ə.Mübariz də belə bir nəticəyə gəlir ki, “O, lirik əsərlərinin böyük bir qismini ilk böyük əsəri olan “Sirlər xəzinəsi”ndən əvvəl yazmışdır ... uzun illər yazıb yaratmaq təcrübəsi arzu edilən nəticəni verdikdən sonra, yəni qəzəlləri dildən-dilə gəzib hamı tərəfindən sevildikdən sonra Nizami böyük həmcli əsərlər yazmaq qərarına gəlmişdir. Müəllifin gəldiyi bu düzgün fikir şairin əsərləri tərəfindən təsdiq olunur. Amma Ə.Mübarizin Nizami lirikasının müəyyən qisminin Azərbaycan dilində yazılmış olması fikri özünün də dediyi kimi hələlik qüvvətli bir ehtimal olaraq qalır. Belə bir ehtimal üçün, doğrudan da, bir sıra əsaslar vardır. Hər şeydən əvvəl Nizami əsərlərindəki azərbaycanlıq ruhu bunu təsdiq edir. Onun əsərlərində türk sözü gözəllik, qəhrəmanlıq, şücaət, kamal və sair bu kimi və sifətlərin rəmzi olmaqdan əlavə onda türklərə, o cümlədən türk dilli xalqlardan biri olan öz xalqına dərin bir məhəbbət vardır. Məsələn, Nizami özünün Fərhad və Şirin kimi ən sevimli qəhrəmanlarını türk kimi göstərir, Şirini, Məhinbanunu “Əfrasiyab mülkünün varisi” – deməli, Azərbaycan türkləri kimi təqdim edir.

İkincisi, əgər Nizami azərbaycanlı olmasaydı, o türk dilini necə bilərdi, bir qıpçaq kənizi necə onun sevimli həyat yoldaşı olardı?!!

Bu və bunun kimi bir sıra səbəblər Nizaminin öz ana dilində də əsərlər yazmış olduğunu ehtimal etməyə əsas verir. Təsadüfi deyildir ki, M.S.Ordubadi, M.Rəfili, M.Arif, M.A.Sultanov kimi bir çox görkəmli Azərbaycan alımları də belə ehtimal irəli sürmüşlər. Əlbəttə, əgər həqiqətən də Nizami azərbaycanca əsər yazmışsa, bu əsərlərin ancaq lirik şeirlərdən ibarət olduğunu ehtimal etmək daha doğru olardı.

Daha sonra müəllif Nizaminin lirik əsərlərindəki forma və məzmun gözəlliyyindən danışır, onlardakı yüksək, ictimai əxlaqi, nəsihətamız mülahizələrdən bəhs edir. Ancaq onu da qeyd etmək lazımdır ki, müəllifin Nizaminin ən yaxşı şeirinə nümunə olaraq götirdiyi qəzəl ona məxsus deyildir. Həmin şeir Fəxrəddin İraqinindir.

Ümumiyyətlə, Nizami lirikasından danışan alımların hamısı, o cümlədən akad. M.Arif, Mir Cəlal, C.Xəndan, M.Quluzadə, F.Sadiqzadə, Ə.Ağayev və başqaları da Nizami lirikasındaki forması və məzmun gözəlliyyini qeyd etmiş, bu əsərlərdə "Xəmsə"dəki fikirlərin ya rüseymini, ya da lirik şəkildə ifadəsini görmüşlər. Onlar da Nizaminin lirik şeirlərlə yaradıcılığa başlayıb ömrünün axırına qədər bu formada əsərlər yazdığını, lirik şeirlərinin də xüsusu şöhrət qazandığını və s. qeyd edirlər. Bütün bu müəlliflərin fikirlərini ayrı-ayrılıqla nəzərdən keçirməyə ehtiyac yoxdur, ancaq son dövrlərdə yazılmış bir məqalə üzərində dayanmaq vacibdir. Bu məqalə Nizami lirikasının rusca nəşrinə R.Əliyevin yazdığı müqəddimədir. Burada müəllif Nizami haqqında ümumiyyətlə məlumat verib onun Şərq poeziyasında yeni dövr açığını qeyd etdikdən sonra şairin lirik əsərləri üzərində dayanır. Hər şeydən əvvəl onlardakı yüksək sənətkarlığı, təbiiliyi son dərəcəyə qədər cilalanmış,

parlaq söz və ifadələrin köməkçi xarakter daşıdığını söyləyir, bu şeirlərin əsas motivlərini göstərir. Müəllifin bu cür mülahizələri doğrudur. Ancaq onun bəzi fikirlərini düzgün hesab etmək olmaz. O cümlədən R.Əliyevin Avropa şeirlə Şərq şeirini qarşılaşdırıb, “Şərq şairlərinin lirikası ... Avropa xalqlarının poeziyası kimi insan qəlbinin real, təbii həqiqi hiss və həyacanlarını ifadə etmir”- deməsi doğru deyildir. Şərq şeiri də həmişə xalqın istək və arzularını ifadə etmişdir. Düzdür, Şərq şairlərinin mədhiyyə səciyyəli əsərlərində əsl duyğuların ifadə edilmədiyini deyə bilərik. Eyni vəziyyət Avropa şeirində də vardır. Ancaq ictimai, didaktiki, fəlsəfi qəsidə və qitələrdə nəinki həqiqi hiss və duyğular əks olunmuş, hətta demək olar ki, bu cür şeirlərdə tənqidi realizmin rüseymləri özünü göstərir. Qəzəl və rübai janrında yazılmış əsərlərdə də həmişə şairin qəlbində baş qaldıran hiss və duyğular ifadə olunmuşdur. Təsadüfi deyildir ki, qəzəldən bəhs edən alımlər onu insan qəlbinin tərcüməni hesab edirlər. Buna görə də R.Əliyevin “Nizaminin aşiqanə məzmunlu şeirlərinin böyük əksəriyyətində əks etdirilən hissələr elə səmimi və təbiidir ki, əgər qəzəl forması olmasaydı, onların Şərq şairinin qələmindən çıxdığını çətin güman etmək olardı”- deməsi də Şərq şeirinə qarşı böyük haqsızlıqdır, bəzi Qərb alımlarının səhv müddəalarını təkrar etməkdir.

Nizami Gəncəvi özü Şərq şairidir, onun bütün navəllərindən başlayaraq bu günə qədər alımlər Nizami Şərq şeiri və mədəniyyətinin bütün nailiyyətlərini mənimsemiş, onun mətərəqqi ənənələrini daha da inkişaf etdirmiş, zənginləşdirmiş, onun sonrakı inkişafına da qüvvətli təsir göstərmüş dahi bir şairdir. Dünyanın ən böyük sənətkarlarından biri hesab olunan “avropasayaqlığında” görmək, Nizamini Şərq şeiri ənənələrindən kənarda axtarmaq səhvdır.

Beləliklə görürük ki, hələlik Nizami lirikasının geniş elmi təhlili verilməmişdir. XX əsrin əvvələrindən başlayaraq bu günə qədər alımlar Nizami lirikasından bu və ya başqa münasibətlərlə söhbət açmış, müxtəlif mülahizələr yürütmüşlər. Yaxud onun lirik şeirləri haqqında ümumi qəzet və jurnal məqalələri, qısa müqəddimələr yazmışlar. Bu yazı və qeydlər Nizami lirikasının öyrənilməsi işi üçün yol açmış, onu geniş kütlə içərisində yaymış, Nizami lirikası ilə əlaqədar olaraq bir sıra məsələləri aydınlaşdırmışdır. Məhz bu tədqiqlərə əsaslanmaqla Nizami lirikasının geniş elmi təhlilinə girişmək olar.

II FƏSİL



NİZAMİ LİRİKASININ İDEYA-BƏDİİ XÜSUSİYYƏTLƏRİ

Nizaminin lirik ırsından əldə olan nümunələr klassik Şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik ırsının çox az bir hissəsini təkil etsə də, onlar böyük sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, fikir yürütməyə, müəyyən nəticələrə gəlməyə kifayət qədər imkan verir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami lirikasının əsas mövzusu olmuşdur. Böyük sənətkar “Xəmsə”də olduğu kimi, lirik şeirlərində də öz dövrünün mütərəqqi ideyalarına tərəfdar olduğunu göstərmiş, ədaləti, insanpərvərliyi, təmiz məhəbbəti, dostluğu, əməksevərliyi, doğruluğu və s. bu kimi müsbət sifətləri tərənnüm etmişdir. Əgər “Xəmsə”də Nizami öz dövrünün və mühitinin geniş mənzərələrini verirsə, lirik əsərlərində həmin dövrün və mühitin şairin qəlbində oyatdığı hissləri, fikirləri, duyğuları, düşüncələri əks etdirmişdir. Daha doğrusu, bu əsərlərdə XII əsr həyatı şairin duyğuları, düşüncələri, arzuları şəklində əks olunmuşdur. Əgər şair poemalarında gah folklorдан, gah da tarixi xronikalardan istifadə edərək feodal cəmiyyətinin ziddiyyətini, dəhşətli epik lövhələrini yaradırsa, lirik əsərlərində həmin ziddiyyət və dəhşətlərdən doğan şikayətləri, narazılıqları, çağırış vənidaları əks etdirmiş, xeyrin qalib gələcəyinə öz dərin inamını bildirmişdir.

Nizaminin lirik əsərləri öz ideya dərinliyi, forma gözəlliyi, bədii təsir gücü etibarilə şairin ölməz dastanlarından əsla geri qalmır.

NİZAMİNİN QƏSİDƏLƏRİ

Nizaminin lirik şeirləri içərisində onun qəsidələri öz mövzu rəngarəngliyi, ideya dərinliyi və forma gözəlliyi ilə diqqəti daha çox cəlb edir.

Qəsidə ədəbi bir şəkil kimi islamiyyətdən çox-çox əvvəl ərəb şeirində yaranmış, sonralar fars dilli poeziya təşəkkülə başladığı ilk gündən onda da möhkəm yer tutmuş və bu dildə yazış yaradan bütün xalqların ədəbiyyatına daxil olmuşdur. Qəsidə, aa, ba, va...və i.a. tərzində qafiyələnən və Şəms Qeysin yazdığını görə beytlərinin sayı 15-16-dan yuxarı olan “lirik şeir şəklidir”.

Qəsidələr öz mövzularına görə müxtəlif olurlar. Məsələn, siyasi, ictimai, dini, fəlsəfi mövzularda yazılmış qəsidələr olduğu kimi, ayrı-ayrı hökmdarların mədhinə, şairin öz tərifinə, müxtəlif hadisələrin təsvirinə, şairin öz maddi, mənəvi vəziyyətindən, qocalığından, ətraf mühitdə gördüyü ədalətsizliklərdən şikayətlərinə həsr olunmuş qəsidələr də vardır.

Lakin qeyd etmək lazımdır ki, fars dilli şeir təşəkkülə başladığı ilk günlərdən qəsidə daha çox ayrı-ayrı hökmdar və əyanları mədh etmək üçün istifadə edilmişdir. Mədhiyyə-qəsidələr əsasən giriş, keçid, mədh, fəxr, dua-səna adlanan bir sıra hissələrdən ibarət olur. Mədhiyyələrin girişləri mövzu cəhətlən məhdud olmasa da, təbiət təsvirləri, aşiqanə parçalar bunun üçün daha səciyyəvidir. Ayrı-ayrı saray şairlərini bir-birindən fərqləndirən məhz onların qəsidələrinin giriş hissələridir. Rudəkinin, Ünsürinin, Əsədinin, Ənvərinin, Xaqanının, Fələkinin mədhiyyələri buna misal ola bilər. Mədhiyyələrin qalan hissələrində isə şairlər ümumi sabit ənənə əsasında bir-birlərini təkrar etmişlər. Belə ki, hələ samanılər dövrünün mədhiyyələrində

mövcud olan ideal hökmdar surəti sonrakı dövrlərin mədhiyyələrində də eynilə qalır.

Mədhiyyələrdə cahil, zalım, qorxaq, qan tökən hökmdarlar misli bərabəri olmayan alim, qəhrəman, adil, rəiyyətin qeydinə qalan bir şəxs kimi tərənnüm olunur, kiçik bir ərazinin sahibi bütün dünyadan hökmdarı kimi qələmə verilir. Şairlər mədh etdikləri şəxsi tərifləmək üçün heç bir yalandan, mübaliğədən, əyrini düz, düzü əyri göstərməkdən çəkinmirlər. Mədhiyyələrdə daha çox hökmdarların səxavət və şücaəti təriflənir, onlar bütün əfsanəvi, tarixi qəhrəmanlarla müqayisə edilir, məmduhların hamidən üstün olduğu xüsusi nəzərə çatdırılır. Mədhiyyələrdə hökmdarlara məxsus əşyalar belə ideallaşdırılır.

Mədhiyyələrdə həqiqətə yaxın heç bir şey yoxdur, hətta müəyyən tarixi hadisələrlə əlaqədar deyilmiş mədhiyyələrdə belə real cizgilər yox dərəcəsindədir. Bunu hələ Nizamidən çox qabar görür və tənqid edirdilər. O dövrün qabaqcıl ziyalıları saray şeirinə həmişə mənfi münasibət bəsləmişlər.

Konkret olaraq XI əsrin birinci yarısında saray şeirinə mənfi münasibət bəsləndiyini Mənuçehrinin bir qəsidəsindən öyrənirik. Mənuçehri keçmiş dövrlərə nisbətən onun zamanında mədhiyyələrin yaxşı qarşılanmadığına işarə edərək yazar:

هر کرا شعری بری یا مدحتی پیش آوری
گوید این یکسر دروغست ابتدا تا انتهی

Hər kəsə şeir aparırsan, ya mədh təqdim edirsən.

Deyir: bu əvvəldən axıra qədər tamam yalandır.

Burada diqqəti cəlb edən odur ki, artıq XI əsrin əvvəllərində mədhiyyələrin başdan-başa yalan olduğunu, bugünkü istilahla desək, tamamilə antirealist mahiyyət

daşlığıını çoxları görür və ona mənfi münasibət bəsləyirmişlər.

Əgər Mənuçehri saray şeirinə bəraət qazandırmağa çalışırsa, həmin dövrdən bir az sonra yazış yaradan böyük Azərbaycan şairi Qətran Təbrizi - özü məddah olmasına baxmayaraq saray şeirinə mənfi münasibət bəsləmiş, nakəsləri mədh etməsindən acı-acı şikayətlənmişdir.

Təsadüfi deyildir ki, məhz həmin vaxtlardan sonra saray şairlərinə münasibət dəyişir və onların vəziyyəti xeyli ağırlaşır, saray-mədhiyyə ədəbiyyatı hələ uzun müddət çox qüvvətli olmasına baxmayaraq, onun tamam əksi olan yeni bir cərəyan da inkişaf etməyə başlayır. Bir çox sənətkarlar saraydan üz döndərir, bəziləri saray şeirini inkar etmək dərəcəsinə qədər yüksəlirlər. Saray-mədhiyyə ədəbiyyatına qarşı kəskin etiraz edən, onu inkar edən ilk böyük sənətkar Nasir Xosrov Qubadyanıdır. Sonralar Sənai, Ənvəri, Xəhirəddin Faryabi kimi şairlər də saray şeirinə öz mənfi münasibətlərini bildirmişlər. Bu şairlər içərisində Əvhədəddin Ənvəri diqqəti daha çox cəlb edir. O, ömrünün çoxunu Sultan Səncər sarayında keçirmiş, ona, onun əyanlarına mədhələr yazmışdır. Lakin ömrünün axırlarında saraydan üz döndərmış və saray şeirinin daşını daş üstə qoymayan məşhur qəsidiəsini yazmışdır. Həmin qəsidiədə şair saray ədəbiyyatını inkar edərək məddah şairləri, özü də daxil olmaqla, “adam hesab etməməyə” çağırır. Həmin şeir belə başlayır:

ای برادر بشنوی رمزی زشعر و شاعری

تازما مشتى گد اکس را بمردم نشمری

Ey qardaş, şeir və şairlikdən bir rəmz deyim, eşit

Ki, biz alçaq diləncilərdən heç kəsi adam saymaysan:

Burada “biz” sözü altında Ənvəri özü də daxil olmaqla, saray şairlərini nəzərdə tutur. O, saray şairliyindən deyil, ayaqyolu təmizləyənlək peşəsindən yeyilən çörəyi daha şərəfli hesab edir:

آدمی را چون معونت شرط کار شر کتس
نان ز کناسی خورد بھتر بود کز شاعری
İnsanın hər hansı bir işə görə çörək yeməsi şərtidirsə,
Ayaqyolu təmizləyib çörək yesə, daha yaxşıdır, nəinki
şairlik.

Ənvəri həyat həqiqətlərini doğru əks etdirən şeiri hakim qüvvələr tərəfindən rəvac verilən antirealist saray şeirinə, sarayın zövqünü oxşayan mədh və həcvlərə qarşı qoyur və ona yüksək qiymət verir:

ر.استى، به بوفراس آمد بکار از شاعران...
وان نه از جنس سخن دان يا کمال قادری
زانکه همچون دیگران مدد و هجا هرگز نگفت
چون ندارد نسبتی نظم توبا نظم جهان
در سخن خواهی مقع باش و خواهی سامری
Doğrusu, şairlərdən Əbu Fəras daha çox xoşa gəlir,
O da şeiriyyətdən, xüsusən qüdrətdən deyildir.
Ona görə ki, heç vaxt başqları kimi mədh və həcv
deməmişdir.
İndi ki, sənin nəzmin həyatın nəzminə uyğun deyildir,
(Yəni sənin şeirin həyatı doğru əks etdirmirse)
Sözdə istər Müqənnə ol, istər Samiri (bir qəpiyə
dəyməz).

Bu şeir təxminən Nizami “Sirlər xəzinəsi” və “Xosrov və Şirin” əsərlərini yaratdığı dövrlərdə yazılmışdır. Demək, XII əsrдə saray şeirini təqdim etməkdə Xaqani və xüsusilə Nizami tək deyildi. Lakin qeyd etmək lazımdır ki, bir çox şairlər saray ədəbiyyatının bütün mənasızlığını, saray şairi

vəzifəsinin bütün alçaldıcı şərtlərini hər hansı müasir oxucu və hətta tədqiqatçıdan daha yaxşı görür və biliirdi. Bununla yanaşı bərabər, tək-tək istisnaları çıxmaq şərtilə şairlər saraylara can atır, taledən şikayətlənə-şikayətlənə, zalim hökmдарları adil qələmə verən mədhiyyələr yazmaqdə davam edirdilər. Əlbəttə, şairlərin saraylara can atmasının bir sıra səbəbləri var idi ki, bunların içində şairlərin maddi cəhətdən təmin olunmaq arzusu daha mühüm rol oynamışdır. Ənvəri və Xaqani şeirlərindəki acı etiraflar, Nasir Xosrov və Nizami şeirlərindəki saray şairlərinin ünvanına deyilmiş tənqidlər də bunu təsdiq edir. Yəni şairlər əsasən bir parça çörək üçün saraylara can atır, bir parça çörək ucundan hər cür alçaqlıqlara, təhqirlərə düzürdülər.

Nizami Gəncəvi özü də saray şeirinə qarşı mənfi münasibət bəsləməsinə, saraylara ayaq basmadığına baxmayaraq yaradıcılığı boyu müəyyən səbəblər üzündən ara-sıra mədhiyyələr yazmışdır. Nizaminin əldə olan yeganə qəsidəsi, poemalarındaki mədh hissələri və başqa faktlar da bunu təsdiq edir.

Lakin öz ideya istiqaməti etibarilə mədhiyyələrdən fərqlənən, ictimai, fəlsəfi, dini-didaktiki qəsidələr də mövcud idi.

Birbaşa əsas mövzu ilə başlayan və onunla da tamamlanan bu cür qəsidələr artıq samanılər dövründən mövcud olsa da, ilk dəfə Nasir Xosrov Qubadyaninin yaradıcılığında geniş yer tutmuşdur. Sonralar bu cür qəsidələr Sənai və Xaqani tərəfindən daha da inkişaf etdirilmişdir. Lakin ictimai-didaktiki və fəlsəfi qəsidənin ən yüksək nümunələrini Nizami yaratmışdır desək, səhv etmiş olmayıq.

Nizaminin qəsilələrindən hazırda çox az bir hissə əldədir. Müxtalif mənbələrdə Nizami adına yazılın

qəsidələrdən hələlik ancaq altısını inamlı böyük humanist Nizaminin adına yazmaq olar. Həmin qəsidələr bunlardır:

هم جرس جنبد و هم در جنبش آمد کاروان
وقت آن است که این مهره مشترک گردد
ملک الملوك فضلمن بفضلیت معانی
در این چمن که ز پیری خمیده شد کرم
سلطان کعبه را بین بر تخت هفت کشور
چراغ دل شب افروز است و چشم عقل نورانی

İlk beş qəsidənin Nizamiyə aid olduğu vaxtilə V.Dəstgirdi tərəfindən müəyyən olunmuşdu. Müəllif ilk üç qəsidəni “Məcməül-füsəha”dan, dördüncüünü Saib “səfinəsi”ndən, beşinciini isə Xalxali bayazından götürmüştür. Bu qəsidələrdəki Nizamiya məxsus yüksək şeiriyyət və müxtəlif bioqrafik cizgilər göstərir ki, bunların Nizamiyə aid olduğuna heç bir şübhə ola bilməz. Axırıcı qəsidə isə 1328-ci ildə tərtib olunmuş bir cüngdə Nizami adına yazılır. Həmin cüngdə Nizamidən 59 qəzəl, iki qəsidə verilmişdir. Buradakı başqa şeirlərin Nizamiyə aid olması şübhə doğurmadiği kimi, həmin qəsidənin də onun olduğu şübhəsizdir.

Lakin bu altı qəsidədən əlavə müxtəlif mənbələrdə Nizami adına bir sıra şübhəli qəsidələr də yazılır. Hazırda 11 belə qəsidə məlumdur. Bunlardan səkkizi “Nizami divanı” adlı məcmuədədir ki, onları ilk dərə 1939-cu ildə V.Dəstgirdi “Gəncineyi-Gəncəvi”də Səfəvi dövrü nizamilərinin əsərləri kimi çap etmişdir.

Əsl Nizami qəsidələri ilə bu qəsidələr arasında həm ideya məzmunu, həm də şeiriyyət cəhətdən yerlə-göy qədər fərq vardır. Həmin qəsidələrdən ancaq چه دهد مرا زمانه بکف از چمانه غم misrası ilə başlayan şeir müəyyən dərəcədə Nizami şeirini xatırladır. Lakin bu qəsidənin özündə də yüksək bədii

fikirancaq ayrı-ayrı beytlərdədir, bütünlükə qəsidə zəifdir. Qəsidənin əvvəlində müəllif zəmanədən şikayətlənir, baharın xəzanə çevrilməsindən, bülbüл və tutilərin susmasından danışır, uzun müddət yazdığı mədhərdən heç bir xeyir görmədiyi üçün and içir ki, bir daha mədh yazmayacaqdır (?), lakin zəruri hallarda, tamah ucundan mədh yazmaqdan imtina etməyəcəyini bildirir (?), axırda da bunu hikmət binasına körpü adlandırır və göstərir ki, heç kəs belə qəsidə yaza bilməz (?). Məcmuədəki başqa qəsidələr də öz üslubu, obrazlılığı cəhətdən əsla Nizami şeirinə oxşamır.

Bu siyahıya S.Nəfisi iki qəsidə daha əlavə etmişdir ki, bunların hər ikisi Nizam Astarabadinindir. S.Nəfisi özü də həmin qəsidələrin Nizamiyə isnad edildiyini doğru hesab etmir. Bunlardan biri (گر عاقلى مباش مقيد بهيج جا) vaxtilə Y.N.Marr tərəfindən çap olunmuş, sonra isə Y.E.Bertels tərəfindən səhv olaraq əsl Nizami şeiri kimi nəşr edilmişdir.

Nəhayət, bu sətirlərin müəllifi Asiya Xalqları İnstitutu Leninqrad bölməsinin əlyazmaları fondunda saxlanılan və təqribən XVII əsrin ortalarında yazılmış bir cüngdən Nizami adına qeyd olunmuş bir qəsidə aşkar etmişdir. Tamamilə şəlik ruhunda yazılmış həmin qəsidəni də Nizami Gəncəviyə aid etmək doğru deyildir. Fikrimizi isbat etmək üçün aşağıdakı beytləri göstərmək kifayətdir:

يا نبى بنه نظامى سر اخلاص و بقين
در ولاي تو و سلطان نجف بسته كمر
نيست در روز و شب از گردش ايام مرا
غير مدح على و آل على کارد گرا

Ey peyğəmbər, bəndə Nizami canla-başla
Sənin və Nəcəf Sultanının qarşısında kəmər
bağlamışdır.
Zamanın gedişində gecə-gündüz mənim

Əli və Əli övladının mədhindən qeyri işim yoxdur.

Yuxarıdakı beytlər də aydın göstərir ki, bu qəsidənin müəllifi qətiyyən Nizami Gəncəvi ola bilməz, onu çox güman ki, səfəvilər dövründə yaşamış Nizami təxəllüslü bir şair yazmışdır.

Beləliklə, ancaq yuxarıdakı altı qəsidəni şübhəsiz Nizami əsərləri kimi götürmək olar. Əlbəttə, Nizaminin qəsidələrin ancaq bundan ibarət olmamışdır. Yaradıcılığa lirika ilə başlayan və ömrü boyu bu sahədə fəaliyyətini davam etdirən, təxminən 30-40 il yazış yaranan, öz dediyinə görə qəsidə, qəzəl və məsnəviyə eyni dərəcədə rəğbət göstərən bir sənətkarın ömrü boyu cəmi altı qəsidə yazdığını demək çətindir. Təkcə Nizami qəsidələrinin təqribi yazılmış tarixlərini, şairin poemaları arasında keçən fasıləleri və bir sıra başqa faktları nəzərə alaraq demək lazımdır ki, Nizami qəsidələrindən çox az bir hissə əldədir. Bu altı şeir tam şəkildə olmasa da, şairin qəsidə sahəsindəki fəliyyətini səciyyələndirməyə müəyyən dərəcədə imkan verir. Nizami qəsidələrindən əldə olan nümunələr göstərir ki, böyük şair öz sələfləri və müasirlərinin bu formadakı əsərlərinə yaxşı bələd olmuş, onların yaradıcılığındakı mütərəqqi və humanist meylləri davam və inkişaf etdirmişdir.

Nizami qəsidələrində ictimai-fəlsəfi düşüncələr əsas yer tutur. Daha konkret ifadə etsək, Nizami qəsidələri sözün həqiqi mənasında ictimai lirika nümunələridir. "Xəmsə"də olduğu kimi, şairin qəsidələrində də o dövrün mütərəqqi adamlarını düşündürən bir sıra ictimai məsələlərə toxunulmuşdur. Bu şeirlər o dövrün lirik əks sədasi olub, Nizaminin 30 yaşlarından başlayaraq ömrünün axırına qədər hansı arzu və ideallarla yaşadığını göstərir. Məsələn,

هم جرس جنبید و هم در جنبش آمد کاروان

كوج کن زین خیل خانه سوی دار الملک جان

Həm zinqirovlar səsləndi, həm də karvan hərəkətə gəldi,
Bu karvansaradan can mülkünə tərəf köç et –

beyti ilə başlayan qəsidəni götürək. Altmış bir beytdən ibarət olan bu qəsidə hələlik şairin “Sirlər xəzinəsi”ndən əvvəl yazılmış və əldə olan ilk əsəri sayılır. Əsərin ilk beytlərindən başlayaraq şair insanları dörd hərfdən ibarət dünyanın üzərindən qələm çəkməyə, yəni dünyani tərk etməyə çağırır. Dünyaya bağlanmağı cəhalət həsab edir. Əlbəttə, buradakı dünyani tərk etmək çağırışları ilə sufizmdəki tərki-dünyalıq çağırışları arasında heç bir əlaqə yoxdur. Bu hər şeydən əvvəl zülm və ədalətsizliyin hakim olduğu zəmanəyə qarşı etirazın ifadəsidir.

Nizami sufizmdə olduğu kimi, ümumiyyətlə bu dünyani tərk etmək ideyası təbliğ etmir. Nizamiyə görə bu dünya fani deyildir, insan əsl əbədi həyatı bu dünyada qazanır. Nizami ədalətsizliklərin hakim olduğu, yoxsulların fəryadını eşidəcək bir adam olmayan cəmiyyəti tərk etməyə çağırır. Çünkü insanları dünyadan bezdirən birinci növbədə hakim qüvvələrin ədalətsizliyi, hökumət məmurlarının özbaşinalığıdır. Şair dünyani deyil, zalımlar, tamahkarlar, soyğunçular dünyasını tərk etməyə, daha doğrusu, onlardan üz döndərməyə çağırır. Yerlərin, göylərin də insanlardan narazı olduğu bir vaxtda şair başqa çıxış yolu tapa bilməyərək insanları dinə sığınmağa səsləyir. Bu dindarlıqdır. Lakin şairin məqsədi dini təbliğ etmək deyildir. Şair axırət, cənnət xatırınə insanları din yoluna çağırır.

دولت از دین جوی نزدینیا در این بستان که نیست

بوی یوسف با بنفسه پیر هن با ارغوان

Dövləti dünyada deyil, dində axtar, çünkü bu çəməndə
Bənövşədə Yusif ətri, ərguvanda köynək qoxusu

yoxdur.

Demək, bu dünyada haqq, ədalət və insanlıqdan heç bir əsər olmadığı üçün dinə pənah aparmaq lazımdır. Demək, şairin müasiri olduğu cəmiyyətdə ağlamaqdan kor olmuş gözləri sağalda biləcək “Yusif ətri” yoxdur.

Əlbəttə, şair dinə sığınmağa çağıranda heç də ondakı ehkamlara qul olmayı məsləhət görmür, o, bu yolla ən yüksək idealların qələbəsinə inanır. Şair bununla insanlara təsir etmək, onları yaxşı əməllər arxasında getməyə istiqamətləndirmək istəyir:

هم زمین را با خلائق ناموافق شد مزاج
هم فلك را با كواكب نامناسب شب قران
زين قران ايمن شوي گرد ست در قرآن زني
مهد قرآن جوي كامد مهدي آخر زمان
Həm yerin xasiyyəti xalqla müvafiq olmadı,
Həm fələyin birləşməsi ulduzlarda münasib olmadı.
Əgər əlini qurana uzatsan bu birləşmədən xilas olarsan,
Quran beşiyinə sığın ki, axır zaman Mehdisi gəlmışdır.

Burada vaxtı ilə Əli Əvhədəddin Ənvəri tərəfindən xəbər verilən tufana işarə edilir... Guya planetlərin Tərəzi bürcündə birləşməsi nəticəsində küləkli bir tufan qopacaq və dünya məhv olacaqmış. Bu hadisənin 1186-cı il sentyabrın 16-da baş verəcəyi gözlənilirdi. Nizaminin qəsidəsi bu tarixdən təxminən 8-9 il, bəlkə də çox qabaq yazılmışdır. Lakin Nizami bu hadisəni xatırladaraq insanlara təsir etmək istəyir. Şairin fikrincə, tufan ona görə baş verəcək ki, insanlar pis əməllərə aludə olmuşlar, həyatın mənasını unutmuş, insani sıfətlərdən uzaqlaşmışlar. İnsanların pis əməllərinə cavab olaraq dünya məhv olma təhlükəsi qarşısındadır. Əgər insanlar qurana pənah aparsalar, yəni

quranın dediyi xeyirxah əməllər arxasınca getsələr, onlara bu tufandan heç bir zərər toxunmaz. Gördüyümüz kimi, burada qurana pənah aparmaq çağırışı əslində dünyəvi məqsəd daşıyır, şair bununla öz oxucu və dinləyicilərinə təsir etmək istəyir.

Təsadüfi deyildir ki, “Xosrov və Şirin” poemasında şair eyni ideyanı daha aydın ifadə edərək yazar:

زخسف این قران ما را چه بیم است
که دار اداد گرداور رحیم است
قرانی را که با این داد باشد
چو مال از باد باشد باد باشد

Bu birləşmədən olan ay tutulmasından bizim nə
qorxumuz?

Cünki Daramız ədalətli, insaflı və qayğıkeşdir.
Belə bir ədalət olan yerdə baş verən birləşmədən.
Fala görə külək olacağı kimi, külək olacaqdır.

Maraqlıdır ki, burada da şair - cəmiyyəti, dünyani məhv edəcək hər hansı tufanı, fəlakəti birinci növbədə insanların əməlləri ilə bağlayır. Əgər insanlar arasında yüksək insanı sıfətlər mövcud olsa, onlar üçün heç bir təbii fəlakətin qorxusu yoxdur. Yuxarıda da şair məhz insanları qurana pənah aparmağa çağıranda birinci növbədə üzünü dövrünün hakim qüvvələrinə tutaraq onları ədalətli, insaflı, qayğıkeş olmağa və bütün insanları xeyirxah əməllər arxasınca getməyə səsləyir. Şair əvvəldən bir az obrazlı şəkildə ifadə etdiyi fikirləri sonra daha da aydınlaşdırır. Birinci növbədə dövrünün hakimlərini ədalətə çağırır:

تا نوازد صاحب آنجا که باشی حکم کش
بند گان را مینواز اینجا که هستی حکمران
Orada tabe olduğun vaxt sahibindən nəvaziş

istəyirsənsə,
Burada hökmran olduğun müddət bəndələri oxşa.

Dini etiqada görə insanlar “o dünyada” gördükleri işə görə mükafatlandırılırlar. Şair bu inamdan istifadə edərək müasiri olduğu hökmədlərə təsir etməklə, onları rəiyyətin qeydinə qalmağa dəvət edir. Bununla da dolayısı ilə bildirir ki, onlar xalqın qeydinə qalmırlar. Bundan sonra gələn beytədə şair fikrini eyni dini inam əsasında daha da qüvvətləndirərək yazar:

دست لطفی را که اری بر سر یک زیر دست
در لحد خورشید یابی در قیامت ساییان
Əgər lütf əlini bir yoxsulun başına çəksən،
Qəbirdə günəş taparsan, qiyamətdə kölgəlik.

Getdikcə şairin səsi, ifadə tərzi dəyişir, o, hakimlərin zülmkarlığını onların üzüna çırpır, onları axırət əzabları ilə qorxudaraq zülmədən əl çəkməyə çağırır:

ظالمی کم کن که بر فتراک عدلت بسته اند
گر زتو عدلی نیاید ظلم را در کش عنان
ظالمان را در قیامت خصم باشد مملکت
حشویان را در مسافت چاه یابی نردبان
نان کس مستان و آب خود مبر گر عاقلی
تافرشته از شیاطین خواندت جزیت ستان
Zülmü az et ki, sənin yol azuqəni ədalətdən tutublar.
Əgər səndən ədalət baş vermirə, heç olmasa zülmün
yüyənini çək.
Məmləkət qiyamət günü zalımlara düşmən olur,
Zalımların qarşısına nərdiban əvəzinə quyu çıxar.
Əgər ağlın varsa, özgə çörəyini alib üzünün suyunu
aparma ki,
Mələklər səni şeytanlardan cizyə alan adlandırsın.

Hələ otuz yaşlarında olan bir şair üçün bu cür fikirlər irəli sürmək böyük cəsarət idi. Lakin şairin bu şeirdə, eləcə də başqa əsərlərində tez-tez dini etiqad və əfsanələrə əsaslanması onun dünyagörüşü ilə deyil, daha çox müraciət etdiyi adamların baxışları ilə əlaqədardır. Yeri gəldikcə bir çox dini ehkamları rədd edən Nizami bunlardan hər şeydən əvvəl öz dövrünün hakim qüvvələrinə təsir göstərmək istəmişdir. Digər tərəfdən heç olmasa, bu yolla şair aşılıb-daşan nifrətini ifadə edir.

Bəzi hallarda Nizami dövrünün hökmədarlarını həyatdan, keçmiş padşahların aqibətindən ibrət almağa çağırır:

پرده بردار از زمین بنگر چه بازی میرود
باعزیزان زمانه زیر پرده هر زمان
تا بخمن خاریابی در کلاه پزد جرد
تابدaman خاک بینی بر سر نوشیروان
Yerin pərdəsini qaldır, gör öz zəmanəsinin
Əzizlərinin başında nə oyunlar gedir.
Yəzdigerdin papağında xərmən-xərmən tikan taparsan,
Nuşirəvanın başında ətək-ətək torpaq görərsən.

Demək, öz dövrünün ən adil və nüfuzlu hökmədarları olan Yəzdigerdin papağında tikanlar bitmiş, Nuşirəvanın başına torpaq dolmuşdur. Bu, təbiətin qanunudur, heç kəs bu qanundan kənara çıxa bilməz. Şair bu həqiqəti xatırlamaqla demək istəyir ki, ey özündən dəm vuran, nahaq qanlar tökən, yoxsulların tikəsini əlindən alıb işrət məclislərinə sərf edən hökmədarlar, bilin ki, sizin də axırınız budur.

اندرین غرقابه هم روزى بر اندازى سلیح
گرچو ماهی در پوشی چون کشف برگستان

تا نگردى كودكانه زير اين مهد كبود
كازد هاي كودكست اين دايه، نا مهربان

Əgər balıq kimi pul-pul olub, tışbağa kimi çanağa da
girsən,

Bu burulganda bir gün silahı yerə atarsan.

Bu göy beşiyin altında uşaq kimi çox dolanma,
Bu namehriban dayə uşaq yeyən əjdahadir.

Şair bu əsərdə sinifli cəmiyyətin doğurduğu bir sıra başqa eyibləri də görür və tənqid edir. Tamah, şəhvət, başqalarında eyib tapmaq kimi sıfətlərin tənqidini buna misal ola bilər. Şair insanları “möhənət burulgəni” olan bu dünyada ayıq olmağa, həyatın mənasını anlamağa, öz əlinin çörəyi ilə dolanıb xeyirxah əməlləri ilə başqalarına da xeyir verməyə çağırır. Nizami hər şeydən əvvəl insanları var-dövlət qeydindən azad olmağa çağırır. Şairə görə insanın böyüklüyü var-dövlətlə ölçülülmür:

مردم از زرمه نگردد واجب است این موعظت
بزیتك فربه نگردد لائق است این داستان

İnsan qızılla böyük olmaz, bu nəsihəti demək lazımdır,
Qaçan keçi kökəlməz, bu məsəl yerində deyilmişdir.

Yaxud:

از تجمل هیچ ناید زر فدی کن زرفدی
تا همه ساله چوزر هم پیر باشی هم جوان

Dəbdəbədən heç bir şey əldə edilməz, payla qızilları,
payla

Ki, qızıl kimi həmişə həm cavan olasan, həm qoca!

Nizami göstərir ki, heç bir varı, dövləti olmayan, toz-torpaq içində əlləşən, əyninə yamaqlı paltar geyən sadə

adamlar içində də nəcib hisslər və duyğularla yaşayan, özünü xoşbəxt sayan adamlar vardır:

در مرقمهای خاک الود بینی روشنی
بیزرن زین روی کرد آتش باخاستن نهان
Torpağa bulaşmış yamaqlılar arasında da nurlu
(təbiətlər) görərsən
Qarılar odu ona görə küldə gizlədirlər.

Məhz buna görə də bir sıra Şərq mütəfəkkir şairləri kimi Nizami də insanları var-dövlət toplamaq ehtiraslarından uzaq olmağa, aza qane olub, könlü şad yaşamağa çağırır:

هر چه دامن تا گریبان دستیار خواجگیست
جمله را بر آستین نه استین را بر فشان
Dölətlilərə məxsus bütün geyimlərin
Hamisini ətəyinə tök, ətəyini çirp!

Şairin dövlətliliklən uzaq olmağa çağimasının başqa səbəbləri də vardır. Fələkinin “Həbsiyyə”sindən, Nizaminin “Yeddi gözəl” poemasında məhbusların dindirilməsi hissəsindən də aydın olduğu kimi feodalizm dövründə var-dövlət çox insanın fəlakətinə səbəb olurdu.

Hələ bu əsərdən başlayalarar Nizaminin böyük bir ehtirasla təbliğ və tərənnüm etdiyi ideyalardan biri də budur ki, insan başqasının çörəyinə göz tikməməli, öz əməyi ilə yaşamalıdır.

با حسین و آدم آخر آب و نان دانی چه کرد
خاک هر پایی مشو از بھر مشتی آب و نان
گر همه جلاب دارد آبجوی کس مخور
ور همه تسبيح باشد نقش نان کس مخوان
شیر همت شو مخور جز کسب دست خويشتن
تابنخغير تو باشد و حش صhra ميهمان

Hüseynlə Adəmə su ilə çörək bilirsən ki, nə etdi!
Bir ovuc su nə çörək üçün hər ayaq altına torpaq olma.
Dərman da olsa, özgə suyunu içmə,
Təsbih də olsa, özgə çörəyinə əl uzatma!
Öz əlinin qazancı ilə dolanan himmət şiri ol!
Qoy səhraların vəhşiləri sənin süfrənə qonaq olsun.

Bu sözlər daha çox saray şairlərinə məzəmmət kimi səslənir. Lakin bu, ancaq məzəmmət deyildir, Nizaminin ömrü boyu təbliğ etdiyi həyat prinsiplərindəndir. Nizamiyə görə insan üçün öz əlinin zəhməti ilə dolanmaqdan şərəfli heç bir şey yoxdur. Məlumdur ki, şair həmin fikrə poemalarında da dəfələrlə qayıtmış, “Kərpic kəsən kişinin dastanı”nda isə bu ideyanın ən parlaq bədii ifadəsini vermişdir.

Ümumiyyətlə, bu qəsidədə Nizami müasiri olduğu cəmiyyət və insan haqqında öz duyğu və düşüncələrini əks etdirmiş, arzu və istəklərini bildirmişdir ki, həmin hiss və düşüncələr, arzu və istəklər onun yaradıcılıq aləminə misilsiz bir humanist kimi daxil olduğunu göstərməkdədir.

Toxunduğu məsələlərə, ideyasına, ruhuna və formasına görə وقت آن است که این مهره مشترک گردد misrası ilə başlayan şeir yuxarıdakı qəsidəyə çox yaxındır. Bu qəsidənin nə vaxt yazıldığını dəqiq müəyyənləşdirmək çətin olsa da, ondakı ayrı-ayrı fikirlərə, dil, üslub xüsusiyyətlərinə görə təxminən “Yeddi gözəl” və “İsgəndərnamə” əsərləri yaradıldığı dövrdə yazıldığını ehtimal etmək olar.

Burada da Nizami müasiri olduğu cəmiyyət və insanlar haqqında duyğu və düşüncələrini ifadə etmişdir. İlk beylərdən hiss olunur ki, yaşadığı mühit, insanlar, onların taleyi taleyi şairi narahat edir, onu düşündürür. Şair ürəyindəkiləri gah üstüortülü rəmzlər, gah açıq çağırışlar, gah nəsihət, gah da tənqid yolu ilə ifadə edir:

کره خاک چویر گا و نهاد ست بنا
 هر بنائی که برین خاک نهی در گردد
 گر بشیر فلکی پنجه کشد گاو زمین
 دارد آن پنچه که باشیر برابر گردد
 سگدلانند درین مزرعه میترسم از آنک
 شیر بددل شود و گاو دلاور گردد
 مرغ زیرک نشود شاد برین چرخ کبود
 ای بسا برج که زندان کبوتر گردد

Yer kürəsi öküz üstündə dayandığından,
 Yer üzərində tikilən hər bina dağılacaqdır,
 Əgər göyün şirinə yerin öküüzü pəncə uzatsa,
 Onun pəncəsi şir pəncəsinə bərabər olarmı!
 Bu tarladakılar it qəlblidirlər, qorxuram ki,
 Şir qorxaqlıq göstərə, öküz üstünlük edə ...
 Bu mavi göylərdə heç bir zirək quş şad ola bilməz.
 Göyərçinlər üçün zindan olan bürclər nə çoxdur!

Yerin öküz üzərində dayanması əfsanəsini xatırlatmaqla şair nə demək istəyir? Şirlə öküzün pəncələşməsi nə deməkdir? Şair öküzün qalib gəlməsindən niyə qorxur, narahat olur? Əlbəttə, yerin öküz üzərində durmasını xatırlatmaqla şair bu əfsanəyə şərik olduğunu demək istəmir, o, həmin əfsanədən ancaq özünün dərin ictimai fikirlərini konkret şəkildə, eyni zamanda nisbətən üstüortülü nəzərə çatdırmaq üçün bir istiarə kimi istifadə etmişdir. Şair bununla demək istəyir ki, yer kürəsi, yəni insan cəmiyyəti çirkin ehtiraslar, şər əməllər üzərində qurulmuşdur. Xeyirxahlıqla atılan hər bir addım maneəyə rast gəlir, ədalətsizlik, özbaşınalıq, soyğunçuluq, insafsızlıq, tamahkarlıq, paxıllıq və sairənin hakim olduğu feodal-patriarxal dövrünün zülmət səltənətində yanan hər bir şamın üzərinə qara küləklər əsir, onu söndürməyə, ona qalib gəlməyə, onu özünə tabe etməyə çalışır. Beləliklə, şair “şir” sözü altında işıqlı, xeyirxah qüvvələri, “öküz” sözü altında

qara və şər qüvvələri nəzərdə tutur, öz yaşadığı mühitdə ikincilərin daha qüvvətli olduğunu görərək insanların acı taleyindən kədərlənir.

Şair ona görə narahat olur ki, öz dövründə “it ürəkli”, “öküz qəlbli” insanların daha çox olduğunu görür. Şair ona görə kədərlənir ki, dövrün uzaqgörən, ağıllı, bacarıqlı adamlarını “öküz qəlbli” hakimlər zindanlarda çürüdür. Zindanlarda çürüyən “zirək quşları” adı altında şair dövrün şahları tərəfindən həbsə salınan Xaqaniləri, Fələkiləri, rast-rövşənlər tərəfindən mülkü müsadirə olunub, özü zindanlara salınan minlərlə adamları nəzərdə tutur. Ətrafında baş verən ədalətsizlik və haqsızlıqları görən şair yuxarıdakı qəsidədə insanları “dünyani tərk etməyə” çağırırsa, burada dünyanın tezliklə məhv olmasını arzu edir:

کاشکى بر سر ما چرخ سبک تر گشتى
کاسیا زودتر افت چو سبک تر گردد

Kaş ki, çarxımız üstündə daha surətlə firlanayıdı.
Çünkü dəyirman sürətlə firlananda daha tez düşər
(yəni oxundan çıxıb sınar, məhv olar).

Lakin Nizami nikbin şair olmuşdur, o, xeyirxah qüvvələrin qələbəsinə inanmış, qara qüvvələrinin güclü olmasını insanların hələ qəflət yuxusunda olmasına, şüurca geriliyində, həyatın sırlarını, ömrün mənasını düzgün dərk edə bilməməsində görmüşdür.

بانک بردار و لگد زن که دل غافل تو
آنچنان خفت که بیدار بمحشر گردد
Səs sal, təpik vur, çünkü sənin qafıl ürəyin
Elə yatmışdır ki, bir də məhşərdə oyanar.

Şair bu məhşərdə oyana biləcək qafıl ürəklərə öz sehrkar sənəti ilə təsir etməyə, onları qəflət yuxusundan oyatmağa çalışmışdır. O, inanırdı ki, insanların şüurunu inkişaf etdirmək, onlara həyatın sırlarını anlatmaq yolu ilə qara qüvvələrə üstün gəlmək, ahi göylərə yüksələn sadə adamların imdadına yetişmək olar.

Məhz buna görə Nizami öz dövründə qara qüvvələrin üstünlüyünü görərkən həqiqətən dərindən kədərlənməsinə baxmayaraq ruhdan düşməmiş, pessimizmə, mistikaya qapılmışdır. Birinci növbədə üzünü dövrün hökmdarlarına tutaraq onlara ölkəni necə idarə etmək dərsi öyrətmiş, onları ədalətə, insafa, rəiyyətin qeydinə qalmağa çağırmışdır. Padşahın rəiyyətə göstərdiyi zülmün bilavasitə onun özünə ziyan, qayğısının isə xeyir olduğunu dövrün hökmdarlarının nəzərinə çatdırmağa çalışmışdır.

شخنه كانصاف دهد دولت ميري يابد
مير چون عادل باشد شه كشور گردد
ياوري كن همه راتا همه يار تو شوند
چون همه يار كشي با تو كه ياور گردد

Darğə insaflı olsa da, əmirliyə çatar,
Əmir ədalətli olsa, ölkəyə padşah olar.
Hamının əlindən tut ki, hamı sənə dost olsun,
Sən ki, həmişə dost öldürənsən, kim sənə köməkçi olar?!

Şair dövrün hökmdarlarının nəzərinə çatdırmağa çalışır ki, əgər sənin ölkəndə cəxnaşma və narazılıq varsa, bunun səbəbi zülmdür, xalqın çıxılmaz vəziyyətidir.

ملک تو رخنه ز خون خوردن مظلومان است
Məzlmular qan udduğundan sənin mülkündə qarışqlıq var.

Nizami ədalətsiz hökmdarlara xəbərdarlıq edərək bildirir ki, əgər hökmdar rəiyyətə zülm edirsə, bir gün bunun cəzasını çəkəcəkdir. Ona görə hökmdar bacardığı qədər rəiyyətin qeydinə qalmalıdır, bu onun üçün hər iki dünyada yaxşıdır:

چون تو در بند رهی دانه بانبار بنه
که گیاهی بیکی خوشہ تو انگر گردد
وای آن روز که در کشمکش مظلومان
بر سرت هر سر مویی سر خنجر گردد
باتو کس را نبود در دو جهان دوروبی
همه انصاف تو در شکر تو داور گردد
İndi ki, sən bu yola düşmüsən, hər dəni anbara at ki,
Çəmənlilik bir sünbüllə də varlanar.
Vay o günə ki, məzlumların mübarizəsində,
Başında hər tükün bir xəncərə döñə.
Hər iki dünyada heç kəs sənə qarşı ikiüzlülük etməz,
Ancaq sənin insafın sənə hakim olacaq.

Nizaminin bu qəsidədə qoyduğu məsələlərdən biri də doğru danışmaqdır. Şair dənə-dənə insanları gözütoxluğa, xeyirxahlığa, genişürəkliliyə, əməyə, fəaliyyətə çağırıldığı kimi, eyni zamanda doğruyu olmağa çağırır:

یاک قدم راست بنه تا شوی آزاد چو سرو
که تر ازو بجوی مشک معطر گردد
بر میاور سر از آن فن که دروغ انگارند
هر کجا راستئی از تو مشهر گردد
تو چنان باش کا گر نیز دروغی گوئی
راست گویان جهان راز تو باور گردد
Bir addım düz at ki, sərv kimi düz olasan,
Tərəzi bir arpa boyda müşklə ətirli olur.
Elə yol tutma ki, harda düz bir söz

Belə danişsan yalan hesab etsinlər.
Sən elə ol ki, əgər yalan da desən,
Dünyada düz danişanlar sənə inansınlar.

Bu, Nizaminin özünün həyatda və sənətdə möhkəm riayət etdiyi prinsiplərdən biridir. O, bu gözəl keyfiyyəti başqalarına da aşılamağa çalışmışdır.

Şairin ən gözəl qəsidələrindən biri də:

چراغ دل شب افروز است و چشم عقل نورانی
بدین چشم و چراغ آن به که جوئی گنج پنهانی
Ürək çırağı gecə işıqlandıran, ağlin gözü nurludur;
Bu göz, bu çıraqla yaxşı olar ki, gizli xəzinə axtarasan –

mətləli şeirdir. İctimai, fəlsəfi lirikanın ən parlaq nümunələrindən olan bu şeirdə ömrü boyu Nizamini düşündürən və “Xəmsə”də təkrar-təkrar əks olunan bir çox məsələlər öz lirik ifadəsini tapmışdır. Mətlədən də göründüyü kimi, şair insanları hər şeydən əvvəl, “gizli xəzinələr” arxasında getməyə çağırır və göstərir ki, hər kəs bu gizli xəzinənin əsasına” çatmaq istəyirsə, “cism tilsimini” sindirmalıdır, çünki bu tilsimi sindirmamış həmin xəzinəyə yol tapmaq çətindir. Şair bununla nə demək istəyir? Gizli xəzinə nə deməkdir? Bu suallara qəsidəni ancaq bütövlükle oxuduqdan sonra cavab vermək olar.

Qəsidəni oxuduqdan sonra insan qətiyyətlə belə bir qənaətə gəlir ki, şair bununla insanları dünyapərəstlikdən, mal-dövlət, şan-şöhrət aludəciliyindən əl çəkib, əsl xəzinə olan həyat həqiqətlərini dərk etmək, ömrün mənasını başa düşmək, dünyanın sırlarını anlamaq bacarığına malik olmağa çağırır. Bu xəzinəyə sahib olmağın əsas şərtlərindən biri odur ki, insan öz əlinin zəhməti ilə dolanıb, çörək üçün başqalarına qul olmamalıdır:

چومار گنج اگر شاهی مشو بر هردری حلقة
که جای شاه ماران رانیابی جز بویرانی
Xəzinə ilanı kimi şah olsan da həlqə kimi hər qapıdan
asılma,
Çünki ilanlar padşahının yeri ancaq xarabaliqdır.

Yəni əgər bir bacarığın, istedadın varsa, çörək üçün başqalarına qul olma. Şair bununla bir parça çörək üçün ömrünü saraylarda keçirən, hər cür alçaqlığa, həqarətə dözən məddah şairləri nəzərdə tutur. Onların əsl yerini, harada olmalarını göstərir. Şair yoxsul daxmaların taleyini düşünməli, onların içərisində olmalı, onlardan yazmalıdır. Əsl xəzinəni o burada yarada bilər... Xəzinə ilanı xarabada olan kimi, istedad, hünər sahibi də xalq içərisində olmalıdır. Demək, şair insanları xəzinə ilanından nümunə götürməyə çağırır. Lakin onları təbiət etibarılə ilan yox, insan olmağa səsləyir:

**غلط گفتم مکن ماری اگر مار بھشتی خود
که منشور تو ننویسند جز بر شغل دیوانی**
Səhv dedim: əgər cənnət ilanı da olsan, ilan olma
Ki, sənin taleyini divan işindən başqa yerə yazmasınlar.

Gecə-gündüz oyaq olub çıraq kimi yanlığı Nizami
insanın əsas məziyyətlərindən sayır, oyaqlığı tərənnüm edir:

ریاض روشنی خواهی چو گوهر شب چراغی کن
که بی شب نو رننماید چراغ گوهر کانی
İşılaklı bir bağ isteyırsənsə, gövhər olub gecələr çıraq
kimi yan.
Çünkü mədən gövhərinin çıraqı ancaq gecələr işıq saçır.

Yəni hansı padşah abad dövlət, hansı insan xoşbəxt həyat istəyirsə, gecə-gündüz oyaq olmalı, xalqın, ölkənin qeydinə qalmalı, öz zəhməti, hünəri ilə özünə çörək qazanmalı, gözəl xüsusiyyətləri ilə həm başqalarının, həm də özünün könlünü şad etməlidir.

Lakin bu sözlər birinci növbədə dövrün hökmədarlarına işarədir. Bir az sonra şairin dediyi aşağıdakı sözlər də bunu təsdiq edir:

چومه شب خیز شو کانجا بشب خیزی تو ان کردن
 اگر ماھ جهان بینی و گر شاه جهان بانی
 جهان را حال چون باشد؟ که باشد هر سحر گاهی
 خروس پیرزن بیدار و خفته باز سلطانی
 ئوگر الدنيا görən ay, ölkə idarə edən şahsansa,
 Ay kimi gecələr oyaq olmaq lazımdır.
 ئوگر hər səhər qarının xoruzu oyaq qalib
 Şahlığın alıcı quşu yatsa, dünyanın hali necə olar.

Bununla yanaşı Nizami günlərini eyş-işrətlə, sərəxəşluqla, ovla keçirən, ölkənin qeydinə qalmayan dövrün hökmədarlarını tənqid edir. Onların nəzərinə çatdırır ki, əgər siz abad ölkə istəyirsinizsə, gecə-gündüz yatmayın, ölkənin, xalqın dərdlərini, şikayətlərini eşidin, dövlət məmurlarının özbaşınalıqlarına nəzarət edin. Lakin Nizami dövrünün hökmədarları xalqın taleyi ilə maraqlanmağı heç ağlına da gətirmirdi. “Şahlığın alıcı quşu” əsrlərin qəflət yuxusunda idi. Onların içərisində raströvşənlərin hərəkətlərini, özbaşınalıqlarını xəyanət hesab edən, ölkənin, xalqın qeydinə qalan, müdrik xalq nümayəndələrinin səsini eşidib ondan dərs alan “bəhramgurlar” yox idi. Nizami dövrünün hökmədarlarına “gizli xəzinələr” deyil, müharibələr, soyğunlar, vergilər nəticəsində yetim uşaqların, taqətsiz qocaların, hamilə qadınların çörəyini əlindən almaq bahasına

toplannmış qızıllar, daş-qasılar, incilər, mirvarılərlə dolu xəzinələr lazım idi. Onların peşəsi gününü sərəxəşluqla keçirmək, hünər və istedad sahiblərini pul və zor gücünə bir oyuncaga çevirib bundan ləzzət almaq idi. Məhz buna görə Nizami öz dövrünün hökmədarlarını hər cür insani sifətlərdən uzaq bir varlıq kimi qələmə alaraq yazır:

گر انسانیتی داری ، مخور جز خون خود شربی
که طعم مادر آور دست خون در عرق انسانی
Əgər insanlığın varsa، öz qanından başqa şey içmə!
Çünkü insan damarında axan qan ana dadi verir.

Şair bununla demək istəyir ki, sənin içdiyin şərab xalqın ürək qanıdır, insanın qanında ana dadi (ana südünün dadi) var, demək, sənin içdiyin qan ana qanıdır, sən ana qatılısən, əgər zərrəcə insanlığın varsa, ana qatili olma, özgə çörəyini əlindən alma, öz zəhmətinin bəhrəsini ye. Şairin öz sözü ilə desək:

و گر خواهی که بر خوانت بیارد مرغ و ماهی را
مکن جز پوزه دریوزه چو زنبیل سلیمانی
Əgər istəyirsən ki, süfrənə quş və balıq gətirsinlər،
Süleyman zənbili kimi ağızını hər yerdə yolçuluğa açma!

Burada şair soyğunçuluq, qarət, vergi yolu ilə vər-dövlət toplanmasını diləncilik adlandırır, o cümlədən də üstüörtülü şəkildə dövrünün hökmədarlarını dilənci adlandırır.

Şair burada düşüncələrdən ayrılmış, öz tənqidində çox dərinə getdiyini hiss edir, özünə xıtab edərək deyir:

محصل چند باشی چند بر غمهای این دیوان
معاشر وار شو، یعنی که زنگی شو نه زنگانی
Nə qədər bu divanın qəmlərini sinənə yiğacaqsan، nə

qədər?!

Sən də başqaları kimi yaşa, yəni Zəncani yox, zənci ol.

Nizami bununla nə demək istəyir? İlk misra aydır. Şair ömrü boyu insanların, dünyanın qəmini çəkmış, əsərlərində də bu qəmləri dönə-dönə eks etdirmiş, cəmiyyətin sağalmaz yaralarına məlhəm qoymaq istəmişdir. Yuxarıdakı şeirdə də ilk misralardan başlayaraq onu daha çox düşündürən, narahat edən, kədərləndirən məsələlərdən söhbət açmışdır. Lakin şair sanki özünü tutduğu yoldan dönməyə, xalqın dərdini, dünyanın, insanların qəmini çəkməməyə çağırır. Amma bu özü də şairin xeyirxah sözlərini başa düşmək istəməyən qüvvələrə qarşı etirazının ifadəsidir. Nizami demək istəyir ki, dünyanın qəmini az çək, onsuza da sənin dediklərini eşidən, onu anlayan yoxdur. Ancaq ikinci misra bir qədər mürəkkəbdır. “Zəncani” sözü ilə şair əxilik birliyinin banisi, Nizaminin mürşidi hesab olunan Əxi Fərəc Zəncanını nəzərdə tutmurmu? Bizim fikrimizcə, bu həqiqətən də belədir. Belə olan surətdə Nizaminin əxi birliyi ilə yaxınlığı şairin öz sözləri ilə təsdiq olunmuş olur.

Nizami dünyanın qəmlərini çəkmək, insanların taleyini düşünmək nöqteyi-nəzərindən özünü dövrünün Əxi Fərəc Zəncanisi hesab edir. Bu özü də Əxi təşkilatının bir üzvü olmaqdan daha artıqdır. Təsadüfi deyildir ki, Nizami əsərlərində irəli sürülən fikirlərin çoxu əxilik birliyinin ibn-Bətutənin təsvirinə əsasən güman edilən məramnaməsi ilə səsləşir.

Lakin bu kiçik, çox dərin mənalı ricətdən sonra şair yenə cəmiyyət və insan haqqında düşüncələrinə qayıtmış, yüksək bəşəri hissələr tərənnüm etmişdir. Nizami şeirinin yüksək humanizmi ondadır ki, o, insana onun yaradıcı,

qurucu əllərinə, başqalarına da xeyir verən əməllərinə görə qiymət vermişdir.

O, müharibələrdə qan tökməyi, başqalarını zindanlarda çürütməyi insanın yüksək adına layiq görməmişdir. Axı insan həbsxanalarda çürümək, bir oxun qurbanı olmaq üçün yaranmamışdır. Məhz buna görə də şair insanları özlərinə ad qoyarkən dəmirçi deyil, gözəkçi adı qoymağa çağırılmışdır:

اگر نامى نهى بر خود رفو گرنە نه آهنگر
اگر اهن شوی بارى گلیدى كن نه پىكانى
گلیدى قفل زندانى، درو زنجير ان بشكى
گلیدى نيك زنجيرش كند چون قفل زندانى
Өгөر özünə bir ad versən, gözəkçi adı ver, dəmirçi yox!
Өгөр dəmir olsan, barı peykan yox, açar ol!
Zindan qifilinin açarısansa, onun qapı və zəncirin sindir;
Yaxşı açar zindan qifilini necə zəncirləyər?!

Yəni əgər insansansa, qoy sənə gözəkçi desinlər, sən qiymətli parçaların üzülmüş yerlərini gözə, eyni zamanda öz xoş təbiətin, insani sıfətinlə təbiətin şərəfi olan insanların ürəyinə düşmüş yaraları sağalt, bir sözlə, sözün geniş mənasında gözəkçi ol, ancaq insanları bir-birinə qırıdan silahlar qayırı dəmirçi olma. Birinci peşə daha yüksək, daha insani sənətdir.

Məlumdur ki, dəmirçi ancaq silah qayırmır, o xeyirli, dinc əmək üçün zərururi olan alətlər də düzəldir, məsələn, kotan, xış, ərsin və s. Lakin dəmirçi eyni zamanda silah qayırır, bu silahlarla insanlar bir-birinin qanını tökür, evləri viran qoyurlar. Gözəkçi isə ancaq gözəyir, ilmə düşmüş, müəyyən yeri üzülmüş, yanmış qiymətli parçaları gözəyir, ona yeni can, yeni həyat verir. Məhz bu cəhətinə görə şair gözəkçiliyi dəmirçilikdən üstün tutur, dəmirçi eyni zamanda silah da qayırdığı üçün şair bu iki peşəni qarşı-qarşıya qoyur.

Əlbəttə, bunu hərfi-hərfinə başa düşmək olmaz, şair bu sözlər altında daha geniş və yüksək fikirlər ifadə edir. Əgər dəmir olsan, açar ol, bağlı qapıları aç, peykan kimi gözlərə, ürəklərə batıb, arzuları ürəkdə, gözləri yolda qoyma!.. Məhz buna görə Nizami şeiri Şərq ədəbiyyatında “humanizmin zirvəsi” sayılır. Aşağıdakı beyt isə açıq-açığına əxilik ruhundadır:

اگر شیرى درين بيشه هم از خود کن تو پشتیوان
اگر گرگى در آن باران هم از خود کن تو باراني
Əgər şırsənsə, bu meşədə sən özün özünə arxa ol!
Əgər qurdsansa, o yağışlıqda sən öz kürkünlə qorun!

Yəni bu cəmiyyət vəhşi heyvanlar kimi bir-birini didib parçalamağa hazır olan insanlarla doludur. Ona görə sən başqasına yem olmamaq üçün özünü müdafiə etməyə, özünü qorumağa hazır ol, zəmanənin zülm və işgəncələrinə qarşı öz ağlın, hünərin, ayıqlığın, xoş əməllərinlə elə qalxan düzəlt ki, nə dargaların özbaşinalığı, nə ogruların əli səni “islatmasın”. Məlumdur ki, məşhur səyyah İbn-Bətutə öz hüququnu əldə silah müdafiə etməyi, zalimin yolunu kəsib, lazıim olduqda onu aradan qaldırmağı əxilərin əsas xüsusiyyətlərindən biri kimi göstərmişdir.

Nizami özü yuxarıdakı qısa qeydində əxiləri, daha doğrusu, Əxi Fərəc Zəncanını əsasən dünyanın, insanların taleyini düşünən bir adam kimi göstərir. Bu cəhəti İbn-Bətutə də qeyd edir. Beləliklə, görürük ki, şairin poemalarında dönə-dönə və daha aydın şəkildə ifadə olunmuş (məsələn, “Nə üçün alçaqlara boyun əyirsən” sözləri ilə başlayan lirik parçası göstərmək olar. Y.E.Bertels bu parçanı əxilərin zalimlara, istismarçılara qarşı münasibətlərinə çox yaxın olduğunu yazmışdır) həmin fikir yuxarıdakı beytdə öz əksini tapmışdır.

Bu qəsidədə şairin bir sıra fəlsəfi fikirləri, o dövrdəki elmin vəziyyəti haqqında düşüncələri, daxili ürək çırıntıları da öz əksini tapmışdır. Məsələn, maddələrin daima bir-birinə çevrilməsi haqqında şairin düşüncələri buna misal ola bilər.

تو از عشقی و عشق از تو و این دور مسلسل بین

چه از خانی بود دریا چه از دریا بود خانی

حیث در همان آب است کو صورت بصورت شد

گھی باران بارنده گھی لولوی عمانی

Sən eşqdən yaranmışsan, eşq səndən, sən bu ardıcıl
çevrilmələrə bax!

Çəşmədən dərya əmələ gelir, dəryadan çeşmə!

Dürrün söhbəti də həmin sudur ki, surətdən surətə keçir;

Gah yağan yağış olur, gah da ümman incisi.

Nizaminin o dövrün elmi haqqında düşüncələri də diqqəti cəlb edir. Şair əvvəlcə insanları elm arxasınca getməyə çağıraraq yazır:

شکار پاک میخواهی، بتیر علم صید افکن

که پاک آین بن علم آمد سگی صیدی ز کهدانی

Əgər təmiz (halal) ov istəyirsənsə، elm oxu ilə ov et!

Cünki ov itlərinin ovu təlim aldıqlarına görə halaldır!

Lakin bir qədər sonra qeyd edir ki, bu dövranın müşküllərindən hələ heç kəs - Şeyda Bəhlul olsun, istər yunanlı Əflatun bir müşkül belə açmamışlar. Ona görə də elm arxasınca getməkdənsə, müsəlmanvari yaşamaq daha məsləhətdir.

چو عقل هیچ دانایی نداند سر غیبی را

قلم در کش بد انایی علم بر کش بنادانی

مسلمان و ارزى با خلق و میباش از بلايمن

بلانجا فرود آيد که بر خیزد مسلمانی

Heç bir alimin ağlı gizli sırları bilmədiyi üçün
Elm üstündən qələm çək, nadanlıq bayrağını qaldır.
Xalqla müsəlmanvari yaşa ki, bələdan uzaq olasan,
Bəla o yerdə baş verər ki, orada müsəlmanlıq aradan
qalxmış olsun.

Əlbəttə, Nizami sözün həqiqi mənasında nadanlığa çağırırmır, burada o dövrkü elmin bir çox suallara cavab verməkdə gücsüz olduğundan, elmin, cəmiyyətin hakim, irticaçı qüvvələri tərəfindən yaxşı qarşılanmadığından doğan məyusluq ifadə olunmuşdur.

Lakin Nizaminin bu şeirdə özünü gah dünyanın qəmlərini az çəkib, başqları kimi yaşamağa çağırmasının, gah elm üzərindən qələm çək deməsinin, gah da müsəlmanvari yaşamağı yaxşı hesab etməsinin bir səbəbi də o idi ki, şairin dövründə həqiqi elmi, fəlsəfi biliklər aşlayan, yüksək ictimai ideallar tərənnüm edən şeir, ümumiyyətlə, dövr və xüsusilə hakim qüvvələr tərəfindən laqeyd qarşılanır, bu cür əsərlərin müəllifi yarıac bir həyat keçirməyə məcbur olurdu. Məhz buna görə də Nizami yazdı:

در این بازار بطالان بلند او ازه ای تاکی
چو دوران کن کمر بندی و چون مرغان کمر خوانی
Bu bəttallar bazارında nə qədər uca avazlılıq edəcəksən?
Dövran kimi kəmər bağla, quşlar kimi dağ yamaclarında
haray qaldır!

Şair bununla özünə müraciət edərək bildirir ki, sənin yüksək ideallar tərənnüm edən, zülmə, ədalətsizliyə, özbaşinalığa, hərc-mərcliyə, nadanlıqa qarşı çevrilmiş əsərlərinə əhəməyyət verən, onu eşidən yoxdur, tutduğun yoldan dön, dövran kimi kəmər bağla, cəmiyyətdən uzaqlaş, quşlar kimi gedib dağ yamaclarında cəh-cəh vur. Əlbəttə, böyük şair heç vaxt bu fikrin üzərində qəti durmamışdır, bu,

olsa-olsa şairin ölməz əsərlərinə hakim qüvvələr tərəfindən layiqli qiymət verilməməsindən doğan məyusluğun ifadəsidir.

Ümumiyyətlə götürdükdə isə şair heç vaxt öz şeirinin “yüksek avazlılığından” peşiman olmamış, onların əslər boyu insanların mənəvi tərbiyəsində, şərin məğlub edilməsi, xeyrin qalib gəlməsi yolundakı mübarizədə oynayacağı böyük rola inanmışdır. Hətta bu şeirdə də həmin inam öz əksini tapmışdır:

در آن دولاپ گردنده چنان دارم خداوندا
که بر اجزای او قاتم فرو ناید پشیمانی
Bu fırlanan göylərin altında yarəb, elə et ki,
Heç vaxt könlümə peşimanlıq gəlməsin!

Bu sözlərdə şairin qəlbən, ruhən öz “uca avazlılığı”ının doğruluğuna inamı ifadə olunmuşdur.

Nizami qəsidələrindən biri də məşhur “Qocalıq” şeiridir. Yüksək şairanə bir dilə malik olan bu əsəri Nizami ömrünün son günlərində yazmasına baxmayaraq o, öz şeiriyyəti, göz qamaşdırıcı bədii vasitələri ilə insanı heyran edir. Burada şair öz qocalığını bütün cizgiləri ilə bir rəssam kimi təsvir edir. Məhz bu şeirdən öyrənirik ki, artıq şair taqətdən düşmüş, beli ikiqat olmuş, saçları ağarmış, dişləri tökülmüşdür, gözləri ağrı qaradan seçmir. Lakin bu təsvir özlüyündə ağır şikayət təsiri bağışlamır. Nizami klassik Şərq poetikasının əlvan naxışlarından bacarıqla istifadə edərək gözəl bir əsər yaratmışdır. Məsələn, şair belinin ikiqat olmasını təsvir edir. Ancaq bunu elə göstərir ki, guya gəncliyini əlindən salıb itirdiyindən, belini əymışdır ki, görsün həmin əldən düşən gənclik haradadır, tapıb götürsün. Yaxud şair kimsəsizliyini təsvir edərək yazır:

زمن کسی نکند پاد ز انکه نتوانم
ز ضعف حال که بر خاطر کسی گذرم
Heç kəs məni yada salmır, ona görə ki,
Bədənimin zəifliyindən bir kəsin xatırınə belə düşmürəm.

Halbuki bu göstərilən səbəblərin heç biri həmin hadisələrin əsl səbəbləri deyildir. Lakin bu şairanə müqayisələr həmin şeirə kədərli bir təbəssüm bağışlayaraq onu bədii cəhətdən gözəlləşdirmişdir. Həmin bədii vasitəyə “hüsni-təlil”, “gözəl əsaslandırma” adı təsadüfi verilməmişdir. Bu qəsidə demək olar ki, başdan ayağa bu metodla yazılmışdır. Məhz bu bədii vasitənin sayəsində xüsusi təsir gücünə malik gözəl bir əsər yaranmışdır. Lakin qeyd etmək lazımdır ki, “Qocalıq” qəsidəsi sadəcə olaraq şairin qocalıq dövrünü təsvir edən bir əsər deyildir. Bu hər şeydən əvvəl cavanlığı bir şimşek kimi keçib gedən həssas qəlbli şairin müasiri olduğu cəmiyyətdəki ədalətsizliklərə, haqsızlıqlara qarşı son etirazı, sanki qırx ilə qədər davam edən yaradıcılıq fəaliyyətinə vurulan yekundur.

Şair öz yaradıcılıq yoluna nəzər salaraq yazıb-yaratdıqlarını günah və xəta kimi qiymətləndirir:

گذشت عمرو نگردم بجز گه کاری
میان مردم از آن روی مانده پیش سرم
بغیر حرف خطآنکته نشد مر قوم
زنوک کلک قضاب صحيفه قدرم
Ömür keçdi, günahkarlıqdan başqa bir iş görmədim
Ona görə başım xalq arasında aşağıdır.
Qəza qələminin ucu ilə qədrəimin səhifəsində
“Xəta” sözündən başqa bir nöqtə belə yazılmamışdır.

Lakin humanist mütəfəkkir şairin gur səsi yanında bu təəssübkeş sözlər eşidilməz olur. Şair uzun müddət dinə və dünyaya qarşı irəli sürdüyü cəsarətli ictimai, fəlsəfi fikirlərə

görə özünü, “üşyan bağçasında əyilmiş bir fidana” bənzədir, islam ruhanilərinin xəyal edə biləcəyindən daha “betər” düşündüklərini qeyd edir:

نهال خم شده بوسنان عصيان
که دهر خشک کند بهر آتش سقرا
در این قضیه قضار است حق بجانب ومن
ز هر چه آن گزند در خیال از آن بتزم
Üşyan bağçasında əyilmiş bir fidanam,
Mühit məni cəhənnəmdə yandırmaq üçün qurudur ...
Bu məsələdə haqq qəzanın tərəfindədir.
Mən xəyal olunacağından daha betərəm.

Humanist və mütəfəkkir Nizami bu “betərliyə” görə peşiman deyildir, o, bununla fəxr edir, lakin onu bəzən ona görə “günahkarlıq”, “səhv” adlandırır ki, şairin dövründə həmin “yüksək avazlı” fikirlərin xırıdarı yox idi.

Şair “günah” iş görməsindən əsla şikayətlənmir, əksinə, bunu hünər hesab edir və həmin hünəri qiymətləndirməyən, qiymətləndirə bilməyən zəmanədən şikayətlənir:

هنر نهفت مرا زیر چشم عیب طلب
که بدتر است ز هر عیب حالیا هنر
Eyb axtaran gözlər hünərimi inkar edir,
Əslində hünərim (onlara) hər eybdən pis görünür.

Şübhəsizdir ki, Nizami yaradıcılığının ilk dövrlərindən misilsiz bir şair kimi bütün Yaxın Şərqiədə tanınmış və şöhrət qazanmışdı. Sarayda yaşamamasına baxmayaraq Nizamiyə böyük əsərlər yazmaq üçün ayrı-ayrı hökmədlərdən tez-tez sifarişlər gəlirdi. Lakin Nizami poeziyaya həyat həqiqətlərini əks etdirmək, həyatı yaxşılaşdırmaq vasitəsi kimi

baxlığından, əsərlərində dövrün acı həqiqətlərini açıb göstərdiyindən, hakim qüvvələrin ədalətsizliyi və özbaşinalığını onların üzünə cirpdiğindən onun əsərlərində “nöqsanlar” görür, onun müəllifini lazımı qədər mükafatlandırmırıdlar. Bu “nöqsanlar” sırasına əsasən şairin mühüm ictimai, fəlsəfi düşüncələri daxil edilirdi.

Nizami bu əsərdə də bütün başqa əsərlərində olduğu kimi müasiri olduğu cəmiyyətdəki ədalətsizliklərdən, özbaşinalıqlardan şikayətlənmiş, zəmanənin onun qol-qanadını sindirməsindən, çərxin onun ayaqlarına balta vurmasından danışmışdır. Xüsusilə aşağıdakı misralarda nə qədər acı bir həqiqət ifadə olunmuşdur:

حَلَوْتِي نِبَرْدَ كَامْ جَانْ زَ خَوَانْ حَيَاْتَ
كَهْ طَعْمَ زَهْرَ دَهْ شَيْرَهْ وَ شَكْرَمْ

Can damağım həyat süfrəsindən heç bir şirinlik aparmadı.

Südüm, şirəm, şəkərim də ağızında zəhər dadi verir.

Ona görə ki, şair yaşadığı mühitdə ömrü boyu insaniyyət, haqq, ədalət və s. görməmiş, bir tərəfdən sadə adamların acinacaqlı vəziyyəti, onların taleyi, digər tərəfdən şairin öz həyatı, öz taleyi onu həmişə kədərləndirmişdir.

Nizaminin fəxriyyə-qəsidi də Yaxın Şərq klassik şeirinin ən gözəl nümunələrindən biridir.

Məlum olduğu kimi, fəxriyyə qəsidənin bir növü, eyni zamanda əksər qəsidələrin ayrılmaz tərkib hissəsi kimi “cahiliyyə” dövründən başlayaraq ərəb şeirində mövcud olmuşdur. Sonralar ərəb şeiri ənənələrinin təsiri və bir sıra başqa ictimai və ədəbi amillərin təsiri altında fars dilli ədəbiyyatda da fəxriyyələr yazılmaga başlamışdır. Fars dilli şeirdə ilk fəxriyyə nümunələrinə XI əsrin birinci yarısında yazıb yaratmış Mənuçehri Damğanının yaradıcılığında təsadüf olunur. Bu da təsadüfi deyildi. Mənuçehri ərəb

şerininə yaxşı bələd olan və öz qələm yoldaşları tərəfindən tənə və böhtanlara məruz qalan ilk şairlərdən idi. Lakin fəxriyyə XII əsrən etibarən daha da qüvvətlənmiş və bu dövrdə yazış yaradan sənətkarların ən sevimli mövzusu olmuşdur. Dahi Azərbaycan şairi Xaqanının yaradıcılığında fəxriyyə mövzusu xüsusilə geniş yer tutmuşdur.

Bu dövrdə fəxriyyə mövzusunun ədəbiyyatda geniş yer tutması bir tərəfdən ərəb şeiri ənənələri ilə ziddiyətindən, onların arasındaki rəqabətdən, şairlərin öz əsərlərini başqalarının tənə və böhtanlarından qorumaq meylindən, öz əsərlərini təbliğ etmək, onun əsas məziyyətlərini nəzərə çatdırmaq, xidmət etdikləri hökmдарın daha çox xoşuna gəlmək arzusundan irəli gəldi. Bir sözlə, fəxriyyə şairlərin özləri tərəfindən yazılmış ədəbi tənqid rolunu oynayırdı. Lakin bu “ədəbi tənqid” şairlərin özləri tərəfindən yazıldığı üçün əsasən mübaliğəli təriflərdən ibarət olur və bu nöqtəyinə nəzərdən daha çox mədihiyyələrə yaxınlaşır. Ancaq mədhiyyələrdən fərqli olaraq böyük sənətkarların fəxriyyələri tamamilə real zəmindən doğur və mübaliğəli şəkildə olsa da, onların yaradıcılığını əsasən doğru səciyyələndirir. Məsələn, Xaqani bir məddah kimi özünü Həssanül-əcəm adlandıraraq, Rudəki, Ünsüri, Müizzi və başqalarını öz şeir süfrəsinin qırıntıları ilə dolanan şairlər hesab edir. İctimai fəlsəfi şeirlərinə görə isə özünü Sənai, Ləbid kimi sənətkarlarla müqayisə edir.

Nizami Gəncəvi “Xəmsə”dəki fəxriyyələrdə özünü ancaq müəyyən münasibətlə Sənai və Firdovsi ilə müqayisə edir və əsərlərinin hər iki sənətkarın şeirlərindən üstün olduğunu göstərir. Nizaminin bu fikrini müasir nizamişunaslıq da təsdiq edir. Nizaminin fəxriyyə-qəsidəsinə gəldikdə isə demək lazımdır ki, bu tamamilə yeni və orijinal bir əsərdir. Bu qəsidə bir-biri ilə sıx bağlı olan üç hissədən ibarətdir. Birinci hissədə şair ayrıca bir ehtiras və pafosla

özünü tərifləyir, fəzilətlər mülkünün padşahı, söz mülkünün Keyqubadı, şeir aləminin günəşi olmasından, qəzəllərinin ərğənen sədası kimi xoş olmasından, incə mənalı şeirlərinin şirinliyindən, lətifliyindən, rəvanlığından, zövqləri oxşamasından danışır, bədihə, müəmma, şeirlərdə sətiraltı mənalar ifadə etmək, gözəl xətlə yazmaq, uca və xoş avazla oxumaq kimi keyfiyyətlərə malik olmasından söhbət açır və bütün bu sahələrdə özünün hamidan üstün olduğunu göstərir. Əlbəttə, üçüncü dərəcəli şairlərin belə fəxriyyə yazıb özünü şeir aləminin yeganəsi adlandırdığı bir dövrdə Nizaminin özünü bu cür sözlərlə tərifləməsi tamamilə təbii idi.

Nizami qəsidəsinin birinci hissəsi öz dövrünün fəxriyyə ənənələri əsasında yazılmışdır. Lakin cəsarətlə demək olar ki, nə Nizamidən əvvəl, nə Nizamidən sonra heç kəs bu gözəllikdə fəxriyyə yazmamışdır. Hətta Xaqani kimi misilsiz bir qəsidə ustadinin fəxriyyələri belə öz obrazlılığı, pafosu, forma yiğcamlığı, məzmun genişliyi və s. cəhətlərdən Nizami fəxriyyəsindən xeyli aşağıda durur. Bu fikrin doğruluğunu təsdiq etmək üçün aşağıdakı müqayisələri nəzərdən keçirmək kifayətdir. Məsələn, Xaqani söz mülkünün sahibi olması haqqında yazır:

من در سخن مالک الملک معنی
ملک سر این نکته نیکو شناسد
Sözdə məna mülkünün sahibi mənəm,
Şah bu məsələnin sırrını yaxşı bilir.

Nizami təxminən eyni məzmunu belə ifadə edir:

ملك الملوك فضلهم بفضيلت معانى
زمى و زمان گرفته بمثال آسمانى
Mənəvi fəzilətimlə fəzilət padşahlarının padşahiyam.
Göylərin fərmanı ilə zəmin və zamanı tutmuşam.

Xaqani öz üslubunun yeni olması haqqında yazır:

مرا شیوهٔ خاص تازه است و داشت
همان شیوهٔ باستان عنصری
Mənim xüsusi təzə üslubum var, amma
Ünsüri haman köhnə üsluba malik idi.

Təxminən eyni məsələ haqqında Nizami belə yazır:

بقياس شیوهٔ من که نتیجهٔ نو آمد
همه رسم های تازه کهن است و باستانی
Mənim yeni yaranmış üslubumla müqayisədə
Bütün təzə qaydalar köhnə və qədimdir.

Axırıncı beytdə sanki Nizami Xaqaniyə işaretə edir. Ünsürinin qədim samanilər üslubunda yazdığını, özünün isə yeni xüsusi üsluba malik olduğunu deyən Xaqanının “təzə üslubu”nun da Nizami şeiri ilə müqayisədə köhnə və qədim olduğunu bildirir. Nizaminin burada konkret olaraq Xaqaniyə işaretə edib-etməməsindən asılı olmayaraq Nizami şeirinin öz obrazlılığı, yiğcamlığı, yüksək pafosu etibarilə Xaqani əsərlərinindən yüksəkdə durduğu yuxarıdakı beytlərdən də aydın görünür. Əlbəttə, bu heç də o demək deyildir ki, Xaqani şeiri zəifdir. Xaqani şeiri də obrazlıdır, məna və məzmunca zəngindir. Onun “Mədain xərabələri”, “Qəsideyi-şiniyyə”si və başqa əsərləri Nizami qəsidişlərindən əsلا geri qalmır. Lakin qeyd etmək lazımdır ki, Nizami öz əsərlərinin yüksək şeiriyyəti etibarilə, ümumiyyətlə Yaxın Şərq ədəbiyyatında misli bərabəri olmayan bir sənətkardır. Yüksək şeiriyyət baxımından fars dilli poeziyada Nizami ilə müqayisə edilə biləcək bir şair varsa, o da Xaqanidir. Ancaq o da həmişə Nizami ilə eyni səviyyədə dayana bilmir.

Lakin Nizami fəxriyyəsi ancaq bu yüksək təriflərdən ibarət deyildir. Böyük şair öz-özünə tərifləməkdən o qədər də razı deyildir. O, özünü bu qədər təriflədiyi üçün xəcil və peşiman olduğunu bildirir, özünü mədh etməyi istedadsızlıq sayır.

Qəsidədəki ayrı-ayrı işaretlərdən görünür ki, şair ancaq məcburiyyət qarşısında özünü tərifləməli olmuşdur. Hələ qəsidənin birinci hissəsində ona həsəd aparanlara, paxillara etdiyi işaretlərindən də göründüyü kimi, şair bu fəxriyyəni müəyyən dərəcə onlara cavab vermək, öz əsərlərini tənə və böhtanlardan qorumaq məqsədilə yazmışdır. Lakin belə bir məqsədlə yazılmış əsərin özünə də şair ictimai məzmun vermiş, Nizami kimi bir dühanı qiymətləndirməyən zəmanədən şikayatlənmişdir. Prof. Mir Cəlalın qeyd etdiyi kimi, əvvəlcə öz yüksək hünər və istedadını tərənnüm edən şair bu hünər və istedadının “zəmanənin hakimləri və əmirləri tərəfindən necə qiymətləndirildiyinə... gələndə tovuz ayaqlarına baxıb məyus olan kimi kədərlənir, təəssüf edir”.

سخن نظامى ارچه فرس سبک عناسى
چو گران رکاب غم شد چه کند سبک عناسى
Əgər Nizami şeiri iti yüyənli bir atdırsa,
İndi ki, qəmlərdən ağır üzəngili olmuşdur, necə iti
yüyənlilik etsin -

deyərək, qəsidənin mətləmini təzələyir və yuxarıda tərənnüm etdiyi fikirlərə başqa cür yanaşmağa, yeni məna verməyə başlayır:

شبهى نه در خزينه چكىم گهر فشانى
گهرى نه در خريطه چكىم صدف دهانى
منم و من و يكى دل نه بمى بخون ديده
دو بدو نشسته باهم همه شب بدو ستگانى

دل و دین شکسته و انگه هوسم زنامجوئی

سرو پا بر هنه و انگه سخنم ز مرزبانی

Xəzinəmdə bir şəvə də yoxdur, necə gövhərfəşanlıq
edim?!

Kisəmdə bir gövhər də yoxdur, necə sədəfdəhanlıq
edim.

Mənəm, bir də ürək, meylə deyil, göz yaşları ilə

Bütün gecəni birlikdə dost kimi üzbüüz otururuq.

Ürək və din sindiqi halda, ad həvəsindəyəm.

Baş və ayağım yalın olduğu halda, şahlıqdan söz açıram.

Demək, söz mülkünün padşahı olan, öz şeirləri ilə
gövhərfəşanlıq, sədəfdəhanlılıq edən sənətkarın başı açıq,
ayağı yalındır, evində bir şəvə də yoxdur. Başqaları gecələri
meylə keçirdiyi halda o, kədər və göz yaşları içində başa
vurur. Şairin əziyyətləri bununla da bitmir.

لَدْگِي كَه مِخُورِمْ مِنْ زَحَالْ خَوارِي خُودْ

نَخُورِدْ قَفَاعِي نَا كَسْ زْ قَصِيبْ خَيْرَانِي

Öz halalxorluğumdan mən yeyən təpikləri,

Alçaqların başı heç xızəran çubuğundan da yemir.

Yəni mən öz halal zəhmətimə, halal sözlərimə, heç
kəsdən götürülməyen, öz “qəlbimin dedikləri” olan
şeirlərimə görə o qədər əzablar çekirəm, o qədər tənə və
böhtanlar eşidirəm ki, bu əzablar qarşısında alçaq adamların
xızəran çubuğundan gördüyü zərbələr heç bir şeydir. Çox
ehtimal ki, şair burada saray şairlərinə işarə edir, onların ara-
sına aldıqları cəzanı öz əziyyətlərindən daha yüngül sayır.

Şair özünü mədh etməsindən bir də ona görə
peşimandır ki, onun fikrincə şeirlə iftixar etməyinə dəyməz.
Əvvələn ona görə ki, şeir yalan əfsanələr üzərində
qurulmuşdur.

فَنْ شِعْرُ خُودْ چَهْ باشَدْ كَمْ تَفَاهِرْ
چَوْ مَمْثَلِيْ اسْتْ مَطْلَقْ بَدْرُوغْ دَاسْتَانِيْ
Şeir fənni özü nədir ki, onunla fəxr edim?!
Çünki həmişə yalan əfsanələrdən ibarət olur.

Şair burada bir tərəfdən “şeirin ən gözəli onun ən yalanıdır” məsəlinə işarə edərək öz dövründə yalan şeirlərin, yəni mədhiyyələrin daha rəğbətlə qarşılandığını nəzərə çatdırır və mədhiyyələrin daha rəğbətlə qarşılandığı bir dövrdə şeirlə fəxr etməyi doğru hesab etmir. Digər tərəfdən ümumiyyətlə, şeir şairin bir növ xəyalatı, uydurması, düzəltməsidir. Lakin bu düzəltmənin həyatı, insanın hiss və duyğularını doğru əks etdirə bildiyini inkar etmir və ümumiyyətlə şeiri də inkar etmir. Şair burada bir növ qəsidiənin birinci hissəsində dediyi:

مُتَفَاخِرْم بَدِين فَنْ بَجَهَان وَ چُونْ نَبَاشْ
نَفْسِي بَدِين لَطِيفِي سَخْنِي بَدِين رَوَانِي
Dünyada bu sənətlə fəxr edirəm, nə üçün fəxr etməyim?!
Bu lətifəlikdə nəfəs, bu rəvanlıqda şeir (heç kəsdə)
yoxdur –

beytindəki fikri yumşaltmaq, başqa şəkildə demək istəmişdir.

Nizami şeirlə iftiخار etməyi bir də ona görə doğru hesab etmir ki, başqa elmlərdən fərqli olaraq şeiri qeyri dilə çevirəndə öz məna və gözəlliyini eynilə saxlaya bilmir.

لَغْت هَمَهْ عَلَمَى چَوْ از آن نَمَطْ بَكْرَدْ
سَلَبْ دَكْ بَيُوشَدْ بِسِيَاقْتْ مَعَانِي
نَمَطِي كَهْ شَعْر دَارِدْ چَوْ از آن زَبَانْ بَكْرَدْ
چَهْ نُوشْتَنْ آيَدْ از وَى چَهْ رَسَدْ بِتَرْجَمَانِي
Bütün elmlər öz şəklini dəyişdikdə
Məna dəyişmədən yeni paltar geyinir,
Ancaq şeir elədir ki, bir dildən başqa dilə çevirəndə

Yazanda nə meydana çıxır ki, tərcüməçiyə də nə çata.

Burada diqqəti cəlb edən odur ki, şeir insanın hiss, duyğu və fikirlərini ifadə edir, lakin insan, daha doğrusu şair hiss etdiyini, duyduğunu, düşündüklərini olduğu kimi tam şəkildə şeirlə verə bilmir. Sözlər, ifadələr insanın lal duyğularını bütünlükə ifadə etməkdən acizdir, şair qafiyə, vəzn, bölgü xatırınə, ənənə xatırınə fikir və hissələrini məhdudlaşdırır, tərcüməçi isə istər-istəməz onu bir az da məhdudlaşdırırmalı olur. Beləliklə, şairin müəyyən dövrdə keçirdiyi hiss və düşüncədən heç bir şey qalmır. Bunu da şübhəsiz ki, sözün həqiqi mənasında şeirin ünvanına deyilmiş məzəmmət hesab etmək lazımlı deyildir. Bu, şeirin dərinliyindən, incəliyindən, “fəlsəfədən daha fəlsəfi” olmasından irəli gəlir.

Axırıncı on dörd beyt isə qəsidənin üçüncü, allaha müraciət hissəsini təşkil edir. Bu hissədə şair allaha müraciət edərək ondan kömək istəyir, qəmlərə düşmüş könələnə şadlıq gətirməyə, mərifət əhlinin könələnə açan əsərlər yaratmaqdə ona kömək olmağa, həsəddən qorumağa çağırır:

مددی کنم ز فیضت که بذوق آن حلاوت

کنم اهل معرفت را همه ساله میزبانی

حرم تو آمد این دل ز حسد نگاه دارش

که فرشته باشیاطین نکند هم آشیانی

Öz feyzindən mənə kərəm qıl ki, o şirinliyin zövqü ilə

Mərifət əhlini illər boyu qonaq edim!

Bu könül sənin hərəmindir, onu həsəddən qoru ki,

Mələk ilə şeytan bir yerdə yuva salmasın.

Burada şairin allaha müraciət edərək birinci növbədə onu həsəddən qorumağa çağırması bir daha təsdiq edir ki,

şair həmin əsəri özünü paxılların tənə və böhtanlarından qorumaq məqsədilə yazmışdır. Aşağıdakı beytdə isə şairin onu qiymətləndirməyən zəmanədən narazılığı ifadə olunmuşdur:

بتو استعانت آرم نه بيارى خلائق
ز تو استطاعه جويم نه ز گنج شايگانى

Mən xalqın köməyinə deyil, sənə pənah aparıram.
Mən dolu xəzinələrdən deyil, səndən kömək istəyirəm.

Demək, şairi zəmanə qiyətləndirmədiyi üçün o dövrünün hakimlərindən üz döndərir, allahdan kömək istəyir.

Beləliklə görürük ki, Nizami hər nədən yazırsa-yazsın, onu düşündürən, narahat edən məsələlərdən zərrə qədər uzaqlaşır, hər nədən yazırsa-yazsın, öz ürəyinin istəklərini yazar.

Nizami öz yaradıcılığının əsas istiqaməti etibarilə saray mədhiyyə ədəbiyyatına daban-dabana zidd olsa da, bir tərəfdən dövrün tələbi, hakim qüvvələrin təzyiqi altında, digər tərəfdən də öz fikir və ideyalarını lazımı ünvamlara çatdırmaq üçün, başqa bir tərəfdən də müəyyən dərəcədə maddi cəhətdən təmin olunmaq üçün saraylardan uzaq qaçmasına baxmayaraq, mədhiyyə şeiri ənənələrindən yaxasını tamamilə qurtara bilməmiş və qurtara da bilməzdi. Hətta ən yüksək hümanist idealların tərənnümünə həsr olunmuş ölməz poemalarını da şair ayrı-ayrı hökmardarlarla həsr etmiş, onların əvvəlində həmin hökmardarları mübaliğəli şəkildə mədh etmişdir. Bu mədh'lərdə qafiyədən başqa mədhiyyə-qəsidələrdə olan bütün xüsusiyyətlər saxlanılmışdır. Nizami poemalarının əvvəlində və axırında verilən mədh'lərin öz ruhu etibarilə ümumiyyətlə saray mədhiyyə şeirinə yaxın olduğunu farsdilli poeziyaya və Nizami yaradıcılığına yaxşı bələd olan ən böyük

nizamışunaslar belə təsdiq etmişlər. Məsələn, Ş.Nümani yazar ki, "Nizami məsnəvilərində hökmdarların tərifinə həsr olunmuş mədhlər ümumiyyətlə, məddah şairlərin mədhiyyələri kimi mübaliğə və təriflərlə doludur, o, təriflədiyi bütün hökmdarları yer üzünün şahənşahi, mütləq hakimi kimi göstərir...". Y.E.Bertels və A.N.Boldirev kimi görkəmli şərqşünaslar da bu fikrə şərīkdirler.

Düzdür, Nizami poemalarındaki mədhiyyələr öz məzmunu, mübaliğəli və yalan tərifləri ilə saray şairlərinin mədhiyyələrindən o qədər də fərqlənmir. Nizami də burada məddah şairlər kimi əsərini ithaf etdiyi hökmdarı heç vaxt görmədiyi xidmətləri və layiq olmadığı ləyaqətlərinə görə tərifləyir. Bu, inkaredilməz bir həqiqətdir. Əslində Nizami başqa cür hərəkət edə bilməzdi. Lakin qeyd etmək lazımdır ki, şair bir tərəfdən ənənənin və dövrün tələbindən, digər tərəfdən öz fikirlərini yaymaq, onları lazımı ünvanlara çatdırmaq, bir sənətkar kimi yaşamaq hüququ qazanmaq arzusundan irəli gələn bu mədhiyyələri öz poemalarına ancaq müəyyən məqsədlə daxil etmişdir. O, bu mədhiyyələrdən öz fikirlərini dövrünün hökmdarlarına çatdırmaq üçün bir vasitə kimi istifadə etmişdir. Nizami şeirləri birinci növbədə dövrün hökmdarlarına ölkəni necə idarə etmək, onu necə abadlaşdırmaq yollarını öyrədən bir güzgündür. Nizami təkcə kütlələri deyil, eyni zamanda bəlkə də birinci növbədə hakim qüvvələri yenidən tərbiyə etməyi qarşısına məqsəd qoymuş və bütün yaradıcılığı boyu buna çalışmışdır. Buna görə də böyük şairin öz əsərlərini ayrı-ayrı hökmdarlara təqdim etməsi, hər bir əsərin əvvəlində həmin hökmdarın mədhinə mübaliğəli təriflər yazması tamamilə təbiidir. Bu mədhlər hakim qüvvələrin diqqətini şairin böyük insanpərvər fikirlərinə cəlb etmək məqsədi daşıyır. Nizami poemalarındaki mədhlərə ancaq bu cür yanaşdıqda bütün ziddiyyətlər öz-özünə həll olunur. Hələ 1940-cı ildə

Y.E.Bertels tərəfindən düzgün izah olunmuş həmin cəhət nədənsə A.N.Boldirevin nəzərindən qəçmiş və onu şairin yaradıcılığındaki ziddiyətlər, “poemaların əsl gözəlliyi” yanında oradakı mədhiyyələrin daha iyrənc görünməsi” haqqında fikir yürütməyə gətirib çıxarmışdır?

Ümumiyyətlə, Nizami poemalarındaki mədhiyyələr şairin əsas fikirlərini lazımi ünvamlara çatdırmaq, onları yaymaq, böyük şairə bir sənətkar kimi yaşamaq hüququ qazandırmaq və s. üçün bir vasitədir.

Poemalarındaki xüsusi məqsəd daşıyan mədhlərdən əlavə, Nizami bəzən ayrıca mədhiyyə-qəsidələr də yazmışdır.

Bunu birinci növbədə hazırda bütöv şəkildə əldə olan və Əbu Bəkr Nüsərətəddin ibn-Məhəmməd Bişkinin mədhinə həsr olunmuş qəsidə təsdiq edir. Həmin qəsidə tamamilə saray mədhiyyələri ruhunda yazılmış və həqiqətlə heç bir əlaqəsi olmayan mübaliğəli təriflərlə doludur, daha doğrusu, Kəbənin təsviri və şairin həccə getmək arzusunu bildirən giriş hissəsinə çıxməq şərtilə qəsidə bütünlükə mübaliğəli təriflər yığınından ibarətdir. Nizami mədhiyyə ənənələrinə sadıq qalaraq mədh etdiyi padşahı dünya mülkünün sahibi, səxavətlə, şücaətdə, ədalətdə tayı-bərabəri olmayan bir hökmdar kimi təqdim edir. Bu qəsidə cəsarətlə demək lazımdır ki, Nizaminin özünün dönə-dönə tənqid etdiyi, Ənvərinin “batıl şeir” adlandırdığı, heç bir məna və məzmunu olmayan,ancaq dəbdəbəli yalan təriflər yığınından ibarət saray şeiri nümunəsidir.

Y.E.Bertels bu qəsidənin girişinin ümumiyyətlə mədhiyyələr üçün səciyyəvi olmadığını əsas götürərək, onu ənənəvi mədhiyyələrdən ayırrı və ümumiyyətlə Nizaminin ənənəvi mədhiyyələr yazdığını şübhə altına alır və özünün doğru olaraq irəli sürdüyü faktları inkar edir.

Lakin həmin qəsidəni ənənəvi mədhiyyə hesab etməməyə heç bir əsas yoxdur. Düzdür, mədhiyyələrdə ən çox işlənən giriş təbiət təsvirləri və aşiqanə parçalardır, lakin bu da yaxşı məlumdur ki, mədhiyyə qəsidələrin girişləri mövzu cəhətdən heç vaxt məhdud edilməmişdir, şair mədhi istənilən mövzu ilə başlaya bilər. Giriş nə qədər yeni və orijinal olsa, mədhə keçid nə qədər qüvvətli olsa, bu, ancaq şairin ustadlığını göstərir. Məsələn, Xaqanının mədhiyyələrində dini, fəlsəfi, ictimai və s. mövzulara həsr olunmuş istənilən qədər girişlərə rast gəlmək olar.

Qəsidələrin girişləri bir çox hallarda məmduhun istəyindən, ya da şairin əhvali-ruhiyyəsindən, yaxud onu həmin əseri yazmağa vadər edən səbəbdən və s. asılı olaraq seçilir.

Nizaminin bu qəsidədə Kəbənin təsvirini öz mədhiyyəsi üçün müqəddimə seçməsi də təsadüfi deyildir.

Şair ilk 12 beytdə Kəbəni təsvir edir, on üçüncü beytdə özünün onu görmək arzusunda olduğunu bildirərək yazır:

يارب بود كه گردد چشم و دل نظامي

از ديدن جماش پيش از اجل منور

Yarəb, görəsən, Nizaminin gözü və könlü

Əcəldən qabaq onun camalını görüb nurlanacaqmi?

Bu giriş hissəsi öz-özlüyündə bitkin bir əsərdir. Lakin şair buradan “əsl mətləbə” keçir və Kəbəni görmək arzusunda olduğunun səbəbini belə izah edir:

تا در حریم کعبه بارن کعبه گوید

این شکرها که دارد از شاه عدل گستر

Ta ki ədalətli şaha olan təşəkkürlərini
Kəbə içində Kəbə sahibinə desin.

Bundan sonra həmin “adil şah” - Əbu Bəkr Nüsrətəddin heç vaxt layiq olmadığı ləyaqətləri, göstərmədiyi hərəkətlərinə görə mədh olunur. Demək, şair Nüsrətəddini mədh etmək üçün Kəbəyə getmək istəyir. Belə olan surətdə Nüsrətəddin onun Kəbəyə getməsinə kömək etməli, onu yol xərci ilə təmin etməlidir. Demək, bununla şair həccə getmək üçün Nüsrətəddindən kömək istəyir. Aşağıdakı beytlər də buna işarə edir:

زین پیشتر بسی در درپای فشاند
وزپس در آن ترازو نه سنگ دیده نه زر
بدل نظامی از تو خواهم که رد نگردد
ای هر چه دور دارد با بدل تو محقر

Bundan qabaq da şahın ayağına çox dürrlər səpmişəm,
Sonra həmin tərəzidə nə daş görmüşəm, nə qızıl,
İsteyirəm Nizaminin bu hədiyyəsini rədd etməyəsən,
Ey hədiyyəsi qarşısında bütün dünya varı kasib olan!

Demək, şair bu qəsidə yazılandan əvvəl də Əbu Bəkr Nüsrətəddinə çoxlu əsərlər həsr etmişdir. Lakin onların əvəzində heç bir şey almamışdır. Şair bunları xatırlatmaqla, hökmədarı heç olmasa həccə getmək üçün ona maddi cəhətdən kömək etməyə çağırır. Burada əlbəttə, təəccüblü heç bir şey yoxdur. Büyük şair poemalarında da ayrı-ayrı hökmədarlardan maddi kömək istəmiş, lakin onun əsərləri öz yüksək bəşəri ideyalarına görə o dövrün despot hökmədarlarını təmin etməmiş və şair ölməz əsərlərinə görə heç bir əməlli-başlı hədiyyə almamışdır.

Demək, Kəbənin təsviri burada mədhiyyənin üzvi tərkib hissəsidir, onu mədhiyyə üçün səciyyəvi hesab etməmək doğru deyildir. O, bir növ hüsn-tələb rolunu oynayır. Qəsidənin qalan hissəsi isə başqa məddah şairlərin əsərlərində olduğu kimi, ancaq mübaliğəli təriflərdən

ibarətdir. Aşağıdakı beytlər bu fikri təsdiq etmək üçün kifayətdir:

چون ابر نو بھارى بر دوستان زر افshan
چون شیر مرغزارى با دشمنان دلاور
گرفال فتح هر کس از اختىر است و طالع
روشن بدوست طالع فرخ بدوست اختىر
گر خشم او بجوشد حالى ز هييت او
لرزد سرير خاقان افتند كلاه قيصر
چون لطف او بخندى از گنجان جوش
شاهان كنند زينت خوبان برند زiyor
Yaz buludu kimi dostlara qızıl səpəndir,
Çöl şiri kimi düşmənlərə qarşı amansızdır.
Hər kəsin qələbə falı ulduzdan, taledən asılıdırsa,
Tale onun sayəsində işıqlıdır, ulduz onun sayəsində
xoşbəxtdir.
Əgər onun hırsı cuşa gəlsə, o saat heybatindən
Xaqqanın taxtı titrər, qeyserin tacı düşər,
Onun lütfü gülsə, səxa xəzinəsindən,
Şahlar varlanar, gözəllər bəzək alar.

Buradakı mübaliğələri izah etməyə ehtiyac yoxdur. Bu mübaliğələr Rudəki, Ünsüri, Ənvəri, Qətran, Xaqani kimi şairlərin mədhiyyələrindəki mübaliğələrdən o qədər də fərqlənmir.

Beləliklə, cəsarətlə demək lazımdır ki, bu qəsidə sözün tam mənasında saray mədhiyyə şeiri nümunəsidir. Həm də bu şeir Nizaminin yeganə mədhiyyəsi deyildir.

Əvvələn, şübhəsiz ki, Nizaminin “Sirlər xəzinəsi”nə qədər yazdığı lirik əsərlər içərisində mədhiyyə-qəsidələr də müəyyən yer tutmuşdur. Bunu birinci növbədə ənənə və təhsil tələb edirdi. Məsələn, təxminən Nizami anadan olandan bir neçə il əvvəl yazılmış “Çəhar məqalə” əsərində qeyd olunur ki, şairlik xəyalına düşən hər bir kəs ilk gənclik

çağlarından sələflərin əsərlərindən 20 min beyt, müasirlərin əsərlərindən 10 min beyt əzbər bilməsə, böyük şairlərin divanlarını daim oxuyub şeir sənətinin bütün çətinlik və incəliklərini onların necə həll etdiklərini duyub dərk etməsə ... istədiyinə nail ola bilməz". Nizami Əruzi gənclər üçün örnək ola biləcək ustاد şairlərdən Mütənəbbi, Əbiverdi, Qazzi, Rudəki, Firdovsi və Ünsürinin adını çəkir. Demək olar ki, bu yolu o dövrün bir çox şairləri kimi Nizami də keçmişdir. O da Rudəkinin, Şəhidin, Fərruxinin aşiqanə nəğmələri, Firdovsinin "Şahnamə"si, Xəyyamin rübaiłeri, Sənai və Xaqanının dərin ictimai məzmunlu qəsidələri ilə yanaşı, Ünsüri, Ənvəri, Fələki və başqalarının mədhiyyələrini də oxumuş və ilk dövrlərdən bu sahədə də öz qələmini sınamışdır. Hər halda, artıq "Sirlər xəzinəsi"ni yazdığını vaxt dəbdəbəli, gurultulu mədhlər yaratmaqdə da bu sahənin ən görkəmli sənətkarlarını kölgədə buraxmağa qadir olmuşdur. Bunu müəyyən dərəcədə "Sirlər xəzinəsi"ndəki Xaqanının bir sıra mədhiyyələrini xatırladan mədh hissəsi təsdiq edir.

Şairin əldə olan əsərlərindən və xüsusilə "Xəmsə"dən aydın olur ki, Nizami çox erkən vaxtlardan saray şairi vəzifəsinə mənfi münasibət bəsləməyə başlamış və ömrünün axırına qədər bu düzgün mövqedə dayanmışdır. Büyük sənətkar poemalarında dönə-dönə bu məsələyə qayılmış, bir parça çörək üçün başqasının qarşısında alçalan, sözü qiymətdən salan saray şairlərini kəskin tənqid etmişdir. Lakin bununla bərabər o, bütün yaradıcılığı boyu ara-sıra mədhlər də yazılmışdır. Bunu yuxarıdakı qəsidədən əlavə, başqa faktlar da təsdiq edir. Belə ki, mənbələrdə Nizami qəzəlləri sırasına daxil edilən bir sıra şeirlər vardır ki, onların sonunda təxəllüsə yanaşı Qızıl Arslan və Əxsitanın adı çəkilir. Y.E.Bertelsin də çox doğru olaraq göstərdiyi kimi, bu

cür şeirlər ayrıca qəzəldən daha çox ayrı-ayrı qəsidələrin girişlərini xatırladır.

Məsələn:

گر پرسنـت از نوازش او
با شاه قـزل چـه نـکته گـوئـی
Əgər nəvaziş göstərib soruşsa,
Qızıl şaha nə xoş söz deyərsən?

نظامی، گنجـه خـالـی كـنـ، سـخـنـ رـا نـقـدـ شـروـانـ كـنـ
كـه جـزـ شـاهـنـشـه عـادـلـ خـرـیدـارـی نـمـیـ يـابـمـ
Nizami, Gəncəni boş qoy, sözü Şirvana bağışla,
Adil şahənşahdan qeyri xəridar tapa bilmirəm –

beytləri ilə qurtaran qəzəllərin qəzəl olmayıb, mədhuyyə-qəsidənin giriş hissəsi olduğunu deməmək çətindir.

Nizamidən qabaq yazıb yaradan böyük mədhiyyə şairlərinin qəsidələrindəki “gürizgahları” (keçid beytlərinə deyilir) xatırladan bu beytlərdən sonra ehtimal ki, mədh hissəsi gəlmış və bu mədhlərdə Nizami Nüsrotəddinə həsr etdiyi mədhiyyədə, poemalarındakı mədhlərdə olduğu kimi, Qızıl Arslan, Əxsitan və başqalarını tərifləmişdir.

Lakin qeyd etmək lazımdır ki, mədhiyyə Nizami ırsinin çox az bir hissəsini təşkil etmişdir. Böyük şair mədhiyyəyə ancaq məcburiyyət və zərurət qarşısında müraciət etmiş, bəzi hallarda bu əsərlərdən də dövrünün hökmдарlarına təsir etməyə çalışmış, onları ədalətli olmağa, xalqın qeydinə qalmağa çağırılmışdır.

NİZAMİNİN QƏZƏLLƏRİ

Nizaminin əldə olan lirik əsərləri içərisində qəzəl şəklində yazılmış şeirlər daha çoxdur. Şair həm

poemalarında, həm məşhur fəxriyyəsində, həm də qəzəllərin özlərində tez-tez qəzəllərini xatırladır, onların məclislərin bəzəyi, dillərin əzbəri olmasını, qulaqlarda ərgənun sədasi kimi səslənməsini iftixarla qeyd edir. Bunları nəzərə alaraq demək olar ki, şairin yaradıcılığında, doğrudan da, başqa lirik şəkillərə nisbətən qəzələ daha çox yer verilmişdir. Lakin Nizaminin əldə olan qəzəlləri və ümumiyyətlə, farsdilli şeirdə qəzəlin inkişafı ilə əlaqədar bir sıra mübahisəli məsələlər vardır ki, Nizami qəzəllərinin ideya-bədii xüsusiyyətlərinin təhlilinə keçməzdən əvvəl onları aydınlaşdırmaq lazımdır.

Farsdilli şeirdə qəzəl öz son şəklini nə vaxt almışdır? Hazırda Nizaminin qəzəl adı ilə tanınan bütün əsərlərini qəzəl hesab etmək olarmı? Nizaminin bəzi qəzəlləri qəsidənin giriş hissəsi olmuşdur, yoxsa ayrıca əsərlərdir? Qəzəldə mövzu vəhdətinə, süjetliliyə fikir vermək Nizaminin gətirdiyi yenilikdirmi? ...

Məlumdur ki, qəzəl də klassik ərəb şeiri şəkillərindəndir. Hələ Cahilliyyə dövründə ərəb şeirinə daxil olan qəzəl müstəqil ədəbi şəkil kimi artıq Əməvilər döründən başlayaraq geniş işlənməyə başlanılmışdır, farsdilli poeziya təşəkkülə başladığı ilk gündən qəzəl onda da müəyyən yer tutmuş və müstəqil ədəbi şəkil kimi işlənərək xüsusi bir inkişaf yolu keçmişdir. Samanilər və Qəznəvilər dövründə qəzəl müstəqil şeir şəkli olmasına baxmayaraq daha çox köməkçi rol oynamış, mədhiyyə-qəsidələrdə müqəddimə kimi istifadə olunmuşdur. Lakin qəzəl köməkçi rol oynamasına, əsasən qəsidələrin tərkib hissəsi kimi işlənməsinə baxmayaraq müstəqil bir şəkil kimi qəbul edilmişdir. O dövrün şairləri dönə-dönə öz qəzəllərindən müstəqil əsərlər kimi bəhs etmiş, özlərini qəzəlxan adlandırmışlar. Məsələn, Əmareye Mərvəzi (970-ci ildə ölmüşdür) yazar:

اندر غزل خويش نهان خواهم گشت
تا بر لب تو بوسه دهم چونش بخوانى
Öz qəzəlimin içərisində gizlənmək istəyirəm
Ki, sən onu oxuyanda dodağından öpüm!

Şair açıq-aydın qəzəli müstəqil bir şəkil kimi xatırlayır və təsdiq edir ki, Samanilər dövründə qəzəl müstəqil olaraq işlənmişdir. Ünsüri, Fərruxi kimi məşhur şairlərin də əsərlərində qəzəldən müstəqil bir şəkil kimi bəhs olunmuşdur.

Lakin onu da qeyd etmək lazımdır ki, bu dövrün şairləri, eləcə də sonrakı dövrlərdə yazış yaradan sənətkarlar mədhiyyələrə giriş, yaxud əlavə kimi verdikləri aşiqanə parçalar da qəzəl adlandırır, onu mədhən ayıırlar. Məsələn, Ünsüri aşiqanə parçadan mədhə keçmək üçün bel bir “gürizgah” (keçid) işlədir:

چه خیزد از غزل و نعت نیکوان گفتن
چرانگوئی نعت و ثنای فخر بشر
Qəzəldən, gözəllərin tərifini deməkdən nə çıxar?
Niya insanlığın fəxrinin nətü sənasını demirsən?

Bu cür qeydlər, Samanilər və Qəznəvilər dövründən qalmış aşiqanə parçalar da təsdiq edir ki, qəzəl bu dövrlərdə müstəqil şəkil kimi işlənmişdir, eyni zamanda o, öz müstəqilliyini itirmədən qəsilələrdə girişи əvəz etmişdir.

“Tərcümanül-bəlağə” müəllifi Ömrə Ər-Raduyani də təşbehdən danışarkən qəzəli müstəqil ədəbi şəkil kimi göstərərək “təşbihül-məzduc” başlığı altında izah etdiyi poetik vasitənin “daha çox qəzəllərdə istifadə olunduğunu” yazar və Mənsur Məntiqinin (997-ci ildə ölmüşdür) aşağıdakı qəzəlini nümunə gətirir:

یک لفظ ناید از دل من و زدهان تو
یک موی ناید از تن من و زمیان تو
ما نا عقیق نارد هر گز کس از یمن
هم رنگ این سرشک من و دولبان تو

Mənim ürəyimdən bir xəbər yoxdur, sənin ağızından,
Mənim bədənim bir tükçə yoxdur, sənin belin ...
Sanki heç kəs Yəməndən elə əqiq gətirə bilməz ki,
Mənim göz yaşlarıım, sənin dodaqların rəngində olsun.

Bu qəzəl göründüyü kimi, müstəqil şeirdir, ondan qəsidənin girişi kimi istifadə etmək olmaz, çünkü burada işlənən poetik vasitə mədhiyyə-qəsidə üçün əsla uyğun deyildir. Poetik qaydalara görə şairin əvvəldən başladığı vasitəni sonra dəyişməyə ixtiyarı yoxdur. XI əsrədə yaşamış bir şeir nəzəriyyəcisi yuxarıdakı şeiri müstəqil bir əsər kimi nümunə gətirir və onu qəzəl adlandırırsa, digər tərəfdən “təşbihül-məzduc”un daha çox qəzəllərdə işləndiyini deyirsə, X-XI əsrlərdə qəzəlin ayrıca, müstəqil bir şəkil olduğunu təsdiq etmiş olur. Lakin qeyd etmək lazımdır ki, X-XI əsrlərdə Rudəki, Şəhid, Xosrovani, Dəqiqi, Kəsan, Ünsüri, Fərruxi, Qətran Təbrizi və b. sənətkarların yaradıcılığında qəzəl mühüm yer tutsa da, bu dövrdə qəzəl müstəqil ədəbi şəkil kimi, doğrudan da, çox az işlənmişdir. Qəzəl şəkliancaq XII əsrin əvvəllərindən başlayaraq sürətli inkişaf yoluna qədəm basmışdır. Bu dövrdə yazılın yaratmış sənətkarların divanlarında artıq qəsidə ilə yanaşı, qəzəl də mühüm yer tutur. Məsələn, Sənainin divanında dörd yüzdən çox qəzəl olduğu halda, ondan əvvəl yazılmış yaratmış sənətkarların divanlarında qəzəl başlığı altında verilən şeirlərin sayı 10-15-dən artıq deyildir. X-XI əsrlərdə yazılmış qəzəllərdə təxəllüs yoxdur. Qəzəldə təxəllüs işlətmək meyli ilk dəfə Sənaidən başlayır və XII əsrin ikinci

rübündə Azərbaycan ədəbi mühitində sabit ənənə şəklini alır. Məhz buna görə də məharətlə demək olar ki, qəzəl özünün son şəklini bu dövrdə almışdır. Görkəmli türk ədəbiyyatşunası Əhməd Atəşin fikrincə “Qəzələ son şəklini verən Xaqani olmuşdur”. Y.Ripkanın etirazına səbəb olan bu fikirdə, doğrudan da, müəyyən həqiqət vardır. Düzdür, XII əsrin ortalarında qəzəl şəklinə geniş yer verən, onun gözəl nümunələrini yaradan onlarca böyük şairlər yetişir. Sənai, Müizzzi, Ənvəri, Cəmaləddin İsfahani və başqaları buna misal ola bilər. Lakin Xaqanını, eləcə də onun müasirləri - Fələki və Nizamini həmin dövrün başqa şairlərindən fərqləndirən əsas xüsusiyyət odur ki, onların qəzəllərində təxəllüs işlətmək ilk dəfə sabit ənənə halını alır. Xaqanının əksər qəzəlləri təxəllüslüdür, onun hazırda əldə olan və qəzəl adlandırılan təxəllüssüz şeirlərində vaxtilə təxəllüs olmadığını da demək çətindir.

Nizami qəzəlləri içərisində təxəllüs olmayan qəzəllər çox azdır. Xüsusilə daha qədim və mötəbər mənbələrdən köçürülmüş Nizami qəzəllərində təxəllüssüz şeirlər daha azdır. Məsələn, 1328-ci il tarixli cüngdəki 59 qəzəldən ancaq səkkizində, 1330-cu ildə yazılmış cüngdəki 25 qəzəldən isə ancaq beşində təxəllüs yoxdur. Digər tərəfdən müxtəlif mənbələrdə Nizami adına yazılan və təxəllüs olmayan qəzəllərin çoxu ayrı-ayrı mənbələrdə başqa müəlliflərə də isnad edilir və onların Nizamiyə aid olduğu çox şübhəlidir:

غمت جز در دل يكتا نگنجد ؛
روز گار آشفته تر یازلف تو یا کار من ؛
گر توانی ای صبا بگذر شبی در کوی او ؟ ..

və sairə misralarla başlayan qəzəllər buna misal ola bilər.

Beləliklə görürük ki, XII əsr Azərbaycan ədəbi mühitində qəzəl özünün son şəklini alır. Bu dövrdə yazıb

yaradan Xaqani, Fələki, Nizami, Qivami, Mücirəddin kimi şairlər sözün tam mənasında həm forma, həm də məzmun cəhətdən qəzəl şəklinin gözəl nümunələrini yaradırlar. Ocümlədən Nizami Gəncəvinin əldə olan qəzəllərinin əsas hissəsi həm forma, həm də məzmun cəhətdən qəzəl şəklinin bütün tələblərinə cavab verir.

Qəzəl şəkli haqqında qiymətli tədqiqat aparmış A.M.Mirzoyev qəzəl şəklinin XII əsrдə hələ tamamilə formalaşmadığını yazar. Müəllif belə bir fikir yürüdərkən onu əsas tutur ki, "X əsrin lirik şeirlərdə hər beytdə ifadə olunan fikrin müstəqilliyi kimi qəzələ məxsus bir xüsusiyyət (?) gözlənilməmişdir, hətta XII əsrдə də bu xüsusiyyətə kifayət qədər riayət olunmamışdır. Burada müəllifin hər beytdə ifadə olunan fikrin müstəqilliyini qəzəlin xüsusiyyəti kimi göstərməsi əsla doğru deyildir. Əksinə, poetika kitablarında da göstərildiyi kimi, qəzəlin əsas xüsusiyyəti onda əvvəldən axıra qədər mövzu vəhdətinə riayət olunmasıdır. Yaxın Şərq şeirinin minillik təcrübəsi də bunu təsdir edir. Qəzəldə beytlərin müstəqilliyyinə meyl etmək isə özünün ilk və hətta müəyyən dərəcədə demək olar ki, axırıncı dəfə Hafızın yaradıcılığında göstərir. Məlumdur ki, Hafizdən sonra da yazüb yaradan sənətkarların qəzəllərdə əsasən mövzu vəhdəti gözlənilmişdir. Düzdür, Hafız Yaxın Şərq şeirində öz qəzəlləri ilə şöhrət qazanmış ən böyük şairlərdəndir. Firdovsi epos, Xəyyam rübai, Xaqani qəsidə, Nizami romantik dastanlar sahəsində misilsiz olduğu kimi, Hafız də qəzəl sahəsində ən böyük sənətkardır. Lakin Xaqani qəsidələrində bir neçə mətlə işlətmək üsulu ümumiyyətlə qəsidəyə aid bir xüsusiyyət olaraq qəbul olunmadığı kimi, Hafız qəzəllərinə məxsus cəhətlər də, ümumiyyətlə, qəzələ aid xüsusiyyət hesab edilə bilməz. Hafız qəzəlləri Yaxın Şərq şeirinin ən nadir incilərindəndir.

Lakin Hafız bu nadir inciləri qəzəl şəklini formal cəhətdən daha da inkişaf etdirdiyinə görə deyil, əksinə bəlkə öz duyğu və düşüncələrini özünə məxsus bir tərzdə daha yaxşı ifadə etmək üçün özündən çox əvvəl öz son şəklini almış qəzələ məxsus xüsusiyyətləri vurub dağıtmış, portika kitablarında təsbit olunmuş qayda və qanunlardan kənara çıxmasına görə nail olmuşdur. Buna görə də Hafız şeirlərini qəzəl şəklinin etalonu qəbul edərək XII əsrə qəzəlin hələ tamamilə formalaşmadığını demək doğru deyildir.

Müəllifin X-XII əsrlərin qəzəllərində hər beytdə ifadə olunan fikrin müstəqilliyinin gözlənilmədiyi barədə fikrinə gəldikdə, bunun tamamilə doğru olduğunu demək lazımdır. X-XII əsrin qəzəllərində, o cümlədən Nizaminin lirik şeirlərində doğrudan da bir mövzu vəhdəti, süjetlilik vardır, hər bir beyt öz-özlüyündə bitmiş bir fikir ifadə etməklə bərabər, şeirin bütün beytləri arasında möhkəm bir mövzu vəhdəti vardır. Nizami qəzəlləri ilə əlaqədar bu xüsusiyyəti Hafızlə müqayisədə Y.Rıpkə da qeyd etmişdir. Ancaq klassik Yaxın Şərq ədəbiyyatına gözəl bələd olan Y.E.Bertels nədənsə bu həqiqətlə hesablaşmadan qəzəldə mövzu vəhdətini, süjetliliyi əsassız olaraq Nizaminin qəzəli fəlakətdən qurtarmaq meyli, ədəbiyyata gətirdiyi yenilik kimi qələmə verməyə çalışmışdır. Halbuki A.M.Mirzoyevin də çox doğru olaraq qeyd etdiyi kimi Nizamiyə qədərki qəzəlin əsas xüsusiyyəti onda mövzu vəhdətinə ciddi riayət olunmasıdır. Bunun üçün Rudəki, Dəqiqi, Ünsüri, Fərruxi, Qətran Təbrizi, Ənvəri, Xaqani və başqalarının həm ayrıca yazılmış, həm də qəsidələrin girişи kimi istifadə olunmuş qəzəllərindən istənilən qədər misal göturmək olar. Məsələn, Qətran Təbrizinin aşağıdakı şeirini götürək:

ای دل ترا بگفتم کز عاشقی حذر کن
بگذار نیکوان را و زمهر شان گذر کن

چون روی خوب بینی دیده فر از هم نه
چون تیر عشق بار دشم و خرد سپر کن
هر گام عاشقی را صد گونه درو رنجست
گر اینمیت باید از عاشقی حذر کن

فرمان من نبردی فر جام خود نجستی
پند اشتی که گوییم هر ساعتی بترا کن
ناکام من بر قتی در دام عشق ماندی
چونست روزگارت؟ مار ایکی خبر کن

اکنون بصیر کردن ناید مراد حاصل
زین چاره بازمانی، رو چاره دگر کن

Ey ürək, sənə dedim ki, aşıqlıkdən uzaq ol,
Burax gözəlləri, onlara məhəbbət salma!
Gözel bir üz görəndə gözlərini yum,
Eşq oxu yağında ağıl və həyanı özünə qalxan et.

Aşıqliyin hər addımında yüz dərd, bəla var.
Əgər asudəlik istəyirsənə, aşıqlıkdən əl çek!
Mənə qulaq asmadın, öz halını düşünmədin,
Elə düşündün ki, hər saat daha pis ol deyirəm

Mənim arzumla hesablaşmayıb getdin, eşq tələsinə əsir
oldun.

İndi halin necədir? Mənə bir xəbər ver!
Artıq səbirlə murad hasıl olmaz,
Bu çarədən bir sey çıxmaz, get başqa çarə axtar!

Göründüyü kimi, bu qəzəl öz süjeti, şuxluğu etibarilə
gözəl bir hekayəni andırır. X - XI əsrlərdə yazılmış
qəzəllərin böyük bir hissəsini məhz belə süjetli, hekayəvari
şeirlər təşkil edir. Lakin Nizami şeirində, eləcə də başqa
şairlərin qəzəllərindəki mövzu vəhdəti ancaq bu cür
hekayəvarılıqlıdan ibarət olmamışdır. Rudəkidən başlamış
Hafızə qədər bütün qəzəl ustadları özlərinin eksər
qəzəllərində mövzu vəhdətini pozmadan ancaq bir mövzuya
həsr olunmuş gözəl qəzəllər yaratmışlar. Bu qəzəllərdə hər
hansı bir hiss, duygu, arzu, istək klassik şeirin ecazkar dili ilə

tərənnüm olunmuşdur. Nizamiyə qədərki qəzəl şairlərinin ən qüdrətlilərindən sayılan Fərruxi Siystaninin aşağıdakı qəzəli buna parlaq misal ola bilər:

باز يارب چونم از هجران دوست
 باز چون گم گشته ام جويان دوست
 تا همي خايم لب و دندان خويش
 ز آرزوی آن لب و دندان دوست
 ديد گانم ابر در افshan شده است
 ز آرزوی لفظ در افshan دوست
 من نخسيم بي خيال روی يار
 من نخندم بي لب خندان دوست
 من بجان با دوست پيمان كرده ام
 نشکنم تا جان بود پيمان دوست
 من چنيم بار گوئي چون بود؟
 آن خود دانم نه دانم آن دوست
 Yenə yarəb, yerdən ayrı nə haldayam;
 Yenə yarı axtara-axtara əldən düşmüşəm.
 Yarın o diş, dodağının arzusu ilə
 Həmişə diş və dodağımı dışləyirəm.
 Yarın o dürr saçan sözlərinin arzusu ilə
 Gözlərim dürr saçan buluda dönmüşdür.
 Yarın xəyalından ayrı gözlərimə yuxu getmir
 Yarın gülən dodaqlarından ayrı gülüşə həsrətəm.
 Mən öz canimla yarla peyman etmişəm,
 Canım olduqca bu peymani sıdirmaram!
 Mən beləyəm, deyirsən, yar necədir?
 Mən özümün necə olduğumu bilişəm, ancaq yarın necə
 olduğunu bilmirəm.

Tamamilə səmimi, təbii hisslər tərənnüm edən bu gözəl şeirdəki mövzu vəhdəti, süjetlilik göz qabağındadır. Əgər ad vermək lazımlı gələrsə, “Yerdən ayrı” adlanan biləcək bu qəzəlin ilk dörd beytində lirik qəhrəman yerdən ayrı

düşdüyü vəziyyəti təsvir edir, beşinci beytdə onunla etdiyi peymanı xatırlayır və canı olduqca öz peymanını sindirmayacağını bılır. Lakin aşiq öz vəziyyətini, öz sədaqətini bildiyi halda, yerdan ayrı olduğu üçün onun öz aşiqini arzu edib-etmədiyini, onun da əhdə sadıq olub-olmadığını bilmir. Axırıcı beytdə şair bu hissi əks etdirmişdir. Şeir bütünlükə aşiqin hicran dəmlərində keçirdiyi konkret duyu və düşüncələrin ifadəsidir. Bu duyu və düşüncələr ancaq bir məhvər ətrafında fırlanır. Yerdan ayrı aşiq necədir?! Şair bütün şeir boyu mövzu vəhdətini pozmayaraq hər beytin ayrılıqda gözəlliyinə də xüsusi fikir vermiş, müxtəlif təkrirlər, təzadlar yolu ilə xoş musiqi təsiri bağışlayan gözəl bir əsər yaratmışdır.

Lakin təkcə Qətran Təbrizidən və Fərruxi Siystanidən gətirdiyimiz bu iki qəzəl deyil, ümumiyyətlə, X-XII əsrlərdə yazılmış bütün qəzəllər əsasən süjetlidir, hər bir qəzəl ancaq vahid bir mövzuya həsr olunur, konkret əhvali-ruhiyyəni əks etdirir.

Nizami Gəncəvi də qəzəllərində süjetliliyə, mövzu vəhdətinə xüsusi fikir verərkən özündən əvvəlki ənənələrlə bağlı olmuş, onları davam və inkişaf etdirmişdir. Qəzəldə mövzu vəhdətinə, süjetliliyə fikir vermək Nizaminin şeirə gətirdiyi yenilik deyildir.

Nizaminin qəzəlləri arasında bəzi şeirlər də vardır ki, bunların sonunda təxəllüsə yanaşı ayrı-ayrı hökmдарların adları çəkilir. Hökmdarların adları çəkilən həmin beytlər öz xüsusiyyətləri ilə qəsidələrin, gürizgahlarını xatırladır. Məsələn:

نظامی! گنجه خالی کن سخن رانقد شروان کن
که جز شاهنشه عادل خریداری نمی یابم

Nizami, Gəncəni boş qoy, sözü Şirvana bağışla,
Adil şahənşahdan qeyri şəhidər tapa bilmirəm.

Yaxud:

بر نظامي دلبر و دل را چه حکم
هر چه شد گوید که این کن آن کنم

Nizamiyə dilbər və ürək nə hökm edə bilər,
Şah hər nə desə, bunu et, onu edərəm.

Bu cür sonluqlarla bitən qəzəllər çox güman ki, Nizami tərəfindən ayrıca əsərlər kimi yazılmamış, mədhiyyə-qəsidələrin “giriş” hissəsini evəz etmişdir. Lakin buna baxmayaraq həmin şeirlər şairin başqa qəzəllərindən nə məzmun, nə də formaca fərqlənmir. Ona görə bu şeirləri də qəzəl adlandırmaq olar. Onu da qeyd etmək lazımdır ki, Nizaminin əldə olan yüzdən çox qəzəlindən ancaq 9-u belədir. Çox güman ki, həmin qəzəlləri Nizami divanından götürən katiblər onların mədh hissəsini ataraq, ancaq “qəzəl” hissəsini saxlamışlar.

Nizaminin lirik əsərləri içərisində hazırda qəzəllər sırasına daxil edilən bir sıra ictimai, didaktiki şeirlər də vardır. Şairin divanı əldə olmadığından bu şeirlərin doğrudan da qəzəl olub-olmadığını demək çətindir. Ola bilsin ki, həmin şeirlər ayrı-ayrı qəsidələrdən götürülmüş parçalardır. Hətta maraqlıdır ki, “Təzkirətüş-şüəra”da həmin şeirlərdən biri مشکل جنبیت راعنان در کش (جهان تیره است و ره) qəsidə adı ilə qeyd olunur. Şeir özü də həm dil, ifadə, həm də məzmun cəhətdən şairin qəsidələrinə daha yaxındır. Bəlkə də elə bunları nəzərə alaraq Y.E.Bertels həmin şeiri qəsidə adı altında çap etdirmişdir.

Lakin biz həmin ictimai didaktiki kiçik həcmli şeirləri daha çox ayrı-ayrı qəsidələrdən götürülmüş parçalar hesab etsək belə, onların İran və sovet alimləri tərəfindən Nizaminin qəzəlləri sırasına daxil edildiklərini nəzərə alaraq onlardan qəzəl kimi bəhs edəcəyik.

Nizami qəzəllərindən də hazırda çox az bir hissə əldədir. Şairin divanı hələlik aşkar edilmədiyindən bu az hissə özü də bir sıra yerli və xarici ölkə alımları tərəfindən müxtəlif mənbələrdən toplanılmış və müxtəlif prinsiplər əsasında çap edilmişdir. Əlbəttə, ayrı-ayrı mənbələrdə Nizami adına yazılan qəzəllərin hamısı Nizaminin deyildir. Bu barədə yuxarıda kifayət qədər danışıldığı üçün deyilənləri bir daha təkrar etməyə ehtiyac yoxdur.

Nizami lirikasının toplanılması və nəşri sahəsində indiyə qədər görülmüş işlərə, klassik farsdilli şeirin bir sıra mənbələri üzərində apardığımız müşahidələrə əsaslanaraq aşağıdakı mənbələrdə qeyd olunmuş qəzəlləri Nizaminin hesab edirik.

a) 1328-ci ildə yazılmış və hazırda Ayasofiya kitabxanasında saxlanılan 4819 nömrəli cüngdəki 59 qəzəl. Buradakı Nizami şeirləri ilk dəfə S.Nəfisi tərəfindən aşkar və çap edilmişdir!

b) 1330-cu ildə yazılmış və Ayasofiya kitabxanasında saxlanılan 2051 nömrəli cüngdəki 25 qəzəl. Bu qəzəllər ilk dəfə Çexoslovakiya şərqşünası Y.Ripka tərəfidən aşkar və çap edilmişdir.

c) Saib və Xalxali səfinələrində qeyd olunmuş qəzəllər. Bu şeirlər ilk dəfə V.Dəstgirdi tərəfindən çap edilmişdir.

ç) XIII-XIV əsrlərdə yazılışı təxmin edilən və biri Tehranda Məcid Müvəqqərin şəxsi kitabxanasında, digəri isə “Məcmueye-lətaef və safineye-zəraef” adı altında Kabul Universiteti ədəbiyyat fakültəsinin kitabxanasında saxlanılan cünglərdə qeyd olunmuş bəzi qəzəllər. Bu mənbələrdəki şeirləri ilk dəfə S.Nəfisi meydana çıxarıb çap etdirmişdir.

d) “Lübəbül-əlbab”, “Təzkirətüş-şüəra”, “Xülasətül-əşarü zibdətül-əfkər”, “Həft iqlim”, “Atəsgədə”, “Riyazül-arifiyi” və “Məcməül-füsəha” təzkirələrində qeyd olunmuş qəzəllərin təxminən hamısı. Bu təzkirələrdə qeyd olunan

qəzəllərin əksəriyyəti vaxtilə V.Dəstgirdi tərəfindən doğru olaraq əsl Nizami əsərləri kimi çap edilmişdir.

Nizami qəzəlləri qeyd olunan ən mötəbər mənbələr hələlik bunlardır. Bu mənbələrin hamısında birlikdə Nizami adına 120-yə yaxın qəzəl yazılmışdır ki, bunların içərisindən 3-4-nü çıxmaq şərtilə qalanlarını inamla Nizaminin hesab etmək olar. Bundan əlavə “Nizami divanı” adlı məcmuədə və başqa mənbələrdə böyük şairin adına daha yüzə qədər qəzəl və qəzəlvari şeirlər qeyd olunmuşdur. Bu şeirlərin müəyyən hissəsi forma və məzmun cəhətdən zəif olub, şairin əsl qəzəllərindən ciddi surətdə fərqlənir.

Mənbələrdə Nizami adına yazılın, lakin Nizami tərəfindən yazıldığı şübhə doğuran qəzəllərin çoxu V.Dəstgirdiyə məlum idi. İran aliminin fikrincə, Nizami Gəncəviyə aid olmayan həmin şeirlər şübhəsiz, Səfəvi dövründə yaşamış və Nizami təxəllüsü ilə yazıb-yaradan şairlərə məxsusdur. Lakin müəlliflərini aşkar edə bildiyimiz ayrı-ayrı şeirlər bu fikrin birtərəfli olduğunu göstərir.

Yuxarıda da qeyd etdiyimiz kimi, V.Dəstgirdi hətta Nizamidən hesab etdiyi şeirlər sırasına onun sələf və müasirlərinin də əsərləri daxil edilmişdir. Məsələn:

دلم بردی و جان در کار داری،
جوانی کردم اندر کار جانان

misraları ilə başlayan qəzəllər Sənai Qəznəviyə məxsusdur. Halbuki V.Dəstgirdi bunları şübhəsiz Nizamiyə məxsus əsərlər sırasına daxil etmişdir. Hətta 1328-ci ildə yazılmış cüngdə Nizami adına yazılın şeirlərdən də başqa müəlliflərin adına yazılınları vardır. Məsələn دی ازیر نگارم ناگه رسید نامه misrası ilə başlayan şeir yenə Sənainin adına yazılır və onun divanında mövcuddur. Həmin şeirdə təxəllüs olmaması da sanki onun Sənaiyə məxsus olduğunu təsdiq edir. Lakin

şeirin ən qədim və mötəbər mənbədə Nizami adına yazılığını nəzərə alaraq onu böyük şairə məhsus əsərlərdən hesab edirik.

عشق است فراح و سینهٔ تناک
راه است در از و مرکبی لناک

mətləli qəzəl haqqında da eyni sözləri demək olar. Bu şeir Saib səfinəsində Nizari Qohistaninin adına yazılır və Nizari divanının bəzi nüsxələrində də ardır. Məsələn, həmin şairin XV əsrin ortalarında köçürülmüş divanında bu şeir vardır. Lakin bu şeir daha qədim bir mənbədə - 1328-ci ildə köçürülmüş cüngdə Nizami adına yazılır. Şübhəsizdir ki, həmin cüng özü də daha qədim bir mənbədən - Nizami divanının qədim bir nüsxəsindən götürülmüşdür. Nizami isə 1320-ci ildə vəfat etmişdir. Buna görə də qəzəlin Nizamiyə məxsus olduğu daha ağlabatandır.

ختى جمالى اي مه حبشي چه نام داري
تو جز از خطى و خالي ز حبش کدام داري

mətləli qəzəl də həm Nizaminin, həm də Nizarinin adına yazılır. Saib səfinəsində Nizarinin şeiri kimi qeyd olunmuşdur. Nizarinin yuxarıda adını çəkdiyimiz divanında da vardır. “Nəzme-güzi”də və “Məcməül-füsəha” təzkirələrində və “Nizami divanı” adlı məcmuədə böyük şairin adına yazılır. Şeir Nizami qəzəllərinə həm məzmun, həm də formaca yaxındır. Ancaq əlavə material olmadan onun kimə məxsus olduğunu demək çətindir. Belə şübhəli bir əsərin əsl Nizami şeiri kimi çap olunmasını doğru hesab etmək olmaz.

misrası ره میخانه و مسجد کدام است
“Həft iqlim” təzkirəsi və “Nizami divanı” Nizami adına

yazır. “Məcməül-füsəha” müəllifi və Saib isə Əhməd Camın (XI əsr) şeiri kimi qeyd edir. Bu qəzəlin bir neçə beyti həmin şairin divanında da vardır. V.Dəstgirdi də onun Əhməd Cama məxsus olduğunu göstərir. Amma Nizami şeirlərinin rusca nəşrində əsl Nizami əsəri kimi çap edilmişdir ki, bunu doğru hesab etmək olmaz.

گل در رخ می چنان بخدید misrası ilə başlayan şeir üç beytlik qitə şəklində “Həft iqlim”də Nizami adına yazılır. V.Dəstgirdi onu doğru olaraq Nizamiya məxsus olmayan əsərlər sırasında çap etdirmişdir, lakin həmin parçanın Səfəvilər dövrü Nizamiləri tərəfindən yazıldığını iddia edərkən müəllif yanılırdı. Çünkü göstərilən şeir “Lübəbül-əlbab” təzkirəsində qeyd olunduğu kimi, Səfəvilər dövründə deyil, Nizamidən xeyli qabaq Səlcuqilər dövründə yaşamış Rəfiəddin Əlmərzban Əlfarsi tərəfindən yazılmışdır. Həm də bu şeir qitə deyil, “Məlik Arslanın” (çox güman ki, böyük Səlcuq hökməndə Alp-Arslanın 1063-1072) mədhinə həsr olunmuş qəsidədir. “Həft iqlim”də Nizami adına yazılan üç beyt həmin qəsidənin müqəddimə hissəsindən (1, 4, 14-cü beytlər) götürülmüşdür.

Amma çox təəssüf ki, həmin üç beyt qitə adı ilə Y.E.Bertels və professor H.Arası tərəfindən əsl Nizami əsəri kimi nəşr etdirilmişdir.

صيحدمى كە از رخت بىر فكتى كلالە را misrası ilə başlayan qəzəl “Nizami divanı” adlı məcmuədə və bəzi son dövrlərdə yazılmış mənbələrdə Nizami adına yazılır. Lakin bu şeiri V.Dəstgirdi Səfəvi dövrü molla nizamilərin (?) əsərlərilarına daxil etmiş, professor H.Arası və Y.E.Bertels də doğru olaraq Nizami əsəri hesab etməmişlər. Lakin 1948-ci ildə M.Sultanov “Nizami Gəncəvinin yeni bir qəzəli haqqında” adlı məqaləsində yuxarıdakı şeirin Nizamiyə məxsus olduğunu isbat etməyə çalışmışdır. Cox təəssüf ki, bu qəzəl də Nizaminin deyildir. Çünkü həmin qəzəlin

قاضی عثمان müəllifi haqqında Həmdullah Qəzvini belə yazır: قروینی مداح عم زاده ام خواجه فخر الدين مستوفی بودی اشعار روان دارد سخنان بی شمار...

از سخنان اوست:

صبحدمی که از گلت بر فکنی کلاله را ...

“Qazi Osman Qəzvini əmim oğlu Xacə Fəxrəddin Mustofinin məddahı idi, rəvan şeirləri, saysız əsərləri vardır ... onun sözlərindəndir:

Səhər çağı gülündən örtüyü salanda...”

Demək, V.Dəstgirdi, H.Arası, Y.E.Bertels bu şeiri Nizaminin hesab etməməklə tamamilə haqlıdır.

گر تواني اى صبا بگذر شبى در كوى او misrası ilə başlayan beş misralıq bir şeir parçası S.Nəfisinin ehtimalına görə Sədinin ölümündən bir az sonra yazılmış bir cüngdə Nizami adına yazılır, lakin həmin şeir “Lübəbül-əlbab” təzkirəsində 10 beytlik bir qəzəl kimi Şərəfəddin Məhəmməd Şəfruh İsfahanının adına yazılır. Şəfruhun başqa əsərlərində olduğu kimi, bu qəzəldə də təxəllüs yoxdur.

روز گار آشفته تر با زلف تو یا کارمن
ذره کمتر یا دهانت ، یا دل غمخوار من

mətləli qəzəlin beş beyti “Məcməül-füsəha”da Nizminin adına yazılır. Həmin beş beyt də daxil olmaqla 8 beytdən ibarət qəzəl isə “Təzkirətüş-şüəra”da Şahfur ben Məhəmməd Nişapuriyə isnad edilir. İran alımları Səid Nəfisi və V.Dəstgirdi heç bir təxəllüs olmayan bu qəzəli Şahfur Nişapurinin hesab edirlər.

Lakin nədənsə. E.Bertels, H.Arası bu qəzəli əsl Nizami əsərlərindən hesab edir, hətta onu Nizaminin ən səciyyəvi qəzəli kimi nümunə göstərirlər. Nizami tərəfindən

yazılmayan, heç olmasa, onun qələmindən çıxdığı şübhəli olan bir əsəri Nizaminin əsl şeiri kimi nəşr etməyə bizcə, heç bir ehtiyac yoxdur.

دوش رقتم بخرايات مراراه نبود misrası ilə başlayan şeip XII əsrin məşhur sufi şairi Fəxrəddin İraqiyə məxsus olduğu halda, bəzi mənbələrdə, o cümlədən “Atəşgədə” təzkirəsində Nizami adına yazılır, bunu əsas tutaraq Azərbaycan ədəbiyyatşunaslığında həmin şeiri Nizami əsəri kimi qeyd edirlər.

Heç bir mötəbər mənbədə Nizami adına yazılmayan bu şeirin Azərbaycan dilində üç müxtəlif tərcüməsi vardır. Lakin V.Dəstgirdinin, Y.E.Bertelsin və Səid Nəfisinin də göstərdiyi kimi, bu qəzəl Fəxrəddin İraqininindir və ümumiyyətlə bu cür əsərlər onun yaradıcılığı üçün səciyyəvidir. Bu şeiri də Nizaminin hesab etmək əsla doğru deyildir.

نگن جز در دل یکتا غمت misrası ilə başlayan qəzəli H.Dəstgirdi Nizaminin hesab edir, lakin Həsən Vəhid Dəstgirdiyə görə o Cəmaləddin İsfahanininindir. Həsən V.Dəstgirdi həmin qəzəli Cəmaləddin divanına daxil edərək yazar ki, “bu qəzəl Nizami divanının “Ərməğan” çapında da vardır, lakin Cəmaləddininindir”. Ancaq müəllifin öz fikrində nəyə əsaslandığı məlum deyildir.

Ümumiyyətlə, Cəmaləddinin qəzəllərində olduğu kimi, bu qəzəldə də təxəllüs yoxdur.

تو ز جفای پر خون غنچه ڈلی دارم چون misralı qəzəl Saib səfinəsində Nizami adına yazılır. Məhz buna görə də “Gəncineyi-Gəncəvi”də, Nizami lirikasının Bakı və Moskva nəşrlərində əsl Nizami əsəri kimi çap olunmuşdur. Şeirin axırında təxəllüs yoxdur, amma Azərbaycan dilinə tərcüməsində qəzəlin axırına mütərcim Nizami təxəllüsünü artırmışdır ki, bunu doğru hesab etmək olmaz. Daha maraqlısı budur ki, Saib səfinəsində Nizami adına yazılan bu

şeir daha qədim mənbə olan “Lübabül-əlbab” təzkirəsində eynilə Fəxrəddin Xəttat Hərəvinin adına yazılır. Məhəmməd Övfi özü şəxsən həmin müəlliflə görüşmiş və nümunə göstərdiyi on parça şeiri də bilavasitə müəllifin yanında onun əsərləri içərisindən seçmişdir. Demək, bu şeir hələ Nizami sağ ikən Xəttat Hərəvinin divanında var imiş. Bəs Saib həmin şeiri Nizami adına yazarkən nəyə əsaslanmışdır? Bizim fikrimizcə, Saibin Nizami divanını görüb-görmədiyini hazırlıda demək çətindir. Cox ehtimal ki, Saib öz səfinəsində qeyd etdiyi Nizami şeirlərini bilavasitə şairin divanından deyil, başqa mənbələrdən götürülmüşdür. Beləliklə, bu şeirin Nizamiyə məxsus olduğunu demək çətindir, əksinə, yuxarıda göstərilən səbəblərə görə onun Xəttat Hərəviyə məxsus olması ehtimal daha ağlabatandır. Beləliklə görünür ki, Nizami əsərləri sırasına təkcə Nizami təxəllüsü ilə yazan şairlərin deyil, tamamilə başqa-başqa təxəllüslərlə yazan sənətkarların da şeirləri daxil olmuşdur. Digər tərəfdən Nizami əsərləri sırasına daxil olan və Nizaminin olduğu şübhə doğuran bir çox şeirlər Səfəvilər dövründə deyil, əksinə, əsasən Nizaminin yazıl-yaratdığı dövrə daha yaxın olan XI-XIII əsrlərdə yazılmışdır. Klassik Şərq poetikalarında da göstərildiyi kimi, qəzəlin əsas mövzusu məhəbbətdir. Bu şəkildə yazılmış əsərlərdə qadın gözəlliyi, bu gözəlliyyə məftun ürəklərin döyüntüləri əks olunur. Nizami qəzəllərində də məhəbbət tərənnümü əsas mövzudur. Ölməz eşq dastanlarında məhəbbətə geniş yer verən, “eşqi göylərin yeganə mehrabı, yer üzərində həyatın əsas amili” kimi göstərən Nizami qəzəllərində də özündən əvvəlki ənənələri davam etdirərək aşiqanə şeirin gözəl nümunələrini yaratmışdır. Şair qəzəllərində məşuqəni “dünyanın qibləsi”, “göyləri belə səcdəyə gətirən” bir qüvvə kimi tərənnüm edir, “eşqdən kənar dünyada nə varsa, hamısını boş xəyal və əfsanə” sayır. Şairin lirik əsərlərində eşq insanın həyatına

rövnəq verən, insanı gözəlləşdirən, onu əməyə, fəaliyyətə səsləyən, möcüzələr göstərməyə qadir edən böyük bir qüvvə kimi qiymətləndirilir.

Nizami lirikasındaki məhəbbətdən danışarkən əvvəlcə həmin məhəbbətin səciyyəsini aydınlaşdırmaq lazımdır. Yuxarıda qeyd edildiyi kimi, Nizami qəzəllərindəki məhəbbəti sırf sufi, ilahi məhəbbət, yaxud “real insan məhəbbəti ilə sufi eşqin qarışq forması” hesab edən, ya da Nizami qəzəllərindəki məhəbbətin reallığını göstərməklə həmin məhəbbəti sufi məhəbbət kimi izah etmək olar deyən alımlər vardır, lakin şairin əldə olan lirik əsərləri bu fikirlərin hamisini rədd edir. Nizaminin əldə olan və ona məxsus olduğu şübhə doğurmayan qəzəllərində başdan-başa real insan sevgisi, insan əlaqəsi və münasibətləri tərənnüm olunur. Bu şeirlərin əsas təravəti ondadır ki, onlar həqiqətən yaşınlılmış hiss və duyğuların ifadəsidir. Ənənəvi ifadə və obrazlar belə bu şeirlərdəki səmimiyyət və təbiiliyi poza bilmir.

Nizami qəzəllərində sufi poeziyasında olduğu kimi, ilahi eşq deyil, real insan eşqi tərənnüm olunur. Bunu sübut etməyə əslində ehtiyac yoxdur, lakin ayrı-ayrı müəlliflərin səhv fikirlərini göstərmək və bu sahədə qəti aydınlıq hasil etmək üçün aşağıdakı cəhətlərə diqqət yetirmək lazımdır. Hər şeydən əvvəl Nizaminin bir çox qəzəllərində vüsəl dəmlərindən doğan sevincin tərənnümü, məşuqədən sufi ədəbiyyatında olmadığı tərzdə vüsəl arzu edilməsi bu qəzəllərdəki məhəbbətin real, insani, dünyəvi sevgi olduğunu göstərir. Aşağıdakı qəzəl Nizaminin belə qəzəllərindən biridir:

از ماھ رفته نیمی و ز شب گذشته پاسی
یارم ز در درآمد بیر کف گرفتی کاسی
بنشت دوستانه تنها بپیش چشم

نَزْدِ شِمَانْشَ بِيمِي نَهْ ازْ عَسْسِ هَرْ اسِي
گَاهْ ازْ زِلَالِ رَطْلِي گَاهْ ازْ جَمَالِ بُوسِي
مَيْ دَادْ تَا سَحْرَگَهْ حَقِي بِحَقِ شَنَاسِي
آمِيختْ بَا نَظَامِي چُونْ شَهَدْ وَشِيرْ باهِم
مَمْكُنْ نَشَدْ كَهْ باشَدْ آنْ لَطْفَ رَا قِيَاسِي
Ayın yarısı keçmiş, gecə yarısı
Yarım əlində kasa qapıdan içəri girdi.
Mehribanlıqla gözlerimin qabağında oturdu,
Nə düşmənlərdən, nə də gözətçilərdən qorxusu var idi.
Səhərə qədər gah kasadan içdi,
Gah üzündən öpüş verdi, haqqı sahibinə çatdırdı.
Bal ilə süd bir-birinə qarışan kimi Nizamiya qovuşdu,
O lütfün həddi-hüdudu yox idi.

Burada ilahi eşq deyil, real insani sevgi münasibətlərinin təsvir olunduğunu isbat etməyə ehtiyac yoxdur. Qəzəldəki lirik qəhrəmanın görüşü tamamilə real surətdə, dünyəvi bir tərzdə verilmişdir. Halbuki ilahi eşq tərənnüm olunan sufı əsərlərdə lirik qəhrəmanın öz məşuquna, yəni allaha - vücudi-küllə qovuşduğu heç vaxt göstərilmir, sufı poeziyasında lirik qəhrəmanancaq bunu arzu edir.

Lakin şairin təkcə bu cür vüsal sevinci tərənnüm edən qəzəllərində deyil, bütün qəzəllərində dünyəvi sevgi tərənnüm olunur, bu şeirlərdə konkret sıfətlərə malik gözəllərdən söhbət gedir. Məsələn:

نَهْ بَسْ كَارِبِستْ بِيْ توْ زَنْدْ گَانِي
نَهْ بَسْ عِيشِيَّسْتْ بِيْ توْ شَادْ مَانِي
بِيا در ساز باما پیشتر زانک
زْ توْ خَوبِي شُودْ وَزْمَنْ جَوانِي
Sənsiz həyat heç bir şey deyildir,
Sənsiz şadlıqda heç bir sevinc yoxdur,
Sənin gözəlliyyin, mənim cavanhığım getməmiş

Gəl bizimlə mehriban ol.

Demək, Nizami qəzəllərindəki lirik qəhrəmanın sevgilisi də onun özü kimi real insandır, aşiqin cavanlığı gedə bildiyi kimi, onun gözəlliyi də daimi deyildir. Hərçənd məşuqə yaşa dolduqaca da öz təravətini müəyyən müddət itirmir, əksinə, daha da gözəlləşir, lakin bu da onun real varlıq olduğunu inkar etmir:

من آن نیم که تو دیدی توانی و به از آنی
ترا فزود جمال و مرا نماند جوانی

Mən sən görən deyiləm, ancaq sən mənim gördüyümdən
daha artıqsan,
Sənin gözəlliyyin artmış, mənim cavanlığım getmişdir.

Yaxud aşağıdakı parçanı götürək:

با تو پديد ميكتم حال تباخ خويش را
تا تو نصحيحتى كنى چشم سياه خويش را
سرزنشم مكن که تو شيفته تر زمن شوی
گر نگرى در آينه روی چوماه خويش را
ترك فراق را بمن راه مده تو هان و هان
چون بتوره نداده ام شحنهاه آه خويش را
چون بتو پشت داده ام خيره كشى مكن چنان
کز تو بد يگرى برم پشت و پناه خويش را

Mən öz ağır halımı sənə ərz edirəm ki,
Sən öz qara gözlərinə bir nəsihət edəsən!
Sən mənə tənə etmə, əgər sən özün özünü,
Aynada görsən, məndən də betər olarsan.
Nə qədər ki, ahımın dargalarını sən tərəfə göndərmirəm,
Bax ha, fəraq əsgərini mən tərəfə yol almağa qoyma!
İndi ki, mən sənə arxalanmışam, bu qədər qan içən olma,
Yoxsa özgəsinə pənah apararam ...

Demək, Nizaminin təsvir etdiyi qara gözlü məşuqə aşiqin özü kimi bir insandır, aşiq istəsə, onu tərk edib, başqasını da sevə bilər. Halbuki sufi poeziyada məşuqəni başqası ilə əvəz etmək qeyri-mümkündür, çünki vücudi-külli heç bir kəslə əvəz etmək olmaz. Nizaminin bütün qəzəllərini beləcə nümunə gətirməklə onlarda real sevgi və insan münasibətlərinin əks olunduğunu göstərmək olar. Lakin yuxarıda göstərilən parçalar Nizami qəzəllərində real insani sevgidən söhbət getdiyini təsdit etmək üçün kifayətdir. Əlbəttə, bu Nizami qəzəllərində tərənnüm olunan məhəbbətin bir cəhətidir. Nizami qəzəlləri surf intim, anakreontik şeirlər deyildir. Bu şeirlərdə dar mənada iki nəfər arasında mövcud olan məhəbbət deyil, daha geniş mənada götürülmüş insan məhəbbəti, həyat eşqi tərənnüm olunur. Bu məhəbbət bir tərəfdən real zəminə bağlı olan, real sevgi münasibətləridirsə, digər tərəfdən bütün həyata, onun gözəlliklərinə, işıqlı cəhətlərinə olan məhəbbətdir. Daha doğrusu, Nizami şeirlərindəki məhəbbət eyni zamanda ictimai və fəlsəfi məfhumdur. Bu məfhum altında şair poema, qəsidə və rübai'lərində daha aydın ifadə etdiyi bütün mütərəqqi fikir və arzuları cəmləşdirmiş və tərənnüm etmişdir. Bu şeirlərin əsas lirik qəhrəmanı olan aşiqin sonsuz bir məhəbbətlə sevdiyi, yolunda hər cur cəfalara, əzab-əziyyətlərə dözdüyü məşuqə bir tərəfdən real varlıqdır, digər tərəfdən bu şəxsiyyətin tapdalıldığı, fikir və düşüncənin, hiss və duyğuların qandallığı bir dövrdə xoş, nəcib arzu və əməllərin sığınacağı olan fəlsəfi, xəyalı bir məfhumdur. Lakin bu iki məşuqə anlayışı ümumiyyətlə klassik Yaxın Şərq şeirində olduğu kimi, Nizami qəzəllərində də bir-birindən ayrılmazdır. Şair sevgili obrazını real həyatdan götürür, lakin onu ideal bir yüksəkliyə qaldıraraq hakim cəmiyyətə, hakim ideologiyaya qarşı qoyur. Beləliklə, real insanı sevgi ictimai fəlsəfi bir yüksəkliyə qaldırılmış olur.

Nizami qəzəllərinə ancaq bu cür yanaşdıqda onları düzgün anlamaq olar. Fikrimizi isbat etmək üçün şairin aşağıdakı qəzəlini alaq:

من آن نیم که تو دیدی تو آنی و به از آنی
ترا فزود جمال و مرا نماند جوانی
بمردمی، نه بفرمان، رعایت دل من کن
نگوییمت بچه غایت بدان قدر که توانی
مرا شکسته بخوانی، چرا شکسته نباشم
تنم چنانکه تو دیدی، دلم چنانکه تو دانی
توئی خلیل و من آتش چرا نمیرم پیشت؟
من ار بمیرم پیشت تو بایدیم که بمانی
زبهر آنکه ببینم جمال خون تو روزی
کنم همیشه چو موسی بخدمت تو شبانی
مگر چون تو بهاری لطاقتی بپذیرد
که هر چه بود بباغم ببرد باد خزانی
نظامی از سر دولت کمر پیش تو بندد
که در جیبن تو ببیند سعادت دو جهانی

Mən o sən görən deyiləm, ancaq sən elə osan, ondan da
artıqsan,

Sənin gözəlliyyin artmış, mənim isə cavənlığım
qalmamışdır.

Fərman ilə deyil, insanlıq edərək mənim könlümü oxşa,
Demirəm ki, nə dərəcə, nə qədər bacarırsan!
Məni şikəstə adlandırırsan, nə üçün də şikəstə olmayım?!

Bədənim necə ki, görürsən elədir, ürəyim necə ki, bilirsən
elə.

Sən Xəlilsən, mən atəş, nə üçün qarşında sönməyim,
Mən əger qarşında ölsəm, istəyirəm ki, sən qalasan:
Bir gün sənin gözəl camalını görmək üçün
Həmişə Musa kimi yanında çobanlıq edirəm,
Deyirəm bəlkə də bağlımdan xəzan küləkləri aparanlar
Sənin bahar lətafətindən bir də təzələnə!

Nizami dövlət ucundan qarşında kəmər bağlamışdır,
Çünki iki dünyanın səadətini sənin alnında görür.

Klassik şeirimizin ən nadir incilərindən olan bu qəzəldə lirik qəhrəmanın real sevgi hissləri öz əksini tapmışdır. O, özünün çoxdan odlu bir məhəbbətlə sevdiyi gözəllə qarşılaşmışdır, aşiq artıq cavanalığını itirmiş olduğu halda, onun sevgilisi daha da gözəlləşmişdir. Aşiq (bədəncə) öz cavanalıq təravətini itirmiş olsa da, o, öz yarını əvvəlki məhəbbətlə sevir, özü ölsə də, onun yaşamاسını istəyir, ondan insanlıq edərək aşiqin könlünü oxşamasını xahiş edir. Lirik qəhrəman öz yarının vüsalını iki dünyanın səadətindən artıq tutur. Beləliklə, bu şeirin lirik qəhrəmanı oxucunun gözü qarşısında bir tərəfdən atəşin bir məhəbbətlə sevən bir aşiq kimi canlanır, digər tərəfdən o, müasir olduğu cəmiyyətdəki ədalətsizliklərin, şəriət ehkamlarının məngənəsində sıxılmış, ürəyi od tutub yanın, bütün varını “xəzan küləkləri” aparmış, lakin əyilmək istəməyən bir insandır. O, həyatın əzab, əziyyətləri qarşısında əyilməmək, kif basmış əqidələrin təzyiqi altında sıxılmamaq üçün məhəbbət baharının qoynuna atılır, o, burada özünə mənəvi dayaq tapar, bu mənəvi dayağı iki dünyanın səadətinə qarşı qoyur və bununla da özünün mal-dövlət əsiri olan dünyapərəstlərə, cənnət, cəhənnəm xülyaları ilə yaşayan axırətpərəstlərə qarşı durduğunu göstərir. Yaxud aşağıdakı şeiri alaq:

از تو نتواند بريدين کس باسانى مرا
گر کسم آخر نميداند تو ميدانى مرا
سر نگردانم ز جورت تا سرم برتن بود
گر بسر گرد جهان چون گوي گردانى مرا
محمر عشق تو از عود وجود خود كنم
گر براي امتحان چون عود سوزانى مرا

یوسف ثانی تویی یعقوب کنعانی من
از فراق خود مرنجان یوسف ثانی مرا
ای شده شیران عالم صید دام زفت تو
من سک کوی توام از درچه میرانی مرا
طالع مسعود گردد اخترم تابان شود
گر نظامی بنده مسکین خود خوانی مرا

Bu qəzəldə başdan-başa real sevgi hissələri eks olunmuşdur, lakin bununla bərabər, o təkcə intim duyğular ifadə edən bir əsər deyildir. Lirik qəhrəman üzünü yarına tutub ondan mehribanlıq umsa da, özünün onun yolunda hər cür əzab-əziyyətlərə qatlaşmağa hazır olduğunu bildirsə də, onun xəyalında tamam başqa fikir və arzular dolanır, səsinin ahəngində daha geniş və dərin bir məna sezilir. O, burada hər şeydən əvvəl özünün gözəlliyə, xoş əməl və arzulara qüvvətli meylini, əlçatmaz ideallar yolunda hər bir əzab-əziyyətə, bu ideallar yolunda öz varlığını ud kimi yandırmağa hazır olduğunu bildirmişdir. Bu gözəllik aşiqi özünü ağlamaqdan kor olmuş Yəquba, öz sevgilisini eyni zamanda orta əsrlər şəraitində boğulan, həyata keçirilə bilməyən nəcib hiss və

duyğularını, arzu və istəklərini isə itkin düşmüş Yusifə bənzədir.

Qeyd etmək lazımdır ki, şair öz fikirlərini ifadə etmək üçün Yusif əfsanəsindən həm qəzəllərində, həm də başqa əsərlərində six-six istifadə edir. O cümlədən qəsidələrindən birində yuxarıda qeyd etdiyimiz kimi, şair öz mühitində Yusif ətri, yəni ədalət, insaniyyət, nəciblik, xeyirxahlıq olmadığı üçün insanları dinə pənah aparmağa çağırmışdır. Cəsarətlə demək lazımdır ki, şairin qəzəllərində də Yusif əfsanəsi məhz belə dərin ictimai fəlsəfi fikirlər ifadəsinə xidmət edir. Lirik qəhrəman olan aşiqin çəkdiyi əzab-əziyyətlər onun sevgilisinin əzab-əziyyətləri deyil, cəmiyyətin, mühitin, hakim qüvvə və ideologianın ədalətsizliyi, özbaşinalığından irəli gələn əzab-əziyyətlərdir. Lirik qəhrəman öz yarından şikayətlənərkən dolayısı ilə cəmiyyətdən şikayətlənir. Başqa cür də ola bilməz. Şair poema və qəsidələrində, ictimai məzmunlu qəzəl və rübaiylərində hansı arzu və ideallarla yaşayırsa, aşiqanə qəzəllərində də onlarla yaşayır. Fərq ancaq burasındadır ki, aşiqanə qəzəllərdə şairin ictimai, fəlsəfi fikirləri dolayısı ilə ifadə olunur. Bu şeirlərdə ictimai fikirlə aşiqanə fikir bir-birinə elə çulğuşmışdır ki, onları bir-birindən ayırmak çətindir. Şair konkret real sevgi münasibətləri ilə başlayan bir əsəri sözlərin ahəngini azacıq dəyişdirməklə orada ifadə olunan fikir və hissləri ictimai, fəlsəfi bir yüksəkliyə qaldırır və əksinə. Lakin qeyd etmək lazımdır ki, bu iki cəhət şairin qəzəllərində həmişə eyni dərəcədə ifadə olunmur. Bir sıra qəzəllərdə ictimai məzmun qabarılq verildiyi halda, bəzilərində çox zəif dumanlı şəkildə əks olunmuş, yaxud əksinə. Məsələn, şairin aşağıdakı məşhur qəzəlini götürək:

ای قلە شدە همه جهان را
راحت بتو صد هزار جان را

آمیخته نو بھار حسنت
با برک بنفسه ارغوان را
سروى تو بایت بلندى
آورده بسجده آسمان را
گل را بگرو کمر گشاده
تا بسته چو نیشکر میان را
خوش باش دین نفس که هستى
تا باز که یابد این زمان را
بس تیز رو است مرکب عمر
روزى دو سه باز کش عنان را
ای مهر لب تو خاص یوسف
مستان ز نظامى آستان را

Ey bütün aləmin qibləsi olan,
Ey minlərlə ürəklərə rahatlıq verən!
Sənin gözəlliyinin ilk baharı,
Bənövşə ilə ərgəvanı bir-birinə qatmışdır.
Sən ucalıq aləmində bir sərvsən ki,
Göyləri səcdəyə gətirmisən,
Sən ney şəkər kimi belini bağlayanda
Güllərin kəmərini açdırıb girov saxlamışan.
Nə qədər ki, sağsan, şad yaşa!
Bir də bu zamanı kim tapar?!

Ömür atı çox tez gedəndir;
Bir-iki gün onun yüyünni çek!
Ey Yusif kimi dodağı möhürlü olan!
Nizamini qapından qovma!

Bu şeirdə məşuqənin gözəlliyi bir neçə maraqlı cizgi ilə nəqs olunmuşdur. Məşuqə ucaboyludur, bədəni gül kimi zərif, beli incədir. Öz gözəlliyinin novbahar çağında olan bu məşuqənin ağ üzü, qırmızı yanaqları o qədər yaraşıqlı və zərifdir ki, təbiətin ən nadir gulları və çiçəkləri belə onun qarşısında solğun görünür. Aşiq belə bir gözəlliyyin sahibi olan məşuqəyə müraciət edərək deyir:

Ey gözəl, sən bu hüsn ilə ömrün cavan, novbahar çağında aləmin qibləsisən, nə qədər ki, beləsən xoş yaşa, bu günlər bir də ələ düşən deyil. Ömür, gün tez keçib gedir, sən şad yaşamaqla ömür atının yüyənini çəkər, xoş günlərin sayını artırı bilərsən. Şeirin konkret məzmunu, ideyası bundan ibarətdir. Lakin bu qəzəl sözün həqiqi mənasında insanın və həyatın gözəlliklərini tərənnüm edən bir himndir. Öz gözəlliyi ilə aləmin qibləsi olan, göyləri belə səcdəyə gətirən bu məşuqə hər şeydən əvvəl insandır. Mütəfəkkir şair göyləri belə səcdəyə gətirən gözəli şad yaşamağa, dünyanın qəmini çəkməməyə səsləyir. İnsan kainatın bəzəyidir, o nə üçün qəm çəkməlidir. O, ömrün insana bir dəfə verildiyini anlamalı və onu xoş keçirməlidir.

Şeirin son beytində şairin öz məşuqqəsindən kömək istəməsi, ona - Nizamidən ətəyini çəkmə - deməsi və onu yenə Yusif əfsanəsi ilə əlaqələndirməsi bu şeirdəki məşuqə obrazının eyni zamanda daha ümumiləşdirici bir məfhum olduğunu göstərməkdədir. O, orta əsrlər şəraitində sözün tam mənasında insanın həyatda arzu etdiyi bütün gözəllikləri özündə cəmləşdirən, insana lazımlı olan bütün maddi və mənəvi nemətlərə sahib olan romantik ictimai, fəlsəfi bir məfhumdur. Orta əsrlər şəraitində böyük məhrumiyyətlərə düşər olan lirik qəhrəman - hakim qüvvə və ideologiya tərəfindən əzilən insan - məhz bu ümumiləşdirici məşuqə obrazına pənah aparır, ondan kömək istəyir. Həyati gözəlliklər vurgunu olan Nizami də məhz belə bir gözəlin ətəyini əldən buraxmaq istəmir. Beləliklə də, poemalarında hakim ideologiyaya qarşı çıxaraq Şirin, Leyli, Nüşabə, Mariya Qıptı, Çin kənizi və s. bu kimi müsbət qadın obrazları yaratmış olan Nizami qəzəllərində qadını həm real bir varlıq, həm də bütün gözəllikləri özündə cəmləşdirən ümumiləşdirici ictimai, fəlsəfi bir məfhum kimi götürərkən

yenə də özünün hakim ideologiyaya qarşı durduğunu göstərir.

Beləliklə, görürük ki, Nizami qəzəllərində tərənnüm olunan məhəbbət ictimai, fəlsəfi yüksəkliyə qaldırılmış real, dünyəvi eşqdır, insana və onun gözəlliklərinə, həyata və onun gözəlliklərinə bəslənilən məhəbbətdir.

Nizami qəzəllərindəki məhəbbətin iki cəhətliliyi özünü məşuqə obrazında daha aydın hiss etdirir. Məşuqə bir tərəfdən həqiqi konkret gözəldir. Məsələn, şairin aşağıdakı şeirində məşuqə tamamilə real və dünyəvi bir gözəl kimi təsvir olunur:

رخت بر گل نقاب خار بر بست
گل از دست رخت زنار بر بست
نقاب غنچه خون آلود بینم
مگر کز شرم تو رخسار بر بست
مناع زلف تو چون رخت بگشاد
بنفسه از خجالت بار ببر بست
بیک نکته جمال ار غوانیت
زبان موسن از گفتار بر بست
اگر دعوت کنی درگوش گل کن
که نر گس چشم از این بازار بر بست
بسی کوشید بلبل با نظامی
چو بشنید این غزل منقار بر بست

Üzün gülə tikandan niqab bağlatdırdı,
Gül sənin üzünün əlindən zünnar bağladı,
Qönçənin niqabını qana batmış görürem.
Yoxsa sənin yanında utandığından niqab bağlamışdır?
Sənin zülfün öz varını göstərəndə,
Bənövşə xəcalətdən öz yükünü yiğişdirdi.
Bircə sözlə sənin ərgüvani cəmalın
Süsənin dilini lal etdi.
Əgər bir söz desən, gülə de,
Çünki nərgiz bu bazarı tərk etmişdir.

Bülbül Nizami ilə çox bəhsə girişdi,
Ancaq bu qəzəli eşidən kimi dimdiyini bağladı.

Bu şeir başdan-başa real hisslərdən ibarətdir. Aşıq - şair məşuqə qarşısında heyranlığını bildirərək onun gözəl zahiri portretini yaradır. Məşuqənin təbiətin yaratdığı bütün gözəlliklərdən üstün olduğunu tərənnüm edir. Şair hər bir beytdə insanı riqqətə gətirən bir hiss ifadə etməklə bərabər poetik lövhə yaradır. Məsələn, birinci beyti götürək: məlumdur ki, gül gözəlliyn, incəliyin, zərifliyin timsalıdır. Amma şair sevgilisi qarşısında xəcalət çəkdiyindən tikandan niqab örtmüsdür. Əslinə qalsa, gülün ətrafında tikan olmasının insanla heç bir əlaqəsi yoxdur, gülün tikanlı olması təbiətin yaratdığı bir hadisədir. Amma şair xalqın poetik təfəkküründən gələn və klassik Şərq poetikasında ədəbi priyom kimi tanınan hüsni-təlildən istifadə edərək misilsiz bir şeir incisi yaratmışdır. Şair gülün tikandan niqab tutmasını yarının gözəlliyi ilə izah etmişdir. Sevən bir qəlb üçün isə belə bir məntiq çox təbiidir və heç kəs burada məntiq, yaxud da həqiqət axtarmır. İfadə olunan hissin qüvvətli təsiri altında portreti çəkilən gözəli xəyalən qarşısında canlandırır. Şair bütün şeir boyu bu vasitədən istifadə edərək parlaq bir sənət incisi yaradır. Hər beytdə, hər misrada yeni bir hiss verir, yeni bir lövhə yaradır. Bütün bunlar ümumi bir hissədən doğduğu, vahid bir fikrin məhsulu olduğu üçün oxoculara da bir küll halında dərin təsir bağışlayır.

Lakin qeyd etmək lazımdır ki, bu qəzəl Nizaminin əldə olar şeirləri içərisində bütünlükə gözəlin zahiri portretini yaradan yeganə qəzəldir. Başqa qəzəllərdə gözəlin zahiri gözəlliklərinə ancaq müəyyən işarələr edilir, məşuqənin misli-bərabəri olmayan bir gözəl olduğu göstərilərək başqa məsələlərdən danışılır. Məsələn, خوبجو محنت من زان رخ گندم

گون است misrası ilə başlayan şeirdə şair məşuqənin zahiri gözəlliynə ancaq müəyyən işarələr edir, onun buğdayı sifətli, sünbüli (yəni xurmayı) saç olmasından danışır. Lakin şeirin əsasını aşiqin həsrətli duyğuları təşkil edir. Kəndli buğda dərdi çəkdiyi kimi, aşiq də buğdayı sifət məşuqənin dərdini çekir, ona qovuşmağı arzu edir. Ancaq məşuqə öz sevgilisinə qarşı laqeyddir:

من شب و روز چو گندم ز غمش دل بدونيم
این عم اورانه يکی جو که نظامی چونست؟
Mənim ürəyim gecə-gündüz onun qəmini
çəkməkdən buğda kimi iki para olmuşdur.
Ancaq bu qəm ona bir arpa qədər də təsir etmir,
soruşmur ki, Nizami necədir?

Məhz burada məşuqə obrazı ikiləşir. Şair öz sevgilisinin buğdayı sifət, xurmayı saç olduğunu yazanda bilavasitə real gözəldən danışır, onu nəzərdə tutur. Ancaq onun laqeydiliyindən, aşiqin hali ilə maraqlanmamasından əksinə, ona zülm etməsindən danışanda həmin real buğdayı sifət gözəl ikiləşir. O, real bir insan olmaqla bərabər, daha böyük arzu və idealların rəmzinə çevrilir. Şair dini doğmaların əleyhinə çıxməq, azadfikirlilik təbliğ etmək üçün islam dininin alçaltdığı qadını həyatda tutduğu mövqedən çıxararaq cənnət, cəhənnəm xülyalarına qaşı qoyur. Onun öz gözəlliyi ilə cənnətin huri-pərilərini heyran qoymasından, islamın rövnəqini sindirdiğinden danışır:

مژه چو بر هم زنی آه کشد حور عین
زلف چو در هم کنی شور بر آرد پری
رونق اسلام را طرة تو بشکند
شیوه دیگر منه بر نمط کافری
گر تو پری رخ زحسن جانب صحراروی

فتنه شود آفتاب ماه شود مشترى
باده چو از لب دهی روح شود جرعه دان
ناله کند چنک و نای دیده کند ساغری
Kirpiklərini çalanda mələklər ah çəkər,
Zülfünү dağıdanda pərilər şurə gələr.
Sənin tellərinin qırımı islamın rövnəqini sindirar,
Ona görə kafırlıq şivəsini artırma!
Ey pəriüzlü, əgər sən bu gözəlliklə səhraya getsən,
Günəş eşqindən dəli olar, ay sənə müştəri.
Dodaqlarından badə verəndə ruh şərab içən olar,
Çəng və ney naləyə başlar, gözlər qədəhə döñər.

İslam dini bu dünyada qadını alçaltmaqla bərabər, cənnətdə insanlara ilahi gözəlliyyə malik huri və mələklər vəd edirdi. Nizami isə dünyəvi, real gözüeli yüksəltmək, onu tərənnüm etməklə bu gözüeli cənnətin huri-mələklərinə qarşı qoyur. Məhz belə bir gözüeli görən insan cənnət, cəhənnəm xülyalarına, huri, məlek vədlərinə aldanarmı? Şair bu suala aydın şəkildə cavab verərək yazır:

مذهب دیوانگی عقل کند اختیار
چون تو بیک سو نهی سلسهٔ عنبری
Sən ənbər zülfərini yana atanda,
Ağıl divanəlik məzhəbini seçər.

Yəni real dünyəvi gözüeli görən adamın ağlı varsa, cənnət, cəhənnəm xülyalarına aldanmaz, “eşq divanəsi” olmayı bir müsəlman olmaqdan üstün tutar. Buradakı “divanəlik məzhəbi” ifadəsində incə bir istehza vardır. Şair şəxsən özü deyil, onun yaşadığı mühit islam dini və patriarchal adət-ənənələrin hüquqsuz bir varlığa çevirdiyi qadına məhəbbət bəsləməyi divanəlik hesab edirdi. Leyliyə məhəbbət bəslədiyi üçün Qeysin Məcnun (dəli) adlandırıldığı hamiya məlumdur. Demək, şair real, dünyəvi

gözələ məhəbbət bəsləməyi, “divanəlik məzhəbini” qəbul etməyi islam dininin boş vədlərinə aldanmaqdan daha ağıllı bir yol, məzhəb sayır. Beləliklə, “divanəlik məzhəbi” ifadəsi tamamilə əks bir məzmun ifadə etmiş olur. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, bu dünyəvi real gözəlin bir sıra “qəribə” xüsusiyyətləri vardır. Aşıq həmişə onu arzu etdiyi halda, məşuqə öz aşiqinə qarşı laqeyddir, ona qarşı həmişə düşmənlik edir və s. Aşıq bu gözəli çox vaxt belə təqdim edir:

بامن آن میکنی که در همه عمر
 نکند هیچ یار با یاری
 نزنم بر خلاف تو نفسی
 نکنی بر مراد من کاری
 گر دلی بخشم دهی جگری
 ور گلی بد همت زنی خاری
 Mənə qarşı elə işlər görürsən ki, ömründə
 Heç bir yar öz yarına onları etməz.
 Mən sənə qarşı bir nəfəs belə çəkmirəm,
 Amma sən mənim muradımca bir iş görmürsən.
 Əgər ürəyimi versəm, mənə ciyər verirsən.
 Əgər gül versəm, tikan vurursan.

Yaxud:

چون گلاب از تو بھر انجمنی میگریم
 تو چو گل بر رخ هر ناکس و کس میخدنی
 Mən güləb kimi sənin həsrətinlə hər yerdə ağlayıram,
 Sən isə gül kimi hər kəsin və nakəsin üzünə gülürsən.

بنوازش دگر کس همه دیده ای چو نرگس
 چو بطالع من آید همه غمزه خار باشی
 زده لاف دو ستداری زتو با ھزار دشمن
 خجل کنی ز دشمن تو چه دوستدار باشی
 Özgələrini oxşamaq üçün nərgiz kimi tamam göz olursan,

Mənim taleyimə gələndə bütün qəmzələrin tikana dönür.
Mən minlərlə düşmən yanında səninlə dost olduğumdan
dəm vurmuşam.
Məni düşmən yanında xəcil edirsən, sən necə yarsan?!

مَگْرُ در بِزْمٍ هَجَرَتْ بِبُوكَ گَلْ نَمِي اَرْزَمْ
كَهْ هَرْ خَارِيْ كَهْ مَبِينِي نَثَارْ اَفْشَانْ مَنْ سَازِيْ
Məgər sənin hicran məclisində bir gül yarpağınadəmi
dəymirəm ki,
Harda bir tikan görürsən, onu mənim üstümə yağıdırırsan.

Nizaminin ayrılıq mövzusunda yazılmış qəzəllərinin hamısında məşuqə belə təqdim olunur. Aşıq öz gözlərinin işığı, ömrünün sərmayəsi saydığı gözəldən ancaq (vüsal tərənnüm edən qəzəlləri çıxmaq şərtilə) zülm, əzab, əziyyət, laqeydlik görür. Məşuqə surətinin bu xüsusiyyətini necə izah etmək lazımdır? Cəsarətlə demək lazımdır ki, burada məşuqə obrazını daha geniş ictimai, fəlsəfi mənada götürmədən, məşuqə surətinin yuxarıdakı cəhətini izah etmək olmaz. Bu cəhət göstərir ki, şair məşuqənin gözəlliyyini tərənnüm edərkən real zəmindən ayrılmadan geniş mənada həyat eşqini, dünya gözəlliliklərini tərənnüm etmiş, bütün insanların dünya sevinc və səadətinə tam və bərabər şəkildə haqqı olduğunu, lakin çoxlarının ondan məhrum edildiyini göstərmək istəmişdir.

Hakim qüvvələrin ədalətsizliyi, hökumət məmurlarının özbaşinalığı ucundan insanların düşdükləri məhrumiyyətləri, gördükleri əzab və işgəncələri Nizami poemalarında və başqa ictimai məzmunlu lirik şeirlərində dönə-dönə eks etdirmişdir. Şair qəzəllərində də məşuqənin “qəribəliyindən” istifadə edərək dəfələrlə həmin məsələyə toxunmuşdur. Məsələn:

گر چه من عاجزم اما تو ستمکاره میاش
با من آن کن که اگر باتو بود بپسندی
Əgər mən acizəmsə, sən zülmkar olma,
Mənə onu et ki, sənə edəndə bəyənəsən!

Bu sözlər məşuqəyə müraciətən deyilmiş olsa da, ümumiyyətlə insanlara və xüsusilə dövrün hökmardarlarının ünvanına deyilmiş sözlərdir. Yəni əgər şah sadə kütlələrə zülm edərsə, bir gün bunun cavabını alacaq, ona da zülm edəcəklər. Ona görə özünü zülm etdiyin adamların yerində təsəvvür et, gör sənə zülm etsələr, xoşuna gələrmi? Əgər xoşuna gəlmirsə, başqalarına zülm etmə! “Hər nə əkərsən, onu biçərsən”, “Su səhəngi suda sınar” və s. bu kimi xalq məsəlləri ilə səsləşən və xalq təfəkküründən doğan bu fəlsəfi fikir Nizami poemalarında çox geniş surətdə əks olunmuşdur. Xosrov Şirini əldən verməmək üçün xaincəsinə Fərhadı məhv etdirir, lakin çox keçmir ki, oğlu tərəfindən öz cəzasını alır. Rast-Rövşən xalqın var-dövlətini əlindən alıb özlərini zindana atır, olmazın özbaşınalıqlar törədir, axırda özü dar ağacından asılır və s.

Beləliklə, görürük ki, şairin aşiqanə qəzəlləri də onun poema və qəsidələri ilə tam bir vəhdət təşkil edir. Bu qəzəllər sərf intim şeirlər olmaqdan çox ictimai, fəlsəfi şeirlərdir.

Nizaminin aşiqanə qəzəlləri şərti olaraq əsasən iki qrupa bölmək olar: “ayrılıq qəzəlləri”, “vüsəl qəzəlləri”.

Şairin qəzəllərinin çoxu lirik qəhrəmanın ayrılıq dəmlərində keçirdiyi hiss və düşüncələri əks etdirir, bu şeirlərdə onun ayrılıqdan, yarın zülmündən şikayətləri qüvvətli vüsəl arzusu ilə birlikdə ifadə olunur. Aşıq - şair “yardan ayrı keçirdiyi gecələri cərimə, yardan ayrı çəkdiyi hər nəfəsi peşmançılıq” hesab edir, onsuz səbir və qərarı olmadığını bildirir, sevgilisindən ayrı dərin kədər və qəmlərə düşər olduğunu, göz yaşları axıtdığını söyləyir. Lakin

Nizaminin ayrılıq oduna yanan lirik qəhrəmanına pessimizm yaddır. O, yarın cəfasından nə qədər əzab, əziyyət və məhrumiyyətlərə düşsə də, ona nə qədər ağır kədərlər üz versə də, o, ruhdan düşmür, gələcəyə ümidlə baxır:

چون نیست شدم ز عشق غم نیست
کز دوست امید هستی هست
Mən eşqdən yox olmuşamsa da, qəm çəkmirəm,
Çünki sevgilimin məni var edəcəyinə ümidim var.

Nizaminin ayrılıq qəzəllərinə aydın hiss olunacaq bir nikbinlik hakimdir. Çünkü Nizaminin özü kimi onun lirik qəhrəmanı da xeyrin şərə qalib gələcəyinə inanır:

این دولت سر مستم هشیار شود روزی
وین بخت گران جانم بیدار شود روزی
ناخفنن این شبها ضایع نشود دانم
هم صیر کنم کاخر بر کار شود روزی
هم باز کنند این در، هم روز شود این شب
دلبر نه چنین ماند دلدار شود روزی
آهسته تراى دشمن کو دوست شود مارا
و آسوده تر اى خصمان کوبار شود روزی
چون عهد نظامى را امروز شکست آن بت
ترسم که ز پیمانش بیزار شود روزی

Bu sərəxoş dövlətim bir gün ayılacaq,
Bu ağır yuxulu bəxtim bir gün oyanacaq!
Bu yuxusuz gecələrim bilirəm zaye olmayacaq,
Həm səbr edirəm ki, bir gün işə yarayacaq!
Bu qapını açacaqlar, bu gecə səhər olacaq!
Dilbər belə qalmayacaq, bir gün dildar olacaq!
Bir az yavaş, ey düşmən, o mənə dost olacaq!
Bir az arxayı olun, ey paxillar, o mənə yar olacaq ...”
O gözəl bu gün Nizami ilə bağladığı əhdi sindirdiği kimi,
Qorxuram təzə peymanından bir gün bezar olacaq.

Yüksək ictimai ideyaların qalib gələcəyinə inamlı dolu olan bu şeir Nizami qəzəllərindəki lirik qəhrəmanın nikbinliyini, gələcəyə böyük inamlı baxdığını göstərmək üçün ən yaxşı dəlildir. Bu qəzəldə orta əsr zülmət səltənətinin bir gün yeni, işıqlı bir aləmlə əvəz olunacağına bəslənilən inam ifadə olunmuşdur. İnsanlığa məxsus ən nəcib sıfətləri özündə birləşdirən aşıqların keçirdiyi yuxusuz gecələr “bivəfa məşuqqənin” öz yarını tərk etməkdə düzgün hərəkət etmədiyini bir gün onun nəzərinə çatdıracaq, o, öz aşiqinə yar olacaqdır. Daha aydın ifadə etsək, şairin “İqbalnamə”də təsvir etdiyi “Xoşbəxtlik ölkəsindəki” gözəlliliklər bütün dünyada bir gün bərqərar olacaqdır. Məhz Nizami və onun lirik qəhrəmanı gələcəyə belə ümidi baxdıqlarından nikbindirlər, onlar bütün insanların üzünə xoşbəxtlik, sevinc qapısının bir gün açılacağına inanırlar.

Məhz buna görə də şairin ayrılıq mövzusuna həsr olunmuş qəzəllərində belə bir nikbinlik hakimdir, şair dərdli, kədərli olduğu üçün ah-vay etmir, təmkin və inamlı yarını köməyə çağırır. Məsələn:

شب بی گهست ای ماھ من مهمان من شو ساعتی
هم خانه عشق توام هم خان من شو ساعتی
بنگر بروی زرد من، وزسینه بنشان گردمن
تا چند باشی درد من درمان من شو ساعتی
ای چشمء حیوان بلب وی زندگانی را سبب
چون جانم آوردى بلب، جانان من شو ساعتی
ای سوسن و ای سرو هم، سر سبز چون باغ ارم
بستان نظامی را ز غم بستان من شو ساعتی

Gecə bivaxtdır, ey mənim ayım, bircə saat mənə
qonaq ol!

Mən sənin eşqinin həmxanəsiyəm, bircə saat
mənə süfrə yoldaşı ol.

Mənim saralmış çöhrəmə bax, sinəmdəki qubarı sil,
Nə qədər mənə dərd olacaqsan, bircə saat dərmanım ol.
Ey dodaqları dirilik çeşməsi, ey həyatın səbəbi,
Canımı ağızma gətirmisən, bircə saat cananım ol,
Ey süsən, ey sərv, ey cənnət bağı kimi yamyaşıl olan!
Nizamini qəmlərdən qurtar, bircə saat mənim bağçam ol.

Əvvələn, qeyd etmək lazımdır ki, bu şeirdə ancaq real gözəldən söhbət getdiyini deməyə ehtiyac yoxdur. Lakin bu qəzəldə olan nikbin ruh isə göz qabağındadır. Çünkü lirik qəhrəmanın xəyalında ancaq vüsal arzusu dolanır, o, öz dəndlərini ancaq xatırlayır, onlardan fəryad etmir, bu dəndləri də ona görə xatırladır ki, “daş ürəkli sevgilinin” ürəyini yumşaltsın.

Ümumiyyətlə, bu qəzəldə olduğu kimi, Nizaminin ayrılıq mövzusuna həsr olunmuş qəzəllərində kədər, qəm ikinci planda verilir, bu kədərdən qurtarmağa can atmaq, şadlıq və sevincə meyl isə şeirin canını təşkil edir. Bu baxımdan da şairin qəzəlləri onun başqa əsərləri ilə vəhdət təşkil edir.

Nizaminin qəzəllərini onun başqa əsərləri ilə birləşdirən əsas xüsusiyyətlərdən biri də şairin qəzəllərindəki lirik qəhrəmanın mübarizliyidir. Lirik qəhrəmanın mübarizliyi özünü onda göstərir ki, o, nikbindir, gələcəyə ümidiə baxır və buna görə də çətinliyə düşəndə, yarından ayrı olanda ruhdan düşüb hərəkətsizliyə, ətalətə qapılmır, o, düşdüyü çətinliklərdən, düçar olduğu kədər və qəmlərdən qurtarmağa can atır, sevgilisini öz vəfasına, sədaqətinə inandırmaqla özünə yar etməyə çalışır. Hətta yar yolunda çəkdiyi əzab-əziyyətləri tarixi, ictimai zərurət kimi qəbul edərək:

صحبت وى نظامياورز اگر ستم کشى
هرکه گلى ببایدش خدمت خار میکند
Onun söhbətini et, ey Nizami, əgər zülm görsən
də (incimə),
Hər kimə bir gül lazımdırsa, tikana xidmət etməlidir.

deyir. Bu cəhətdən onu şahın ədalətsizliklərini çəkinmədən üzünə deyən doğrucul qoca, Sultan Səncərin yaxasından yapılan qarı və başqa mübariz surətlərlə müqayisə etmək olar. Nizami qəzəllərindəki lirik qəhrəmanın mübarizliyi, eləcə də nikbinliyi əlbəttə, “nə üçün alçaqlara boyun əyirsən” deyən Nizaminin öz mübarizliyidir. Nizaminin bir sıra epik qəhrəmanları kimi onun lirik qəhrəmanı da böyük şairin özünə çox oxşayır. Nizami şeirindəki nikbinliyin ən yaxşı təzahürlərindən biri odur ki, onun qəzəllərində hicran qəmlərinin təsvirində qüvvətli vüsəl istəyi ilə yanaşı vüsəl dəmlərinin xoş anlarını əks etdirən qəzəllər də mühüm yer tutur. Bu qəzəllərdə Nizami daha realist bir üsluba keçir. Lirik qəhrəman aşiqin sevinclərini təbii şəkildə oxuculara çatdırır. Aşağıdakı qəzəli buna misal göstərmək olar:

پروانه را گو شمح کش کامد چراغ جان من
گلزار را گو: خون گری کامد گل خندان من
Pərvanəyə de: Şamı söndür, çünkü mənim can
çıraqım gəlmışdır,
Gülzara de: Qan ağla, çünkü mənim xəndan
gülüm gəlmışdır.

Tamamilə təbii insan hisslerinin ifadəsi olan bu qəzəldə şair öz yarına yetişən aşiqin sevinc hissərini vermək üçün heç bir boyadan çəkinməmişdir. Sanki bu şeir deyil, sevən bir qəlbin vüsəl günü qəlbindən qopan sevincnidalarıdır. İnsan şeiri oxuduqca oradakı obrazları, daxili qafiyələri sanki görmür. Əvvəllər hicran odunda yanmış aşiq

pərvanəyə belə həsəd aparırdı, pərvanə öz yarının, yəni şamın başına dolanır, özünü odlara yaxırırdı, ancaq aşiqin əlində bu imkanlar yox idi. Aşıq hicran günü gülzara, çəmənliyə də həsəd aparırdı, çünki onların gülləri açıldığı üçün çəmən sevinib gülürdü. Aşıq isə bunu görür, daha da kədərlənirdi. Ancaq budur, aşiqin məşuqəsi gəlməşdir. İndi o, pərvanəyə də, çəmənlərə də meydan oxuyur, pərvanəyə söyləyir ki, şamını södür, mənim can çıraqımın qarşısında o nədir? Çəmənə də deyin ki, qan ağlasın, çünki həmişə mənə acıq verirdi, indi mənim xəndan gülüm qarşısında onun gülləri nədir ki? Beləliklə, qəzəl aşiqin belə meydan oxuması ilə başlanır. Sonrakı beytlərdə isə şair yarının gəlməsini, bu halda öz vəziyyətini bir tərəfdən ənənəvi obrazlar vasitəsilə, digər tərəfdən də təbiiliyi pozmadan izhar edir.

Bu gözəl qəzəlin məqtəi daha sadə, bununla da daha təbiidir. Aşıq mehribanlıqla yarına söyləyir ki, bundan sonra mənimlə birgə ol. Məşuqə isə cavabında bildirir ki, bundan sonra sən mənimsən, mən sənin. Bu qəzəldə klassik şeir ənənələrinə uyğun olaraq mətlə və məqtə gözəlliyi gözlənilmiş, ənənəvi obraz və ifadələrdən bacarıqla istifadə edilmişdir. Lakin bunlar şeirdəki fikrin səmimiliyini, təzəliyini, bütövlüyünü pozmur. Əksinə, daha da qüvvətləndirir. Nizaminin məharəti də elə bundadır. Özündən əvvəlki ədəbi ənənələrə bacarıqla yiylənmiş, onu daha da inkişaf etdirərək insan qəlbinin ən inçə duyğularını ifadə etməyin xidmətinə vermişdir.

Başqa bir qəzəli götürək:

ساقی منشین فارغ می ده که بهار آمد
بخت از سری کاری هم بر سر کار آمد
در باغ برومندی یک دانه وفا کشتم
آن دانه بشاخی شد و آن شاخ بیمار آمد
صحرای دل خود را آبی ز جگر دادم

امروز در آن صحرا سلطان بشکار آمد
هم خاطر و هم سینه بشوریده بدو اکنون
در خاطرم آسایش در سینه قرار آمد
اقبال ازین بهتر چون باشد و کی باشد
یار آمد و اقبالم در خدمت یار آمد

Saqi, dayanma mey ver, çünkü bahar gelmişdir,
Baxtim işsizlikdən işe çatmışdır,
Barlılıq bağında bir vefa toxumu əkdirim,
O toxumdan şax əmələ gəldi, şax üzərində bar bitdi.
Öz ürəyimin səhrasına ciyərimdən su verdim,
Bu gün o səhraya sultan şikara gəldi.
Həm xatirim, həm də sinəm tüğyanə gəlmışdı,
İndi xatirimə rahatlıq, sinəmə sakitlik gəldi.
Bundan yaxşı baxt necə olar, nə vaxt olar?!
Yar gəldi, indi baxtim yarın qulluğundadır.

Bu qəzəl öz şeiriyyəti, pafosu etibarilə “Xosrov və Şirin” əsərindəki əlaqədar ricətləri xatırladır, ifadə olunan fikir cəhətdən isə yuxarıdakı qəzəllə müşterəkdir. Burada aşiqin hissləri daha aydın və ardıcılıdır. Bayaq obrazlarda ancaq aşiqin sevinci ümumiyyətlə bildirilirdi, burada onun ruhi vəziyyətinin dəyişməsi göstərilir. Həm də buradakı sevinc, yəni məşuqənin gəlməsi aşiqin səyi nəticəsində əldə edilmişdir, yəni bu sevinci aşiq öz vəfası, sədaqəti ilə qazanmışdır. İndi aşiqin halı yaxşılaşmış, qəlbi sakitləşmişdir. Aşiq üçün bundan yaxşı nə sevinc ola bilər? Ona bundan artıq bəxt necə gülər? Bu şeirin yazımasına ola bilsin ki, şairin həyatında baş vermiş hər hansı bir xoş hadisə səbəb olmuşdur.

Nizaminin vüsal sevincinin tərənnümünə həsr olunmuş qəzəlləri çoxdur, onların hər birində şair yeni şəkildə aşiqə üz vermiş sevinc duyğularını və fikirlərini əks etdirir. Məsələn:

امشب از خفتن چه خبزد عیش خوشتر تا بروز

می رسیم این خواب را شبهای دیگر تا بروز

Bu gecə yatmaqdan nə çıxar, səhərə qədər şənlik etmək

Bu gecənin əvəzinə başqa gecələr yatarıq ... -

mətləli qəzəlində şair vüsal gecəsindən bəhrələnməyə, şənlənməyə, oynamaya, gülməyə çağırır. Bu şeirdə də Nizami qəzəllərinə xas bir səmimilik və dahiyanə sadəlik vardır. Şeirin ümumi bütövlüyüünə xüsusi diqqət yetirən şair hər beytin, hər misranın böyük bir ustalıqla cilalanmasına çalışır, gözəl bənzətmələr, təzadlar yaradır. Bu cür obrazlar şeirə bir emosionallıq və təravət verir. Bəzi qəzəllərində isə şair vüsal gününü təsvir edir, lakin şeirin axırında bunun yuxu, yaxud xəyal olduğunu söyləyir və bununla da, şeirə xüsusi bir oynaqlıq və şuxluq gətirir. “دوش مه روی من از مشک” misrası ilə başlayan qəzəl bu cəhətdən diqqəti cəlb edir. Bu qəzəldə şair yuxarıdakı qəzəllərdən fərqli olaraq əvvəlcə məşuqənin necə gəlməsini, aşiqlə məşuqənin bütün gecəni bir yerdə eyş-işratlı məşğul olduqlarını, hətta necə vidalaşdıqlarını şeirin ecazkar dili ilə nağıl edir, son beytidə isə gözlənilmədən bütün bunların yuxu olduğunu bildirir və beləliklə, gözəl şeir-novella yaranır. Lakin bu şeirin sonluğundan başqa daha mühüm bir nəticə də çıxır. Şair sanki bununla demək istəyir ki, onun təsvir etdiyi və geniş mənada götürülən bu vüsal sevincləri ancaq arzu və xəyaldır. Buna baxmayaraq filoloji elmlər namizədi Mirzə Abbasovun Xətai lirikası ilə əlaqədar olaraq qeyd etdiyi kimi, “vüsal sevincinin belə tərənnümünə qədim və orta əsrlər şəraitində heç də dar məhdud mənada baxmaq olmaz. Bu cəhət klassiklərimizin əsərlərində (mətnə: Xətai lirikasında) obyektiv olaraq daha geniş məna və əhəmiyyət kəsb etmiş hər cür tərkidünyalıq və bədbinliyə, nəfsini öldürmək və dünyəvi ləzzətlərdən meylini küsdürməklə

məşğul olanlara, axırət xülyaları ilə yaşayarlara qarşı çevrilmiş, insanın yaxşı yaşamaq, sevinc və fərəhlə dolu bir həyat sürdürmək haqqındakı romantik arzularını əks edirmiş, geniş həyat eşqinin ifadəsinə çevrilmişdir". Buraya ancaq onu əlavə etmək lazımdır ki, vüsal sevincinin bu mənada təsvirinə ilk dəfə şüurlu surətdə yer verən ən böyük sənətkar Nizami olmuşdur. Bu artıq isbat olunmuş bir həqiqətdir ki, Nizami poeziyası onun qəzəlləri də daxil olmaqla Yaxın Şərq ədəbiyyatında humanist şeirin ən yüksək zirvəsidir.

Həm humanizmi, həm yüksək şeiriyyəti etibarilə Nizami şeiri özündən sonrakı Yaxın Şərq ədəbiyyatında ən böyük ilham mənbələrindən biri olmuş, həmişə onu doğru yola istiqamətləndirmişdir.

Nizaminin qəzəlləri içərisində bilavasitə ictimai məsələlərə həsr olunmuş bir sıra şeirlər də vardır. Burada da şair onu düşündürən həyati, ictimai, dini, fəlsəfi məsələlərə toxunmuş, həmin xırda formalı şeirlərin imkan verdiyi dərəcədə öz duyğu və düşüncələrini əks etdirmişdir. Dövrünün ədalətsiz qanunları ilə barışa bilməyən böyük humanist şair Nizami bu əsərlərdə birinci növbədə öz mühitindən son dərəcə narazı olduğunu bildirir və insanların taleyini düşünərək onları daha doğru, düzgün yola sövq etməyə çalışır. Məsələn, aşağıdakı parça bu cəhətdən səciyyəvidir:

خیزو کام دل از این منزل ویران مطلب
غنچه عافیت از لکشن دوران مطلب
باش قانع بنشان قدم ناقه^{*} صبر
خاک خور، خاک و در این ره ز کسی نان مطلب
دل پریشان مکن از زنده صد پاره خویش
سر برون آرzd امان گریبان مطلب
Qalx, bu viran mənzildən murad tələb etmə!
Dövranın gülşənindən şadlıq qönçəsi istəmə!

Öz səbir dəvənin yerisinə qane ol,
Torpaq ye, torpaq! Ancaq özgəsindən çörək istəmə!
Yüz parça olmuş cindir paltarlarına görə ürəyini sıxma.
Başını dizlərinin arasından çıxart, başqalarının
minnətini çəkmə.

Zahirən burada irəli sürülən fikir - səbirlə əldə edilənlərlə qane olmaq fikri ümumiyyətlə dinin də təbliğ etdiyi bir baxşdır. Lakin Nizamidə bu fikir tamamilə başqa mənənə daşıyır. Əgər dinin səbir fəlsəfəsi bu dünyadakı əzablar əvəzinə cənnətdə huri, qılman vəd edirsə, Nizami səbirlə əldə edilənlərlə qane olmağa çağırır. O göstərir ki, dövrənin gülşəni “şadlıq qönçəsi” bitirmir, yəni sadə adamlar üçün dünyada şadlıqdan əsər yoxdur. Ona görə bu viran mənzildən bir şey tələb etməyinə dəyməz. Nizaminin “torpaq ye, amma çörək üçün heç kəsə əl uzatma” deməsi də göstərir ki, onun səbir fəlsəfəsi ilə dinin səbir fəlsəfəsi arasında yerlə göy qədər fərq var. Nizami insanı səbirlə olmağa çağıranda onu əməyə, fəaliyyətə dəvət edir. Zahirən bu şeirin beytləri müştəqildir, amma diqqətlə nəzər yetirdikdə görürük ki, bu kiçik sənət incisini ancaq bütöv şəkildə oxuduqda düzgün anlamaq olar. Həmin şeir zəmanətin bir şair qəlbində doğurduğu eks-sədadır. Çoxları dünyada çox arzular eyləyir, çox ümidiłr bəsləyir, lakin istəyinə çatmadıqda kədərlənir, başını dizi üstə alıb puç olan arzuların qəmini çəkir.

Şair üzünü dövrünün sadə adamlarına tutaraq onlara deyir ki, əynində paltarın yüz para olsa belə, ən yoxsul bir həyat keçirən belə ürəyini sıxma, başını qaldır, bir işlə məşğul ol, ancaq başqalarının minnətini çəkmə! Bu, arpa çörəyinə qənaət edib dəbdəbəli saray həyatına rəğbat göstərməyən bir şairin ürək sözləridir. Böyük hünər və istedad sahibi olan Nizami də öz zəmanəsindən heç bir şey

görməmiş, o da dövrdən, dövrün gülşənidən şadlıq, sevinc qönçəsi

dərməmişdir, amma bu, şairi kədərləndirmir. Hətta şair başqalarının da kədərlənməsini istəmir, üzünü oxularına tutub deyir: Başını qaldır, dünyanın qəmini çəkmə. Şair göstərir ki, dünyanın qəmini çəkməyə dəyməz:

خوش زى که زمانهٔ غم نيرزد
اند يشه بيش و کم نيرزد
وزنش همه نيم جو نسجد
دادش همه يك ستم نيرزد
دلگرمى روز روشنایيش
باسردى صبحدم نيرزد
Xoş yaşa, zəmanə qəmə dəyməz!
Az, çox narahatçılığa da dəyməz.
Ağırlığı yarım arpa qədər olmaz,
Bütün ədaləti bir sitəmə dəyməz!
Gündüz günəşinin ürək isitməsi,
Səhər çağının soyuğuna dəyməz.

Bu sözləri izah etməyə ehtiyac yoxdur. Burada öz zəmanəsindən son dərəcə narazı olan, sadə adamların taleyini düşünən bir sənətkarın ürək döyüntüləri eks olunmuşdur. O, insanları dünyanın qəmini çəkməyib şad yaşamağa səsləyir.

Aşağıdakı şeirdə isə insanların acı taleyindən doğan dərin bir kədər ifadə edilmişdir:

کريمي کو در اين عالم زبون نيست
اسير و بندهٔ اين چرخ دون نيست
عروس بخت را گر زبوری هست
در اين نه حقه آينه گون نيست
اگر اين است هستى ها که ديدم

در این ره هیچ نوری نیست چون نیست

Hani elə düz, xeyirxah bir adam ki, bu aləm onu xar
etməmiş olsun?!

Bu alçaq çərx onu əsir edib qollarını bağlamamış olsun?!

Əgər bəxt gəlininin bəzəyi varsa da,

Bu doqquz qat göylərin altında yoxdur.

Əgər həyat mən gördüyümdən ibarətdirsə,

Bu yolda heç bir işiq yoxdur ki, yoxdur!..

Nizaminin zəmanədən narazılığı onun dostluq haqqında müləhizələrində də öz əksini tapmışdır. Şair öz zəmanəsində gördüyü ədalətsizlik, haqsızlıq və sairə ilə yanaşı, ürək dərdlərini söyləmək üçün həqiqi bir dost tapmadığına görə də öz mühitindən şikayətlənmişdir. Şairin aşağıdakı qəzəli bu cəhətdən diqqəti cəlb edir:

در يغادر! در يغا دل که دلداری نمی یابم

غم من خور! غم من خور که غمخواری نمی یابم

دل مسکین من باری خجل گشت از وفاداری

وفاداری کنم لیکن وفاداری نمی یابم

کس کز صحبتش بتوان یکی ساعت بر آسودن

تو گردانی نشانم ده که من باری نمی یابم

بیوی آشنا رنگی فروشم زندگانی را

بچندین زندگانی در خریداری نمی یابم

Əfsus könül! Əfsus könül! Bir dildar tapa bilmirəm,

Çək qəmimi! Çək qəmimi! Bir qəmxar tapa bilmirəm.

Mənim yaralı könlüm birdəfəlik vəfadarılıqdan xəcil oldu.

Vəfadarlıq eyləyirəm, ancaq vəfadər tapa bilmirəm,

Əgər söhbətindən bir saat könül rahatlana biləcək

bir adam yeri

Bilirsənsə mənə de, mən tapa bilmirəm.

Dostluğa oxşar bir şeyin ətrinə bütün həyatımı verərdim.

Ancaq bir belə həyatimdə hələ xəridar tapa bilmirəm.

Şairin qəlbindən qopub gələn bu nəğmədəki kədər könül dərdlərini söyləməyə bir vəfadər, sədaqətli dost tanılmayan bir zəmanədən doğan kədərdir.

“Dosta oxşar birisinin ətrinə” həyatını belə qurban verməyə hazır olan Nizaminin lirik qəhrəmanı dostluq səhrasında “tikandan başqa heç bir şey tapmir”. Bu gözəl şeirdə ifadə olunan qəlb yanğışını, vəfəli bir dostun olmadığından şikayəti adı dillə ifadə etmək çətindir. Buradakı narazılıq eyni zamanda başqa şəkildə zəmanədən narazılıq deyilmi?! Ümumiyyətlə, şairin bir sıra başqa qəzəllərində də dostdan, dostluqdan, vəfadan çox danışılır, bunların olmamasından şikayətlənən şair eyni zamanda öz zəmanəsindən şikayətlənir, öz dövrünün ədalətsiz qanun-qaydalarına etirazını bildirir.

Beləliklə, görürük ki, zəmanədən müxtəlif şəkildə şikayət və narazılıq Nizaminin qəzəllərində mühüm yer tutur, lakin bu narazılığı birtərəfli başa düşmək olmaz. Nizami çərxədən, zəmanədən, yəni dövrün ictimai qanun-qaydalarından, dövrün şah, əyan, əmir və dargalarından narazı olmaqla kifayətlənmir, fərdiyətçi cəmiyyətin insanların mənəviyyatında törətdiyi qüsurları göstərməklə özünü məhdudlaşdırır. O, ümumiyyətlə insanları insanlığa dəvət edir, şahları, əmlirləri ədalətə səsləyir. Onları gah axırət cəzası ilə qorxudur, gah da xalqa ədalətlə xidmət etməyin faydalarını göstərir. Bu yolla da ümumi insanlığın, rifahın, ədalətin bərpasına kömək etməyə çalışır. Nizami “dövranın gülşənindən şadlıq qönçəsi dərməyən” insanları ruhdan düşməməyə, kədərlənməməyə, şad yaşamağa, ömrü faydalı işlərə sərf etməyə dəvət edir, hər kəs öz bacarığı, qüvvəsi çatdığı bir işlə məşğul olmalı, öz əməyi ilə həm özünün səadətini təmin etməli, həm də başqalarına xeyir verməlidir deyir. Demək olar ki, Nizami ırsinin hər səhifəsində bu fikrin

əks-sədəsi vardır. Nizami şeirinin büyük humanizmi də məhz bundadır.

Nizami bütün sənətkarlar kimi insan ömrünün mənasını düzgün başa düşür və öz şeirinin ecazkar dili ilə başqalarını da həyatın sırlarını düzgün anlamağa, şam kimi yanıb ətrafinı işıqlandırmağa, şad yaşamağa çağırır. Bu fikir özünün ən parlaq ifadəsini Nizaminin ən gözəl əsərlərindən olan məşhur:

جوانى بر سر كوج است درياب اين جوانى را
كه شهرى باز كى بىند غريب كاروانى را
Cavanlıq köç üstündədir, bu cavanlığın qədrini bil!
Axı şəhərli karvanla keçib gedən qərib adamı bir
də çətin görər -

mətləli şeirində tapmışdır. Bu şeirin əsas ideyasını şairin həyat və insan ömrü haqqında duyğu və düşüncələri təşkil edir. Şair göstərir ki, ömür insana bir dəfə verilir. O, öləndən sonra bir də həyata qayitmayaçaq. Ona görə o, ömrün mənasını anlamalı, həyatını düzgün qurmalıdır. İnsanın dünyaya gəlməsindən məqsəd yaşamaqdır. Lakin boş, mənasız həyat insana yaraşmaz, bu, ömrün qədrini bilməmək, onu sadəcə olaraq itirmək deməkdir. İnsan bu dünyani bir gün tərk edəcəyini bildiyi üçün daha ayıq olmalı, həyatını mənalı keçirməlidir:

چو میدانی که باید رفت از این هشیار دل تر شو
نباید برد چون مستان بغلت زندگانی را
بهر زه میدهی برباد عمر نازنین کزوی
بحاصل میتوان کردن حیات جاودانی را
Getməli olduğunu bildiyin üçün daha ayıq ol!
Sərخoslar kimi həyatı qəflətlə keçirmək olmaz!
Əziz ömrü nahaq yerə küləklərə verirsən,

Halbuki ondan əbədi həyat əldə etmək olar.

Ömrü boyu məhrumiyyətlər içərisində yaşayan, hətta demək olar ki, tənə və böhtanlara məruz qalan, lakin ruhdan düşməyən, bəşəriyyətin işıqlı gələcəyinə inanan şairin bu sözlərini oxuyarkən insan onun uzaqgörənliyinə, insanpərvərliyinə heyran olur.

Nizami qəzəllərində ictimai, fəlsəfi motivlərdən danışarkən şairin islam dini ehkamlarına qarşı çıxmaq və insan fikir və mənəviyyatının azadlığını təbliğ etmək üçün sufizm fəlsəfəsinin ayrı-ayrı mütərəqqi cəhətlərindən necə bacarıqla istifadə etdiyini də göstərmək lazımdır. Aydın məsələdir ki, Nizami ümumiyyətlə sufi şair olmamışdır. O, öz dərin elmi, fəlsəfi biliyi, həyata açıq münasibəti, mütərəqqi dünyagörüşü etibarilə sufizm fəlsəfəsindən çox-çox yüksəkdə durmuş, öz fikir və duygularını həmişə açıq, aydın ifadə etmişdir. Lakin bu heç də o demək deyildir ki, böyük şair bir tərəfdən ictimai ədalətsizliyə, digər tərəfdən duyuş və düşüncələrdə yuva salmış ehkampərəstliyə qarşı çevrilmiş olan sufizmin mütərəqqi meyllərinə biganə qalmışdır. Şairin əldə olan bəzi lirik əsərlərindən də aydın göründüyü kimi, Nizami müəyyən vaxtlarda dini ehkampərəstliyə qarşı çıxmaq, azadfikirlilik meylləri təbliğ etmək üçün sufizmin, sufi poeziyanın istilahlarından, onun hakim qüvvə və ideologiyaya qarşı çıxmaq üsulundan bacarıqla, özünəməxsus bir tərzdə istifadə etmişdir. Bu istifadənin ən parlaq nümunəsi kimi şairin aşağıdakı qəzəlini göstərmək olar:

در خرابات آی اگر در سر نداری داوری
با حریفان نرد باز و باده خور در کافری
کا فری اسلام باشد گر نجوی عیب باز
این سخن کی گنجد اندر سمع مرد سری

تا تو باشی او نباشد، رنج خود ضایع مکن
 هر کجا خود را ببینی همچو حلقه بر دری
 در گذر از گفتگوی و بر شکن از جست و جوی
 تا دمی در صحبت مردان ز جانان بر خوری
 این جهان و آن جهان اسم است تو موقوف آن
 چون ز هر دو بر گذشتی عاشقان را سروری
 Əgər başında bir iddia yoxdursa, meyxanəyə gəl,
 Dostlarla nərd oyna, kafirlilik şərabı iç.
 Əgər eyib axtarmasan, kafirlilik elə islAMDİR,
 Bu sözü başıboş adamın qulağı necə eşidər?!
 Sən olsan, o, olmayacaq, öz əziyyətini puç etmə,
 Harda özünü görsən, həlqə kimi qapıdan asılma.
 Boş söhbətlərdən keç, axtarışlardan əl çək
 Ki, bir an mərd insanların söhbətilə canandan bar
 yeyəsən!

Bu dünya, o dünya quru addır, sən isə ona əsir olmuşsan,

Əgər bunların hər ikisindən keçsən, aşıqlerin sərvərisən.

Göründüyü kimi, bu şeirdə sufî poeziyasına məxsus müəyyən motivlər vardır. Buradakı meyxanə, canan, aşıqlerin sərvəri kimi sözlər sufî mənada işlənmişdir. Əsərdə formalizmə, ehkamçılığa, cənnət, cəhənnəm xülyalarına laqeydlik də öz səciyyəsi etibarilə sufizmdə olduğu kimidir. Şair insanları meyxanəyə çağırır ki, orada mey içib, nərd atsınlar. Yəni iki dünyanın qeydindən azad olub, sevinsinlər. Məlumdur ki, islam dini şərabı haram buyurmuşdur. Lakin şair burada həqiqi şərabı deyil, məcazi şərabı nəzərdə tutur, məhz buna görə də həmin şərabı içən hər kəs şairin fikrincə kafir də olsa, əsl müsəlmandır. Bu şərab insanı hər bir formalizmdən, ikiüzlülükdən qurtarır, öz varlığını yox edib allaha qovuşmaqda ona kömək edir, onun daxilini hər cür “paslardan” təmizləyir. Şair belə bir şərab içib kafir olmayı əsl müsəlmanlıq sayır. Sufizmdə olduğu kimi, şairin fikrincə,

müsəlmançılığın bütün zahiri cəhətlərinə riayət edən, özünü əsl müsəlman kimi qələmə verən, lakin ürəyində ancaq öz qarnını, cibini düşünən, fürsət düşəndə şəraitdən istifadə edərək yetimlərin malını əlindən alan müsəlman əslində kafir, lakin daxilən təmiz olan insan isə kafir də olsa, əsl müsəlmandır. Burada müsəlmançılıq sözü əslində insaniyyət, mənəviyyət təmizliyi və ülviiyyəti mənasında işlənərək formal müsəlmançılıqdan tamamilə fərqlənir. Kafırlıq və müsəlmançılıq sözü əslində burada dini mənada işlənmir. Şair müsəlmançılıq sözü altında əlçatmadən gözəllikləri nəzərdə tutur və insanları məcazi şərab içərək, həmin əlçatmadən gözəlliyin simvolu olan allaha, vücudi-küllə qovuşmağa səsləyirsə, kafırlıq sözü altında bunun əksini nəzərdə tutur. Bu yolla da şair dini ehkampərəstliyə, formalizmə qarşı çıxmış olur.

Dünyəvi mahiyyət daşıyan şeirlərində olduğu kimi, şair burada da sufizm pərdəsi altında dünyapərəstliyə, axırətpərəstliyə qarşı çıxaraq, həm bu dünyanın, həm də o dünyanın quru ad olduğunu göstərir və insanı bu quru adlara qul olmaqdan əl çəkməyə çağırır. Əgər bu iki quru adın qeydindən azad olsan, aşıqlərin sərvərisən, yəni ilahi məhəbbətə layıqsən. Başqa sözlə desək, bu iki qeyddən azad olsan, əsl insani sıfətlərə maliksən, onda nə var-dövlət həsrəti, nə cənnət və cəhənnəm arzusu səni narahat etməyəcək, həyatın mənasını dərk edəcək, aza qane olub, könlü şad yaşayacaqsan. Var-dövlətin olmasa da, həyatdakı bütün gözəlliklərin sahibi sən olacaqsan, çünki sən əsl gözəllikləri duymaşa qadırsən, yəni aşıqlərin sərvərisən. Nizami Gəncəvinin lirik qəhrəmanı məhz belə bir məqama can atır, lakin bir tərəfdən ictimai ədalətsizlik, digər tərəfdən dini ehkamçılıq hakim olan bir mühitdə o, öz istəyinə çətin nail ola bilir. Öz insanı sıfətlərini tam mənası ilə bürüzə

vermek, şam kimi yanib ətrafina da işiq saçmaq üçün onun əlində kifayət qədər imkan yoxdur.

گر میل بودی با بهشت آسان بدى حاصل مرا
آن است مشکل کاین دلم آن کوئ میخواهد وطن

Əgər cənnətə meylim olsayıdı, muradıma asan çatardım,
Çətin burasıdır ki, könlüm o yerdə vətən tutmaq istəyir.

Tamamilə sufi mahiyyət daşıyan bu sözlərlə şairin nə demək istədiyi aydınlaşdır. O, zahirən vücudi-küllün olduğu yerə can atır, cənnət arzusunda deyildir. Lakin bu rəmzdür. Şair bununla demək istəyir ki, əgər cənnət arzusunda olsam, mən də başqları kimi özümü zahirən müsəlman kimi göstərər, daxilən necə olub-olmamağından asılı olmayaraq, səriətin formal cəhətlərinə riayət edib, cənnətə gedə bilərəm. Lakin mən yüksək ideallar, əlçatmadı həyatı gözəlliklər aşiqiyəm. Mənim mühitim, zəmanəm elədir ki, mən bu ideallara qovuşa bilmirəm, mən insanları şən, xoşbəxt görmək istəyirəm, istəyirəm ki, onlar həyatın bütün gözəlliklərindən bəhrələnsinlər. Şairin arzu etdiyi məkan və məqam əslində budur. Belə bir arzuya orta əsrlər şəraitində çatmaq doğrudan da çətin idi.

جهان نیره است و ره مشکل جنیت را عنان
Nizaminin məşhur misrası ilə başlayan qəzəlində də sufizmin təsiri vardır. İlk misradan da aydın göründüyü kimi, zəmaneyə, mühitə qarşı dərin etiraz hissi ilə yazılmış bu əsərdə şairin əsas məqsədi azadfikirlilik təbliğ etmək, ehkampərəstliyə, cənnət-cəhənnəm xülyalarına qarşı çıxmadaqdan ibarətdir. Zülmət aləmində həyat yolunun çətin olduğunu görən şair insanları bir anlığa həyat, dünya haqqında düşüncələrə dalmağa çağırır. “Təbiət qartallarını” ünsiyyət bağından qov, “şəriət hümalarını onların öz yuvasına qaytar”- deyir. Bir az aydın və qısa demiş olsaq, dünyapərəstlik və axırətpərəstlik

meyllərindən uzaqlaşmağa çağırır. Əgər bu iki qüvvədən uzaqlaşsan, “allahın seçilmişlərinin seçilmiş” olarsan. Bu fikir şairin yuxarıdakı şeirdə “hər iki dünyadan keçsən, aşıqlərin sərvəri olarsan” fikri ilə eynidir. Burada da şair ilahi varlığa qovuşmaq üçün insanı hər şeydən keçməyə, hər şey üzərindən qələm çəkməyə, daha doğrusu, əsl həyatı gözəlliklər uğrunda heç bir şeydən qorxmadan cəsarətlə mübarizə aparmağa çağırır.

Onu da qeyd etmək lazımdır ki, öz fikirlərini ifadə etmək üçün Nizami sufizmə çox nadir hallarda müraciət etmişdir. Onun lirik şeirləri arasında sufizm əhval-ruhiyyəsi ilə yazılmış cəmi üç-dörd şeir vardır. Nizami öz sufiyanə şeirlərində də bir an olsun belə həyatdan ayrılib mücərrəd xəyalpərəstliyə, mistikaya qapılmış, o, mistik fəlsəfənin özünə də yeni həyat verərək, onun vasitəsilə özünün mühüm ictimai, fəlsəfi fikirlərini təbliğ edir, dünyapərəstlik və axırətpərəstlik meyllərinə qarşı çıxır.

NİZAMİNİN RÜBAİLƏRİ

Rübai farsdilli ədəbiyyatda ən çox yazılmış ədəbi formalardan biridir. Əslən İran şeir forması sayılan rübai orta əsr, ərəb və mühtəlif türk xalqları, o cümlədən Azərbaycan ədəbiyyatında da mühüm yer tutmuşdur. Azərbaycanda Məhsəti kimi rübai ustası yetişmiş, Qətran Təbrizi və Xaqani öz ürək dəndlərini çox vaxt rübai'lərə ifadə etmiş, dahi “Xəmsə” müəllifi də bu şəklin ən gözəl nümunələrini yaratmışdır.

Öz orijinal xüsusiyyətləri və ədəbiyyatda tutduğu xüsusi mövqeyə görə rübai şəkli orta əsrlərdən başlamış bu günə qədər alımların diqqətini cəlb etmiş, müxtəlif dövrlərdə

onun mənşəyi, vəzni, qafiyəsi və mövzuları haqqında bir sıra mülahizələr söylənilmişdir.

Bu forma haqqında ilk məlumata orta əsr Şərq poetikalarında rast gəlirik. O cümlədən ilk nəzəriyyə kitablarından olan “Hədaiq-üs-sehr fi dəqaiq-üş-şeir”də qafiyə ilə əlaqədar olaraq rübainin adı çəkilir. Müəllif göstərir ki, “xəsi üçüncü misrası qafiyəsiz olan dübeytilərə deyilir. O cümlədən rübailər belədir”.

XIII əsrin görkəmli şeir nəzəriyyəçisi Şəmsəddin Məhəmməd ben Qeys Razi isə rübai haqqında daha geniş məlumat verərək, onun Rudəki tərəfindən yaradıldığını ehtimal edir və bu barədə belə bir rəvayət söyləyir: guya bayram günlərindən birində Rudəki Qəznədə imiş, o, küçəylə gedərkən “diyirləmə” (جوز بازی) oynayan uşaqlardan birinin deyə oxuduğunu eşidir. Bu sözlərin ahəngi onun xoşuna gəlir və ona misra da əlavə edərək alınan şeir parçasının adını təranə qoyur!

XV əsr təzkirəcisi Dövlətşah isə rübainin mənşəyi haqqında başqa bir rəvayət nəql edir. Guya Yəqub Səffar “diyirləmə” oynayan kiçik oğluna kənardan tamaşa edirmiş. Oyun əsnasında uşaq birdən bədahətən yuxarıdakı misranı deyir. Bu sözlərin ahəngi Yəqub Səffarin xoşuna gəlir, o, şairləri yanına çağırır, onlar həmin misranın vəznini müəyyən edərək sonra üç misra da artırıb alınan parçanın adını dübeyti qoyurlar.

Aydındır ki, bu rəvayətlərin heç biri tarixi həqiqət kimi qəbul oluna bilməz. Bir-birinə çox yaxın olan və rübainin yaranmasını eyni bir misra ilə bağlayan bu rəvayətlərdən ancaq bir nəticə çıxarmaq olar: rübai şəkli doğrudan da öz mənşəyi etibarilə folklorla bağlıdır.

Şəms Qeys Razinin “rübai əvvəller ərəblərdə olmamışdır, qədim ərəb şairləri bu vəzndə şeir yazmamışlar, onlar rübai şəklini farslardan götürmüşlər” deməsi tamamilə

doğrudur. Bu formanın əvvəllər ərəblərdə olmadığını rübai vəzni olan həzəcin müsəmmən (səkkizlik) formasının ümumiyyətlə ərəb şeirində olmaması da təsdiq edir.

İlk dəfə Samanilər dövründə Rudəki və onun müasirlərinin yaradıcılığında özünü göstərən rübai şəklinin Samanilərdən əvvəl yazılı, yaxud şifahi ədəbiyyatda olub-olmadığı məlum deyil. Səffarilər dövründə bu şəkil var idimi, yoxsa onu doğrudan da, Rudəki şeirə gətirmişdir? Rübənin ədəbiyyata hazır şəkildəmi gəlmüşdür? Rübənin mənşəyini folklor damı axtarmaq lazımdır, yoxsa başqa yerdə?

Rübənin mənşəyi, ədəbiyyata gətirilməsi ilə əlaqədar olan bu kimi suallara alımlar müxtəlif cavablar vermişlər. Məsələn, məşhur İran şeir nəzəriyyəçisi Pərviz Natel Xanları rübənin mənşəyini farsdilli xalqların folkloru ilə bağlayaraq yazar ki, bu vəzn ixtira olunmamış, bəlkə farsdilli xalq kütlələrindən iqtibas edilmişdir.

Cəlaləddin Humainin fikrincə, rübai şəklinin mənşəyini oramen, fəhləviyyat bəstələrində axtarmaq lazımdır.

Bir sıra alımlar isə yenə rübəni farslara məxsus bir şəkil hesab etməklə onun mənşəyini turkdilli xalqların folklorunda axtarmağı lazım bilirlər. Görkəmli türk alimi M.F.Köprülüzadə göstərir ki, dörtlük forması Yaxın Şərqi ədəbiyyatında ən çox turkdilli xalqlara aid bir formadır. Ərəblərdə və farslarda şeir vahidi misra, yaxud beyt olduğu halda, türk xalqlarının ədəbiyyatında nəzm vahidi dörtlükdür. Məhz bu cəhətləri nəzərə alaraq M.F.Köprülüzadə qeyd edir ki, Sasanilər dövründə dörtlüklərin əsaslı bir şəkil olaraq işləndiyi isbat edilməyincə, rübənin irani mənşədən gəldiyi iddia qəbul oluna bilməz.

Polşa alimi T.Kovalski də türk şeiri üzərində apardığı müşahidə və tədqiqat nəticəsində eyni nəticəyə gəlmişdir. O da “fars rübaisinin əsasən dördlüklük formasında yaradılan türk xalq şeiri təsiri altında yaranmış olduğunu ehtimal edir”.

F.Köprülüzadə və T.Kovalskinin arxasınca görkəmli rus alimi Y.E.Bertels də bu fikrə gəlmişdir. O da türk xalqlarının folklorunda dördlüklərin geniş yayılması, onlara xas olan qoşa qafiyənin olması və fars-tacik xalqları ilə türk xalqlarının ən qədim əlaqələrinə əsaslanaraq rübainin yaranmasında türk folklorunun təsirini daha ağlabatan hesab edir.

Doğrudan da, dördlüklük forması turkdilli xalqlara xas olan bir formadır. VI - VII əsrlərdən qalmış qədim ümumtürk abidələrindən tutmuş bu günə qədər turkdilli xalqların poeziyasında dördlüklük forması əsas tutur. Təkcə Azərbaycan şeirində qoşma, gərayılı, bayatı, sayacı və s. bu kimi dördlüklük şəklində yazılmış onlarca şeir formaları vardı. Vaqif, Vidadi, Aşıq Ələsgər kimi xalq ədəbiyyatı ilə bağlı olan sənətkarların əsərləri əsasən dördlüklük şəklində yazılmışdır.

Əlbəttə, rübai formasının mənşeyini ancaq kənarda axtarmaq doğru deyildir. Rübailərə məxsus bir sıra cizgilər vardır ki, həmin şəklin bilavasitə İran xalqı ilə bağlı olduğunu göstərir. Bu nöqteyi-nəzərdən K.Zaleman və N.Braginskinin mülahizələri diqqəti cəlb edir. Bu müəlliflər “Spentamaniyu” nəgmələri ilə rübailər arasında yaxınlığın olduğunu qeyd edirlər. “Spentamaniyu” nəgmələri də dörd misradan ibarətdir, onların rübai vəzniinin eyni olmasa da ona yaxındır. Ola bilsin, bu fərq rübainin sonrakı təkamülü zamanı meydana çıxmışdır. “Spentamaniyu” nəgmələrində qafiyə yoxdur. Bununla belə “Spentamaniyu” nəgmələri ilə rübailər arasında müəyyən əlaqələr olduğu şübhəsizdir.

Məlumdur ki, rübailər əsasən musiqi ilə bağlı bir şəkildir. Hətta Y.E.Bertels rübai vəznindəki fərqlərin onun avazla oxunmaq üçün yazıldığında görür. Rübailərə bəzən təranə adı verilməsi də təsadüfi deyildir. Eyni ilə “qata” da nəğmə deməkdir. Digər tərəfdən hind və fars xalqları arasındaki yaxınlıq, hind mədəniyyətinin fars mədəniyyətinə təsiri yaxşı məlumdur. O cümlədən hind və fars musiqisinin əlaqələrindən bəhs edərkən akademik A.Krimski maraqlı bir ehtimal irəli sürərək yazır: “Axı, qəti şəkildə yeqindir ki, sasani farslarının musiqisi hind musiqisinin qüvvətli təsiri olmadan inkişaf etməmişdir. Belə olan surətlə bir sıra pəhləvi lirik nəğmələrinin sadəcə olaraq hind nəğmələrindən məzmunca tərcümə olunduğunu ehtimal etmək nə üçün mümkün olmasın”. A.Krimskinin bu ehtimalına əsasən hind ədəbiyyatı tarixinə, hind şeiri formalarına nəzər salsaq, maraqlı bir hadisənin şahidi olarıq. Hind şeirində subhaşita adlı bir forma mövcuddur. Həmin forma özünün bəzi xüsusiyyətlərinə və hind ədəbiyyatında tutduğu mövqeyə görə rübailərə çox oxşayır. Subaşita sözünün lügəti mənası gözəl deyilmiş hikmət, incə hikmət deməkdir. Demək olar ki, rübai formasının da əsas ruhunu, əsas xüsusiyyətini ifadə etmək üçün bundan sərrast bir ifadə tapmaq çətindir. Doğrudan da, rübailər də incə hikmətlərdən ibarətdir. Rübailər kimi subhaşitalar da həm şifahi, həm də yazılı ədəbiyyatda geniş yayılmışdır. Rübailər kimi onlar da ən çox musiqi ilə bağlıdır. Subhaşitalar mövzu etibarilə də rübailərə yaxındır, onlarda da məhəbbət əsas mövzudur, siyasi-ictimai və əxlaqi motivlər də geniş yer tutur. Lakin rübailərlə subhaşita arasında ən yaxın və müştərək cəhət hər ikisinin incə hikmət forması olmasındadır. Subhaşitalarla rübailər arasındaki əsas fərq ondadır ki, onlar müxtəlif şəkildə qafiyələnlər. Subhaşitalar ya aabb, ya da abab formasında qafiyələnir. Bu cəhətdən onlar “Spentamaniyu”

dördlüklərinə daha yaxındırlar. Subhaşitalar digər tərəfdən öz təsvir və ifadə vasitələrinə görə rübaiılərdən fərqlənir. Rübailərdəki Yaxın Şərq şeiri ilə bağlı olan bülbül, gül, sərv və başqalarının yerini subhaşitalarda hind həyatı və şeirinə məxsus söz və ifadələr tutur.

Rübailərlə subhaşitalar arasındaki oxşarlıq bu formaları mənşə etibarilə bir-birinə yaxınlaşdırır, onların bir mənşədən əmələ gəldiyini ehtimal etməyə imkan verir. Əlbəttə, bunu ancaq bir xalqın başqasından istifadə etməsi kimi başa düşmək olmaz. Ola bilsin ki, bu formaların tarixi hər iki xalqın ən qədim ümumi mənşələri ilə bağlıdır. "Spentamaniyu" nəğmələri də göstərir ki, belə bir forma çox qədimlərdən fars şeirində də olmuşdur. Hind ədəbiyyatındaki subhaşitalar hər hansı kənar təsirə məruz qalmadığından qafiyə və başqa cəhətlərdən müəyyən dəyişikliyə uğramamış, öz əvvəlki şəklində qalaraq hətta rübaiılərdən də çox yayılmışdır. Amma subhaşitaya paralel olan qədim fars, incə hikmət forması olan rübai bir tərəfdən türkdilli xalqların folkloru, digər tərəfdən ərəb şeiri təsiri ilə indiki şəklində formalaşmışdır. Ümumiyyətlə, incə hikmət forması fars, tacik şeirində çox qədimlərdən mövcud olmuş və zaman keçdikcə həmin forma bəzi kiçik dəyişikliklərə uğrasa da, öz əsas xüsusiyyətini saxlamışdır. Həm də ağlabatan budur ki, həmin formalaşma Rudəkidən çox-çox əvvəl baş vermişdir. Sonralar fars, türk və ərəb xalqları və onların ədəbiyyatının qarşılıqlı təsiri rübaiılərdə də eks olunmuşdur. Onda türk və ərəb xalqlarının da zövqü və mənəvi aləmi dərin iz buraxmışdır.

Rübai dörd misradan ibarət lirik şeir formasıdır. Onun özünəməxsus vəzni, qafiyələri, süjet və mövzuları vardır.

Yuxarıda da qeyd edildiyi kimi, farsdilli poeziyada rübai şəklinə ilk dəfə Samanilər dövründə, Rudəki və onun müasirlərinin əsərlərində rast gəlinir. Öz yaradıcılıqlarının

ruhu etibarilə xalq şeirinə daha çox yaxın olan Rudəki və Əbu Şükür bu formada əsər yazan ilk şairlər hesab olunurlar. Onların rübai'ləri əsasən aşiqanə mövzulara həsr olunmuşdur. Rübəi şəkli bundan sonra ədəbiyyatda getdikcə daha geniş yer tutmağa başlayır. Xüsusilə XI əsrin axırı XII əsrin əvvəllərindən başlayaraq rübəi qəsidi və qəzəldən sonra üçüncü əsas lirik şəkil kimi geniş mövqe tutur. Bu dövrlərdə yazış yaratmış Sənai, Ənvəri, Xaqani kimi sənətkarların hər birinin divanında 400-dən çox rübəi vardır. Rübəi şəklinə ümumdünya şöhrəti qazandıran, bu şəklin ən gözəl nümunələrini yaradan böyük mütəfəkkir şair Ömər Xəyyam da məhz bu dövrdə yaşamışdır.

Azərbaycan ədəbiyyatında hələlik əldə olan materiallara görə rübainin ilk nümunələrini Qətran Təbrizi yaratmışdır. XII əsrin birinci yarısında isə Azərbaycan ədəbiyyatında bu şəklin Məhsəti Gəncəvi kimi bir nümayəndəsi yetişmişdir. Bu dövdə yaşamış Xaqani, Fələki, İzzəddin, Qivami, Mücirəddin kimi şairlərin də yaradıcılığında rübəi şəkli geniş yer tutmuşdur. O cümlədən "Xəmsə" müəllifi də rübainin gözəl nümunələrini yaratmışdır. Lakin böyük şairin lirik şeirlər divanı hazırla əldə olmadığından bu şəklin də Nizami lirikası içərisində tutduğu mövqeyi müəyyənləşdirmək çətindir. Bu şəklin XII əsrdə geniş yayıldığını, onun Nizaminin yaradıcılıq ruhuna yaxın olduğunu nəzərə alaraq ehtimal etmək olar ki, Nizami lirikası içərisində rübəi şəkli də mühüm yer tutmuşdur. Lakin müxtəlif təzkirə və cünglərdə Nizaminin başqa şəkilli əsərlərində olduğu kimi, rübailərindən də çox az bir hissə saxlanılmışdır. Hətta müxtəlif mənbələrdə Nizami adına qeyd olunmuş bəzi rübailərin Nizami Gəncəvi tərəfindən yazıldığını iddia etmək çətindir. Təsadüfi deyildir ki, Nizami lirikasının ilk naşını V.Dəstgirdi müxtəlif mənbələrdən toplaya bildiyi 46 rübaidən ancaq 9-nu Nizaminin adına

yazmış, qalanlarını Səfəvi dövrü nizamilərinin əsərləri kimi ayrıca bölgü altında nəşr etdirmişdir. Müəllif həmin doqquz rübaidən beşini Saib səfinəsindən, üçünü “Həft-iqlim”, birini isə “Məcməül-füsəha” təzkirələrində qeyd olunmuş rübaiların içərisindən seçmişdi. Sonralar bir sıra İran alımları Dəstgirdinin bölgüsü ilə hesablaşmayaraq onun Nizamidən hesab etmədiyi rübailardən də bəzilərini Nizami əsəri kimi çap etdirdilər. Buna misal olaraq Nizami lirikasının 1947-ci il Moskva və Bakı nəşrlərini göstərmək olar. Bakı nəşrində V.Dəstgirdinin bölgüsü təshih edilərkən Nizami adına 12 rübai yazılmışdır. Bu 12 rübainin içərisində İran aliminin Nizami adına yazdığı 9 rübaidən ancaq beşi vardi. Qalan 7 rübai isə “Həft iqlim” təzkirəsindən və V Dəstgirdinin molla nizamilərdən hesab etdiyi şeirlər içərisində seçilmiştir. “həft iqlim” təzkirəsindəki rübaiların burada Nizami əsərləri kimi çap edilməsi çox doğrudur. Lakin V.Dəstgirdi kimi bir nizamişünasın süzgəcindən keçmiş 9 rübaidən 4-nün bu nəşrə daxil edilməməsini düzgün hesab etmək olmaz. Nizami lirikasının görkəmli rus şərqsünası Y.E.Bertels tərəfindən hazırlanmış nəşrində də Nizami adına 12 rübai qeyd olunmuşdur. Burada da “Həft iqlim” əsas götürülmüşdür. Ancaq buradakı rübailardən yalnız səkkizi Bakı nəşri ilə müşterəkdir.

Y.E.Bertelsin nəşrində gah Xəyyamın, gah da Hafizin adına yazılın, haqqında vaxtilə Jukovskinin bəhs etdiyi از هر چه خورد مرد شراب اولی تر misrası ilə başlayan və Nizami yaradıcılığının ruhuna yad olan bir rübai də Nizami adına yazılmışdır ki, bunu əsla doğru hesab etmək olmaz. Etiraf etmək lazımdır ki, hər iki nəşrdə tərtibçilər V.Dəstgirdi ilə razılaşmasalar da, onu müəyyən dərəcədə təshih etməyə cəhd etsələr də, prinsip etibarilə ondan az fərqli bir yol ilə getmişlər. Nizami lirikasının nəşri ilə əlaqədar olaraq

V.Dəstgirdinin qəti əleyhinə çıxan ilk nizamışunas Səid Nəfisidir.

Səid Nəfisinin öz sələfinə münasibəti və onun nəşrindən yuxarıda danişilmişdir. Lakin burada rübatlərlə əlaqədar olaraq yenə həmin nəşrə qayıtmaq zəruridir. Belə ki, S.Nəfisi mənbələrdə Nizami adına yazılan bütün əsərləri, o cümlədən rübatləri heç bir qeyd-şərt qoymadan mənbələrini göstərməklə nəşr etdirmişdir. S.Nəfisinin nəşrində Nizami rübatlərinin sayı 68-dir. Həmin 68 rübatdən ikisinin başqa rübatlərin variantları olduğundan yuxarıda bəhs edilmişdir. Demək, S.Nəfisi V.Dəstgirdi tərəfindən nəşr olunan rübatlərin siyahısına cəmi 20 rübat artırılmış olur. Bu iyirmi rübatdən də 10-u XIII əsrin ortalarında Cəmaləddin Xəlil Şirvani adlı indiyə qədər naməlum bir Azərbaycan şairi tərəfindən tərtib olunmuş rübatlər məcmuəsindən götürüldüyü üçün onları qətiyyətlə Nizamının hesab etmək olar. Bundan əlavə V.Dəstgirdinin Səfəvi dövrü nizamılardan hesab etdiyi rübatlərdən ikisi yenə XIII əsrin ortalarında tərtib olunmuş bir cüngdə Nizami adına yazıldığından bunları da şübhəsiz Nizamiyə məxsus olan şeirlər sırasına daxil etmək lazımdır.

Səid Nəfisinin əlavə etdiyi qalan 10 rübatdən isə 3-ü Hafızın, biri Məhsətinin adına yazılır, hətta Hafız adına yazılınlar ən qədim mötəbər mənbələrdə də onun adına yazıldığından şübhəsiz olaraq Hafızın əsərləri kimi çap edilmişdir. Həmin rübatlərin ilk misraları belədir:

این گل زبر همنفسی میآید؛
ای باد حدیث نهانش میگو؛
خطت بسرا پرده مه میگردد؛

Məhsətiyə aid olan rübat isə belədir:
بر خیز و بیا که هجره پرداخته ام

Bundan əlavə V.Dəstgirdinin Səfəvi dövrü nizamılardan hesab etdiyi rübailarından də Məhsətinin adına yazılıları vardır. **خورشید رخا پرده عراقیست محسب** misrası ilə başlayan rübai buna misal ola bilər.

Beləliklə, görürük ki, S.Nəfisinin prinsipi ilə yanaşaraq müxtəlif mənbələrdə Nizami adına yazılan bütün şeirləri Nizami əsərləri kimi qəbul etmək doğru deyildir. Ona görə də biz birinci növbədə Nizami şeirləri qeyd olunan mənbələrin mötəbərliyini və oradakı rübaiların forma və məzmun xüsusiyyətlərini, onların başqa müəlliflərə də aid edilib-edilmədiyini nəzərə alaraq aşağıdakı rübaiları Nizaminin hesab edirik:

1. V.Dəstgirdinin müəyyən etdiyi doqquz rübai.
2. S.Nəfisinin XIII əsrin ortalarında Azərbaycan şairi Cəmaləddin Xəlil Şirvani tərəfindən tərtib olunmuş rübai'lər məcmuəsindən götürdüyü 10 rübai.
3. Yenə həmin alimin təxminən Sədinin ölümündən sonra tərtib olunmuş bir cüngdən götürdüyü iki rübai.
4. Yuxarıda qeyd etmişdik ki, V.Dəstgirdi həmin 9 rübaidən üçünü “Həft iqlim” təzkirəsindən götürmüştür. Halbuki həmin təzkirədə Nizami adına 10 rübai yazılır. Bu on rübaidən biri

از هر چه خورد مرد شراب اولی تر

misrası ilə başlayan şeirdir ki, Xəyyama və Hafızə isnad edilir. Bu rübai həmin müəlliflərə aid edilməsəydi belə, onun Nizamiyə aid olduğunu demək olmazdı. Lakin İran aliminin qalan 9 rübaidən ancaq üçünü seçməsinə heç bir əsas yoxdur, həmin 9 rübai arasında heç bir üslub, forma və ya məzmun fərqi olmadığından qalan altı rübaini də Nizaminin hesab etmək daha doğrudur. Təsadüfi deyildir ki, “Həft iqlim”dəki

rübailər, bir-ikisini çıxmaq şərtilə, Y.E.Bertels, H.Arası kimi nizamışunaslar tərəfindən Nizami əsərləri kimi çap edilmişdir.

Hələlik ancaq bu 28 rübaini həqiqətən Nizaminin əsərləri kimi qəbul etmək olar və lazımdır. Qeyd etmək lazımdır ki, qalan rübailər içərisində də ola bilsin ki, Nizamiyə aid olanlar vardır, lakin əvvələn onların qeyd olunduqları mənbələrin mötəbər olmaması üzündən, ikincisi onlar arasında Nizaminin yaradıcılıq ruhuna uyğun olan rübailər olmadıqından qalan rübailəri Nizaminin hesab etmirik (bunlardan 4-ü Hafızın, 2-si Məhsətinin, 1-i Sədinin adına yazılır, qalan 31-i isə hələlik naməlumdur).

Nizaminin rübailəri öz ideya-bədii xüsusiyyətlərinə görə şairin başqa şəkillərdə yazdığı əsərlərlə tam bir vəhdət təşkil edir. Burada da birinci növbədə Nizami şeirinə məxsus ideya dərinliyi, forma rəngarəngliyi, şüxluq və səmimilik diqqəti cəlb edir. Bir sıra rübailər toxunduqları məsələlərə görə “Xəmsə” ilə səsləşir. Məsələn, aşağıdakı rübai buna parlaq misal ola bilər:

عد است که بنیاد و ظفرها باشد
ظلم است که موجب ضررها باشد
جود است که پرده دار هر عیب بود
بخلست که سرپوش هنرها باشد
Zəfərlərin əsası ədalətdir.
Zərərlərin səbəbi zülmdür.
Səxavət hər eybi örtər.
Paxilliq hünəri inkar edər.

Bu rübainin birinci iki misrasında, ümumiyyətlə, Nizami yaradıcılığından qırmızı bir xətt kimi keçən, “Yeddi gözəl” və “İskəndərnamə”də özünün ən parlaq ifadəsini

tapan ədalət və zülm məsələsi qoyulmuşdur. Öz dövründə zülmün həddən aşdığını, ədalətdən əsər qalmadığını görən şair dövrünün hökmdarlarına həyat həqiqətlərini anlatmağa, onları zülmdən əl çəkib ədalətli olmağa çağırır. Şair göstərir ki, hakim qüvvələrin əldə etdiyi bütün zəfərlər onların xalqa göstərdiyi qayğının, zərərlər isə xalqa etdiyi zülmün nəticəsidir, əgər hökmdar adil olsa, həmişə bundan xeyir görər, ona heç bir düşmən bata bilməz. Son iki misrada şair ünvanı dəyişir, insanların təbiətindəki yaxşı və pis xüsusiyyətlərdən, səxavətdən (جود), paxılılıqdan danışır, müasirlərinin hünər inkar edən, eyib axtaran olmalarından şikayətlənir. Bu fikir müəyyən dərəcədə şairin öz şəxsi həyatı ilə bağlıdır. Daha doğrusu, bu, şairin öz bədxahlarından, hünərini inkar edənlərdən şikayətidir. Təsadüfi deyildir ki, şair “İskəndərnamə”dəki fəxriyyə-saqinəmlərdən birində yazır:

رہ من همه زهر نوشید نست
هنر جستن و عیب پوشید نست
Mənim yolum, peşəm həmişə zəhər dadmaqdır,
Hünər axtarmaq, eyib örtməkdir.

Beləliklə, görürük ki, bu rübaidə toxunulan hər iki məsələ bilavasitə “Yeddi gözəl” və “İskəndərnamə” poemaları ilə səsləşir. Adları çəkilən hər iki poemada irəli sürüllən əsas fikirlərdən biri budur ki, hökmdarın ədaləti onu qələbələrə aparır, onun zülmkarlığı isə əksinə həmişə ona ziyan gətirir. Bunu Nizami Rast Rövşənin özbaşinalığı dövründə Bəhramgur dövlətinin zəifləməsi, Bəhramgurun ədalətli idarə üsulundan sonra ölkənin abadlaşması, Daranın məğlubiyyəti, İskəndərin ardıcıl qələbələri və s. vasitəsilə nümayiş etdirmişdir. Görünür ki, ədalətli hökmdarlığın qələbələrə səbəb olması ideyası adları çəkilən əsərlər

yazılırkən Nizamini çox məşğul etmiş və şair bu fikri poemalarında geniş əks etdirməklə kifayətlənməyib lirik əsərlərində də həmin məsələyə qayıtmışdır.

Nəhayət, bu rübaidə qoyulan ikinci məsələnin də “İskəndərnəmə”dəki lirik parçalarla səsləşməsi belə bir ehtimal etməyə imkan verir ki, haqqında bəhs olunan rübai təxminən “İskəndərnəmə” əsəri yaradıldığı dövrlərdə yazılmışdır.

Həm forma sadəliyi, həm də nəsihətamız məzmunu etibarilə aşağıdakı şeir parçası bu rübaiyə yaxın olub onu daha da tamamlayır və Nizaminin öz həyat, insan ömrü haqqındaki görüşlərində nə qədər sabit olduğunu göstərir.

چون نیست امید عمرم از شام بچاشت
باری همه تخ نیکوئی باید کاشت
چون عالم را بکس نخواهند گذاشت
باری دل دوستان نگه باید داشت

İndi ki, axşamdan sabaha ömrümə ümid yoxdur,
Heç olmasa həmişə yaxşılıq toxumları əkmək lazımdır.
İndi ki, dünyanı heç kəsə qoymayacaqlar,
Barı dostlarının xatirini gözləmək lazımdır.

Məhz bu cəhətdən Nizami həm öz sələflərindən, həm də xələflərindən fərqlənir. Məsələn, Rudəki, Xəyyam kimi böyük liriklər də ömrün qısalığından bəhs etmiş, lakin onlar insanları bu qısa ömrü eyş-işrətə sərf etməyə, şərab içməyə çağırmışlar. Məsələn, Rudəki özünün məşhur bir şeirində öz oxucularını dünənin və sabahın fikrini çəkməyib qaragözlülərlə birlikdə mey içib şad yaşamağa çağırır. Bu cür çağırışlar özü dini ehkamlara qarşı çevrildiyindən öz dövrünə görə çox mütərəqqi idi. Nizami isə Rudəki, Xəyyam, Nasir Xosrov, Sənai kimi şairlərin mütərəqqi ənənələri əsasında tərbiyələnmiş, onlardan öyrənmiş, lakin

onların səviyyəsində qalmayıb humanist şeir bayrağını daha yüksəklərə qaldırmışdır. Nizaminin fikrincə, ömür qısa olduğu üçün eyş-işrətlə məşğul olmaq kifayət deyildir, insan ömrün qısa olduğunu, axşamdan sabaha sağ qalıb-qalmadığını bilmədiyi üçün daha ayıq olmalı, xeyirxahlıq toxumları əkməli, insanlara yaxşılıq etməlidir. Bu, Nizami humanizminin əsas xüsusiyyətlərindən biridir.

Nizami Gəncəvinin bir sıra rübatlarda lirik qəhrəmanın sonsuz qəm və kədərindən söhbət açılır, şairin zəmanədən narazılığı, onu əhatə edən ədalətsiz mühitin insan qəlbində oyatdığı mürəkkəb və ziddiyyətli hissələr, duygular əks olunur:

کشت طربم ز ابر غم نم خورد است
عیشم ز عنا قفای محکم خورد است
شاد آن بچه باشم که ندارم شادی
غم چون نخورم که خون من غم خوردست

Sevinc tarlam qəm buludundan nəm çəkmişdir,
Şadlığım ağır zərbələrdən yorulmuşdur.
Nəyə görə şad olum, heç bir şadlığım yoxdur.
Necə qəm yeməyim?! Manım qanım qəmlə
qidalanmışdır.

Başqa bir rübatda isə şair öz lirik qəhrəmanının, o cümlədən də özünün kədərlənməsini allegorik şəkildə üzrlü hesab edərək yazır:

نى گفت كە پاي در گلم بود بسى
وانگە بېرىندى سرم در هوسى
نه زخم گران بخوردم از دست كسى
معذورم اگر بنالم از دل نفسى
Ney dedi ki, ayağım palçıqda çox qalmışdı,
Bir gün həvəsə düşərək başımı kəsdilər.
Hər kəsin əlindən çoxlu zərbələr yedim;
Əgər bir an ürəkdən nalə etsəm, məzuram.

Qeyd etmək lazımdır ki, bu şeirlərdə ifadə olunan kədər təkcə Nizaminin şəxsi kədəri, burada kədərlənən şəxs də təkcə Nizami deyil, onun yaratdığı lirik qəhrəmandır. Şair bu əsərlərdə təkcə öz kədərini ifadə etməmişdir. Düzdür, hər bir lirik əsərdə şairin öz şəxsi hissləri, duyğu və düşüncələri müəyyən təkanverici rol oynayır. Lakin bütün böyük lirkələr kimi özündən daha çox müasiri olduğu cəmiyyətin, insanların taleyini düşünən Nizami də öz şəxsi hisslərini ümumxalq kədəri kimi ümumiləşdirir, hətta cəsarətlə demək lazımdır ki, tipikləşdirir. Buna görə də şairin rübaiindrindəki lirik qəhrəmanla Nizaminin özünü heç vaxt eyniləşdirmək olmaz, şair ilə onun lirik qəhrəmanı arasında müəyyən yaxınlıq olmasına baxmayaraq onlar arasında eynilik işarəsi qoymaq doğru deyildir. Rübailərin lirik qəhrəmanı ilə Nizaminin yaxınlığı Fərhad, İskəndər, kərpickəsən kişi, doğrucul qoca və s. ilə Nizami arasındaki yaxınlıqdan o qədər də fərqli deyildir.

Bu cəhətdən aşağıdakı rübai diqqəti cəlb edir:

گر آه کشم کجا سست فریاد رسی
ور صبر کنم عمر نماند است بسی
بر یاد تو میزنم بهر دم نفسی
کس رانده خدای سودای کسی
Əgər əl çəksəm, hanı bir fəryada yetən?!
Əgər səbr eləsəm, o qədər ömrüm qalmamışdır,
Sənin xatırınlə həmişə nəfəs alıram.
Allah heç kəsi başqasının sövdasına salmasın.

İlk üç misrada lirik qəhrəmanın kədərli duyğuları ifadə olunmuşdur, onun yaşadığı mühitdə arzularına yetişməyə nə kifayət qədər ömrü, nə həmin arzuya yetişmək üçün

köməyinə gələcək, fəryadına yetişəcək bir adam vardır, lirik qəhrəmanancaq bir şeydə təsəlli tapır, o, tək deyildir, onun kimilər çoxdur, onsuz da allah heç kəsi arzusuna yetirmir! Bu, hər hansı bir dövrün müəyyən cəhətdən tipik mənzərəsini verməyin gözəl nümunəsidir.

Buna görə də Nizami rübailərinə onun başqa əsərləri kimi böyük şairin ayrı-ayrı şəxsi mülizələri, dar mənada şəxsi hiss və duyğularının ifadəsi kimi baxmaq olmaz, bu rübailərə şairin yaşadığı dövrün ümumiləşdirilmiş lirik ifadəsi kimi yanaşmaq lazımdır.

Nizami rübailərinin böyük bir qismi məhəbbət mövzusuna həsr olunmuşdur. Qəzəllərində olduğu kimi, şair rübailərində də gah sevgilisinin gözəlliyyindən, gah onunla keçirdiyi vüsal dəmlərindən, gah da məhəbbət yolunda çəkdiyi qəmlərdən səhbət açır. Nizaminin aşiqanə rübailəri öz ideya məzmununu etibarilə şairin qəzəllərinə, poemalarındakı aşiqanə lirik parçalara çox yaxındır, onlar arasında müstərək fikirlərə də rast gəlmək olur. Məsələn:

بیداد مکن بر آن که مست تو بود
و زراه وفا مهر پرست تو بود
در آینه بین اگر نه از دست شوی
آنگه دانم که حق بد ست توبود
Zülm etmə o kəsə ki, sənin eşqinlə xumardır,
Vəfa yolunu tutub sənə məhəbbət bəsləyir.
Aynaya bax, əgər özün əldən getməsən
Onda bilərəm ki, həqiqət sənin tərəfindədir.

Bu rübai istər-istəməz şairin Hallıbah خویش را misrası ilə başlayan qəzelini xatırladır. Həmin qəzəldə də lirik qəhrəman öz sevgilisinə müraciət edərək bildirir ki, əgər aynada üzünə baxsan, özün də əldən gedərsən, ona görə mənə tənə etmə.

Nizaminin aşıqanə rübai'lərində diqqəti cəlb edən cəhət onlardakı hiss və duyğuların səmimiliyi, rəngarəngliyi, söz və ifadələrinin yerli-yerində işlənməsi, müxtəlif məna və söz incəlikləridir. Məsələn:

گفتم که دل مرا جگر سفت مکن
 بوسى بده و با جگرم جفت مکن
 خوشتەر چە از آن که او بتسلييم و بشوم
 ميداشت دهن بيپيش و ميگرفت مکن
 Dedim: üreyimi şan-şan eyləmə,
 Bir öpüş ver, ciyərimi qan eyləmə,
 Razi oldu, utanaraq ağızını,
 Yaxın tutdu, dedi: dayan eyləmə!

Məhəbbətlə döyünenən insan qəlbinin səmimi və əvan duyğularını belə aydınlaqla eks etdirən şeirləri şərh etməyə heç bir ehtiyac yoxdur. Ancaq onu demək lazımdır ki, Nizaminin vüsal mövzusunda yazdığı rübai'lər əsasən belə süjetli, şux, səmimi və aydındır, onlar bəzən gözlənilməz sonluqlarla bitdiyindən kiçik mənzum novellaları xatırladır.

Hicran mövzusuna həsr olunmuş rübai'lərdə çox vaxt ənənəvi obraz və ifadələr olsa belə, lirik qəhrəmanın daxili aləmi, onun incə və şairanə qalb döyüntüləri təbii və hətta demək olar ki, realisticcəsinə təsvir olunur. Nümunə üçün aşağıdakı rübaini göstərmək olar:

اي رفته ز من كجات جويم چكنم؟!
 غمهای تراپيش که گوييم چكنم؟
 دانم که ترا بيش نخواهم ديدن
 از خون جگر دиде نشويم چه كنم؟!
 Ey məni tərk edən, səni harada axtarım, neyləyim?!
 Sənin qəmlərini kimə deyim? Neyləyim?
 Bilirəm ki, bir daha səni görməyəcəyəm,
 Ciyər qanımla gözlərimi yumayım, neyləyim?

Bu kiçik şeir parçasında ən əziz adamını itirmiş bir insanın daxili aləmi, onun sonsuz kədəri çox məharətlə, realistcəsinə əks olunmuşdur. Bu rübaini oxuyarkən istər-istəməz böyük şairin öz həyatı, onun səmimi həyat yoldaşı Afaqın vəfati yada düşür. Şair bu şeiri sevimli Afaqın onu tərk etməsi münasibətilə yazmamışdır ki? Bu suala qəti cavab vermək çətin olsa belə, inamlı demək lazımdır ki, həmin əsər ənənənin məhsulu deyil, həqiqətən yaşılmış bir faciənin əks-sədasıdır, şair öz sevimli yarını bir daha görməyəcəyinə inanır və acı göz yaşları tökməkdən başqa çarə bilmir. Ancaq buna baxmayaraq həmin şeiri dar mənada şəxsi şeir adlandırmaq olmaz. Bu ümumiləşmiş gözəl sənət əsəridir. Məlumdur ki, hər hansı bir əsərin yaranmasında təkcə bir fakt deyil, sənətkarı əhatə edən bütün varlıq iştirak edir, fakt isə sadəcə olaraq böyük bir əsərin yaranmasına səbəb ola bilər. Burada ancaq həmin hadisənin bu əsərin yaradılmasına təkan verdiyi ehtimal olunur.

Nizaminin aşıqanə rübai'lərinin əsas məziyyətlərindən biri odur ki, şair burada da məhəbbəti böyük ictimai və fəlsəfi yüksəkliyə qaldırır, onu insan ömrünü gözəlləşdirən, həyatda məna verən bir qüvvə kimi tərənnüm edir. Nizaminin fikrincə, həyatda insanın sevinc və kədərini bölüşə biləcək yaxın bir adam olmasa, yaşamaq çəntindir:

بىچاره دلى كە او ندارد يارى
بى يارى و بى كىسى است مشكىلى كارى
اين يك دو سه دم را كە بجان نتوان يافت
گر دلدارى مدار بى دلدارى
Yaziq o qəlbə ki, bir yarı yoxdur,
Yarsız, kimsəsiz yaşamaq çətindir.
Canilə belə əldə etmək mümkün olmayan bu bir-iki ani
Əgər ürəyin varsa, dildarsız yaşama!

Buradan göründüyü kimi, Nizami poemalarında, qəzəllərində olduğu kimi, rübai'lərində də məhəbbətə böyük həyatı əhəmiyyət vermiş və dönə-dönə bu mövzuya qayıdaraq aşiqanə şeirin gözəl nümunələrini yaratmışdır.

Nizaminin rübai'ləri əsasən öz sadəliyi, səlisliyi, aydınlığı ilə seçilir. Lakin Nizami rübai'lərinin sadəliyini birtərəfli başa düşmək olmaz. Klassik Şərq şeirini, onun ənənəvi obraz və ifadələrini bilməyən oxucu üçün Nizami rübai'lərindən bəzilərini yaxşı anlamaq, başa düşmək çətindir, farsdilli poeziyanın bədii dili ilə tanış olmayan oxucu üçün Nizaminin bəzi rübai'lərində anlaşılmaz və ya çətin anlaşılan cəhətlər vardır. Məsələn, aşağıdakı rübaini götürək:

گیرم که مسیحی دم تو چند خورم?
زخم از قبل مر هم توجند خورم?
من عذر تو و توجرم من چند نهی?
تو خون من من غم تو چند خورم?
Tutaq ki, Məsihasan, nə qədər sənin nəfəsinlə yaşayım?
Nə qədər sənin mərhəmindən dəyən zərbələrə dözüm?
Nə qədər mən üzr istəyəcəyəm, sən məni
günahlandıracaqsan?
Nə qədər sən mənim qanımı içəcəksən, mən sənin
qəminini yeyəcəm?

Bu rübaidə klassik şeir ənənələrini və obrazlarını bilməyən üçün anlaşılmaz nöqtələr vardır. İlk misrada şair öz sevgilisini Məsihaya (İsaya) bənzədir. Dini rəvayətə görə İsanın nəfəsi ölüyü dirildirmiş. Şair bu rəvayətdən istifadə edərək bildirir ki, aşiq yarın həsrəti ilə artıq ölmək üzrədir, lakin nəfəsi ölü dirildən sevgilinin xəyalı onu yaşıdır. Aşiq üzünü sevgilisinə tutub deyir ki, tutaq ki, sənin nəfəsin (xəyalın) İsa nəfəsi kimi ölüyə can verəndir, ancaq mən nə

qədər sənin xəyalınlə, nəfəsinlə, yaşayım?! İkinci misrada şair sevgilisindən soruşur ki, sənin mərhəmindən dəyən zərbələri nə qədər yeyim? Daha doğrusu, sənin zərbələrinə nə qədər dözüm? Bu misranı da başa düşmək üçün mütləq farsdilli poeziyada artıq IX əsrənə sabitləşmiş bir şəkildə meydana çıxan ideal aşiq-məşuqə obrazlarını, onların arasındaki münasibətləri xatırlamaq lazımdır. Klassik poeziyada məşuqə həmişə əlçatmaz bir varlıq kimi təsvir edilir. O, həmişə aşiqinə naz edir, başqları ilə mehriban rəftar etdiyi halda, öz aşiqinə əvvələn yaxınlaşdırır, ikincisi, yaxınlaşanda da sözləri zəhər kimi acı, hərəkətləri tünd olur. Onun nazi hər yerdə dərmandır, lakin aşiqin ürəyinə min zərbə vurur. Demək, aşiq demək istəyir ki, sevgilisi ona etməsin, yarı ilə mehriban olsun.

Yenə klassik şeir ənənələrinə görə aşiq həmişə “günahkardır”, məşuqə həmişə onu təqsirləndirir, aşiq isə həmişə üzr istəyir, günahlarının bağışlanılması üçün sevgilisinə yalvarır. Üçüncü misrada şair buna işaret etmişdir. Dördüncü misrada isə gözəlin həmişə qaniçən olması, aşiqin isə həmişə sevgilisinin qəmini çəkməsi kimi sabit obrazlar işlənmişdir. Ümumiyyətlə, bu rübaidə klassik şeirdə six-six istifadə olunan bu cür sabit oblazlardan istifadə edilməsinə baxmayaraq o, tamamilə səmimi və təsirlidir. Bu, orta əsrin qaranlıq mühiti içərisində gözəlliyyə, işığa, səadətə, insanın nəcib duyğu və hisslerinin buxovlandığı bir aləmə can atan insanların arzu və istəklərini rəmzi şəkildə ifadə edən klassik bir əsərdir. Lakin bu cür çətin anlaşılan obrazlar Nizami rübailərində azdır. Şairin rübairi sadə, aydın olub, ideya-bədii xüsusiyyətlərinə görə şairin başqa əsərləri ilə tam bir vəhdət təşkil edir.

NİZAMI LİRİKASININ BƏDİİ XÜSUSİYYƏTLƏRİ

Nizami lirikasının bədii xüsusiyyətləri də ən az öyrənilmiş, lakin öyrənilməsi zəruri olan məsələlərdən biridir. Çünkü Nizami böyük arzular, yüksək ideallar nəğməkarı olmaqla bərabər, həm də sözün tam mənasında misilsiz bir şairdir. Onun təbliğ və tərənnüm etdiyi bütün ictimai, didaktiki, fəlsəfi fikirlər cansız düsturlar, quru nəsihətlər şəklində deyil, yüksək bədii formada verilir. Əgər Nizami əsərləri öz ideya və fikirlərinə görə “Şərq ədəbiyyatında humanizmin zirvəsi sayılırsa”, onlar bədiilik, şeiriyyət nöqtəyi-nəzərindən də çox yüksək bir mövqedə durur. Böyük şair özündən əvvəlki Yaxın Şərq şeirinin təbliğ etdiyi mütərəqqi ideyaları mənimşəyərək, onları yeni, xüsusi yüksəkliyə qaldırıldığı kimi, onu sənətkarlıq, forma cəhətdən də son dərəcə cilalamış, bühlurlaşdırılmışdır. İdeya, fikir cəhətdən olduğu kimi, sənətkarlıq nöqtəyi-nəzərindən də şairin lirik əsərləri onun ölməz “Xəmsə”si ilə bir vəhdət təşkil edir. Şairin lirik əsərləri də, M.F.Axundovun sözləri ilə desək, həm məzmun, həm də ifadə gözəlliyyinə malik yüksək nəzm nümunələridir. “Xəmsə”də olduğu kimi, şairin lirik əsərlərində də diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri budur ki, şair öz qəhrəmanının qəlb aləmini müxtəlif hadisə və vəziyyətlərdən keçirərək bütün incəlikləri ilə açıb göstərir, onun müəyyən anlarda keçirdiyi hiss və duyğuları ən incə psixoloji nöqtələrə qədər əks etdirir. Bu xüsusiyyət şairin poemalarında özünü daha aydın hiss etdirir. Eyni zamanda şairin qəzəl və rübaiılərindəki lirik qəhrəmanın da daxili aləmi bütün incəlikləri ilə əks olunmuşdur.

Nizaminin epik əsərlərində olan obrazlar kimi, onun qəzəl və rübaiılərinin lirik qəhrəmanı da həmişə həyatı və hətta demək olar ki, real surətdə təqdim olunur. Hər bir qəzəldə öz lirik qəhrəmanını yeni bir hadisə və vəziyyətlə

qarsılaşdırın şair həmin hadisə və vəziyyət ilə əlaqədar olaraq lirik qəhrəmanın duyğu və düşüncələrini çox incə cizgilərlə, onun öz dilindən deyilmiş sözlərlə səciyyələndirir. Hətta şair yuxu hesab etdiyi bir hadisəni də elə həyatı, təbii təsvir edir ki, lirik qəhrəmanın keçirdiyi hiss və duyğular öz səmimiyyəti, konkretliyi ilə insanı heyran edir. Lirik qəhrəman atəşin bir dillə şirin bir xatırə kimi dünən gecə yarının onun yanına gəlməsini xatırlayır. Sevgilinin müşkin paltarını, sanki rəqiblərin qorxusundan tələsərək gəldiyi üçün üzündən tər axdığını, başından örtüyünün sürüşüb ciyinə düşdüyünyü yada salır. Lirik qəhrəman öz yarını görərək bir an belə gözünü ondan çəkə bilmir və i.a. Bir sözlə, şeirdə məşuqənin gəlişi, aşiqin bu gəlişlə əlaqədar olaraq etdiyi hərəkətlər, onun keçirdiyi hiss və duyğular son dərəcə təbii, həyatı, realisticəsinə əks etdirilmişdir. Şair burada aşiqanə şeirə məxsus bəzi ənənəvi cizgiləri (rəqibdən qorxmaq, sevgilinin gecə gəlib səhərə yaxın çıxıb getməsi) saxlamaqla tamamilə realisticəsinə bir əsər yaratmışdır. Həyat həqiqətlərini doğru əks etdirməyi özünün əsas prinsipi sayan Nizaminin əsərlərindəki bu təbiilik və həyatılık təsadüfi deyildir. Bir çox nizamışunaslar Nizami poemalarındakı realizmə qüvvətli meyli dəfələrlə konkret misallar, müqayisələr vasitəsilə çoxdan isbat etmişlər. Bu cəhətdən Şibli Nümani və Y.E.Bertelsin Firdovsi ilə Nizami əsərlərində eyni səhnələrin necə əks etdirildiyini müqayisə etmələrini xatırlatmaq kifayətdir. Məsələn, Nizaminin İskəndərin Nüşabə ilə görüşü səhnəsini Firdovsiyə nisbətən nə dərəcədə realisticəsinə əks etdirdiyi artıq elm aləminə yaxşı məlumudur. Cəsarətlə demək lazımdır ki, bu təbiilik, həyatılık şairin bütün əsərləri ilə yanaşı, onun lirik şeirləri, o cümlədən qəsidə, qəzəl və rübaiłəri üçün də səciyyəvi bir xüsusiyyətdir. Məhz bu cəhətdən Nizami Yaxın Şərq

ədəbiyyatında özünün bütün sələf və xələflərindən seçilir. Nizami lirikasının əsas bədii xüsusiyyətlərindən biri budur.

Nizaminin lirik əsərlərində diqqəti cəlb edən bədii xüsusiyyətlərdən biri onların süjet və forma cəhətdən rəngarəng olmasıdır. Şair poemalarında olduğu kimi, lirik əsərlərində də öz fikir və duygularını ifadə etmək üçün hər dəfə yeni-yeni formalar tapır, lirik qəhrəmanın müəyyən hadisə və vəziyyətlərdə keçirdiyi ruhi halları böyük bir sənətkarlıqla əks etdirir. Nizaminin lirik əsərləri içərisində öz süjeti, forması etibarilə bir-birinə oxşayan, bir-birlərini təkrar edən iki əsər tapmaq çətindir. Şairin vüsal sevinci yaxud aşiqin öz sevgilisi ilə qarşılaşması ilə əlarədar olaraq keçirdiyi ruhi halları əks etdirən qəzəllər silsiləsi buna parlaq misal ola bilər. Məsələn:

مرا پرسی که چونم ای دوست
جگر پر درد و دل پر خونم ای دوست

mətləli qəzəlin ilk misrasından da göründüyü kimi, aşiq öz sevgilisi ilə rastlanmışdır. Məşuqə onun halını soruşur ki, necəsən? Bu sual elə bil ki, aşiqin dəndlərini təzələyir, o, əvvəlcə öz vəziyyətini ifadə etməyə söz tapa bilmir, yarının sualını təkrar edir. Bu, adı danışqda çox geniş işlənən bir qaydadır. Aşıq hissələrinin sonsuzluğunu, dəndlərinin çoxluğunu ifadə etmək üçün sevgilisinin sualını təkrar etdikdən sonra öz vəziyyətini yarına ərz edir, onu mehribanlığa, öz Məcnunu üçün Leyli olmağa çağırır, ondan giley-güzər edir.

روز مبارک است که روی تو دیده ام

misrası ilə başlayan qəzəldə aşiq yarını gördüyü günü ömrünün ən xoşbəxt günü sayır, həmin gün keçirdiyi

duyğulardan, yarının gözəlliyindən, özünün ona sədaqətindən söhbət açır. “Bu gün mənim üçün gözəl gündür, çünki sənin üzünü görmüşəm” sözlərini şair həm şeiri əvvəlində, həm də axırında təkrar etməklə əsərə xüsusi bir nikbinlik, bədii qüvvət vermişdir. Onu da qeyd etmək lazımdır ki, ilk misranın şeirin axırında təkrar edilməsi əsasında yazılmış şeirlər Nizamidən əvvəl də var idi. Sənainin نگر که جفای عاشق مشوی اگر توانی “” Ənvərinin misrası ilə başlayan qəzəlləri və başqaları buna misal ola bilər.

ای ماه بدين خوبی مهمان که خواهی شد

misrası ilə başlayan qəzəldə də aşiqin öz sevgilisi ilə rastlaşarkən düşdüyü başqa bir əhvali-ruhiyyə əks olunmuşdur. Aşıq yarının öz gözəlliyi ilə kimə mehman olacağını, öz aşiqi dərdli ikən kimə dərman olacağını soruşur, onu öz aşiqini tərk etməməyə çağırır.

Beləliklə, görürük ki, Nizami lirik əsərlərində həmişə öz hiss və duyğularını ifadə etmək üçün hər dəfə yeni-yeni boyalar tapır, hər dəfə lirik qəhrəmanın duyğu və düşüncələrini, onun qəlb aləmini başqa bir tərzdə təzahür etdirir.

Nizami öz lirik əsərlərində klassik poetikanın və xalq şeirinin qayda-qanunlarından bacarıqla istifadə edərək hər şeirdə, hər beytdə təkrarolunmaz naxışlar yaratmışdır. Nizaminin bədii istedadı bir tərəfdən şifahi xalq yaradıcılığı, digər tərəfdən klassik şeir ənənələri əsasında təşəkkül tapmışdır. O, şeiri qəlbinin hökmü və döyüntüsü əsasında yazırı. Nizami özündən əvvəlki poeziyanın ən yaxşı cəhətlərini mənimsəyib daha da inkişaf etdirmişdir. Şair təbiilikdən kənar hər cür qayda-qanunları rədd edir, klassik poeziyanın bir sıra söz oyunlarından

uzaq qaçırdı. Amma bununla bərabər o, şeirə gözəllik, aydınlıq, oynaqlıq və təbiilik verən bütün imkanlardan istifadə edirdi.

Nizami lirikası öz bədii ifadə vasitələri cəhətdən olduqca zəngindir. Nizami lirikasında ən çox işlənən bədii vasitələrdən biri müxtəlif təşbeh və istiarəldərdir. Nizami təşbeh və istiarəni öz əsərlərinin əsas bəzəklərindən saymış, ondan həm poemalarında, həm də lirik əsərlərində bacarıqla istifadə etmişdir. Şair öz fikirlərini daha çox aydın və daha gözəl ifadə etmək üçün rəngarəng məcazlardan böyük ustalıqla istifadə etmişdir. Məsələn:

چو ابر آب فشانم ز دیده^۱ حسرت
که رفت روز جوانی چو برق از نظرم
Həsrətli gözlərimdən bulud kimi yaş tökürəm,
Çünkü cavənlıq günləri gözlərim önündən bir
şimşək kimi çaxıb keçdi.

Bu bircə beytdə sərrast deyilmiş bir neçə məcazla geniş bir məna ifadə edilmişdir. Şair cavənlıq günlərinin keçib getməsini bir an içində çaxıb keçən şimşəyə bənzədir. Bu, ömrün, eləcə də cavənlıq günlərinin tez keçib getməsini nəzərə çatdırmaq üçün ən gözəl bənzətmədir. Məlumdur ki, göy guruldayıb şimşək çaxandan sonra adətən yağış yağır. Şairin də şimşəyi çaxıb getmişdir, ona görə o da bulud kimi gözlərindən yaş tökür. Beləliklə, yerində işlənmiş iki məcaz həmin beytdə ifadə olunan fikri daha da qabarılqlaşdırmış, ona hüznlü, kədərli bir don geydirmişdir. Sanki beyt şairlə birlikdə onun bir şimşək kimi çaxıb getmiş cavənlığının kədərilə bulud kimi yaş tökür, daha doğrusu, şairin cavənlıq həsrəti ilə döyünen üreyinin, min bir arzu və ümidi ləçirpinan xəyalının aynasına çevrilir.

شرط است نظامی را بشکر انه بجان کردن
کز بیمگه غرقش کشتی بکار آمد

Nizami canı ilə şükər etməlidir,
Çünki gəmisi qərq olmaq qorxusundan kənara çıxdı.

Bu beytdə şair lirik qəhrəmanın öz yarına qovuşmasını qərq olmaq qorxusu qarşısında olan bir gəminin qorxudan qurtararaq sahilə yan almasına bənzədir. Yəni lirik qəhrəman yanından ayrı göz yaşları içərisində qərq olmaq təhlükəsi qarşısında ikən sevgilisinin vüsalına yetişir və təhlükədən qurtararaq sahilə yan alır.

Nizami öz fikirlərini daha çox qüvvətli ifadə etməz üçün məcazlar yaradarkən ayrı-ayrı təbiət və həyat hadisələrindən istifadə etdiyi kimi, xalq adət-ənənələrindən, müxtəlif əfsanə və inamlardan da istifadə etmişdir. Məsələn,

شحنه مدانش آنگه حرص در همسایگی
رستم مازنده آنگه دیو در مازندران
Keşikçimiz (darğamız) bilikdirsə, qonşumuz
tamahkarlıqdır;
Rüstəmimiz sağdırsa, div Mazandaranadadır.

Burada şair tamahkarlıqla ağıl arasında əlaqəni Mazandaran divləri ilə Rüstəmin vuruşması əfsanəsinə bənzədərək öz fikirlərini son dərəcə konkret və qüvvətli ifadə etmişdir. Şairin fikrincə, tamahkarlıq Mazandaran divləri kimi qorxulu bir qüvvədir, əgər bizim Rüstəmimiz – yəni ağlımız ona qalib gələcək bir qüvvədə olsa, ondan qorxumuz yoxdur, əgər zəifdirsə, bu təhlükə bizi tez məhv edə bilər.

Yaxud:
کوش تا شهوت خود را بجوانی شکنی

گزدھا گردد مارى كه كھن تر گردد
Çalış ki, şəhvətini cavanlıqda sindirasan,
İlan köhnəldikcə əjdəhaya çevrilir.

Şair şəhvət hissinin artmasını ilanın böyüyüb əjdahaya çevrilməsinə bənzətməklə şəhvət hissinin insan üçün nə qədər təhlükəli olduğunu gözəl ifadə edə bilmişdir.

Aşağıdakı beytdə isə şair öz məftunluğunu, məhəbbət əlində əsir olmasını ifadə etmək üçün Yusif əfsanəsindən istifadə etmişdir:

چاه زنخ چو کرده ای مسکن یوسف دلم
دلو عنایتی فرست یوسف چاه خویش را
Zənaxdanın quyusunu Yusif qəlbim üçün məskən
etmişən,
Məni o quyudan çıxarmaq üçün xilas etməyə dol göndər.

Lakin şair özünün bir çox məcazlarını həyat təcrübəsi əsasında yaradır. Məsələn:

غم او چند خورم چون غم گندم دهقان
Kəndlili bugda qəmi çəkən kimi nə qədər onun
qəminini çəkim?!

Şair burada aşiqin öz sevgilisinin qəmini çəkməsini kəndlilinin bugda dərdi çəkməsi ilə müqayisə etmiş və aşiqanə şeirə ictimai bir məzmun gətirmişdir.

Ümumiyyətlə, rəngarəng və orijinal məcazlarla bəzənmək Nizami lirikasının ən səciyyəvi xüsusiyyətlərindən biridir. Qeyd etmək lazımdır ki, six-six məcazlar işlətmək nöqtəyi-nəzərindən şairin qəzəlləri onun poema və qəsidiələrindən geri qalır. Lakin bu heç də o demək deyildir ki, Nizami qəzəlləri bədii cəhətdən zəifdir.

Nizaminin qəzəlləri sənətkarlıq cəhətdən o biri əsərlərindən əsla geri qalmır. Ancaq burada şair şəklin tələbi ilə çalışır ki, öz hiss və duyğularını mümkün qədər sadə, aydın və qüvvətli ifadə etsin. Burada hər şeydən əvvəl sözlərin şirinliyinə, qəzəllərin ümumi musiqisinə, mənanın şuxluğuna, gözəlliyyinə fikir verir. Şair öz qəzəllərinin bu cəhətlərinə işarə edərək çox vaxt onları bülbüл nəğməsi, Babil sehri ilə müqayisə edir. Bunlara isə Nizami birinci növbədə öz şeirlərinin dilindəki təbiilik və sadəliklə nail olur. Nizami qəzəllərində insan qəlbinin müəyyən bir anda keçirdiyi hissələr çox ustalıqla, şirin bir dillə qələmə alınır.

Nizami öz qəzəllərində təzad, təkrir, bədii sual, nida və s. bu kimi bədii vasitələrdən daha çox istifadə edir.

Təzad Nizami lirikasının ən çox müraciət etdiyi bədii vəsitələrdəndir. Şairin bir çox qəzəlləri başdan-başa təzad əsasında yaradılmışdır. Nizami şeirlərindəki təzad hər seydən əvvəl məşuqə ilə aşiq, zəmanə ilə şair, arzu ilə həqiqət, ağ ilə qara, işiq ilə qaranlıq arasında olan ziddiyyətin ifadəsidir. Məsələn:

دلى چون كل كسى خندد كزىن صحرا گلى دارد
 بيا بيرحال من بىگرى كه جز خارى نمى يابم
 O adamin ürəyi gül kimi gülər ki, bu səhradən
 gül əldə etsin,
 Gel mənim halıma ağla ki, tikandan başqa heç bir
 şey tapa bilmirəm.

Buradakı gülmək və ağlamaq, gül və tikan, əldə etmək və tapa bilməmək sözləri bir-birinə zidd sözlər olub təzad təşkil edirlər. Lakin bu sözlər eyni zamanda ancaq istiarələrdir.

Şair bu zidd sözlerlə öz səhraya bənzər mühitindəki ziddiyyətləri və təzadı göstərmək istəmişdir. Burada arzu ilə

həqiqət bir-birilə təzad təşkil edən gül və tikan sözləri ilə konkretləşdirmişdir. İnsanlar öz arzularına yetişmiş olsayırlar, sevinərdilər, lakin onlar arzu səhrasından gül yerinə ancaq tikan dərmışlər. Bu hal şairi kədərləndirir. O, arzu səhrasından qisməti tikan olan sadə adamların taleyinə göz yaşı tökür. این دولت سرمستم هشیار شود misrası ilə başlanan şeirində isə şair təzaddan başqa bir məqsəd üçün istifadə edir, gələcəyə böyük ümid bəslədiyini, ruhdan düşmədiyini bildirir. Şair rəmzlərlə göstərir ki, bu qapı bağlı qalmaz, bir gün açılacaqdır, arzu ilə həqiqət arasındaki ziddiyyətlər silinəcəkdir. Şair bütün şeir boyu bir sıra maraqlı təzadlar yaratdır.

Nizami lirikasında işlənən bədii vasitələrdən biri də təkrirdir. Təkrirdən Nizami əvvələn ayrı-ayrı fikirləri daha qüvvətli ifadə etmək, digər tərəfdən şeirin musiqisini artırmaq üçün istifadə etmişdir. Məsələn:

دریغا دل دریغا دل که دلداری نمی یابم
غم من خور غم من خور که غم خواری نمی یابم
Əfsus qəlbim, əfsus qəlbim! Bir dildar tapa bilmirəm,
Çək qəmimi, çək qəmimi bir qəmxar tapa bilmirəm.

Bu şeirdə təkririn iki növü işlənmişdir: “əfsus qəlbim” və “çək qəmimi” ifadələrinin təkrar olunması əsasən tam təkrir olub fikri qüvvətləndirməyə xidmət edir. Lakin buradakı “del” (ürək) və dildar, “ğəme-mən xor” (çək qəmimi) və qəmxar söz və ifadələri arasında da təkrir vardır. Bu təkrirlər isə daha çox şeirin musiqisini artırmağa xidmət edir.

Şair məşhur fəxriyyəsinin ilk beytində məhz bu ikinci təkrir növündən istifadəyə edərək onu həddindən artıq gözəlləşdirmişdir:

ملك الملوك فضلهم بفضيلات معانى
زمى و زمان گرفته بمثال آسمانى
Mənəvi fəzilətimlə fəzilət padşahlarının padşahiyam,
Göylərin fərmanı ilə zəmin və zamanı tutmuşəm.

Buradakı “məlik” və “müluk”, fəzl və fəzilət, zəmin və zaman sözləri müxtəlif təkrirlər olub, şeirin ilk beytini xeyli gözəlləşdirmişdir.

Qeyd etmək lazımdır ki, təkrir Nizaminin həm “Xəmsə”də, həm də lirikasında ən çox müraciət etdiyi bədii vasitələrdən biridir. Onun bir çox şeirləri başdan-başa təkrirlər əsasında yazılmışdır. Nizami şeirinin oynaqlığına, qulaqlarda xoş bir musiqi kimi səslənməsinə səbəb olan vasitələrdən biri məhz təkrirlərdir. Nizaminin işlətdiyi təkrirlər bəzən eyni zamanda təcnis olurlar. Məsələn:

ای سوسن ووی سرو هم ، سر سبز چون باغ ارم
بستان نظامی را زغم بستان من شو ساعتی
Ey süsən, ey sərv, ey yaşıl cənnət bağı!
Nizamini qəmdən qurtar, bircə saat güllü bağçam ol.

Buradakı “bestan” və “bustan” sözləri təkrir olmaqla bərabər təcnisdirərlər.

Nizami şeirində işlənən təkrir növlərindən biri də rəddül-əcuze-iləssədrdir. Klassik poetikanın ən formal zahiri qaydalarından olan bu bədii vasitədən də Nizami şeirində bacarıqla istifadə olunmuşdur.

مسلمان و ار زى با خق و میباش از بلايمن
بلا آنجا فرود آيد که بر خيزد مسلماني
Xalq ilə bir müsəlman kimi yaşa ki, bələdan uzaq olasan.
Bəla o yerdə üz verə ki, müsəlmanlıq aradan qalxsın.

Bu beytdə müsəlman sözü birinci misranın əvvəlində, ikinci misranın axırında, bəla sözü birinci misranın axırında, ikinci misranın əvvəlində təkrar edilir. Amma bu formal vasitə məzmunə xələl göturmır, əksinə, onun daha qabarlıq və gözəl ifadəsinə səbəb olur. Bunun üçün orijinalla sətri tərcüməni müqayisə etmək kifayətdir. Eyni bir məzmunun orijinalda daha qüvvətli olduğu göz qabağındadır.

Demək, şair həmin bədii vasitədən istifadə edərək təbii danışq dilinin imkanı verdiyi dərəcədə dərin bir fikri yiğcam, simmetrik, aydın şəkildə ifadə etmişdir. Burada formanı sanki məzmun özü çəkib götirmişdir. Ümumiyyətlə Nizami əsərlərində olan bütün forma xüsusiyyətləri məzmunun tələbi ilə yaranır. Məsələn, hüsni-təlil (gözəl əsaslandırma) adlanan bədii vasitəyə Nizami şeirində çox az rast gəlmək olur. Amma bununla belə az da olsa, Nizami lirikasında bu qaydadan da istifadə edilmişdir. Bu bədii vasitə Nizamidən qabaq xüsusilə saray-mədhiyyə ədəbiyyatında çox geniş yayılmışdır. İncə yalan üzərində qurulmuş hüsni-təlil hökmдарları, saray əyanlarını yersiz olaraq istənilən qədər mədh etməyə imkan verirdi. Lakin Nizami hüsni-təlildən tamamilə başqa məqsədlə istifadə etmiş, o, fikrini daha obrazlı, daha təsirli verməyə çalışmışdır. Məsələn:

خَمِيدَهُ پِشْتَ از آن گَشْتَند پِيرَان جَهَان دَيَدَه
كَه اندر خَاك مِيجويند ايمَ جوانَى رَا
Dünyagörmüş qocaların beli ona görə əyilmiştir
Ki, cavanlıq çağlarını torpaqda axtarırlar.

Bu beytdə hüsni-təlildən istifadə edilmişdir. Guya dünyagörmüş qocaların beli ona görə əyilmiştir ki, onlar itən yaxud ötən gənclik çağlarını torpaqda axtarırlar. Əslində bu səhvdir. Nizami özü də bunu gözəl bilir. Lakin Nizami şairdir. O, insanları gəncliyin qədrini bilməyə çağırır, gənc

ikən əbədi həyat qazanmağa səsləyir. Bu fikri daha təsirli ifadə etmək üçün şairanə və ibrətamız obrazlara müraciət edir. Nizami qocalıq şeirində bir daha bu obraza qayıdaraq yazar:

فتاده نقد جوانی من ز من در راه
بقد خم شده در زیر پای از آن نگرم
Mənim cavanlığım yolda məndən düşüb itmişdir.
Qəddimi əyib ayaqlarım altına ona görə baxıram.

Ümumiyyətlə, “Qocalıq” şeirində Nizami hüsnitəlildən istifadə edərək bir sıra ibrətamız lövhələr yaratmışdır. Məsələn, qocalıqda başının əyilməsinə işaret edərək yazar:

سرم فروشد يکبار گی میان دو دوش
که از مهابت شمشیر مرک در حذرم
Başım birdəfəlik iki çıynimin arasında əyilmişdir.
Çünki ölüm qılincinin dəhşətindən qorxuram.

Şairin başının çıynı üstündə durmamasına səbəb əlbəttə ölüm qılincının qorxusu deyildi. Şair sadəcə olaraq ölüm qarşısındaki qorxunu nəzərə çatdırmaq istəmiş və qılinc qorxusundan başını əymış bir adamla başının əyilməsini müqayisə etmiş, gözəl və təsirli bir lövhə yaratmışdır. Başqa bir misal:

ز قله ای که بروبرف باشد آب آید
همین بود سبب آن کاید از بصرم
ز من کسی نکند یاد زانکه نتوانم
ز ضعف حال که بر خاطر کسی گذرم
Başında qar olan dağdan su axar,
Mənim gözümdən axan yaşın da səbəbi odur,

Məni heç kəs yad etmir, çünki
Zəiflikdən heç kəsin xatırına düşmürəm.

Bu beylərdə də şair “gözəl əsaslandırma” üsulun etmişdir.

“Xəmsə”də və eləcə də lirik əsərlərində Nizaminin tez-tez müraciət etdiyi bədii üsullardan biri də tərsi`dir (parallelizm). Məsələn:

سخن از من آفریده چو فتوت از مرود
هئر از من آشکارا چو طراوت از جوانی
Fütüvvət mürüvvətdən yarandığı kimi, söz də
məndən yaranmışdır.
Təravət cavanlıqdan aşkar olduğu kimi, hünər də
məndən aşkardır.

Bu beytin misralarındaki sözlər arasında parallelizm gözlənilmişdir; yəni bir-birinə paralel duran bütün sözlər eyni cinsli olub vəzn etibarilə bir-birinə bərabərdir. Yəni sükən və hünər, afəridə və aşikara, fütüvvət və təravət, mürüvvət və cəvani sözləri hecaların sayı etibarilə bir-birinə bərabərdir, qalan sözlər isə paralel olaraq təkrar olunur. Bu qayda ilə yazılmış beylərə tərsi` deyildir.

Nizaminin şeirlərində çox vaxt tərsi` misranın hissələri arasında yaradılır. Məsələn:

گر خشم او بجوشد حالى ز هىبت او
لرزد سرير خاقان، افتند كلاه قيصر
Əgər onun qəzəbi cuşa gəlsə, bir anda onun heybətindən
Xaqqanın taxtı titrər, qeyşərin tacı düşər.

İkinci misra iki müstəqil cümlədən ibarətdir. Hər iki cümlədə eyni cinsli, eyni hecaya malik sözlər bir-birinə paralel olaraq işlənmişdir. Bu da şeirin musiqisini

artırmaqdan əlavə, şeirdə irəli sürülən fikri daha da qüvvətləndirir. Nüsretəddin şahın heybətindən bütün şahların qorxduğunu daha qabarıq nəzərə çatdırır. Yaxud:

شب و روز عاشق تو بتعصب جمالت

نه در آفتاب بیند نه بماهتاب گردد

Gecə-gündüz sənin aşiqin camalının arzusu ilə
Nə günə baxar, nə aya nəzər salar.

Bu beytdə də ikinci misra aydın şəkildə iki hissəyə parçalanmış və hissələr arasında tərsi` gözlənilmişdir. Şair bu eyni cinsli fikirləri təkrar etməklə əvvələn fikri qüvvətləndirir, yəni yerdən ayrı aşiqin aya, günəşə belə fikir vermədiyini nəzərə çatdırır, digər tərəfdən həmin fikirləri ifadə edən sözlərdə tərsi` gözləməklə şeirə bir simmetriklilik, ahəngdarlıq verir.

Bəzi hallarda paralelizm beytin hər iki misrası arasında gözlənilir.

جرس بلند صیتی

علم جهان ستانی

Uca səslili nəfəsim,

Uca səslili zəngdir,

Dünya tutan qələmim,

Dünya tutan bayraqdır.

نفس بلند صوتمن

قلم جهان نوردم

Bu beytin misraları aydın şəkildə iki hissəyə bölünmüş və hər iki hissədə paralelizm gözlənilmişdir. Bundan əlavə “bölgənd”, “cahan”, “sut” və “seyt” sözləri ilə təkrir yaradılmış, nəfəs və “cərəs”, qələm və “ələm” sözləri arasında qafiyə gözlənilmiş, “nəvərd” və “setan” sözləri isə sinonim sözlər olub klassik poetikanın “müratün-nəzir” adlandırdığı bədii vasitənin bir növünü təşkil etmişlər. Bütün bunlarla yanaşı şair gözəl istiarələr yaratmışdır. Öz gözəl

Şeirlərini yüksək forma və məzmununa görə şahlara məxsus uca avazlı zənglərə, bu şeirləri vərəqlərə köçürən qələmini isə onların ölkələr fəth edən bayraqına bənzətmışdır. Yəni demək istəyir ki, mən öz uca avazlı şeirlərimlə şeir, sənət mülkünün padşahiyam. Bu qədər bədii vasitənin bir beytdə cəmlənməsinə baxmayaraq mənaya heç bir xələl gəlməmiş, əksinə, o, hər cəhətdən daha da qüvvətlənmiş və gözəlləşmişdir. Nizami şeirinin, eləcə də lirikasının ən səciyyəvi xüsusiyyətlərindən biri budur.

Ümumiyyətlə, paralelizm, simmetriklik Nizaminin bütün əsərləri üçün səciyyəvidir. Nizami lirikasında paralelizmdən nə qədər geniş istifadə edildiyini göstərmək üçün onu demək kifayətdir ki, təkcə ملک الموك فضل بمفضیت معانیmisrası ilə başlayan qəsidədə paralellizm üsulu ilə yaradılmış 17 beyt vardır. Ayrı-ayrı qəzəllərdə isə bu bədii vasitə bütün beytlərdə özünü göstərir. Nizaminin bu qaydaya üstünlük verməsini bir daha onunla izah etmək lazımdır ki, paralelizm özü təkcə klassik şeirin bədii vasitələrindən deyildir. Bu qayda yazılı ədəbiyyatın özünə də folklorдан keçmişdir.

Nizami lirikasında təşxisdən də geniş istifadə edilmişdir. Bu bədii vasitədən istifadə edərək şair öz şeirlərini daha mənalı və gözəl etmişdir. Məsələn, şair öz yarına müraciət edərək deyir:

با تو پېيد مېكىم حال تباه خويش را
تا تو نصيحتى كنى چشم سياه خويش را
Öz qara xalımı sənə ərz edirəm ki,
Sən öz qara gözlərinə bir nəsihət edəsən!

Məlumdur ki, nəsihətiancaq insana vermək olar. Şair isə məşuqənin gözlərini duyan, düşünən bir insan kimi canlandıraraq şeirə xüsusi bir şirinlik və canlılıq vermişdir.

Nizami bu vasitədən də ayrı-ayrı şeirlərində yeri gəldikcə istifadə etdiyi kimi, bəzi şeirlərini bütünlükə bu qayda əsasında yaratmışdır. Məsələn, aşağıdakı şeir buna misal ola bilər:

رخت بر گل نقاب خار بر بست
گل از دست رخت زنار بر بست
Üzün gülə tikandan niqab bağladı,
Gül sənin üzünün əlindən zünnar bağladı.

Məlumdur ki, niqab və zünnar bağlamaq kimi sıfətlər insana məxsus sıfətlərdir. Şair həmin sıfətləri gülə aid etməklə şeiri bədii cəhətdən xeyli qüvvətləndirmişdir. Həmin şeir əvvəldən axırə qədər bu qayda ilə yazılmışdır.

Nizami lirikasında işlənən bədii vasitələrdən biri də iltizamıdır. Bu qaydaya görə müəyyən bir söz şeirin əvvəlindən axırına qədər bütün beytlərdə təkrar olunmalıdır. Şairin lirik əsərləri içərisində bu qayda ilə yazılmış ancaq bir şeir vardır. **جو بجو محنٰت من زان رخ گندم گونست** misrası ilə başlayan həmin qəzəlin bütün beytlərində “gəndom” (buğda) sözü təkrar olunmuşdur. Şair bu qaydaya bəzən “Xəmsə”də də müraciət etmiş, bir neçə beyti əhatə edən ayrı-ayrı parçalarda müəyyən sözləri təkrarlamışdır. Klassik poetikanın formal qaydasına riayət etdikdə belə, Nizami şeiri öz təbiiliyini itirmir, əsas mənaya heç bir xələl gəlmir. Əksinə, şeir məzmun və forma cəhətdən daha da gözəlləşir.

Nizaminin lirik şeirlərində rədif, qafiyə, vəzn kimi klassik şeirin başqa mühüm tələblərinə də ciddi riayət olunmuşdur. Nizaminin şeirlərinin, xüsusilə qəzəllərinin çoxu rədiflidir. Şairin işlətdiyi rədifulər şeirin əsas mövzu və ideyası ilə sıx surətdə əlaqədar olaraq onu daha da qabarılq nəzərə çarpdırır. Məsələn:

در سرت کردم جوانی کز جوانی خوشتری

چون نمیرم بیش تو؟ کز زندگانی خوشتاری
Cavanlığı sənə qurban vermişəm, çünkü
cavanlıqdan daha şirinsən,
Sənin qarşında lal ölməyim?! Sən ki həyatdan
daha şirinsən-

mətləli qəzəldə işlənən “xoştəri” rədifi şairin fikrini daha çox qabarıq ifadə etmək üçün çox mühüm rol oynayır. Belə beytin axırında təkrar olunan bu söz demək olar ki, şeirin əsas ideya ağırlığını öz üzərinə götürmüş və onu müvəffəqiyyətlə yerinə yetirmişdir. Məşuqə cavanlıqdan da şirindir, həyatdan da şirindir, şadlıq və sevincdən də şirindir, hər nə var hamisindən şirindir. Ümumiyyətlə, “xoştəri” (daha şirinsən) sözü hər beytin axırında təkrar olunmaqla onu ideya və fikir cəhətdən də yiğcamlaşdıraraq şeiri musiqi, ahəng cəhətdən gözəlləşdirdiyi kimi, oxucu və dinləyicinin fikrini, hissini ancaq bir istiqamətə yönəltməkdə mühüm rol oynayır. Şairin işlətdiyi (شود روزی) (olar bir gün), (mənə ... ol bircə saat) (نمی یام) (tapa bilmirəm), (hani), (çək) və s. rədiflər haqqında da bu sözləri demək olar. Nizaminin rədifləri şeiri gözəlləşdirən, onun ideya ağırlığını öz üzərində daşıyan mühüm bədii vasitələrdən biridir. Nizaminin öz əsərlərində işlətdiyi qafiyə və vəznlər haqqında da bu sözləri demək olar.

Ümumiyyətlə, Nizami “Xəmsə”də olduğu kimi, lirik əsərlərdə də Yaxın Şərqi klassik poeziyasının bədiiyyat sahəsində qazandığı bütün nailiyyətləri mənimsəyərək onu öz yaradıcılıq süzgəcindən keçirmiş, onlardan özünün şeir, sənət haqqındaki mütərəqqi görüşlərinə uyğun bir şəkildə istifadə etmişdir. Nizami lirikasında da, “Xəmsə”də olduğu kimi, bir tərəfdən öz əsərlərində işlətdiyi hər bir sözün yerliyində işlənməsinə, onların ifadə ediləcək fikir üçün nə dərəcədə uyğun olub-olmadığına xüsusi diqqət yetirmiş, beləliklə də, hər beysi gözəl bir sənət incisi səviyyəsinə

qaldırmışdır. Öz əsərlərində qalan bu cəhətə işaretə edərək şair “Şərəfnamə”də yazır:

که از هر سخم برتر اشم گلی
بر آن گل زنم ناله چون بلبلی

Hər sözdən bir gül yonuram,
Sonra həmin gülün üzərində bülbül kimi nalə edirəm.

Demək, heykəltəraş öz ideyasını ifadə etmək üçün daşları yonub əsər yaratdığı kimi, şair də sözləri yonaraq təbiətin əlvan gül-çiçəklərinə bənzəyən gözəl əsərlər yaradır. Burada şair “hər sözdən bir gül yonuram” deyəndə hər beyt üzərində nə qədər işlədiyini nəzərdə tutur. Doğrudan da, Nizami əsərlərinin, eləcə də lirik şeirlərinin hər bir beysi dahi sənətkar qələmi ilə sözdən yonulmuş ətirli bir gülü andırır. Nizaminin lirik şeirlərində bir və ya bir neçə bədii vasitə işlənməyən bir beyt belə tapmaq çətindir. Nizami lirikasının əsas xüsusiyyətlərindən biri odur ki, onun lirik əsərlərində ayrı-ayrı beylər bədii cəhətdən nə qədər mükəmməl və gözəl olsalar da, onun əsərlərinin bütün beyləri bir-biri ilə sıx surətdə əlaqədar olub, bir-birini tamamlayırlar. Şairin hər bir qəzəl və ya rübaisi ancaq bir mövzuya həsr olunub, lirik qəhrəmanın keçirdiyi bu və ya başqa bir əhvali-ruhiyyəni eks etdirir. Həmin əsərin beyləri də ardıcıl surətdə lirik qəhrəmanın müəyyən bir mövzu ətrafındaki duygu və düşüncələrini canlandırır.

Nizaminin lirik əsərləri ideya-məzmun cəhətdən olduğu kimi, sənətkarlıq nöqtəyi-nəzərindən də Yaxın Şərq klassik şeirlinin ən gözəl nümunələri olmuş və öz dövründən bu günə qədər ən böyük şairlər üçün örnek rolunu oynamış, onlara ilham və mənəvi qida vermişdir.

III FƏSİL



NİZAMİ “XƏMSƏ”SİNĐƏKİ LİRİK ÜNSÜRLƏR VƏ RİCƏTLƏR HAQQINDA

Nizami lirikasından danışarkən onun “Xəmsə”sində olan lirik ünsürlərdən, ricətlərdən də bəhs etmək zəruridir. Nizami “Xəmsə”si, ümumiyyətlə bütün yaxın Şərq ədəbiyyatında olduğu kimi, epik və lirik ünsürlərin sıx vəhdətindən yaranmış möhtəşəm bir abidədir. Nizami öz poemalarında həmişə hadisələrin inkişafından istifadə edərək, onu düşündürən fikir və duyğulara həsr olunmuş, ayrılıqda bitkin lirik əsərlər olan parçalar vermişdir. Bu lirik parçalar şairin qəlb aləminin aynası olub, onun lirik şeirləri ilə, özündən əvvəlki və sonrakı lirik poeziya ilə sıx surətdə əlaqədardır. Bu parçalardan Nizami poemalarında necə istifadə edildiyini, onlarda hansı fikir və duyğular əks olunduğunu, onların Nizami poemaları ilə nə dərəcədə vəhdətdə olduğunu işıqlandırmaq vacib məsələlərdən biridir.

Nizami poemalarındaki lirik ünsürlər alımların diqqətini çıxdan cəlb etmiş olsa da, bu barədə bir sıra ötəri müləhizədən başqa heç bir iş görülməmişdir. O cümlədən türk alimi M.F.Köprülüzadə ilk dəfə olaraq Nizaminin “qareyi-mütəmadi təhkiyə ilə sıxmayaraq arada-sıradə bir az dilləndirə biləcək istitradı qismlər əlavə” etməsindən bəhs etmişdir. Lakin müəllifin “bu istitradı qismlər əsas etibarilə təhkiyədən yorulan qareyi bir az dilləndirmək qayəsi istehdaf edər” fikri birtərəfli və natamamdır. Bu müləhizə Nizami əsərlərindəki lirik parçaların mahiyyətini, əsərə daxil edilmə səbəblərini düzgün anlamağa yardım edə bilməz. Nizami poemalarındaki lirik hissələr birinci növbədə şairin öz arzu və istəklərini ifadə etməyə xidmət edir. Nizami poemalarında epik hissə ilə lirik hissə öz qayəsi etibarilə sıx vəhdət təşkil edir. Şair epik hissədə verə bilmədiklərini lirik parçalarda verir, təhkiyə yolu ilə danışlığı hər hansı bir hadisədən çıxış

edərək öz müasiri olduğu cəmiyyət, insanlar haqqında düşüncələrini, istək və arzularını lirik bir tərzdə qələmə alır. Beləliklə, şair epik hissədə danışdığı hadisələri lirik parçalar vasitəsilə müasirləşdirir, lirik hissədə ifadə olunan fikirləri isə epik hissə ilə əyanıləşdirir, bu iki hissə Nizami şeirində həmişə bir-birini tamamlayır və aydınlaşdırır.

Görkəmli rus şərqşünası Y.E.Bertels də yeri gəldikcə Nizami poemalarındaki təsvirlərdən və başqa lirik ünsürlərdən bəhs etmiş, hətta şairin eposda belə özündən əvvəlki lirikanın bədii dilindən istifadə etdiyini göstərmüşdür.

Nizami poemalarındaki lirizmdən və lirik ünsürlərdən H.Araklı, M.Rəfili, M.Mübariz, M.Cəlal, A.N.Boldirev, Şibli Nümani, V.Dəstgirdi kimi bir çox rus və xarici ölkə alımları bəhs

etmiş və bəzi mülahizələr irəli sürmüslər. Lakin Nizami "Xəmsə"indəki lirik ünsürlər hələ layiqincə öyrənilməmişdir.

Nizami "Xəmsə"ində lirika şəkildə özünü göstərir: əvvələn, şairin hər bir poeması ədəbiyyatşunaslıqda şərti olaraq rəsmi hissə adlanan xüsusi bir girişlə başlayır. Bu giriş hissələrinin həcmi hər bir poemada təxminən min beytə yaxındır. Tamamilə lirik səciyyə daşıyan həmin giriş hissələr müəyyən dərəcədə ənənə təsiri altında aşağıdakı mövzulara həsr olunur: tövhid, minacat, nət, əsərin həsr olunduğu hökmədarın mədhi, kitabın yazılıma səbəbi, şeir haqqında bir neçə söz, nəsihət və s.

Bütün poemalarda ilk fəsil allaha müraciətdən ibarətdir. Burada demək olar ki, quranda, hadisələrdə və ümumiyyətlə dini ədəbiyyatda allaha istinad edilən bütün sıfətlər saxlanılır, allah dünyani heç bir şeydən yaradan, bütün əşya və hadisələrin səbəbkər kimi tərənnüm olunur. Şair "allahın əmri olmasa yağış yağmaz, torpaq bitməz" deyir. Lakin Nizaminin tövhid və minacatları ancaq bundan

ibarət deyildir. Şair hətta burada da həyat, kainat haqqında öz fikir və düşüncələrini ifadə edir, zəmanəsindən narazı olduğunu bildirir, allaha müraciət etsə də, onu düşündürən arzu və ideyalardan ayrılmır, məsələn, “Sirlər xəzinəsi” əsərindəki minacatda şair üzünü allaha tutaraq onu dünyani dağıtmaga çağırır, çünki dünyada ədalətsizlik hökm sürür. Şair allaha müraciət edərək yazır:

آب بريز آتش بيدادرا
زير تراز خاڭ نشان بادرا
Bu ədalətsizlik alovları üzərinə su tök,
Küləyi torpaqdan aşağı yerləşdir!

Demək, Nizaminin dövründə ədalətsizlik alovları hər yeri bürümüşdür, şair allahdan bu ədalətsizlik alovları bürümüş dünyani məhv etməyi xahiş edir.

Bu minacatlarda şair bəzən Nasir Xosrov və Ömər Xəyyam kimi allahla mübahisəyə girişir, cənnət, cəhənnəm əfsanələrinə qarşı çıxır. Nizami yazır:

جهانى چنين خوب و خرم سرشت
حوالى چرا شد بقاير بهشت
ازن خود نباشد دگر خوبتر
و آن خوبتر گفتى آن خوبتر
Belə yaxşı və gözəl dünya ola-ola,
Əbədiyyət nə üçün cənnətə həvalə edilmişdir?!
Bundan (yəni bu dünyadan) yaxşısı bir də olmaz.
İndi ki, deyirsən: “O yaxşıdır”, o, yaxşı olsun.

Bu mübahisənin axırında şair geri çekilsə də, o, bununla cənnət, cəhənnəm kimi puç əfsanəleri çox incə və ustalıqla təqnid edir. Başqa bir yerdə isə Nizami “o dünyada” insanların yaxşı və pis işlərə görə cəzalandırılmasına işaret

edərək yazar ki, “bizim mayamızı torpaqdan yoğurarkən orada yaxşı ilə pisi, təmizlə çırkı sən qarışdırımsın. Biz yaxşı da olsaq, pis də, sənin əlinlə beləyik”. Demək, sənin bizi cəzalandırmaga haqqın yoxdur!

Burada Nizami fikirlərinin orta əsrin ilk böyük hümanist şairlərindən olan Nasir Xosrovun və Ömrə Xəyyamin üsyankar mülahizələri ilə səsləşməsi heç də təsadüfi deyildir. Nizami məhz özündən əvvəlki mütərəqqi ənənələr əsasında tərbiyələnmiş, onları daha da inkişaf etdirmiş və onun əsərləri orta əsr Şərqi ədəbiyyatı tarixinə humanist şeirin ən yüksək nümunələri kimi daxil olmuşdur. Peyğəmbərin tərifi və onun meraci haqqındaki hissələr də öz səciyyəsi etibarilə minacatlara yaxındır.

Bunlardan sonra əsərin həsr olunduğu hökmdarın tərifindən ibarət bir hissə gəlir. Bu hissədə demək olar ki, mədhiyyə-qəsidələrin bütün ünsürləri vardır. Bu hissələr nəinki təkcə ayrı-ayrı mübaliqli tərifləri, bənzətmələri, hətta müəyyən dərəcədə öz quruluşu etibarilə də Rudəki, Ənvəri, Xaqani kimi şairlərin mədhiyyələrindən o qədər də fərqlənmir. Ümumiyyətlə mədhiyyə-qəsidələrdə olduğu kimi, burada da əvvəlcə hər hansı bir mövzuya həsr olunmuş “nəsib” verilir, sonra da gürizgah-keçid vasitəsilə mədhə keçilir, hökmdar heç vaxt görmədiyi xidmətlərinə və layiq olmadığı keyfiyyətlərinə görə tərif olunur. Nizami də mədh etdiyi hökmdarın birinci növbədə rəşadət və səxavətindən danışır, o, tayı-bərabəri olmayan bir adam kimi göstərilir. Nəhayət, şaha dua-səna etdikdən sonra hökmdara müraciətən deyilmiş hissə tamamlanır. Əlbəttə, Nizami poemalarının əvvəllərində verilmiş bu mədhiyyələr şairin öz səmimi hissələri deyil, dövrün tələbi idi. Bir çox tarixi-ictimai səbəblərə görə öz əsərlərini bu və ya başqa bir hökmdara həsr edən şair onları mədh edərək mövcud mədhiyyə ənənələrindən kənara çıxa bilməzdi. Lakin şübhəsiz ki,

Nizami şeirinin əsas ideya istiqaməti bu mədhlərlə dabandabana ziddir. Bu kiçik mədhü sənə qurtardıqdan sonra şair öz mübaliğeli tərifləri ilə göyün yeddi qatına qaldırıldığı hökmədarların bütün eybəcərliklərini onların üzünə çırpmaqdan çəkinməmiş, öz sehrli sənətinin gücü ilə onları həyatın mənasını anlamağa, həyatdan ibrət alıb nahaq qan tökməkdən uzaqlaşmağa, əzilən kütlələri isə qorxmamağa, zülmə dözməməyə, öz haqqını tələb etməyə çağırmışdır.

Nizami poemalarının başlanğıcında verilən tövhid, minacat, nət və mədhiyyə kimi hissələrdən sonra, şairin şeir, sənəti haqqında çox maraqlı fikirlərini ifadə edən lirik hissələrə rast gəlirik. Burada Nizami birinci növbədə mədhiyyə ədəbiyyatını, məddah şairləri kəskin tənqid edir, tövhid, minacat və nətlərdə eks olunan bir çox dini fikirlər alt-üst olur. Nizami poemalarının rəsmi hissələrindəki “Oğula nəsihət”, “Saqinamə”, “Sözə pərəstiş və hikmət haqqında”, “Sözə pərəstiş və hökmədlərə nəsihət” və s. adlar altında verilən lirik parçalar bu cəhətdən səciyyəvidir. Bu hissələrdə yüksək bəşəri şeir və sənət, arzu və ideallar tərənnüm olunur. Ümumiyyətlə, Nizami poemalarının bu hissələri sözün tam mənasında ictimai, siyasi, fəlsəfi, didaktiki lirik nümunələridir.

Nizami poemalarının əsas hissələrində də lirika qüvvətlidir. Bu əsərlərdə şair ancaq hadisələri nəql etməklə kifayətlənməyib, qəlbindən keçən hiss və duyguları da ifadə edir. Konkret bir hadisədən təkan alan şair öz qəlbindən keçənləri lirik bir tərzdə izhar edir. Həm də bu lirik hissələr onun bütün poemalarına səpələnmişdir. Ancaq lirik ricət və ünsürlər şairin bütün əsərlərində eyni dərəcədə və eyni şəkildə deyildir. Hər poemada lirik parçalar gah azalır, gah çoxalır, gah yerini, gah da səciyyəsini dəyişir. Məsələn, “Sirlər xəzinəsi”ndə əsas hissə 20 məqalət və 20 hekayədən ibarətdir. Həmin iyirmi məqalət lirik şeirlər olub, əsərin

əsasıdır. Hekayələr, yəni epik hissə isə həmin lirik hissədə deyilmiş fikirləri ancaq müəyyən konkret misalla göstərir. Bu lirik hissələr öz məzmunu cəhətdən Xaqaninin, yaxud başqalarının ictimai, fəlsəfi qəsidələri ilə müqayisə oluna bilər. Özündən əvvəlki ictimai-fəlsəfi lirikanın ən yaxşı ənənələrini davam və inkişaf etdirən Nizami bu hissələrdə hökmardları ədalətə, insanları insanlığa, əməyə, gözüoxluğa, ayıqlığa, cəsarətə və s. səsləyir. “Sirlər xəzinəsi”ndəki məqalətlərlə yanaşı, hekayələrdən sonra verilən parçalar da lirik səciyyə daşıyır. Bunlar təmsillərdən sonra verilən bir-iki cümləlik ümumi mücərrəd nəticələrdən tamamilə fərqlənir. Həmin parçalar şairin ürəyindən qopub gələn, bəzən ittiham dərəcəsinə yüksələn duyğu və düşüncələrdir.

Şairin sonrakı əsərlərində lirik ünsürlər həcm etibarilə azalsa da, öz mövzusu cəhətdən rəngarəngləşir. Bu əsərlərə çoxlu “qəzəllər”, saqinamə və müğənni-namələr daxil edilir, təbiət təsvirləri, gözəllərin təsvirləri, qəhrəmanların söhbətləri, şairin öz lirik ricətləri Nizami poemalarına xüsusi bir gözəllik verir.

Nizami poemalarındaki lirik ünsürlər və lirik ricətlər haqqında müəyyən bir təsəvvürə malik olmaq üçün onlardan bəzilərini nəzərdən keçirək.

NİZAMI “XƏMSƏ” SİNDƏ QƏZƏLLƏR

Nizami poemalarındaki lirik ünsürlərdən biri “qəzəl”lərdir. Lakin qeyd etmək lazımdır ki, Nizami sözün tam mənasında qəzəl adlandırılara biləcək heç bir şeir parçası yoxdur. Bununla bərabər, şair özü poemalarına daxil etdiyi bir çox lirik parçaları qəzəl adlandırır. Həmin parçalarda qəzəl şəklinə məxsus bəzi formal cəhətlər çatışır. Məsələn, qəzəl şəklinə məxsus qafiyələnmə üsulu, məqtədə təxəllüs

islətmək kimi xüsusiyətlər bu parçalarda yoxdur, onlar həcm etibarilə də qəzəl şəkli normalarına tabe olmurlar. Qəzəl şəklində yazılmış əsərlər əsasən 7-11 beyt olduğu halda, Nizami poemalarında qəzəl adlandırılan lirik parçaların həcmi bəzən yüz beytə çatır. Ancaq məzmun etibarilə bu parçaları sözün tam mənasında qəzəl adlandırmaq olar. Həmin parçalar tamamilə aşiqanə səciyyədə olub, özündən əvvəlki və sonrakı qəzəl şeiri ənənələri ilə birləşir. Nizami özü də onları məzmunlarına görə qəzəl adlandırır. Daha doğrusu, şair vahid vəzn və qafiyə sistemini pozmamaq üçün öz əsərlərinə daxil etdiyi qəzəlləri də poemaların yazılıdığı vəzndə, məsnəvi şəklində vermişdir. Həm də şair poemalara daxil etdiyi qəzəlləri əsərlə “ke” (ki) bağlayıcısı vasitəsilə bağlayır və sanki bununla demək istəyir ki, onun poemalarına daxil etdiyi qəzəllər qəzəlin özü olmayıb, onların məsnəvi şəklində ifadə olunmuş məzmunudur. Bununla da, poemalarına daxil etdiyi məsnəvi şəklində qafiyələnən, çox vaxt həcmcə qəzəl şəklinin tələblərindən kənara çıxan aşiqanə parçaların qəzəl adlandırılma səbəbini izah etmiş olur. Bu mənada qəzəl Nizami poemalarının bəzilərinin ayrılmaz tərkib hissəsi olub, ancaq lazımlığı yerdə özünü göstərir. Daha doğrusu, əsərin özündən doğur, hadisələrin müəyyən istiqamətdə inkişafına və qəhrəmanların daxili aləminin açılmasına xidmət edir. Nizami şeirlərində qəzəlin tutduğu mövqe başqa şairlərin əsərlərində, o cümlədən Füzulinin “Leyli və Məcnun”unda bu şəklin tutduğu mövqedən fərqlənir. Əvvələn, Nizami qəzəlləri hər yerdə özünü göstərmir, qəzəl hər hansı fəsilin ortasında gəlir, yaxud bütöv bir fəsil əsasən qəzəldən ibarət olur. Məsələn, “Xosrov və Şirin” əsərində qəzəl poemanın axırlarında özünü göstərir, həm də dalbadal səkkiz “qəzəl” verilir, “Yeddi gözəl”də isə qəzəl ancaq yeddinci gözəlin nağılındadır. Füzulinin “Leyli və

Məcnun”unda isə demək olar ki, hər fəsildə qəzəl verilir. İkincisi, Nizami poemalarından qəzəlleri çıxarıb atmaq olmaz, çünki yuxarıda dediyimiz kimi, Nizamidə qəzəllər poemadakı hadisələrin inkişafı ilə bağlıdır, onların ayrılmaz, üzvi tərkib hissəsidir. Məsələn, Nəkisa və Barbədin oxuduğu qəzəlləri “Xosrov və Şirin” əsərlərindən çıxarsaq, qəhrəmanların, daha doğrusu, Xosrovun keçirdiyi dönüş və təmizlənmə prosesini atmış olarıq. Amma Füzulinin “Leyli və Məcnun”unda belə deyildir. Buradakı qəzəlləri ixtisara salmaq mümkündür. Əlbəttə, bu heç də demək deyildir ki, Füzuli poemasındaki qəzəllər artıqdır. Əsla yox! Füzuli əsərinin bədii dəyərini, təsir qüvvəsini artırın vasitələrdən biri məhz onun qəzəlləridir. Lakin burada söhbət ondan gedir ki, Nizamidə qəzəl böyük bir əsərin üzvi tərkib hissəsidir, poemanın əsas süjeti ilə bilavasitə bağlıdır, Füzuli qəzəlləri isə əsərdə təsvir olunan hadisələrlə dolayısı ilə bağlıdır. Üçüncüüsü, yuxarıda göstərdiyimiz kimi, Nizami əsərlərindəki qəzəlləri zahiri, formal cəhətlərinə görə şəkil mənasında qəzəl adlandırmaq doğru deyildir, çünki bu qəzəllər əvvələn qafiyə və bəzən həcm etibarilə qəzəl şəklinin qaydalarına tabe olmur, burada təxəllüs yoxdur. Məsələn, “Xosrov və Şirin”, “Leyli və Məcnun” poemalarındaki qəzəllərin hər biri təxminən 30 beytdir. Qafiyə cəhətdən bütün qəzəllər məsnəvi şəklində poemaların yazıldığı vəzndə yazılmışdır. Füzuli qəzəlləri isə qəzəl şəklinin bütün tələblərinə cavab verir. Məzmun cəhətdən isə Nizami poemalarındaki qəzəllər də qəzəl şəkli ənənələri əsasında yazılmış və əsas ruhu etibarilə öz dövrünün qəzəlləri ilə birləşir.

Nizami poemalarında qəzəl şəklinə ilk dəfə “Xosrov və Şirin” əsərində rast gəlirik. Həmin əsərin lap əvvəllərində şair xəbər verir ki, Şirinin məclisində qəzəllər oxunurmuş. (Əlbəttə, hələ islamdan əvvəl şairin türk, yəni azərbaycanlı

dediyi, Əfrasiyab nəslinin davamçısı hesab etdiyi Şirin və onun rəfiqələrinin qəzəl oxuduqlarını deməsini hərfi-hərfinə başa düşmək doğru deyildir. Burada qəzəl adı altında “nəğmə” nəzərdə tutulduğu aydınlaşdır. Barbəd və Nəkisanın oxduğu “qəzəllər” haqqında da bunu demək lazımdır). Şair göstərir ki, Şirin və onun rəfiqələri dağların sinəsində məclis qurur, şənlənir, mey içir, qəzəl oxuyurdular.

پیاپی شد غزلهای فراقی
بر آمد بانک نوشانوش ساقی
Ayrılıq qəzəlləri bir-birini əvəz etdi,
Saqinin “nuş olsun, nuş olsun” səsi eşidildi.

Lakin şair burada həmin məclisdə oxunan qəzəllərdən heç bir nümunə göstərmir. Sadəcə olaraq “ayrılıq qəzəlləri” oxunduğunu xəbər verir, bununla da onların əsas məzmununu müəyyənləşdirmiş olur, bəlkə elə buna görə də nümunə göstərməyi lazım bilmir.

Lakin bir qədər sonra Şirinin heç kəsə bildirmədən Mədainə getməsi ilə əlaqədar olaraq Məhinbanunun dilindən 6 beytlik gözəl bir şeir parçası verilir. Həmin şeir parçasını şair özü “növhə” adlandırır və bununla da, Məhinbanunun bu şeiri necə oxuduğunu, onun Şirinin “yoxa çıxmasından” necə kədərləndiyini bildirir. Lakin şeir öz məzmunu etibarilə sözün tam mənasında “ayrılıq qəzəli” nümunəsidir. Həmin şeirdə Nizami klassik aşiqanə şeirin bəd göz, gül, tikan, ahu, ceyran, şir, ay, günəş kimi istiarələrindən bacarıqla istifadə edərək öz canı qədər sevdiyi bir adamı itirmiş insanın daxili hissələrini çox təbii və gözəl ifadə etmişdir.

Ərmən dağlarında Azərbaycan hökmdarı Məhinbanunun qonağı olan Xosrovun işrət məclisində oxunulan qəzəl də öz məzmunu ilə diqqəti cəlb edir. Həmin qəzəl bütünlüklə belədir:

غزل برداشته را مشگر رود
که بد رود ای نشاط و عیش بد رود
چه خوش با غیست باع زندگانی
گر اینم باشد از باد خزانی
چه خرم کاخ شد کاخ زمانه
گرش باشد اساس جاودانه
از آن سرد آمد این قصر دلاویز
که چو جا گرم کردی گویدت خیز
چو هست این دیر خاکی سست بنیاد
بپادش داد باید زود بر باد
زفردا و زدی کس را نشان نیست
که رفت آن از میان و این در میان نیست
یك امروز است مارا نقد ایام
برو هم اعتمادی نیست تا شام
بیا تا یك دهن پر خنده داریم
یك امشب را بشادی زنده داریم
بترک خواب میباید شبی گفت
که زیر خاک میباید بسی خفت
Rudçalan başladı (belə bir) qəzel:
Yaşa, ey nişat və eyş, yaşa!
Həyat bağı nə xoş bağdır,
Əgər xəzan küləklərinin qorxusu olmasa!
Zəmanə binası nə şad binadir,
Əgər əsası daimi olsa!
Bu gözəl saray ona görə soyuq görünür ki,
Sən yerini isti etməmiş “qalx” deyir.
İndi ki bu dünyanın əsası etibarsızdır,
Onu tezliklə yelə vermək lazımdır.
Sabahdan, dünəndən heç kəsin xəbəri yoxdur,
O hələ gəlməmiş, bu isə keçib getmişdir.
Zəmanədən bizim nəqdimiz bu bir gündür.
Ona da axşama qədər etimad yoxdur.
(Ona görə) gəl heç olmasa, bir ağız gülək!

Bu bir gecəni şadlıqla oyaq qalaq!
Bu bir gecə yuxunu tərk etmək lazımdır.
Çünki torpaq altında çox yatmaq lazım gələcək.

İctimai-fəlsəfi lirikanın ən gözəl nümunələrindən olan bu şeiri şair “qəzəl” adlandırmışdır. Halbuki Şərq şeiri nəzəriyyəçilərinin göstərdiyinə görə, qəzəl ancaq aşiqanə mövzuda yazılmış əsərlərə deyilir. Düzdür, ictimai-fəlsəfi mövzuda yazılmış qəzəlin nümunələrinə Nizamidən əvvəl və Nizami ilə eyni zamanda yaşamış bəzi şairlərin divanlarında rast gəlmək olur. Nizaminin bəzi ictimai mövzuda yazılmış lirik şeirləri mənbələrdə qəzəl adlanır. Lakin həmin şeirlərin qəzəl olduğunu, qəsidələrin bir parçası olmadığını demək çətindir. Burada isə şair aydın şəkildə ictimian-didaktiki bir şeiri qəzəl adlandırır. Nizaminin əsərlərindən belə anlaşılır ki, o, qəzəl sözü altında musiqi ilə birlikdə ifa olunmaq üçün yazılan şeirləri, nəğmələri nəzərdə tutur.

Mərhüm Y.E.Bertelsin fikrincə, qəzəl sözü Fərruxi və başqa X-XI əsr şairləri tərəfindən də bu mənada işlənmişdir.

Bu şeirin əsas ideyası ondan ibarətdir ki, insan hər anın qədrini bilməli, dünənin və sabahın fikrini çəkməməlidir, deyib-gülməli, şad yaşamalıdır. Hələ vaxtı ilə Rudəki və Xəyyam tərəfindən tərənnüm olunan bu ideya Nizami əsərlərində daha çox şah məclisləri, saray mühiti ilə əlaqədar verilir. Sanki şair bununla müasiri olduğu şahların məclislərini nəzərdə tutur və orada oxunan əsərlərin əsas məzmununa işarə edir. Ona görə də bu birtərəfli “dünənin və sabahın fikrini çəkmə, şad yaşa” fikrini Nizaminin ürək sözləri kimi başa düşmək doğru olmaz. Əlbəttə, bu ideyada həyata bir çağırış ruhu vardır və bu cəhətdən o, Nizaminin həyat idealına müəyyən dərəcə yaxındır.

“Xosrov və Şirin” əsərində Barbəd və Nəkisanın oxuduğu qəzəllər daha çox diqqəti cəlb edir. Həmin

qəzəllərdən Nizami bu əsərdə ədəbi bir priyom kimi istifadə etmişdir. Belə ki, Xosrov Şirinin yanından çox hirsli və kədərli qayıdır. Şirin onu sərxoş olduğu üçün qapıdan qaytardığına dözə bilməyib gecə ikən şahın ordugahına gəlir. Şapurun köməyi ilə şaha görünməyib çadırların birində qalır. Səhər qurulan işrət məclisində Barbədlə Nəkisa müxtəlif muğam havaları üzərində qəzəl oxuyurlar. Həmin qəzəlləri Nəkisa Şirinin, Barbəd isə Xosrovun dilindən oxuyur. Bu qəzəllərdə iki aşiqin-Xosrov və Şirinin ürəyindən keçənlər əks olunmuşdur. Hər iki aşiqin dilindən oxunan qəzəllərdə onların bir qədər əvvəl baş verən hərəkətlərinə, onların vəziyyətlərinə, məhəbbət və sədaqətlərinə sıx-sıx işarələr edilir. Nəkisanın Şirinin dilindən oxuduğu qəzəllərdə Şirin Xosrovdan üzr istəyir, ancaq onun eşqi ilə yaşadığını, ona qul olmağa hazır olduğunu bildirirsə, Xosrovun dilindən oxunan qəzəllərdə Xosrov da öz hərəkətlərinə görə üzr istəyir, vüsal arzulayır, özgələrə şah, ancaq ona qul olduğunu bildirir.

Digər tərəfdən, həmin qəzəllər ümumiyyətlə, qəzəl ənənələri əsasında yazılmış müstəqil aşiqanə şeirlərdir. Burada nə Şirinin adı çəkilir, nə Xosrovun. Konkret olaraq “Xosrov və Şirin” əsəri ilə bağlı bu qəzəllərdə heç bir şey yoxdur. Lakin həmin qəzəllər eyni zamanda Xosrov və Şirinin ürək döyüntülərini, daxili hiss və duyğularını çox gözəl ifadə edir. Burada yeniliklə ənənəvilik, konkretliklə ümumilik bir vəhdət halında özünü göstərir. Beləliklə də, Nizami iki sevgilini musiqi dili ilə barışdırmaq üçün burada qəzəldən bacarıqla istifadə edir. Barbədlə Nəkisanın dilindən verilən qəzəllərin sayı səkkizdir. Hər bir qəzəl isə təxminən 30 beytdən ibarətdir.

Məlumdur ki, qəzəllər ümumiyyətlə 5-11 beytdən ibarət olur. Nizaminin lirik əsərlərindən əldə olan qəzəllər,

yuxarıda haqqında bəhs olunan iki qəzəl, “Yeddi gözəl”də sonra bəhs ediləcək üç qəzəlin həcmi əsasən belədir.

Qeyd etmək lazımdır ki, bu qəzəllərin həcmcə böyük olması onların daha təsirli və qüvvətli çıxmasına səbəb olmuş, eyni zamanda poemanın ümumi pafosu ilə mütənasibdir.

“Leyli və Məcnun” dastanında Nizami qəzələ daha çox yer vermişdir. Əsərin əsas qəhrəmanlarından olan Məcnun özü bir şair kimi, özü də qüdrətli bir şair kimi təqdim olunur. Məcnun əsərin əvvəlindən axırına qədər qəzəl oxuyur, o, gah Nəcdin başında, gah Kəbədə-“həcərül-əsvəd”in qarşısında, gah Leylinin evi qarşısında, gah da Leylinin xəyalı ilə hər biri misilsiz bir sənət əsəri olan qəzəllər oxuyur, son nəfəsində də torpağa gömülüş səadətini qucaqlayaraq öz nakam məhəbbəti, acı faciəsi haqqında qəzəl deyir. Küçələrdə adamlar onun qəzəllərini oxuyur, onun qəzəllərini toplamaq üçün şeir, sənət aşiqləri çöllərə düşürlər. Eyni zamanda onun sevgilisi Leylinin şairanə təbi vardır, o da Məcnun kimi nakam məhəbbətinə aid qəzəllər yaradır və oxuyur.

Buradakı qəzəllər də həcm etibarilə müxtəlifdir, onların beytlərinin sayı 6 beytdən 100 beytə qədərdir. Öz məzmunu etibarilə tamamilə aşiqanə şeir ənənələri əsasında yazılmış bu qəzəllərdə qəhrəmanların məhəbbəti tərənnüm olunur. Həm də Leylinin dilindən verilən qəzəllər Məcnunun oxuduğu qəzəllərdən tamamilə seçilir. Onların hər birinin oxuduğu qəzəl öz vəziyyətlərinə, fərdi keyfiyyətlərinə uyğundur. Sanki bu qəzəlləri bir nəfər - Nizami deyil, bir-birini böyük bir eşqlə sevən, lakin mövcud adət-ənənələrin maneəçiliyi üzündən qovuşa bilməyən biri kişi, digəri qadın olan iki qüdrətli şair yazmışdır. Bu da Nizami şeirinin realist səciyyəsini göstərən bir faktdır.

“Leyli və Məcnun” əsərindəki qəzəllər poemanın əsas süjeti və ideyası ilə sıx surətdə bağlı olub, qəhrəmanların daxili aləmini, onların məhəbbətini səciyyələndirməyə, əsərin sonrakı inkişafını əsaslandırmaga kömək edir. Şair bir çox məsələləri öz qəzəlləri vasitəsilə aydınlaşdırır.

Bu cəhətdən “Məcnun eşqinin səciyyəsi” adlı fəsil diqqəti cəlb edir. Bu fəsildə şair göstərir ki, Məcnun Leylidən ayrılanan sonra həmişə Nəcдин başına gələr, səba yelinə xıtab edərək odlu qəzəllər oxuyardı. Bundan sonra Məcnunun səba yelinə xıtabən dediyi qəzəl verilir. Həmin qəzəl belə başlayır:

ای باد صبا بصبح بر خیز
در دامن زلف لیلی آویز
گو آنکه بباد داده تست
بر خاک ره افتاده تست
از باد صبا دم تو جوید
بر خاک زمین غم تو گوید
بادی بفرستش از دیارت
خاکیش بده بیاد گارت

Ey səba yeli! Sən sübhçağı qalx,
Leyli zülfünün ətəyindən asıl.
De, o adam ki sənin üçün yelə verilmişdir.
Sənin yolun üstündə torpağa yixılmışdır,
Səba yelində sənin nəfəsini axtarır,
Yer üzünə sənin qəmlərini danışır.
Diyarından ona bir nəsim göndər,
Yadigar üçün bir ovuc torpaq ver.

İlk beytlərdən bu qəzəl Məcnunun Leylini necə dərin bir eşqlə sevdiyini göstərir, Məcnun özünü Leyli eşqinin qurbanı hesab edir, küləklər arasında onun nəfəsini axtarır, onun qəmlərini yer üzünə danışır. Daha sonra Məcnun öz eşqinin şiddətini göstərərək həmin qəzəldə deyir:

گر آتش عشق تو نبودی...
سیلاپ غمت مرار بودی
ور آب دو دیده نیستی یار
دل سوختی آتش غمت زار
خورشید که او جهان فروز است
از آه پر آتشم بسوز است
ای شمع نهان خانه جان
پروانه خویش را مرنجان
جاد و چشم تو بست خوابم
تا گشت چنین جگر کبابم
ای دردو غم تو راحت دل
هم مر هم و هم جراحت دل
قد است لب اگر تو ای
ازوی قدری بمن رسانی
Əkər sənin eşqinin atəşi olmasayıdı,
Qəmlərinin seli məni aparardı.
Əgər iki gözümün yaşı olmasayıdı,
Sənin qəm atəşin ürəyimi yandırardı.
Aləmə şölə saçan o günəş də
Mənim odlu ahlarımla yanır.
Ey can evimin gizli şamı,
Öz pərvanəni incitmə.
Sənin cadu gözlərin yuxumu qaçırib
Ciyərimi belə kabab etdi.
Ey dərdi, qəmi ürəyimə rahatlıq gətirən,
Həm ürəyimə yara, həm də məlhəm olan!
Ləblərin qənddir, əger bacarsan,
Ondan bir qədər mənə göndər.

Hər beyti ayrıca cilalanmış bir şeirə bərabər olan bu parçada Məcnun eşqinin dərinliyi çox gözəl əks olunmuşdur. Buradakı səmimiyyəti heç bir mübaliğə poza bilmir. Hətta göydə günəşin Məcnun ahlarının atəşi ilə yanmaqdə olması

kimi bir mübaliğə də coşgun, sonsuz, səmimi bir məhəbbətin layiqli bir müqayisəsi kimi qəbul olunur. Poemadan aydın olur ki, Məcnun ilk vaxtlardan bu məzmunlu qəzəlləri çox oxuyurmuş, lakin şair onları bir qəzəldə cəmləşdirmiş, bir sıra hisslər silsiləsini bir qəzəllə ifadə etmişdir. Bu qəzəlin beytləri arasındaki “nisbi pərakəndəliyi” də məhz bununla izah etmək olar. “Leylinin eşqi ilə Məcnunun ah-zar etməsi” fəslindəki qəzəldən Məcnun gah mey şüşəsinin əlindən düşüb parça-parça olmasından danışır, öz dərdinə dərman soruşur, gah qohum və dostlarını onun fikrini çəkməyib şad yaşamağa çağırır, gah yarından kömək istəyir, gah öz vəziyyətindən söhbət açır, göstərir ki, bu eşq süd ilə bədənə daxil olmuş, ancaq can ilə birlikdə çıxacaqdır:

بروصل تو کر چه نیست دستم
غم نیست چو بر امید هستم
عشق تو زدل نهادنی نیست
وین راز بکس گشاد نی نیست
با شیر بتن فروشد این راز
با جان بدر آید از نتم باز
Sənin vəslinə əlim yetməsə də,
Nə qəm, çünki ümidlə yaşayıram.
Sənin eşqin ürəkdən çıxarılaşdı deyil,
Bu sırr bir kəsə açılası deyil.
Bu sırr südlə bədənə daxil olmuş,
Can ilə də bədəndən çıxacaqdır.

Beləliklə, Nizami Məcnun eşqinin bütün gücünü, qüdrətini, gözəlliyini, əbədiliyini onun öz dili ilə deyilmiş qəzəllər vasitəsilə açır. “Leyli və Məcnun” poemasındaki qəzəllrin sayı çoxdur, lakin onların içərisində heç bir təkrar yoxdur, hər bir qəzəl həm məzmunu, həm də forması cəhətdən fərqlənir, hər bir qəzəldə zülmət səltənətində yanan

iki nurlu çırığın qəlb aləminin yeni-yeni keyfiyyətləri üzə çıxır. Budur, Məcnunun Kəbədə “həcərül-əsvəd”in qarşısında dediyi qəzəl! Məcnun atasının istəklərinin əksinə olaraq allahdan onun eşqini, onun Leyliyə meylini daha da artırmasını xahiş edir. Leylinin ərə verildiğini eşidərkən Məcnunun Leylinin xəyalına xitab edərək dediyi qəzəl isə başqa bir aləmdir. Burada Məcnun əvvəlcə yarını vəfəsizliqda məzəmmət edir, sonra da bildirir ki, bütün bunlara baxmayaraq ruhumun, canımın qidası sənsən, sənin günəş camalın önündə şam kimi yanıb sönmək mənim sənətimdir... Bu qəzəllər “Leyli və Məcnun” poemasının canıdır. İndiyə qədər verilən nümunələrdə olduğu kimi, “Leyli və Məcnun” poemasındaki qəzəllərin hər biri bütöv bir aləmdir. Onların hər biri haqqında ayrıca danışmaq, həmin qəzəllərin özündən əvvəlki aşiqanə lirik şeirlə əlaqəsindən, sonrakı qəzəl şeirinə göstərdiyi qüvvətli təsirindən uzun-uzadı danışmaq olar, lakin bu ürəkyandırıcı nəğmələrin əsl gözəlliyyini heç bir sözlə ifadə etmək olmaz. Məsnəvi şəklində yazılmış bu qəzəllərdəki forma və məzmun gözəlliyi Mövləvi, Sədi, Hafız, Füzuli kimi nəhəng qəzəl ustadlarının şeirləri ilə müqayisədə daha qabarlı nəzərə çarpır. Həmin şairlərin əsərlərindəki obraz, ifadə, fikir və hisslerin çoxu məhz Nizaminin bu nəğmələrindən gəlir. Bu fikri müəyyən şəkildə Şibli Nümani, V.Dəstgirdi də demişdir. Nizami poemalarında olan qəzəllərdəki yüksək sənətkarlıq bir daha təsdiq edir ki, şairin divanına daxil olan qəzəllər də klassik şeirin ən gözəl nümunələrindən sayılmalı, şairin divanının itməsini oradakı şeirlərin zəifliyində axtaran fikirlər qətiyyətlə rədd edilməlidir.

Nizaminin “Yeddi gözəl” əsərində isə cəmi üç qəzəl vardır. Həmin qəzəllər yeddinci iqlim padşahının qızının nağılındadır. Həmin qəzəllərin buraya nə üçün daxil edildiğini başa düşmək üçün nağılin özünü xatırlamaq

lazımdır. Bir gün gənc bir bağ sahibi öz başına gəlir. Qapını bağlı görüb ətrafına dolanır. İçəridən şənlik səsləri eşidilir. Təəccübənlər. Sonra hasardan balaca yer açıb içəri daxil olur. İçəridə işrətlə məşğul olan qızların gözətçiləri onu oğru bilib tuturlar. Məsələ aydın olandan sonra qızlar bağ sahibindən üzr istəyirlər. Sonra onu “çəng çalan” gözəl bir qızla “görüşdürürlər”. Lakin onların pis iş” görməsinə hər dəfə bağda baş verən təbii bir hadisə mane olur, onlar ayrılırlar. Bağban bir tərəfə, “çəng çalan” qız da gözəllərin yanına qaçır. O, gözətçi qızları vəziyyətdən xəbərdar etmək üçün çəngi əlinə götürüb qəzəl – nəğmə oxuyur. Müəyyən eyhamlarla olub keçənləri və öz arzusunu onlara çatdırır. Beləliklə, qəzəl buraya ədəbi priyom kimi daxil edilmiş olur. Yeddi beytdən ibarət olan birinci qəzəldə şair eşq, aşiqlik, səbir, tövbə və s. bu kimi məsələlərdən danışır, göstərir ki, aşiqdə səbir olmaz, eşqdə tövbə etmək günahkarlıqdır, tövbə ilə aşiqlik bir yerə sığışmaz, aşiq gərək oxdan, qılıncdan qorxmasın, canını yara təslim etsin. O biri iki qəzəl də məzmun etibarilə Nizaminin əldə olan aşiqanə qəzəllərinə yaxın olmaqla bərabər hekayədə nəql olunan hadisələrlə də səsləşir.

Beləliklə, Nizami “Xəmsə”sindəki qəzəllərin öyrənilməsi göstərir ki, lirik şeirin ən gözəl nümunələri olan, klassik Şərq məhəbbət lirikası ənənələri əsasında yazılan həmin qəzəllərdən şair öz poemalarında ancaq ədəbi bir priyom və vasitə kimi istifadə etmişdir. Nizami qəzəlləri poemaların üzvi tərkib hissəsi olub, orada irəli sürülən fikir və hisslerin ən gözəl, zəruri ifadə vasitələridir.

NİZAMI “XƏMSƏ”SİNĐƏ SAQİNAMƏ VƏ MÜĞƏNNİNAMƏLƏR

Nizami “Xəmsə”sində geniş yer tutar lirik ünsürlərdən biri də saqinamə və müğənninamələrdir.

Saqinamə və müğənninamə məsnəvi şəklində yazılmış və əsasən ictimai, fəlsəfi, didaktik mövulara həsr olunmuş müstəqil lirik şeir şəkilləridir. Bu şəkil ona görə belə adlanır ki, orada irəli sürülən fikirlər saqiya, yaxud müğənniyə müraciət şəklində deyilir, onların saqiyyə, yaxud müğənniyə müraciət olunmasından asılə olaraq saqinamə və ya müğənninamə adlanırlar. İlk dəfə Nizami tərəfindən ədəbiyyata gətirilən və böyük poemalarda lirik bir ünsür kimi istifadə olunan bu şəkil sonralar müstəqil bir ədəbi forma kimi daha çox yayılmışdır. Nizamidən sonrakı dövrdə saqinamələrin əsas zəruri şərtlərindən biri də onların mütəqarib bəhrində yazılmasıdır. Görünür ki, Nizamidən sonra bu şəkildə əsər yanan şairlər mütəqarib bəhrində yazılmış “İskəndərnamə” əsərindəki saqinamələrə əsaslanmış və sonralar bu, ənənə halını almışdır. Halbuki bu şəklin banisi Nizami “Leyli və Məcnun” əsərində də saqinamədən istifadə etmişdir. Həmin saqinamə poemanın yazılıdığı həzəc bəhrindədir.

“Leyli və Məcnun” əsərində Nizami saqinamədən poemanın giriş hissəsində istifadə etmişdir. Şair “Keçənlərin yad edilməsi” adlı fəsildə 15 hissədən ibarət bir “saqinamə” vermişdir. Saqinamənin əvvəlində Nizami üzünü saqiyyə tutaraq ürəkdən qəmləri aparan, qocaları cavanlaşdırıran şərab istəyir, sonra müxtəlif mövzulara həsr olunmuş 15 lirik parça verir və hər parçadan sonra iki beytlə saqiyyə müraciət edərək ondan lalı belə nitqə gətirən, qocaları gəncləşdirən, ürəkdən qəmləri silən və s. şərab istəyir. Hər parçadan sonra gələn və bir nəqərat təsiri bağışlayan bu saqiyyə müraciət həmin on beş

lirk parçanı birləşdirərək onlara vahid bir əsər şəkli verir. Həmin lirk parçalarda Nizami anasını, atasını, dayısı Xacə Öməri, keçmiş dostlarını xatırlayır, məğrur olmamaqdan, zülmə dözməmkəndən, şahlardan uzaq olmaqdan, başqalarının ruzisinə əl uzatmamaqdan, təvazökar olmaqdan, şadlıqla xalqa xidmət etməkdən və bu kimi onu ömrü boyu düşündürən fikir və arzulardan danışır. Həmin 15 lirk parçadan biri budur:

پایین طلب خسان چه باشی
 دست خوش ناکسان چه باشی
 گردن چه نهی بھر قفائی
 راضی چه شوی بھر جفائی
 خواری خلل درونی آرد
 بیداد کشی زبونی آرد
 میباش چو خار حر به بر دوش
 تا خرمن گل کشی در آغوش
 نیرو شکن است حیف و بیداد
 از حیف بمیرد آدمیزاد
 ساقی منشین که روز دیر است
 می ده سرم ز شغل سیر است
 آن می که چراغ رهوان شد
 هر پیر که خورد ازو جوان شد
 Nə üçün alçaqlara boyun əyirsən!?
 Naməndlər əlində niyə oyuncaq olursan?!
 Nə üçün hər yumruğa boyun əyirsən?!
 Nə üçün hər cəfadan razı qalırsan?
 Acizlik ürəyə ziyan verə.
 Zülmə dözmək alçaqlıq götirər.
 Tikan kimi yarağını çıynində hazır tut ki,
 Gül xərmənini qucaqlayasan.
 Fəsad və zülm cəsarəti öldürür,
 Fəsaddan insan məhv olur.
 Saqi oturma ki, gün keçməkdədir,

Şərab ver ki, başım fikirlə doludur.
O şərab ki yolçuların çırığı oldu,
Hər qoca ki ondan içdi, cavan oldu.

Burada olduğu kimi, bütün parçalardan sonra dörd misralıq saqiyə müraciət verilir va müraciətlərin məzmunu həmişə eyni olur. Şairin düşüncələri, fikir və arzuları lirik parçada ifadə olunur, saqiyə müraciət isə onun nəqəratı kimi öz müstəqil mənasını itirək özündən əvvəlki parçada verilən fikrin bədii təsir gücünü daha da artırır, ona xüsusi bir musiqi və ahəngdarlıq verir.

“İskəndərnamə” epopeyasının birinci hissəsi olan “Şərəfnamə”də saqinamələr əsərin ancaq müqəddiməsində deyil, bütün poema boyu verilmişdir. Şair bu əsərdə hər fəsildən əvvəlki iki beylə saqiyə müraciət edib ondan insana təzə ruh bağışlayan, könüldən qəmləri silən və i. a. şərab istəyir, sonra hər hansı bir mövzuya həsr olunmuş müstəqil lirik bir parça verir. Bu lirik parçalar əksər hallarda əvvəlki fəsildəki hadisələrlə səsləşir, onu müasirləşdirir, izah edir, tamamlayır. Buna baxmayaraq həmin parçalar özləri toxunduqları məsələlərə görə müstəqil əsərlərdir.

Şair “Leyli və Məcnun”da olduğu kimi, burada da onları bir yerə toplayıb müqəddimədə də verə bilərdi. Lakin bu dəfə Nizami başqa yolla gedərək hər bir fəsli ayrıca lirik parçalarla bəzəmişdir.

“Şərəfnamə”dəki saqinamələr də ictimai, fəlsəfi, didaktiki mövzulara həsr olunmuşdur, lakin burada fəxriyyə, mədhiyyə səciyyəli saqinamələr də vardır. “Şərəfnamə”dəki saqinamələrdə ən çox toxunulan mövzulardan biri dünyapərəstliyin, var-dövlət toplamaq ehtirasının, dünyanın qəmini çəkməyin tənqidini və əldə olanlara qane olub şad yaşamağa çağırışdır. Nizami bu mövzuya saqinamələrdə dönə-dönə qayıdır. “İskəndərin Çin kənizi ilə işrət etməsi”

fəslindən əvvəl verilən saqinamə buna ən parlaq misal ola bilər. Otuz yeddi beytdən ibarət olan həmin parçada Nizami göstərir ki, bu qəmli dünyanın qəmini çəkməyə dəyməz, nə qədər ki, sağsan, şad yaşa, dünya şadlıq və sevinc üçün yaradılmışdır, qəm çəkmək, ah və fəryad etmək nəyə gərəkdir:

بیا ساقی آن آب آتش خیال
در افکن بدان کهر باگون سفال
گذارنده آبی کزین تیره خاک
بدو شاید اندوه را شست پاک
...جهان غم نیرزد بشادی گرای
نه کز بھر غم کرده اند این سرای
جهان از پی شادی و دلخوشی است
نه از بھر بیداد و محنت کشی است
چودی رفت و فردا نیامد پدید
بشادی یک امشب بباید برید
چنان به که امشب تماشا کنیم
چو فردا رسد کار فردا کنیم ...
چو تاریخ یکروزه دارد جهان
چرا گنج صد ساله داری نهان
فداکن درم خوشلی را بسیج
که ارزان بود دل خریدن بھیج
Saqi, gəl o atəşxəyallı sudan,
O kəhrəbayi cama tök,
Bu qara torpaqdən çıxan o dadlı sudan ver ki,
Onunla kədərləri təmiz yumaq olar.
Dünya qəm çəkməyə dəyməz, şadlıqla yaşa,
Bu dünyamı qəm çəkmək üçün yaratmayıblar.
Dünya şadlıq və sevinc üçündür,
Zülm və möhnət çəkməkdən ötrü deyildir.
İndi ki, dünən keçib getmiş, sabah isə gəlməmişdir,
Bu bir gecəni şadlıqla başa vurmaq lazımdır.
Yaxşı olar ki, bu gecə tamaşa edək,

Sabah gələndə də sabahın işini görək.
Dünyanın tarixi bir gün olduğu halda,
Nə üçün yüz illik xəzinəni gizli saxlayırsan,
Dirəm qurban verib könül sevinci al,
Çünkü heç bir şeysiz ürək əldə etmək olmaz.

Rudəki və Xəyyam şeirləri ilə səsləşən bu şadlığa çağırış nəğməsi ayrılıqda ən gözəl lirik bir əsərdir. Lakin saqiyə müraciətlə deyilmiş dörd misralıq bu şeir “Şərəfnamə” əsərinin kiçik bir parçası olub, onu yeni fikir və boyalarla zənginləşdirir. “Şərəfnamə” əsərində saqinamə kimi verilən lirik parçalardan biri də Bərdənin təsviridir. İskəndərin Bərdəyə gəlişini Nizami bu saqinamə ilə başlayır. Böyük vətənpərvər və humanist olan Nizaminin öz vətəni Azərbaycana, onun zəngin və bərəkətli torpağına, ulu keçmişinə sonsuz məhəbbətinin ifadəsi olan bu şeirdə şair Bərdənin iki təsvirini verir. Birincisi - yazı da, qışı da bahar kimi keçən, gülü, çiçəyi əskik olmayan, şöhrəti ağızda dolaşan, neməti aşib-daşan İskəndər və Nüşabə dövrünün Bərdəsidir. Digəri - zülm və talançı müharibələr nəticəsində dağılmış, viran qalmış, heç bir şeyi olmayan, Nizaminin gördüyü XII əsr Bərdəsidir. Nizami bu iki təzadlı vəziyyəti müqayisə edərək göstərir ki, keçmiş Bərdənin şöhrətinə, büsatına səbəb ədalət, əminamanlıq idisə, onun dağılmışına, yoxsullaşmasına da ədalətsizlik, şər, talançı müharibələr səbəb olmuşdur. Şair göstərir ki, dünyanın ən bərəkətli torpaqlarından olan bu yerdə əgər ədalət olsa, şah xalqa zülm etməsə, müharibələr olmasa əvvəlkindən, yəni İskəndər – Nüşabə dövründəkindən daha artıq bir büsat qurular. Göründüyü kimi, Nizami ədalət haqqındaki bu nəğməni yaradarkən poemanın əsas epik hissələrindən olan İskəndərin Bərdəyə gəlməsi hadisəsindən istifadə etmiş, bu saqinaməni

əsərlə əlaqələndirmişdir. Digər saqinamələr də əsərlə bu və ya başqa yollarla əlaqələndirilmişdir.

Nizami “İqbalnamə”də saqinamə əvəzinə müğənninamədən istifadə etmişdir. Burada hər fəsildən əvvəl iki beytlik müğənniyə müraciət verilir, sonra birbaşa əsas məsəleyə keçilir, daha doğrusu, bu əsərdə “Şərəfnamə”də olan saqiyə müraciətdən sonra gələn lirik parçalar yoxdur. Yalnız iki yerdə şair müğənniyə müraciətdən sonra lirik parçalar verir. Buna baxmayaraq həm ayrıca işlənən dörd misralıq müğənniyə müraciətlər, həm də lirik parçalarla birlikdə verilən müraciətlər müğənninamə adlanır. Saqinamələr kimi müğənninamələr də çox təsirli və qəmlidir. Şair müğənniyə də müraciət edəndə ondan qəmləri dağıdan, insanın ruhunu, qəlbini sakitləşdirən, şairə bu əsəri yazış qurtarmaqda kömək edən nəğmələr istəyir. Bu dörd misralıq müğənninamələr müstəqil işləndiyindən bütöv, tam bir əsər təsiri bağışlayır. Şair iki beytlə oxucuya hüznlü bir əhval-ruhiyyə verməklə bərabər, bu parçalarda öz ürək döyüntülərini, “İqbalnamə”ni yazdığı müddətdə keçirdiyi duygు və düşüncələri də eks etdirmişdir. Müğənninamələrin ruhu əsər boyu dəyişməsə də, onda ifadə olan arzu və istəklər dəyişir, təzələnir, şair hər dəfə müğənnidən yeni-yeni nəğmələr istəyir. Məsələn, əsərin əvvəllərində verilən müğənninamə şairin əhval ruhiyyəsinə çox uyğundur.

مغنى غنارا در آور بجوش
 که در باع بلبل نباید خموش
 مگر خاطرم را بجوش آوری
 من گنك را در خروش آوری
 Müğənni, nəğməni cuşa gətir ki,
 Bülbül bağda susmamalıdır:
 Bəlkə könlümü cuşa gətirəsən,

Mənim kimi lalı xuruşa gətirəsən.

Demək, şair özünü bülbülə, söz mülkünü bağa bənzədir. Özünün bu bağda “Şərəfnamə”ni yazdıqdan sonra müəyyən bir fasilə verdiyinə işarə etməklə indi yeni əsər yazmaq həvəsində olduğunu bildirir, müğənnidən onu hərəkətə gətirə biləcək yeni nəgmə istəyir. Sonrakı müğənninamədə isə yazar:

معنی بیار آن ره باستان
مرا یا ریی ده درین داستان
ز دستان گیتی مگر جان برم
برین داستان ره بپایان برم
Müğənni, o köhnə havanı çal,
Mənə bu dastanda köməkçi ol!
Bəlkə dünya bülbülünün canını alım,
Bu dastanla yolu başa vurum.

Göründüyü kimi, şair tərəfindən böyük bir əsərdə nəqərat kimi istifadə edilən müğənninamələr öz yığcam və spesifik bir tərzdə ifadə olunmuş dərin məzmunu etibarilə müstəqil lirik bir əsər səviyyəsinə yüksəlmışdır. Bu küçük parçada artıq qocalıb taqətdən düşmüş, öz ilham pərisindən (müğənnidən) kömək istəyən, artıq son əsərini yazdığını hiss edən, lakin öz şirin sözləri ilə hələ də bülbülləri mat qoymaq qüdrətində olduğuna inanan, bununla fəxr edən böyük bir şairin duyğuları eks olunmuşdur.

Yaxud əsərdəki sonuncu müğənninaməni götürək. Poemanın axırında şair “Məlik İzzəddinin mədhi” adlandırdığı hissənin əvvəlində son müğənninaməni yazar:

مغنى ره رامش آور پديد
که غم شد بپایان و شادی رسید

رونده رهی زن که بروود ساز

چو عمر شه آن راه باشد دراز

Müğənni, şadlıq nəgməsini başla ki,

Qəm sona yetdi, şadlıq yetişdi.

Sazın tellərində elə oynaq bir hava çal ki,

Şahin ömrü kimi o da uzun olsun.

Göründüyü kimi, tam lirik bir əsər olan bu müğənninamə iki hissədən ibarətdir. Birinci beytdə şair əsəri başa yetirdiyi üçün sevinir və sevinc münasibətilə müğənnidən şadlıq nəgmələri istəyir. Ancaq ikinci beytdə elə nəgmə istəyir ki, həm oynaq və həm şən olsun, həm də şahın ömrü kimi uzun. Bu, artıq mədhiyyələrdə geniş istifadə olunan əsl gürizgah, yəni qəsidənin əvvəlində verilən aşiqanə, təsviri və ya başqa bir parçadan mədhə keçmək üçün istifadə olunan keçid beytidir. Beləliklə, bu müğənninamə öz qısılığına baxmayaraq Məlik İzzəddinin mədhinə həsr olunmuş fəslin giriş və gürizgahını əvəz etmiş olur.

Ümumiyyətlə, Nizaminin saqinamə və müğənninamələri və onlarla birlikdə verilən lirik parçalar böyük şairin Şərq ədəbiyyatına gətirdiyi mühüm yeniliklərdəndir. Bir tərəfdən, ayrıca lirik əsərlər olub Nizaminin istək və arzularından xəbər verən, digər tərəfdən, əksər hallarda əsərdəki hadisələrlə əlaqədar olan, səsləşən, onları tamamlayan, aydınlaşdırın, eyni zamanda özləri həmin epik hadisələr fonunda ideya və bədii cəhətdən daha təsirli və qüvvətli olan bu müğənninamə və saqinamələr Nizaminin şeir döhasının böyük nailiyyətlərinən olub daha ətraflı surətdə öyrənilməyə layiqdir.

NİZAMI “XƏMSƏ”SİNĐƏ LİRİK RİCƏTLƏR

Nizami “Xəmsə”sində mühüm yer tutan lirik ünsürlərdən biri də müxtəlif lirik ricətlərdir. Şair poemalarında dəfələrlə bu və ya başqa bir hadisəni danışarkən müəyyən münasibətlə mövzudan ayrılır, öz dövrü, dövrün adamları haqqında danışır, özünün arzu və istəklərini nəğməyə çevirir. Bu ricətlər, əlbəttə, birinci növbədə Nizami şeirindəki müasirlik ruhundan irəli gəlir. Cox vaxt Nizaminin epik vüsətlə tərənnüm etdiyi müxtəlif hadisələrin məqsəd və ideyası məhz bu ricətlər vasitəsilə açılır, müəyyən olunur.

Nizami lirik ricətə ilk böyük əsəri olan “Sirlər xəzinəsi”ndə daha çox müraciət etmişdir. Bu lirik ricətləri şair əsasən hekayələrin axırında verir. Düzdür, bəzi hekayələr bir və ya iki beytlik ümumi mülahizələrlə tamamlanır ki, onları lirik ricət adlandırmaq olmaz. Bunlar daha çox təmsillərdəki atalar sözlərinə oxşar ümumiləşdirmələri xatırladır. Ancaq bir çox hekayələrdən sonra ümumi mücərrəd mühakimələr deyil, kəskin ictimai, əxlaqi şeir parçaları

verilir ki, bunlar əsl lirik ricətlərdir. “Sultan Səncər və qarı” hekayəsindən sonra verilən kiçik parça buna misal ola bilər. Şair epik hissədə Sultan Səncərin qariya, onun şikayətlərinə etina etmədiyini, özünün türklərin əlində həlak olduğunu yazdıqdan sonra lirik ricətə keçir və öz dövrü, dövrünün şahları və darğaları haqqında yazır:

داد درین دور بر انداخته است
 در پر سیمرغ وطن ساخته است
 شرم درین طارم از رق نماند
 آب درین خاک معلق نماند
 خیز نظامی ز حد افزون گری

بر دل خوناب شده خون گری

Bu dövrədə ədalət aradan qalxmış,
Simurqun qanadında vətən salmışdır.
Bu mavi göylərdə həya qalmamışdır.
Bu asılı torpaqda su qalmamışdır.
Qalx Nizami, bacardıqca ağla,
Qana dönmüş ürəklərə qanlı yaş tök.

Bu, ümumi mücərrəd mühakimə deyil, müstəqil bir əsər təsiri bağışlayan lirik ricətdir. Şair bu kiçik parça vasitəsilə öz dövrünə münasibətini ifadə edir, “Sultan Səncər və qarı” hekayəsində göstərilənləri müasirləşdirir bu cür ədalətsizliklərin öz dövründə baş verdiyini göstərir. Nizami bu yolla müasiri olduğu hökmədlərə təsir etmək, onlara iibrət dərsi vermək istəmişdir.

Yaxud “Hindli möbidin hekayəsi”ni alaq. Əsərin hekayə hissəsində şair göstərir ki, guya hindli bir möbid bir gün bağçaya gedir, güllərin, çiçəklərin cəlalına tamaşa edir. Bir neçə aydan sonra yenə həmin bağçaya gələn möbid əvvəlki gül-ciçəkdən əsər görmür. Möbid bu iki mənzərəni müqayisə edərək həyatın sirlərinə vaqif olur. Burada şair ricətə keçir, üzünü öz dövrünün adamlarına tutaraq yazır:

ای که مسلمانی و گبربیت نیست
چشمە و قطرە ابریت نیست
کمتر از آن موبد هند و میاش
ترک جهان گوو جهان گومباش
چند چو گل خیره سری ساختن
سر بکلاه و کمر افراختن

Ey adı müsəlman, gəbrcə yoxsan,
Çəşməsən, bir bulud damcısı da yoxundur!
O hindli möbiddən əskik olma!
Dünyanı tərk elə, “dünya” deyən olma!
Nə qədər gül kimi ağılsızlıq edəcəksən!?

Nə qədər özünü papaq və kəmərlə bəzəyəcəksən!?

Bu lirk ricətdə şair birinci növbədə öz zəmanəsinin dünyapərəst adamlarını ifşa edir, adını müsəlman qoyub, dünyadan dördəlli yapışan, bir ovuc torpaqdan, yaxud daşdan, dəmirdən ötrü qanlar tökən, evlər viran qoyan, ölkələr talayan, öz qiymətli geyimləri ilə fəxr edən zəmanə adamlarını tənqid edir, ondari xeyirli işlər arxasınca getməyə çağırır.

“Sirlər xəzinəsi”ndəki başqa ricətlərdə də şairin humanist fikirləri eks olunmuşdur, şair bu ricətlərdə öz dövründə ədalət, insanlıq olmadığından şikayetlənir, insanları həyatın mənasını başa düşməyə, ömrü var-dövlət yiğməga, başqlarına zülm etməyə və sairə bu kimi işlərə deyil, xeyirxah əməllərə sərf etməyə, şad yaşamağa çağırır.

Nizami o biri əsərlərində də lirk ricətlərə müəyyən yer vermişdir. Geniş epiq lövhələr arasında ara-sıra şairin öz dövrü haqqında irəli sürdüyü fikir və duyğular Nizami poemalarına xüsusi bir gözəllik və ictimai kəskinlik verir. Büyük şair Xosrovun öz atası Hürmüz tərəfindən cəzalandırılması hadisəsini danışın qurtarandan sonra birdən-birə mövzudan ayrılır, sözü öz dövründəki hakim qüvvələrin üzərinə gətirir, Hürmüz dövründəki ədalət və insafdan öz zəmanəsində əsər olmadığını yazır:

سیاست بین که میکرند از این پیش
نه با بیگانه با در دانه خویش
کجا آن عدل و آن انصاف سازی
که با فرزند از اینسان رفت بازی
کنون گر خون صد مسکین بریزد
زبند یک قراضه بر نه خیزد
جهان ز آتش پرستی شد چنان گرم
که باد ازین مسلمانی ترا شرم

مسلمانیم ما او گیر نام است
گر آن گیر مسلمانی کدام است?
Bundan qabaq qırığa deyil,
Öz dürdanəsinə qarşı edilən siyasetə bax!
Hanı o ədalət, o insaflılıq!?
Ki övladın başına belə oyun gəldi!
İndi yüz yoxsulun qanı tökülsə də,
Kimsə bir qara pulundan da keçməz.
Dünya atəşpərəstlikdən elə isti oldu,
(Yəni ədalət və insafdan isindi)
Sənə bu müsəlmanlıq ar olsun!
Biz müsəlmanlıq, onun adı isə gəbrdir,
Əgər o gəbrlikdirsə, müsəlmanlıq nədir?

Bu kiçik şeir parçası ilə şair Hürmüzün Xosrovu cəzalandırması hadisəsini müasirləşdirir, əsərində yaratdığı aləmlə öz mühitini qarşılaşdırır. Əlbəttə, Hürmüzün Xosrovu cəzalandırması tarixi həqiqət deyil, şairin idealıdır. Şair öz dövründəki ədalətsizlik, özbaşınalıq, insafsızlıqlara qarşı həmin ideali yaratmış və bu idealdan istifadə edərək öz mühitini kəskin qamçılamışdır. İslam aləmində belə bir səhv mülahizə var ki, guya insaflılıq, ədalət, yixılana kömək etmək, başqasını incitməmək ancaq müsəlmana xas bir xüsusiyyətdir. Hətta bu gün belə işlənən “müsləman deyilsənmi, niyə yixılana kömək etmirsən ...” və s. bu kimi ifadələr həmin mülahizədən gəlir. Nizami məhz bu mülahizəni nəzərdə tutaraq “bu müsəlmanlığını utan”, “əgər o gəbrlikdirsə, müsəlmanlıq hansıdır” deyir. Nizami bu gözəl lirik parçanı davam etdirmir, “nəsihət verən quşun səsi xoşa gəlməz” deyə bu lirik ricətdən yenə mövzu üstünə qayıdır.

Yaxud şairin şahlardan uzaq olmaq haqqında yazdığı bir lirik ricətə nəzər salaq. Büyük sənətkar memar Simnarın faciəsini danışdıqdan sonra Nizami istər istəməz lirik ricətə keçir və bilavasitə öz dövründə şah saraylarında yaşayan

sənətkarların, o cümlədən şairlərin faciəli həyatını nəzərdə tutaraq yazır:

پادشه آتش است کز نورش
 ایمن آن شد که بیند از دورش
 و آتش آن گلبن است کو گه بار
 در برابر گل است و در برخار
 پادشه همچو تاک انگور است
 در نیچد در آن کزودور است
 و انک پیچد در وبصد پاری
 بیخ و بارش کند بصد خواری
 Padşah atəşdir, onun odundan,
 Ancaq uzaqdan baxan təhlükəsiz olur.
 Həmin atəş o gül ağacdır ki, onun barı
 Uzaqda gül olur, yaxında tikən.
 Padşah eynilə meynə ağacına bənzəyir,
 Hər kəs ki ondan uzaqdır, ona sarmaşmaz,
 Yüz dostluqla hər nəyə sarmaşsa,
 Yüz əzabla onun kök və meyvəsini məhv edər.

Bu sətirlərdə orta əsrlərdə saraylarda boğulan istedadlarının faciəsi eks olunmuşdur. Məsud Səd Salmanın, Ənvərinin, Fələki Şirvaninin, Xaqani və başqalarının saraydakı faciəli həyatı Nizamiyə yaxşı məlum idi. Ona görədir ki, Nizami bu fikri “İskəndərname”dəki, “Leyli və Məcnun”daki bir sıra başqa ricətlərində təkrar etmiş, hətta “Leyli və Məcnun” əsərinin müqəddiməsindəki saqınamə bölməsində bu məsələyə ayrıca bir lirik parça həsr etmişdir.

Nizami poemalarında qəhrəmanların ölümü münasibətilə verilən lirik ricətlər də diqqəti cəlb edir. Şair Məhinbanu, Fərhad, Bəhram Çubin, Xosrov, Şirin, Leyli, İskəndər və başqa qəhrəmanlarının ölümü münasibətilə uzun-uzadı lirik ricətlər verir. Bəzən yüz beytdən artıq olan bu ricətlərdə şair dünyanın vəfasızlığından şikayətlənir,

dünyada acı ilə şirinin, soyuq ilə istinin, gül ilə tikanın həmişə bir yerdə olmasından, çərxin birini ağladıb, birini güldürməsindən, axır gündə heç kəsə aman verməməsindən və sairədən danişır, dünyanı qırılıb yatmış əfiyə bənzədir, insanları bu əfiyə bağlanmamağa, xeyirxah əməllər arxasında getməyə, dünyanın qəmini çəkməyib şad yaşamağa çağırır.

Bəzi hallarda Nizaminin lirik ricətləri həcm etibarilə çox qısalır, şair bir səhifədə demək mümkün olan bir fikri bir beyt və ya bircə misra ilə ifadə edir. Məsələn, şair “Leyli və Məcnun” əsərində qeyd edir ki, Leylinin ölümünü eşidən qəlbə sıniq Qeys acı-acı ağladı. Bunu deyərkən şair sanki özünü saxlaya bilməyib yazır:

بى گريه ئاخ در جهان كېست؟!

Bu dünyada acı-acı ağlamayan kimdir?!

Bu bircə misra ilə deyilmiş fikrin bədii gücünü bir-iki cümlə ilə ifadə etmək qeyri-mümkündür. Şair qəmli bir əfsanə danişır, onun qəhrəmanları göz yaşları axıdır, dərdən, qəmdən arzusu gözündə həlak olur. Budur, oğlunun dəli olmasından gecə-gündüz göz yaşı töküb kor olan, axırdı da övlad dağı ilə torpaqlara gömülən ata-ana! Budur, amansız adət-ənənələrin məngənəsində sıxılan, dərdini deməyə bir adam tapmayan, daldala acı göz yaşları töküb üzdə gülən, ərinin ölümünü bəhanə edib acı taleyinə ağlayan Leyli! Budur, səhraları göz yaşları ilə suvaran Məcnun! Bütün bunlara bir misra yekun vurur - kimdir bu dünyada acı göz yaşları tökməyən?! Demək, zəmanə, mühit - hamı göz yaşı tökür, demək, leyvilərin, məcnunlarının, namurad atanaların tökdüyü göz yaşları zəmanənin, mühitin göz yaşlarıdır. Bircə misralıq ricətdən çıxan nəticə budur. Şair əsərini belə yekunlaşdırır.

Nizami “Yeddi gözəl” əsərində Bəhramgurun ova getməsi, cavan gurları ovlamayıb dağlayaraq buraxmasından danışarkən yenə də uzaq əfsanələrdən ayrılarar yaşadığı mühitə qayıdır və yazar:

در چنین گورخانه مورى نىست
كە برو داغ دست زورى نىست
Bu məzarda elə bir qarışqa da yoxdur ki,
Onun üzərində zorakılıq əlinin dağı olmasın.

Bu bircə beytlə şair öz zəmanəsində zorakılığın, zülmün hakim olduğunu çox gözəl ifadə etmişdir.

NİZAMI “XƏMSƏ”SİNDƏ TƏSVİRLƏR

Nizami “Xəmsə”sindəki lirik ünsürlərdən bir qismi də müxtəlif təsvirlərdir. Bu təsvirlər içərisində təbiət görüntüləri xüsusilə diqqəti cəlb edir. Bu təsvirlərdə Azərbaycan torpağının güllü-çiçəkli çölləri, yamaşlı dağları, bərəkətli çölləri tərənnüm olunmuşdur. “Xosrov və Şirin”də Şirinin ovlaqlarının, “Leyli və Məcnun”da bahar və xəzanın, “Yeddi gözəl”də baharın, “İskəndərnamə”də bütün fəsillərin təsvirini verən hissələr buna misal ola bilər. Öz bitkinliyi, bütövlüyü, forma və məzmun cəhətdən tamlığı etibarilə müstəqil lirik əsərlər olan bu təbiət nəğmələri eyni zamanda poemanın ümumi pafosu ilə bağlı olub, onların bədii təsir gücünü daha da artırır. Bu parçalar əsərdəki hadisələrlə bilavasitə əlaqədar olmasa da, onlar şairin əsərinə xüsusi gözəllik verən vasitələrdəndir.

Qeyd etmək lazımdır ki, təbiət təsviri Nizamiyə qədər də Yaxın Şərqi ədəbiyyatında çox qüvvətli olmuşdur, o cümlədən farsdilli şeirdə təbiət təsviri ən çox yayılmış

mövzulardan idi. Məsələn, Rudəkinin, Dəqiqinin, Kəsainin, Ünsürinin, Fərruxinin və xüsusilə Mənuçehrinin əsərlərində təbiətin gözəl lövhələri yaradılmış, onun gözəllikləri böyük bir sənətkarlıqla tərənnüm olunmuşdur. Azərbaycan şairlərindən Qətran Təbrizinin, Xaqanının, Fələkinin, Mücirəddin və başqalarının da əsərlərində gözəl təbiət təsvirləri vardır. Lakin Nizamiyə qədərki şeirdə təbiət təsviri, yaxud təbiət tərənnümü əsasən mədhiyyə-qəsidələrin giriş hissələrində verildiyindən onlarda sarayın zövqü və tələbi özünü göstərirdi, ona görə də bu təsvirlər çox vaxt mücərrəd səciyyə daşıyır, quru ibarələrdən ibarət olurdu. Nizaminin təbiət təsvirləri özündən əvvəlki ənənələri müəyyən dərəcə davam etdirse də, bu təsvirlər özü də Nizamiyə məxsus bir səciyyə daşıyır. Məddah şairlərdən fərqli olaraq Nizami təbiət təsvirindən ancaq lazımlığı yerdə istifadə edir. Bu təsvirlərdə həmişə duyan və düşünən insan qəlbinin hərarəti duyular.

Nizami poemalarındaki təbiət təsvirləri əsərdəki hadisələrlə bilavasitə əlaqədar olmasa da, baş verən hadisələrin boyalarını ya daha da tündləşdirir, ya da onunla təzad təşkil edərək ümumiyyətlə hər iki halda əsərin bədii təsir qüvvəsini daha artırır, hətta diqqətlə yanaşdıqda görmək olur ki, onu yeni şəkildə mənalandırır. Budur, Xosrovla Şirin gözəl Azərbaycan dağlarını gəzməyə çıxmışlar, bahar fəslidir, güllər, çiçəklər gözəllikdə bəsə girişmişlər, onlar pərdə arxasından çıxmış qızlar kimi qonçədən kənara çıxmış, utandıqlarından yanaqları qızarmışdır. Bülbülün, turacın nəğməsi ürəklərə od salır:

نوای بلبل و آوای دراج
شکیب عاشقان را داد تاراج
چنین فصلی بدین عاشق نوازی
خطا باشد خطابی عشقباری

Bülbülün nəğməsi, turacın səsi,
Aşıqlərin səbrini tarac edirdi.
Belə bir fəsildə, belə bir aşıqləri oxşayan dəmdə
Eşqlə məşğul olmamaq xətadir, xəta!

Bundan sonra şair iki sevgilinin nə qədər sonsuz sevinc və fərəhlə ov etmələri, məclis qurmalarından bəhs edir. Demək, təbiət bahar fəsli olduğundan sevinir, gülür, insanların ruhunu oxşayır, iki sevgili də uzun ayrılıqdan sonra indi bir-birinə qovuşmuş, təbiətin gözəl qoynunda birlikdə ova çıxmışlar. Təbiətin sevinci onların sevincini daha da artırır. Bu iki sevinc hissi birləşərək oxucuya da dərin təsir edir, onun qəlbində sevincli duyğular oyadır. Burada ayrıca lirik bir əsər kimi cilalanmış təbiət təsviri çox məharətlə əsərdəki hadisələrlə birləşmişdir. Yaxud xəzanın təsvirini verən lirik lövhələr “Leyli və Məcnun”da Leylinin, “İskəndərnamə”də isə İskəndərin ölümü ilə nə qədər sənətkarlıqla əlaqələndirilmişdir. Nizami Leylinin ölümünü nağıl etməzdən əvvəl xəzan dövrünün hüznlü bir mənzərəsini verir:

شرط است که وقت برک ریزان
خونابه شود ز برک ریزان
خونی که بود درون هر شاخ
بیرون چکد از مسام سوراخ
قاروره آب سرد گردد
رخساره باع زرد گردد
شاخ آبله هلاک یابد
زر جوید برک و خاک یابد
نرگس بجمازه بر نهد رخت
شمثاد در افتاد از سر تخت
سیمای سمن شکست گیرد
گل نامه غم بد ست گیرد

سیب از رنخ بد ان نگونی
بر نار زنخ زنان که چونی
Qaydadır yarpaqlar tükülən zaman,
Torpaqlardan qan tökülər.
Budaqların içindəki qan
Çat-çat olmuş qabılqlardan bayıra sızar.
Su qabları soyuyar,
Bağın çöhrəsi saralar.
Budağı ölüm çicəyi hədələyər,
Qızıl axtarıb, yuxuya dalar.
Nərgiz yükünü dəvəyə çatar,
Şümşad taxt üstündən düşər.
Yasəmənin görkəmi sınar
Gül qəm məktubunu əlinə alar ...
Alma çökək buxağını
Narın buxağına sürtər ki “necəsən?” ...

Müəyyən dərəcə ixtisarla verilmiş bu gözəl şeir parçası görünündüyü kimi, ayrılıqda özü müstəqil lirik bir əsərdir. Bu cəhətdən o Puşkinin məşhur “Payız” şeiri ilə müqayisə edilə bilər. Burada xəzan çox həyatı cizgilərlə, hətta demək olar ki, realistcəsinə təsvir olunmuşdur. Budur, canlı insan kimi bağların çöhrəsi saralmış, sular soyumuş, gözəl almalar yanaqlarını nara sürtərək “necəsən?” deyirlər. Məhz belə bir vaxtda Leyli vəfat edir. Şair xəzan dövrünün kədərli əhval-ruhiyyəsi ilə nakam məhəbbətin qurbanı olan Leylinin vəfatını əlaqələndirərək yazır:

در معرکهٔ چنین خزانی
شد زخم رسیده گلستانی
لیلی ز سریر سر بلندی
افتاده بچاه در مندی
شد چشم زده بهار باغش
زد باد طپانچه بر چرا غش

Belə bir xəzan çağında
Gülüstana yara vuruldu.
Leyli başıucalıq taxtından
Dərdlilik quyusuna düşdü.
Bağının baharına göz dəydi,
Külək çırağına bir sillə vurub söndürdü.

Beləliklə, nakam bir insanın ölümü ilə xəzan mənzərəsi əlaqələndirilmiş və bu iki kədərli mənzərə birləşərək boyaları daha da tündləşdirmiş, bu faciəli ölümün təsirini daha da artırmışdır. Maraqlıdır ki, Nizami İskəndərin vəfatını təsvir edəndə də xəzanın hüznlü tərənnümündən istifadə edir, insan ömrünün xəzan dövrü ilə təbiətin xəzan dövrünü müqayisə edərək buna fəlsəfi bir məna verir. Lakin məlumdur ki, həyatda təbiət həmişə insanın sevinc və kədəri ilə həmahəng olmur. Böyük həyat həqiqətlərinin aynası olan Nizami əsərlərində də belədir. Şair bəzən təbiətlə öz qəhrəmanının əhval-ruhiyyəsini təbiətin əhvalı ilə təzadda götürür. Leylinin bahar çağrı öz qəbiləsinin qızları ilə gəzməyə çıxdığını təsvir edən hissə buna misal ola bilər. Şair əvvəlcə bahar fəslini, onun gül-çiçəklərini, turac və kəkliklərini tərənnüm edir. Sonra belə bir vaxtda Leylinin gəzməyə çıxdığını, rəfiqələrindən ayrılaraq bir tərəfdə ağladığını göstərir. Bütün aləm sevindiyi halda, şairin qəhrəmanı ağlayır. Təbiətlə qəhrəman arasındaki bu təzad yenə danışilan hadisələrin təsir qüvvəsini artırır. Təbiətin bahar çağrı belə şən, sevincli mənzərəsi fonunda ömrünün bahar çağında olan Leylinin kədəri, onun göz yaşları tökməsi daha qabarıq hiss olunur və oxucuya daha artıq təsir edir. Leyli bildiyimiz kimi, əsasən bütün əsər boyu ağlayır, kədərlənir, lakin gülən, sevinən təbiətin qoynunda bir guşəyə çəkililib ağlayan Leylinin kədəri daha təsirlidir. Demək, ayrıca bir lirik nəğmə olan bu təbiət tərənnümü buraya Leylinin

kədərini daha qabarıq nəzərə çatdırmaq üçün daxil edilmişdir.

Nizami təbiət təsvirindən bəzən danışlığı hadisələrin təsirini artırmaq üçün deyil, özünün bu və ya başqa bir fikrini ifadə etmək üçün istifadə edir. Yuxarıda haqqında danışılan “Bərdənin təsviri” və “Sirlər xəzinəsi”ndəki “Hindli möbidin hekayəsi”ndə verilən təsvir buna misal ola bilər. Şair təsvir edir ki, bir gün hindli bir möbid bağçanı seyr edir. Bahar olduğundan müxtəlif güllər, çiçəklər bağçanı rəngbərəng etmişlər. Şair xəsis cümlələrlə bahar çağının bağçanın gözəl və tamamilə yeni bir təsvirini verir. Hindli möbid bir neçə aydan sonra həmin bağçaya gəlir, güllərdən, çiçəklərdən əsər görmür. İndi bülbülün yerini qarğalar, güllerin yerini tikanlar tutmuşdur. Bu iki mənzərəni müqayisə edən hindli möbid belə fəlsəfi bir nəticəyə gəlir ki, torpaqdan və sudan baş qaldırın hər şey məhv olmağa məhkumdur. Beləliklə, şair təbiət təsviri vasitəsilə insanlara ibrat dərsi verir, onları dünyapərəstlikdən uzaqlaşmağa, xeyirli işlərlə məşğul olmağa çağırır.

Ümumiyyətlə, Nizami əsərlərində təsvirlər azdır, bu az təsvirlərin özü də əsərə sadəcə təsvir xatırını daxil edilməyib, hər hansı bir fikrin daha qabarıq ifadəsi, yaxud bilavasitə hər hansı bir ideyanın daha obrazlı şəkildə ifadəsi üçün daxil edilmişdir. Nizaminin təbiət təsvirləri realist olmaqla bərabər əlaqədar olduğu hadisə və ya fikrə uyğun şəkildə verilir. Nizaminin təsvirlərində təbiətlə insan həmişə əlaqədar göstərilir.

Nizami “Xəmsə”sindəki lirik ünsürlər və lirik ricətlər ancaq bunlardan ibarət deyildir. Şairin poemalarını oxuduqca bir sıra yeni-yeni lirik ünsürlərə, ayrıca lirik əsərlərlə bərabər çoxlu parçalara rast gəlirik. Məsələn, poemalardakı surətlərin dialoq və monoloqları buna parlaq misal ola bilər. Bu dialoq və monoloqlar öz lirik səciyyəsi etibarilə şairin öz lirik

ricətlərindən və başqa lirik parçalardan əsla geri qalmır. Şair çox vaxt öz hiss və arzularını qəhrəmanlarının dili ilə dediyi lirik parçalarda ifadə edir. Nizami öz qəhrəmanlarını çox vaxt mütərəqqi arzu və idealların ruporuna çevirir.

Budur, Bəhram Çubinin ölümünü eşidən Xosrov həyat, ölüm, insanlıq haqqında düşünür, onun bu düşüncələri 60 beytindən artıqdır, lakin Xosrovun dili ilə verilən bu düşüncələr, ümumiyyətlə, insanların arzuları şairin də düşüncələridir. Xosrovun dili ilə humanist şair bildirir ki, bir Bəhramgur getdisə, gəl bu torpaqda yüzlərlə bəhramların qəbrinə tamaşa et. Heç kəsə zülm etmə, heç kəsin çörəyinə göz tikmə, öz işinə görə öyün, məğrurluq etmə, köhnə adət-ənənələri tapdalama! İnsanlarda eyib axtarma, ayna deyilsən ki, eyib axtarırsan. Sən qarğanın gözünə bax, tovuzun ayağına yox. Xüsusilə şair şahları sitəmdən əl çəkməyə, ədalətli olmağa çağıraraq yazır:

ستم در مذهب دولت روانیست
که دولت با ستمکار آشنا نیست
هر آن کو کشت تخمی کشته بر داد
نه من گفتم که دانه زو خبر داد

Dövlət məzhəbində sitəm rəva deyil,
Sitəmkarla dövlət aşına olmaz.
Kim və eksə, onu biçər,
Mən demirəm, toxum özü bunu xəbər verir.

Şirinin Şapur vasitəsilə Xosrova göndərdiyi 162 beytlik sifariş (peyğam), Şirinlə Xosrovun müxtəlif vəziyyətlərdəki uzun-uzadı söhbatları öz səciyyələri etibarilə aşiqanə, ictimai-fəlsəfi lirika nümunələri olub, daha çox şairin arzu və istəklərini ifadə edir. “Yeddi gözəl” əsərində Bəhramın öz əmirlərini məzəmmət etməsi, əmirlərin ona cavabı isə saray ədəbiyyatı ruhunda olub, yenə də lirik səciyyə daşıyır. Yaxud zəncilər üzərində qələbədən sonra

İskəndərin düşüncələri yenə də şairin tökülən nahaq qanlara qarşı etirazı, ictimai düşüncələridir... Poemalardakı surətlərin dili ilə ifadə edilmiş bu cür lirik parçalar “Xəmsə”də onlarca və yüzlərcədir.

Ayrı-ayrı poemalarda müəyyən hadisələrə keçməzdən əvvəl bir sıra kiçik parçalar verilir. “İskəndərnama”də bu cür parçaları saqinamə və müğənninamələr əvəz edirsə, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” əsərlərində bunlar axşamın düşməsini, səhərin açılmasını, günəşin çıxmasını təsvir edən müxtəlif mövzulara həsr olunmuş kiçik parçalardan ibarətdir. Məsələn, “Xosrovun Məhinbanuya Şirinin halından xəbər verməsi” fəsli belə başlayır:

خوشا ملکا که ملک زندگانی است
بهار وزاکه آن روز جوانی است
نه هست از زندگی خوشر شماری
نه از روز جوانی روز گاری
Həyat mülkü nə gözəl mülkdür!
Cavanlıq günləri nə gözəl günlərdir!
Nə həyatdan gözəl bir şey var,
Nə də cavavlıq günlərindən gözəl bir dövran!

Buradakı ilk dörd misra gözəl lirik bir şeir təsiri bağışlayır. Azərbaycan baytələrini, eləcə də rübai'ləri xatırladan bu miniatür-şeir əsas hadisələrə keçmək üçün bir “giriş” rolunu oynayır. Lakin bu cür lirik parçalar şairin ilk dörd əsərində hələ sistem şəklində deyildir. Məhz “İskəndərnama”dəki saqinamə və müğənninamələri bu lirik ünsürlərin sistemləşməsi kimi qəbul etmək lazımdır.

Ümumiyyətlə, bu deyilənlərə əsasən aydın olur ki, Nizami təkcə əldə olan lirik əsərlərinə görə deyil, eyni zamanda “Xəmsə”dəki lirik ünsürlər və lirik ricatlırinə görə də klassik Azərbaycan, eləcə də Şərq və dünya ədəbiyyatının böyük lirikləri ilə bir sıradə durur.

IV FƏSİL



***NİZAMİ LİRİKASININ ÖZÜNDƏN SONRAKİ
YAXIN ŞƏRQ ƏDƏBİYYATINA TƏSİRİ YAXUD
NİZAMİNİN LİRİK ŞEİRLƏRİNƏ YAZILMIŞ CAVABLAR***

Nizaminin lirik əsərləri “Xəmsə” qədər yayılmamış, onun qədər istiqamətverici rol oynamamışdır. Buna heç bir söz ola bilməz. Lakin bu heç də o demək deyildir ki, Nizaminin lirik əsərləri forma və ya məzmun cəhətdən “Xəmsə”yə nisbətən zəif olmuşdur. Yuxarıda deyilənlərdən aydın oldu ki, Nizami lirikası haqqında belə bir hökm vermək qötüyyən doğru deyildir, onun lirik əsərləri də Yaxın Şərq şeirinin gözəl nümunələridir. Nizami öz lirik yaradıcılığı ilə IX-X əsrlərdə hələ rüşeym halında olan, XI-XII əsrlərdə Nasir Xosrov, Sənai, Ənvəri, Xaqani əsərlərində və xüsusilə Xəyyam rübai'lərində özünüň ən parlaq ifadəsini tapan humanist lirikanı daha da inkişaf etdirmiş və bühlurlaşdırmışdır. Təsadüfi deyildir ki, Nizamidən sonra yazib yaradan bir çox görkəmli humanist sənətkarlar “Xəmsə” ilə yanaşı, Nizami lirikasından da öyrənmiş, onun ayrı-ayrı lirik şeirlərindən ilham almış, ona cavablar yazımışlar. Əlbəttə, burada onu da qeyd etmək lazımdır ki, Nizami lirikasının özündən sonrakı Azərbaycan, Yaxın Şərq şeirinə təsirindən danişarkən ayrı-ayrı sənətkarların əsərləri ilə Nizami şeirləri arasındakı ideya, məzmun və sənətkarlıq səsləşmələrinə əsaslanmaq doğru deyildir. Əvvələn, ona görə ki, müxtəlif səsləşmələr hətta bir-birini tanımayan, lakin təxminən eyni ictimai şəraitdə yaşayan, yeni ənənələr əsasında tərbiyələnən sənətkarlar arasında həmişə ola bilər. İkincisi, müəyyən əlaqə olduğunu bildirən səsləşmələr varsa, bunlar “Xəmsə”nin təsiri ilə də ola bilər, çünkü Nizami lirikasında irəli sürürlən əsas ideya və fikirlər “Xəmsə”də də vardır. Buna görə də Nizami lirikasının özündən sonrakı poeziyaya təsirindən danişarkən birinci növbədə konkret

faktlara, daha doğrusu ayrı-ayrı şairlərin Nizaminin lirik əsərlərinə yazdıqları müxtəlif cavablara əsaslanmaq lazım gəlir.

“Xəmsə” ilə yanaşı Nizaminin lirik şeirlər divanını da sevə-sevə oxuyan, onun ayrı-ayrı nümunələrinə cavablar yazan şairlərdən biri sufı poeziyasının ən görkəmli nümayəndələrindən hesab olunan Cəlaləddin Rumidir (1207-1273). Əslən türk olan bu şair məşhur “Mənsəvi”dən əlavə, bir də “Şəms Təbrizi divanı” adı ilə tanınan böyük bir qəzəllər məcmuəsinin müəllifidir. Həmin məcmuədəki bir sıra şeirlər göstərir ki, Mövləvi Nizami divanını sevə-sevə oxuyan şairlərdən olmuşdur. Mövləvi divanında Nizami şeirlərinə cavab olaraq yazılmış bir sıra qəzəllər vardır. Məsələn, o:

چه گوھری که کس را بکف بھای تو نیست
جهان چه دارد در کف که آن عطای تو نیست
Nə govhərsən ki, heç kəsin əlində sənin qiymətin
yoxdur,
Dünyanın əlində nə var ki, o sənin bəxşisin olmasın.

mətləli qəzəlini bu sözlərlə qurtarır:

نظیر آن که نظامی بنظم میگوید:
جفا مکن که مرا طاقت جفای تو نیست
Bu Nizaminin o şeirinə nəzirədir ki, deyir:
“Cəfa etmə, mənim sənin cəfana taqətim yoxdur.

Bu qəzəldə Mövləvi tərəfindən ilk misrası təzmin olunan Nizami şeiri hələlik məlum olmadığına görə Nizami şeiri ilə Mövləvi qəzəli arasında müqayisə aparmaq mümkün deyildir.

Burada maraqlı bir faktı da qeyd etmək lazımdır. Yuxarıda Mövləvinin Nizami adına yazdığı misra eynilə XI əsrin əvvəllərində yazış yaratmış Fərruxi Sistaninin (1037-ci ildə vəfat etmişdir) bir qəzəlində də vardır. Fərruxinin qəzəli də həmin vəzn, qafiyə və rədifi lə yazılmışdır. Həmin qəzəl bütünlükə belədir:

بحق آنکه مرا هیچ کس بجای تو نیست
 جفا مکن که مرا طاقت جفای تو نیست
 جفا چه باید کردن بر آن که در تن او
 روان شیرین شیرین تر از هوای تو نیست
 بنفسه مویا یک موی نیست بر تن من
 که همچو بردہ دل دن هوا نمای تو نیست
 بجان تو و بمهر تو و بصحت تو
 که دیده بر کنم ار دیده در رضای تو نیست
 ترا خوش است و ترا هر کسی بجای منست
 مرا بترا که مرا هیچ کس بجای تو نیست

And olsun! Heç kəs mənim üçün səni əvəz edə bilməz,
 Cəfa etmə, mənim sənin cəfana taqqətim yoxdur;
 Bədənindəki şirin canı sənin eşqindən şirin olmayan
 Bir adama cəfa etmək nə lazımdır?!

Ey bənövşə saçlı! Bədənimdə bir tüküm belə yoxdur ki,
 Əldən getmiş üreyim kimi sənin eşqinlə çırpmımasın.
 Sənin canına, sənin mehrinə, sənin söhbətinə and olsun!
 Əgər sənin istəyinlə olmasa, bəbəklərimi də çıxarıb
 ataram.

Sənin işin yaxşıdır, sənin üçün hər kəs məni əvəz edə
 bilər.

Mənim halım pisdir ki, mənim üçün heç kəs səni
 əvəz edə bilməz.

Bu məsələni necə anlamalı? Hazırda Nizami divanı bütünlükə əldə olmadığından bu hadisəni qəti şəkildə aydınlaşdırmaq çətindir. Lakin yenə də müəyyən ehtimallar

irəli sürmək olar. Əvvələn, qeyd etmək lazımdır ki, Nizaminin belə bir şeiri olduğu şübhəsizdir, bu şeir Nizami divanında da olmuş, Mövləvi də ona cavab yazmışdır. İkincisi, çox güman ki, Nizami özü də Mövləvinin diqqətini cəlb edən həmin naməlum qəzəli Fərruxiyə cavab olaraq yazmışdır. Ola bilsin ki, Nizami müstəqil olaraq Fərruxi şeirləndən asılı olmadan, eyni rədif, vəzn, qafiyə ilə bir şeir yaratmış, orada göstərilən misrani işlətmişdir. Nəhayət, Fərruxi adına yazılın bu şeirin Nizamiyə məxsus olduğunu da demək olar.

Nizaminin həmin misrası ilə əlaqədar bir məsələni də qeyd edək. Belə ki, Mövləvinin Nizamiyə cavab olaraq yazdığı qəzəl də XVII əsr Azərbaycan şairi Saib Təbrizi cavab yazmışdır.

Mövləvinin Nizamiyə cavab olaraq yazdığı şeirlərindən biri də onun:

عطارد مشتری باید متاع اسمانی را
مهی مریخ چشم ارزد چراغ آن جهانی را
O asmani mətaín müştərisi gərək ütarid olsun!
O dünyanın çırığı Mərrix gözlü bir aya dəyər-

جوانی بر سر misrası ilə başlayan qəzəlinə cavab olaraq yazmışdır. Buna şair özü məqtədə işaret edərək yazar:

جواب آنکه میگوید: بزر نخریده جان را
که هند و قدر نشناسد متاع را یگانی را
O kəsin cavabıdır ki, deyir:
“Canlı qızıl verib almamışan,
Oğru müftə malın qədrini bilməz!”

Mövləvinin təzmin etdiyi beyt bütünlükə belədir:

بزر نخریدهٔ جان را از آن قدرش نمی دانی
که هند و قدر نشناسد متاع را یگانی را
Canı qızıl verib almamışan, ona görə qədrini bilmirsən,
Oğru müftə malın qədrini bilməz.

Beləliklə, təkcə yuxarıdakı iki cavab şeirini nəzərə alaraq demək olar ki, Mövləvi yaradıcılığının büllurlaşmasında Nizami lirikası mühüm rol oynamışdır. Mövləvi Nizaminin lirik şeirlər divanını dönə-dönə oxumuş, onun forma və məzmun gözəlliklərdən öyrənmişdir.

Nizami lirikasının təsiri Azərbaycan şairi Marağalı Əvhədinin yaradıcılığında da özünü aydın göstərir. Onun qəzəllərindən Nizami şeirlərinin etri gəlir. Məsələn, Əvhədinin:

گر برين صورت كه هستى صرف خواهد شد جوانى
بى سخن برباد خواهى داد نقد زنگانى
Əgər bu vəziyyətdə qalsan, cavanlıq sərf olub gedəcək,
Həyatın nəqdini sözsüz-söhbətsiz yelə verəcəksən.

beyti ilə başlayan qəzəli öz ideyası, ruhu, müəyyən dərəcədə qafiyələri etibarilə Nizaminin aynı surət drıyab aynı misrası ilə başlayan şeirini xatırladır. Hər iki əsər gəncliyin mənasını, qədrini bilməyə çağırır. İnsanlara ötəri hisslerlə yaşamaqdan uzaqlaşmağı məsləhət görür.

Əvhədi Nizamini təkrar etmədən, onun fikirlərini yeni şəkildə ifadə edir, lakin onun öz böyük səlifindən təsirləndiyi də aydınlaşdır. Onun bu şeirindəki bir sıra ifadə və fikirlər bilavasitə Nizami şeirindən gəlir.

چو نام او همی گوئی بنام خود قلم در کش
ورش دانسته زنهار خامش باش و دم در کش

İndi ki, onun adını deyirsən, öz adına qələm çək!
Onu tanıyandan sonra sus, xəyala dal –

mətləli qəzəli də eyni şəkildə Nizaminin

جهان تيره است و ره مشکل جنبیت راعنан در کش

misrası ilə başlayan qəzəlinin təsiri ilə yazılmışdır.
Əvhədinin şeirləndə də əsas məsələ dini doğmaların tənqidi,
fikir azadlığının tərənnümüdür.

Əvhədinin şeirləri içərisində bilavasitə Nizami
şeirlərinin təsiri altında yazılan, onun qafiyə və obrazlarını
təkrar edən şeirlərdən biri də onun:

آخر اى ماه پرى پىكىر كه چون جانى مرا
در فراق خويشتن چندىن چه رنجانى مرا
Axır, ey pəri camallı ay, sən ki, mənim canımsan!
Öz ayrılıqlıla məni bu qədər niyə incidirsən.

mətləli qəzəldir. Bu qəzəl istər-istəməz Nizaminin

از تو نتواند بريدين كس باسانى مرا

misrası ilə başlayan qəzəlini xatırladır.

Əvhədinin:

خسروم بالب شيرين بشكار آمده بود
از پى كشنن فر هاد بغار آمده بود
Xosrovum şirin ləbi ilə ova çıxmışdı!
Fərhadı öldürmək üçün mağaraya gəlmişdi-

mətləli qəzəli də yenə Nizaminin

دوش مه روی من از مشک نقاب آمده بود

misrası ilə başlayan qəzəlinin təsiri ilə yazılmışdır. Hər iki əsər öz süjet quruluşu və ideya məzmunu etibarilə bir-birinə yaxın olmaqla bərabər, eyni rədif və vəznlə yazılmışdır. Ancaq Əvhədinin Nizami təsiri ilə yazdığı şeirlər sadəcə cavab, nəzirə olmayıb bədii cəhətdən qüvvətli orijinal əsərlərdir. Bu əsərlər Əvhədinin öz qəlbinin ifadəsi, öz istedadının məhsuludur. Lakin o, öz böyük sələfindən bir ustad, müəllim kimi öyrənmışdır. Onun şeirlərini çox oxumaq, ürəkdən sevmək nəticəsində öz qəlbinin döyüntülərini onun kimi, onun bəzi söz və ifadələrini işlətməklə ifadə etmişdir.

Nizami lirikasından təsirlənən şairlərdən biri də məşhur İran şairi Hafız Shirazidir.

Hafız Nizami şeirinin, o cümlədən Nizami lirikasının ən qüvvətli pərəstişkarlarından biridir. O, öz “Saqinamə”sində böyük sələfi haqqında belə yazır:

زنظم نظامى كه چرخ كهن
ندارد چو او هيج زيبا سخن
Qoca dünya Nizami şeirindən
Göel heç bir söz tanımır.

Hafizin bu sözleri Nizami şeiri haqqında deyilmiş fikirlərdən biridir. Dündür, bəzi alımlar həmin beytin Hafizə aid olmasını şübhəli hesab edirlər. Lakin bu heç də Hafizin həmin qənaətdə olduğunu şübhə altına almır, çünkü Hafiz özünün həmin fikrini başqa bir şeirdə təxminən eynilə təkrar edərək yazır:

چو سلک در خوشاب است نظم کلک تو حافظ
که گاه لطف سبق میرد ز نظم نظامى
Hafız, sənin qələmindən çıxan şeirlər elə nadir

incilərdir ki,
lətafətdə Nizami şeirini də ötür.

Bu beytdə Hafizin fikri budur ki, Nizami şeiri o yüksək sənət nümunasıdır, lətafətdə onun misli-bərabəri yoxdur. Onun şeirlərinə bərabər əsər yaratmaq hər kəsə müəssər deyil. Amma Hafız hərdənbir lətafətdə onu ötməsi ilə fəxr edir. Demək, Hafız Nizami şeirini öz əsərlərindən üstün hesab edir, ona bərabər bir sənətkar tanımır, ancaq özünün hərdənbir onu ötməsi ilə fəxr edir. Bu, öz ustادı ilə hərdənbir ayaqlaşa bilən bir şagirdin fəxridir. Ancaq bu da şübhəsiz ki, Hafız Nizami şeiri adı altında onun bütün əsərlərini, xüsusilə “Xəmsə”ni nəzərdə tutur.

Təsadüfi deyildir ki, Hafız özünün bir sıra qəzəllərində Nizami “Xəmsə”sindən ayrı-ayrı misraları təzmin etmişdir. Lakin Hafizin qəzəllərindən görünür ki, o, Nizaminin lirik əsərlərinə də biganə qalmamış, onun əsərlərindən öyrənmiş, onun fikirlərini öz ruhuna, dünyagörüşünə uyğun şəkildə davam etdirmişdir. Bəzi qəzəllərini Nizami şeirlərinin təsiri ilə, ona cavab olaraq yazmışdır. O cümlədən onun:

آن پار کزو خانهٔ ما جای پری بود
سر تا قدمش چون پری از عیب بری بود
O yarın sayəsində evim pərilər məskəni olmuşdu.
O pəri kimi başdan-ayağa eyibdən uzaq idi-

mətləli qəzəli Nizaminin

عمرى ز جهان قسمت من بى جگرى بود

misrası ilə başlayan qəzəlini xatırladır. Hər iki şeir rədif, qafiyə, vəzn cəhətdən eyni olmaqdan əlavə, məzmun, ruh cəhətdən də bir-birinə çox yaxındır.

Hafizin Nizamiyə cavab olaraq yazdığı əsərlər içərisində onun bir müləmməsi daha çox diqqəti cəlb edir. Bu,

از خون دل نوشتم نزد يك يار نامه
آنى رايit دهرا من هجرك القيame

Ürəyimin qanı ilə yara bir məktub yazdım,
Sənin ayrılığından dünyada qiyamət görmüşəm-

beyti ilə başlayan müləmmə-qəzəldir.

Hafiz divanının naşiri H.Pejmanın fikrincə, bu müləmmə Sənaiyə cavab olaraq yazılmış və onun fikrincə, “Hər kəs ki sınanmışı sınadı, peşmanlıqdan başqa şey görmədi” misrasını Hafiz Sənaidən götürmüştür. Məsələ burasındadır ki, Hafizin cavab yazdığı müləmmə həm Sənainin adına yazılır, həm də Nizaminin. Sənai divanının həm köhnə, həm də yeni nəşrlərində bu şeir vardır, lakin onun neçənci əsrə yazılmış əlyazmasından götürüldüyü məlum deyildir. Halbuki haqqında danışılan müləmmə 1328-ci ildə yazılmış bir cüngdə Nizami adına qeyd olunur. Həmin cüngdə verilən şeirlərin V.Dəstgirdi nəşri ilə müqayisəsi də göstərir ki, orada verilən bütün şeirlər, o cümlədən də haqqında bəhs edilən müləmmə Nizaminin olub, Nizami divanının ən qədim və mötəbər əlyazmalarının birindən götürülmüşdür. Ona görə də Hafizin də bu şeiri Nizami divanından oxuduğunu və Nizamiyə cavab yazdığını demək lazımdır. Həmin mələmmə bütünlükə belədir:

دى از بر نگارم ناگه رسيد نامه
قالت: راي فوادى من هجرك القيame
گفتم كه عشق دل را باشد علامتى هم
قالت: دموع عينى لم تكف با لعلامه
گفتا كجا خرامى؟ گفتم كه مر سفر را

قالت: سفر صحیحا بالخیر و السلامه

گفتم و فام داری؟ گفتا که آزمودم

من جرب المجرب حلت به الندame

گفتم وداع ناری؟ اندر برم نگیری

قالت: ترید وصلی سرا ولا كرامه

گفتا بگیر زغم. گفتم ملامت آید

قالت: السنت تدری عشقا ولا ملامه

Dünən bir məktub gəldi mənə nagah yardan

Dedi: Qiyamət qopub qəlbimdə intizardan.

Dedim: Ürək eşqinin əlaməti olurmu?

Dedi: Göz yaşı verir xəbər firtinalardan.

Dedi: Hara gedirsən? Söylədim: Səfərim var.

Dedi: Uğurlu olsun gen olsun xətalardan.

Dedim: Vəfəlisəmə? Dedi: Sınamışam mən.

Sınanmışı sınavan tez düşər etibardan.

Dedim: Vidalaşmırısan? Mənlə qucaqlaşmırısan?

Dedi: Sənin vüsələn xoşdur bu vidalardan.

Dedi: Tut saçlarımdan! Dedim: Tənə edərlər.

Dedi: Eşqin yolunda tənə nədir kənardan.

Nizaminin müləmməsi sual-cavab əsasında yazılmış gözəl bir lövhədir. Burada ifadələr, sözlər öz şuxluğu, poetikliyi ilə insanı cəzb edir. Hafız də bu şeirdəki gözəllilikdən təsirlənərək ona layiq cavab yazmışdır. Hafız öz sələfinin şeirindəki məzmunu, bir sıra ifadələri, hətta bir misranı, qafiyə və vəzni də saxlamaqla bərabər gözəl bir inci yaratmışdır. Buradakı son beytlər ona hafizanə bir ruh vermişdir. Bütün bunlar göstərir ki, Hafız Nizami “Xəmsə”si ilə yanaşı, şairin lirik şeirlərinə də yaxşı bələd olmuş və Nizami şeiri haqqında yüksək fikir söyləyərkən onun lirikasını da nəzərdə tutmuşdur.

Nizami lirikasından öyrənən qüdrətli şairlərdən biri də Camidir.

Düzdür, Nizami ilə Cami arasındaki ədəbi əlaqələrdən indiyə qədər çox bəhs edilmişdir. Daha, doğrusu, Caminin Nizami şeiri haqqında mülahizələri, onun Nizamidən təsirlənməsi, öz məsnəvilərini onun təsiri ilə və ona cavab olaraq yazması və s. bir sıra rus və xarici ölkə alımlarının əsərlərindən yaxşı məlumdur. Lakin Caminin Nizami lirkası ilə əlaqəsi indiyə qədər ədəbiyyat tədqiqatçılarının diqqətini cəlb etməmiş və bu sahədə heç bir iş görülməmişdir.

Məlumdur ki, Cami özünün “Nəfəhatül-üns” təzkirəsində Nizami lirkası ilə əlaqədar heç bir söz demir. “Baharıstan”da isə “Xəmsə”dən bəhs edir və şairin lirkası haqqında M.Övfinin sözlərini təkrar edərək yazar ازو شعر کم روایت کرد اند sonra isə M.Övfidə verilmiş bir qəzəli nümunə göstərir. Lirk şeirlər divanındaki bir qitədə isə Cami müəyyən münasibətlə Nizaminin “Yeddi gözəl” poemasının adını çəkir.

Hər beytdə həft sözünün təkrar etmək kimi bir qayda əsasında yazılın həmin qitədə Cami özünün yeddi beytlik şeirə, yəni qəzələ daha çox meyl etdiyini bildirir və öz qəzəllərini məzmun zənginliyinə görə Nizaminin “Yeddi gözəl” əsərinə bənzədir, daha doğrusu, şair öz şeirlərinin məzmun cəhətdən Nizami şeirlərinə oxşadığını, ona yaxın olduğunu demək istəyir. Cami Nizamiyə cavab olaraq yazdığı poemalarda daancaq şairin epik əsərlərindən bəhs edərək, onun şagirdi olmaqla fəxr etdiyini bildirir. Bu faktlardan belə nəticə çıxır ki, Cami Nizaminin lirk şeirlər divanını görməmişdir.

Lakin Caminin lirk şeirlər divanının nəzərdən keçirilməsi çox maraqlı nəticələrə gətirib çıxarır. Buradakı bir sıra şeirlərdən aydın olur ki, Cami Nizami divanını görmüş, oxumuş və bir çox əsərlərini onun təsiri ilə, daha doğrusu, ona cavab olaraq yazmışdır. Məsələn, aşağıdakı beytlərə nəzər salaq:

مرا پرسی که چونی چونم ای دوست
جگر پر درد و دل پر خونم ای دوست

Məni sorușursan ki, necəyəm, beləyəm, ey dost!

Ciyərim dərdli, ürəyim dolu qandır, ey dost.

چگویم کز فراقت چونم ای دوست

جگر پر درد و دل پر خونم ای دوست

Nə deyim ki, ayrılığından necəyəm, ey dost!

Ciyərim, dərdli, ürəyim dolu qandır, ey dost.

Göründüyü kimi, bu beytlər arasında çox kiçik bir fərq vardır ki, onu nüsxə fərqi də hesab etmək olardı. Lakin bu beytlər ayrı-ayrı qəzəllərin mətləyidir. Həm də onlardan birincisini Nizami, ikincisini isə Cami yazmışdır. Burada təsir yaxud istifadə inkaredilməzdir. Onu da qeyd etmək lazımdır ki, bu qəzəllər arasındaki yaxınlıq sonrakı beytlərdə zəifləyir, bu ilk beytdən sonra hər şair özünə məxsus bir tərzdə halını yara ərz edir. Bunun üçün eyni qafiyəli aşağıdakı beytləri nəzərdən keçirək.

Nizami yazır:

بفریادم ز تو هو روز فریاد
از این فریاد روز افرونم ای دوست

Fəryad edirəm sənin əlindən hər gün, fəryad,

Bu hər gün artan fəryadımdan fəryad, ey dost!

Cami yazır:

کم در حشمت و جاه از سگانست

ولیکن در رفا افزونم ای دوست

Həşəmət və dövlətdə itlərindən əskiyəm,

Ancaq vəfada artığam, ey dost!

Nizami-aşıq hər gün yarının həsrəti ilə fəryad edir, onun günü bu fəryadla keçir. Bu təbii hissdir. Cami-aşıq isə

özünü yarın qapısındakı itlərdə müqayisə edir, dövlətdə onlardan əskik, vəfada isə artıq olduğunu göstərir. İt vəfa rəmzidir, lakin aşiq-Cami özünü vəfada daha artıq hesab edir. Demək, Cami qəzəlinin sonrakı beytləri tamamilə orijinaldır. Burada Nizami şeirindənancaq rədif, qafiyə və vəzn qalmışdır. Bəs onda Cami Nizami qəzəlinin mətləyini nə üçün təkrar etmişdir? Zənnimizcə, Cami Nizami qəzəlindən təsirlənmiş, onun ilk beytindəki ifadə xüsusiyyətlərindən, rədif, vəzn və qafiyəsindən istifadə edərək ona cavab yazmışdır.

Caminin Nizamiyə cavab olaraq yazdığı əsərlər içərisində “Qocalıq” şeiri xüsusilə diqqəti cəlb edir. Caminin bu qəsidəsi təkcə vəzn, qafiyə və obrazlar cəhətdən deyil, eyni zamanda əsas ideyası və ruhu cəhətdən də Nizami qəsidəsinin qüvvətli təsiri altındadır. Əlbəttə, bu Cami qəsidəsinin orijinal bir əsər olaraq ədəbi qiymətini heç də azaltır. Burada Nizamidən gələn obrazlar, ifadələr, fikirlər çoxdur. Lakin yenə həmin qəsidə Camiyə məxsusdur. Burada Nizamidən gələn cizgilər özü də camiyanə bir rəng almışdır.

Hər iki əsər ictimai haqsızlıqlara, hünəri, sənəti qiymətləndirməyən zəmanəyə qarşı ağır bir ittihadnamədir. Cami qəsidəsi ilə Nizami şeiri arasındaki yaxınlığı göstərmək üçün aşağıdakı beytlərə nəzər salmaq kifayətdir.

Nizami qəsidəsi bu beytlə başlayır:

در این چمن که ز پیری خمیده شد کمرم
ز شاخهای بقا بعد از این چه بهره برم
Bu çəməndə qocalıqdan belim əyilmişdir,
Əbədiyyət budağından daha nə bəhrə götürəcəyəm?!

Cami qəsidəsinin mətləyi isə belədir:

سفید شد چو در خت شکوفه وار سرم
وزین در خت همین میوه غم است برم
Çiçək açan ağac kimi başım ağarmışdır.
Bu ağacdan mənim barım isə ancaq qəmdir.

Hər iki beyt arasındaki yaxınlıq göz qabağındadır. Hər iki şairin nəzərə çatdırmaq istədiyi yaxud beynində dolaşan ilk fikir budur: qocalmışam. Lakin bu fikri nəzərə çatdırmaq üçün ilk dəfə Nizami qəddinin əyilməsinə, Cami saçlarının ağarmasına işarə edir. Nizami deyir ki, qocalandan sonra həyatdan daha nə bəhrə görəcəyəm. Cami isə sanki bu suala cavab verir ki, qocalığın verdiyi bar ancaq qəmdir. Bu da onlar arasındaki yaxınlığa zərrə qədər xələl gətirmir.

Bundan sonrakı beytlərdə də Cami Nizaminin hər fikrinə, daha doğrusu, hər beytinə cavab yazmağa çalışır. Böyük şair bir tərəfdən öz sələfinin bir çox fikirlərini saxlamağa, onu yeni şəkildə ifadə etməyə çalışır, digər tərəfdən də onu olduğu kimi təkrar etmək istəmir, bir sırə fikirləri öz yaradıcılığının xarakterinə uyğun olaraq dəyişdirir, başqaları ilə əvəz edir. Bu iki istəyin təsiri altında o, Nizami şeirindən gah uzaqlaşır, gah da ona həddindən artıq yaxınlaşaraq onun təkrarına çevrilir. Məsələn, Nizami yazır:

دو رشتہ پر ز گھر بود در دهن ما را
جفای چرخ گسست و بریخت آن گھرم
Mənim ağızında iki cərgə gövhər var idi,
Çərxin zülmü o gövhərləri qırıb töktü.

Cami yazır:

گھر فشانم امروز مشکل است و اه
جفای چرخ بتاراج حقہ گھرم

Gövhər saçmağım bu gün çətindir ah,
Çərxin zülmü gövhər höqqəmi tarac etmişdir.

Gördüyüümüz kimi, burada Nizaminin arxasında Cami də dişlərinin tökülməsini “çərxin zülmü” ilə izah edir. Başqa bir beytdə Nizami yazır:

چو سایه گر نکنم اعتماد بر دیوار
چه احتمال که بر خاستن بود ظفرم
Əgər kölgə kimi divara dayanmasam,
Qalxa biləcəyimə necə gümanım gələr?!

Cami həmin fikri təkrar edərək nisbətən sadə və aydın şəkildə yazır:

اگه نه دست شود يار پاي ممکن نیست
که بر نشستن و بر خاستن بود ظفرم
Əgər əllərim ayağimin köməyinə gəlməsə,
Oturub qalxa bilməyim mümkün deyildir!

Nizami beytində obraz bir qədər mürəkkəbdir. Əgər kölgə kimi divara arxayı olmasam, qalxa bilmərəm. Məlumdur ki, kölgə düz yerdə yerə uzanmış şəkildə olur. Həmin kölgə dik dayanan hər hansı bir şeyə, o cümlədən divara düşmədikcə yerdə uzanmış şəkildə qalır. Bununla, şair demək istəyir ki, divardan tutmasam, qalxa bilmərəm. Burada ifadə olunan fikirlə onun ifadəsi arasında yaxınlıq azdır. Amma Cami həmin fikri saxlamaqla bərabər, onu daha sadə və aydın ifadə edir. Əllərim ayaqlarımın köməyinə gəlməsə, qalxa bilmərəm. Burada izaha ehtiyacı olan, çətin anlaşılan heç bir şey yoxdur.

Nizami yazır:

برنک و بوی چو طفل فریب خورده ز دست
ربود نقد جوانی سپهر عشوه گرم
Rəng və ətirə aldanmış uşaq kimi
İşvəli göylər cavanlıq nəqdimi əldən aldı.

Cami həmin beytə cavab olaraq yazır:

برفت گوهر بینش ز چشم و طفل صفت
دهد فریب بشیشه سپهر عشوه گرم
Görmək cövhəri gözdən getdi, şışəylə
İşvəli göylər gözümü uşaq kimi aldadır.

Gördüyümüz kimi, Caminin beytindəki işvəli göylərin insanı uşaq kimi aldatması obrazı Nizamidəki obrazın təkrarıdır. Lakin eyni obraz hər şairdə başqa cür səslənir. Nizami bu obrazla daha geniş məna ifadə etmişdir. Onun bu bircə beytində “min kitab” məna vardır. Onda həyata qarşı, ətir və rənglə insanı aldadıb ömrünü əlindən alan, əvəzində peşimançılıqdan başqa heç bir şey verməyən həyata, zəmanəyə qarşı etiraz vardır. Ancaq Camidə obraz sadələşir, sadəcə olaraq şair qocallığından hər şeyi yaxşı görə bilmir, müxtəlif əşyaları gözü düzgün seçmir, onu aldadır.

Əlbəttə, bu beyt də ictimai məzmunun olmaması heç də demək deyildir ki, ümumiyyətlə Cami qəsidəsində ictimai motiv yoxdur. Cami qəsidəsində də, müəyyən dərəcə mistik pərdəyə bürünmüş şəkildə olsa da, ictimai motivlər vardır. Cami də qocalmasının səbəbini birinci növbədə zəmanədə görür. O, dünyani “sehrbaz, əfsunçu, küpəgirən bir qapıya” bənzədir, onun var-dövlətində gözü olmadığını bildirərək yazır: “Mən varlı olmaq üçün qızıl xəzinəsini neylərəm. Mənim qızıl xəzinəm qəlbimin varıdır. Qızıl günəşdən parıltı almış daşdır. Əgər daşa üz çevirsem, daşpərəstəm”. Bu fikir Nizaminin “Qocalıq” şeirində yoxdur, ancaq şairin başqa

qəsidələrində və poemalarında dəfələrlə bu mövzudan söhbət açılmışdır.

Onu da qeyd etmək lazımdır ki, Caminin cavab qəsidəsində olan küçük “fəxriyyə” hissəsi də yenidir. Lakin bu parçada da Nizaminin məşhur fəxriyyəsinin təsiri duyulmaqdadır. Bunun üçün aşağıdakı beytları müqayisə edək. Nizami öz fəxriyyəsinin axırında yazır:

پس ازین همه مناقب خجل خجل پشیمان
که ثنای خویش گفتن بود از تهی میانی
Bütün bu təriflərdən sonra xəcıləm, xəcil və peşimanam.
Çünkü özünün tərifləmək içi boşluqdandır.

Cami isə Nizaminin “Qocalıq” şeirinə yazdığı cavabdakı fəxriyyə parçasının sonunda deyir:

چو نیست لاف هنر جز دلیل بی هنری
چرا دلیل اقمات کنم که بی هنرم
İndiki hünərdən dəm vurmaq hünərsizliyi sübut etməkdir.
Nə üçün sübut etməliyəm ki, hünərsizəm.

Cami qəsidəsinin ayrı-ayrı hissələrinin Nizaminin başqa əsərləri ilə belə səsləşməsi heç də onu Nizaminin “Qocalığı”ndan uzaqlaşdırır. Bu cür başqa əsərlərlə olan səsləşmələrə baxmayaraq, Cami qəsidəsi yenə də Nizaminin “Qocalıq” şeirinə cavab olaraq yazılmışdır. Ona görə də əsas ruhu, ideyası, obraz və ifadələri cəhətdən həmin əsərlə birləşir. Cami qəsidəsi Nizami ideyalarının XV əsrдə yeni eks-sədasıdır. Həmin fikirləri Cami özünə məxsus bir tərzdə yenidən canlandırır.

Nizami və Cami qəsidələrini bir-birindən ayıran bəzi xüsusiyyətlər də vardır. Hər şeydən əvvəl Nizami şeirindəki yüksək poetika, obrazlılıq Camidə yoxdur. Nizami

qəsidəsindəki hüsni-təlil, müxtəlif bənzətmələr yolu ilə yaradılmış əvan naxışlardan Cami istifadə etmir. Burada Nizami qəsidəsindəki sözləri son dərəcə cılalayıb sətiraltı mənə ifadə etmək xüsusiyyəti yoxdur.

Digər tərəfdən, Cami qəsidəsində sufizmə meyllər də vardır ki, bu, Nizami dünyagörüşünə, hətta Caminin cavab qəsidəsində ifadə olunan əsas fikrə də ziddir. Caminin qəsidəsinin əsas ideyası qocalıqdan şikayətdir, şair ötən günlərə təəssüflənir. Bu, həyat eşqidir. Digər tərəfdən, Cami bu fikirlərə sufi rəng verərək yazır:

شد از حقایق عرفان دلم خزینه راز
گزار فلسفیان کی به نیم فلس خرم

Ürfan həqiqətləri ilə ürəyim sırları xəzinəsi olmuşdur,
Filosofların boşboğazlığını necə yarımfilsə alaram.

Buradakı ürfan sözü sufizm mənasında işlənmişdir. Çünkü həmin söz fəlsəfəyə qarşı qoyulur. Maraqlı cəhət burasıdır ki, bu beytin də Nizami şeirində qarşılığı vardır:

مراکه هست دل از نور معرفت روشن
قد حلقه نمود ار هاله قمرم

Mənim ürəyim mərifət nuru ilə işıqlanmışdır,
Çevrə qəddim ilə ay çevrəsini təmsil edirəm.

Bu beytdəki mərifət sözü elm, bilik, əxlaq mənasında işlənmişdir. Nizami yalnız burada deyil, başqa əsərlərində də özünün elmi məlumatı, yüksək əxlaqi ilə fəxr etmişdir. Nizaminin qəlbini elm, bilik nuru işıqlandırmış, o, Şərq islam dünyagörüşünə bələd olduğu kimi, fəlsəfi fikrə, o cümlədən hind, yunan fəlsəfi görüşlərinə də yüksək qiymət vermiş, ondan istifadə etmişdir. Cami isə bu beytin ilk misrasındakı ifadə

üsulundan istifadə etmiş, ikinci misradakı obrazı isə öz yaradıcılığına yad bir xüsusiyət kimi atmış, əvəzində fəlsəfi fikrə mənfi münasibətini bildirmişdir.

Caminin divanında Nizaminin ayrı-ayrı lirik şeirlərini xatırladan, həm forma, həm də məzmuncu onlara yaxın olan başqa əsərlər də vardır. Lakin Caminin bilavasitə Nizaminin lirik şeirlərinə yazdığı cavadlar göstərir ki, o, böyük şairin lirik yaradıcılığına kifayət qədər bələd imiş. Digər tərəfdən, Caminin Nizami Gəncəvinin “Qocalıq” qəsidəsinə cavab yazması və bununla da həmin əsəri Yaxın Şərq ədəbiyyatında ən gözəl lirik əsərlərdən biri kimi təqdir etməsi diqqətəlayiq bir hadisədir.

Nizaminin lirik şeirlərindən təsirlənən, ona cavablar yazan sənətkarlardan biri də XVI əsr şairi Nəziri Nişaburidir. Əkbər şahın (1542-1605) sarayına yaxın olan və müəyyən dərəcə sufizmə meyl göstərən bu şairin həyat və yaradıcılığı hələlik öyrənilməmiş, əsərləri nəşr olunmamışdır. Onun Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda saxlanılan divanından görünür ki, o, XVI əsrдə yaşamış istedadlı şairlərdən olmuşdur. Nəziridən bəhs edən Lütfəli bəy Azər, Rzaquluxan Hidayət və başqaları onun yaradıcılığına yüksək qiymət vermiş, təxəllüsünə işarə edərək “doğrudan da nəzirsiz şair” olduğunu yazımışlar. Nəzirinin yaradıcılığı bir tərəfdən saray ədəbiyyatı, digər tərəfdən sufizm ideyaları ilə bağlı olsa da, onun əsərlərində ictimai motivlər də çox qüvvətlidir. Bu cəhətdən Nəziri özündən əvvəlki poeziyanın mütərəqqi meylləri, o cümlədən Nizami şeirinin humanist ənənələri ilə birləşir. Nəzirinin divanında Nizaminin adı çəkilməsə də, onun şeirlərində Nizaminin təsiri duyulmaqdadır, o cümlədən şair bir sıra əsərlərini də bilavasitə Nizamiyə cavab olaraq yazmışdır. Məsələn, Nəzirinin

سیزه عیش ز بوم و بر هجران مطلب

نیشکر حاصل مصر است ز کنعان مطلب

Hicran çöülü və səhrasından şadlıq göyərtisi istəmə!

Neyşəkər Misirə məxsusdur, onu Kənandan istəmə! -

mətləli qəzəli Nizaminin eyni rədifi şeirinə cavab olaraq yazılmışdır. Nəzirinin bu qəzəli rədifi, qafiyə, vəzn cəhətdən böyük şairin əsərini təkrar etsə də, onu sadəcə olaraq təqlidi əsər hesab etmək doğru olmazdı. Düzdür, bu əsər ideya, fikir cəhətdən də Nizaminin əsərinə çox yaxındır. Nizami “zəmanənin gülşənidən şadlıq qönçəsi istəmə” deyirsə, Nəziri zəmanədən məhəbbət gözləməməyə, hicran səhrasından şadlıq göyərtisi istəməməyə çağırır. Nəziri göstərir ki, bu xudpəsəndlər, zahirpərəstlər aləmindən yaxşılıq, mehrü-məhəbbət gözləmə!

مهر کین نیست که هر جا طلبی یافت شود

آنچه هرگز نسپر نند بدوران مطلب

Məhəbbət kin deyil ki, harada istəsən tapıla,

O şeyi ki, əsla zəmanəyə verməyiblər, istəmə!

Lakin bu iki şeir arasında müəyyəyen yaxınlıq olmasına, birinin digərinə cavab olaraq yazılmasına baxmayaraq, Nəzirinin qəzəlində də bir təzəlik, orijinallıq duyulur. Nəzirinin şeirini oxuyarkən o sadəcə cavab, nəzirə xatırınə yazılmış bir əsər təsiri bağışlamır, əksinə, həyatın ziddiyyətlərini görən, duyan bir sənətkarın səmimi duyğularının ifadəsi kimi səslənir. Bununla bərabər Nəziri öz ürək sözlərini demək üçün Nizami şeirindən də təsirlənməmiş deyildir.

Nəzirinin Nizamiyə cavab olaraq yazdığı əsərlərdən biri də onun (ز هنر بخود نگنجم چو بخ می مغانی) Muğlar şərabı

xümə siğmadığı kimi, mən də özümə siğmırəm) misrası ilə başlayan qəsidəsidir. İlk misrasından da göründüyü kimi, bu şeir Nizaminin məşhur fəxriyyəsinə cavab olaraq yazılmışdır. Nəziri öz qəsidəsində birinci növbədə böyük şairə hörmət əlaməti olaraq Nizami şeirinin vəznindən, qafiyələrindən, ayrı-ayrı obraz və ifadələrindən istifadə etmiş və diqqətəlayiq bir əsər yaratmışdır. Nəzirinin cavab qəsidəsi fəxriyyə olmaqdan çox mədhiyyədir, burada fəxriyyə hissəsi əsərinancaq kiçik bir kissəsini təşkil edir. Bu şeirin əsas hissəsini Kəbənin təsviri və Əkbər şahın sıpəhsaları Mirzə Əbdürrəhim xan ben-Bayramxanın mədhi təşkil edir. Qəsidənin əvvəlində şair incə ifadələrlə özünü tərifləyir, allahdan kömək istəyir, sonra Kəbənin təsvirini verir, nəhayət, mədhə keçərək əsərini ithaf etdiyi sıpəhsaları tərifləyir, özünün əvəzsiz bir şair olduğunu, neçə il ona qulluq etdiyini, hazırda isə Kəbəyə getmək arzusunda olduğunu bildirir və bu münasibətlə Mirzə Əbdürrəhim xandan maddi kömək istəyir. Bu nöqtəyi-nəzərdən Nəzirinin qəsidəsi daha çox Nizaminin mədhiyyəsini xatırladır. Lakin şeir bilavasitə Nizaminin fəxriyyəsinə cavab olaraq yazılmışdır.

Nəziri bu qəsidəsinin hər beytində Nizami fəxriyyəsindən gələn bir və ya bir neçə ifadə və obrazı saxlamaqla öz ideya-məzmunu etibarilə ondan fərqli bir əsər yaratmışdır. Nizami fəxriyyəsi bir növ dövrün hakim qüvvələrinə qarşı etirazın ifadəsidirsə, Nəzirinin şeiri həmin hakim qüvvələrdən birinin mədhindən ibarətdir.

Nəzirinin Nizami qəsidəsindən, onun obraz və ifadələrindən necə faydalandığını göstərmək üçün bəzi müqayisələr vermək zəruridir. Nizami öz şeiri və sənəti haqqında yazar:

بِيرْم هزار دل را بَبِدِيْحَه وَ مَعَما

بَخْرَمْ هَزَارْ جَانْ رَا بَغْلُوطَهْ نَهَانِي
Bədihə və müəmmalarımla min ürək apararam,
Gizli yanılıtmaclarımla min can alaram.

Nəziri bu beytdəki ifadə tərzindən istifadə edərək Kəbə, “həqərül-əsvəd” haqqında yazır:

بَتَهْ لِبَاسْ مَشْكِينْ چَوْ جَلْوَهْ اَنْدَرْ آَيْد
بَبَرْدْ هَزَارْ دَلْ رَا بَكْرَشَمَهْ نَهَانِي
Müşkin libası ilə titrəyib cilvələndikcə,
Gizli qəmzələrilə min ürək alar.

Göründüyü kimi, Nəziridən gətirdiyimiz misalın ikinci misrası “girişmə” sözünü çıxmış şərtilə eynilə Nizamidə olduğu kimidir. Lakin Nəzirinin ustalığı ondadır ki, o, Nizaminin bəzi ifadə və obrazlarını saxlamaqla, tamamilə başqa bir hiss və fikir ifadə edə bilmışdır.

اَكْرَ اِينْ نَشَاطْ گَهْ رَا نَغَماتْ مَنْ نَهْ باشْد
كَهْ زَنْدْ رَهْ مَغْنِيْ كَهْ خَورْدْ مَيْ مَغَانِيْ
Əgər bu sevincxanada mənim nəğmələrim olmasa,
Kim müğənniyə qulaq asar, kim muğ şərabı içər.

Nəziri yenə də Nizaminin bu beytindən istifadə edərək Kəbə haqqında yazır:

چَوْ وَزَدْ نَسِيمْ كَويِشْ كَهْ روْدْ پَيْ مَسيْحَا
چَوْ رَسَدْ حَرِيرْ پَايِشْ كَهْ زَنْدْ دَمْ اَزْ اَغانِيْ
Əgər kuyinin nəsimi əsərsə, kim İsanın arxasınca gedər,
Əgər ayağının ipəyinə əli çatarsa, kim musiqidən
dəm vurur.

Bu beytdə Nəziri Nizami beytinin ümumi ifadə tərzindən istifadə etməklə bərabər, ondakı “kim müğənniyə

qulaq asar” fikrini də azca dəyişdirilmiş şəkildə olsa da saxlamışdır.

Nizami Gəncəvi öz şeirlərini bəlasan yağına bənzədərək yazır:

بلسان مصر خواهی بلسان من نظر کن
چه عجب حدیث شیرین ز چنین رطب لسانی
Misir bəlasanı istəyirsənsə, mənim dilimə nəzər sal!
Belə bir xurmadillidən belə şirin sözlər o qədər
də təəccübülu deyil.

Nizaminin bu beytdə istifadə etdiyi bir sıra bədii vasitələrdən, söz və ifadələrdən istifadə edərək Nəziri yazır:

چو الـمـ کـشـدـ زـ اـعـضـاـ بـلـسـانـ بـدـرـیـ اوـ
بلسان مصر نـالـدـ بـلـسـانـ بـیـ لـسانـیـ
Onun bədrlənmiş bələsanı bütün bədənilə qəmə batanda,
Misir bələsanı dilsiz bir dillə nalə edər.

Nəziri bu beytdə yenə Kəbəni, “həcərül-əsvəd”i və onun örtüyünü nəzərdə tutur. Göründüyü kimi, Nəziri Nizami beytindəki “bələsan yağı” obrazından, bələsan və “lisən” (dil) sözləri ilə yaranan təcnis və təkrirdən çox məharətlə istifadə etmişdir.

Bu cür paralellərin sayını istənilən qədər artırmaq olar. Lakin göstərilən müqayisələr də Nəzirinin Nizamiyə yazdığı cavab qəsidəsinin səciyyəsini anlamaq üçün kifayətdir. Nəzirinin qəsidəsi demək olar ki, başdan-ayağa qədər bu qayda ilə yazılmışdır. Onun hər beytdə Nizami qəsidəsinin bu və ya başqa bir obrazı, ifadəsi saxlanılmışdır. Ancaq bunu Nəzirinin zəifliyi, özünün yeni, Nizamidən fərqli şəklində ifadələr tapmaqda çətinlik çəkməsi hesab etmək olmaz. Nəziri özü şüurlu surətdə hər beytdə Nizamidən bir iz

saxlamağa çalışır, onun ifadə və obrazlarından hər beytdə birini öz əsərinə daxil edir. Eyni zamanda həmin obraz və ifadəni tamamilə ayrı məqsədlə işlədir, onunla yeni fikir və hissələr ifadə edir. Bu, orta əsrlər ədəbiyyatında cavab olaraq yazılmış əsərlərdən tələb olunan əsas şərtlərdən idi. Nəziri də bu şərtə əməl etmiş, Nizamiyə hörmət, ehtiram əlaməti olaraq onun fəxriyyəsinə özünəməxsus bir cavab yazmış, eyni zamanda bununla özünün bacarıqlı bir şair olduğunu göstərə bilmüşdür.

Nəziri Nişaburinin Nizaminin bəzi şeirlərinə, xüsusilə fəxriyyəsinə cavab yazması göstərir ki, böyük şairin lirik əsərlərinin hamısı olmasa da, bəziləri, o cümlədən onun fəxriyyə qəsidəsi XVI əsrədə çox məşhur imiş.

Nizami lirikası ilə əlaqədar olan, onun bir və ya iki əsərinə cavab yazan böyük sənətkarların bu natamam siyahısına müasir Cənubi Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın adını da daxil etmək lazımdır. Nizami sənətini dərindən sevən, anlayan və ona yüksək qiymət verən Şəhriyar yeri gəldikcə Nizami lirikasına da müraciət etmişdir. Onun divanlarında Nizami lirikasından ilham alaraq yazılmış bir sıra şeirlər vardır. Əlbəttə, Şəhriyar Nizaminin lirik şeirlərinin hamisini deyil, ancaq V.Dəstgirdinin çap etdiyi az bir hissəni oxumuşdur. Yazıldığı gündən 800 il vaxt keçmiş həmin şeirlər Şəhriyarın qəlbini dilləndirmiş, yeni əks-sədalar oyatmışdır. Məsələn, Nizaminin "Cavanlıq köç üstündədir..." şeiri hamiya yaxşı məlumdur. Bu şeirdə şair insanları gəncliyin qədrini bilməyə, həyatın mənasını anlamağa, ayıq olmağa, gənc ikən əbədi həyat qazanmağa çağırır. Bu şeir yüz illər keçməsinə baxmayaraq Şəhriyara dərin təsir etmiş, onu öz həyat yoluna yenidən bir nəzər salmağa, insanların taleyi haqqında düşüncələrə dalmağa məcbur etmişdir. Həmin düşüncələrini şair "Həyat yolu" adlı şeirində ifadə etmişdir. Şəhriyar üzünü

Nizamiyə tutub öz həyat yolunu, müasir insanların taleyini nəzərə alaraq yazır:

جوانی شمع ره کردم که جویم زندگانی را
نجستم زندگانی را و گم کردم جوانی را
کنون بابار پیری آرزومندم که بر گردم
بد نیال جوانی کوره راه زندگانی را
بیاد پار دیرین کاروان گم کرده را مانم
که شب در خواب بیند همرهان کاروانی را
بهاری بود و مارا ھم شبابی و شکر خوابی
چه غفلت داشتیم ای گل شبیخون خزانی را
چه بیداری تلخی بود از خواب خوش مستی
که در کامم بز هر آلد شهد شادمانی را...
Gəncliyimi yolda şam etdim ki, həyat əldə edim,
Həyat əldə edə bilmədim, gəncliyimi də itirdim.
İndi qocalıq yükü ilə arzu edirəm ki, gəncliyin
Arxasınca həyat cığırını geri qayıdım.
Qədim bir yarın xəyalılə karvanı itirmiş adamlar kimi,
Karvan yoldaşlarını gecələr yuxuda görürəm.
Gəncəlik bizim baharımız, şirin röyalar çağımız ididi.
Ey gül, xəzan küləklərindən necə xəbərsiz idik!
Xumar yuxudan ayılmağımız necə acı oldu!
Şadlıq balımı ağzımızda zəhərə qarışdırıldı.

Şəhriyarın ən yaxşı əsərlərindən olan bu gözəl şeirin bir çox obrazları Nizami şeirindən alınmışdır. Nizami göstərir ki, gənclik köç üstündədir, onun qədrini bil, əbədi həyat qazan. Şəhriyar sanki bu fikrə cavab verərək yazır ki, gəncliyimi şam kimi yandırdım ki, həyat əldə edim, ancaq əldə edə bilmədim, gəncliyim də əlimdən getdi. Nizami ömrün gənclik çağını hər hansı bir şəhərdən keçən qərib bir karvana bənzədir və qeyd edir ki, bu karvanınbihudə gəlib keçməsinə yol vermə, bir də onu görməyəcəksən. Şəhriyar isə göstərir ki, o, artıq həmin karvanı itirmişdir, o dövrün

xəyalı ilə yaşayır, karvan yoldaşlarını yuxuda görür, daha doğrusu, gənclik çağlarını, gənclik yoldaşlarını xatırlayır, yuxuda görür. Nizami göstərir ki, qocalar cavənləq çağlarını torpaqlarda axtardıqlarından bellərini əymışlər, yəni gəncliyin həsrətini çəkirlər, bir də cavan olmaq istəyirlər. Şəhriyar da gənclik tonqalının qırığına qayıtməyi arzulayır. Nizami nəsihət edərək yazar ki, bir gün gedəcəyini bildiyin üçün daha ayıq ol, həyatı məst adamlar kimi qəflətdə keçirmək olmaz. Şəhriyar isə qeyd edir ki, o, ömrünün bahar çağını şirin-şirin yattı, xəzan küləklərinin hücumundan xəbərsiz olmuşdur. İndi gənclik əldən getdiyi bir vaxtda ayılmış, balı zəhərə qarışmışdır və i. a.

Bu müqayisələr göstərir ki, Şəhriyar öz şeirini Nizami qəzəlindən təsirlənərək yazımışdır. Tamamilə orijinal bir əsər yaradan Şəhriyar bu qəzəllə klassik irdən istifadə etməyin gözəl nümunəsini vermişdir. Şəhriyarın şeirləri arasında Nizami əsərlərinə cavab olaraq yazılmış başqa şeirlər də vardır, lakin bunların hamisindən ayrıca danışmağa ehtiyac yoxdur.

Müxtəlif zamanlarda Nizaminin ayrı-ayrı lirik şeirlərinə yazılmış bu cavablar göstərir ki, böyük şairin lirik əsərləri də özündən sonrakı dövrlərin poeziyasına qüvvətli təsir göstərmiş, Yaxın Şərq ədəbiyyatının ən görkəmli nümayəndələrinin diqqətini cəlb etmiş, onlar tərəfindən təqdir olunmuşdur. Nizaminin lirik şeirləri məhz öz məzmun və forma gözəlliyi nəticəsində Cəlaləddin Rumi, Əvhədi, Hafız, Cami, Nəziri, Şəhriyar kimi sənətkarların diqqətini cəlb etmiş, onları yeni əsərlər yazmağa ruhlandırmışdır. Nizami şeirlərinə yazılmış bu cavablar göstərir ki, şairin lirik əsərləri "Xəmsə" qədər yayılmasa da, onun qədər saysız-hesabsız cavab əsərlərinin yazılmamasına səbəb olmasa da, onlar da ən yüksək sənət inciləri kimi həmişə təqdir olunmuşlar. Onu da nəzərə almaq lazımdır ki, şairin lirik

əsərləri bütünlükə əldə olmadığından Nizami lirikasının Yaxın Şərqiyyatına təsirini geniş surətdə işıqlandırmaq çətindir.

Nizami lirikasının özündən sonrakı poeziyaya təsiri, eləcə də şairin lirik yaradıcılığı ilə əlaqədar bütün başqa məsələlər şairin divanı əldə edildikdən, orta əsr poeziyası nümunələrinin nəşri və tədqiqi sahəsində bir sıra işlər görüldükdən sonra daha ətraflı və dərindən öyrənilə və işıqlandırıla bilər. Lakin bununla bərabər, yuxarıda deyilənlər də göstərir ki, hazırda şairin xırda həcmli əsərlərindən əldə olan nümunələr onun lirika sahəsindəki fəaliyyətini səciyyələndirməyə, şairin lirik əsərlərinin ümumi ideya istiqaməti, onların əsas motivləri, bədii keyfiyyəti haqqında danışmağa, müəyyən nəticələrə gəlməyə kifayət qədər imkan verir. Bu nümunələrə əsaslanaraq Nizami lirikasının şairin öz yaradıcılığında, eləcə də Azərbaycan və Yaxın Şərqiyyatında yerini müəyyənləşdirmək tamamilə mümkündür. Nizami "Xəmsə"də olduğu kimi, lirik əsərlərində də insanların taleyi尼 düşünmüş, mütərəqqi ideallar tərənnümçüsü, Şərqiyyatın böyük humanisti olduğunu göstərmüş, xeyrin, xeyir qüvvə və cəhətlərin bir gün qalib gələcəyinə, səadət qapılarının insanların üzünə bir gün açılacağına inanmışdır.

Nizami Gəncəvi epik şeir sahəsində misilsiz olduğu kimi, lirik bir şair kimi də böyükdür.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

Azərbaycan dilində

1. Azərbaycan ədəbiyyatı tarixi, Icild
2. Azər Beqdeli. Atəşgədə, III hissə, Tehran, 1340
3. C.Xəndan. Nizaminin lirik şeirləri haqqında, "Kommunist" qəzeti, 4 aprel 1941.
4. C.Xəndan. Nizaminin lirik şeirləri, "Kommunist" qəzeti, 16 mart 1947.
5. Cüng. Asiya Xalqları İnstитutu Leninqrad bölməsinin əlyazmaları fondu, şifr A924, vərəq 39 b-40 a.
6. Dövlətşah Səmərqəndi. Təzkirətüş-şüəra, Bombey, 1318.
7. Ə.Ağayev. Nizami və dünya ədəbiyyatı, Bakı, 1964.
8. Əbdülnəim Həsəneyn. Nizami əl-Gəncəvi, Qahirə, 1954.
9. Əbdürəhman Cami. Həfəhatül-üns, Kəlküttə, 1259.
10. Əmin Əhməd Razi. "Həft iqlim" əlyazması, Azərbaycan SSR EA RƏF, inv. № 7479.
11. Ə.Mübariz. Alovlu patriot, "Ədəbiyyat qəzeti", 1940, 12 iyun.
12. Ə.Mübariz. Nizami Gəncəvi. Lirika, Bakı, 1940 (rəy).
13. Ə.Mübariz. Nizami Gəncəvi. Sözlər, Bakı, 1940.
14. Ə.Mübariz. Nizami yaradıcılığının motivləri haqqında, "Ədəbiyyat qəzeti", 1938, 28 yanvar, 6 fevral.
15. "Ərməğan" jurnalı. №3-4, 1302-ci il.
16. Fəxrəddin İraqi. Külliyyat, Tehran, 1335.
17. Firuz Sadıqzadə. Divan ədəbiyyatı. "Ədəbiyyatşunaslığın əsasları", Bakı, 1963.
18. Hafiz. Divan, Tehran, 1312.
19. H.Arası. Cami və Azərbaycan ədəbiyyatı, "Ədəbiyyat və incəsənət" qəzeti, 12 dekabr 1964.
20. H.Arası. Nizaminin qəzəlləri haqqında. Nizami. Qəzəllər, Bakı, 1956.
21. H.Arası. Nizaminin lirik şeirləri haqqında. Ədəbiyyat qəzeti , 3 iyul 1940.
22. H.Arası. Şairin həyatı, Bakı, 1940.
23. Xəlil Yusifov. Beş nəfər naməlum Azərbaycan şairi, "Azərbaycan qadını" jurnalı, 1965, № 7.

24. Lütfəlibəy Azər. Atəşgədə, Bombey, 1277.
25. M.Arif. Azərbaycan xalqının ədəbiyyatı, Bakı, 1958.
26. M.Arif. Nizami əsərlərinin tərcüməsinə dair, "Nizami", II kitab, Bakı, 1940.
27. M.A.Sultanov. Nizamin yeni bir qəzəli haqqında, "Komunist" qəzeti, 1 avqust 1948. (Amma müəllifin bəhs etdiyi qəzəl Nizaminin deyildir).
28. Məhəmməd Övfi. Lübəbül-əbab, Tehran, 1335.
29. Mir Cəlal. Nizami və Füzuli şeirində bəzi müqayisələr "Ədəbiyyat məcmuəsi", I cild, Bakı, 1943.
30. Mir Cəlal. Nizami və Füzuli şeirində bəzi müqayisələr. "Ədəbiyyat məcmuəsi", II cild, Bakı, 1946.
31. Mirzə Abbasov. Şah İsmayıл Xətai, Seçilmiş şeirlər, Bakı, Azərnəşr, 1964.
32. M.S.Ordubadi. Nizami dövrü və həyatı, "Ədəbiyyat qəzet", 1 noyabr 1939.
33. M.Sultanov. Nizaminin yeni bir qəzəli haqqında, "Komunist" qəzeti, 1 avqust 1948.
34. Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi, Bakı, 1943.
35. Nəziri Nişaburi. Divan. Azərb. SSR EA RƏF, inv. № 6-43: 3288.
36. Nizami Gəncəvi. Lirika. H.Araslinın müqəddiməsi ilə, Azərnəşr, Bakı, 1940. Nizami Gəncəvi. Lirika. Tbilisi, 1947 (gürcükə).
37. Nizami Gəncəvi. "Xosrov və Şirin", elmi-tənqidli mətn, Bakı, 1960.
38. Nizami Gəncəvi. "Leyli və Məcnun", Tehran, 1317.
39. Nizami Gəncəvi. Lirik şeirlər. H.Araslinın müqəddiməsi ilə. Bakı, Azərnəşr 1947.
40. Nizami Gəncəvi. Məxzənül-əsrar, elmi-tənqidli mətn, Bakı, 1960.
41. Nizami Gəncəvi. Seçilmiş qəzəllər. A.Qramşinin tərcüməsi. H.Araslinın müqəddiməsi ilə, Bakı, 1940.
42. Nizami Gəncəvi. "Şərəfnamə", elmi tənqidli mətn, Bakı, 1947.
43. Nizami Gəncəvi. Şeirlər. S.Vurğunun müqəddiməsi ilə, Yerevan, 1941.

44. Nizami. Qəzəllər. H.Araslinin müqəddiməsi ilə, Bakı, Azərnəşr, 1953, 1956, 1959.
45. Nizami. Qəzəl, "Revolusiya və kultura", Bakı, 1939, № 5.
46. Nizami. Qəzəl, "Revolusiya və kultura", Bakı, 1940, № 2.
47. Nizamin lirikası. "Ədəbiyyat qəzeti", 16 avqust 1940 (anonim).
48. Nizari Qohestani, Divan. Saltikov-Şedrin adına Leninqrad Dövlət kitabxanasının əlyazmaları şöbəsi, Dorn № CDXV.
49. Rzaquluxan Hidayət. Məcməül-füsəha, I cild, Tehran, 1294.
50. Rzaquluxan Hidayət. Riyazül-arifeyn, Tehran, 1305.
51. Sənai. Divan, Tehran, 1336.
52. Sənai. Külliyyat, Bombey, 1328.
53. Şibli Nümani. Şeirül-əcəm, I cild, Tehran, 1316.
54. T. Kovalski. Türk xalqlarının şeir formalarına aid tədqiqlər (polyak və fransız dillərində), Krakov, 1922.
55. Y.E.Bertels. Böyük Azərbaycan şairi Nizami, Bakı, 1940.

Rus dilində

56. А.В.Жуковский. Омар Хайям и странствующие четверостишия, сб. статей учеников проф. Бар. В.Р.Розена, С.-Петербург, 1897
57. А.Е.Крымский. История Персии, ее литературы и дервишской теософии. М., 1914
58. А.Е.Крымский. Низами и его изучение, «Низами Гянджеви» (сборник статей), Баку, 1947,
59. А.Мирзоев. Рудаки и развитие газели в X-XV вв., Таджикгосиздат, Сталинабад, 1957
60. А.Мюллер. История Ислама, том III, С.-Петербург, 1896
61. А.Н.Болдырев и И.С.Брагинский. Соображения о периодизации классической персидско-таджикской литературы, журн. «Народы Азии и Африки», 1965, № 2
62. А.Н.Болдырев. Предисловие к «Собрание редкостей или четыре беседы Низами Арузи, М., 1963
63. Антология азербайджанской поэзии, в 3-х томах, т. I, ГИХЛ, М., 1960.

64. А.П.Баранников. Индийская филология, литературоведение. М., 1959
65. В.А.Жуковский. Али Аухадэддин Энвери, Петербург, 1883
66. Вахид Табризи. Джам'и мухтасар. Трактат о поэтике. Критический текст, перевод и примечания Е.Э.Бертельса, Изд. Восточной литературы, М., 1959.
67. Е.Э.Бертельс. Избранные труды. История персидской таджикской литературы, М., 1960
68. Е.Бертельс. Избранные труды. Низами и Физули. М., 1962.
69. Е.Э.Бертельс. Низами и Физули, М., 1962.
70. Е.Э.Бертельс. Низами, Творческий путь поэта, Москва, 1956.
71. Е.Э.Бертельс. Очерк истории персидской литературы, Л., 1928.
72. Е.Э.Бертельс, Некоторые задачи изучения творчества Низами. «Низами» кн. I, Баку, 1940
73. Е.Э.Бертельс Персидская поэзия в Бухаре, X век, Л., 1935
74. Журнал «Проблемы востоковедения», 1961, № 1.
75. И.В.Стеблева. Поэзия тюрков VI-VIII вв., М., 1965
76. К.И.Чайкин. К установлению некоторых дат биографии Хагани, сборн. «Хагани-Низами - Руставели» М-Л., 1935.
77. М.Гулузаде. Низами. БСЭ, т. 29, Изд. второе, М., 1954.
78. М.К.Хамраев. Основы тюрского стихосложения, изд. АН Казахской ССР, Алма-Ата, 1963
79. М.Рафили. Древняя Азербайджанская литература, Баку, 1941, сəh.102; Низами Гянджеви. М., 1941
80. М.Рафили. Низами. Жизнь и творчество, Баку, 1939
81. Низами. Избранные произведения, М., 1947
80. Низами. Лирика. Составление, предисловие Е.Э.Бертельса, Москва, 1947.
82. Низами. Поэмы и стихотворения, вступительная статья, А. Н.Болдырева, Л., 1960
83. Н.С.Брагинский. Из истории таджикской народной поэзии, М., 1956
84. Р.Алијев. Предисловие на книгу Низами. Лирика, М., 1960

85. Ю.Н.Марр. Газели и рубаи Низами приведенные в «Хафт икlim», ДРАН-В, 1924.
86. Ю.Н.Марр. Касыда Низами в рукописи Азиатского музея, ДРАН-В, 1924.

Fars dilində

- 87 ارمغان» سال ۵ ، شماره ۷ - ۸ ، ص: ۴۶۱
- 88 آذر بیگلی، آتشکده، بکوشش حسن سادات ناصری، بخش سوم
تهران ۱۳۶۰
- 89 انوری ، دیوان جلد اوّل قصاید باهتمام محمد تقی مدرس رضوی،
تهران ۱۳۳۷
- 90 امیر مسعود سپهرم، اشعار جاویدان پارسی، تهران، ۱۳۳۹
- 91 اوحدی مراعه بی، دیمان، باهتمام حمید سعادت، تهران ۱۳۴۰
- 92 پرویز نائل خانلری، وزن شعر فارسی، تهران ۱۳۳۷
- 93 تحفه العشاق، بمبی، ۱۳۱۱
- 94 جامی کلیات، کالپور، ۱۹۰۰
- 95 جلال الدین رمی، کلیات شمس یا دیوان کبیر..، در هشت جزو، با تصحیحت
و هواشی بدیح الزمان فروزنفر، تهران، ۱۳۳۶
- 96 جلال الدین همانی، روکی و اختراع وزن رباعی مجله دانشکده ادبیات،
سال ۶ شماره ۳ - ۴
- 97 جمال الدین اصفهانی، دیوان، بکوشش حسن وحید دستگردی، تهران ۱۳۲۰
- 98 حسین دانش سر آمدان سخن، استانبول ۱۳۲۷ (۱۹۰۹)
- 99 حمد الله قزوینی تاریخ گزیده، بسعی و اهتمام ا. برون، لندن ۱۹۱۰
- 100 خاقانی شروانی، دیوان بتصحیح و تحشیه و تعلیقات علی عبد الرسولی،
تهران، ۱۳۱۶
- 101 خواجه حافظ شیرازی، دیوان، بکوشش ح. پژمان، تهران ۱۳۱۸
- 102 دولتشاه سمرقندی، تذکرة الشعراء، بمبی، ۱۳۱۸
- 103 ذبیح الله صفا، تاریخ ادبیات در ایران، تهران ۱۳۳۹
- 104 ذبیح الله صفا، گنج سخن، جلد دوم، تهران، ۱۳۳۹
- 105 رشیدالدین وطواط. حدائق السحر فی دقایق الشعر تهران ۱۳۰۲
- 106 رضازاده شفق، تاریخ ادبیات ایران، تهران ۱۳۲۱
- 107 رضاقلی خان هدایت ریاض العارفین، تهران، ۱۲۰۵
- 108 رضاقلی خان هدایت، مجمع الفصحاء، تهران ۱۲۹۴
- 109 زین العابدین مؤمن، تحول شعر فارسی تهران، ۱۳۳۹

- 110 زین العابدین مؤتمن، تحول شعر فارسی، تهران ۱۹۶۰
- 111 زین العابدین مؤتمن، شعر و ادب فارسی، تهران، ۱۳۳۲
- 112 ژان ریپکا، چند غزل تازه از نظامی گنجه، مجله ارمغان، سال ۱۶، شماره اول، ص: ۹-۳۱
- 113 ژان ریپکا، سخنرانی درباره خاقانی، مجله دانشکده ادبیات، سال دهم شماره چهارم، تهران، ۱۳۴۲، ص: ۴۰-۴
- 114 سعدی، کلیات، تبریز، ۱۳۱۷ ه.ق.
- 115 سعید نفیسی. حکیم نظامی گنجوی، «ارمغان» سال ۵ شماره ۱-۵
- 116 سعید نفیسی، زنان سخنور آذربایجان سده هفتم نشریه دانشکده ادبیات تبریز، سال چهار دهم، شماره چهارم تبریز ۱۳۴۱ زمستان ۴-۳
- 117 سعید نفیسی، یک مکتوب ادبی «ارمغان» سال، چهارم شماره ۴-۳
- 118 سفینه فرخ، گرد آورنده محمود فرخ، تهران، ۱۳۲۱
- 119 سنائی، دیوان، بکوشش مظاہر مصفا، تهران ۱۳۳۶
- 120 سنائی، کلیات، بمبی، ۱۳۲۸
- 121 سید حسن اشرف غزنوی، دیوان، بتصحیح نقی مدرس رضوی، تهران ۱۳۲۸
- 122 شهریار، غزلیات و قطعات و رباعیات، جلد اول تهران ۱۳۳۵
- 123 شمس الدین محمد بن قیس الرازی، المعجم فی معابر اشعار العجم، تصحیح مدرس رضوی، تهران ۱۳۳۸
- 124 صائب تبریزی، کلیت، بکوشش امیر فیروز کوهی، چاپ دوم، تهران ۱۳۳۶
- 125 ضایابیک خرابیات، استانبول، ۱۸۹۰
- 126 ظهیر الدین فاریابی، دیوان، تهران ۱۳۳۴
- 127 عبدالرحمن جامی، بهارستان، استانبول، ۱۳۱۱
- 128 عبدالغیم محمد حسنین، نظامی گنجوی شاعر الفضیلۀ عصره و بیته و شعره القاهره ۱۹۵۴
- 129 علی اکبر شهابی، نظامی شاعر داستان سرا، تهران ۱۳۳۸
- 130 علی بن محمد المشتهر ناج الحلاوه، دقایق الشعر، با تصحیح و حواشی ویاد استهای سید کاظم امام، تهران ۱۳۴۱
- 131 عنصیری، دیوان بمبی ۱۳۲۱
- 132 فخر الدین عراقی همدانی، کلیات بکوشش سعید نفیسی، تهران ۱۳۳۸
- 133 فرخی سیستانی، دیوان، بکوشش محمد دیرسیاقي، تهران ۱۳۳۵
- 134 قصه احمد جامی مشهور به چهار پری، لاهور ۱۸۸۰
- 135 قطران تبریزی، دیوان، بسعی و اهتمام محمد نخجوانی، تبریز ۱۳۳۳
- 136 گنجینه گنجوی، یاد گارو ارمغان وحید دستگردی، تهران، ۱۳۱۸
- 137 محمد بن عمر الرادوینی. ترجمان البلاغه، باهتمام و تصحیح و حواشی و

- توضیحات احمد آتش، استانبول، ۱۹۴۹
- 138 محمد عوفی، لباب الالباب، از روی چاپ اروپا که پروفسور ادوارد براون و علامه قزوینی تصحیح کرده اند. با تصریحات جدید و حواشی و تعلیقات کامل بکوشش سعید نفیسی تهران، ۱۳۳۵
- 139 محمد فواد کوپریلی زاده، ترک ادبیاتی تاریخی، استانبول، ۱۹۲۰
- 140 منوچهری دامغانی، دیوان بکوشش محمد دیر سیاقی تهران ۱۳۳۸
- 141 مهستی گنجوی، دیوان، بااهتمام طاهری شهاب. تهران، ۱۳۳۹
- 142 نظامی گنجوی اقبال نامه، ترتیب دهنده متن علم و انتقادی ف. بابیف، باکو، ۱۹۶۷
- 143 نظامی گنجوی خسرو و شیرین، ترتیب دهنده متن علمی و انتقادی له و آلساندرو ویج خه تاقروروف، باکو، ۱۹۶۰
- 144 نظامی گنجوی، دیوان قصاید و غزلیات، مشامل شرح احوال و آثار حکیم نظامی گنجوی با مقدمه و حواشی و فهرست و اعلام و تصحیح و مقابله زریوی بیست و هشت نسخه چاپی و قدیمترین نسخه های خطی موجود در دنیا، بکوشش سعید نفیسی، تهران، ۱۳۳۸
- 145 نظامی گنجوی شرف نامه ترتیب دهنده متن عامی و تدقیقی ع. ع. علیزاده، باکو، ۱۹۶۷
- 146 نظامی گنجوی، لیلی و مجنون، یادگارو ارمغان و ید دستگردی، تهران، ۱۳۱۷
- 147 نظامی گنجوی، مخزن الاسرار ، متن علمی و انتقادی بسعی و اهتمام ع. علیزاده باکو ، ۱۹۶۰ .
- 148 نظامی گنجوی، هفت پیکر، بسعی و اهتمام و تصحیح ھ. ریتروژ ریپکا، استانبول، ۱۹۲۶
- 149 وحید دستگردی «شعر العجم» «ارمغان» سال ۱۹ شماره ۳
- 150 وحید دستگردی، مستشوق نظامی پرست ارمغان سال ۶، شماره اول، ص: ۵۲
- 151 وحید دستگردی، نظامی ترک «ارمغان»، سال ۱۶ شماره ۵ تهران ۱۳۱۴

İngilis dilində

152. A.F.Arberry. Classical Persian literature, London, 1958.
153. E.Browne. A literary history of Persia, vol., II, London, 1964.
154. M.T.Houtsma. Some remarks on the diwan of Nizami, Ajabname, Cambridge, 1922.

155. Sachau Eduard and Ethel H. Catalogue of the Persian, Turkish, Hindustani and Paste manuscripts in the Bodleian library, pt. I, Oxford, 1889.
156. Sprenger A. A catalogue of the manuscripts... of the library of the Reng of Oudh, Calcutta, 1854.

Fransız dilində

157. Charmoy F. B. Expedition d'Alexandre le Grand..., SPB, 1829.
158. Encyclopedie de l'Islam, Livraison G, Paris-Leide, 1927.
159. Encyclopedie de l'Islam, tom III, Z-R, Paris, 1936.
160. Grand larousse encyclopédique, vol VII, Paris, 1963.
161. S.de Sasi. Noties et extraits, vol. IV, Paris, 1799.

Alman dilində

162. F.Erdmann. Die Expeditione Russorum Berdaam versus, Kazan, 1826.
163. J.Hammer. Geschichte der schönen Redekünste Persiens, Wien, 1818.
164. W.Bacher. Nizamis Leben und Werke..., Leipzig, 1871.
165. W.Pertsch. Verzeichniss der persischen Handschriften der Bibliothek zu Berlin, Berlin, 1888, № 681.

Türk dilində

166. Ahmet Ates Hakani. Islam ansiklopedisi, cilt V.
167. Mehmet Emin Resulzade. Azerbaycan şairi Nizami, Ankara, 1951.
168. M.F.Kopruluzade. Turk dili ve edebiyati hakkında arastirmalar, İstanbul, 1934.

MƏQALƏLƏR



AXSİTANIN NİZAMİYƏ MƏKTUBU

Dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında çox yazılmışına baxmayaraq onun həyat və yaradıcılığı ilə bağlı mübahisəli məsələlər hələ də çoxdur. Nizami irsinin öyrənilməsi və təbliği Azərbaycan KP MK-nin qərarında göstərildiyi kimi, müasir tələblər səviyyəsindən geridə qalır. Nizami irsi ilə əlaqədar indiyə kimi düzgün izah edilməyən məsələlərdən biri də şərti olaraq Axsitanın Nizamiyə məktubu adlandırdığımız parçadır. Məlumdur ki, Nizami “Leyli və Məcnun” poemasını Şirvanşah Axsitanın sıfarişi ilə 188-ci ildə yaratmışdır. Düzdür, Axsitanın sıfarişi Nizamini o qədər də sevindirməmişdir. Axsitanın məktubunu almazdan bir az əvvəl divanını qarşısına qoyub sevincli dəqiqlər keçirən, yeni iş görmək vaxtının yetişdiyini söyləyən, dünyanın dünya ilə yola gedənlərin olduğuna, hava kimi hamiya uyğunlaşanların hörmətli sayıldığına təəssüflənən, kaş məndən bir dövlətli bir xahiş edəydi deyən şair nə üçün aldığı sıfarişə sevinmir? Mövzunun kədərli olmasını, bədii təxəyyülün cövləni üçün süjetin yoxsulluğunu bəhanə gətirir. “Qan vurdu beynimə əsdi dodağım” deyən şairi qəzəbləndirən heç də çoxlarının düşündüyü kimi, dil məsəlesi deyil, mənəvi azadlığına edilən kobud müdaxilə idi. Heç kəsin qulağı halqalı qulu olmaq istəməyən şair Axsitanın onunla qulağı halqalı qul kimi danışmasından qəzəblənmişd. Məğrur şair qəzəbləndiyini açıq şəkildə bildirməklə bərabər, narazılığını başqa üsullarla da nəzərə çatdırır. Özünü elə göstərir ki, guya “Leyli və Məcnun”u heç yazmaq istəmir. Guya əsərini Axsitandan çox oğlu Məhəmmədin xahişi ilə yaradır. Bununla şair, Axsitanın nəzərinə çatdırmaq istəyir ki, o, Axsitanın quli deyildir. Nizami az qala Axsitanın sıfarişini heçləşdirir, elə bir təsəvvür yaradır ki, o, “Leyli və Məcnun”u hər şeydən əvvəl

oğlu Məhəmmədin xahişi ilə yazmışdır. Dahi şairin əyilməz, məğrur ruhu burada bir daha bütün əzəmətilə əks olunmuşdur. Feodal Axsitanın sifarişi ilə yazılan “Leyli və Məcnun” əslində feodal ideologiyasının əsaslarını sarsıdan, axsitanların əsaslığı qayda-qanunları inkar edən bir əsər kimi meydana çıxmışdır.

Şairin Axsitanın yazdığı 10-15 sətirdən ibarət olan məktubunu nəzmə çəkərək eynilə əsərinə daxil edir. Məktubda Nizami üçün xoş olan yerlər də vardır. Axsitan Nizamini “dünyanın cadu sözlü şairi” adlandırır, ondan sözlə yeni bir möcüzə göstərməsini xahiş edir. Bununla da bir tərəfdən “Xosrov və Şirin” poemasının o dövrün şeir-sənət aləmində doğru olaraq bir möcüzə kimi qarşılandığını bildirir və özü də həmin fikrə tərəfdar çıxır. Nizaminin hünərinin dövrün hökmdarı tərəfindən bu şəkildə təqdir edilməsi, əlbəttə, ona xoş gəlməli idi. Lakin Axsitanın məktubunda tənqid də vardır. O, Firdovsi “Şahnamə”sini və Nizaminin “Xosrov və Şirin” poemasını əсли və nəcabəti yüksək olmayan, əcdadı qulam olan hökmdarlara həsr edilən əsərlər kimi qiymətləndirir. Sultan Mahmud Qəznəvi də (“Şahnamə” onun sifarişi ilə yazılmışdır), Məhəmməd Cahan Pəhləvan da (“Xosrov və Şirin” onun xahişinə görə yazılmışdır) qədim şah sülaləsinə mənsub deyildilər. Tədricən hakimiyyətə çatmışdır. Axsitan əsl-nəsəbcə özünü onlardan yüksək hecab etdiyi üçün ona həsr edilən əsərin də daha yüksək olmasını arzulayır. Bununla da yuxarıdakı tərifini, bir növ, əhəmiyyətsizləşdirir.

“Xosrov və Şirin”i türk qulamlara yarayan, lakin Axsitan kimi nəsəbcə yüksək şaha yaramayan bir poema kimi səciyyələndirmiş olur. Nizamini qəzəbləndirən cəhətlərdən biri də Axsitanın bu qeyri-insani, məhdud mühakiməsi idi.

Axsitanın məktubundakı iki beyt Azərbaycan ədəbiyyatşunaslığında daha təhrif olunmuş şəkildə izah edilir. Poemanın tərcüməsində bu belə verilmişdir:

Bu təzə gəlinə çəkəndə zəhmət,
Fars, ərəb diliylə vur ona zinət...
Türk dili yaramaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə.

Bu sətirlərin Nizami poeması ilə əlaqəsi azdır. Şairin əsərində dil məsələsi yoxdur, həmin misraların farsca orijinali aşağıdakı kimidir:

Dər ziyyvəre-farsiyo tazi
İn taze ərus ra tərazi...
Torki sefəte-vefaye-ma nist,
Torkane soxən səzaye ma nist.

Həmin misraları dəqiq şəkildə belə tərcümə etmək olar.

*Fars və ərəb bəzəyi ilə bu gəlini səliqəyə sal...
Türki (türklük) bizim vəfamızın sıfəti deyil,
Türksayağı söz bizə layiq deyil.*

Bu gəlini fars və ərəb bəzəyi ilə səliqəyə sal, türki bizim vəfamızın sıfəti deyil, türksayağı söz bizə layiq deyil sözləri ilə Axsitan və ya şair Nizami nə demək istəyir? Ayri-ayrı alımlar tərəfindən bu beytlər müxtəlif şəkildə izah olunur. Məsələn, Y.E.Bertels belə hesab edir ki, guya bu gəlini fars və ərəb bəzəyi ilə səliqəyə sal deyərkən Axsitan bununla poemanın ərəb dili elementlərinin iştirakı ilə fars dilində yazılmasını istədiyini bildirmişdir. Lakin göstərilən

misralardan belə mənə çıxmır. Çünkü əgər “zivər” (bəzək, paltar) sözü ilə dil məfhumu nəzərdə tutulmuşsa, onda belə çıxır ki, Axsitan bu poemanın müləmmə şəklində, iki dildə yazılmasını istəmişdir. Halbuki şərq poeziyasının tarixində belə iri həcmli əsərlərin iki dildə yazılması hadisəsinə rast gəlinməmişdir. Y.E.Bertelsin söylədiyi “ərəb dili elementləri” fikri isə müəllifin ehtimalıdır, beytin özündə “fars və ərəb bəzəyindən” eyni dərəcədə istifadə etməkdən danışılır. Bizim fikrimizcə, Axsitan bu ifadələrlə Nizamiyə əfsanəni ərəb və fars folklorunda yayıldığı şəkildə, ərəb-fars poetikasının nailiyyətləri əsasında işləməyi, hər hadisəni, hər beysi fars və ərəb naxışları kimi, ərəb və fars atalar sözləri, məsəlləri, rəvayətləri ilə bəzəməyi tövsiyə edir. Bunu həmin misralardan sonra gələn:

Qüdrətin böyükdür ona-on yarat,
Onda beş verməyi bir dəfəlik at

beyti də təsdiq etməkdədir.

Türki bizim vəfamızın sifəti deyil,
Türksayağı söz bizə layiq deyil.

beytini də eyni istiqamətdə tərcümə etmək lazımlı gəlir. “Türki” ifadəsi ayrılıqla götürüldükdə “tork dili” kimi başa düşülvə bilər. Lakin konkret olaraq burada mətn daxilində onu türk dili şəklində tərcümə etmək mümkün deyildir. Söhbət vəfa və sədaqətdən, sözünə, əhdinə bütövlükdən gedir. Axsitan göstərir ki, onun vəfasının sifəti, əlaməti, xasiyyəti türklük deyildir. Türklük isə dönüklük, sədaqətsizlik mənasında işlənmişdir. İran millətçiliyinin, şovinizminin türk xalqlarına düşmən münasibəti nəticəsində yaranan bu mənanı Nizami özünün “İsgəndərnamə” poemasında

İsgəndərin Çin səfəri epizodunda incə şəkildə rədd etmişdir. Axsitan da bu bircə sözlə həm Sultan Mahmud Qəznəvini, həm də Cahan Pəhləvanı nəzərdə tutaraq, onları sədaqətsiz, dönük, vədini yerinə yetirməyən, yazdırıldığı əsərin haqqını ödəməyən türk hökmədarlar kimi səciyyələndirir. Sultan Mahmud Firdovsiyə, Cahan Pəhləvan isə Nizamiyə böyük vədlər vermişdi, lakin heç biri vədini yerinə yetirmədi, yalançı, Axsitanın ifadəsi ilə desək, “Türk” çıxdı öz nəsəbini qədim İran şahlarına bağlayan və buna görə də yüksək hesab edən Axsitan onlardan fərqli olaraq yalançı çıxmayağını, verdiyi vədi yerinə yetirəcəyini bildirir. Nizamini əmin etmək üçün özünün səxavətindən, vədinə sədaqətindən söz açır və bunu yüksək nəsəbi ilə əlaqələndirir. Axsitan yüksək nəsəbdən olduğunu, şairi yaxşı mükafatlaşdıracağını deməklə kifayətlənmir. Həm də vədinə sadıq olmayan, əslinə-nəsəbinə görə aşağıda duran şahlara həsr edilmiş “Şahnamə” və “Xosrov və Şirin” kimi əsərlərdən daha yüksək olan bir poema tələb edir. Bu kiçik qeydlər göstərir ki, Nizaminin “Leyli və Məcnun” poemasındaki həmin parçanın tərcüməsinə yenidən qayıtməq, dil məsələsini ordan çıxarmaq, türki sözünü “Türklük”, “Türkanə süxən” birləşməsini isə “Türksayağı söz” şəklində tərcümə edib izahını vermək lazımdır. Bu yolla Nizami ırsını kobud bir təhrifdən təmizləmiş olarıq.

**“Kirovadab kommunisti” qəzeti.
22 avqust 1979-cu il, №163**

BİR GÖRÜŞÜN TARİXİ

İctimai, fəlsəfi lirikanın sürətli inkişafı XII əsr Azərbaycan ədəbiyyatında didaktik poema janrinin yaranması ilə nəticələndi. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” bu janr sahəsində Yaxın və Orta Şərq ədəbiyyatının əlçatmaz zirvəsi oldu. Lakin eşq mövzusunda “Xosrov və Şirin” kimi bir əsərin yaradılmasına ciddi ehtiyac duyulurdu. Nizami Gəncəvi bu ehtiyacı hiss edərək yazdı:

Nə tərzə üz tutsun cahani,
Nəyə meyl eyləyim tutsun zamanı?!

Elə bu zaman ona bir məktub gəlir, eşq mövzusunda əsər yazması xahiş edilir. Bu sıfariş elə bil ki, tək bir hökmdarın şiltağı deyil, zamanın arzusu idi. Dövr şairi imtahana çəkir, onun qarşısında yeni, çətin vəzifə qoyurdu. Əvvəlcə, mənim “Sirlər xəzinəsi” kimi bir xəzinəm ola-ola, “həvəs, eşq üçün niyə zəhmət çəkim” deyə az qala sıfarişi rədd etmək isteyir. Eşq mövzusunda əsər xahiş edən hökmdarın vədləri də onu aldatmir. Qızıl Arslanla səhbətində açıq/aydın bildirir ki, poemanı baha üçün, qızıl üçün yazmayıb. Lakin bu qeyri-adi sənət möcüzəsinin necə yarandığı, kimin sıfarişi ilə yazıldığı nə vaxt başlanıb, nə zaman qurtardığı, şairin bu əsərə görə harada, nə vaxt, kim tərəfindən mükafatlandırıldığı indiyə qədər dürüstləşdirilməyib. Poemanın yazılımasından 800 il keçir, hələ də onun neçə il müddətinə yazıldığını bilən çox azdır.

Poemanın yazılma tarixi ilə bağlı belə geniş yayılmış bir müddəə vardır ki, əsər hicri qəməri tarixlə 576-cı ildə yaradılmışdır. Son vaxtlar bəzi alımlar əsərin 575-576-cı ildə yazıldığını göstərirlər, lakin bu tarixin haradan gəldiyini göstərmirlər. “Xosrov və Şirin”in tamamlanma tarixi kimi

hicri 576-cı il rəqəmi şübhə doğurmur. Şair özü qeyd edir ki, “hicrətdən keçən 576 il ərzində heç kəs gözəllərin üzünə belə xal qoymamışdır”. Bu da poemanın müasir təqvimlə 1180-1181-ci ildə tamamlandığını göstərir. 1188-ci ildə yazılan “Leyli və Məcnun”da Nizami oğlunun 14 yaşında, “Xosrov və Şirin”də isə 7 yaşında olduğuna işaretlər edir ki, bu da faktın doğruluğunu göstərir. Bəs poema nə vaxt başlanmış və neçə ilə yazılmışdır? Əgər bir ya iki ilə əsər başa gəlibsə, Qızıl Arslan “bedan name ke, bordi salha rənc, çə dadət dəstmozd əz qovhəro gənc” (illərlə zəhmət çəkdiyin o dastana görə gövhərdən, xəzinədən nə verildi?) sualını Nizamiyə nə üçün verir? Əsərin diqqətlə oxunması göstərir ki, Qızıl Arslanın sualı yersiz və əsassız deyildir. Nizami “bu nəzmin tarixi və səbəbi” adlı bəhsdə çox dəqiq şəkildə göstərir ki, poemanı III Toğrul sultanlıq taxtına çıxan vaxt yazmağa başlamışdır. Təəssüf ki, tərcümədə bu parça təhrif olunmuş və poemanın yazılma tarixinə olan işarə itmişdir. Akademik Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabında dəqiq göstərildiyi kimi, sultan III Toğrul 1177-ci ildə Cahan Pəhləvanın himayədarlığı ilə taxta çıxmışdır, həmin ilin iyun ayından başlayaraq sultanlığın hər yerində, o cümlədən Gəncədə Toğrulun adına xütbə oxunmağa başlanmışdır. Nizami hətta poemasının nəqşinin sultan taleyi ilə başlanması xüsusi qeyd edir. Qızıl Arslanın “illərlə zəhmət çəkdiyin o dastana görə” ifadəsi də bu yolla aydınlaşmış olur.

“Xosrov və Şirin” poemasının yazılma tarixi haqqındakı bu dəqiq qeydlər aydın şəkildə göstərir ki, şair “Xosrov və Şirin” üzərində 1177-ci ilin iyununda işləməyə başlamış və 1181-ci ilin əvvəllərində onu bitirmişdir.

Bəs, poema kimin sıfarişi ilə yazılmış və kimə ithaf edilmişdir? Bəzi tədqiqatçılar göstərir ki, guya Nizami əsəri əvvəlcə sultan Toğrula göndərir, ondan lazımı mükafat

almadıqda Məhəmməd Cahan Pəhləvana ithaf edərək onun sarayına yollayır, ondan da bir şey edə bilmədikdə Qızıl arslana müraciət etməli olur. Bu yanlış fikirlər şairin ithaflarını diqqətlə oxuya bilməməkdən irəli gəlir. Bu fikirlərin düzgün olmadığını aydınlaşdırmaq üçün əsərin kimin sifarişi ilə yazılması və kimə ithaf edilməsini dəqiqləşdirmək lazımdır. Bunun üçün ən dəqiq mənbə əsərin özüdür. Belə ki, əsərdə poemanı sifariş edən şəxsin kim olduğu müxtəlif şəkillərlə, dolayı yolla qeyd olunubdur. Şair III Toğrula, Qızıl Arslana və Cahan Pəhləvana mədhələr həsr etsə də, Cahan Pəhləvanın mədhinə daha geniş yer ayırır.

Zədəm dər name şahənşah rəqəmra (Şahənşahın adına rəqəm vurdum), deyərək poemanı ona həsr etdiyini aydın şəkildə qeyd edir. Özünü Eldəgizlər sülaləsinin ilk nəğməkarı adlandıran şair çoxdan bəri Cahan Pəhləvan üçün bir ərməğan hazırlamaq düşüncəsi ilə yaşadığını bildirir:

Çoxdan düşünürəm böyük şah üçün,
Layiqli bir töhfə düzəldim bir gün.

Qızıl Arslanın mədhinə həsr edilən parçada da yenə əsərin məhz Cahan Pəhləvanın sifarişi ilə yazıldığına dəqiq işarələr vardır. Sətri tərcüməsini verdiyimiz aşağıdakı parçada bu məsələ çox düzgün ifadəsini tapmışdır:

Elə ki, vərəqlər yazılıb qurtardı,
Üfüqlər şahının adına yazıldı.
Çünki mən bilirdim ki, bu ikinci Cəmşid
Qoy ömrü qiyamətə qədər davam etsin.
Əgər bu bağda bir gül yarpağı görsə,
Onu özünün üfüqlər şahının (yəni Məhəmməd Cahan
Pəhləvanının) adına yad edər.

Bu parça “Xosrov və Şirin”in kimin sifarişi ilə, kimin adına yazılması məsələsini qəti aydınlaşdırır, poemada bir neçə hökmədarın mədh olunmasının əsl səbəbini düzgün müəyyənləşdirməyə imkan verir.

Poemanın sonuna, Qızıl Arslanın ölümündən sonra artırılmış bir parçada Nizami yenidən poemanın kimin sifarişi ilə yazılması, əsas kimə ithaf olunması məsələsinə qayıtmış, yenə də dəqiq qeydlər etmişdir. Qızıl Arslanın düşərgəsində söhbət “Xosrov və Şirin” əsərindən düşəndə hökmədar əlini Nizaminin ciyinə qoyur, onu çox təriflədikdən sonra deyir: “Bu əsərlə bizim tariximizi təzələdin və əbədiləşdirdin. Sən ki bu əsəri bizi halal etdin, onun üçün sənə muzd nə çatdı? Mənim qardaşım ki, dünyyanın şahənşahı idi, cahanın həm şahı, həm pəhləvanı idi, illərlə zəhmət çəkdiyin bu əsərə görə sənə xəzinədən, gövhərdən nə verdi? Eşitdiyimə görə sənə iki kənd ayırib, həmin kəndlərin fərmanı verilibmi?”.

Nizami bu sözləri eşitdikdə şahı alqışlayıb bildirir ki, o, əsərini “baha” üçün yazmamışdır. İlkincisi, “şahi-səid” (yəni Cahan Pəhləvan – X.Y.) deyilən kimi şairin əsərini qəbul edib, lakin ölməklə nəinki təkcə şairə, bütün aləmə ziyan yetirmişdir. Nizaminin cavabındaki səmimiyyəti, hörmət və ehtiramı, gözü toxluq və təmənnasızlığı görən Qızıl Arslan Həmdünyan kəndini xüsusi fərmanla Nizamiyə bağışlayır.

Həmdünyan kəndi haradadır? Qızıl Arslanla Nizami harada görüşmüşlər? Bəzi mütəxəssislər belə güman edirlər ki, bu görüş 1186-cı ilin yaz və yay aylarında Naxçıvanın səksən kilometr şimalı-şərqində yerləşən Şəki (Səqsin) qəsəbəsində olmuşdur. Bu mülahizələrdə də şairin aşağıdakı beytinə əsaslanılmışdır:

Tərəfdaram ze Səqsin ta Səmərqənd

Be noubətqahe-dərqahəş kəmərbənd

Səqsindən Səmərqəndə qədər olan sərhəd gözətçiləri
Sarayının keşiyində hazır durmuşdular.

Burada adı çəkilən Səqsin Zəkəriyyə Qəzvininin (XIII əsr) “Asarül-bilad və əxbarül-ibad”, Əbdürrəşid əl-Bakuvinin “Təlxis-əl-əsar” əsərlərində də dəqiq göstərildiyi kimi, xəzərlərin Səməndər və Biləncər kimi məşhur şəhərlərdən olmuşdur. Volqaboyu ərazidə yerləşir. Səqsin də Atabəylər dövlətinin ərazisindən Səmərqənd qədər uzaqdır. Səqsindən Səmərqəndə qədər ifadəsi ilə Nizami Atabəylər dövlətinin qüdrət və nüfuzunun genişliyini göstərmək istəmişdir.

Bəs, şairlə Qızıl Arslan harada görüşmüştür? Buna poemada və digər mənbələrdə müəyyən işarələr vardır. Birincisi, şair ona bağışlanan Həmdünyan kəndinin gəlirinin xərcini ödəmədiyini, torpağını abxazların yarılığa becərdiyini qeyd edir. Deməli, Həmdünyan Abxaziya ilə qonşudur, həmsərhəddir. İkincisi, Z.Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabında göstərilir ki, 1190-cı ildə ölübündən bir qədər əvvəl Qızıl Arslan Gürcüstan sərhəddinə qoşun yetirmişdir. Gəncənin 30 fərsəxliyinə gəlmək məhz bu hərbi yürüslə bağlıdır. Təsadüfi deyildir ki, “Xosrov və Şirin”in sonunda Qızıl Arslanla özünün görüşünü təsvir edən şair elə oradaca Qızıl Arslanın bədxəyal adamların əli ilə şəhid olmasından, Nüsretəddin Əbu Bəkrin onun yerinə keçməsindən də söhbət açır. Görünür ki, şairin görüşü ilə hökmədarın şəhid olması arasındaki zaman məsafəsi çox az olmuşdur. Qızıl Arslan kimi müterəqqi bir hökmədarla görüşən, onun ölümünü eşidən şair dayana bilməmiş, onun görüşünü bütün təfərrüati ilə təsvir etməyi özünə borc bilmışdır. Nizami poemasındaki

işarələri tarixi mənbələrin verdiyi məlumatı, S.Paşayevin folklor araşdırmları bir az da tamamlayır. Onun yazdığına görə, Qax rayonunun Qum kəndində yerli əhali Nizami ilə Qızıl Arslanın necə və harada görüşdüyü barədə indi də danışırlar. Bu qeydlərdən aydın olur ki, Nizami ilə Qızıl Arslan Qax rayonu ərazisində, özü də 1190-cı ildə görüşmüşlər. Gec də olsa, dahi şair “Xosrov və Şirin”ə görə mükafatını almışdır. “Göylər ayağını öpən bir gəlinin üz görməsi olan balaca kənd” Nizaminin Afaqdan sonra aldığı ikinci bizə məlum böyük bəxşış idi. Yaxın və Orta Şərq ədəbiyyatının həqiqi və ən geniş mənada nadir möcüzəsi olan “Xosrov və Şirin” mənzum romanının yaranma tarixinin və mübahisəli qalan cəhətlərinin tarixi belədir.

*“Elm və həyat” jurnalı.
Sentyabr 1983-cü il, №9. S.23-24.*

SEYX NİZAMİNİN OĞLU MƏHƏMMƏDİN ŞAIRLİYİ VƏ BİR BEYTİ

Nizami Gəncəvinin Azərbaycan və dünya ədəbiyyatında yeri yaxşı məlumdur. O da məlumdur ki, bu böyük şəxsiyyətin, şairin tərcümeyi-halı barədə biz çox az şey bilirik. Onun Məhəmməddən başqa övladının, yaxud övladlarının olması barədə təxminlər, ehtimallar olsa da, bu yöndə də bir aydınlıq, yəqinlik yoxdur. Şairin lirik irləndən əldə olan bir qitədə çox erkən vəfat edən, hələ də cəhənnəmlik olmamış cənnət gözəllərinin həmdəmi olmuş bir övladının ölümündən doğan təəssüf eks etdirilir. Nizaminin çox erkən həyatdan gedən bu övladı, əlbəttə, Məhəmməd deyildir. Nizaminin məlum əsərlərində isə şairin övladı kimi ancaq Məhəmməd xatırlanır, ondan söhbət açılır. Bu isə belə qəti bir hökm çıxarmağa imkan vermir ki, Nizaminin Məhəmməddən başqa da övladı, yaxud övladları olmamışdır. “Xəmsə”də başqa övladlarından söhbət açmışsa, bu heç də onun Məhəmməddən savayı övladının olmadığını söyləməyə əsas vermir.

Məhəmmədin özü barədə də çox şey bilmirik. Nizami poemalarının dördündə onu xatırlayır. Bəzən nəsihət edir, bəzən ayrı mətləblərdən söz açır. Bu qeydlərdən hiss olunur ki, Məhəmməd “İsgəndərnamə” tamamlanana qədər Nizaminin yanında imiş, şair əsərlərini onunla bu və ya başqa bir hökmdarın hüzuruna göndərmiş. Nizaminin qeydlərindən o da aydın olur ki, Məhəmməd şeirə böyük maraq göstərən, bu sahədə müəyyən qabiliyyəti, bacarığı olan bir ziyalı imiş. Şair oğlu Məhəmmədin şairliyindən “Leyli və Məcnun” poemasında daha geniş söhbət açmışdır. Bu vaxt Məhəmmədin 14 yaşı vardı. Görünür ilk qələm təcrübələrini yazmış və bunlar da Nizamiyə yaxşı məlum imiş. Məhəmməd bu ilk şeirlərini yazdığını vaxtlarda, çox

güman ki, bu yolla mövqe və şöhrət qazanmaq, hər hansı bir hökmdarın diqqətini cəlb etmək iddiasında imiş. Bunu yaxşı anlayan Nizami qayğılaş bir ata kimi oğlunu sənətin bu çətin, mürəkkəb yolundan çəkindirmək istəyir və yazar:

Görürəm, şöhrətdə ləyaqətin var,
Şeirdə, sənətdə məharətin var.
Şairlik eləmə! Dövrə bax ki, bir
Tərif əvəzinə pişlənir şeir.
Şeirdən ucalıq umma dünyada,
Çünki Nizamiyə qurtardı o da.
Hərçəndi sənətin çox rütbəsi var,
Həyatda faydalı bir elmi axtar.

Nizaminin, oğlu Məhəmmədə nəsihətindən götürülmüş bu kiçik parçadan aydınlaşır ki, Məhəmməd şeirə, şailiyə böyük maraq göstərir, şeirlər yazar. Şairlik yolundan elə-belə asanlıqla dönmək fikri yoxdur. Belə bir məqamda Nizami bütün varlığı ilə çalışır ki, oğlu şairlik etməsin. Bu sənətin çətinliyindən, bu yolda uğur qazanmağın ağırlığından söhbət açıb, onu faydalı bir peşə arxasında getməyə səsləyir. Ona fəqih, yaxud təbib olmayı tövsiyyə edir. Gündəlik dolanışığını təmin edə biləcək bir peşə arxasında getməyi məsləhət görür.

Məhəmməd atasının nəsihətinə əməl etmişmi, etməmişmi, biz bunu bilmirik. “Xəmsə”yə daxil olan başqa poemalardakı qeydlər, işaretlər belə bir ehtimala əsas verir ki, Məhəmməd atasının ağıllı, praktik nəsihətlərini qəbul edə bilməmiş, şeir, sənət yolundan çəkinməmişdir. Görünür, qəlbə hökm etmək çətindir.

Son vaxtlara qədər bu yönə ancaq “Xəmsə”yə söykənən ahtimallardan o yana getmək mümkün olmurdu. Bu günlərdə əldə etdiyimiz kiçik və mühüm bir dəlil bu

barədə bir qədər inamla, qətiyyətlə danışmağa imkan vermişdir. Belə ki, hələ otuz il bundan öncə, Bakıda işlədiyim vaxtlarda Tehran Universiteti mərkəzi kitabxanasının əlyazma kitablarının kataloqlarını gözdən keçirdiyim zaman maraqlı bir qeydə rast gəlmışdım. Həmin kitabxanada saxlanılan bir cüngdə başqa şairlərlə yanaşı Nizaminin oğlu Məhəmmədin də şeiri olduğu göstərilirdi. İran alimi Daneş Pejuh Tehran Universiteti Mərkəzi Kitabxanasının əlyazma kitablarının kataloqunun XIV cildində aydın şəkildə yazırı ki, həmin kitabxananın əlyazmaları şöbəsində saxlanılan 4715 sayılı cüngdə Ənvəri, Əmir Xosrov Dəhləvi, Əssar Təbrizi, Əbdürrəhman Cami, Sədi və b. şairlərin şeirləri ilə yanaşı Nizaminin oğlu Məhəmmədin də şeiri qorunmaqdadır. Düz otuz il bu cüngü görmək, bu qeydin nə dərəcədə doğru olduğunu müəyyənləşdirmək arzusunda olmuşam. Mən elə düşünmürəm ki, bu qeyri-adi bir hadisədir. Ancaq Nizami kimi bir dühanın tərcüməyi-halı, onun övladı Məhəmmədin həyatı ilə bağlı bir dəlil kimi, məncə, qiymətlidir.

Nəhayət, 1998-ci ilin fevral ayında həmin cüngü görə bildim. İranın Azərbaycandakı səfiri ağayı Ə.Beqdeli İранa getmək üçün viza almaqda mənə kömək etdi. Bu iş üçün ona təşəkkürümü bildirirəm. Dostum Ə.Səfərlinin İranda səfir olmağını, həmin vaxt İranda bir kitabımızın çıxdığını da nəzərə alıb İrana yola düşdüm. Yeddi gün Tehranda qaldım. Elə ilk gün Tehran Universitetinə yollandım. Təəssüf ki, həmin gün və səhərisi İranda iş günü deyilmiş. İki gün gözləyəndən sonra universitetə getdim. Kitabxananın əlyazmaları şöbəsində bildirdilər ki, əlyazmaları şöbəsinə baxan şəxs gəlməmişdir. Səhərisi gün yenə iş günü deyildi. İmam Sadıqın ölüm günü ilə bağlı, çox yer, o cümlədən Tehran Universiteti işləmirdi. Mən ancaq Tehranda olduğum beşinci gün istədiyim əlyazmasını görə bildim. Əlyazmaları

şöbəsinin əməkdaşları məni gülərüzlə qarşıladılar və istədiyim əlayzmasını tezliklə mənə gətirdilər. Bu işdə mənə ehtiramla qulluq edən əlyazmaları şöbəsinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm.

Məni maraqlandıran əlyazması qalın, səqilə ilə yazılmış bir cüng idi. Burada məlum və naməlum bir çox sənətkarların əsərlərindən dürlü səciyyəli örnəklər toplanmışdır. Cüngün birinci bölümündə bütöv qəsidələr, qəzəllər, məsnəvilərdən parçalar verilirdi. İkinci bölmədə tək-tək beytlər qeydə alınmışdı. Hər şairdən bir, nadir hallarda iki beyt nümunə verilmişdi. Bu beytlər hamısı fikir və sənət baxımından diqqəti cəlb edən, yüksək sənətkarlıqla yazılmış şeirlər idi. Cüngü tərtib edən adamin yüksək zövq sahibi olduğu xüsusən bu hissədən aydın olurdu. Burada beytlər vərəqdə çəpəki üsulla yazılmışdır. Əvvəlcə şairin təxəllüsü, sonra ədəbi irsindən bir beyt örnək göstərilir. Cüngün 192-ci səhifəsində axtardığım şeiri tapdım. Burada on bir nüfır şairin irsindən beytlər vardır. Əlyazmasının xətti bişkin və səliqəli nəstəliq xətti idi. Nöqtələrin çoxu yazılmamışdır. Bir beydə şeirdə ancaq 4-5 yerdə nöqtə qoyulduğunu görmək mümkündür. Buna baxmayaraq əlyazması asan oxunur. Burada Mir Əziz Məşhədi, Seyyid Əli Matəmi, Seyyid Heydər Şərif, Mir Münçi, Mir Əsədullah Mehdi, Əmir Rizaəddin, Səlman, Xacə İmad, Cami və Nizaminin oğlu Məhəmmədin şeirləri vardır. Nizaminin oğlunun şeirinin üstündə bütün əlyazmasının yazılıdığı səliqəli xətlə yazılmışdır: “Məhəmməd vələde Şeyx Nezami”, yəni Şeyx Nizaminin oğlu Məhəmməd. Bu qeyddən sonra isə səqilə ilə Məhəmmədin bir beyt şeiri qeyd olunmuşdur:

Pəs əz omri şəbi baline xod an aşeyan didəm,
Mənə-meskin beomre-xiş asayeş həman didəm.

Bu beyti nəsrlə dəqiq şəkildə belə çevirmək olar: “Bir ömürdən sonra bir gecə balıncımı o yuva gördüm. Yaziq mən ömrümdə rahatlıq ancaq elə onda gördüm”. Həzəc bəhrinin salim formasında yazılmış bu beyti nəzmlə aşağıdakı kimi də vermək olar.

Ömür keçdi, gecə balıncımı mən o məkan gördüm,
Yaziq mən ömrüm ərzində rahatlıq o zaman gördüm.

Bu bir beyt şeir göstərir ki, əvvələn, Nizaminin oğlu Məhəmməd şair olmuş, hisslərini, duygularını məharətlə eks etdirə bilmüşdür. Ədəbi irsi şeir həvəskarlarının diqqətindən yayınmamışdır. Nümunə gətirilən beyt isə onun həyatının sonlarında qələmə alınmış, bir ömrün yekunu qiyməti kimi meydana çıxmışdır. Bu beytdən görünür ki, Məhəmmədin həyatı qayğı, narahatlıqlarla dolu olmuşdur. Gözlədiyi, axtardığı rahatlığı, təminatı ömrü boyu görməmişdir. Arzuladığı rahatlığı, qaygısızlığı ancaq axırət evində görə biləcəyi fikrinə, qənaətinə gəlmişdir. Onun ırsindən örnək gətirilən tək bir beyt Şeyx Nizami yadigarı olan Məhəmmədin ayıq düşüncəyə, zəngin təxəyyülə və yüksək poetik istedada malik bir şəxsiyyət və şair olduğunu təsdiq etməkdədir. “Bir ömürdən sonra balıncımı bir gecə o yuva (olmuş) gördüm, yaziq mən öz ömrümdə rahatlıq bir elə onda gördüm”. Bu bir yuxununmu, ayıq düşüncəninmi, şair təxəyyülününmü məhsuludur, indi demək çətindir. Hər nədirə, şairin öz həyatında şikayətinin, gileyinin güclü şairanə bir ifadəsidir. Bu bir beytdəki fikir, məna və ifadə gözəlliyi Məhəmmədin Nizami sənətinin layiqli bir davamçısı olduğu fikrini deməyə haqq qazandırır. Bu bir beyt onu da deməyə haqq verir ki, Məhəmmədin istedadla yazılmış şeirləri bəlkə də çox olmuşdur. Çox ehtimal ki, onun ayrıca şeir divanı da varmış. Tehran Universitetinin kitabxanasında saxlanılan cüngün tərtibçisi, ya da onun

bəhrələndiyi başqa bir cüngün sahibi bu divanı görmüş və ondan bu gözəl beyti örnek gətirmiştir. Bəlkə də bu naməlum şeir həvəskarı və bilicisi Məhəmmədin bir və ya bir neçə şeirini görmüş, örnek gətirdiyi beyti oradan seçmişdir.

Hər halda əldə olan beyt təsdiq edir ki, Məhəmməd atasının nəsihətinə, məsləhətinə qulaq asa bilməmiş, ruhundakı şairlik həvəsini, ehtirasını boğmağa nail olmamışdır. Atasının, mənsub olduğu ocağın ənənəsini davam etdirərək şairlik etmiş, ancaq bu yolla gözlədiyi rahatlığı görməmişdir. Atası ona məsləhət görürdü ki, həyat üçün, ailəsi və özü üçün faydalı bir sənət arxasında getsin, şairlik etmək xəyalına, həvəsinə düşməsin. Məhəmməd bu həqiqətlə barişa bilməmiş, barışmaq istəməmişdir. Şairliklə şöhrət, rütbə, rahat həyat qazanmaq ümidi ilə yaşayan bu şair xisəltli adam atasının ona dediyi həqiqətlərə ancaq ömrünün sonlarında gəlib çıxmışdır. Ondan bizə yadigar qalan və hələlik yeganə olan beyt bu acı həqiqətin şairənə bir ifadəsidir. O, burada bütöv bir ömür ərzində bir rahatlıq görmədiyini etiraf etmişdir.

Məhəmmədin ədəbi irsindən əldə olunan beyt bir həqiqəti təsdiq edir və aşkarlayır: Nizaminin oğlu Məhəmməd şair olmuş, şeir həvəskarlarının və bilicilərinin diqqətini cəlb edən, onların marağına səbəb olan poetik bir irs yaratmışdır. Bu irs bütöv şəkildə bizə çatmasa da, ondan ancaq bircə beyt məlum olsa da, onun həssas, duyğulu bir insan və şair olduğuna, şairlik sənətinin sırlarınə yaxşı bələd olduğuna heç bir şübhə yeri qalmır. Biz ümid edirik ki, Nizami yadigarı olan Məhəmmədin ədəbi irsindən yeni-yeni örnekler əldə olunacaq və onun barəsində bir şair kimi danışmağa daha geniş imkan yaranacaqdır.

**“Dil və ədəbiyyat” jurnalı. BDU nəşri, Bakı, 1998,
№2 (20).**

NİZAMI VƏTƏNİ – GƏNCƏ

Nizaminin doğulduğu və yaşadığı yer barədə o qədər də ciddi mübahisə yoxdur. İstər Nizaminin əsərlərindəki çoxsaylı qeydlər, istər daha qədim və mötəbər qaynaqların verdikləri bilgilər, istərsə də müasir dövrün ən ciddi araşdırıcılarının qənaətləri ondan ibarətdir ki, Nizami Gəncəvi köklü bir gəncəli türk ailəsində anadan olmuş, Gəncədə yaşamış, bu şəhərdə də vəfat etmişdir. Məzarı indi də durur və qəbri üzərində möhtəşəm abidə ucalır. Şərqdə yazılın ilk təzkirənin müəllifi olan Məhəmməd Ovfi 1203-1228-ci illər arasında yazdığı “Lübəbül-əlbab” adlı təzkirəsində Nizami haqqındaki bəhs “Əlhəkim əl-kamil Nizami əl-Gənceyi” şəklində başlayır və qeyd edir ki, “bu məsnəvilərdən başqa ondan az şeir söyləyirlər. Və mən Nişapurda bir böyük şəxsin söylədiyi bu şeirləri eşitdim”. Nizaminin həyatından elə ətraflı bilgi verməyən M.Ofvi onu Gəncəli kimi xatırlayır və burada heç bir şübhə yeri qoymur. Ondan bir qədər sonra yaşayıb-yaradan Zəkəriyya Qəzvini isə özünün “Asarül-bilad və əxbarül-ibad” adlı coğrafi əsərində Gəncə haqqında danışandan sonra bu şəhərdə yetişən, bu şəhərdən olan ən böyük bir şəxsiyyət kimi Əbu Məhəmməd Nizamidən, onun poemalarından və bir çoxlarının görmədiyi “Divan”ından söz açır, “Divan”dakı şeirlərin qısa səciyyəsini verir. Dəqiq məlum olur ki, Z.Qəzvini şairin həm poemalarını, həm də “Divan”ını görmüşdür. Diqqətçəkən cəhət odur ki, o da Nizaminin Gəncədən olduğuna hər hansı şəkildə şübhə etmir. XIV əsr tarixçilərindən Həmdullah Mustovfi Qəzvini də Nizaminin Gəncə şəhərindən olduğuna şübhə etmir və “Tarixe-qozide”də “Nizami Gəncəvi Sultan Toğrul ben Arslan Səlcuqinin müasiri olmuşdur” deyə yazar. Əbdürəhman

Cami (XV əsr) “Baharistan” əsərində yazır: “Rəhmətlik Nizami Gəncədəndir, onun fəzilət və kamalı aydınlaşdır və şərhə ehtiyac yoxdur”. Büyük türk şairi Əlişir Nəvai “Xəmsə”sinin bütün poemalarında Nizamini bir ustad kimi vəsf edərkən dənə-dənə onu bir Gəncə günəşi kimi xatırlayır.

Gəncə quyaşı ki götürgəc ələm
Eylədi söz məmləkətin yekqələm.
Gəncə vətən, konli onun gəncxiz
Xatiri gəncurü tili gənc riz.

Nizami haqqında daha çox bilgi verən, bir çox orta əsrlər müəlliflərindən fərqli olaraq “Xəmsə”dən əlavə şairin 20 min beytlik “Divan”ını da görən Dövlətşah Səmərqəndi də “Onun doğulduğu şərəfli yer Gəncədir” deyə bəyan edir.

Görkəmli Azərbaycan alimi Əbdürəşid əl-Bakuvi də “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərində Gəncə məqaləsini bu sözlərlə bitirir: “Görkəmli şair, arif və hakim Əbu Məhəmməd Nizami buradandır. Onun gözəl “Divan” və “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Məxzən əl-əsrar” və “Həft peykər” adlı gözəl dastanları var”. Zəkeriyyə Qəzvini kimi, Əbdürəşid Bakuvi də İskəndərnamə poemasının adını çəkmir. Görünür ki, o, “Abidələr” müəllifinin sözlərini təkrar edir. Nizaminin Gəncədən olduğuna şübhə etməyən, onun Gəncədən olduğuna şübhə doğurmayan bir aksiom kimi yanaşan müəlliflərin sayını istənilən qədər artırmaq olar. Onu da nəzərə alaq ki, bütün bu müəlliflər XVI əsrə qədər yaşmışlar və Nizami dövrünə daha yaxın olmuşlar. O dövrdə yaşayıb yaratmışlar ki, hələ Nizaminin əsərləri onların üzünü köçürən katiblər tərəfindən təhriflərə məruz qalmamışdır, onlara yersiz əlavələr edilməmişdir. 1930-cu

illərdən başlayaraq Nizami əsərlərinin elmi tənqidini mətnlərini hazırlayan mütəxəssislərə bu vəziyyət yaxşı məlumdur. Nizami əsərlərinin mətnlərinə artırmalar edən adamlar bəzən bu artırmaları elə yöndəmsiz və naşı tərzdə edirlər ki, Nizami şeirinin məntiqi axarı ilə uyuşmur, onu dil, üslub, fikir baxımından pozur. Nizaminin həyatı, fikirləri ilə bağlı mülahizə yürüdərkən bu cəhəti nəzərdən qaçırmıq böyük yanlışlıqlara yol aça bilər. Ancaq təəssüflər olsun ki, bəzən elmdə az-çox nüfuzu olan mütəxəssislər də Nizami əsərlərinə artırılan bu cür saxta, qondarma beytlərə əsaslanaraq mötəbər qaynaqların və şairin özünün bəyan etdiyi həqiqətlər sübhə oyatmağa çalışırlar.

Belə yanlış hərəkətlər orta əsrlərdə də olmuşdur, bu gün də vardır.

Biz yuxarıda Nizaminin köklü bir gəncəli olduğuna şübhə etməyən təzkirəçi, tarixçi və coğrafiyaçılardan qeydlərini gözdən keçirdik. İndi də onlardan sonra yaşayıb yaranan, bəzi alimlərin yanlış və həqiqətdən uzaq mülahizələrini qidalandıran müəlliflərin qeydlərinə nəzər salaq. Belə təzkirələrdən vaxtilə A. Krımskinin diqqətini daha çox cəlb edən “Həft iqlim təzkirəsinin müəllifi Əmin Əhməd Razi və “Atəşkədə” təzkirəsinin müəllifi Lütfəli bəy Azər Beqdelidir. Bu təzkirəcilər Nizami “İskəndərnamə”sinin sonlarına yaxın katiblər tərəfindən artırılan və Nizamiyə məxsus olmayan misralara əsaslanaraq Nizami Gəncəvinin ya atasının, ya da özünün İranın Qum vilayətinin Təfriş bölgəsinin Ta kəndindən olduğunu bəyan edirlər. A.Krümski bu təzkirələrə o qədər inanır ki, onların əsasında daha əvvəlki dövrlərin müəlliflərinin qənaətlərini rədd etmək fikrinə düşür. A.Krümski yazır: “Dövlətşahın məqaləsinin elə ilk sətirlərini tənqid etmək üçün şairlərin tərcüməyi-halını coğrafi prinsiplə düzən iki təzkirəsinin qeydləri ilə razılaşmamaq olmaz. Onların hər ikisi Nizaminin dünyaya

gelişini qərbi İrandakı müqəddəs şəhəri Qumla, yaxud daha dəqiq desək, Qum vilayəti ilə əlaqələndirirlər. Bunlar “Həft iqlim” (müəllif Əmin Razi) və Lütfəli bəyin 1760-1779-cu illərdə yazılmış “Atəskədə” təzkirəsidir. Onlarda tərcümeyi-halların coğrafi prinsiplə yazılması nəticəsində Nizami Qumdan çıxmış başqa adamlar kimi təqdim olunur, bütün ömrü boyu yaşadığı Gəncə şairləri arasında göstərilmir”. A.Krimski ona da diqqət yetirir ki, “Xəmsə”nin Britaniya muzeyində saxlanılan, 1400-cü ildə köçürülmüş və Ç.Ryö tərəfindən onun fars əlyazmaları kataloqunun II cildində təsviri verilən bir nüsxəsində də “İskəndərnamə”də Nizaminin “dağlıq Qum ölkəsindən” (“iz qornoy stranı Kuma”) olduğu xatırlanır. Ser Q.Auzliyə məxsus olan və 1612-ci ildə köçürülən bir “Xəmsə”də də Nizaminin Qumdan olması faktının göstərilməsi də guya coğrafi təzkirələrin nüfuzlu bir təsdiqidir. Yuxarıda qeyd etdiyimiz kimi, Nizaminin Gəncədən olduğunu söyləyən mötəbər və daha qədim, hətta 1400-cü ildə üzü köçürülən “Xəmsə”dən çox-çox əvvəl yazılın mənbələrə biganə olan A.Krimski yanlış bir müddəəni təsdiq üçün hər cür kiçicik faktdan əslində real faktlar qarşısında bir sabun köpüyünə çevrilən uydurmalarдан, yanlışlıqlardan yapışmağa çalışır.

Ancaq A.Krimski böyük və təcrübəli bir alim kimi Nizaminin Qumdan olduğunu qeyd edən “Xəmsə” nüsxələri ilə bərabər həmin beytlərin olmadığı qədim “Xəmsə” nüsxələrinin olduğunu da etiraf edir. Burada bir həqiqət unudulur. Həmin artırma beytlərin olmadığı “Xəmsə” nüsxələrinin daha qədim olduğu etiraf edilmir. Ancaq A.Krimski burada da dayanır. Nizami “Xəmsə”sinin bəzi əlyazmalarında onun Qumdan olduğunu bildirən misraların olmamasını hər cür elmi təfəkkürdən uzaq bir tərzdə izah edir. Onun uydurma qənaətinə görə, “Əlbəttə, “Xəmsə”nin elə nüsxələri də vardır ki, fanatik sünni dözümsüzlüyü

ucbatından köçürücü katiblər onun ciddi şəx Qumundan çıxması barədəki tərcümeyi-hal xarakterli etirafını aradan götürməyə çalışmışlar". A.Krimski heç olmasa onu nəzərə almir ki, Nizami əsərlərində şəlik ruhu yoxdur. Nizami sunnidir.., islamın bütövlüyünü qorumaq istəyən böyük bir din adamıdır.

A.Krimski daha çox Əmin Əhməd Razi (XVI əsr) və Lütfəlibəy Azər Beqdeliyə istinad edir və onların fikirlərini "İqbalnamə"nin bəzi əlyazmalarında rast gəlinən artırma beylərlə əsaslandırmaga çalışır. Həm də öz subyektiv fikrini həqiqət kimi təqdim edir. Biz onu da bilirik ki, Nizaminin Qum vilayətindən, onun Təfriş və ya Fərahan bölgəsindən olduğunu iddia edən təkcə A.Krimskinin dediyi müəlliflər deyildir. Buraya "Meyxanə" və "Reyhanətül-ədəb" müəlliflərini və digərlərini də artırmaq olar. "Meyxanə" təzkirəsinin müəllifi Molla Əbdülnəbi Fəxrəzzəmani Qəzvini Nizami haqqında bir neçə gurultulu təriflər söylədikdən sonra yazar: "Mötəbər kitablardan belə nəzərə çatdı ki, onun doğulduğu şərəfli yer Gəncədir. Amma o fəsahət və bəlağət mənəbəyinin möhtərəm əziz atası Qumun Fərahanındandır. Necə ki, özünün "İskəndərnamə"sində buyurduğundan məlum olur. Beyt:

Ço dor gərçe dər bəhre Gənce ȇgoməm,

Vəli əz Fərahane-şəhre Goməm.

*Bir inci kimi hərçənd Gəncə dənizində itkin düşmişəm,
Ancaq Qum şəhərinin (oxu: ölkəsinin) Fərahanındanam.*

Ale-Buyənin səltənəti zamanında bəzi manəələrə görə onun möhtərəm atası deyilən şəhərdən dörd yüzüncü ildə Ərran diyarına ki, oranın mərkəzi Gəncədir, gəldi. Gəncənin havası o həqiqət mədəninin təbiətinə uyğun gəldiyindən orda türklərdən bir qız istədi və orda vətən saldı. Buna əsasən

şeyxin təvəllüdü Gəncədə baş verdi. Şeyxin (Nizaminin atasının) adı Yusif, atasının atasının adı isə Müəyyəddir”. Ancaq bu Molla Əbdülnəbidən soruşmaq lazımdır ki, əgər Nizaminin atası dörd yüzüncü, yəni 1009-1010-cu ildə Gəncəyə gəlib burada türklərdən bir qız alıbsa, onun oğlu İlyas niyə 135 il sonra anadan olub? Şeyx Camal Mosuli ilə Nizami necə görüşüb? Nizami 1188-ci ildə yazdığı “Leyli və Məcnun” poemasını necə olmuşdur ki, 1160-ci ildə vəfat edən Şirvan şahı Mənuçöhrün sifarişi ilə yazmışdır? “Xosrov və Şirin”, “Yeddi gözəl” poemalarının Qızıl Arslanın adına yazıldığını, “İskəndərnamə”nin Toğrul ibn Arslan şahın adına yazıldığını haradan, hansı mötəbər mənbələrdən götürmüştür???

Əbdülnəbi Qəzvininin fikrinin yanlışlığını onun başqa yanlış fikirləri də təsdiq edir. Məsələn, onun fikrincə, Nizami 84 yaşında 502-ci (1108-1109) ildə vəfat etmişdir. Bu sözlərdən belə anlaşılır ki, Nizami 418-ci ildə anadan olmuşdur. Aydındır ki, Əbdülnəbi Qəzvini kimdənsə, ayrı bir adamdan danişır, ancaq Nizaminin əsərlərini həmin adamın adına çıxır. Bu dörd yüzüncü ildə Gəncəyə gələn və 418-ci ildə İlyas adlı oğlu olan adam görünür ki, başqa bir şəxsdir. “Meyxanə” təzkirəsinin nəşrə hazırlayan Əhməd Gülcin Məani doğru olaraq Əbdülnəbi Qəzvininin göstərdiyi tarixin yanlış olduğunu bildirir.

“Reyhanətül-ədəb” təzkirəsinin müəllifi Məhəmməd Əli Təbrizi isə Nizaminin vətəni ilə bağlı eyni fikri aşağıdakı kimi ifadə edir: “Nizami Gəncəvi Mütərrizi Qumi ya Farahani, künəyəsi Əbu Məhəmməd ləqəbi Cəmaləddin və Nizaməddin, Nizami, Nizami Gəncəvi, Həkim Nizami kimi məşhurdur. Əsli Qumun Təfrişindən, ya bəzilərinin yazdığını görə Qumun Fərahanındandır. Məskəni, vətəni, mədfəni (dəfn olunduğu yer) Azərbaycan ölkəsidir...”.

XX əsrin görkəmli Azərbaycan alimi Firidun bəy Köçərli də “Azərbaycan türklərinin ədəbiyyatı” adlı kitabında Nizamiyə xeyli yer vermiş, son dövr təzkirələrinin təsiri ilə o da Nizaminin atasının İranın Qum vilayətindən gəlmə bir şəxs olduğunu, ancaq Nizaminin Gəncədə anadan olduğunu yazmışdır. F.Köçərli yazır: “Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır.

Amma

səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənüz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində (yəni miladi 1126-ci ildə -X.Y.) vaqe olmuşdur”. F.Köçərli öz qeydlərini yazarkən Lütfəli bəy Azərin “Atəşkədə” təzkirəsinə, Ş.Saminin “Qamucül-əlam” adlı lügətinə, Şerrin “Ümumi ədəbiyyat tarixi” əsərinə, Mirzə Məhəmməd Axundovun “Şeyx Nizami” kitabına və bir çox kitablara müraciət etmişdir. Bir sıra qaynaqların dəqiq şəkildə Nizaminin Gəncədə anadan olduğunu qeyd etmələrini yazmağı da F.Köçərli unutmur. Guya Nizaminin ata-babasının İranın Qum şəhərindən gəlmə olmasını əsaslandıran artırma beytləri də xatırlayır, anasının bir gəncəli qızı olmasını ehtimal edir, əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsinin zəruriliyindən danışır. F.Köçərlinin qeydlərində ən maraqlı məqamlardan biri qızıl Arslanın Nizamiyə bağışladığı Həmdünyan kəndi ilə bağlıdır. F.Köçərli həmin kəndin Gəncənin 24 verstliyində, cənub-şərq səmtində vaqe bir kənd olduğunu, indi İlə adlandığını və orada ermənilər yaşıdığını yazır. Nizaminin vətəni ilə bağlı F.Köçərlinin qənaəti daha çox son dövr təzkirələrinin məlumatına əsaslanır və yanlışdır.

F.Köçərlidən fərqli olaraq Məhəmmədəli Tərbiyət Nizaminin vətəni mövzusu ilə bağlı daha qədim qaynaqlara

bələd olduğundan Nizaminin atasının, ya özünün haradansa gəlmə olması məsələsini heç dilə gətirmir. Zəkəriyya Qəzvini və Əbdürrəşid Bakuviyə söykənərək Nizaminin vətəni ilə bağlı olaraq yazır: “Əbu Zəkəriyya Qəzvini və Əbdürrəşid Bakuvi ən qədim müəlliflərdəndir ki, Nizami haqqında danışmışlar. Onlar Cənzə (Gəncə) sözünün izahında yazırlar: “Əbu Məhəmməd Nizami Gəncədəndir. O, şair, ecazkar yaradıcı, arif və filosof olaraq, gözəl divani vardır”.

Məhəmmədəli Tərbiyət bu məsələyə bir tərəfdən bir tədqiqatçı kimi yanaşır, daha qədim və mötəbər qaynaqlara söykənərək inandığı həqiqəti, gerçəyi yazır. Əbdülnəbi Qəzvini, Əmin Əhməd Razi, Lütfəli bəy Azər, Rzaquluxan Hidayət, Məhəmmədəli Təbrizi kimi müəlliflərin Nizaminin özünü, yaxud atasının guya İranın Qum ölkəsinin Təfriş bölgəsinin Ta kəndindən gəlməsi haqqındaki qeydlərini bilsə də, onlardan danışmağa, mübahisə açmağa ehtiyac görmür. Onun üçün bu mövzu ilə bağlı XIII-XIV əsrlər müəlliflərinin qeydləri bu yöndə daha doğru hökm vermək üçün kifayət edir.

İran ədəbiyyatşunaslığında Nizamidən, onun vətəninin hara olmasından çox yazılmışdır. Biz burada onlardan ancaq dörd nəfərin bu mövzuya münasibəti üzrində qısaca dayanmaq fikrindəyik. Bunlar Vəhid Dəstgirdi, Səid Nəfisi, Əliəkbər Şəhabi və Əbdülhuseyn Zərrinkubdur.

Nizaminin vətəni mövzusuna toxunan ən tanınmış alimlərdən biri Vəhid Dəstgirdidir. Qeyd edək ki, V.Dəstgirdi ilk dəfə Nizami əsərlərini İranda yeddi cilddə elmi şəkildə nəşr edən, ondan sonra gələn bütün nizamişunasların etiraf etdiyi bir alimdir. O, Nizami əsərlərini özünün yazdığını görə otuz əlyazması əsasında hazırlamış, bütün bu yeddi cilddə rast gəlinən, izaha ehtiyacı olan beyt və sözlərə şərhlər yazmışdır. V.Dəstgirdi eyni

zamanda Nizaminin həyat və yaradıcılığı, ədəbi əlaqələri barədə diqqətəlayiq araşdırımlar aparmış və bu araşdırımlarını Nizami əsərlərinin “Gəncineyi-Gəncəvi” adlanan yeddinci cildində nəşr etdirmişdir. O, hələ “Ərməğan” jurnalında nəşr etdirdiyi “Yek şaerefovqəltəbiyyə” adlı məqaləsində Nizaminin vətəni mövzusuna toxunaraq yazır: “Nizami hərcənd Gəncə şəhərində yaşamış və həmin yerdə dəfn olunmuşdur, ancaq o, əslən Qumun Göhestanındandır, vətəni Təfrişdə Ta adlanan bir kənddir. Necə ki, özü yazır:

Ço dor gərçə dər şəhre Gənce őgoməm
Vəli əz Göhestane şəhre-Őgoməm
Be Təfriş dehi həst Ta name u
Nezami əz onca şode nam cu.

V.Dəstgirdi bununla kifayətlənməyərək bu qənaətlə razılaşmayan müəlliflərə etirazını bildirir, öz aləmində “tutarlı dəlillər” gətirir. “Mərhum Azər Beqdeli “Atəşkədə”də və onu təqlid edərək başqaları bu məsələdə şübhə göstərmiş və demişlər ki, bu iki beyt Nizami “Divan”ında artırmalardandır və Nizami əslən Gəncəlidir”. “Guya bu dəlilsiz iddianın kökü oradadır ki, bu fikirdə olanların qənaətinə görə kəndli olmaq Nizaminin şəninə nöqsandır. Ancaq bu təsəvvürü qəbul etmək çətindir. Əvvələn ona görə ki, heç bir şairin iki ilhaqi beytlə Nizaminin doğulduğu yeri Gəncədən Ta kəndinə aparmağa ehtiyacı ola bilməz. İkincisi, Nizaminin əzəmətinin böyüklüyü bir tərəfdən onun kəndli olmasındadır. Çünkü şəhərin hissələrə təsir edən havası azad fikirləri tərbiyə etməyə qabil deyildir”.

V.Dəstgirdinin bu səhv'ləri üzərində dayanmayıçı artıq hesab edirik. Çünkü o özü iyirmi il sonra yuxarıda göstərilən

iki beytin ilhaqi (artırma) olduğunu etiraf edəcək, onların “İqbalnamə”nin qədim və mötəbər əlyazmalarında olmadığını, artırıldığı yerdə yerinə düşmədiyini, mənanı qırğıını nəzərə alacaq və “ola bilsin ki, ilhaqidirlər” fikrini söyləyəcəkdir. Ancaq burada onu qeyd edək ki, Azər Beqdelinin “Atəşkədə” təzkirəsində Nizaminin Gəncəli olması bildirilmir. V.Dəstgirdinin “Atəşkədə” ilə bağlı sözlerinin yalan olduğunu göstərmək üçün Azər Beqdelinin sözlerini oxucuların nəzərinə çatdırırıq: “Şeyx Nizami. Və o, Əbu Məhəmməd İlyas ibn Yusif ibn Muəyyəddir. O cənabın əсли Qum ərazisindən sayılan Təfrişin pak torpağındandır. Ancaq onun möhtərəm atası Azərbaycanın gözəl suyu və havası ilə məşhur olan səhərlərindən olan Gəncəyə getmiş və o cənab orada anadan olmuşdur”. Görünür ki, V.Dəstgirdi “Azər Beqdeli və onu təqlid edərək digərləri” sözlerini işlədərkən kimlərinsə fikirləri ilə razılaşmamış, ancaq ad çəkməkdən çəkinmiş, ara yerdə Azər Beqdeliyə böhtan atmışdır.

Vəhid Dəstgirdi sonralar da Nizamini iranlılaşdırmaq fikirlərindən əl çəkməmişdir. Şeir zövqü, Nizamiyə bələdliyi artdıqca, təkmilləşdikcə “İqbalnamə”yə artırılan beytlərin Nizamiyə məxsusluğunu müdafiə etməyin qeyri mümkünlüğünü anlayan bu görkəmli alim indi Nizaminin İrandan olduğunu iddia üçün başqa “dəllillər” axtarır tapır. O, “Gəncineye-Gəncəvi ya dəftəre-həftome- Həkim Nezami Gəncəvi” kitabının “Nizaminin tərcüməyi-halının kamil şərhi” adlı tədqiqatında yenidən Nizaminin əslini İранa aparan beytlərə diqqət yetirir və yazır: “Təzkirəçilərin fikrincə, Nizaminin Qumdan, Təfrişdən olmasının dəlili “İqbalnamə”də olan aşağıdakı iki beytdir. Ço dor gərçə dər şəhre Gənce əgoməm... Hərçənd bu iki beyt Nizami beytləri ilə tam bir oxşarlığa malikdir və dil haman dildir. Amma bizim qədim tarixli nüsxəmizdə bu iki beyt yoxdur. Əlavə

olaraq elə yerdə durmuşdur ki, mətləblə əlaqəsi yoxdur və mənə düzümünü qırır". Vəhid Dəstgirdi bundan sonra həmin artırma beytlərdən əvvəl və sonra gələn Nizami beytlərini nümunə götirir və yazır: "Bu iki beyt mənə və ifadə baxımından bir-biri ilə tam bir bağlılıqla malikdir və sağlam zövq sahibi bilər ki, Qum və Təfrişlə bağlı iki beytin bu iki beyt arasında yeri yoxdur. Nəhayət, bir halda ki, Nizaminin İraqlı olması aydınlaşdır və atası, babaları Əcəm İraqı əhli olmuşlar. Onun Qumlu və Təfrişli olması barədə əldə aydın dəlil yoxdur və bu iki beytin olduğu yerdə uyğunsuzluğu və qədim nüsxələrdə olmamasına görə, ola bilsin ki, ilhaqidirlər".

Bəs Vəhid Dəstgirdi nəyə əsasən iddia edir ki, Nizaminin atası və babaları Əcəm İraqından olmuşlar. Yenə Vəhidin öz sözlərinə müraciət edək: "Görəsən, Nizaminin doğulduğu yer haman Gəncə şəhəridir, yainki İraqda anadan olmuş və uşaqlıq vaxtında atası ilə Gəncəyə getmişdir, bu mətləbi sübut etmək üçün şeirlərində dəlil yoxdur. Ancaq təqribən tamam təzkirə yazanlar yazırlar ki, Gəncədə anadan olmuşdur. Ancaq onun İraqlı olması yəqindir. Bu dəlil ilə ki, hər yerdə İraqı vəsf edir. İraqı görmək, o tərətə səfər etmək şövqünü bildirir".

O cümlədən, V.Dəstgirdi "Sirlər xəzinəsi" poemasından aşağıdakı beytləri nümunə götirir və onlardan istədiyi nəticəni çıxarrı:

Gənce gereh kərde qoribane mən,
Bi girehi gənce-Eraq ane mən.
Bang hər avərd cəhan key əgələm,
Gənce kodaməst o Nezami kodam.
Gəncə mənim yaxamı düyünləmişdir,
Düyünsüz olsaydı, İraq xəzinəsi mənim olardı.
Dünya səsləndi ki, ey qulam,
Gəncə haradır, Nizami hansıdır.

Bu beylərdəki fikirlər aydındır. Nizami Gəncədən kənara çıxmaq, hünərinə, dühasına layiq qiymət almaq istəyir. Vəhid Dəstgirdi isə buradan bu beylərdən çıxmayan mənalar çıxarır və yazar: “Yəni vətən etdiyim, sakın olduğum yerin düyüünü (məni tutub saxlamağı) olmasa, Əcəm İraqının xəzinəsi mənimdir. Və mən o diyardanam (?), ancaq Gəncə mənim yaxamı düyüñ-düyüñ etmişdir, mən bu yerdən İraq səmtinə gedə bilmirəm”. V.Dəstgirdinin nümunə gətirdiyi parçaların heç birində Nizami özünün Əcəm, yəni İran İraqından olduğuna hər hansı bir işarə etmir. Nizaminin İraqı elm, fəzilət mərkəzi kimi vəsf etməsi də onun İraqlı olduğunu göstərmir. O dövrdə təkcə Nizami deyil, bir çox görkəmli sənətkarlar, alımlar İraqa can atmış, İraqı vəsf etmişlər. Hələ vaxtilə Y.E.Bertels V.Dəstgirdinin bu mülahizə və qənaətinin yanlışlığını göstərmək üçün Xaqani əsərlərində də İraqın vəsf olunduğuunu, onun dəfələrlə İraqa getmək arzusunda olduğunu bildirməsinə diqqəti cəlb etmişdir. Məsələn,

Şirvan dənizinin bəla çayından
Can məqsədi olan İraqa qaçdım.

deyə İraqı vəsf edən Xaqani dönə-dönə Şirvanlı olduğunu, Şamaxıda anadan olduğunu yazar. Xaqani həm də Xorasana getmək istədiyini bildirən odlu bir qəsidə yazmışdır, ancaq buna görə heç kəs iddia edə bilməz ki, Xaqanının atası və babaları Xorasanlı olmuşlar. Eləcə də əgər Nizami əsərlərində İraqı vəsf edirəsə, oralara getmək arzusunu bildirirsə, bu heç də Nizaminin İraqlı olmasının ifadəsi və göstəricisi ola bilməz.

Qeyd etdiyimiz kimi, Nizami həm poemalarında, həm də lirik şeirlərində Gəncədən olduğunu müxtəlif formalarda qeyd edir. O heç bir formada Gəncəyə gəlmə olduğunu

deməyə imkan verən fikir söyləmir. Bu yönələ onun əsərlərində heç bir işarə yoxdur. Əksinə şair rəngarəng tərzlərdə köklü bir Gəncəli olduğunu bəyan edir. O cümlədən şair “Sirlər xəzinəsi”ndə yazır:

Babele-mən Gənceye-Harutsuz
Zöhreye-mən xatere əncomforuz
Mənim Babilim Harutu yandıran Gəncədir,
Mənim Zöhrəm ulduzları işıqlandıran xatirimdir.

Sınaq üçün Allah tərəfindən Babilə göndərilən Harut və Marut Zöhrə adlı bir qadına aşiq olur və bu sevgi xatırınə cinayət törədir, Allah tərəfindən cəzalandırılırlaraq Babil quyusuna atılırlar. Onlar Babil quyusunda da rahat durmur. Babil əhalisinə sehirkarlıq öyrədirlər. Nizami poeziya sənəti sahəsində göstərdiyi sehirkarlığı Harutun Babildə göstərdiyi sehirkarlıqdan üstün sayır və belə düşünür ki, onun sənət sehirkarlığı Babil quyusunda xalqa sehirkarlıq dərsi keçən Harutun həsədinə, qısqanlığına səbəb olur və onu yandırıb yaxır. Yəni Nizaminin Gəncədə göstərdiyi sənət, şeir sehirkarlığı Harutun Babildə göstərdiyi sehri heçə endirir, onu törədəni yandırıb yaxır. Yaxud yenə “Sirlər xəzinəsi” əsərində Gəncədən olduğunu söyləyən şair yazır.

Gənce gereh kərde-qoribane mən
Bigirehi gənce-Eraq ane mən.
Gəncə mənim yaxamı düyünləyib tutmuşdur.
Düyünsüz olsayıdı, İraq xəzinəsi mənim olardı.

Şair burada demək istəyir ki, o, Gəncədə bağlı qalmışdır, əgər belə olmasaydı, İraqa gedər, hünərinə, sənətinə layiq qiymət və mükafat alardı. Şair bununla vətəni

Gəncədə hünər və sənətinə layiq qiymət ala bilmədiyindən şikayətlənir.

Yenə də “Sirlər xəzinəsi” poemasında israrla və qürurla Gəncəli olduğuna işarə edərək yazır:

Bang bər avərd cəhan k-ey gölam.
Gənce kodaməst o Nezami kodam.
Dünya səslənərək dedi ki, ey qulam,
Gəncə haradır? Nizami hansıdır?

Yəni şair demək istəyir ki, dünya onun şeirlərini eşidib heyrətlənir. Ona görə də onun vətəni olan Gəncənin harada olduğunu, Nizami adlı bir şairin kim olduğunu soruşur, bilmək istəyir ki, Nizami adlı şair hansıdır, kimdir, onun yaşadığı Gəncə şəhəri haradadır, hansıdır.

Nizami Gəncədə dühasına layiq qiymət ala bilmədiyindən belə düşünmüştür ki, o, İraqa getsə, əsərlərinə görə ən layiqli, ən yüksək qiymət alar. Şairin bu qənaətləri “Xosrov və Şirin” poeması yazılan vaxtlarda daha da güclənir. Bu vaxt şair açıq-açığına İraqa getməyə can atır və yazır:

Çera gəsti dərin biğulə pabəst,
Çenin nəğde-Eraqi bər kəfe dəst.
Rekab əz şəhrbənde-Gənce boqşay.
Enane-şir dari, pənce boqşay!
Bu mağarada nə ayağı bağlı qalmışan,
Sənin ki əlində belə İraqı (İraqa layiq, İraqsayağı)
nəqdin var,
Gəncə dustaqlığından üzəngini aç,
Səndə ki, şir pəncəsi var, pəncəni aç.

Yenə də Nizami Gəncədən olmadığını söyləmir. Ancaq vətəni olan Gəncədə sənətinə layiq qiymət ala bilmədiyindən gileylənir, haray qoparır.

“Yeddi gözəl” poemasında da şair Gəncədən bir gəncəli kimi söhbət açır və yazır:

Çon foruzənde şod be əkso əyar

Nəqde in Gənce xiz o rumi kar.

Elə ki, bu Gəncədən çıxan və rumlu kimi işlənmiş,

Əsərin nəqdi tam əyarla əks olunub parladi...

Aşağıdakı parçada isə Nizami dustağı olduğu şəhəri, yəni Gəncəni “öz ölkəsi” (“Keşvəre-xış”) adlandıraraq bir gəncəli olduğunu daha açıq bəyan edir:

Mən ke dər şəhrbənde-keşvəre-xış

Bəste darəm qorizqah pəso pis.

Name dər morğe-name bər bəstəm,

Ku rəsanəd be şah, mən rəstəm.

Mən ki, öz ölkəmdə şəhər dustağıyam,

Arxadan və öndən qaçmaq yolum bağlanmışdır.

Naməni (əsəri) poçt quşunun qanadına bağladım,

O, şaha çatdırar, mən qurtardım.

Göründüyü kimi, şair burada Gəncənin adını çəkmədən onu “öz ölkəsi” adlandırır. Eyni zamanda öz ölkəsində dustaqları vəziyyətində olduğunu, arxadan və öndən qaçmaq yolunun bağlandığını bildirir. Görünür ki, şairin başqa yerə getməsinə icazə və imkan verilmirdi. Xatırladaq ki, Xaqani də İraqa gedərkən tutulub geri qaytarılmış, Təbrizdə olan zaman Xorasana getmək istəmiş, ancaq ona bu imkan verilməmişdir. Xaqani bu münasibətlə məşhur “Nə səbəb var

ki, Xorasana məni qoymurlar, Bülbüləm bağı-gülüstanə məni qoymurlar” beyti ilə başlayan qəsidəsini yazmışdır.

“Şərəfnamə”dəki aşağıdakı beytdə şairin Gəncədən olduğu, bir gəncəli olduğu başqa şəkildə bəyan edilir. Şair göründü ki, onun şeirlərini, fikirlərini oğurlayıb ölkə-ölkə aparırlar, buna işarə edərək yazar:

Nehane-məra k-aşkara bərənd,
Ze Gənce-əst əgər ta Boxara bərənd.
Mənim gizlilərimi ki, açıq-aşkar oğurlayırlar,
Onları Buxaraya qədər aparsalar da, Gəncədəndir.

Burada şair oğurlanan əsərlərinin də haraya qədər aparsalar da, Gəncədən olduğunu dediyi kimi, özünün də bir gəncəli olduğunu bəyan etmiş olur.

“İqbalnamə”də yenə də Gəncədə sənətinə layiq qiymət ala bilməyən şair özünü Gəncə əsirliyindən xilas olmağa, yiğdiği xəzinəni işlətməyə, etdiyi ovu üzə çıxarmağa sösləyir.

Nezami ze gəncine boqşay bənd.
Gereftari Gənce ta çənd, cənd!
Borun ar əgər seydi əfkəndeyi.
Rəvan kon əgər gənci agəndeyi.
Nizami, xəzinənin bağını aç,
Nə qədər Gəncənin əsiri olacaqsan, ta nə qədər!
Bir ov yiğmisansa, üzə çıxar,
Bir xəzinə toplamisansa, işə sal.

Yenə də görürük ki, özünü gəncəli sayan, ayrı cür düşünməyən sənətkar əsərlərinə layiqli qiymət almaq, tanınmaq, etiraf olunmaq üçün Gəncədən kənara çıxmaq arzularını dilə gətirir. Təəssüflər olsun ki, dəmir bir məntiqlə

bir-birinə bağlı olan bu beytlərin arasına naməlum bir saxtakar şairin guya Qumdan, Təfrişdən, Ta kəndindən olması haqqındaki artırma, qondarma beytləri əlavə etmiş, XIV əsrənən başlayaraq şairin vətəni barədə yersiz, mənasız söhbatlərə bais olmuşdur. Hələ bütün bunlar bir yana əgər bir sənətkarın bir yeri tərifləməsi, oranı görmək arzusunda olduğunu bildirməsini əsas götürüb onun haradan olduğunu demək, iddia etmək mümkün olsaydı, onda Nizaminin İraqi Əcəmdən deyil, Məkkədən olduğunu da iddia etmək olardı, çünki böyük şair öz əsərlərində Məkkənin, onun ürəyi olan Kəbənin tərifinə, onu görmək arzusunda olmasına da odlu sətirlər həsr etmişdir. Şair otuz yaşlarında ikən yazdığı bir qəsidədə bu haqda yazar:

Gərçə əndər Gənce çon gəncure mocrem acezəm,
 Dər yəmən mocrem şəfiəm, dər xotən xuni rəhan.
 Ta dər in xakəm be bi abi qənaət kərdənist,
 Gosl əz abe dide sazəm, şərbət əz abe-dəhan.
 Simra roynəq nəxizəd ta borun nayəd ze səng,
 Ləl ra ğeymət nəbaşəd ta bedər nayəd ze kan.
 Si qozəşt əz omr bər xiz ey Nezami quşegir,
 Mən nəsihət kərdeəm baqi to dani han o han!
 Çənd quyi Kəbe ra k-inək be xedmət mirəsəm,
 Çon nəxanəndət hənuz əz dur xedmət mirəsan.
Əgər Gəncədə günah xəz inədarıyamsa, acizəmsə,
Yəməndə günah bağışlayanam. Xütəndə qandan
qurtaranam.

Nə qədər bu torpaqdayam susuzluğa qane olmaliyam,
Göz yaşlarımla qüsl edib ağızımın suyundan şərbət
düzəltməliyəm.
Daşdan çıxmayıncı gümüş rövnəq tapmaz,
Mədənindən çıxmayıncı ləlin qiyməti olmaz.
Ömürdən otuz il keçdi, qalx ey guşənişin Nizami,

*Mən nəsihət etdim, qalanını özün bilirsən, bax! Bax!
Nə vaxtdır deyirsən, Kəbənin ziyarətinə gedəcəm,
Hələlik çağırmırlarsa, uzaqdan xidmət göstər.*

Bu misralarda açıq-aydın gördüyüümüz kimi şair özünü Gəncədə kanında olan lələ (oxu: vətənində olan insana), daşında olan gümüşə bənzədir, başqa sözlə, Gəncəni öz vətəni, yurdu hesab edir. Lakin yuxarıda poemalarından gətirdiyimiz nümunələrdə olduğu kimi özünün Gəncədə yaxşı qiymətləndirilmədiyindən, günah xəzinədarı olmasından, ancaq başqa yerlərdə şöhrət qazandığından, öz torpağında susuzluğa da qənaət etmək lazım gəldiyindən danışır, guşənişinlikdən əl çəkib səfərə çıxmaq arzusunda olduğunu bildirir, çoxdandır ki, Kəbənin xidmətində olmaq istədiyini, yəni Kəbəni ziyarət etmək istədiyini yazır. Bu qəsidədən çox-çox sonra yazılmış 1191-ci ildən sonra hakimiyyət başına keçən Nüsərətəddinə həsr olunmuş mədhiyyədə də şair Kəbəni atəşin bir dillə mədh edir, onu görmək arzusunda olduğunu bildirir. Ancaq bunlar onun Məkkədən olduğunu demək üçün heç bir əsas vermir, verə də bilməz. O cümlədən şairin İraqı tərifləməsi, onu görməyi arzu etməsi Nizaminin iraqlı olduğunu demək üçün heç bir əsas vermir. Nizami İraqa ona görə can atmırkı ki, ora guya onun vətəni idi, əksinə Nizami öz vətəni olan Gəncədə layiqli qiymət ala bilmədiyi üçün İraqa can atırdı, “ləl kimi öz mədənindən yəni vətənindən kənara çıxıb qiymətini almaq”, “Gümüş kimi daşından çıxıb şöhrət tapmaq”, öz hünəri, dühasına görə bir şöhrət tapmaq, tanınmaq, onun paxillığını çəkənlərin əlindən qurtarmaq, Şərqi böyük mədəniyyət mərkəzlərini gəzmək, görmək, əldə edə bilmədiyi kitabları oxumaq, görə bilmədiyi ancaq görmək istədiyi adamlarla görüşmək, söhbət etmək, öyrənmək və öyrətmək üçün can atırdı.

Beləliklə bir daha cəsarətlə demək lazımdır ki, Nizami Gəncəlidir. Gəncədə anadan olmuş, köklü bir Gəncəli ailəsində dünyaya gəlmış, Gəncədə yaşayıb yaratmışdır. Nə kiminsə Nizami əsərinə artırdığı ilhaqi beytlər, nə həmin beytlərə əsaslanaraq Nizaminin Qumdan, Təfrişdən, Fərahandan olduğunu bildirən təzkirə müəlliflərinin fikirləri, nə də Vəhid Dəstgirdinin mənasız dəlilləri bu aydın həqiqəti şübhə altına almağa qadir deyildir.

Nizaminin əslən İranın İraq hissəsindən olması fikri “Nezami şaere-das ansəra” kitabının müəllifi Əliəkbər Şəhabi tərəfindən daha qətiyyətlə müdafiə olunur. Ə.Şəhabi bu fikirdədir ki, əksər İran və qeyri İran tarixçilər və təzkirəçilər, Nizaminin doğulduğu yerin Azərbaycan şəhərlərindən olan Gəncə olduğunu yazırlar, ancaq həmin müəlliflər də ümumən xatırladırlar ki, Nizaminin əsli pak İraq (Qum və Təfriş nahiyyələri) torpağındandır. Atası İraqdan Gəncəyə köçmüştür. Elə oradaca R.Hidayətin “Məcməül-füsəha” təzkirəsindən misal götirilir: “Həkim Nizami Qum əhli olsa da, Gəncəvi kimi tanınır”. Ə.Şəhabinin fikrincə, guya Q.Darab müəyyənləşdirmişdir ki, Nizami Qum şəhəri yaxınlığında miladdan sonra 1145-ci ildə dünyaya gəlmış və Gəncəyə mühacirət etmişdir”. Guya tarixçilərin və tədqiqatçıların əksinə olaraq Mirzə Məhəmmədəli Tərbiyat bir azərbaycanlı təəssübü ilə Nizamini Azərbaycan şairlərindən saymış və onun Qumlu hesab edilməsini yanlış saymışdır. Bu qatı fars şovinisti həqiqətin gözünə düz baxmaqdansa, daha qədim və mötəbər mənbələrin Nizaminin gəncəli olduğunu söylədiklərinə diqqət yetirməkdənsə, M.Tərbiyatın Zəkəriyya Qəzvini və Əbdürrəşid Bakuviyə söykənərək Nizaminin gəncəli olduğunu söyləməsinə təəssübkeşlik kimi yanaşır. Nizamini əslən Qumlu sayan təzkirəçilərin öncüsü olan Əbdulnəbi Qəzviniyə üz tutur, onun Nizaminin əslən Qumun

Farahanından olma fikrini xatırladır. Şəhabi bu fikirdədir ki, guya M.Tərbiyətdən başqa bütün müəlliflər Nizamini əslən iraqlı bilmışlər. Bəs görəsən Ə.Şəhabi Məhəmməd Ovfi (XII-XIII əsrlər), Zəkeriyya Qəzvini (XIII əsr), Əbdürrəşid Bakuvi (XV əsr), Dövlətşah Səmərqəndi (XV əsr), Əbdürrəhman Cami (XV əsr), Əlişir Nəvai (XV əsr), Həmdullah Mustovfi Qəzvini (XIV əsr) və digərlərinin Nizamini gəncəli saymasını, Qum, Təfriş, İraq haqqında danışmamalarını nə ilə izah edir? Yox, ağayı Şəhabi, M.Tərbiyət təəssüb hissi ilə yox, həqiqətçilik duyğusu ilə Nizamini əslən-nəslən gəncəli hesab edir. Türklərdə yetirdikləri böyük Nizami kimi milli şovinizm yoxdur. Bizə heç kəsin heç nəyi, heç kəsi lazımlı deyildir. Şəhabinin V.Dəstgirdinin “Amma onun əslən İraqdan olması dəqiqdır” fikrini yerli-yersiz müdafiə etməsi təəssüb hissi deyil, ancaq M.Tərbiyətin “Nizami Əbu Məhəmməd Nizaməddin İlyas ben Yusif ben Zaəki Müəyyəd Gəncəvi İran şairlərinin məşhuru və Azərbaycan söz ustalarının ən fəsahətlisi olmuşdur” sözləri təəssüb hissini nəticəsi olur! Əcəb məntiqdir!

Ə.Şəhabi Nizaminin Qumdan olduğunu bildirən sonrakı dövrlərin artımıası olan beytlərə də münasibət bildirir və yazar: “Bu səhifələrin müəllifinin fikrincə, bu cür tarixi əsasa malik olan şeirin ilhaqi olması həqiqətdən uzaqdır. Bu artırmanın edənin nə fayda, mənafət gözlədiyini təsəvvür etmək çətindir. Mümkündür ki, köçürücülər tərəfindən olduğu yer səhv salınmışdır”.

Tanınmış alim, yaziçi, Nizaminin lirik şeirlərinin toplanması və nəşri sahəsində diqqətəlayiq işlər görmüş olan Səid Nəfisi isə tamam doğru mövqe tutur və yazar: “Hər halda dəqiq məlum olan odur ki, Nizami həmişə həyatını bir-iki səfər istisna olmaqla ki, Gəncə ətrafına etmişdir və bir səfər ki, həccə getmişdir, ümumiyyətlə Gəncədə və ətrafında

keçirmiştir. Həmin səbəbə görə fars ədəbiyyatında həmişə Nizami Gəncəvi adı ilə məşhurdur və onu Azərbaycan şairlərindən sayırlar. Amma başqa tərəfdən eşitmışəm ki, müasirlərdən bəziləri hətta Nizami nəslinin olduğunu düşünürlər və deyirlər ki, onun övladı indi də Təfrişdə yaşayır. Aydır ki, bu fikri son dərəcədə şübhəli qəbul etmək lazımdır. Görəsən, axırıncı bu fikir təəccüb hissi ilə Təfriş əhalisi tərəfindən yaradılmışdır ki?”. Ancaq qəribədir ki, Ə.Şəhabi Səid Nəfisiyə etiraz etmir, ancaq M.Təriyəti təəssübkeşlikdə ittiham edir. Onu da qeyd edək ki, Səid Nəfisinin bu fikirləri 1304 (1925)-cü ildə yazılmış və “Ərməğan” jurnalında nəşr olunmuşdur. Görünür, bir Azərbaycan aliminin bu mövzuya toxunması Ə.Şəhabini daha çox qıcıqlandırır. Bəlkə də Ə.Şəhabinin kitabı yazılan zaman Səid Nəfisi hələ sağ olduğundan müəllif onun adını çəkməkdən ehtiyatlanmışdır.

İran ədəbiyyatşunaslığında Nizaminin vətəni mövzusuna toxunan müəlliflərdən biri də Əbdülhuseyn Zərrinkubdur. O, 1372 (1993)-ci ildə Tehranda nəşr olunan “Pire Gənce dər costocuye nakocaabad” adlı kitabında Nizaminin vətəni mövzusuna daha mürəkkəb bir düşüncə və mülahizə ilə yanaşır. Ə.Zərrinkub Nizaminin “Qum şəhərinin Əhəstanına” aidliyini çox doğru olaraq daha sonrakı dövrlərin katibləri və təzkirə yazarlarının ixtirası sayır və qeyd edir ki, əsərlərində şair bu fikirləri təsdiq edəcək heç nə bildirmir. Eyni zamanda düşüncələrində davam edən Zərrinkub Nizaminin yerli Aran əhalisindən, ya gəlmə azərilərdən, ya da kürd ola bilməsindən söhbət açır, ehtimallar yürüdü. Onu İrandilli bir xalqın şairi kimi təqdim etməyə çalışır. Bizim üçün əhəmiyyətli cəhət odur ki, Ə.Zərrinkub Qum, Əhəstan söhbətinin sonrakı dövrlərin ixtirası olduğunu şəksiz-şübhəsiz bir həqiqət kimi qəbul edir və bu, bizə V.Dəstgirdi, Ə.Şəhabi, A.Krimski, Z.Bünyadov

kimi alımların fikir və uydurmalarına ən yaxşı cavab kimi qəbul edilməlidir. Demək olar ki, nizamışunasların çoxunun ilhaqi, sonrakı artırma saylığı və onların əsasında Nizaminin əslən İranın Qum vilayətindən olması fikrini rədd etdiyi halda Azərbaycanın məşhur alımlarından biri – akademik Ziya Bünyadov həmin artırma beytlər əsasında yeni bir “kəşf” edir. Həmin artırma beytlər haqqındaki fikirlərə, onlarda söhbətin nədən getdiyinə məhəl qoymayaraq, dəlilsiz, sübutsuz Nizaminin Qax rayonunun Qum kəndindən olduğunu iddia edir. Heç olmasa özünün tərcümə və nəşr etdirdiyi Əbdürəşid əl- Bakuvinin “Təxlis əl-asar” əsərinə diqqət yetirmir. Onun “Azərbaycan Atabəylər dövləti” kitabında oxuyuruq: “Qum şəhərciyində doğulmuşdur (“Mən bir inci kimi Gəncə dənizində itsəm də, dağlıq Qum şəhərciyindənəm”). Qum kəndi Azərbaycan SSR-in Qax rayonunda indi də durur və Nizaminin İran Qumundan çıxması haqqındaki iddialar bir kənara atılmalıdır”. Ziya Bünyadovun səhvi ondadır ki, Nizami poemasına artırılan beytlərdəki sözlərin, fikrin mahiyyətinə, oradakı konkret Təfriş, Ta sözlərinə diqqət yetirmir. Tarixən coğrafi bir ərazinin adı olan Ğohestan sözünü “dağlıq” kimi tərcümə edir. Göstərilən misraların ən qədim əlyazmalarında olmadığını, buna görə də Fazıl Babayev tərəfindən hazırlanıb çap edilən elmi-tənqid mətnə daxil edilmədiyini, artırıldığı yerdə məntiqsiz və yersiz olduğunu, şairin fikrini qırdıığını görmək istəmir. “Qum şəhərinin (oxu: ölkəsinin Ğohestanı” ifadəsini isə öz uydurma iddiasına uyğunlaşdıraraq “dağlıq Qum şəhərciyi” şəklində tərcümə edir. O biri yandan Z.Bünyadov onun fərqiñə varmır ki, Nizami Qum şəhərindən, yəni Qum ölkəsindən danışır, şəhərciyindən və ya kəndindən yox. Əlbəttə, biz Z.Bünyadovun heç bir məntiqə sığmayan, heç bir tənqidə tab gətirmək halında olmayan, görünür ki, daha çox A.Krimskinin

mülahizələrindən bəhrələnən və ondan da daha qeyri-ciddi olan uydurması üzərində dayanmaq istəməzdik. Ancaq bu qeyri-elmi, qeyri-ciddi, həqiqəti təhrif edən müddəalar çox gülünc nəticələrə gətirib çıxarır.

Bütün bu Qum əhvalatı ilə bağlı uydurmaların əsasında Nizaminin “İqbalnamə” poemasına savadsız və naşicasına artırılmış dörd misra səbəb olmuşdur. Əvvələn, bu misraların artırma olduğu, Nizami tərəfindən yazılmadığı V.Dəstgirdi, S.Nəfisi, Y.E.Bertels, Ə.Zərrinkub kimi alimlərin əsərlərində qeyd və etiraf edilmişdir. İkincisi, bu misralarda söhbət Qum şəhərindən, ona tabe olan Şohestan ərazisindən, oradakı Təfrişdən, onun Ta kəndindən gedir. Onu da qeyd edək ki, həmin misralardakı şəhər sözü ölkə, vilayət mənasında işlənmişdir. Şohestan sözü isə tarixən mövcud olmuş coğrafi ərazinin adıdır. Və həmin ərazidən bir çox alim və şairlər çıxmışdır. O cümlədən tanınmış XIII-XIV əsr şairi Nizari Şohestani həmin yerdəndir. Ç.Bayburdi həmin şair barədə yazdığı kitabıda onun nisbəsini rus dilində Kuhistani kimi yazar. Azərbaycanlı şərqşünas alim onun haqqında Leninqradda monoqrafiya yazıb nəşr etdirmişdir. Nizami nə Qum şəhərinin Şohestan adlı ərazisinin Təfriş bölgəsinin Ta kəndindəndir, nə də Qaxın Qum kəndindən. Şairin əsərləri, bu əsərlərdəki xatırlamalar və mötəbər qaynaqlar israrla təsdiq edirlər ki, Nizami Gəncənin köklü, nüfuzlu və mötəbər bir türk ziyali ailəsində dünyaya gəlmişdir.

Ədəbiyyat

1. Məhəmməd Ovfi. Lübəbul-əlbab. Tehran. 1335.
2. Zəkəriyya Qəzvini. Asarül-bilad və əxbərül-ibad. Farsca əlyazması. M.Füzuli adına Əlyazmalar İnstitutu. Şifr F.C: 108
3. Əbdürrəhman Cami. Baharestan, İstanbul, 1311.h.q

4. Əlişir Nəvai. Asarlar. Oltıncı tom, Toşkent, 1965.
5. Əbdürrəşid əl-Bakuvi. Abidələrin xülasəsi və qüdrətli hökmдарın möcüzələri, Bakı, 1992.
6. A.E.Krimskiy. Nizami i eqo sovremenniki, Baku. Elm, 1981.
7. Əbdülnəbi Fəxrəzzəmani Qəzvini, “Meyxane”. Əhməd Gülçin Məani nəşri. Lahir. 1924.
8. Məhəmmədəli Təbrizi. Reyhanətul-ədəb IV cild. Tehran 1331 (1952).
9. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. I kitab. Bakı, Elm, 1978.
10. Məhəmmədəli Tərbiyat. Daneşməndani-Azərbaycan, Bakı, 1987.
11. Gəncineyi-Gəncəvi ya dəftəre həftome Həkim Nizami Gəncəvi. Yadeqar o ərməğane-Vəhid Dəstgirdi. Tehran, 1318.
12. Vəhid Dəstgirdi. Yek şaere-foyğaltıbəiyyə. “Ərməğan” jurnalı. Sale əvvəl, şomareye pəncom.
13. Lütfəli bəy Azər Beqdeli. “Atəşkədə”. Əlyazması. M.Füzuli adına Əlyazmalar İnstитutu. şifr. C-103: 2887.
14. Nizami Gəncəvi. Məxzənül-əsrar. Elmi-tənqidi mətni tərtib edən Ə.Ə.Əlizadə. Bakı, 1960.
15. R.Əliyev. Nizami Gəncəvi və onun “Sirlər xəzinəsi” poeması. Nizami Gəncəvi. “Sirlər xəzinəsi”, Yaziçi, Bakı, 1981.
16. Nizami Gəncəvi. Xosrov və Şirin. Elmi-tənqidi mətni tərtib edən L.A.Xetaqurov. Bakı, 1960.
17. Nizami Gəncəvi. Həft peykər. Elmi-tənqidi mətni tərtib edən T.Ə.Məhərrəmov. Moskva, 1987.
18. Nizami Gəncəvi. Şərəfnamə. Elmi-tənqidi mətni tərtib edən Ə.Ə.Əlizadə. Bakı, 1947.
19. Nizami Gəncəvi. İqbalnamə. Elmi-tənqidi mətni tərtib edən Ə.Ə.Əlizadə. Bakı, 1947.

20. Əliəkbər Şəhabi. Nizami şaere-dastansəram. Tehran. 1337
21. Səid Nəfisi. Həkim Nizami Gəncəvi. Məcəlleyi-ərməğan, sale pəncom, şomareyi dovvom.
22. Əbdülhuseyn Zərrinkub. Pire Gənce dər costocuye nakocaabad. Tehran, 1383.
23. Ziə Bunətov. Qosudarstvo Atabekov Azerbaydcana. Baku, 1978. (s.229)
24. Çinqız Bayburdi. Ciznə i tvorçestvo Nizari. Moskva. Nauka, 1966.
25. Dövlətşah Səmərqəndi. Təzkirətüş-şüəra. Bombey. 1305 (1887).

“Qızıl qaya” jurnalı, Gəncə, №2, 2011-ci il

NİZAMİNİN ETNİK MƏNSUBİYYƏTİ: HƏQİQƏT VƏ UYDURMA

Nizaminin etnik mənsubluğu onun əsərlərindən gün kimi aydındır. Özünü dünyanın və bütün insanlığın şairi hesab edən bu dahi insan, fövqəlalim və sənətkar yeri düşdükçə hansı etnosa mənsub olduğunu bildirməkdən çəkinmir. Onun Azərbaycan türkçəsində yazılmış əsərləri gəlib bizə çatmasa da, biz bu qənaətdəyik ki, bu bənzərsiz şair doğma türkcədə də əsərlər yazmışdır. Onun əsasən farsca yazması dövrün zamanın tələbi idi. Sarayın tələbi idi.

Bilirik ki, Nizami Gəncəvi əsərlərini Azərbaycan və digər türk hökmədarlarının ya sıfarişi ilə yazmış, ya da onların adına yazıp göndərmişdir. Bu türk hökmədarların isə ondan ancaq farsca əsərlər gözlədiyi aydındır. Sarayında dörd yüzə yaxın şair saxlayan, hansı etnosa mənsub olmasından asılı olmayaraq onlardan farsca əsərlər yazmayı tələb edən Sultan Mahmud Qəznəvini xatırlayaq. X-XI əsrlərdə yaşamış, hökmədarlıq etmiş bu türk hökmədar həm də fars Firdovsidən “Şahnamə” yazmayı xahis etmişdir. Elə o dövrdə türk-oğuz şeiri də yazıldığı məlumdur. Həmin Sultan Mahmudun sarayında yaşayan şairlərdən Mənuçöhr Məmməd Damğanı həmkarlarından birinə müraciətlə yazırı:

Be rahe-torkimani ke nikutər miqui
To məra şere tork quyo şere-ğozı.
(*Sən ki, türkməncə yaxşı bilirsən,
Sən mənə türk şeiri, oğuz şeiri söylə*).

Buradan görünür ki, türk hökmədarların saraylarında türkü yanan, yaza bilən şairlər var idi, ancaq onların yaradıcılığına rəvac verilmirdi. Əhalinin çoxu, ordudakı əsgərlər, hökmədarlar özləri türk olsalar da, onlar farsca

yazılan əsərləri bəyənir, qəbul edir və qiymətləndirirdilər. Bu ənənə İranda indi də davam edir. Əksər azərbaycanlı alim və şairlər farsca yazırlar. Şəhriyar kimi bir Azərbaycan türkү uzun müddət ancaq farsca yazmışdır. Nizami Gəncəvinin də bir Azərbaycan türkү, özünün dediyi kimi, bir “əcəm türkү” olsa da, farsca yazmasının səbəbini burada axtarmaq lazımdır. Təsadüfi deyildir ki, Şeyx Nizami Azərbaycan türkcəsində yazılan əsərlərinin qiymətləndirilmədiyindən gileyənir.

Torkiyəm ra dərin həbəş nə xərənd,
Lacərəm, doyğebaye-xoş nə xorənd.

Bu beytin azərbaycanca tərcüməsi aşağıdakı kimidir:

*Türkcəmi bu həbəşdə almırlar,
Nə etməli dadlı dovğa yemirlər.*

Yəni mənim türkcə şeirlərimi bu nadan, qara fikirli insanlar almırlar, bəyənmirlər. Bir türk yeməyi olan dovğanı yemirlər.

Nizami əsərlərini az-çox oxuyan insanlar istər-istəməz bu əsərlərin güclü türk ruhu, türk sevgisi ilə yazıldığına görürənlər. Əsərlərində çoxlu türk sözü işlədən, küllü miqdarda Azərbaycan türk atalar sözü və məsəllərini farsca yazdığını əsərlərdə gen-bol işlədən Nizami bu hərəkəti ilə də bir Azərbaycan türkү olduğunu təsdiq edir. Bu mövzuda Azərbaycan alimlərindən H.Arası, M.Ə.Rəsulzadə, H.Zərinzadə, B.Sərvətyan kifayət qədər söhbət açmışlar. Xüsusiylə, H.Arası Nizami əsərləri ilə “Kitabi-Dədə Qorqud” dastanlarını müqayisə edərək bu qənaətə gəlir ki, Şeyx Nizami bir oğuz türkү olaraq həmin möhtəşəm oğuz dastanını gözəl bilmış, əsərlərində bir çox məqamlarda

həmin dastanların mövqeyində dayanmışdır. Nizami xüsusilə qadına münasibətdə və qadın surətlərinin təqdimində “Kitabi-Dədə Qorqud” ozanlarının yolu ilə gedir. “Aslanın erkəyi, dişisi olmaz” - deyərək zamanları qabaqlayan bir qənaət ortaya qoyur. Bu isə Nizamidə açıq-aşkar bir oğuz-türk ruhunun ifadəsidir.

Farslarda türk, türki (türklük) sözləri etibarsızlıq, vəfəsizlik, qarətçilik mənalarında işlənirsə, Nizami bir türk olaraq bu sözə əsl mənasını qaytarır. O, həmin sözləri ucalıq, gözəllik, qəhrəmanlıq, bənzərsizlik kimi mənalarda işlədir. Gah yasəmən kimi gözəl bir çıçəyi, gah həzrət Peyğəmbər kimi Allahın sevdiyi və seçdiyi bir insanı türk adlandırır. Türk sözünə ucalıq, böyüklük, sözün ən geniş və fəlsəfi mənasında gözəllik mənası verir.

Tork səmən xime be səhrazəde.
(*Türk yasəmən çöldə çadırını qurmuşdu*).

Zehi torki ke mire həft xeyləst
Ze mahi ta be mah ura tofeyləst.
(*Əhsən o türkə ki, yeddi xalqın ağasıdır.*
Balıqdan Ayacan hər nə var ona möhtacdır).

Nizami burada həzrət peyğəmbərin qeyri-adi hünərini, qəhrəmanlığını ifadə üçün sanki türk sözündən başqa söz tapmir. Bu özlüyündə Nizami irləndəki güclü bir türk ruhunun ifadəsidir.

“Xosrov və Şirin”ində Nizaminin türklüyü daha qabarık ifadə olunur. Bərdə hökmdarı Məhinbanu və onun qardaşı qızı Şirinin timsalında Azərbaycanın, o cümlədən qədim Aran türk torpağının keçmişini tərənnüm edir. Bu əsərdə Nizami Məhinbanunun dili ilə onun özünü və qardaşı qızı Şirini əfsanəvi türk hökmdarı Əfrasiyab, Mahmud

Kaşgarinin dediyi kimi, Alp ər Tunqanın varisi adlandırır. İran şahı Xosrov Pərviz Keyxosrov varisidirsə, biz Əfrasiyab varisiyik deyə bəyan edir. Keyxosrov özü Əfrasiyabin nəvəsi olsa da, həm də onun qatilidir. Həmin Keyxosrov isə Midiya dövlətinin varlığına son qoyan Kuruşdur. O Kuruşdur ki, babası Astiaqı xəyanətlə öldürmiş, Midiya dövlətini İранa tabe etmişdir. Nizami bu həqiqəti dəqiq bildiyindən Astiaqın türklüyün rəmzinə çevrilən Alp ər Tunqa - Əfrasiyabdan başqa bir kəs olmadığına şübhə etmədiyindən Məhinbanu və Şirini qədim Azərbaycan tarixinin bədii rəmzləri kimi canlandırmışdır.

Gər u mahəst ma niz afetabim,
Vəgər Keyxosrovəst, Əfrasiyabim.

Məhinbanu və Şirin üçün doğma və təbii olan bu sözlər Nizaminin özü üçün də doğma və təbiidir. Biz bu qənaətdəyik ki, Nizami özü əgər israrla bu əsərin əfsanə olmadığını, Şirin surəti ilə Nizaminin səmimi bir məhəbbətlə sevdiyi türk qızı Afaqın surətinin yaradıldığını deyirsin, biz onun yaratdığı Məhinbanu surətində də bütün başqa məqamlarla yanaşı, Nizaminin öz bibisinin surətinin yaradıldığını düşünürük.

“Xosrov və Şirin”dən bizə məlum olur ki, şairin atası bu əsər yazılın ərəfədə vəfat etmişdir. Nizami sanki bu hadisəyə işarə edərək Məhinbanunun qardaş dərdi çəkdiyini dilə gətirir. Tarix və müasirlik, əfsanə və gerçəklik bir-biri ilə birləşərək zəngin bir aləm yaradır. Buna görə də Məhinbanunun dili ilə deyilən “biz də Əfrasiyabıq” sözü həm də Nizaminin özünə aiddir, onun türk olduğunu, bir Azərbaycan türkü olduğunu ən dəqiq və danılmaz ifadəsidir.

İran mənbələrinin özündə Azərbaycanda Gəncə şəhərinin salınması Əfrasiyabin adı ilə bağlanır. İstər Güney Azərbaycanda, istər Aranda olan Gəncə adlı yaşayış məskənləri Əfrasiyabin adı ilə bağlansa da, bu adda şəhər və kəndlərin ondan qabaq da mövcud olduğunu düşünmək daha doğru olardı. Eyni zamanda onu da bilirik ki, Nizaminin vətəni Gəncə şəhəri də daxil olmaqla Gəncə, Gəncək adlı irili-xirdalı yaşayış məskənləri 24 türk oğuz boyundan biri olan Gəncəklərin adı ilə bağlıdır. Bu haqda Mahmud Kaşgari (XI əsr), Fəzlullah Rəşidəddin və digərlərinin əsərlərində kifayət qədər məlumat vardır. Biz eyni zamanda onu da düşünürük ki, çox güman ki, Əfrasiyab - Alp ər Tunqa özü Gəncək tayfasının nümayəndəsi olmuşdur. Nizaminin özünün də həmin türk tayfasına mənsub olduğunu düşünmək mümkündür. Amma belə olmasa da, bu bənzərsiz insanın bir türk olduğu şəksizdir.

Nizami əsərlərində onun türklüyünün ifadəsi olan məqamlar çoxdur. Ancaq biz “İsgəndərnamə” əsərində olan kiçik bir epizoda nəzər salmaqla kifayətlənirik. Bu poemada “İsgəndərin Çin səfəri” adlı bir epizod vardır. Burada göstərilir ki, İsgəndər Çin üzərinə qoşun yeridir, Çin xaqanından ona tabe olmayı tələb edir. Yanına gələn Xaqandan İsgəndər əvvəlcə yeddi ilin, ancaq sonra bir ilin xəracını istəyir. Xaqan həmin xəracı gətirmək üçün ölkəsinə yollanır, ancaq böyük bir ordu ilə qayıdır. İsgəndər və onun adamları elə düşünürlər ki, Xaqan əhdi pozub, onları aldadaraq

qəfildən hücum etmək fikrinə düşüb. Bu vaxt İsgəndər Xaqanın və türklərin ünvanına onlara layiq olmayan sözlər danışır. Onu da qeyd edək ki, burada Çin dedikdə Turan, türklərin yaşadığı ərazilər nəzərdə tutulur. Xaqanın ölkəsinin vilayətləri arasında ancaq Çaç (Daşkənd), Fərğanə, Sipincab, Xirxiz kimi yerlərin adı çəkilir. Xaqanın ölkəsi Turan, özü

isə türklərin başçısı, Əfrasiyab ölkəsinin varisi adlandırılır, Turun tacından danışılır. Xaqanın onu aldatdığını, əhdilə pozduğunu düşünən İsgəndər türklərin etibarsız, əhdilə pozan, vəfa bilməyən insanlar olması haqqında danışır, nifrinlər yağdırır.

Be nefrine-torkan zəban bər qoşad,
Ke bifetne torki ze madər nəzad...
Soxən rast qoftənd pişiniyan
Ke əhdo vəfa nist dər Çiniyan.
(*Türklərə qarşı nifrinlərlə dil açdı ki,*
Bir türk fitnəsiz anadan olmadı...
Keçmiş adamlar doğru demişlər ki,
Çinlilərdə (yəni türklərdə - X.Y) əhd və vəfa yoxdur).).

Ancaq Xaqan gəlib çıxandan sonra məlum olur ki, o, əhdində sadıqdır. Bir ilin xəracını gətirmiştir. Anda, peymana möhkəm olduğunu söyləyir. Qoşunla gəlməyini belə izah edir ki, İsgəndər onun o qədər də aciz olmadığını görsün. Nizami bu epizodla türklərin etibarsızlığı haqqındakı bütün iddiaları rədd edir. Bu antitürk düşüncəsinin yağırdığı nifrinləri onların özlərinə qaytarır, onların korluğuna, karlığına, həqiqəti danmalarına nifrətini bildirir. Bu epizod Nizaminin türklüyünün, onun sonsuz bir türk sevgisinin ifadəsidir. Nizami əsərlərindəki bu cür məqamları oxuyub da, onun bir Azərbaycan türkü olduğunu necə danmaq olar?! Bu həqiqəti inkara qalxan dil necə qurumaz?!

Nizaminin müasiri Xaqani Şirvani bu həqiqəti bir beytlə aşağıdakı kimi ifadə etmişdir:

Məra dər farsi föhşi ke quyəd
Be torki çərxşan quyəd ke sənsən!

*(Hər kim mənə fars dilində söyüş desə, çərx (göylər –
X.Y.)*

Türk dilində ona deyər ki, sənsən).

Xaqani və Nizami - bu iki Azərbaycan türkü türkün hünərini danan, onların mənsub olduğu xalqa yuxarıdan baxan hər cür şovinist, ayırıcı, inkaredici düşüncələri, baxışları, iddiaları təmkinlə, qətiyyətlə rədd etmişlər. Biz də Nizaminin türklüyünü danan, onun bir fars olduğunu iddia edənlərin yanlış, xəstə müddəalarını rədd edir və belə düşünürük ki, uydurma üsullarla Nizaminin türklüyü haqqındaki həqiqəti danmaq mümkünüsüzdür.

“Ədəbiyyat” qəzeti. 22 sentyabr 2012-ci il.

NİZAMİNİN QARDAŞI QİVAMI GƏNCƏVI

XII əsrin ikinci yarısında Gəncədə yaşayıb-yaradan sənətkarlardan biri də Qivami Gəncəvidir. Dövlətşah Səmərqəndi onun Nizaminin qardaşı olduğunu, eyni zamanda, Mütərrizi təxəllüsü ilə də tanındığını yazır. Divanı Britaniya muzeyində saxlanılır. “Bədiiliyin sehirkarlıqları” məşhur qəsidəsi şərhləri ilə birlikdə Özbəkistanda Ə.Biruni adına İnstytutun əlyazmalar şöbəsində saxlanılır. Türk şairi Ziya Paşa özünün tərtib etdiyi “Xarabat” adlı seçmə toplusunda Qivaminin yuxarıda haqqında bəhs olunan qəsidəsini bütünlüklə dərc etmişdir. Azərbaycan ədəbiyyatşunaslığında 1940-ci illərdən başlayaraq Qivami haqqında da söhbət açılır, Nizaminin qardaşı olduğu bildirilir. Çörəkçi olduğu, ictimai məzmunlu şeirlər yazdığı, ədəbiyyatımızın demokratik qoluna mənsub olduğu söylənilir, Ə.Vahidin tərcüməsində şeirlərindən parçalar nümunə gətirilir və təhlil olunur.

İran ədəbiyyatşunasları da onun adından və ədəbi irsindən yan keçmirlər. Məsələn, Zəbihulla Səfanın “İranda ədəbiyyat tarixi”, “Gənci-süxən” kitablarını və başqa müəlliflərin əsərlərini göstərmək olar.

Əlbəttə, İran alimləri bir qayda olaraq israrla Azərbaycan şairlərinin əsərlərini də İran bədii mirası sayır, Azərbaycan türkünün nəinki böyük elmi, ədəbi irsini, eyni zamanda, onun varlığını inkar edirlər. Bu adamlar, heç olmasa, onu nəzərə almırlar ki, son min il ərzində İran adlı dövlət, ərazi Azərbaycan türkü tərəfindən idarə olunmuş, Azərbaycan türk dövləti olmuşdur. Bu Azərbaycan türk dövlət başçıları fars dilinin rəvac tapmasına imkan vermiş, hətta bir çoxları özləri farsca əsərlər yazmışlar. Əgər XX əsrin əvvəllerinə qədər bu könüllü olmuşsa, XX əsrдə hakimiyyəтə gətirilən farslar ən qəddar, qeyri-qanuni,

insanlıqdan uzaq üsullarla İran əhalisinin heç də farslardan az olmayan Azərbaycan türk əhalisini farsca yazmağa, oxumağa, məcbur və məhkum etmişlər. Onlar bu yolla sübut etmək istəyirlər ki, Gəncənin, Təbrizin əhalisi irandilli olmuşdur. Bu adamlar heç olmasa, ona diqqət yetirmirlər ki, Azərbaycanın ən qədim şəhərləri olan Gəncə və Təbriz şəhərlərinin adları qədim türk tayfalarının adlarından götürülmüşdür. Bu şəhərləri onlar bina etmiş, ona öz adlarını vermiş və bu şəhərlərdə tarix boyu onlar yaşamışlar. Qivami Gəncəvi də qardaşı Nizami kimi, Xaqani kimi bir oğuz türkündür. O da Xaqani kimi türkün ünvanına ləyaqətdən uzaq söz deyənə belə cavab verib:

Məni farsın dilində söylə hər kim,
Deyər türkün dilində çərx: “Sənsən!”

Xaqanının şeiri farsca olsa da, “Sənsən” sözü bu gün də dilimizdə olduğu kimi işlənmişdir.

Eynən Qivami də qardaşı Nizami kimi fars şovinizminə, türkə yuxarıdan baxma meyllerinə aşağıdakı kimi cavab verib:

O, Aydırsa əgər, biz Afitabıq!
O, Keyxosrovsə, biz Əfrasiyabıq!

İran alımları Nizamini iranlaşdırmaq üçün bəzi hallarda onun anasının kürd olduğunu ortaya atırlar. Ancaq Keyxosrovun anasının türk olduğunu, Əfrasiyabin qızı olduğunu xatırlamışlar. Əfrasiyab m.ö. VII yüzildə yaşamış türk hökməti Alp Ər Tonqanın iranlılar tərəfindən verilmiş adıdır. Nizami Xosrovu Keyxosrov, Məhinbanu və Şirini Əfrasiyab adlandırmaqla qürur hissi ilə onların türk olduğunu, eyni zamanda, özünün də türklüyünü bəyan etmiş

olur. Bu türklük Xaqani və Nizami ilə yanaşı, Qivamiyə də aiddir. onun oxuculara təqdim olunan qəsidəsində də İran fars alimlərinin “fitnəkar” adlandırdığı, Nizami deyən kimi, “yaman fikirli adamlar” tərəfindən yatağında qətlə yetirilən Azərbaycan türk hökmədarı Qızıl Arslan mədh olunur. Qəsidənin 1186-ci ildən əvvəl yazıldığını düşünmək mümkündür. İran alimlərindən Vəhid Dəstgirdi Nizami Gəncəviyə həsr etdiyi əsərində Qivaminin Nizami ilə qohumluğunu rədd edir. O, yazar: “Təzkirəyazanlardan bəziləri, o cümlədən mərhum “Məcməül-füsəha” müəllifi Hidayət həm də Mütərrizi və Xəbbaz (çörəkçi) adlandırılan Qivami Gəncəvini Nizaminin əmisi bilir, ancaq böyük ehtimala görə, bəlkə də həqiqət bunun əksinədir. Zira Nizami müxtəlif məqamlarda, xüsusən “Leyli və Məcnun”un başlanğıcında öz kökünə bağlı olan bütün şəxslərin adını çəkir. Ədəbiyyat və şeir sahəsində heç bir mövqeyi olmayan dayısı Xacə Öməri yad edir. deməli, Qivami Mütərrizi onun əmisi olsayıdı və dünyadan getmiş olsayıdı, kədərlə yaşasayıdı, onu sevgi və qürurla xatırlayardı”. Fikrin sübutu üçün V.Dəstgirdi Qivaminin Suzəni və Sənai ilə müasir olmasını xatırladır. Hiss olunur ki, müəllif Qivami Razi Xəbbazla Qivami Gəncəvini qarışdırır. Oxuculara təqdim olunan qəsidə isə 1186-ci ildən bir qədər əvvəl, bəlkə də “Xosrov və Şirin” poeması yazılan zamanlarda qələmə alınan bir əsərdir. Bu əsər göstərir ki, Qivami Nizami ilə müasirdir, onun kimi Azərbaycan Atabəyləri ilə yaxın olmuşdur, o da Nizami kimi Qızıl Arslana əsərlər həsr etmişdir. Onu da qeyd edək ki, Dövlətşah Qivamini Nizaminin əmisi yox, qardaşı kimi təqdim edir. Biz Dövlətşahın bu qeydini etibarlı sayırıq. Ona görə ki, Nizami və Qivaminin əldə olan əsərlərində onların qohumluğu ilə bağlı hər hansı bir qeyd olmasa da, Dövlətşah Nizaminin indi əldə olmayan şeirlər “Divan”ını görmüş adamlardan biridir. O, hətta bu “Divan”的 20 min beyt

həcmində olduğunu yazar. Biz belə düşünürük ki, Dövlətşah Nizami “Divan”ında onun Qivami ilə qardaş olmasına dair qeydləri oxumuş və bunun əsasında da Nizami ilə Qivaminin qardaş olduğunu yazmışdır. Buna görə də bu qeydi hər hansı şəkildə şübhə altına almağa haqqımız yoxdur. Bu baxımdan Y.E.Bertelsin belə bir mülahizəsi ilə də razılaşırıq ki, Nizaminin “Leyli və Məcnun”da Qivamini xatırlamaması hələ onların qardaş olması fikrini rədd etməyə əsas vermir.

“Ədəbiyyat” qəzeti. 29 sentyabr 2012-ci il.

NİZAMI GƏNCƏVINİN TƏVƏLLÜD TARİXİ

İlk baxışdan Nizaminin nə vaxt anadan olduğunu indiki dövrdə elmi səhbətin mövzusuna çevirmək qəribə görünə bilər. Çünkü hamiya gün kimi aydınlaşdır ki, Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olmuşdur. Bu həqiqəti hələ 1871-ci ildə Nizaminin həyatı və yaradıcılığı haqqında ilk tədqiqat işini yazan macar alimi Vilhelm Baxter müəyyənləşdirmiş və bu tarix istər Avropa ölkələrində, istər Azərbaycanda əsasən qəbul edilmişdir. Ona görə əsasən deyirik ki, istər İranda, istərsə də Azərbaycanda Nizaminin bu təvəllüd tarixi ilə razılaşmayan, şair üçün yeni-yeni təvəllüd tarixləri ortaya qoyan ciddi alımlər vardır. Məsələn, görkəmli nizamışunaslardan sayılan Rüstəm Əliyev Nizaminin 1140-ci ildə avqust ayının 7-22-si arasında anadan olduğunu yazır. Nizami ırsinin öyrənilməsi sahəsində mühüm xidmətləri olan Azadə Rüstəmova Nizaminin 1148/49-cu illərdən birində anadan olduğunu sübut etməyə çalışır və s.

Güney Azərbaycandan olan tanınmış nizamışunas, Tehran Universitetinin keçmiş professoru Bərat Zəncani isə müxtəlif alımların bu barədə qənaətlərini xatırlayaraq Nizaminin h.q. təqvimilə 526 (1131-1132)-ci ildə anadan olduğunu iddia edir. Onun təqdimində Baxter, Rıpkə, Bertels, Minəvi Nizaminin hicri 535 (1140-1141)-ci, Dəstgirdi h.q. 533-540 (1138-1145)-ci, Minorski h.q. 541-551 (1146-1156)-ci, Darab h.q. 540 (1145)-ci, Müin h.q. 542-543 (1147-1148)-cü, Səfa h.q. 530 (1135-1136)-cu, Şəhabi h.q. 530-540 (1135-1145)-ci, Mirbağırzadə h.q. 520 (1126)-ci illərdə anadan olduğunu düşünürlər. B.Zəncani bu müəlliflərdən ancaq M.Mirbağırzadənin fikrini həqiqətə uyğun sayır və ona bəzi düzəlişlər edərək Nizaminin h.q. 526-ci ildə, miladi 1131/32-ci ildə anadan olduğunu düşünür.

Bütün bu hərc-mərcliyi, fikir müxtəlifliyini nəzərə alaraq, Nizaminin təvəllüd tarixinə bir aydınlıq gətirməyi lazım bildik. Əlbəttə, bunun üçün şairin əsərlərində olan müxtəlif faktlar, Nizaminin bu məsələyə aydınlıq gətirə bilən bütün qeydləri bir bütöv halında nəzərdən keçirilməlidir.

Orta əsrlərdə yazılmış qaynaqlarda dahi şairin anadan olma tarixi haqqında heç bir bilgi yoxdur. Adətən orta əsrlərdə yaşamış müəlliflər şairin vəfat tarixini göstərirlər. Ancaq burada da onlar arasında həmrəylik yoxdur. Məsələn, Dövlətşah Səmərqəndi kimi mötəbər bir təzkirəçi onun vəfat tarixini 1180-ci il kimi göstərisə, Təqiəddin Kaşani onun 1209-cu ildə vəfat etdiyini yazır. Bu sonuncu tarix şairin qəbirüstü yazısının estampajında da vardır. Ancaq bu gün də araşdırıcılar bir-birini rədd edən fikirlər üzərində dayanırlar. Bunun səbəbi odur ki, şairin əsərlərində olan müxtəlif faktlar alımlar tərəfindən müxtəlif şəkillərdə yozulur. Bir tərəfdən “İqbalnamə”nin sonunda Nizaminin ölümünü əks etdirən parça, o biri yandan yenə həmin əsərin sonunda onun 1211-ci ildə hakimiyət başına gələn İzzəddin Məsud adlı Mosul hökmdarına təqdim olunması ilə bağlı işarələr alımları çəşbaş salır, bu yönələ bir-birini rədd edən fikirlər yürütəmək imkanı verir. “İqbalnamə”nin sonunda Nizami İskəndərin və yeddi yunan aliminin ölümünü təsvir edəndən sonra özünü də onların cərgəsinə qatır və ömründən 63 il altı ay keçmiş vəfat etdiyini yazır. Həmin parçanın şairin vəfat tarixini müəyyənləşdirməkdə əhəmiyyətini nəzərə alaraq, onun orijinalını və sətri tərcüməsini oxuculara təqdim edirik.

Nezami çon in dastan şod təmam,
Beəzme şodən niz bər daşt qam.
Nə bəs ruzqarı bərin bər qozəşt,
Ke tarixe omrəş vərəq dər nevəşt.
Fozun bud şeş məh ze şəsto se sal,

Ke bər əzme rəh bər dohol zəd dəval.

Ço hale-həkimane-pişine qoft,

Həkiman bexoftənd o u niz xoft.

Rəfiqane xodra beqahe-rəhil,

Gəh əz rəh xəbər dad o qah əz dəlil,

Bexəndid o qofta ke amorzMqar,

Beamorzeşəm kərd ommidvar.

Ze ma zəhmətə xiş darid dur,

Şoma vin səra mavo darossorur.

Dər in qoftqu bod ke xabəş rebud,

To qofti ke bidariş hic nəbud.

Nizami, elə ki, bu dastan bitdi,

getmək üçün ayağını qaldırdı.

Bundan o qədər çox vaxt keçmədi ki,

ömür tarixinin vərəqi yazıldı.

63 il altı aydan bir az artıq vaxt keçmişdi,

yola düşmək əzmi ilə döhiül vuruldu.

Keçmiş həkimlərin (filosofların) halından dedi.

Həkimlər yatdırılar və o da yatdı.

Getmə zamanı öz yoldaşlarına gah yoldan xəbər verdi,

gah yol bələdçisindən.

Güldü, dedi ki, bağışlayan məni bağışlayacağına ümid vermişdir.

Zəhmətinizi məndən kənar edin.

Siz və bu saray, biz və o sevinc evi!

Bu sözü deyirdi ki, yuxu onu apardı.

Sən deyərdin ki, heç oyaqlığı (diriliyi) olmamışdı.

Bu qeyddən belə anlaşılır ki, Nizami Gəncəvi hicri qəməri təqvim hesabı ilə ömrünün altmış üç il altı ayında, miladi təqvimilə 62 yaşının tamamına bir az qalmış vəfat etmişdir. Ancaq bu hadisə nə vaxt baş vermişdir?

“İqbalnamə” nə vaxt tamamlanmışdır? Əsərin yazılması ilə şairin ölümü arasında keçən “bir az artıq vaxt” nə deməkdir?

Biz Nizaminin vəfat tarixini və “İqbalnamə”nin tamam olma tarixlərini dəqiq bilmədiyimiz üçün şairin doğulduğu ili müəyyənləşdirməkdə yenə də çətinlik çəkirik.

Mənbələrdə şairin vəfat tarixi 1180-1218-ci illər arasında dövr edir. Əlbəttə, “Yeddi gözəl” poemasının 1197-ci ildə, “Şərəfnamə” ilə “İqbalnamə”nin isə bu tarixdən sonra yazıldığını nəzərə alsaq, şairin 1200-cü ildən tez vəfat etdiyini deyə bilmərik. Nizami “İqbalnamə”nin tamamlandığı tarixi qeyd etməsə də, əsərin sonunda altmış yaşı olduğunu yazar:

Be şəst aməd əndazeye sale-mən,
Nəgəşt əz xod əndazeyi-hale-mən.
Həmanəm ke budəm be dəh salegi,
Həman div ba mən be dəllalegi.
Yaşımın əndazəsi (miqdari) altmışa gəldi,
Ancaq halima heç bir dəyişiklik gəlmədi.
Haman on yaşında olduğum kimiyəm,
Haman div mənimlə dəllallıq edir.

Buradan anlaşılır ki, “İqbalnamə” əsərini yazanda Nizami altmış yaşında imiş. Bu altmış yaşı günəş təqviminə çevirsək, bu vaxt şairin 59 yaşı içində olduğunu deyə bilərik.

Bundan əlavə hind alimi C. Modinin yazdığını görə, onun kitabxanasında olan “Xəmsə”nin bir əlyazmasında belə bir əlavə vardır:

Xocəste həmişə co sərve rəvan,
Bema bad dər bəzme şahə cəhan.
Be tarixe pansədo nəvədo həft sal,
Ke xanənde ra zu nəgirəd məlal.

Səre sale çarom Məhərrəm bodəst,
Ze saat qozəşte çəharom bodəst.
*Qoy həmişə bizim üçün şahın məclisində canlı sərv
kimi
xoşbəxt olsun.*
597-ci ildə, qoy oxucu oxuyarkən kədərlənməsin, ilin
əvvəlində,
*Məhərrəm ayının dördündə, saat dörddən keçmiş
tamam oldu.*

Bu qeydə görə, “İqbalnamə” məhərrəm ayının dördündə 597-ci ildə (1200-cü ilin 15 oktyabrında) tamamlanmışdır. Bir halda ki, yuxarıdakı qeydə görə bu vaxt şair 60 (günəş təqvimini ilə 59) yaşın içində imiş, onda Nizaminin təvəllüd tarixi kimi qəbul edilən 1141-ci il tarixinin bir qədər sonraya çəkilməsi lazımlı gəlir. Çünkü 597-ci ildə şairin 60 yaşı var imişsə, onda o, h.q.537-ci ildə anadan olmuşdur. Bəs onda şairin yuxarıda qeyd etdiyimiz vəfat tarixi haqqındaki parçaya necə yanaşaq. Bizə elə gəlir ki, burada ziddiyyət yoxdur. Buradan belə nəticə çıxarmaq olur ki, “İskəndərnamə”ni bitirən ərəfədə ay təqvimini ilə almış, günəş təqvimini ilə 59 yaşın içində olan şair bundan üç il altı ay sonra vəfat etmişdir. Belə çıxır ki, bu parça poemaya sonra artırılmış, yaxud sonra həmin parça üzərində düzəliş aparılmışdır. Bu üç il altı ay haqqındaki qeydi “İqbalnamə” tamamlanan vaxtlarda şairin 59 yaşın içində olması haqqındaki qeydlə birləşdirək, onda bu qeydə görə Nizaminin h.q. 599 (miladi 1203)-cu ildə vəfat etdiyini və ay təqvimini ilə şairin 63 il altı ay yaşaması haqqındaki qeydini günəş təqvimini ilə ifadə etsək, şairin 62 il yaşadığı məlum olar. Və Nizaminin 1141-ci ildə anadan olması fikrini inamla söyləmək mümkün olar.V.Baxerin müəyyənləşdirdiyi doğum və vəfat tarixləri də bundan ibarətdir. Ancaq burada bir

ziddiyyət ortaya çıxır. Əgər şair 599-cu ildə 63 yaş yarımində olubsa, niyə 597-ci ildə tamamlandığı düşünülən (C.Modinin əlyazmasına görə) “İskəndərnamə”nin axırında Nizami yaşıının gəlib altmışa çatdığını bildirir? Bizə elə gəlir ki, buradakı “yaşımın dərəcəsi altmışa gəldi” cümləsini riyazi dəqiqliklə şairin 60 yaşında olmasını bildirən bəyanat kimi qəbul etmək doğru deyildir. Başqa yandan həmin fikir poemanın sonunda olsa da, onun məhz poema tamamlanan vaxt yazıldığını söyləmək, düşünmək də, görünür ki, doğru deyildir. Poemanın sonunda yaşıının 63 il altı ay olması haqqındakı qeydi Nizami özü yazmışdır. Nizami onu da qeyd edir ki, əsər yazılıandan sonra o qədər keçməmiş, 63 yaş altı ayında vəfat etdi.

Əgər Nizami “İqbalnamə” yazılında hicri qəməri təqvimilə 597-ci ildə altmış yaşında imişsə, onda onun hicri qəməri təqvimilə 537-ci ildə anadan olduğunu demək lazıim gələrdi. Bu isə, 1142-43-cü illərə uyğun gəlir. Ancaq bizə görə, şair yaşıının altmışa çatdığını poemanın sonundakı bəzi əlyazmalarında olan 597-ci il tarixindən, eləcə də 63 il altı ay qeydindən əvvəl yazmışdır. Yenə də 1141-ci il tarixinə daha yaxın bir tarix əldə etmiş oluruq. Onu da nəzərə alaq ki, şair “yaşımın əndazəsi altmışa gəldi” sözlərini görünür ki, poemanın tamamlanması barədəki 597-ci il rəqəmindən müəyyən qədər əvvəl dilə gətirmiş və yazmışdır.

Bu rəqəmlər üzərində düşünərkən bir cəhət də nəzərə alınmalıdır. Şairin özünün də qeyd etdiyi kimi “Xosrov və Şirin” poemاسını o, 1177-1181-ci illər arasında yazmışdır. Bu poema yazılın, tamamlanan vaxt, yəni 1181-ci ildə Məhəmmədin 7 yaşı var idi. İlk böyük əsəri olan “Sirlər xəzinəsi”nin yazılmış tarixi isə hələlik mübahisəlidir, hər-halda onun “Xosrov və Şirin”dən əvvəl yazıldığı aydınlaşdır, çünki “Xosrov və Şirin”də ilk əsərini “Məra çon “Məxzənol-əsrar” gənci” deyə xatırlayır.

Digər tərəfdən “Sirlər xəzinəsi”ni yazarkən ömrünün qırx yaşla dəllallıq etdiyini yazar ki, bütün bunlar birlikdə götürüldükdə şairin yuxarıda qeyd olunan təxmini təvəllüd tarixi haqqındakı qənaəti bir az da qüvvətləndirir. Hətta bu qeydlər, eləcə də bir sıra başqa faktlar alimlərin iddia etdikləri müxtəlif tarixlərlə müqayisədə 1141-ci ilin daha doğru olduğunu göstərir. “Xosrov və Şirin” poemasındaki bəzi qeydlər də bu tarixə şübhə ilə yanaşmağa əsas vermir.

Belə ki, Nizami “Xosrov və Şirin” əsərini yazmağa başladığı ilk vaxtlarda onun yaxın bir dostu şairin bu mövzuda əsər yazdığını eşidir, narahat olur, onu bu “səhv” yoldan çəkindirmək üçün bir axşam yanına gəlir. Şairlə çox sərt və ötkəm danişır, “Xosrov və Şirin” mövzusunda əsər yazmasını murdar sümüklə oruc açmaq kimi qiymətləndirir və sözərası şairin qırx yaşında olduğunu dilə gətirir.

Pəs əz pəncəh çelle dər çehel sal,
Məzən pənce dərin hərfo vərəq mal.
Əlli cillədən sonra qırx yaşında
Bu sözə əl vurma, vərəqləri poz".

Buradan belə anlaşılır ki, “Xosrov və Şirin” poemasını yazarkən şair qırx yaşında imiş. Ancaq Nizaminin dostu onun yanına nə vaxt gəlmışdır? Poema üzərində iş bir neçə il davam etmişdir. Onun yazılması 1177-ci ilin iyul ayından başlamış və 1181-ci ilin əvvəllərinə kimi davam etmişdir. Bu əsərin yazılmış tarixi ilə bağlı bir az sonra daha ətraflı danışacaqıq. Ancaq burada onu xatırladaq ki, Nizami poemanın giriş hissəsində onu Sultan Toğrul taxta çıxan vaxt, yəni 1177-ci ilin iyulunda yazımağa başladığını, “bu xəzinənin qapısını açdığını” bildirir. Poemanın sonunda isə onu 576-ci ildə, yəni miladi ilə 1180-ci ilin sonu, 1181-ci ilin əvvəllərində tamamladığını yazar. Dostunun onun yanına

gəlməsi əsər üzərində iş başlanıb davam etdiyi bir vaxta düşür. Bu hadisənin 573, 574, 575, 576-cı illərdən hansında baş verdiyini qəti şəkildə demək çətindir. Z. Bünyadov Sultan III Toğrulun hakimiyyətə gəlməsi ilə əlaqədar mötəbər tarixi mənbələrə söykənərək yazar: “573-cü h.q. ilinin məhərrəmində (iyul 1177-ci il) sultanlığın hakim olduğu və vassal torpaqlarda yeddi yaşında olan III Toğrulun adına xütbə oxundu. Dövlətdə faktiki hakimiyyət Cahan Pəhləvanın əlinə keçdi. Ətraf torpaqların hakimlərindən və vassallardan heç kəs buna qarşı çıxmadı, çünki bütün hakimlər Pəhləvandan qorxurdular”. Biz bu tarixi arayışı ona görə veririk ki, Cahan Pəhləvan tərəfindən Nizamiyə eşq mövzusunda bir əsər yazmaq sıfarişi verilməsinin də bu hadisə və xütbə oxunmalarla bağlı olduğunu xatırladaq. Nizaminin dostu yuxarıda göstərilən tarixlərdən hansında Nizaminin yanına gəlmiş və onun 40 yaşı olduğunu dilə gətirmişdir? Biz 574 və 575-ci illəri daha ağlabatan sayıraq. Çünki həmin parçadan aydın olur ki, şair əsərdən xeyli hissə yazmışdır. Nizami əsərdən bir parça dostuna oxuyur. Eşitdikləri qarşısında heyrətə düşən dostu məzəmmətlərini geri götürür. Nizamidən xahiş edir ki, başladığı işi davam etdirib axıra çatdırınsın. O, Şərqə də, Qərbə də işiq saçan bir günəşdir. Ancaq o, belə bir əsər yaza bilər. Əgər dostu şairin yanına 574-cü ildə gəlibəsə, onda Nizaminin 534 (1139-1140-ci illərdən birində)-cü ildə anadan olduğunu söyləmək mümkündür. Yox, bu hadisə 575-ci ildə baş veribəsə, onda Nizaminin 535 (1140-1141-ci illərdən birində)-ci ildə anadan olduğunu deyə bilərik. Əgər dostu Nizaminin yanına 576-cı ildə, poemanın tamamlandığı ildə gəlibəsə, onda Nizaminin 536 (1141-1142-ci illərdən birində)-ci ildə anadan olduğunu deyə bilərik. Dostu ilə Nizami arasında gedən səhbətdən isə belə anlaşılır ki, əsər başlanıb, ancaq yazılıb tamamlanmayıb. Ona görə biz 574 və 575-ci il tarixlərini

daha ağlabatan sayırıq. Belə olan halda Nizaminin hicri qəməri təqvimlə 534-535-ci illərdən birində anadan olduğunu söyləyə bilerik ki, bu da miladi ilə 1139-1141-ci illərə uyğun gelir.

Ancaq yenə də “Xosrov və Şirin” poemasının başlangıcında başqa maraqlı bir qeyd də vardır. Şəbdiz və Gülgünün mənşeyindən danışan şair Ənhəraq (Kəpəz) dağından, onun ətəyindəki xristian məbədindən, o məbədin altındakı mağarada olan ata bənzər qara daşdan söhbət açır və dolayısı ilə 1139-cu ilin sentyabr ayının 30-da baş verən Gəncə zəlzələsindən danışır. Eyni zamanda həmin zəlzələdən keçən dövrün 40 il olduğunu bildirir. Çox qəribə bir vəziyyət yaranır. Belə çıxır ki, Nizami Gəncə zəlzələsinin baş verdiyi 1139-cu ildə anadan olmuşdur. 1139-cu il zəlzələsindən keçən 40 il söhbətinin qələmə alındığı parçanı oxuculara təqdim edirik:

Vəzan kuhi ke xanənd Ənhəraqəş,
Səri bini fetade zire saqəş.
Be matəmdariye an kuhe qolrəng,
Siyəh came neşəste yek cəhan səng.
Be xəsmi k-aməde bər sənglaxəş,
Şokufevar kerde şax-şaxəş.
Fələk guyi şod əz fəryade u məst,
Be səngestane u dər şişə beşkəst.
Xodara gərçə ebrəthast besyar,
Qiyamətra bəs in ebrət nemudar.
Ço dər əhde çehel sal əz kəmo biş,
Rəsəd kuhi çenanra in çənin piş.
To bər ləxti koluxe ab xorde,
Çerayı təkyeye-cavid kerde.
Ənhəraq adlanan o dağdan
Dizi üstünə düşmüş bir baş görürsən.

*O gülrləngli dağa matəm saxlayırmış kimi
Bir dünya daş qara paltar geyib oturmuşdur.
Onun daşlağına gələn düşmənçilik
Daşları açılmış güllər kimi parça-parça etmişdir.
Sanki fələk onun fəryadından məst olmuş
Və şüşəni onun dağlarına vuraraq qırmışdır.
Allahın ibrətləri çox olsa da,
Qiyamətə nümunə olmağa bu ibrət bəsdir.
Az-çox qırx il ərzində
Elə dağın başına belə bir iş gəlirsə,
Sən sudan islanmış bir çəngə torpağa
Nə əsasla əbədi söykənəcək kimi baxırsan?*

Buradakı humanist düşüncə və sualları bir kənara qoyaq. Burada söhbətin 1139-cu il sentyabrın 30-da baş verən zəlzələdən getdiyi şübhə doğurmur. Həm də bildirilir ki, bu zəlzələ bu sözlər yazılıandan qırx il əvvəl olmuşdur. Eyni zamanda zəlzələdən keçən bu qırx illə şairin qırx yaşında olması haqqındaki söhbət poemanın əvvəlində aparılır. Buradan da Nizaminin 1139-cu ildə sentyabrın 30-da baş verən Gəncə zəlzəlesi ilə eyni vaxtda anadan olması haqqında düşünmək imkanı yaranır. Zəlzələ sentyabrın 30-da baş vermişsə, Nizami də özünün Şir bürcündə anadan olduğunu yazır. Şir bürcü isə bu vaxt iyul-avqust ayına düşürdü ki, bu da zəlzələnin baş verdiyi sentyabr ayı ilə yanaşı dayanan bir aydır. Beləliklə, şairin “Xosrov və Şirin” əsərindəki bu qeydlərinə əsasən Nizaminin 1139-cu ilin iyul-avqust aylarında və bəlkə də elə sentyabr ayında anadan olduğunu düşünmək ağlabatan və cəlbedici görünür.

“Xosrov və Şirin” poemasının bəzi əlyazmalarında və o cümlədən poemanın Azərbaycan dilinə tərcüməsində Ənhəraqın (Kəpəzin) başına gələn hadisə 40 illik bir tarixi olan əhvalat kimi yox, dörd yüz illik tarixi olan bir hadisə

kimi verilir ki, bu da yanlışdır. Nizami açıq-aşkar Ənhəraqın başına gələnlərdən söz açarkən 1139-cu il zəlzələsini təsvir edir. Görünür, bu dörd yüz il səhbəti “Xosrov və Şirin”də təsvir edilən hadisələrdən Nizami dövrünə qədər keçən zaman müddəti haqqındaki düşüncədən qidalanır. Halbuki, Xosrov Pərvizin taxta çıxmasından Nizaminin əsəri yazmağa başlaması arasında keçən müddət 600 ilə yaxındır.

Nizaminin təvəllüd tarixini müəyyənləşdirməyə çalışarkən alımlar bəzən şairin “Xosrov və Şirin” poemasındaki başqa bir qeydin də üstündə dururlar. Bu qeyd poemanın əvvəlində “Bu kitabın tərtibi və eşq haqqında bir neçə söz” bəhsindədir. Dostu şairin əsərindən bir parça dinləyəndən sonra heyrətə gəlir. Bir müddət heç nə deyə bilmir. Nizami ona “niyə susursan, bir söz demirsən” deyə müraciət edəndə əvvəlki sözlərinə görə üzr istəyən dostu indi başqa cür danışır:

Bu cür sehri fəqət sən yad edərsən,
Büt üçün Kəbəni abad edərsən...
Bu yol ki başladın, dönmə, davam et,
Binanın himnnini qoydun, tamam et.
Bu qiymətli İraq nəqdi əlində
Əsir olmaq nədir divlər elində?
Atı sür, dustaq olma, Gəncədən qaç,
Sən aslan pəncəlisən, pəncəni aç!
...Günəşsən, səndə bir dünya işıq var,
Saçırsan Şərqə, həm Qərbə işıqlar.

Dostunun sözlərini qəbul etməyən, hətta bir az əsəbiləşən şair bu səhbətlərin mənasız olduğunu bildirir və sözarası belə bir fikir də bəyan edir:

Fələk bəxtimdə şirlik göstəribdir,
Nə fayda, amma yun şirlik veribdir.

Nə o şirəm ki, düşmənlə edim cəng,
Bu bəsdir indi mən mənlə edim cəng.

Bəzi alımlar belə düşünürlər ki, şair buradakı “Fələk bəxtimdə şirlilik göstəribdir” sözləri ilə Şir bürcündə doğulmasına işarə etmək istəmişdir. Y.E.Bertels bu misrada şairin Şir bürcündə doğulmasına işarə olduğunu ehtimal edirsə, Rüstəm Əliyev bunu şairin Şir bürcündə doğulmasının dəqiq və qəti bir ifadəsi sayır və Nizaminin məhz Şir bürcündə doğulması fikrini yeganə doğru fikir hesab edir. Halbuki, Bertels “Nizami” monoqrafiyasında yazır: “Güman etmək olar ki, Nizami bu illərdən birinin iyul (iyul-avqust deyilsə, daha düz olar) ayında anadan olmuşdur. Hər halda “Xosrov və Şirin” poemasındaki aşağıdakı beyti bu mənada izah etmək mümkündür.”

Fələk bəxtimdə şirlilik göstəribdir,
Nə fayda, amma yun şirlilik veribdir.

Şir bürcü altında doğulmağa işaretdir. “Şirlilik” sözü burada həm də “igidlik”, “qəhrəmanlıq” bildirir, ancaq Şir bürcünə işaret görmək də tamamilə mümkünündür”. Y.E.Bertels bunları deməklə bərabər bundan Nizaminin təvəllüd tarixini müəyyənləşdirmək üçün ciddi şəkildə bəhrələnmir. Rüstəm Əliyev isə əgər Nizaminin lirik şeirlərinin rusca poetik tərcüməsinə yazdığı önsözdə şairin 1141-ci ildə Gəncədə anadan olduğunu yazırsa, Nizami əsərlərinin 1981-ci ildə Leninqradda “Sovetskiy pisatel” nəşriyyatında çap edilən bircildliyinə yazdığı önsözdə Nizaminin qəbul olunmuş 1141-ci il təvəllüd tarixinin “Xosrov və Şirin”dəki bir işaretə görə doğru olmadığı qənaətinə gəlir. Nizaminin “Fələk dər taleəm şiri nəmudəst” (“Fələk” bəxtimdə şirlilik göstəribdir”) misrası işlənən parçanı

nümunə gətirən müəllif yazır: “Bu sətirlərdən görünür ki, şair Şir bürcü altında anadan olmuşdur. Başqa bir yerdə o, göstərir ki, poema üzərində işin başlanğıcında onun qırx yaşı olmuşdur ki, o da poemanı hicri qəməri ilə 575-ci ildə başlamışdır. Deməli, Nizami 535-ci ildə anadan olmuşdur. Bu ildə günəş Şir bürcündə 17-22 avqustda olmuşdur. Bu bilgiləri indiki təqvimə çevirsək, dəqiq tərzdə müəyyənləşdirərik ki, Nizami avqustun 17-22-si arasında anadan olmuşdur”.

R.Əliyev burada iki ciddi səhvə yol vermişdir. Birinci səhv odur ki, o, “Xosrov və Şirin” poemasının yazılmağa başlanma ilinin 575 h.q. olduğunu düşünür, halbuki Nizaminin özünün göstərdiyi kimi, poema Sultan III Toğrul taxta çıxanda, yəni 573-cü ildə, miladi ilə 1177-ci ilin iyulunda yazılmğa başlanmışdır. Ikinci səhv ondan ibarətdir ki, Günəş şir bürcündə altı gün yox, otuz gündən çox olur. Onun 17-22 avqust sözləri ona görə yanlışdır. Həmin dövrdə günəş Şir bürcündə iyulun sonlarından başlayaraq avqustun sonlarına qədər olmuşdur. Bu dövrdə və ondan sonra yazdığı əsərlərdə R. Əliyev şairin 1140-ci ilin avqust ayının 17-22-sində (17 iyul-22 avqust deyilsə, bəlkə daha ağlabatan olardı) anadan olduğunu bildirir? Eyni zamanda müəllif həmin önsözdə bir qədər sonra Nizaminin “Xosrov və Şirin” poemasını 1180-ci ildə yazmağa girişdiyini bildirir. Sanki müəllif bir az əvvəl yazdığını unudur. Ola bilsin ki, Nizami dövründə günəşin Şir bürcündə olması iyul ayının son günlərindən başlamışdır. Həm də təqvimlərdən yaxşı məlumdur ki, günəşin Şir bürcündə olması 30-31 gün davam edir. Biz belə düşünürük ki, Nizaminin yuxarıdakı sözlərində onun Şir bürcü altında anadan olmasına işarə azdır. Dostu Nizamiyə bildirir ki, sənin şir pəncən var (enane şir dari), pəncəni aç. Gəncədən kənara çıx, kim olduğunu göstər. Şair isə bununla razılaşır. Fələk onu bir şair kimi yaratса da, bu,

bir yun şirlikdir, söz şirliyidir deyə cavab verir. Pəncə qılınc şirliyi deyil.

R.Əliyevin bu yöndəki fikirləri bir sıra başqa əsərlərində daha anlaşılmaz olur. Belə ki, alim bir çox yazılarında şairin təvəllüd tarixini nə üçün 1141-ci ildən 1140-ci ilə apardığını açıqlamır. Nizami əsərlərinin bir cildlik Leninqrad nəşrinə yazdığı önsözdə bu hərəkətini Nizaminin “Xosrov və Şirin” poemasının guya 575-ci ildə yazılımağa başlaması ilə əlaqələndirir. Digər yazılarında bu “fakt” unudulur və guya Nizaminin “Fələk taleyimdə şirlik göstəribdir” misrasında onun şir bürcü altında doğulduğuna işarə olduğunu bildirərək bunun əsasında da Nizaminin 1140-ci ilin 17-22 avqustu arasında anadan olduğunu yazır. Məsələn, “Sirlər xəzinəsi”nin poetik tərcüməsinə yazdığı önsözdə oxuyuruq: “Müxtəlif alimlər tərəfindən şairin 1138-1148-ci illər arasında anadan olduğu iddia edilmişdir. Lakin şairin “Xosrov və Şirin”də etdiyi bir işaretin təhlili aydın göstərir ki, o, hicri tarixi ilə 535-ci ildə şir bürcündə anadan olmuşdur. Həmin tarix miladi ilə 1140-ci il avqust ayının 17-22-sinə uyğun gəlir”. Yenə də Günəşin şir bürcündə olma müddəti cəmi altı gün göstərilir və 1141-ci il tarixini dəyişdirməyə səbəb olan fakt xatırlanır.

Sözün qisası, əgər hətta həmin beytdə Nizami şir bürcündə anadan olduğunu bildirsə belə, buna əsaslanaraq Nizaminin məhz 1140-ci ildə, özü də avqust 17-22 (17 iyul-22 avqust yazılsa daha düz olardı) arasında anadan olması haqqındakı fikir anlaşılmaz bir uydurmadan başqa bir şey deyildir. Ancaq biz yenə “Xosrov və Şirin” əsərində şairin dostunun onun qırx yaşında olduğunu xatırlatmasını və Nizaminin özünün poemanın başlanğıcında Gəncə zəlzələsindən keçən qırx ildən danışmasını nəzərə alaraq Nizaminin, doğrudan da, 1139-cu ilin avqust və ya sentyabr ayında doğulduğunu düşünməyi doğru sayıraq. Eyni

zamanda bütün bu ehtimallar artıq ənənəvi bir tarix kimi qəbul edilən 1141-ci il tarixini dəyişdirmək üçün kifayət qədər əsas verə bilmir. Ona görə də hələ vaxtilə M. Rəfilinin dediyi kimi, biz də belə düşünürük ki, Nizami 1141-ci ildən gec olmayaraq anadan olmuşdur və bu tarixi dəyişdirməyə əsas və ciddi səbəb yoxdur.

Y.E.Bertels yarımcıq qalan, 1962-ci ildə Moskvada H.Araslinin redaktorluğu ilə çap olunan “Nizami və Füzuli” monoqrafiyasında şairin təvəllüd tarixi ilə bağlı uzun-uzadı araştırma və müsahidələrdən sonra fikirlərini yekunlaşdıraraq yazar: “Əgər indi Nizaminin “İqbalnamə” tamamlanarkən altmış üç yaşlığında olması haqqında qeydini qəbul etsək, doğru saysaq və hesab etsək ki, bundan bir az sonra o, vəfat etmişdir. Onda onun təxmini təvəllüd tarixi də müəyyənləşəcək ki, bu da 533-543-cü illər (1138/39-1147/48) arasında olacaq, daha mümkün tarix isə 536-537 (1141-1143)-ci illər olacaqdır”. Yuxarıdan bəri apardığımız təhlillərə görə, Nizaminin ən dəqiq təvəllüd tarixi 1139-cu ilin iyul-avqust aylarıdır. Eyni zamanda şairin 1141-ci ildən sonra anadan olması haqqındaki hər hansı fikri də qeyri-məqbul sayırıq. Biz bütün dediklərimizə baxmayaraq Nizaminin mövcud qəbul olunmuş, ənənəvi 1141-ci il təvəllüd tarixini dəyişdirməyə əsas verəcək elə ciddi, əsaslı səbəb, dəlil görmürük.

Ancaq təəssüflər olsun ki, Nizaminin təvəllüd tarixini əsassız olaraq çox sonralara çəkmək təşəbbüsleri də vardır. Tanınmış Azərbaycan nizamişünaslarından Azadə Rüstəmovanın “Nizami Gəncəvi” monoqrafiyası bu cəhətdən daha çox diqqəti cəlb edir. R. Azadə bir yandan Nizaminin “İqbalnamə” əsərində şairin 63 il altı ay (miladi ilə 62 il) yaşaması haqqındaki qeydini həqiqət kimi qəbul edir, o biri yandan “İqbalnamə”nin həm də Mosul hökmdarı İzzəddin Məsuda ithaf olunmasını şübhə doğurmayan bir gerçək kimi

nəzərə alır və bunun əsasında da şairin təvəllüd və vəfat tarixi haqqında yazır: “Beləliklə, əgər 1211/12-ci illəri (608-609 h.q.) vəfat tarixi kimi götürüb, şairin 63-64 il yaşadığını qəbul etsək, onun təxminən bu günədək ehtimal edildiyi kimi 1141-ci ildə deyil, 1148-1149-cu illərdə (545-546 h.q.) anadan olduğu qənaətinə gələ bilərik”. R. Azadənin mülahizə və nəticələri nə qədər cəlbedici görünən də, yanlışdır. Hər şeydən əvvəl ona görə ki, “Xosrov və Şirin”dəki qırx yaşı, “İqbalnamə”dəki altmış yaş səhbətləri ilə uyğun gəlmir. İkinci tərəfdən R. Azadə hicri qəməri ilə göstərilən altmış üç il altı ay faktını miladiyə çevirəndə yaranan fərqi nəzərə almir. Hicri qəməri ilə 63 il altı ay miladi ilə göstərilsə, 62 ilə bərabər olur. Nizaminin vəfat tarixi ilə bağlı R. Azadənin ehtimalı az-çox ağlabatan görünən də, biz doğruluqdan deyil, ağlabatan görünməkdən səhbət edirik, şairin təvəllüd tarixi ilə bağlı onun qənaətləri yanlışdır.

Güney Azərbaycandan olan nizamışunas alim, Tehran universitetinin sabiq professoru Bərat Zəncaninin bu barədəki qənaəti daha qəribə və yanlışdır. “Nizami Gəncəvinin həyatı, əsərləri və “Sirlər xəzinəsinin şərhi” adlı kitabında o, bu məsələyə ayrıca diqqət yetirir. B.Zəncani, Y.Ripka, V.Baxer, Y.E.Bertels, Müctəba Minəvi, V.Dəstgirdi, V.Minorski, Q.Darab, M.Müin, Z.Səfa, Ə.Şəhabi və Mir Abbas Mirbağırzadənin şairin təvəllüdü ilə bağlı fikirlərini xatırlayandan sonra M.Mirbağırzadənin qənaəti ilə razılışaraq Nizaminin hicri qəməri tarixlə 526-(1131-1132 miladi)-ci ildə anadan olduğunu bildirir. B. Zəncani bu qənaətini əsaslandırmaq üçün hər şeydən əvvəl “İskəndərnamə”nin “İqbalnamə” hissəsindəki Gəncə zəlzələsinin təsvirinə həsr edilmiş parçanı əsas götürür. Bu təsvirin 534-cü ildə Gəncədə baş verən zəlzələnin təsviri olduğunu, Nizaminin bu zəlzələni gözləri ilə görən bir adam kimi qələmə aldığıni, bu vaxt onun 10-12 yaşlarında

olduğunu ehtimal edir. Eyni zamanda “Sirlər xəzinəsi” məsnəvisindəki peyğəmbərə müraciətlə deyilən aşağıdakı beytə istinad olunur. Nizami yazır:

Pansədo həftad bəs əyyame-xab
Ruz boləndəst beməcles şetab.
Beş yüz yetmiş yuxu dövrü bəsdir,
gün qalxib, məclisə tələs.

Buradakı 570 rəqəmi ayrı-ayrı əlyazmalarında 550, 580, 59 və s. şəkillərdə də qeyd olunur. B.Zəncani belə hesab edir ki, bu rəqəmlərdən 550 rəqəmi daha doğrudur. Düzdür, bir sırə əlyazmalarda 550 yazılmışdır. Eyni zamanda müəllif bu rəqəmi peyğəmbərin ölümündən keçən illərin sayını bildirən rəqəm kimi götürür və əsərin hicri qəməri tarixilə 561(1265/66)-ci ildə yazılıdığını iddia edir. Həm də, Nizaminin “Sirlər xəzinəsi” əsərində qırx yaşın nəqdinin intizarında olmasını nəzərə alır. Deməli, Nizami poema yazıklärkən ən azı 35 yaşında imiş. Onda 661-dən 35 çıxsaq, Nizaminin təvəllüd tarixini əldə etmiş olarıq. B. Zəncani fikirlərini yekunlaşdıraraq yazır: “Nizami həmin məsnəvidə (yəni “Sirlər xəzinəsi”ndə) özünü qırx yaşın nəqdinin intizarında olan adlandırır və ən çoxu otuz doqquz yaşı olduğunu bildirir. Və bu rəqəmi 561-dən çıxsaq, şairin təvəllüd tarixi əldə olunacaq. $561-35=522$.

Beləliklə, Nizaminin təvəllüd tarixini hicri 520-ci il hesab edən Mir Abbas Mirbağırzadənin fikri həqiqətə yaxındır. Bu qayda ilə Nizaminin Gəncə zəlzələsi zamanı, yəni 534-cü ildə on iki yaşı olmuşdur. Və əgər “qırx yaşın nəqdinin intizarındadır” ifadəsinə aşağı rəqəm olan 35-i götürsək, onun təvəllüdü 526 (miladi 1131-1132)-ci il olacaq. $561-35=hicri 526\text{-cı il}$ ”.

Barat Zəncaninin bu qənaətləri ona görə yanlışdır ki, şairin “Xosrov və Şirin”dəki qırx yaş və “İskəndərnamə”dəki altmış yaş haqqındaki qeydləri ilə uyğun gəlmir. B.Zəncani bu məsələdə Nizaminin dəqiq qeydlərini nəzərə almır. Onun şair təxəyyülünün gücünə şübhə ilə yanaşır. Elə düşünür ki, Nizami ən azı 12 yaşında olmasaydı, Gəncə zəlzələsini bu cür dəqiqliyi ilə təsvir edə bilməzdi. Əlbəttə, bunlar öz yerində. Yuxarıda qeyd etdiyimiz kimi, Nizami əsərlərindəki çoxsaylı qeydlər, xatırlatmalar təsdiq edir ki, Nizaminin təvəllüd tarixi hicri 534-535-ci miladi 1139-1141-ci illərdən birində baş vermişdir. Eyni zamanda bu tarixlər arasında elə ciddi fərq yoxdur və onlardan 1141-ci il tarixi ənənəvi olaraq qəbul edildiyindən onu dəyişdirməyə, qəti şəkildə yanlış saymağa əsas olmadığından Nizami üçün yeni bir təvəllüd tarixi ortaya atmağa heç bir ehtiyac görmürük.

*Orta əsrlər Azərbaycan ədəbiyyatı.
AMEA-nın müxbir üzvü prof. R.Azadəyə həsr
olunmuş beynəlxalq elmi konfransın materialları.
Elm, 2013. S.38-48*

NİZAMİNİN VƏFAT TARİXİ: FAKTLAR VƏ YOZUMLAR

Nizaminin tərcümeyi-halının bir çox məsələləri kimi, onun vəfat tarixi haqqında da alımlar arasında yekdil rəy yoxdur. Nəinki İranda, Hindistanda, Avropa ölkələrində, eləcə də şairin öz vətənində alımlar bu sahədə vahid rəydə deyillər. Təzkirəçilərdən Dövlətşah Səmərqəndi, Rzaqulu xan Hidayət şairin h.q. təqvimlə 576-cı ildə vəfat etdiyini yazırlar. XIII əsr müəlliflərindən Zəkeriyya Qəzvini “Asarülbilad və əxbərül-ibad” adlı coğrafi əsərində bu tarixi 590 (miladi 1193)-ci il kimi göstərir. Hind alimi Şibli Nümani “Şerül-əcəm”də 599 (1203), İran alimiləri Məhəmməd Müin, Zəbihulla Səfa 614 (miladi 1217-1218), Vəhid Dəstgirdi 599-602 (miladi 1203-1206)-ci illər arasında, Təqiəddin Kaşani və Aloys Sprenger 606 (miladi 1209-1210), Vilhelm Baxter, Herman Ete, Edvard Braun 599 (1202-1203), Bərat Zəncani 603 (1206-1207), Rüstəm Əliyev 1202, Azadə Rüstəmova 608-609 (1211-1212), H.Arası, M.Quluzadə 1203, Y.E.Bertels 600-601 (1203-1206) və 1209-cu il 12 mart, A.Y.Krumski “1203-cü ildən sonra” kimi tarixlər qeyd edirlər.

Əgər diqqət yetirsək, görərik ki, təzkirəçilər 576 (1180-1181)-ci illə 611 (1217-1218)-ci illər arasında müxtəlif tarixlər göstərirlər. Biz bu sırada böyük İran alimi, yazıçı və Nizami ırsinin öyrənilməsi sahəsində danılmaz xidmətləri olan ustاد Səid Nəfisinin adını çəkmədik. Onun vaxtilə “Ərməğan” jurnalında dərc olunan məqalələrində, 1338-ci ildə Tehranda “Divani-ğəsaledo əzəliyyate-Nizami Gəncəvi” adı ilə çap olunan kitabında bu məsələyə də ayrıca diqqət yetirilmişdir. Həmin kitabın “vəladət”, “Moddəte omr”, “Rehlət” bəhslərində ustاد S.Nəfisi bu məsələyə öz orijinal münasibətini bildirir. Sovet hakimiyyəti illərində

Gəncədə şairin qəbirdası üzərində anadan olma tarixinin 535 (miladi 1141 və vəfatinin 599) miladi 1203) kimi yazılığını xatırladır. S.Nəfisi Nizaminin doğum tarixini müəyyənləşdirərkən daha çox “İskəndərnamə” məsnəvisindəki bəzi qeydlərə əsaslsınır. O yazır: “Heç bir kitabda onun doğum tarixi qeyd edilməmişdir. Amma məsələnin aydınlaşdırılması yolu bağlı deyil. Zira özü “İqbalnamə”də qocalıqdan nälə edir və özü barədə deyir:

Bəle gərçə şod sal bər mən kohən,
Nəşod roynəqe-tazegim əz soxən.
Hənuzəm kohən sərv darəd nəvi
Həmon nəğz xongəm konəd xosrəvi.
Hənuzəm bepəncaho həft əz ğeyas
Sədəm dər tərazu nəhəd həqşenəs.
Hənuzəm zəmane beniruye-bəxt,
Dəhəd dor bedamano diba betəxt.
Beşəst aməd əndazeye-sale-mən
Nəgəşt əz xod əndazeye-hale-mən.
Bəli yaşça qocaldımṣa,
Sözdə təzəliyimin rövnəqi getməyib.
Hələ köhnə sərvimin təzəliyi var.
Hələ yorğa köhlənim şadlıq edir.
Hələ müqayisə edəndə əlli yeddimin qarşısına
Haqqı bilən tərəzidə yüz qoyur.
Hələ zəmanə bəxtimin giçü ilə
Ətəyimə inci, taxtımı ipək verir.
Yaşının əndazəsi almişa gəldi,
Ancaq halımın əndazəsi dəyişmədi.

S.Nəfisi bu misralardan sonra yazır: “Aydındır ki, bu şeirləri yazarkən onun yaşı 57 olmuşdur. “İqbalnamə”nın yazılmış tarixi məlum deyildir. Ancaq ondan əvvəl yazılan

“Şərəfnamə”ni 597 (1200-1201)-də tamamlamışdır. Bəziləri aydın-laşdırıblar ki, elə onun arxasında “İqbalnamə”ni yazmışdır. Böyük ehtimalla demək olar ki, bu parçanı 597-də, ya da bir az ondan sonra yazmışdır. Əldə olan bəzi rəvayətlərdə 598 (1201-1202) də vəfat etdiyi bildirilir. Mümkündür ki, 597-dən sonra o qədər yaşamamış, elə 597-də ölmüşdür. Əgər bu zaman ömründən 57-il keçmişdirsə onda 540-cı ildə (miladi ilə 1145-1146-cı ildə) anadan olmuşdur.

Əlbəttə, Səid Nəfisinin bütün bu fikirləri Nizami əsərinin yanlış bir əlyazma və ya nəşrinə istinad etməsi, eyni zamanda onu düzgün başa düşməməsi əsasında irəli sürülmüşdür. Nizami əsərində 57 (pəncaho həft) yaşdan yox, 50 beytdən söhbət gedir. Nizami demək istəyir ki, mən qocalsam da, söz məsəli, tərəzinin bir gözüne mənim əlli beytim qoyulsa, onun qarşısına haqq bilənlər yüz beyt qoyar ki, çəkidə ona bərabər olsun. Ustad Səid Nəfisi Nizami irsi ilə bağlı çox iş görüb. Çox mətləblərə aydınlıq gətirib. Orta əsrlərə aid qaynaqlardakı faktları toplayıb ayrıca bəhsdə kitabında nəşr edib. Nizami “Divan”ından qalan nümunələri toplayıb nəşr etdirib. Çörəkçilik edən Qivaminin Qivami Gəncəvi deyil, Qivami Razi olduğunu müəyyənləşdirib və s. Ancaq burada o inanılmaz yanlışlığa yol verib, çünkü Nizami dəqiq şəkildə qeyd edir ki, onun 50 beysi başqasının 100 beytindən qiyomatlidir, gözəldir. Hətta həmin yerdə misra “Həmuzəm bəpəncaho həft əz ğeyas” şəklində oxunsa da, onu göstərilən şəkildə anlamayaq, şərh etmək yanlışdır. Nizami həmin bəhsdə 57 yaşdan yox, əlli beytdən danışır. Görünür S.Nəfisinin istifadə etdiyi mətnə “bəpəncah beyt” əvəzinə “bəpəncaho həft” yazılıbmış. Ancaq yenə də S.Nəfisinin bunu guya şairin 57 yaşında olmasına işaret kimi anlaması, yazması yanlışdır. Səid Nəfisi heç olmasa ona diqqət yetirmir ki, özünün nümunə gətirdiyi parçada Nizani yaşının

60-a çatdığını yazır: “Bəşəst aməd əndazeye sale-mən”. Yəni yaşının miqdarı almişa gəlib çatdı. Necə ola bilər ki, eyni yerdə şair qocalığından şikayətlənərkən yaşının həm 57 olduğunu, həm də almişa çatdığını yazzın.

Səid Nəfisi nədənsə bu iki bir-biri ilə uyuşmayan rəqəmlərə diqqət yetirmək istəməyib. Hətta qəribədir ki, həmin parçadakı almiş yaşı səhbətini gerçək saymır, ancaq əlli beyt sözünün yanlış olaraq əlli yeddi şəklinə salınması nəticəsində uydurduğu 57 yaş fikrini daha gerçək hesab edir. S.Nəfisi yazır: “Bundan əvvəl təvəllüd tarixini müəyyənləşdirərkən bildirdim ki, bu şeirləri yazan zaman yəni 597-dən sonra dəqiq şəkildə 57 yaşı var idi və bu cəhətə görə onun təvəllüd tarixinin 540-ci il olduğunu bildirdik. Amma əvvəlcə yaşının dürüst 57 olduğunu deyəndən sonra iki axırıcı beytdə yaşının almişa çatdığını deməsi yaşının həqiqətən gerçəkdən 60 olduğunu demək deyildir. Yəni 60-a yaxındır. Aydınlaşdır ki, 57 yaşla 60 yaş arasında elə fərq yoxdur. Hər necə hesab etsək, Nizami 57 yaşla 60 yaş arasında ömr etmişdir”.

Nizaminin doğum və vəfat tarixləri haqqında bu cür fikir yürütmək, əlbəttə, doğru deyildir. Necə ola bilər ki, şair eyni bir yerdə yaşının həm 57 olduğunu desin, həm də almişa çatdığını bəyan etsin. Nizamidə belə fikir yoxdur. Nizamidə ancaq və ancaq yaşının 60-a çatması qeydi vardır.

57 yaşla bağlı fikirlər yoxdur. Səid Nəfisinin bununla bağlı yürüdüyü fikirlər isə təəccüb doğurur.

Səid Nəfisinin guya Nizami 57 yaşında olması haqqındaki parçanı 597-ci ildə yazmışdır fikri də doğru deyildir. Ancaq və ancaq Səid Nəfisinin Nizami üçün uydurduğu təvəllüd tarixindən qaynaqlanır. Halbuki Nizami sonra göstərəcəyimiz kimi xeyli əvvəl anadan olmuşdur və onun doğum tarixini 1141-ci ildən bir gün belə sonraya çəkmək mümkün deyildir.

İran alimi V.Dəstgirdi “Gəncineye Gəncəvi” kitabına əlavə etdiyi tədqiqatında Nizaminin vəfati haqqında da öz qənaətlərini dilə gətirir. V.Dəstgirdi də şairin vəfat tarixi haqqında danışanda daha çox “İqbalnamə”də Nizaminin guya 63 yaşlığında ölüməsi barədəki qeydinə əsaslanır. V.Dəstgirdi doğru olaraq belə hesab edir ki, “İqbalnamə”nin sonlarında Nizaminin ölümünü təsvir edən parça şairin özü tərəfindən yazılmışdır. O, 599 (1202-1203-cü il miladi)-cu ildə “İqbalnamə”ni bitirən vaxt 63 yaşlığında olmuş, bundan sonra iki-üç il yaşayıb, 600-602-ci hicri qəməri ilində -1204-1206-cı miladi ilində vəfat etmişdir. Bir az sonra isə V.Dəstgirdi Nizaminin 599 hicri – 1202-1203-cü miladi ilə 602 hicri – 1205-1206-cı il miladi tarixləri arasında vəfat etdiyini yazır.

Rus alimi Y.E.Bertels də 1940-cı illərdə yazdığı əsərlərində bu tarixlə razılaşır. Ancaq Y.E.Bertels belə hesab edir ki, şairin vəfati haqqındaki parça, çox güman ki, onun özü tərəfindən yazılmışdır. Bu barədə Səid Nəfisi ilə də razılaşan alim yazır: “Unutmaq lazımdır deyildir ki, axırınca poema yazılkən ağır xəstə idi və dəfələrlə hiss edirdi ki, ölüm artıq yastığının yanını kəşmişdir. Belə bir fikrə gəlmək mümkündür ki, bu sətirlər yazılan zaman şair artıq sonunun çatlığına inanmışdır, buna görə də həmin parçası bir növ həyatla vidalaşmaq kimi qələmə alınmışdır”. Əslində Y.E.Bertelsin bu mülahizələri o qədər də doğru görünmüür. Çünkü həmin parça müəyyən məqsədlə, əsərin quruluşunun ayrılmaz bir parçası kimi qələmə alınmışdır. Nizami “İqbalnamə”də bundan daha əvvəl yaradılış haqqında yeddi yunan aliminin, səkkizinci olaraq İsgəndərin fikirlərini dilə gətirəndən sonra doqquzuncu olaraq həmin mövzu ətrafında öz fikirlərini bəyan edir. İsgəndərin, yeddi yunan aliminin ölümünü təsvir edəndən sonra da yenə doqquzuncu olaraq öz ölümündən söhbət açır. Bu o deməkdir ki, bu parçanı ancaq

və ancaq Nizami özü yazıb. Həm də bunu ölümünün çatdığını düşündüyü üçün yazmayıb. Əsərinin quruluşuna uyğun olaraq yazıb. İsgəndər və yeddi yunan alimi kimi bir gün özünün də ölcəyini düşünüb yazıb. Bunun “İqbalnamə”nin yazılmışından bir az sonra, guya ömründən 63 il altı ay keçmiş baş verəcəyi haqda münəccimlik etmişdir. Nizami sağ-salamat ola-ola özünün ölümünü belə görmüş, belə qələmə almışdır. Həmin parçada Nizami bu yöndəki münəccimliyinə özü də gülür. Yəni İsgəndərlər, ərəstular, əflatunlar kimi, o da nə vaxtsa öləcək, onlara qovuşacaq. Ancaq onun bu 63 il 6 ay haqqındaki fikri, münəccimliyi düz çıxacaq, çıxmayacaq, bu, əsas deyil. Əsas odur ki, Nizami inanır ki, o öz dediyi vaxtda olmasa da, nə vaxtsa məhz bu qayda vəfat edəcək. Bu, nə vaxtsa baş verəndə məhz həmin mahiyyətdə olacaq. Həmin təsvir Nizami xəyalının məhsulu olmaqla bərabər şair məhz təxminən həmin tərzdə ölcəyini bəyan etmişdir. Həm də görünür ki, bu parça yazılırkən şairin həqiqətən ömründən almış üç altı ay keçirmiş.

Y.E.Bertels “İqbalnamə”dəki şairin ölümü parşasının kim tərəfindən yazılması haqqındaki fikri üzərində axıra qədər dayana bilmir, həmin parçadakı bəzi məqamları əsas gətirərək, “ola bilsin ki, şairin oğlu Məhəmməd tərəfindən yazılmışdır” qənaətinə gəlir. Y.E.Bertels elə oradaca C.Modinin Nizaminin vəfat tarixi ilə bağlı məqaləsindəki bir fakta diqqəti cəlb edir. C.Modi öz şəxsi kitabxanasında olan və 1603-cü ildə köçürülmüş bir “Xəmsə” nüsxəsinin sonunda “İqbalnamə”nin tamamlanması ilə bağlı üç beytdən ibarət bir qeyd olduğunu yazar. Həmin qeyd belədir:

Həmiše xocəsteço sərve-rəvan
Be ma bad dər bəzme-şahe-cəhan.

Be tarixe pansədo nəvədo həft sal
Ke xanəndeyi zu nəgirəd məlal.
Səre sall çarom məhərrəm bodəst
Ze saət qozəşte çəharom bodəst.
Gözəl sərv kimi şahin məclisində
Bizə uğurlu olsun.
Beş yüz yeddi il tarixində ki,
Oxuyan ondan kədərlənməsin.
İlin əvvəli, məhərrəm ayının dördü,
Dörd saat keçmişdi.

Onu da xatırladaq ki, şair poemanın sonunda yaşının əndazəsinin altmışa gəldiyini yazar ki, bu da Nizaminin təvəllüd tarixi ilə uyğun gəlmir. Yuxarıda qeyd edildiyi kimi, Nizaminin təvəllüd tarixi 534-535-ci illərdən birində baş vermişdir. Bu qeyddə göstərilən 597-ci il tarixi isə bu altmış yaşı qeydi ilə uzlaşdırır. Əgər bu tarixi poemanın həqiqi tamamlanma tarixi kimi götürsək, onda Nizaminin təvəllüd tarixini də 537-ci ilə çəkmək lazımlı gəlir. Bu da “Xosrov və Şirin”dəki faktlarla düz gəlmir. Ona görə də C.Modinin “Xəmsə” nüsxəsində olan 597-ci il tarixini poemanın əlyazmalarından birinin köçürülmə tarixi kimi qəbul etmək lazımlı gəlir.

Y.E.Bertels bu misraları Nizamiyə məxsus olmayan, texniki cəhətdən zəif olan və hər hansı köçürücü tərəfindən artırılan sətirlər sayır. Ancaq onu da qeyd edək ki, Y.E.Bertels 1956-ci ildə nəşr edilən son monoqrafiyasında Nizaminin 1209-cu ilin mart ayının 12-də vəfat etdiyi fikrinə gəlir. 1947-ci ildə arxeoloq Ələsgərzadənin Nizaminin qəbirdaşı üzərindəki yazını oxuması, onun surətini nəşr etdirməsi Y.E.Bertelsi bu qənaətə gətirir. Y.E.Bertels hətta həmin yazıda gedən bir səhvi də onun doğruluğunu, həqiqiliyinin bir təsdiqi kimi qəbul edir.

Nizaminin vəfat tarixi ilə bağlı Rüstəm Əliyevin araşdırımları da maraq doğurur və bu barədə dəqiqləşdirmə aparmağa ehtiyac duyulur. R.Əliyev Nizaminin vəfat tarixini müəyyənləşdirərkən bir yandan “Xosrov və Şirin” poemasındaki bəzi qeydlərə, digər yandan “İqbalnamə”dəki şairin vəfatından bəhs edən parçaya əsaslanır. Onun “Nizami Gəncəvi” adlı 1991-ci ildə nəşr olunan kitabında bu mətləbin şərhinə xeyli yer verilmişdir. R.Əliyev həmin kitabda yazır: “Nizaminin ölüm tarixi indiyədək dəqiqləşdirilməmiş qalır. Lakin bu problemi həll etməyə imkan verən müəyyən məlumatlar mövcuddur.

Nizaminin yaxın adamlarından biri, bəlkə də oğlu Məhəmməd şairin ölümünü nəzmə çəkmiş və həmin sətirləri “İsgəndərnamə”nin ikinci kitabında, antik dövr filosofları Əflatun, Sokrat və Ərəstunun ölümlərinə həsr olunmuş fəslə daxil etmişdir. Həmin parçada “İsgəndərnamə” müəllifinin yaşı göstərilir. Bundan sonra Nizaminin vəfati ilə bağlı parça nümunə göstərilir. Həmin parçada Nizaminin 63 yaş yarısında vəfat etdiyi qələmə alınır. R.Əliyev bu parçadan sonra yazır: “Əgər altmış üç il yarı� qəməri ilini müasir tarixə çevirsək (qəməri il günəş ilindən 10 gün qıсадır), onda tam dəqiq şəkildə demək olar ki, şair 1202-ci ilin iyun ayında vəfat etmişdir”.

Əvvələn, Nizaminin vəfatını təsvir edən parça “İqbalnamə”nin quruluşu ilə o qədər bağlıdır ki, onu başqa bir adamın yazması imkan xaricindədir. Əksər nizamişunaslar bu parçanın məhz Nizami tərəfindən yazıldığını bildirirlər. Bu parçanı ancaq və ancaq Nizami özü yazmış, özünü ölümünü təsvir etdiyi qəhrəmanlarının cərgəsinə qatmışdır. Bu səhv qənaətlərin kökündə daha ciddi səhvlər dayanır. Birincisi odur ki, R.Əliyevə görə Nizami “Xosrov və Şirin” poemasını 575-ci ildə yazmağa başlayıb və həmin vaxt onun qırx yaşı olub. Əvvələn, “Xosrov və

Şirin” poeması 575-ci ildə deyil, 573-cü ildə, III Toğrul rəsmən sultanlıq taxtına sahib olan zaman yazılmışa başlanıb və əsər üzərində iş 576-cı ilə kimi davam edib. Belə ki, Nizami “Bu nəzmin tarixi və başlangıcı” bəhsində dəqiq şəkildə göstərir ki, Sultan III Toğrul Sultan Arslanın yerinə taxta oturanda mən bu xəzinənin qapısını açdım, bu binanın əsasını qoydum. Sultan III Toğrulun taxta çıxmazı isə İbn Əl-Əsirin, İbn Xəldunun və başqalarının dəqiq göstərdiyi kimi 573-cü ilin məhərrəm ayında - 1177-ci ilin iyulunda baş vermişdir. Həmin vaxt sultanlığa tabe bütün torpaqlarda sultan Toğrulun adına xütbə oxunmuş, beş növbə burulmuşdur. Nizami bütün bunları “Xosrov və Şirin”in göstərilən bəhsində o qədər dəqiq təsvir edir ki, əsərin yazılmış tarixi ilə bağlı heç bir şübhə yeri qalmır. Ona görə də R.Əliyevin “Xosrov və Şirin” poemasının hicri 575-ci ildən yazılmışa başlanması fikrini hardan aldığı bilinmir. Əsərin yazılmışa başlanmasından sonra keçən illərdən birində Nizaminin yaxın bir dostu onun yanına gəlir və söhbət zamanı şairin qırx yaşı olduğunu bildirir.

Maraqlı və qəribə burasıdır ki, R.Əliyev bu yolla Nizaminin hətta 1202 -ci ilin iyun ayında vəfat etdiyini müəyyənləşdirir. Məsələ burasındadır ki, Nizami “Xosrov və Şirin” də belə bir beyt işlədir:

Fələk bəxtimdə sirlik göstəribdir,
Nə fayda amma yun şirlik veribdir.

Hələ vaxtilə 1940-ci illərdə Y.E.Bertels burada Nizaminin Günəş Şir bürcündə olan vaxt anadan olmasına işaretə olduğunu ehtimal etmişdir. Ancaq bizə elə gəlir ki, Günəş Şir bürcündə bir aydan çox olur. R.Əliyev isə 535-ci ildə Günəşin Şir bürcündə dövr etmə müddətini 17 avqustla 22 avqust arasında məhdudlaşdırır. Bu isə bizim üçün

anlaşılmaz bir yanlışlıqdır. Görünür ki, R.Əliyev çoxlarının qəbul etdiyi hicri qəməri 535-ci il tarixini və Nizaminin 575-ci ildə 40 yaşı olması haqqındaki söhbəti riyazi dəqiqliklə qəbul edir. Belə ki, 535-ci ilin ilk günü miladi tarixlə 1140-ci ilin avqust ayının 17-nə düşür və həmin ayın 23-nə qədər davam edir. Günəşin Şir bürcündə olmasının əvvəlki günləri hicri qəməri tarixlə 534-cü miladi ilə 1139-cu ilə düşür. Ancaq burada iki məqam nəzərə alınmalıdır. Əvvələn, “Xosrov və Şirin” də göstərilmir ki, dostu Nizaminin yanına neçənçi ildə gəlir və onun qırx yaşı olduğunu söyləyir. Ikincisi hər hansı bir şəxsin yaşı dəqiq şəkildə qırx yox, qırx ətraflarında olanda da ona qırx yaşı var deyə bilərlər. “Xosrov və Şirin”də elə poemanın əvvəllərində şair Ənhəraqdan (Kəpəzdən) danışanda 1139-cu il Gəncə zəlzələsini xatırladır və onun tarixi ilə bağlı yenə qırx il söhbəti ortaya gəlir. Məşhur xalq məsəlini xatırlayaq. “Qırx yaşında öyrənən göründa çalar” atalar sözü o deməkdir ki,ancaq qırx yaşında öyrənən göründa çalar, ondan bir az əvvəl və ya sonra öyrənən yox. Ancaq o həqiqətdir ki, 535-ci ildə Günəşin Şir bürcündə olma vaxtının bir hissəsi, yəni 17 avqustdan 23 avqusta kimi olan ikinci hissəsi, miladi ilə 1140-ci ilə düşür. Ancaq bütün bunlar Nizaminin vəfat tarixini dəqiqləşdirməyə xidmət etmir. Bu qədər səhvlər, diqqətsizliklər, faktlara başdansovdu yanaşmalarla həqiqəti ortaya qoymaq imkan xaricindədir. V.Dəstgirdi, B.Zəncani, Y.E.Bertels, A.Y.Krimski və digərləri faktlara söykənərək Nizaminin hətta 1203-cü ildən sonra da həyatda olduğunu yazırlarsa, R.Əliyev bu tarixi öz uydurmaları ilə bir az da əvvələ çəkir. Həm də çox təəssüf ki, onun bu səhv müddəaları onun müxtəlif dillərdə nəşr olunan kitablarında, məqalələrində, önsözlərində özünə yer almışdır. R.Əliyev 1991-ci ildə Bakıda Nizami əsərlərinin rusca çap olunmuş üç cildliyinə ünvanladığı ön sözdə yazar: “Onun təvəllüd tarixi

1141-ci il kimi qəbul edilmişdir. Ancaq “Xosrov və Şirin” poemasında olan avtobioqrafik qeydlərin tədqiqi imkan verir ki, ayrı nəticə çıxarılsın. “Kitabın yazılması üçün üzr” adlı bəhsində deyilir.

Fələk bəxtimdə şirlik göstəribdir,
Nə fayda amma yun şirlik veribdir.
Nə o şirəm ki, düşmənlə edim cəng,
Bu bəsdir təkcə mən mənlə edim cəng.

Bu sətirlərdən aydınlaşır ki, şair Şir bürcü altında doğulmuşdur. Başqa bir yerdə o göstərir ki, poema üzərində işin başlanğıcında onun qırx yaşı varmış, o həmin əsəri müsəlman Ay təqvimini ilə 575-ci ildə yazmağa başlamışdır. Deməli, Nizami 535-ci ildə anadan olmuşdur. Bu ildə Günəş Şir bürcündə 17-22 avqustda olmuşdur. Bu faktları müasir təqvimə çevirsək, biz Nizaminin 1140-ci ilin 17 avqustla 22 avqust arasında doğulduğunu müəyyən etmiş olarıq.

R.Əliyev “Sirlər xəzinəsi” poemasının yeni elmi-tənqidî mətnini hazırlayıb 1374-cü ildə “Əlhoda” nəşriyyatı vasitəsilə çap etdirmişdir. Həmin kitaba yazılın önsözdə də eyni yanlış mülahizə qələmə alınır: “Müxtəlif alımlərin fikrincə Nizami 1138-1146 (533-543 h.q.)-ci illər arasında anadan olmuşdur. Amma “Xosrov və Şirin” də etdiyi işarələrə görə o, 535-ci ildə Şir bürcündə dünyaya gəlmişdir bu tarix 1140-ci ilin 17-22 avqustuna uyğundur”. Düzdür, burada Nizaminin vəfat tarixi göstərilmir. Ancaq aydınlaşır ki, burada da R.Əliyev Nizaminin vəfati ilə bağlı eyni qənaətlər üzərində dayanır.

Nizaminin vəfat tarixi ilə bağlı Bərat Zəncaninin fikirləri daha çox maraq doğurur. Şairin vəfat tarixi ilə bağlı yanlış mövqə tutan, şairin əsərlərindəki bir çox faktlara etinasızlıq göstərən B.Zəncani Nizaminin doğum ilini 526

(miladi 1131-32)-cı ilə apararkən, əlbəttə, tamamilə yanılır. Və onu bu səhv mövqeyə gətirib çıxaran “Sirlər xəzinəsi” əsərindəki yeganə tarix olan misranın düzgün variantını seçə bilməməsidir. B.Zəncaninin “İqbalnamə” də Nizaminin öz vəfati ilə bağlı verdiyi parçaya münasibəti də yanlışdır. “Əncameşə ruzqare-Nizami” (“Nizaminin ömrünün sonu”) adlanan bu parçanın Nizami tərəfindən yazıla bilməsi fikrini B.Zəncani rədd edir. “Haqqında danışılan şeir Nizaminin ola bilməz və şeirin müəllifi Nizami deyildir, zira olmuş əhvalatı nəql edir. Belə nəzərə gəlir ki, Nizaminin ölümündən sonra hansısa bir şair bu beyləri demiş və “İqbalnamə” yə artırmışdır. İstər B.Zəncani, istər Y.E.Bertels, istər R.Əliyev bu parçanın Nizami tərəfindən yazıldığını qəbul etməyəndə yanılır və “İqbalnamə” nin quruluşunu nəzərə almırlar. Belə ki, “İqbalnamə” də İsgəndərin yeddi alimlə xəlvətə çəkilib, yaradılışın sirləri haqqında söhbət etməsini qələmə alarkən Nizami əvvəlcə yeddi alimin, sonra İskəndərin, daha sonra, yəni doqquzuncu adam kimi özünün qoyulmuş suala münasibətini, cavabını qələmə alır. Yeddi alim üstəgəl İskəndər, üstəgəl Nizami üsulu ilə hərəkət edir. Eyni üsul İskəndərin, yeddi yunan aliminin və Nizaminin ölümünün təsvirində də gözlənilir. Başqa sözlə, Nizami elmi-fəlsəfi söhbətlərdə özünü antik filosoflarla bir cərgəyə qoysuğu kimi, özünün ölümünü də onların ölümü silsiləsinə qatır.

Həm də burada “İsgəndərnəmə” nin tamamlanma tarixi əks olunmuşdur. Yuxarıda qeyd etmişdik ki, Nizami “Xosrov və Şirin”in başlanğıcında Ənhəraqdan, Gəncə zəlzələsi nəticəsində onun dağılmasından danışarkən bu hadisənin qırx il əvvəl baş verdiyini xatırladırsa, elə ondan bir az əvvəl dostu Nizaminin qırx yaşı olduğunu bildirir. Buradan da Nizaminin 534-cü ildə, miladi ilə 1139-cu ilin 23 iyulu ilə 23 avqustu arasında anadan olduğunu söyləmək

lazım gəlir. Ay və gün isə Nizaminin Şir bürcündə anadan olması barədəki misralarına əsasən təxmin edilir.

Fələk bəxtimdə şirlilik göstəribdir,
Nə fayda, amma yun şirlilik veribdir.

Əgər 534-ün üzərinə 63 il altı ay gəlsək, 597-598 rəqəmi alınır ki, bu da həm C.Modinin “Xəmsə” nüsxəsinin sonundakı tarixə, həm də bir çox alimlərin Nizaminin vəfat tarixi kimi götürdükləri hicri 599-cu il tarixinə, miladi 1203-cü il tarixinə müəyyən qədər uyğun gəlir. Ancaq bizə görə həmin qeydlərlə Nizami özünün həqiqi cismani ölümünü nəzərdə tutmamışdır. Bəlkə ruhunda, qəlbində, ağılında olanları əsərlərinə köçürdüyüünü, “İsgəndərnamə” ni bitirməklə artıq 63 il altı aylıq ömrünü başa vurdugunu, beytlərinə, misralarına köçürdüyüünü yazmaq istəmişdir. Şairin öz ölümünü bu şəkildə təsvir etməsi, gülə-gülə dostlara üz tutması, bağışlayanın ona bağışlanmaq ümidi verdiyini xatırlatması-bunlar hamısı onun həyat və ölüm haqqındaki düşüncələrinə tam uyğundur. Nizami ağır xəstə olduğuna görə yox, ölümünün artıq yaxın olduğunu düşündüyüնə görə yox, bir yönən “İqbalnamə” nin quruluşundakı bütövlüyün gözlənilməsinə əməl edərək, o biri yönən ölüm və həyat haqqındaki düşüncələrinin intəhasızlığını, qeyri-adiliyini, ən yüksək insani mahiyətini əks etdirmək üçün əsərində belə bir parça yaratmışdır. Bu parça:

Yüz il sonra soruşsan hardadır o,
Deyər hər beysi ki, bax burdadır o.

deyən Nizaminin insan və sənətkar təxəyyülnün məhsuludur. İsgəndərin, yeddi yunan aliminin ölümünü XII əsrin

dumanları arxasından boylanaraq təsvir edən Nizami sanki neçə illər sonraya səyahət edərək oradan özünün “İskəndərnamə” ni bitirəndən bir az sonra ömründən 63 il altı ay keçən bir vaxtda vəfat etdiyini, özü də necə vəfat etdiyini qələmə almışdır. Bu parçada ifadə olunanlar onun arzusu, istəyi, vəsiyyəti, əqidəsidir. Biz bu fikirdəyik ki, həmin parça ancaq və ancaq Nizaminin özü tərəfindən yazılmışdır və onun sənətkarlıq möcüzələrindən biridir. Nizami bu parça ilə, yəni olmayan, ancaq olacaq ölümünü təsvir etməsi və ölümə münasibəti ilə də özünü yunan alımları ilə eyni cərgəyə qoyur. Bu parça adı ölüm faktının qeydə alınması deyildir.

Bərat Zəncani yeganə alim deyildir ki, Nizaminin vəfatını təsvir edən parçanın Nizami tərəfindən deyil, başqa bir adam tərəfindən yazıldığını iddia edir. Bununla bərabər B.Zəncaninin Nizaminin ölüm tarixi ilə bağlı qənaətləri maraqlı və ağlabatandır və şairin əsil vəfat tarixinin təsdiqinə yardımçı olur. Müəllif İbn əl-Əsirin “Əl-Kamil” əsərində hicri 602-ci ilin hadisələrinin təsviri ilə “İqbalnamə” əsərində Nüsərətəddin Əbu Bəkrin mədhinə həsr olunan parçadakı bir faktın təsviri arasında bir yaxınlıq görür və bununla da Nizaminin guya 63 yaşlığında vəfat etməsi fikrini alt-üst edir. B.Zəncani yazır: “Nizaminin vəfat tarixinə yaxın olmaq üçün demək lazımdır ki, Nizami “İqbalnamə” də məmduhunun mədhi üçün elə beytlər yazmışdır ki, orada göstərir ki, Nüsərətəddin Əbu Bəkr oğul atası olmaq arzusunda olur və bu baxımdan Gürcüstandan bir qadın istəyir.

Xə ey varese-Keyxosrovi,
Be bazuye to poşte-doylət qəvi.
Nəzər kon dər in came-gitinomay,
Bebin ançe xahi ze gitixoday.

Xəyale-çenin xəlvəti zadei
Dəhəd mojdəye-şəh be şəhzadei
Be mən çenan dər qoşad in kılıd,
Ke dorri ze dəryayı ayəd pədid.
Ke ta mil zəd sobh bər təxte ac,
Çenan dor nəbudəst dər hiç tac.
Ço məhd aməd əvvəl betəqrire kar,
Əgər məhdi ayəd şeqofti mədar.
Bər aray bəzmi bədin xorrəmi
Kəmərbənd çon aseman bər zəmi.
Əhsən sənə, ey Keyxosrov məclisinin varisi;
Dövlətin gücü sənin qolundadır.
Dünyanı əks edən bu cama nəzər
sal, dünya ağılığından nə istəsən, görərsən.
Xəlvətdə doğulan belə bir xəyal
şaha şahzadədən müjdə verər.
Bu açar mənə elə bir qapı açdı ki,
dənizdən bir inci çıxacaq.
Sübh fil sümüyündən olan taxta meyl etdiyi vaxtdan
heç bir tacda belə inci olmamışdır.
İşin əvvəlində beşik sözü yazıldıqından
əgər bir beşikdə oturan gəlsə, təəccüblənmə.
Bu şadlıq münasibəti ilə bir məclis düzəlt,
göylər kimi yerə kəmər bağla.

Bərat Zəncani İbn əl- Əsirə və Nizaminin etdiyi açıq işarələrə əsaslanaraq Nüsətəddinlə Gürcüstan hakiminin qızı arasındakı bu izdivacın hicri 602 (miladi 1205-1206) ci ildə baş verdiyini, Nizaminin yuxarıdakı beytlərində gəlin kəcavəsinin gəlməsindən danışdığını, bu izdivacın uğurlu olacağından, bu izdivacdən Nüsətəddinin oğlu olacağından söhbət açıb, şaha xoş müjdə verdiyini yazar. Bunları qeyd edən B.Zəncani yazar: “Şair yəqinən 602-ci ilə kimi həyatda

olmuş və onun vəfati 602-ci ildən sonra, ehtimal ki, 603 (miladi 1206-1208 -ci ildə, yəni şairin 81 yaşı olan zaman baş vermişdir". Bu qiymətli faktlar və şərhlərdə yanlışlıqlar da vardır. Əvvələn, guya vəfat edərkən Nizaminin 81 yaşı olması haqqındaki fikir səhvdir. Müəllifin Nizaminin anadan olma tarixini səhv olaraq hicri 526 (miladi 1131-1132)-ci ilə aparmasının nəticəsidir. B.Zəncaninin ikinci səhvi ondan ibarətdir ki, şairin hicri 602-ci ildə həyatda olduğunu qəti söyləsə də, bir il sonra yəni 603-cü ildə vəfat etdiyini ehtimal edir. Ancaq B.Zəncaninin aşkar etdiyi bu fakt, yəni şairin hicri 602-ci ildə hələ həyatda olması fikri Nizaminin qəbirüstü yazışdakı vəfat tarixinin doğruluğunu təsdiq etmədədir. Daha ayrı fikir, ayrı ehtimal üçün yer qalmır.

Bərat Zəncaninin "İqbalnamə"nin yazılmış tarixi, kimə ithaf olunması ətrafindakı araştırma və mülahizələri də diqqəti cəlb edir. Müəllif bu fikirdədir ki, "Nizami "İqbalnamə"ni hicri 588-ci ildə "Şərəfnamə"dən sonra yazmağa başlamış, yarımcıq qoymuş və "Yeddi gözəl"in yazılmasından sonra onun arxasında hicri 599-cu ildə tamamlamışdır. "İqbalnamə" həqiqətdə "Şərəfnamə"nin davamıdır və Nizami onu "Şərəfnamə"ni Nüsətəddin Əbübəkr ben Məhəmməd Eldənizə ithaf etmişdir və "İqbalnamə"ni də həmin padşaha ithaf etmişdir". Bundan sonra B.Zəncani "İqbalnamə"nin məhz Nüsətəddinə ithaf edildiyini sübut etmək üçün əsərdən nümunələr gətirmiş, onlarda işlənən Cahan Pəhlivan, Bışkin, Nüsətəddin, Nüsət ifadələrinə diqqət cəlb etmişdir. "Tərəfdare-Mosul befərzanegi" misrasını isə Eldənizlərin Mosul hakimlərinə hamilik etməsinin ifadəsi kimi qiymətləndirilmişdir. B.Zəncani belə maraqlı bir cəhətə də diqqəti cəlb edir və Nizami məmduhunun şərab işən olmasını nəzərə çatdırır ki, bu sıfət dindar və sufi məslək Mosul hökmdarlarına xas

deyildir. Nizaminin məmduhunun şərab işən olması ilə bağlı bəzi misralarını xatırlayaq:

Yeki sərv pirastəm dər çəmən
Ke bər yade u mey xorəd əncomən.
Çəməndə bir gül bəzədim ki,
Onu yad edərək məclisdə şərab içsinlər.

Səre-sərfərazano gərdənkəşan
Məlek Nosrətəddin soltan neşan ...
Ço dər cam rizəd meye salxord,
Şəbixun bərəd ləl bər lacevord.
Başını uca, çıynını dik tutanların başçısı,
Sultan nişanəli şah Nüsrətəddin
Çoxillik şərabi cama tökəndə
Ləl (şərab) lacivərdə həmlə edər.)

To mey xor bəhane ze dər dur dar,
Məra ləb bemohrəst məzur dar.
Beh an cam karəd ze əndiše huş,
Həme sale mey xordənət bad nuş.
Sən şərab iç, bəhanəni qapıdan qov,
Mənim ağızman möhürlüdir üzürlü tut.
Düşüncədən huşu aparan o mey yaxşıdır.
Bütün il şərab içməyin nuş olsun).


Biz burada B.Zəncaninin nümunə gətirdiyi parçalardan ixtisarla ancaq bəzilərini qeyd etdik. B.Zəncani bu yönə fikrini sübut üçün İbn Əl-Əsirdən maraqlı bir parçası da nümunə gətirir və yazar: İbn əl-Əsir 602-ci ilin hadisələri ilə bağlı yazar: “Bu il Marağa hakimi Əlaəddin və İrbil hakimi Müzəffərəddin Kükəbəri bir-biri ilə əlbir oldular ki, Azərbaycana həmlə etsinlər və gecə-gündüz başı şərab

içməklə qızışan, idarə işlərinə, qoşun və xalqın qeydinə qalmayan Azərbaycanın sahibi Əbübəkr ben Pəhləvandan (Nüsətəddindən) oranı alalar. Onu da qeyd edək ki, B.Zəncani bu araştırma və mülahizələrində daha çox “İqbalnamə”nin Mosul hökməndəri İzzəddin Məsuda ithaf edildiyini söyləyən Vəhid Dəstgirdinin fikrinə qarşı çıxır və burada onun gətirdiyi dəlillər qarşısında geri çəkilməmək çətindir. Müəllif bu barədə altı mühüm dəlildən sonra fikrini belə yekunlaşdırır: “Nəticə odur ki, Nizami “İqbalnamə”ni 587 ya 588 hicridə başlamış, 599 hicridə sona çatmış və 602 hicridə yenidən nəzərdən keçirdikdən sonra bu mənzuməni də Nüsətəddin Əbübəkr ben Məhəmməd Eldənizin adına yazmışdır”. Elə həmin yerdə B.Zəncani V.Minorskinin fikrini də xatırlamağı unutmur. V.Minorski yazar: “Tam bir ehtimalla demək olar ki, bu mənzumə (“İqbalnamə”) də əsasən “Şərəfnamə” kimi Nüsətəddinə hədiyyə edilmişdir”.

B.Zəncani son olaraq Nizaminin vəfatının 602 hicridən sonra, 602 (1205-1206 miladi) ilə 606 hicri (1209-1210 miladi) arasında baş verdiyi qənaətini bildirir. Onun bu araştırma və mülahizələri Nizaminin qəbirüstü yazısının doğruluğunu, böyük şairin həqiqətən 1209-cu il mart ayının 12-də vəfat etdiyini bir daha təsdiq edir. Və bir daha yəqin edirik ki, Nizaminin qəbirüstü yazısında olan faktlar həqiqətdir.

Nizaminin vəfat tarixi ilə bağlı qəbul edilmiş həqiqət bundan ibarətdir ki, bu böyük Gəncə Şeyxi 1209-cu ilin mart ayının 12-də vəfat etmişdir. Bu tarix şairin qəbirdəsi üzərində qeyd olunmuşdur və həmin qəbirdəşini arxeoloq Ə.Ələsgərzadə görmüş, oxumuş, 1947-ci ildə yazış nəşr etdiyi məqalədə oxucuların ixtiyarına vermişdir. İndi həmin qəbirdəşinin harda olduğu bilinmir. Digər tərəfdən Nizami əsərlərindəki qeydlər tədqiqatçıları ayrı-ayrı

təxminlər irəli sürməyə sövq edir. Bəzi nizamışunaslar şairin əsərlərindəki qeydlərə subyektiv yanaşdıqlarından Nizaminin vəfat tarixini dəqiqləşdirməkdə çətinlik çəkir, bu barədə yanlış fikirlərə yol verirlər. Ancaq yenə də V.Dəstgirdi, B.Zəncani, Y.E.Bertels, hətta Nizaminin vəfatının 1203-cü ildən sonra baş verdiyini yazan A.Krimski daha doğru hərəkət edirlər. Bu alımların fikri budur ki, Nizami 1203-cü ildən sonra da həyatda olmuşdur. B.Zəncani isə dəqiq faktlar əsasında şairin 1206-cı ildə həyatda olduğunu yazır və şairin bundan bir az sonra vəfat etdiyini təxmin edir. Biz bu fikirlər vasitəsilə də Nizaminin vəfati ilə bağlı qəbirüstü yazısının təsdiq edildiyini düşünürük. Biz vaxtilə Y.E.Bertelsin də Nizami haqqındaki kitablarının birində surətini verdiyi həmin qəbirüstü yazını oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik.



Həmin qəbirüstü yazının surəti “Nizami dövründə Azərbaycan arxitekturası” kitabından götürülmüşdür.

Ədəbiyyat

1. Bərat Zəncani. Əhvalo asaro şərhe-Məxzənül-əsrarə-Nizami Gəncəvi, Tehran, 1368.
2. Nizami Gəncəvi. İqbalməmə, Elmi-tənqidi mətni tərtib edən F.Babayev, Bakı, 1947.
3. Rüstəm Əliyev. Nizami Gəncəvi. Bakı, Yaziçı, 1991.
4. Зия Бунятов. Государство Атабеков Азербайджана. Баку, 1975.
5. Səid Nəfisi. Divane-qəsaedo گەزەلیyyate Nizami Gəncəvi, Tehran, 1338.
6. Gəncineye-Gəncəvi ya dəftəre-həftome həkim Nizami Gəncəvi. Tehran, 1318.
7. Е.Э.Бертельс. Низами и Физули. Москва, 1962.
8. R.Əliyev. Nizami Gəncəvi və onun “Sirlər xəzinəsi” poeması. - Nizami Gəncəvi. Sirlər xəzinəsi, Yaziçı, Dakı, 1981.
9. Низами. Стихотворения и поэмы. Вступительная статья, составление и примечания Р.Алиева. «Советский писатель», Москва, 1981.
10. R.Əliyev. Nizami. Qısa bibliografiq məlumat, Bakı, Yaziçı, 1983.
11. R.Əliyev. Nizami Gəncəvi, Bakı, 1981.
12. R.Əliyev. Nizami Gəncəvi. Bakı, 1979.
13. Z.Bünyadov. Azərbaycan Atabəylər dövləti, Bakı, Elm, 2007
14. R.Əliyev. Nizami Gəncəvi, Bakı, 1991.
15. A.E.Крымский. Низами и его современники. Баку, Элм. 1981.
16. Низами Гянджави. Собрание сочинений сочитаний. В трёх томах. I том, Баку, Азернешр, 1991.

17. Nizami Gəncəvi. Xosrov və Şirin. Elmi-tənqidi mətn, Bakı, 1960.
18. Nizami Gəncəvi. Xosrov və Şirin. Farscadan tərcümə Xəlil Yusiflinindir, Gəncə, 2012.
19. Nizami Gəncəvi. Məzzənül-əsrar. Tehran əl-Hoda, 1374 h.ş.
20. Е.Э.Бертельс. Низами. Творческий путь поэта. Москва. 1956.
21. İbn əl-Əsir. Əl Kamil fit-tarix. Azərb. EA Nəşriyyatı, Bakı, 1959.
22. Архитектура Азербайджана эпохи Низами. Баку, 1947.

“Nizamışünaslıq” jurnalı. Gəncə, 2015-ci il, №5.

NİZAMI GƏNCƏVİNİN ANA DİLINDƏ ŞEİRLƏR “YAZMASI” HAQQINDA

Nizami Gəncəvinin bütün məlum əsərləri fars dilində yazılmışdır. Nizami bu əsərlərdə hər yerdə dünya və insan adından söhbət açır, ümumi insani dəyərlərdən danışır. Eyni zamanda, şair əsərlərində bir türk qüruru nümayiş etdirir. “Xosrov və Şirin” dastanının ideal qəhrəmanları olan Məhinbanu və Şirini bir Bərdə əhli kimi, bir Azərbaycan türkü kimi təqdim edir, onların özlərinin dililə qururla Əfrasiyab varisi olduğunu bəyan edir. “İskəndərnamə”də böyük fateh İskəndəri Bərdəli Azərbaycan hökmdarı Nüşabənin ayağına gətirir. İskəndərlə rəftarında, fikirlərində Nüşabə özünü kamil bir dövlət adamı kimi aparır. Tarixi arxetipi Atropatena hökmdarı Atropat olan Çin xaqanı timsalında yenə kamil bir hökmdar surəti yaradılır. Həmin Çin xaqanı Əfrasiyab varisi, türklərin başçısı, Turan torpağının sahibi adlandırılır və Çin sözü Turan sözünün sinonimi kimi işlənir. Bu epizodda şairin təsvir etdiyi bir məqamda “keçmiş adamlar doğru demişlər ki, çinlilərdə (yəni türklərdə - X.Y.) əhd və vəfa yoxdur” sözləri ilə türkə, o cümlədən Azərbaycan türklərinə əyri baxanların mövqeyi məsxərəyə qoyulmuşdur. Bu cür məqamların əsasında Azərbaycan alimləri düşünürlər ki, dahi şair özünün doğma ana dilində də, yəqin ki, şeirlər yazmışdır. H.Arası, M.Arif, M.Quluzadə, Ə.Mübariz, Ə.Ağayev, R.Azadə və digər alimlərimiz bu haqlı mülazəyə tərəfdar çıxmışlar.

Misirin Xədiviyə kitabxanasında Nizami divanı adlı bir əlyazması saxlanılmışdadır. Bu divan haqqında xəbər tutan Səid Nəfisi onun farsca olduğunu düşünüb. 1935-ci ildə həmin divanın surətini əldə edən V.Dəstgirdi “Örməğan” jurnalında “Nezamiye-türk” adlı bir məqalə dərc edərək onun müəllifinin Nizami Gəncəvi deyil, XV əsrə

yaşamış Nizami təxəllüslü bir türk şairi olduğunu yazmışdır. Məsələ burasındadır ki, vaxtilə Helmi Dağıstanı Qahirənin Osmaniyyə mətbəəsində çap olunan kataloqda yazır: “Talifi əl movla Nizaməddin Əbu Məhəmməd Cəmaləddin Yusif ben Müəyyəd əl-Gəncəvi əl-Uveysi. Vəfatı 597-ci il”. Həm də şeirlərin türkçə olduğunu qeyd edir.

“Azərbaycan müəllimi” qəzetiinin 7 oktyabr 1981-ci il tarixli nömrəsində Əbülfəzl Hüseyni “Nizaminin ana dilində şeirləri” adlı bir məqalə dərc etdirmiş və cünglərdən topladığı üç qəzəl və bir beyti Nizaminin Azərbaycan dilində yazılmış əsərləri kimi təqdim etmişdir. Bu sətirlərin müəllifi “Kirovabad kommunisti” qəzetiinin 12 yanvar 1982-ci il tarixli sayında bu məqaləyə cavab yazaraq, fikrin doğru olmadığını, həmin şeirlərin Qaramanlı Nizaminin 1974-cü ildə Ankarada çap olunan “Divan”ında da olduğunu nəzərə çatdırmışdır. Qeyd etdik ki, bu şeirlər Qaramanlı Nizaminindir və onun divanının bütün əlyazma nüsxələrində vardır. Onun müləmmə qəzəlinə onlarla türk şairi nəzirə yazmışdır. Həmin məqalə belə sözlərlə qurtarırdı: “Qaramanlı Nizaminin şeirlərinin Nizaminin adına çap edilməsi, əlbəttə, təəssüf doğurur. Nizami Gəncəvinin heç kəsin şeirinə ehtiyacı yoxdur. Bu poeziya elə bir ümmandır ki, zorla ona daxil edilən hər bir damla yad görünür. Gəlin bu böyük sənət ümmanının saflığını, əzəmətini qoruyaq, özgənin əsərlərini onun adına çıxmayaq”.

Son vaxtlar Dr. Hüseyin Şərqiñin israrla, uydurma dəlillərlə Qaramanlı Nizaminin bəzi şeirlərini götürüb Nizami Gəncəvi əsəri kimi nəşr etməsi, bunu sübuta çalışması təəssüf doğurur. Çünkü onun nəşr etdirdiyi şeirlərin heç biri Nizami Gəncəvinin deyildir. “Nərgiz” rədifikasi qəsidəni götürək. Bu qəsidənin məmdudu Məhəmməd xan adlandırılır. Türk sultanları özlərini xan adlandırmayı, xan deyə mədh olunmalarını xoşlamışlar. Nizami “Xəmsə”də heç

bir yerdə Məhəmməd Cahan Pəhlivanı xan adlandırır. Ancaq türk ədəbiyyatında sultanların xan adlandırılması bir ənənədir. Və “Nərgiz” qəsidəsində işlənən “Məhəmməd xan” və “Şahi-müzəffər” sözleri ancaq və ancaq Sultan Məhəmməd Fatehə işarədir. Şeirin qafiyəsinə uyğun olaraq fateh sözü müzəffər sözü ilə əvəzlənmişdir.

Xatırladaq ki, XV yüzil Azərbaycan şairi Hamidi də Sultan Məhəmməd Fatehi Məhəmməd xan deyə mədh etmişdir. Onun farsca yazdığı “Süniiyə” qəsidəsindən aşağıdakı beyti xatırlamaq kifayətdir.

Şəhe ali nəsəb Soltan Məhəmməd xan müine-din
Ke gəst əflak ba əncom berəgbət bəndefərmanəş.

Bu faktlar Məhəmməd xan deyə mədh olunan məmduhun Sultan Məhəmməd Fateh olduğunu göstərir.

Səncər və Toğrul adı işlənən şeiri də Hüseyin Şərqi qəribə bir məntiqlə Nizami Gəncəviyə aid edir. Və guya Nizami Gəncəvi öz müasirləri olan hökmdarları mədh edir. O düzdür ki, burada adı çəkilən Səncər və Toğrul Nizami dövründə yaşamışlar. Ancaq Nizami Gəncəvi dövründə yaşamış bu adamları artıq başqa bir dövrdə yaşayan adam xatırlayır, məmduhunu onlara bənzədir. Hüseyin Şərqi bu şeiri Nizamiyə aid edərkən yəqin aşağıdakı beytlərə diqqət yetirməyib:

İzzü cəlal içində, fəzl-ü kamal içində
Hər qul qapında Dara, hər qıl tənində Herkul.
Qullar kimi qapında tabun edərlər idi,
Bu əsrə qalsa, saha, şəh Səncər ilə Toğrul.

Şeirin müəllifi açıq şəkildə bəyan edir ki, Səncər və Toğrul çoxdan ölüb gediblər. Onlar bu əsrə qalsalar idi, qapında qul olardılar və bundan sonra məmduhunu bu əsrə

qalmayan həmin Səncər və Toğrula bənzədərək mədh edir. Səncər və Toğrulu mədh etmir. Onlar bu əsrə qalmayıblar. Dara kimi onlar çoxdan ölüb gediblər.

“Sultan Camal” adlanan şeir də eyni məntiqsiz məntiqlə Nizami Gəncəvi adına yazılır. Halbuki elə şeirin əvvəlində yunan torpağını döyüslə fəth edən bir hökmardan danışılır. Dönə-dönə məmduh Xosrov, Sultan adlandırılır, İsgəndər və Süleymanla müqayisə olunur. Bu məmduh da yenə bizə görə Sultan Məhəmməd Fatehdır, Bəhram döyüşü ilə Yunan taxtını tutan odur.

Şeyxinin qəsidəsinə Qaramanlı Nizaminin cavabını da Nizami Gəncəvi adına yazmaq imkan xaricindədir. Nizami Gəncəvi Peyğəmbərə yazdığı nət və merac bəhslərində həzrət rəsuldan sonra ilk dörd xəlifəni xatırlamaqdan o yana keçmir. Burda isə Şeyxinin qəsidəsində olduğu kimi Həsən və Hüseyn yad edilir, Kərbəla hadisələri xatırlanır. Nizami Gəncəvi də, o zamankı Gəncə əhalisi də sünni olub, islamın parçalanmasını istəməyib. Həm bu baxımdan, həm ümumi səviyyə cəhətdən Qaramanlı Nizami şeirlərini Nizami Gəncəvi adına yazmayı günah hesab edirik. Bu şeirlərdə Nizami Gəncəvi şeirinə məxsus fikir və sənət ecazkarlığı yoxdur.

Hüseyn Şərqiinin Nizami Gəncəvi şeiri hesab etdiyi qəsidədə oxuyuruq:

Anları ki, kəvakibə təşbih edub dedin
Kim, bulur ehtida edən anlara iqtida.
Şərun sərabı süfrəsinin çar rüknüdür
Ol çarpa ki, anları həq qıldı müctəba.
Siddiq ki, oldu saniyi-əsneyn qarda,
Getmişdi sidq ilə yoluna canü dil fəda.
Faruq ki, etdi fərq xitabı səvabdan,
Əsfiyayı-əsfiya idi, ovliyayı-ovliya.

Osman ki, buldu gözləri nurun ilə nur,
Həm mədəni-əta idi, həm mənbəyi - həya.
Kimdir ki, vəsf-i-zatını ədd edə Heydərin,
Həqqində lafəta ilə çon gəldi həl əta.
Nurun ikidir güli-bixarı – Mühəmmədi
Biri Həsən, biri Hüseyni – həsənliqa...

Nizami Gəncəvi məsnəvilərində peyğəmbərin nəti bəhslərində son dörd misrada olanlar və ondan sonra gələnlər yoxdur və olması mümkün deyildir.. Ancaq XV əsr üçün, Qaramanlı Nizami mühiti üçün bu təbiidir və zəruridir.

“Çıraq” rədifli şeirdə belə bir beyt var:

Zahid cəmali-tələtini görmək istəməz,
Çün bibəsərdir, sənəma, bibəsər çıraq.

Zahidə bu cür yanaşma Nizami Gəncəvidə yoxdur və ola bilməz. Nizami Gəncəvi özü zahid idi. Atabəy Məhəmməd Cahan Pəhlivan onu saraya dəvət edən zaman Nizami iqdiş olduğunu, bal kimi şeirlər müəllifi, həm də zöhd əhli, zahid olduğunu səbəb göstərərək “mən tikandan məclis gülü olmaz” deyərək dəvətdən yayınır. 1190-cı ildə Qızıl Arslan onu görüşə dəvət edəndə isə Nizaminin gəlib çıxdığını eşidən Qızıl Arslan Nizaminin zöhd əhli olmasına hörmət əlaməti olaraq məclisdən şərab və musiqini yiğişdirtdirir. Nizami bu hadisəni “Xosrov və Şirin” əsərinin sonunda böyük razılıqla dilə gətirir.

“Məxzənul-əsrar”dakı “Dastani-padşahi – zəlim və zahid” hekayəsində isə Nizami zahidi doğru danışan ideal bir insan kimi təqdim edir. Nizami həmin hekayədə bir növ öz surətini yaradır. Çünkü onun “Sirlər xəzinəsi” əsəri özü də dövrün simasını, necəliyini olduğu kimi eks etdirən bir güzgü idi. Məhz buna görə də bu şeir də, digərləri kimi heç cür Nizami Gəncəvi yaradıcılığının məhsulu ola bilməz.

Qaramanlı Nizami bir çoxları kimi Nizami Gəncəvi vurğunu olan, onun şərəfinə Nizami təxəllüsü götürən, ancaq o səviyyədə olmayan istedadlı bir sənətkardır. Onun şeirlərini Nizami Gəncəvi şeiri kimi təqdim etmək bizə görə daha çox Nizami Gəncəviyə, həm də Qaramanlı Nizamiyə hörmətsizlikdir. Helmi Dağıstanının mexaniki bir səhvindən bəhrələnərək ucuzluğa getmək yanlışdır. Ola bilsin ki, nə vaxtsa Nizami Gəncəvinin həqiqətən azərbaycanca yazılmış şeirləri tapılacaq. Ancaq indiki halda Qaramanlı Nizami şeirlərinin bir neçəsini zorla Nizami Gəncəvi adına yazmağa çalışmaq yersiz və utancıverici bir işdir.

Ədəbiyyat

1. X.Yusifli. Nizaminin lirikası. Bakı, 1968.
2. Səid Nəfisi. Həkim Nizami Gəncəvi// “Ərməğan” jurnalı. Sal 5, şomare I-V.
3. Vəhid Dəstgirdi. Nizamiye-tork// “Ərməğan” jurnalı. Tehran, 1314, №5.
4. Divani-Nizami Gəncəli. Türkçə (Azərbaycanca). Qəsidələr, Qəzəllər. Bakı, “Nurlar”, 2006.
5. Dr.Hüseyin Şərqi Soytürk. Gəncəli Nizaminin türkçə divanına dair yeni kitabın nəşri. “Yazıçı. Nizami Gəncəvi”. “Oğuz eli” qəzetinin ayrıca buraxılışı. Bakı, Aprel 2018. №1 (170), s. 47-49.
6. Nizami Gəncəvi. Divane-qəsaedo qəzəliyyat. Bekuşə-Səid Nəfisi. Tehran, 1338.
7. Külliyyat-i Divan-i Mevlana Hamidi. Prof. İ.H.Ertaylan nəşri. İstanbul, 1949.
8. Nizami Gəncəvi. Azərbaycanca yazmış olduğu divan. Bakı-2013.

“Filologiya məsələləri” jurnalı. 2019-cu il, № 2.

İÇİNDƏKİLƏR

İlk söz.....	5
I Fəsil	
Nizami lirikasının əsas mənbələri, toplanılması, nəşri və tədqiqi tarixindən.....	18
II Fəsil	
Nizami lirikasının ideya-bədii xüsusiyyətləri.....	70
Nizaminin qəsidələri.....	71
Nizaminin qəzəlləri.....	118
Nizaminin rübai'ləri.....	170
Nizami lirikasının bədii xüsusiyyətləri.....	189
III Fəsil	
Nizami “Xəmsə”sindəki lirik ünsürlər və ricətlər haqqında.....	209
Nizami “Xəmsə”sində qəzəllər.....	214
Nizami “Xəmsə”sində saqinamə və müğənninamələr.....	227
Nizami “Xəmsə”sində lirik ricətlər.....	235
Nizami “Xəmsə”sində təsvirlər.....	241
IV Fəsil	
Nizami lirikasının özündən sonrakı yaxın şərq ədəbiyyatına təsiri yaxud Nizaminin lirik şeirlərinə yazılmış cavablar.....	250
İstifadə edilmiş ədəbiyyat siyahısı.....	277
Məqalələr	
Axsitanın Nizamiyə məktubu.....	286
Bir görüşün tarixi.....	291
Şeyx Nizaminin oğlu Məhəmmədin şairliyi və bir beyti..	297
Nizami vətəni – Gəncə.....	303
Nizaminin etnik mənsubiyyəti: həqiqət və uydurma.....	328
Nizaminin qardaşı Qivami Gəncəvi.....	335
Nizami Gəncəvinin təvəllüd tarixi.....	339
Nizaminin vəfat tarixi: faktlar və yozumlar.....	357
Nizami Gəncəvinin ana dilində şeirlər yazması haqqında	378

**Azərbaycan Milli Elmlər Akademiyası
Gəncə Bölməsi
Nizami Gəncəvi Mərkəzi**

*Xəlil Yusifli. Nizami Gəncəvi. “Elm” nəşriyyatı.
Gəncə, 2021. 385 səh.*

Texniki redaktor: *Fərhad Mirzəyev*
Kompüter yiğimi: *Nailə Mirzəyeva,
Əhməd Aslanov*
Kompüter dizayneri: *Nailə Hacıyeva*
Korrektor: *İlhamə Cəfərova*

**Yığılmağa verilmişdir: 05.04.2021
Çapa imzalanmışdır: 06.04.2021
Kağızın formatı: 60x90, 1/16
Uçot nəşr vərəqi: 24,4
Tirajı: 500**

**AMEA Gəncə Bölməsi,
Heydər Əliyev prospekti, 419**